

**QƏZƏNFƏR PAŞAYEV**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**

**YEDDİ CİLDDƏ**

**V CİLD**



**BAKİ-2012**



*Elm əvvəli görünən, sonu görünməyən bir aləmdir. Bu  
aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir. Yenilik  
görülmüş işlərin sayəsində yaranır.*

A handwritten signature in black ink, appearing to read "Heydar Aliyev".

QƏZƏNFƏR PAŞAYEV

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ  
YEDDİ CİLDDƏ

V CİLD

«TƏHSİL»  
BAKİ–2012

**Redaktorlar:** **Teymur Bünyadov,**  
*akademik*  
**Asif Rüstəmlı,**  
*filologiya elmləri doktoru*

**Rəyçilər:** **Ərşad Hürmüzlü,**  
**Sərvaz Hüseynoğlu**

**Qəzənfər Paşayev**  
**P 26 Seçilmiş əsərləri.** V cild. Bakı, «Təhsil», 2012, 624 səh.

Professor Qəzənfər Paşayevin «Seçilmiş əsərləri»nin V cildinə «Deyilən söz yadigarıdır» başlığı altında radio, televiziya və müxtəlif tədbirlərdə etdiyi çıxışları, «Tarixə çevrilən yaddaş» bölməsində məktubları, «Həqiqətin özü» başlığı altında müsahibələri, «Elmimizə təmənnasız xidmət» bölməsində isə doktorluq və namizədlik dissertasiyalarına opponent rəyləri, maraqlı məqalələri, eləcə də müəllifin həyat və yaradıcılığına işiq tutan yazı daxil edilmişdir.

**DEYİLƏN SÖZ  
YADİGARDIR**

*Qəzənfər Paşayev*

---

---

## DEYİLƏN SÖZ YADİGARDIR...\*

Sevimli şairimiz Səməd Vurğunun bu müdrik kəlamı ətrafında düşünərkən qəribə bir mənzərə ilə üzləşdim. Yaradıcı adamların vaxtının böyük bir hissəsi görkəmlı yazıçılar, şair və alimlərin yubileyinə, doğum və anım gününə, eləcə də kitabların təqdimatına həsr olunan yiğincaqlarda keçir və iş təkcə iştirak edərək ehtiram göstərməklə bitmir. Orada maraqlı, düşündürücü və ibrətamız çıxışlar da edirlər. Təəssüf ki, həmin çıxışlar çıkış olaraq qalır. Olsa-olsa mətbuatda tədbir haqqında məlumatda yazılır ki, filankəslər çıkış etdilər. Unudulmaz xatirəyə çevrilən ilk çıkışım barədə düşünürəm. Elmə, biliyə, ədəbiyyata böyük maraq göstərilən XX əsrin ikinci yarısının 60-ci ili idi. Dillər İnstytutunda 3-cü kursda oxuyurdum. Görkəmlı ədibimiz Süleyman Rəhimovun 60 illik yubileyi münasibəti ilə institutumuzda keçirilən tədbirdə tələbələr adından çıkış etdiyim, «Saçlı» romanının ilk çap tarixi üstündə Nəbi Xəzri ilə mübahisəm, Süleyman müəllimin mənim tərəfimi, daha doğrusu, həqiqətin tərəfini saxlaması, Rəsul Rzanın «Bu oğlandan nəsə olacaq» deyərkən, zalda yüksələn, xeyriməmi, ziyanımamı olduğunu anlamadığım gülüş səsləri yaddaşimdə (təəssüf ki, yalnız yaddaşimdə) silinməz izlər buraxıb. Taleyə bax ki, Rəsul Rzanın, bəlkə də, şair fəhmi ilə dediyi bu sözlərdən cəmisi səkkiz il sonra – 1968-ci ildə həyatımda ən əlamətdar hadisə olan, Azərbaycanda və İraqda səs salan «Kərkük bayatıları» kitabı birgə çap etdirdik. O ki, qaldı mənə aylarla nəşə verən, tələbələrimizin yaxşı mənada həsədinə səbəb olan həmin çıkışımı, onun təfsilatını unutmuşam. Yadımda qalan odur ki, Süleyman müəllimin saçlarının ağlığını nəzərə alaraq onu zirvəsi qarla örtülü qocaman dağa bənzətdim. Ağ saçları öz

\* Bax: «Ədəbiyyat qəzeti», 24.07.09.

zəhməti ilə qazandığına işarə ilə B.Vahabzadənin «Qara saçlar, ağ saçlar» şeirini əzbərdən dedim. Onda Süleyman müəllimin saçının dümağ olmasının və ya cəmi 50 il yaşamış Səməd Vurğunun 100 yaşlı əldən düşmüş qocaya bənzəməsinin səbəbini dərk etmirdim. Sistem bizi o qədər manqurtlaşdırmışdı ki, bunun fərqi varmaq zor idi. Heyif, unudularaq yaddaşlardan silinən, mənim üçün çox əziz olan həmin çıxışımı. Vaxt gələcək indiki çıxışlarım da (başqalarının çıxışları da) unudulacaq.

Göz önünə lap son illərdə yaziçi, şair və ədəbiyyatşunas alimlərimizin yubileylərində, doğum və anim günlərində, kitabların təqdimatı mərasimlərində, radio və televiziya kanallarında çıxışlarım gəlir. Xalq qarşısında böyük və danılmaz xidmətləri olan şairlərimizdən Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Qasım Qasımcızadə, Hüseyn Arif, Tofiq Bayram, Nəriman Həsənzadə, Fikrət Qoca, şair-tərcüməçi Vladimir Qafarov, yazıçılardan Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, Manaf Süleymanov, Anar, Elçin, Fərman Kərimzadə, Əli İldırımoglu, İsi Məlikzadə, Əlibala Hacızadə, Nahid Hacızadə, ədəbiyyatşunaslardan Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Gülrux Əlibəyli, Əjdər Xanbabayev, İmamverdi Əbilov, Ayaz Vəfalı, İlyas Tapdıq, Xeyrulla Məmmədov və bir çox başqa görkəmlı şəxsiyyətlər barədə çıxışlarım (mən hələ akademiklərdən Budaq Budaqov, Ziyad Səmədzadə, Vasim Məmmədəliyev, Bəhrəm Əsgərov, Tofiq Hacıyev, professorlardan Müseyib Müseyibov, Camal Mustafayev, Qəzənfər Kazımov, Cəfər Quluzadə və s. kimi başqa elm sahəsinin adamlarını demirəm), nə gizlədim, mənə fərəh, sevinc və qürur hissi bağışlayıb. Eyni zamanda təmənnasız zəhmətin min izsiz qalması barədə düşünmüşəm. Ürək ağrısı ilə düşünmüşəm ki, rəsmi dövlət səviyyəsində keçirilən tədbirlərdəki çıxışlar xaric, yerdə qalanlar unudulmağa məhkum olurlar.

---

---

*Deyilən söz yadigarıdır*

Baxmayaraq ki, onların bir çoxunda ədəbiyyatımız üçün gərəkli olan mətləblər qədərincədir. Məhz buna görə də düşünürəm ki, ədəbi məclislərdə, doğum və anım günlərində, yas mərasimlərində görkəmli şəxsiyyətlərimiz, qələm sahiblərimiz, alımlərimiz barədə səslənən fikirləri, çıxışları it-bat olmaqdan qoruyaraq gələcək nəsillərə yadigar qoymaq faydalı olardı. Texniki vasitələrin möcüzələr yaratdığı zəmanəmizdə bu işin öhdəsindən gəlmək o qədər də çətin olmazdı. Nə yaxşı ki, Sovet dönəmində çıxışlar radio və televiziyyaya yazılı şəkildə təqdim olunurdu. Həmin çıxışların surəti məndə qaldığından köməyimə gəldi. Xatirələri təzələdi.

Deyilənləri nəzərə alaraq çıxışlarımdan bəzisini oxuculara təqdim edirəm.

## KÖNÜLDƏN-KÖNÜLƏ YOLLAR GÖRÜNÜR

*Televiziya ilə çıxışım  
05.02.1967*

Əgər deyiriksə:

*«El bılır ki, sən mənimsən,  
Yurdum-yuvam məskənimsən».*

gözlərimiz qarşısında vətən torpağı, onun Mili, Muğanı, Astarası, Lənkəranı, gözəl Qarabağı, Şuşa qalası, Şah dağı, İsa bulağı, işıqlar şəhəri Bakışı və ən nəhayət, onun Vurğunu canlanır. Bəs:

*Əslim Qarabağlıdır,  
Sinəm çarpez dağlıdır.  
Kəsilib gəlib, gedən,  
Demə yollar bağlıdır –*

dedikdə nə düşünürük? Bayatı harada yaranmışdır? Vətəndən uzaq düşən kimdir? Kəsilən hansı yollardır?

Bu bizim:

*Əzizinəm Qarabağ,  
Şəki, Şirvan, Qarabağ.  
Bağdad cənnət də olsa,  
Yaddan çıxmaz Qarabağ –*

bayatisindan fərqlənirmi?

Bayatı Bağdad, Gəncə – yolu üzərində məskən salan, Gəncədən söhbət açan:

*Bağdad yolu Gəncədi,  
Gülü pəncə-pəncədi.  
Demə sizdən uzağam,  
Məhəbbət ölüncədi.*

– deyən, bizə çox yaxın və uzaq olan kiçik bir xalq tərəfin-dən yaradılmışdır. Bu xalq İraq respublikasının əsasən Şimalında yaşayır və özünü türkman adlandırır. İraq-azəri tarixçisi Şakir Sabir bu münasibətlə yazır: «Biz qeyri-türk xalqları əhatəsində olduğumuza görə başqa xalqların nümayəndələrinin sən kimsən sualına mən türk və ya «türkman» deyə cavab vermişik və sonra da adımız türkman deyə qalmışdır». Tarixin müəyyən təlatümlərinə – burulğanlarına düşərək gedib orada məskən salmış bu elat, azəri dilində danışır. Onlar əsrlərlə bizdən ayrı yaşasalar da danışıqlarında azəri dilindən fərqlənən əsaslı bir fərqə rast gəlinmir. İraq azəriləri arasında folklor aləmində ən görkəmli sima olan Əta Tərzibaşı yazır:

«Bizim ləhcə azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın və bağlı, ekiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında gökəmli fərqlər bilinməmişdir». Türkiyə Yuqoslaviya iqtisadi əlaqələr cəmiyyətinin sədri Mir oğlu Cəmil yazır: «Möhtərəm molla Sabir bəy Əfəndinin şimdiyə qədər kitab halında nəşrə müvafiq olduğu kitablardan görülür ki, dil, Türkiyə, yəni qərb türkcəsinə ən yaxın türk ləhcəsi olan azəri ləhcəsindən həmən-həmən fərqsizdir. Və bu etibarla Türkiyədə anlaşılması və zövqünə varılması güc deyildir».

Müəllim Vəhabı Aşqun isə 1954-cü il 5 martda İstanbul-da çıxan «Dünya» qəzetində yazırıdı:

«İlk kitabda olduğu kimi bu kitabdakılar da azəri ləhcəsindədir. Hələ şu deyişlər onun canlı bir bilgisidir.

*Axşam arada qaldı,  
Xəncər yarada qaldı.  
Mənim bedəsil yarımdır,  
Bilməm harada qaldı.*

Azərilər ölkənin Şimalında Kərkük vilayətində Ərbil, Altun Köprü, Qara təppə, Tiləfər, Tuz xurmatu, Daquq, Kifri, Məndəli, Xanaqin, və sairə kimi şəhər, qəsəbə və kəndlərdə yaşayırlar. Quberniyanın mərkəzi Kərkük şəhəridir. Burada 153 min adam yaşayır. Xasa çayı şəhəri iki yerə bölgür.

Maraqlıdır ki, onlar da vətənin guşələrini bizim kimi Ağsu, Ağdaş, Qarabağ, Qaraqoyunlu və Bayat kəndləri adlandırmışlar. Burada Şirvanşah qalasına da rast gəlirik (xəritədə göstərməli).

Onların sayı haqqında dəqiqlik məlumat vəmək çətindir. Ərəblər onların 140 min olduqlarını göstərirler. Bizcə, bu həqiqətdən çox uzaqdır. Moskvada çap olunmuş «İraq keçmişdə və indi» kitabının müəllifi Dantsın yazır:

«Əhalinin ümumi hesaba alınması düzgün məlumat vermir. Bu onunla izah olunur ki, rəsmi statistika idarələri hakim millətin sayını artıq göstərməyə çalışırlar».

Bu həqiqəti xalq şairi Rəsul Rza da İraqda olarkən yaxşı hiss etmiş və 1961-ci il «Azərbaycan» jurnalının 9-cu nömrəsində bu məsələyə toxunmuşdur. Özlərinin qeyri-rəsmi hesablamalarına görə sayıları yarım milyondan artıqdır.

Onlar qeyri-türk millətləri əhatəsində olsalar da, azlıq təşkil etsələr də, dövlət dili, ana dilləri olmasa da, öz dillərini saxlaya bilmislər. Bu məsələyə münasibətlərini bayatıda görün nə gözəl ifadə etmişlər.

*Dilə dəyər,  
Yaban söz, dilə dəyər.  
Laylanın şirin dadı,  
Beş min yad dilə dəyər.*

Səid İrmaq «Qardaşlıq» jurnalında böyük bir məqalə ilə çıxış edərək göstərir ki, vətən torpağı daralıb genişlənə bilər. Onun sərvəti əldən çıxa bilər, tarixi təhrif edilə bilər. Hətta

şan və şərəfi tapdalana bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir.

Doğrudan da, onların dialekti dəyişməmiş qalmışdır. Bu dialekt Azərbaycan dili tarixinin öyrənilməsi nöqtəyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Bu dialektdə hələ «Kitabi-Dədə Qorqud» zamanında dilimizdə işlənən, sonralar zaman keçdikcə dilimizdən çıxan bir çox maraqlı hadisələrə, sözlərə rast gəlirik. Məhz buna görədir ki, İraqda olduğum müddətdə professor Şirəliyevin rəhbərliyi ilə onların dialekti üzərində müşahidə aparmışam. Müşahidədən sonra belə bir qənaətə gəlməli oldum ki, nəinki dillərimiz, hətta adət-ənənələrimiz, oyunlarımız keçmişdən qalmış inanclarımız, tapmacalarımız, atalar sözlərimiz, bayatılarımız və ən nəhayət, musiqimiz arasında elə bir fərq yoxdur. İndi onların «Gözələ bax, gözələ» mahnısına qulaq asın.

Az-çox rast gəldiyimiz bir fərq milli geyimdə duyulur. Bəlkə, bu ayrı düşdürüümüz illərin, əsrlərin izidir?! Bu fərq kişi geyimində daha çox özünü göstərir. Bu gördüğünüz milli qadın geyimidir. Bu gördüğünüz isə kişi geyimidir. Bu gördüğünüz isə milli qız geyimidir.

Maraqlıdır ki, yaşadıqları yerdən asılı olaraq yerli geyimlər arasında da az-çox fərqə rast gəlirik. Bu Mosulda yaşayan azərilərin geyimidir. Bu isə Dialə vilayətində Qızlarabad kəndində yaşayan azərilərin şəkilidir.

Ölkədə dövlət dili ərəb dilidir. Bütün idarələrdə iş, məktəblərdə dərs ərəb dilində getdiyinə görə öz dillərində qəzet, jurnal və sairə çap etmək çətindir. Lakin onlar çətinliyəsinə gərir, öz irslərinin itib-batmaması üçün əllərindən gələni edirlər. Bu gördüğünüz kitabların hamısını onlar öz hesabına çap etdirmişlər. Bu işdə molla Sabirin, Ovqat Əta Tərzibaşının, Şakir Sabirin, Rza Dəmirçinin, Məhəmməd Xurşid, Məhəmməd Əzzət və başqalarının rolü böyükdür. Bunların arasında Ovqat Əta Tərzibaşı xüsusilə fərqlənir.

O, onlarca kitab müəllifidir. İndi onların yarı ərəb, yarı azəri dilində çıxan yeganə «İraq» qəzeti Şakir Sabirin rəhbərliyi ilə çap olunur. Xalqın həyatında böyük rol oynayan «Qardaşlıq» jurnalı da yarı ərəb, yarı türkçə çıxır. Bu jurnalın yalnız folklor hissəsi onların öz dialektlərində; yəni azəri dilində çıxır. Bu jurnal Bağdad «Qardaşlıq» nadisində (klub) çıxır. Bu nadi onların həyatında qabaqcıl rol oynayır. Belə ki, nadidə böyük kitabxana, oxu zalı, televiziya, radio otaqları, idman zalları, restoran vardır. Göründüyü kimi nadi bizim mədəniyyət evlərini andırır. Gənclər dərsə burada hazırlaşırlar. İldə bir dəfə nadidə Kərkükdən Bağdada təzə oxumağa gələn tələbələrlə tanışlıq gecəsi keçirilir. Gecədə böyük konsert verilir. Konsertdən yiğilan pulu ehtiyacı olan tələbələrə paylayırlar. Nadinin əməkdaşları Bağdada oxumağa gələn tələbələr üçün xüsusi ev tutur, həmişə onlara göz-qulaq olurlar.

Bəs, onların bizə – Əta Tərzibaşı demişkən – «Əkiz qardaşlarına» münasibətləri necədir? Hər şeydən əvvəl, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasimzadənin Füzulinin 400 illiyi ilə əlaqədar olaraq, İraqa səfəri və Kərküklü qardaş Sinan Səidin Azərbaycan radiosuna işə gəlməsi aramızda yaxşı bir körpü yaratmışdır. İndi «Qardaşlıq» nadisində Vurğunun, seçilmiş əsərlərinə, Rəsul Rza, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin ayrı-ayrı əsərlərinə, Həmid Araslinin Füzuli haqqında olan kitablarına, ön fərəhlisi işə Sabirin «Hop-hopnamə»sinə rast gəlirik. Mən ikinci dəfə İraqa gedəndə işə bir çox yazıçı və şairlərimizin əsərlərini apardım. Lakin o kitabların çoxunu nadiyə bağışlamaq mənə müəssir olmadı. Çünkü dostlarım kitabları əlimdən aldılar. Kitablar bizim əlifba ilə olduğuna görə onlardan az müddət ərzində Hüseyin Cüneyd, Əhməd Otraqçı oğlu, Mövlud Qayaçı, Barmaqsız Sübhi və başqaları bizim əlifbanı öyrəndilər. Xoşlarına gələnləri radioda verirdilər.

---

---

## *Deyilən söz yadigardır*

Hər gün Bağdadda üç saatlıq radio verilişləri təşkil edirlər. Hər həftənin dördüncü günü isə bir saatlıq «Dərədən-təpə-dən» adlı ədəbi veriliş təşkil edirlər. Keçən ilin əvvəllərində gözəl bir musiqili veriliş təşkil etmişdilər. Bu C.Məmmədquluzadənin «Poçt qutusu» idi.

Bizim ədəbiyyatla bərabər, musiqimizi də çox sevirlər. Həmişə Bakı radiosuna qulaq asırlar. Musiqimizi dinləməklə bərabər, müğənni Əbdül Vahid Kuzəçi oğlu Azərbaycan mahnlarını radioda oxuyur. Maraqlıdır ki, Əbdül Vahid, hətta S.Vurğunun «Azərbaycan» və «Gülə-gülə» şeirlərinə musiqi bəstələmişdir. İndi Əbdül Vahidin səsinə və ifasında «Gülə-gülə» mahnisına qulaq asın.

Mən böyük təəssüf hissi keçirirəm ki, mahnı musiqi ilə müşayiət olunmur. Mən bilmirdim ki, o, doğrudan da, belə bir iş görmüşdür. Mən Vətənə yola düşərkən məni yola salanlardan biri də Əbdül Vahid idi. Mən elə onda onun səsini lentə yazdım (Mahnı).

Ümumiyyətlə, S.Vurgunu onlar da çox sevirlər. Hətta ona şeirlər də qosurlar. Səməd Vurğunun II cildliyini Əhməd Otraqçıya bağışlamışdım. O, S.Vurğunun şəklinə baxaraq bədahətən dedi:

*Bu sular durğun-durğun,  
Mən səni gördüm yorğun.  
Kərkükdən salam olsun,  
Tək şair Səməd Vurğun.*

«Qardaşlıq» jurnalında bizim ədəbiyyata da yer verilir. Müəllim Məhəmməd Xurşid Sabirin həyat və ya yaradıcılığı haqqında böyük bir məqalə çap etdirmişdi. Bu jurnalın səhi-fələrində tez-tez bizim bayatılarımıza rast gəlirik. Maraqlıdır ki, bu jurnalda Aşıq Ələsgərin «Düşdü» qoşması və onun haqqında qısa bir yazı vemişdilər. Bu jurnalda Sabirin

«Əzrayılın istefası» şeiri çap olunmuşdu. Bu şeiri orada çoxları əzbər bilir (jurnalları göstərirəm). Şeiri oxuyuram.

Bu jurnal çox dolğun, hərtərəfli jurnaldır. Jurnalda xoşuma gələn cəhətlərdən birini qeyd etmək istərdim. Bизdə hələ də rast gəldiyimiz Qaraş, Yapon, Noxud, Donuş, Paket, Anket, Raykom, Sədr, Ququş, Quşdan və sairə kimi adlara onlarda rast gəlmirik. Ona görə ki, həmin jurnalın axırında əksər hallarda hamının xoşuna gələn adların siyahısını verirlər və valideynlər bu adlardan lazım olduqca istifadə edirlər.

İraq azəriləri arasında hələlik roman, povest, bir sözlə, böyük həcmli əsərlər yazanlar yoxdur. Lakin yaxşı şeirlər yazan Məhəmməd Əsəd, Seyid Qasim, Seyid Mahmud, Abdulla Safi, Hicri Dədə, Əbdülləqadir Faiz, Əli Maruf, Mustafa Kök Qaya, Məhəmməd Əzzət, Məhəmməd Sadiq və sair şairlər yetişmişdir. Məhəmməd Sadiqin yaşı səksəni keçsə də yenə yazır. Onun «Düşüncələrim» və «Coşqun duyğular» adlı iki böyük həcmli şeirlər kitabı çap olunmuşdur. Onlar son vaxtlara qədər əruz və heca vəznlərində şeirlər yazırdılar. Lakin indi sərbəst vəzndə şeirlər yazanlara da rast gəlirik. «Qardaşlıq» jurnalında sərbəst vəzn haqqında məqalələr verilir. Şair Əli Maruf jurnalda çap olunan böyük həcmli məqaləsində belə qənaətə gəlir ki, sərbəst vəzndə şeir yazmaq, mürəkkəbdən sadəliyə getmək deməkdir. Lakin sərbəst vəzndə şeir yazmağa heca vəzndə yaxşı yazmayı bacardıqdan sonra keçilməlidir – deyir.

Radionun işçisi Nihad Auçun məndən Mayakovsi və R.Rzanın həyat və yaradıcılığı haqqında bir məqalə istədi. Mən həmin yazını onun üçün hazırladım. O, məqaləni radioda oxudu.

Onlar əruz, heca vəzndə sərbəst şeirlər yazsalar da şifahi xalq ədəbiyyatı onların həyatında qırmızı bir xətt kimi keçir.

---

---

## *Deyilən söz yadigardır*

Bunların arasında bayatılar və atalar sözləri xüsusilə fərqlənilərlər. Yəqin ki, sizin çoxunuz 1961-ci il «Azərbaycan» jurnalının doqquzuncu nömrəsində xalq şairi R.Rzanın onların bayatılarından verdiyi örnəkləri və çox dərin mənalı məqaləsini oxumusunuz. Xalqın istək, arzu, sevinc, kədər, kin və küdurətini ağır və əzablı günlərini, həqiqi dostluq, insanpərvərlik, sədaqət, hömət, ehtiram və başqa nəcib hissələri eks etdirən bu dörd misralı şeir parçaları – xoysratlar nə qədər dərin mənaya, hikmətə malikdir. Bu bayatılarda Vətən, dərdi, Vətənə məhəbbət hisləri çox qabarlıq verilmişdir.

<i>Yad əlində,</i>	<i>Altundur daşın, Kərkük!</i>
<i>Qalmışıq yad əlində,</i>	<i>Qurut göz yaşın, Kərkük!</i>
<i>Bir ölkə viran olsun,</i>	<i>Birləş qardaşlarınla</i>
<i>Qalmasın yad əlində.</i>	<i>Yüksələr başın, Kərkük!</i>

*Yandı Kərkük,  
Atəşə yandı, Kərkük.  
Onunçün mən ağlıram,  
Dostlardan yandı Kərkük.*

Onlarda bir çox qocaman bayatı deyən və onu avazla oxuyan xoysratçılar yetişmişdir. Muçala, Mal Alla, Rəşid Rza, Mustafa Qəlai və başqaları belə ustalardandır.

Bütün bayatılarda bir həsrət, bir intizar duyulmaqdadır.

<i>Dağlar duman oldu, gəl</i>	<i>Divara daş qoymuşam,</i>
<i>Halim yaman oldu, gəl.</i>	<i>Uğrunda baş qoymuşam.</i>
<i>Aylara vədə verdin</i>	<i>Gözlərimdən qan gəlir,</i>
<i>İllər tamam oldu, gəl.</i>	<i>Adını yaşı qoymuşam.</i>

*Qazan ağlar,  
Od yanar, qazan ağlar.  
Burda bir qərib ölüb,  
Qəbrini qazan ağlar.*

İndi İraq azəriləri arasında yazib yaratmayı bacaran hər kəs bayatı yazır. Onların arasında 19 yaşlı (şəklini göstərməli) Fərrux Hisamətdin özünəməxsus xüsusi bir yer tutur. Fərrux hiss etdiyini, duyduğunu yazır. Hələ körpəlikdən yetim qalan Fərrux deyir:

<i>Necə dağlar,</i>	<i>Qara gün,</i>
<i>Qarşında necə dağlar.</i>	<i>Ərir vursa qara gün.</i>
<i>Yetim yanağı bilir</i>	<i>Dağlar yanar gül olar,</i>
<i>Göz yaşı necə dağlar.</i>	<i>Bir gün görsə qara gün.</i>

*Dağ bəzəyir,*  
*Qar yağır dağ bəzəyir*  
*Mən bəzəyi neylirəm*  
*Sinəmi dağ bəzəyir.*

Bayatılar qəlblərə elə yol tapmış, orada özünə elə məskən salmışdır ki, hətta mahniları belə bayatılarla – muğamlı başlayırlar. İndi Bəşiri xoyrat üsulu ilə başlayan mahniya qulaq asın (mahnı).

Atalar sözləri də İraq azəriləri arasında geniş yayılmışdır. Bu xalq hikməti dərin mənaya malik olmaqla bərabər, həm də şeir kimi axıcıdır.

*Yoldaş tanı, yola var, yolda yüz min bəla var.*  
*Əski pambıq bez olmaz, əski düşmən düz olmaz.*  
*Görməmiş gördü gümüş, oldu qudurmuş.*  
*Çox danışan, çox çasar.*  
*Xarab qardaş, qara daş.*  
*Kor gözündən yaş, molla evindən aş çıxmaz.*  
*Qarpız yeyən qurtuldu, qabıq yeyən tutuldu.*  
*Analı qız bəlli qız, anasız qız dəlli qız.*  
*Ağız yeyər, üz utanar.*

---

---

## *Deyilən söz yadigardır*

*Tərəzin əyiləndə, hər gələn bir daş atar.  
Əyri ağac düz olmaz, rəndə vursan yüz yerdən.  
Qonşu aşı könül xoşu, olmasa daha yaxşı.  
Qonşunun dili şışib, qavyası bizə düşüb.  
Qalibdi öz başına, örtübdü bez başına.*

Bu bizim ədəbi irsimizdir. İrsimizi xalqa çatdırmaq üçün «Azərnəşr» nəcib bir iş görmüşdür. Bu yaxınlarda xalq şairi R.Rza ilə topladığımız «Kərkük bayatıları» kitabı çapdan çıxacaqdır. Bu kitabda 4 mindən çox bayatıdan seçilib minə qədər ən yaxşı nümunələr verilmişdir. Gələn il isə «Azərnəşr» onların atalar sözlərini kitab halında buraxmaq niyyətindədir. Bizə elə gəlir ki, oxucular bu nəcib iş üçün «Azərnəşr»in işçilərinə, birinci növbədə isə Qılman Musayev və Hüseyin Şərifova minnətdar olacaqlar.

Hörmətli tamaşaçılar, İraqda yaşayan qardaş-bacılarımız haqqında çox danışmaq olardı. (Bu barədə geniş məlumat almaq üçün «Elm və həyat» jurnalının 4-cü nömrəsində – aprel ayında çıxacaq məqaləyə də baxa bilərsiniz.) İraq azəriləri mənim yadımdan heç vaxt çıxmayaçaqdır. Məni Vətənə yola salarkən, Barmaqsız Sübhinin dediyi sözləri isə əbədi zehnimdə həkk olunub. Mən təyyarəyə minərkən onlarla salamatlaşdım. Onlara məni unutmayın, məktub yazın dedim. Barmaqsız Sübhi cavabında səni yox, sizi unutmayacağıq:

*Gözümüz gözünüzdən uzaq olsa da,  
Könüldən – könülə yollar görünür – dedi.*

**Qəzənfər PAŞAYEV,**  
*M.F.Axundov adına API-nin  
Tərcümə kafedrasının müəllimi*

AZƏRBAYCAN RADIOSUNUN  
«QİTƏDƏN-QİTƏYƏ» ADLI  
VERİLİŞİNDƏ CIXIŞIM

11.06.1968

Hörmətli dinləyicilər, bu verilişimizdə İraq azərilərinin musiqi və ədəbiyyatından, şair və müğənnilərindən danışacaq. Azərilər ölkənin şimalında yaşayır, əsasən əkinçilik və maldarlıqla məşgül olurlar. Suvarma şəbəkəsindən istifadə edirlər. Azərilər İraqda böyük bir quberniyanı əhatə edirlər. Quberniyanın mərkəzi Kərkük şəhəridir. 1965-ci ilin oktyabrında İraqda keçirilən əhalinin ümumi hesablanmasına görə təkcə Kərkük də 153 min adam yaşayır. Onların 75–80 faizi azərilərdir. İraq azərilərinin isə ümumi sayı 750 minə qədərdir. İraq azərilərinin nə dili, nə də adət-ənənələri bizimkindən fərqlənmir. Bizim musiqi və ədəbiyyatımızı çox sevirlər. Bakı radio verilişlərini, xüsusən ədəbi verilişləri maraqla dinləyirlər. İndi Molla Hafız Nurəddin oğlunun ləntə yazılmış səsinə və bir-iki bayatisına qulaq asın.

Molla Hafız musiqini və ədəbiyyatı çox sevir. O, özü də yeri gələndə mərsiyələr və bayatılar yazır. Molla Hafız hələ iki yaşında olarkən gözləri tutulmuş, dünyanın ən şirin nemətindən – işıqdan məhrum olmuşdur. Öz dərdinin ağırlığına baxmayaraq, Molla Hafizi vətən dərdi, vətəninin müqəddəratı da düşündürür.

*Yad əlində;  
Qalmışiq yad əlində.  
Bir ölkə viran olsun,  
Qalmasın yad əlində.*

*Dilim-dilim;  
Kəs qovun dilim-dilim.  
Mən dilimdən vaz kecməm,  
Olursam dilim-dilim.*

*Qara gün;  
Ərir vursa qara gün.  
Dağlar yanar kül olar,  
Bir dəm çəksə qara gün.*

*Dilə dəyər;  
Yaban söz dilə dəyər.  
Laylanın şirin səsi,  
Yüz min yad dilə dəyər.*

Molla Hafızın dediyi və oxunan bayatılardan göründüyü kimi dillərimiz arasında müəyyən şivə xüsusiyyətlərini nəzərə almasaq, heç bir fərq yoxdur. Türkiyə Əskişəhər institutunun müəllimi Vahabi azəri dilində İraqda kitab çap etdirmə işinin təşəbbüsçüsü Molla Sabirin «Kərkük müntəxab xoysratları» adlı kitabına yazdığı müqəddimədə qeyd edir: «İlk kitabında olduğu kimi bu kitabdakılar da azəri ləhcəsindədir».

Kiçik bir xalq olan İraq azəriləri onlarca gözəl şairlər, tədqiqatçılar, tarixçilər, ədəbiyyatçılar, dilçilər, müğənnilər və sair yetişdirmiştir.

Hicri Dədə, Molla Sabir, Ovqat Əta Tərzibaşı, Rza Dəmirçi, Molla Məhəmməd Sadiq, Şakir Sabir Zabit, Məhəmməd Xurşid, Məhəmməd Əzzət Xəttat, Mustafa Goy Qaya, İbrahim Daquqlu, Əbdülvahid Kuzəçi oğlu, Kərkük qızı, Nəsrin Ərbil, Əhməd Otrakçı oğlu, Mövlud Taha Qayaçı və sairə nəinki azərilər arasında, hətta ərəblər arasında belə şöhrət tapmışlar. Nəsrin Ərbil İraq azərilərinin yeganə qadın şairələridir. Büyük istedada malik olan gənc şairə türk, ingilis, ərəb, alman və kürd dillərini gözəl bilir və bu dillərdə şeirlər yazar.

Ovqat Əta Tərzibaşı, Şakir Sabir Zabit və Əbdülvahid Kuzəçi oğlunu dünyanın bir sıra ölkələrində tanıyırlar. Ovqat Əta Tərzibaşının, Şakir Sabir Zabitin kitablarını nəinki İraqda, hətta İraqdan uzaqlarda belə maraqla oxuyurlar. Məlahətli səsə malik olan Əbdülvahid Kuzəçi oğlu da İraq azərilərinin tanınmasında az əmək sərf etməmişdir. Əbdülvahid 1925-ci ildə Kərkükün Musallah məhəlləsində anadan olmuşdur. Müğənni neft şirkətində mühəndis işləyir. İndi müğənninin ifasında «O yana döndər məni» mahnisina qu-laq asın.

İraq azəriləri də bizim kimi çox vaxt mahnını muğamatla başlayırlar. Bir fərq var ki, biz muğamati qəzəllərlə oxu-

duğumuz halda, onlar muğamatı bayatılarla, daha doğrusu onların dediyi kimi xoyrat üsulları ilə oxuyurlar. Əsas xoyrat üsulları bunlardır: Kəsik, Dəlli Həsən, Kürdü, Bəşiri, Mal Alla, Yetimi, Nobatçı, Mazan, Yolçu və sairə. İndi də Əbdülvahidin ifasında Bəşiri xoyrat üsulunda «Qalanın dibində yıxıldım yatdım» mahnisını dinləyin.

Xalq ədəbiyyatının ən incə növlərindən biri olan bayatılar İraq azəriləri arasında çox yayılmışdır. Bayatılarda onlar öz arzu, istək, qəm, qüssə, kədər, hörmət, şikayət, etiraz, kin və nifrət kimi hislərini, eləcə də vətənə, xalqa məhəbbət İraq azərilərinin bayatlarında çox qabarıq bir şəkildə verilmişdir:

*Oyan, yeri,  
Qalx, silkin, oyan, yeri.  
Yüz il sel gəlsə dolmaz,  
Bir gün qəm oyan yeri.*

*Dağlı Kərkük,  
Təpəli, dağlı Kərkük.  
Namardların dağıydan  
Cigəri dağlı Kərkük.*

\* \* \*

*Bulut göyə şan verdi,  
Yaram coşdu, qan verdi.  
Dost məni müflis gördü,  
Üz çevirdi, yan verdi.*

*Necə dağlar,  
Qarşıda necə dağlar.  
Yetim yana bilir,  
Göz yaşı necə dağlar.*

\* \* \*

*Bala dərdi,  
Bal dərdi, bala dərdi.  
Cəmi dərdlər sağalı  
Sağalmaz bala dərdi.*

*Oxu tər  
Kamani tər, oxu tər.  
Atma könlüm evinə  
Qəm tünlükdü ox itər.*

Əbdülvahid Kuzəçi oğlu öz mahnilarını oxumaqla bərabər, hər vaxt Azərbaycan mahnilarını da Bağdad Radio evində oxuyur, bizim şairlərin və bəstəkarların İraq azəriləri arasında tanınmasında böyük iş görür.

---

---

## *Deyilən söz yadigardır*

Əbdülvahid, hətta Səməd Vurğunun «Azərbaycan» və «Gülə-gülə» şeirlərinə musiqi yazmışdır. İndi Əbdülvahidin çıxışına və ifasında şairimizin «Gülə-gülə»sinə qulaq asın.

İraq azəriləri arasında Əbdülvahid Kuzəçi oğlu ilə yanaşı, Kerkük qızı, Əbdürəhman Qızılay, Ərbilli Faiq Bəzir-gan, Kerkük oğlu, Təhsin Məhəmməd Comərd, Əli Bahəddin, İbrahim Bayraqdar, Məhəmməd Əzəddin Nemət, Hüseyn Tuzlu, Məhəmməd Əzət Ərbilli, Kerküklizadə və sairə müğənnilər də vardır ki, onlar da xalq tərəfindən sevilirlər.

İndi də Əbdülvahid Kuzəçi oğlu ilə Əbdürəhman Qızılayın birlikdə ifa etdikləri «Doktur cuvanım» mahnısına qulaq asın.

İraq azərilərinin gözəl bir xüsusiyyəti vardır. Axşamlar bir yerə toplaşıb şeirdən, sənətdən söhbət açar, yarışlar keçirərlər. Əsasən belə şeir gecələrində bayatı ilə qarşılaşarlar. Kim çox bayatı bildi, o qalib gəlir. Bu yarışlarda ikinci bir şərt də vardır. Gərək bayatını əvvəlcə deyəsən, sonra isə avazla oxuyasan. Bu, dinləyicilərin daha çox xoşuna gəlir. Bayatı bilməyən tapılmaz. Cinashi bayatılar xalq arasında daha çox yayılmışdır:

*O yar gözün;*

*Kim görüb o yar gözüն.*

*Aslan gücündən düşsə,*

*Qarınca oyar gözüն.*

*Bağdadın;*

*Gözəli çox Bağdadın.*

*Bülbüldən aşiq bilir,*

*Gül qiymətin, bağ dadın.*

İraq azəriləri bəzi mahnıları müğamatla deyil, müğamatlı da oxuyurlar. İndi Əbdülvahidin ifasında «Gözələ bax, gözələ» mahnisini dinləyin.

Bayatılarla bərabər, laylalar da İraq azəriləri arasında geniş yayılmışdır.

*Layla edim yatasan,*

*Qönçə gülə batasan.*

*Qönçə gül payın olsun,*

*Kölgəsində yatasan.*

*Layla edim yatinca,*

*Qönçə gülə batınca.*

*Gözümə şış batırram,*

*Sən hasılə çatınca.*

İndi də Əbdülvahidin ifasında «Sələvün Səyid qızına» mah-nisina qulaq asın.

Azərilər qəlbə yatan lirik şeirləri də çox sevir və yeri gələndə lirik şeirlər yazırlar.

*Bağçalarda saz olur,  
Gül açılır, yaz olur.  
Mən yarıma gül deməm,  
Gülün ömrü az olur.*

*Bağçada baram sənə,  
Heyvayam, naram sənə.  
Qəm yemə dəli könül,  
Ölüncə yaram sənə.*

Şair Əsəd Naib Qumru quşuna gözəl bir şeir qoşmuşdur.

*Sən dərd arayırsan bildim onunçün  
Hər sabah bağçama gəlirsən qumru.  
Boşluğu dolduran yaniq səsinlə  
Sən məni yuxudan edirsən qumru.*

Hörmətli dinləyicilər, bu verilişimizi Əbdülvahid Kuzəçi oğlunun ifasında «Ninnə balam, ninnə» mahnisı ilə bitiririk. Diqqətinizə görə minnətdarıq.

**P.S.** 11 iyun 1968-ci il «Qitədən-qitəyə» verilişində çıxışım. Hər bazar günü saat 12<sup>00</sup>-13<sup>00</sup> arası bu verilişdə çıkış edirdim. Həmin verilişləri çox çətinliklə olsa da, təşkil edən Hacı Haciyevin ruhu qarşısında baş əyirəm.

## **20 MART 1983-cü İLDƏ TELEVİZİYA İLƏ «OZAN» VERİLİŞİNDƏKİ ÇIXIŞIMIN MƏTNİ**

Hələ uşaqlıqdan məndə sirli-soraqlı İraqa, Bağdad şəhərinə böyük bir maraqvardı. Bəlkə də, bu «Min bir gecə nəğylları», Xaşaninin «Töhfətül İraqeyin»i, «Füzuli həsrəti» və ya Koroğlunun «Bağdad səfəri», Vaqifin «Durnalar»ı ilə bağlı hislər idi. Sonralar bu maraq İraqda olduğum uzun müddətli məzuniyyətlər zamanı əsl məhəbbətə çevrildi.

Kərbəlada əbədi yuxuya gedən dahi Füzulinin məzarını tez-tez ziyarət etdim. Bilirsiniz ki, Füzuli doğma Azərbaycan dili ilə bərabər, ərəb və fars dillərini də mükəmməl bilmışdır.

Şair özünün Farsca Divanına yazdığı müqəddimədə göstərir:

«Mən doğma dilimi ona görə mükəmməl öyrənmişəm ki, o, mənim ana dilimdir. Mən fars dilini ona görə mükəmməl öyrənmişəm ki, o mənim ədəbiyyat dilimdir. Mən ərəb dilini ona görə mükemmel öyrənmişəm ki, o mənim elm dilimdir».

Bir halda ki, şair ərəb dilini mükemmel bilirdi, ərəb dilində sanballı əssərlər yazırıdı, İraqda dünyaya gələn, orada yazıp-yaradan şairi azərbaycanca təkrarolunmaz şeir nümunələri yaratmağa, ölməz «Leyli-Məcnun»u azərbaycanca yazımağa sövq edən, yaradıcılığına qol-qanad verən kimlər idi? sualı ortaya çıxır. Bu suala cavabı mən İraqda tapdım.

Xoşbəxtlikdən indi ən mötəbər mənbələr belə bunu təsdiq edir. 1980-ci ildə Moskvada çap olunan böyük həcmli «Sovet Ensiklopediya lüğəti»ndə oxuyuruq:

«SSRİ xaricində azərbaycanlılar İranda və İraqda yaşayırlar».

İslam Ensiklopediyasında gedən yazı da maraq doğurur: «İraq türkmanları; yəni oğuzcanın azəri ləhcəsini qonuşan türklər arasında «Arazbarı» adlı bəstə vardır.

Kərküklü tədqiqatçı Əta Tərzibaşı da təbii olaraq bu məsələyə öz münasibətini bildirmişdir: «Bizim türkman ləhcəsi

azərbaycan dilinə türk dilindən daha yaxın və bəlkə, əkiz qardaşlar olmaqla, aralarında görkəmli fərqlər bilinmir».

İfadəyə fikir verin: Əkiz qardaşlar! Bir ananın övladları olan kerküklülərin folkloru, dilləri üzərində apardığım araşdırırmalar da Əta Tərzibaşının dediyi sözləri təsdiqlədi.

Mərhüm xalq şairimiz Rəsul Rza ilə çap etdirdiyimiz «Kerkük bayatıları»ndan başlamış, «Arzu-Qəmbər» dastanı», «Kerkük mahnıları», «İraq-Kerkük atalar sözleri» kitablarımıza tanış olan oxocular da görülər ki, nə dilimiz, nə düşüncə tərzimiz, nə adət-ənənələrimiz və s. arasında bir fərq yoxdur.

Belə olmasa idi kerküklü müğənni Əbdülvahid Kuzəçi oğlu S. Vurğunun «Gülə-gülə» şeirinə musiqi bəstələyib, onu Kuzəçi oğlunun «Xoyrat və bəstələri» (Kerkük, 1966, s.52) kitabına daxil edərdimi?

Necə olardı ki, «Arazbarı» həm Kerkük də, həm də bizdə olsun. Necə olardı ki, Kerkük də «Qarabağlı» məhəlləsi olsun. Bizim məşhur «Qarabağ şikəstəmiz» orada da məşhur olsun. Onun Qarabağdan aparıldığını Əta Tərzibaşı əsərlərində göstərsin. Necə ola bilərdi ki, Ə.Bədəlbəyli «Musiqi lügəti» kitabında Rast muğamının tərkibinə daxil olan şöbələrdən birinin Qarabağda «Kerküki» adlandırılduğunu təsdiq etsin. Necə ola bilərdi ki, onlarda «Şirvanşah» qalası olsun. Qalanın yanındakı kənd Şirvanə adlandırılsın. Belə olmasa idi onların məskən saldığı əlliye qədər kənd adına bizdə də rast gəlinərdimi? – Ağsu, Ağdaş, Boyat, Qarabulaq, Qaradağ, Qarabağlı, Əmirli, Mandılı, Mərdinli, Üçtəpə, Xasa, Xəsədərli, Çardaxlı, Yəyci, Billava, Cəfərli və s. belələrindəndir. Necə ola bilərdi ki, dastanlarımız onların dilinin əzbəri olsun:

*Mən dayanım;  
Aç hüsnün, mən dayanım.  
Kərəm eşqinnən yandı,  
Qorxuram mən də yanım.*

---

---

### *Deyilən söz yadigardır*

Necə ola bilərdi ki, onlarda qadın toylarının bəzəyi olan «Arzu-Qəmbər» dastanının izinə «Əsli və Kərəm» dastanında düşəydik:

*Xurşid öz Mahının dizinə yatdı,  
Qənbər Arzusunun tozuna batdı.  
Dünyada Şahsənəm murada çatdı,  
Aşıq Qərib kimi gülən olmadı.*

Bayatılara diqqət yetirin:

*Əzizinəm Qarabağ;  
Şəki, Şirvan, Qarabağ.  
Bağdad cənnət də olsa,  
Yaddan çıxmaz Qarabağ.*

– bizdə çox yayılmış bu bayatı kimlərdən söhbət açır.

*Kərkükdə məşhur olan:  
Əslim Qarabağlıdı;  
Sinəm çarpaz dağlıdı.  
Kəsilib gəlib-gedən,  
Yoxsa yollar bağlıdı.*

– bayatısına fikir verin!

*Gənc Əlidi  
Bir qolu qönçəlidi  
Harda bir qərib görsən  
Elə bil gəncəlidi.*

– bayatısını bizdə işlənən:

*Hər aylar;  
Keçər günlər, hər aylar  
Qul qardaşım Bağdaddan  
Gəncə deyib haraylar.*

– aydınlaşdırılmır mı?

Kərkük xoyratlarının böyük bir qismi cinasıdır. Bu bayatılarda birinci sətir üç, ya dörd hecalıdır, kəm sətirlidir. Bəzi tədqiqatçılar bu xüsusiyyətə görə onların bizim bayatılarımızdan fərqləndiyini göstərirlər. Son tədqiqatlar göstərir ki, bizim rayonlarımızda istənilən qədər kəm sətirli bayatılar vardır.

Naxçıvandan qoca bir çobanın ağızından eşidərək dostum Həmid Arzulu bu qəbildən olan bir xeyli bayatı göndərib bizi:

<i>Kölgəsinə;</i>	<i>Mərdə tasi;</i>
<i>Gün düşər kölgəsinə.</i>	<i>Doldur ver, mərdə tasi.</i>
<i>Namərdi ilan vursun</i>	<i>Oğul naxələf olar</i>
<i>Özü nə, kölgəsi nə.</i>	<i>Olmasa mərd atası.</i>

Kərkük bayatları arasında 2,6,8,10 misralıları da vardır:

*Ağlaram ağlar kimin  
Dərdim var dağlar kimin.  
Yüz yerdən yaralıyam  
Gəzərəm sağlar kimin.  
İstərəm bir də gülüm,  
Əvvəlki çağlar kimin.*

Maraqlıdır ki, xüsusi tədqiq olunmasa da bu cür bayatılar da folklorşunaslarımız Təhmasib Fərzəliyev və İsrafil Abbasovun tərtib etdikləri «Azərbaycan klassik ədəbiyyatı kitabxanası» kitabından göründüyü kimi xalq arasında vardır.

---

---

### *Deyilən söz yadigardır*

Şübhə yoxdur ki, bu mənaya gözəllik vermək, onu gücləndirmək baxımından edilir. Bu Kərkük atalar sözlərində də özünü göstərir:

*Yoldaş tanı yola var, yolda yüz min bəla var.*

Və ya

*Bu günün işini yarına qoyma, bəlkə, yarın sənə yar olmadı.*

Doğrusu, Kərkük folkloru o qədər qüvvətlidir ki, Kərkük anıldığı zaman xatirimə ilk olaraq şifahi xalq ədəbiyyatı gəlir. Şifahi xalq ədəbiyyatı deyildiyi zaman xəyalında Kərkük eli canlanır.

Hörmətli tamaşaçılar, «Yazıcı» nəşriyyatı bu günlərdə «İraq-Kərkük bayatıları» kitabımızı çapdan buraxır. Kitabın girişində Kərküklə əlaqədar bir çox məsələlərə cavab tapa biləcəksiniz.

**Qəzənfər PAŞAYEV,**  
*filologiya elmləri namizədi*  
20.03.1983

## TELEVİZİYA İLƏ 1983-cü İL SENTYABRIN 24-də OLAN ÇIXIŞIM

**Aparıcı:** – Əziz tamaşaçılar, hazırda xarici ölkələrlə də Azərbaycan dilinin tədqiqinə, öyrənilməsinə böyük maraq göstərilir, bu dil haqqında, onun tarixi, qrammatik quruluşu, üslubiyiyatı, terminologiyası haqqında məqalələr, kitablar, dissertasiyalar yazılır.

Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı Pedagoji İnstytutunun xarici dillər kafedrasının müdürü, dosent Qəzənfər Paşayev bu yaxnlarda Amerika Birləşmiş Ştatlarında elmi səfərdə olarkən orada Azərbaycan dili haqqında son illərdə yazılmış bir sıra əsərlərlə tanış olmuşdur.

Qəzənfər Paşayev verilişimizin qonağıdır. O, Amerika Birləşmiş Ştatlarında müxtəlif elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin əməkdaşları tərəfindən Azərbaycan dili haqqında yazılan əsərlərdən bəziləri haqqında sizə məlumat verəcək. Buyurun, Qəzənfər müəllim.

– Mən Amerikaya səfərim zamanı orada Azərbaycan dilinə həsr edilmiş bir sıra məqalələri, qrammatika kitablarını, dərslikləri, dərs vəsaitlərini, Arizona Universitetinin kitabxanasından dissertasiyaları əldə etdim və nəzərdən keçirdim.

Azərbaycan dilinin tədqiqi baxımından xüsusi maraq doğuran məqalələrdən Fred Haysholderin «Azərbaycan danışq dili», Qerd Frankelin «Türk və Azərbaycan dillərində oxşar və fərqli cəhətlər» məqalələrini göstərə bilərəm.

Dərsliklərə və dərs vəsaitlərinə gəldikdə isə Indiana Universitetinin 1965-ci ildə nəşr etdirdiyi 275 səhifədən ibarət «Azərbaycan dilinin əsaslı kursu» kitabı üzərində xüsusi olaraq dayanmaq istəyirəm.

Girişdən məlum olur ki, dərs vəsaitinin ilk variantı 1952–1954-cü illərdə yazılmışdır və Azərbaycan danışq dilinə həsr edilmişdir. Kitabın bu variantına daxil olan mətnlər, əsasən,

Azərbaycanda çıxan qəzet və jurnallardan, nəşr edilən kitablardan götürülmüşdür. Müəlliflərin qeyd etdiklərinə görə kitabı əsasını Təbriz və Bakı dialektlərinə aid materiallar təşkil edir.

Kitabdakı 25 dərsdə Sovet Azərbaycanında qəbul olunmuş yazı qaydalarından, ədəbi tələffüz normalarından, fəlin forma və zamanlarından bəhs olunur. Kitabın axırında isə hərflər üzrə sözlük verilmişdir.

Həmin kitabda maraq doğuran cəhətlər çoxdur. Müəlliflər haqlı olaraq göstərilər ki, Sovet Azərbaycanında əlifbanın hesabına yazı qaydaları həm asan, həm də sabitdir.

«Azərbaycan dilinin əsaslı kursu» kitabında Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətindən də bəhs olunur. Göstərilir ki, institut bir sıra qiymətli əsərlər, lüğətlər hazırlamışdır, Azərbaycan dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparır (səh.225).

– *Qəzənfər müəllim, bəs dissertasiyalar necə? Orada Azərbaycan dili ilə bağlı məsələlər necə həll olunmuşdur?*

– Məmməd müəllim (söhbət prof. Məmməd Qasımovdan gedir – Q.P.), bilirsiniz ki, dissertasiyada, adətən, sərf elmi məsələ qoyulur və onun həllinə səy göstərilir. Mən Azərbaycan dilinə həsr olunmuş üç dissertasiyanı nəzərdən keçirdim. Birinci dissertasiya «Azərbaycan dilinin səs sistemi» mövzusuna həsr olunmuşdu. Dissertasiya 1958-ci ildə Corctaun Universitetində müdafiə edilib. Burada Azərbaycan dilinin sait və samit səsləri təhlil olunur. Müəllif səslər üzərində təhlil apararkən, əsasən, düzgün nəticəyə gəlmişdir.

İkinci dissertasiya 1963-cü ildə Indiana Universitetində müdafiə olunmuş dissertasiyadır ki, belə adlanır: «Azərbaycan qrammatikasının əsasları». Təxminən 600 səhifədən ibarət dissertasiya işində Azərbaycan dilinin qrammatikasının nəzəri əsasları, Azərbaycan dilinin bəzi qrammatik xüsusiyyətləri şərh edilmişdir. Dissertasiya girişdən, yeddi bölmə və

nəticədən ibarətdir. Əlbəttə, bu bölmələrin hər biri haqqında ayrılıqda məlumat verməyə burada imkan yoxdur. Yalnız onu deyə bilərəm ki, həmin dissertasiyada da müəllif müəyyən müsbət nəticələr əldə edə bilmışdır. Dissertasiyanın kitabıyyatı çox zəngindir. Burada Azərbaycanda çap olunan kitablar da az deyildir.

— *Qəzənfər müəllim, bəs üçüncü dissertasiya hansıdır? Axi siz dediniz ki, üç dissertasiyaya rast gəlmisiniz.*

— Açığını deyim ki, üçüncü dissertasiya bizə 1975-ci ildən məlum idi. O vaxt Amerikanın Florida Universitetindən sizin institutun, yəni Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Şirəliyevin adına «Azərbaycan filologiyasının əsasları» əsəri göndərilmişdi və xahiş edilirdi ki, həmin əsərə institut rəy versin. Mütəxəssislərin təklifinə əsasən rəyi mən yazdım. Əgər yadınızdadırsa müəllifə institutun adından qeyd və təklifləri, həmçinin bir neçə dilçilik əsərini göndərdik. Bizim üçün çox maraqlı idi ki, əsərin müəllifi qeydlərimizi necə nəzərə alacaq.

Amerikaya səfərim zamanı həmin əsərlə yenidən tanış oldum. Gördüm ki, müəllif Azərbaycandan göndərilən tənqidi qeydləri, arzu və təklifləri hərtərəfli nəzərə almışdır.

Əsər beş hissədən ibarətdir. Burada Azərbaycan dilinin türk dilləri sistemindəki mövqeyi aydınlaşdırılır. Azərbaycan dilinin filologiyasına həsr olunmuş başqa əsərlər təhlil edilir. Azərbaycan dilinin fonoloji qayda-qanunları və s. haqqında məlumat verilir.

Azərbaycan alımlarından Şirəliyevin, Dəmirçizadənin Ağamusa Axundovun əsərlərinə tez-tez müraciət edilir və yüksək qiymətləndirilir.

— *Qəzənfər müəllim, maraqlı məlumat üçün çox sağ olun. Güman edirik ki, həmin əsərlər barədə mətbuatda daha geniş məlumat verəcəksiniz. Bu, dilçi mütəxəssislər üçün zəruridir. ABŞ-da Azərbaycanla bağlı daha nələr vardır?*

— Bu suala görə sizə minnətdaram. Yoxsa tamaşaçılarda belə bir təəssürat yaranardı ki, orada yalnız Azərbaycan dili ilə maraqlanırlar. Arizona Universitetinin kitabxanasında Azərbaycana həsr olunmuş guşə vardır. Burada 2 cildlik Azərbaycan xalçalarına həsr olunmuş kitab gördüm. Aleksandr Dümanın Qafqazdan bəhs edən «Qafqaz səfəri» də burada diqqətimi çəkdi. Əsəri 1962-ci ildə fransız dilindən ingilis dilinə tərcümə ediblər. Cox maraqlı kitabdır. Burada Amerika alimi, prof. Sula Benetin uzunömürlülərdən bəhs edən «Necə yaşayasan yüzü haqlayasan» kitabı vardır. Prof. Sula Benet 1970–1976-ci illər arası Qafqazda olmuş və çox gərəkli bir kitab yazılmışdır. Azərbaycanı da qarış-qarış gəzən müəllif Azərbaycandan da çox yazıb. Hər iki kitabı Azərbaycan dilinə tərcümə edəcəyəm. Yeri gəlmışkən, sentyabrın 8-də «Ədəbiyyat və incəsənət» qəzetində «Azərbaycan xalçaları Amerikada» adlı məqaləm çıxb. Bu kitabxanada Əsəd bəyin Azərbaycanla bağlı bir neçə kitabı da var. Pulum olmadığına görə onların üzünü çıxartdırıb gətirə bilmədim. Bir sözlə ABŞ-da Azərbaycanla bağlı çox şey var. Şübhəm yoxdur ki, onlar tədqiqatçılarının yolunu gözləyirlər.

— Verilişimiz sona yetir. Sağ olun, məktublarınızı gözləyirik.

## EL SƏNƏTKARI – MİKAYIL AZAFLI HAQQINDA ÇIXIŞIM

*AzTV, 20.10.1983*

Ekranda Tovuzun mənzərələri göstərilir. Saz çalınır. Bu vaxt ekranda titr göstərilir. «El sənətkarı – Mikayil Azaflı. Sonra yenə Tovuzun mənzərələri və aşığın Tovuzda lentə alınmış (aparıcı ilə bir yerdə özü göstərilir, sazda bir hava çalınır və aktyor Azafının «Ey vətən» qoşmasını səhnə arxasından oxuyur):

**Aparıcı:** – Ən böyük milli sərvətimiz şifahi xalq ədəbiyyatı dedikdə, ilk olaraq gözlərimiz önünə onun ən qüdrətli və zəngin qolu – aşiq yaradıcılığı gəlir. Təsadüfi deyildir ki, xalqımızın böyük oğlu Üzeyir Hacıbəyov bu sənət aləminə böyük qiymət vermişdir:

«Aşiq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, yaziçinin da, bəstəkarın da, xanəndənin də, rəqqasın da istədiyi qədər götürə biləcəyi pay vardır».

Xalq yaradıcılığını gözəl bilən Bülbülün sözləri də hədəfə sərrast dəymışdır:

«Aşiq musiqisi bəstəkarlarımız üçün tükənməz ilham mənbəyidir».

Bu sənət heç vaxt solmayan, təravətini itirməyən bir aləmdir. Elə bir aləm ki, onu yaşadanların ürəyi eşq ilə yanır, məhəbbətlə döyüür.

Belə sənətkarlardan biri də böyük coşqunluqla yazıb-yaradan, çalıb-çağıran, yaradıb-yaşadan, müasir həyatımızı, qələbə və uğurlarımızı telli sazin dili ilə tərənnüm edən qocaman el aşığı Azaflı Mikayıldır. Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Ali, Ələsgər, Molla Cümə, Hüseyn Bozalqanlı kimi nəhəenglərin yaradıcılığından bəhrələnərək pərvəriş tapan Azaflı ustad aşiq kimi püxtələşmişdi. Azaflı

Mikayıl Tovuz rayonunda dünyaya gəlib. Saz-söz xiridarları yaxşı bilirlər ki, bu torpaq Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Xəyyat Mirzə, Aşıq Mirzə, Aşıq Nəcəf Əlimərdanlı, Aşıq Yusif, Aşıq Qədir, Aşıq Nağı, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Mahmud kimi gözəl sənətkarlar yetişdirib.

İndi ömrünün müdrik çağlarını yaşayan Azaflı Mikayıl dava qurtaran ili 1945-ci ildə aşıqlığa başlayıb, Aşıq Əsəd və Aşıq Yusifdən dərs alıb. Özü də 20-yə yaxın şeyird yetişdirib. Aşıq Muxtar, Şəmiddin İncəli, Aşıq Hacı, Xanlar, Əli, Yolçu, İkram, İdris Alakollu, Məhərrəm, Əbülfət, Murad, Nizami və başqaları. Elə aşığın öz qızı Gūlərə də Azaflı bulağından su içib (musiqi). Gəncəli «Çəşmə» (titrlə təqdim edilsin) ansamblının üzvü Gūlərə Azafının ifasında «Mənim dünyam» mahnısı səslənir.

**Aparıcı:** – Azafının öz sənət aləmi, öz dünyası vardır. Bu dünya ulu qaynaqlardan su içib müdrikləşmişdir. İnsana məhəbbət, insan gözəlliyi, insanın amalı və mənəvi qüdrəti Azafının ilham mənbəyi olmuş, onu riqqətə gətirmiştir. Bu poetik aləm, el duyğuları, xalq ruhu ilə qaynayıb qarışır, insanlarda nəciblik, müdriklik, sədaqətlilik, əyilməzlik kimi hislər aşılıyır. Azaflı yaradıcılığında təbiətin, gözəlliyin, insan varlığının, eşqin, məhəbbətin tərənnümü daha qabarıqdır. «Məhəbbət» adlı qoşmada olduğu kimi. (Aşıq Aydın və Zülfüyyə bu qoşmanı «Aran gözəlləməsi» üstündə oxuyurlar.)

## MƏHƏBBƏT

*Qüdrətindən həyat, aləm yaranıb  
Bahar qızlı təbiətdi məhəbbət.  
Cazibəsi yeri göyə bağlayıb  
Möcüzəli ziyarətdi məhəbbət.*

*İlahidi, zirvəsini qar almaz  
Ətir saçar, gül-çiçəyi saralmaz.  
O dünyada cavan qalar qocalmaz  
Bir əbədi ülviyyətdi məhəbbət.*

*Hər duyğunun odur ali həzrəti  
Mərhəməti, sədaqəti xilqəti.  
Versən almaz min bir cahan sərvəti  
Kəm almasa müsibətdi məhəbbət.*

*Ay Azaflı, o yaratır insanı  
Məhəbbətdi yerin-göyün sultani.  
Ürəklərdi, könüllərdi məskəni,  
Düz sevgidi, sədaqətdi məhəbbət.*

**Aparıcı:** – Bəzən aşıqlara toyda-mağarda çalıb-oxuyub bizi zövq verən, bizi əyləndirən bir sənətkar kimi baxırıq. Dərindən düşündükdə bu belə deyildir. Alman alimi Leybni-sin məşhur kəlamını yada salmaq yerinə düşərdi:

«Mənə mükemmel dil verin, sizə mükemmel mədəniyyət verim».

Göründüyü kimi, aşıqların mədəniyyətimizin yayılmasında, sevilməsində, dilimizin saf, təmiz, duzlu, şirin olmasına xidmətləri əvəzsizdir. Mən «Yazıçı» nəşriyyatının bu yaxınlarda çapdan buraxdığı Azafının «Qoca qartal» kitabını vərəqlədikcə qəlbimdən keçən ilk hiss bu oldu. Oxular tərəfindən maraqla qarşılanan bu kitaba ön sözü şair Məmməd İsmayıл yazmışdır. Məmməd İsmayıл xalq yaradıcılığını gözəl bilən və el yaradıcılığından ilham alaraq əla qoşmalar yazmışdır.

*Yar ol dərbilənə, yar olanda da,  
Yoluna göz diksin yorulanda da.  
Eləsinə vurul, vurulanda da,  
Desinlər, ay Məmməd, əla gözəldi.*

---

---

### *Deyilən söz yadigardır*

El sənətkarı barədə bu sənəti dərindən duyan, gündəlik yaşayıb-yaşadan şair sözü eşitmək həm maraqlı, həm də qiy-mətlidir.

*(Məmməd İsmayılin söhbəti)*

**Aparıcı:** – Şair Hüseyin Arif Aşıq Şəmşir şeirlərindən danışarkən qocaman aşığın yaradıcılığının klassik aşiq poeziyası ilə müasir aşiq poeziyası arasında qüvvətli bir keçid, körpü olduğunu göstərir. Bu sözləri Azaflı yaradıcılığına da aid etmək olar. Yəqin Azaflını Vətənimizin hüdudlarından uzaqlarda – İran, İraq, Türkiyə kimi ölkələrdə yaxşı tanımlarının bir sırrı də bundadır. Orada Azaflının mahnlarını həm radiodan səsləndirir, həm də aşıqlar oxuyurlar. Şeirlərini əzbəyirlər. Türkiyəli aşiq Səbri Şimşəyoğlu Azaflının mahnlarını təkrarolunmaz bir məharətlə oxuyur. İndi onun ifasında «Azaflı gözəlləməsi»nə diqqət yetirin. Lent yazısını Türkiyədən şair Məmməd Aslan gətirmiştir.

(Maqnitofon işə salınır. Səbri Şimşəyoğlu «Gözlərim» şeirinin 1-ci bəndini oxuyur.)

*Səbrim tükənibdir səbir eyləməkdən  
Yorulub baxmaqdan yola gözlərim.  
Bir səni axtarır, bir də gəncliyi,  
Boylandıqca sağa-sola gözlərim.*

**Aparıcı:** – Azaflı Mikayıl bir neçə havanın yaradıcısıdır. «Azaflı Dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı divanisi», «Azaflı dünyası» və s. Bu havaların hər birinin öz ritmi, öz gözəlliyyi, qəlbəyatımlığı vardır. Konservatoriymızın «Tarsinfi» üzrə müəllimi İlqar İmamverdiyev həm də gözəl saz çalır. O, Azaflı havalarından bir buket düzəldmişdir. Onu sizə təqdim edirik.

*(İlqar çalır.)*

**Aparıcı:** – Aşıq poeziyasının zirvəsi təcnis hesab olunur. Təcnis sənətkarlardan fitri şairlik istedadı, zəngin söz ehtiyatı, dilin bütün incəliklərini bilmək tələb edir. Təcnis yaratmaq üçün dilin dərin qatlarına baş vurmaq gərəkdir. Buna görədir ki, hər sənətkar təcnis meydanında «Hünər» göstərə bilməmişdir.

*Xəstə Qasım, sözün yetir tamama  
Gün doğan, gün batan gəlsin salama.  
Hə alim işidi, nə də üləma  
Təcnis meydanının öz hünəri var.*

Demək lazımdır ki, müasir aşıqlarımız təcnisə az müraciət edirlər.

Bununla belə, prof. Vaqif Vəliyev «Qaynar söz çeşməsi» kitabında təcnisin 29 növünün olduğunu və onun bütün nümunələrinə Azaflı yaradıcılığında təsadüf edildiyini qeyd edir.

Biz isə onu deyə bilərik ki, Azaflının təcnislərində bəzi aşıqların təcnislərindən fərqli olaraq məzmun formanın qurbanı olmur, zəifləmir. «Dodaqdəyməz cığalı təcnis»də olduğu kimi:

*Aylar, illər dəqiqlər içində  
Yazı çiçək, qışlı qaralar keçər.  
Aşıq, qaralar keçər,  
Ağlar, qaralar keçər,  
Yer titrədən, dağ atan,  
Əcəl qaralar keçər.*

Aşıq sənəti ağır zəhmət tələb edən bir aləmdir. Saz elə belə çalğı aləti deyil. Təsadüfi deyildir ki, saz havalarını nota köçürmək çətin olduğundan Aşıq havalarımız başqa xalqlar arasında çox yayılı bilməmişdir. Saz böyük bir orkestri

andırır. Aşıqlara qulaq asanda ingilis alimi Raskın böyük dəqiqliklə dediyi sözlər qəlbimə hakim kəsilir. Əsl incəsənət nümunəsi onda yaranır ki, insanın beyni də, əli də, qəlbi də eyni vaxtda vurur.

İndi «Baş divani» üstündə Azaflının şəyirdi Nizami Bağırovun ifasında sənətkarın «Gözlə, gözlə sən» mahnısını dinləyin. Yəqin ki, Raskın sözlərinə siz də haqq qazandıracaqsınız. Onu da demək yerinə düşərdi ki, böyük ustad Hüseyn Saraklı bu mahnını vala yazdırmışdır.

### Aşıq:

#### GÖZLƏ, GÖZLƏ SƏN

*Bağban olsan bir bağçaya, barı gözlə, gözlə sən  
Yaxşı dostun ilqarını, ari gözlə, gözlə sən.  
Alçalanda, ucalanda, bax özünə sərbəsər,  
Yandırarsan cəsədini, qarı gözlə, gözlə sən.  
Zülm eyləmə füqarəyə bir gün bəxti oyani,  
Eylədiyin bəd əməllər qabağında dayani.  
Kamil ovçu, yaxşı gözlə, qazanc basar mayani,  
Uyma qəflət yuxusuna, sarı gözlə, gözlə sən.  
Quyu qazan özü düşər, nə qədər qaza pünhan,  
Nanəcibdə səxa olmaz, hey olsan da canhacan.  
Sən ki, Azaflı Mikayıl, çox eylədin imtahan  
Gen günündə hamı dostdu, dari gözlə, gözlə sən.*

**Aparıcı:** – Azaflı barədə danışarkən prof. Camal Mustafayevin dediyi: «Azaflı yaradıcılığının ana xəttini fəlsəfi fikirlər təşkil edir» sözləri ilə razılaşmamaq olmur. Onun iki qafiyəli «Sicilləmə divanisi»ndə də, hər şeydən əvvəl, diqqəti cəlb edən bu cəhətdir.

*Adam var ki, el anası, o şən dövran istəyir,  
Adam var ki, qəlb aynası, məslək, vicdan istəyir.  
Adam var ki, iltiması duyan, qanan istəyir,  
Adam var ki, təmənnası – dərdə dərman istəyir.  
Adam var ki, iddiası qala, zindan istəyir,  
Adam var ki, can şəfəsi, şən gülüstan istəyir.  
Adam var ki, insan xası, cənnətməkan istəyir,  
Adam var ki, su sonası, yar mehriban istəyir.  
Adam var ki, məhəbbəti, eşqi yanar dünyada,  
Adam var ki, sədaqəti, dostu qanar dünyada.  
Adam var ki, səxavəti hər vaxt anar dünyada,  
Adam var ki, ədaləti, haqqı danar dünyada.  
Adam var ki, təbiəti xalıq sanar dünyada,  
Adam var ki, taxtı rəvan, hökmü cahan istəyir.  
Adam var ki, hər büsata çatar, gedər, Azaflı,  
Adam var ki, xarabata batar gedər, Azaflı,  
Adam var ki, yata-yata, yatar gedər Azaflı,  
Adam var ki, min-min xata tutar gedər Azaflı,  
Adam var ki, minər ata, atar gedər, Azaflı,  
Adam var ki, yüz həyatı qaytar gedər, Azaflı,  
Adam var ki, gəzər can sağ, haqqı-divan istəyir.*

**Aparıcı:** – Aşıq sənəti ümumxalq yaradıcılığıdır. Aşığın sazinin, sözünün vurğunu olan, lakin ömürlərini başqa sənətə bağlayan adamlar aşiq sənətinə də xidmət edirlər. Belələri çoxdur. Adil Həsənov da onlardan biridir. İndi o, Azafının «Sən demə» qoşmasını «İncə gülü» havası üstündə oxuyacaqdır.

### SƏN DEMƏ

*Məni bəlalara qərq edən, bilsən  
Sən demə, öz dostum, qardaşımıymış  
Gözlərimi tutan, başımı kəsən  
Sən demə, eloğlum, sirdaşımıymış.*

---

---

### *Deyilən söz yadigardır*

*Bir afət düz yoldan qaytarır məni  
Elə bil dünyamdan qoparır məni  
Gördüm bir daşqın sel aparır məni  
Sən demə, özümüzün göz yaşılmış.*

*Azaflı, şah gördüm, zülmə nur deyir  
Dəryalar üzündə «saray qur» – deyir  
Bir özgə səs mənə «durma, vur» – deyir  
Sən demə, döyüdüüm öz başımıymış.*

**Aparıcı:** – Azaflının şeir bağçasında hərə öz zövqünə uyğun misralar, şeirlər tapa bilər. Çünkü bu poeziya xalqın özündən gələn təbii bir poeziyadır.

*Canının qədrini bilməyən insan  
Həkimdən, cərrahdan, dərmandan küsər.*

Və ya:

*Olmasın dünyada bağbansız bağça  
Dərərlər, tökərlər kal vədəsində.*

Eləcə də:

*Hərə bir sevdanın sorağındadı  
Kimi pula, dövlət-vara aşiqdi  
Kimi qəmdən, kimi dəmdən dəm vurur,  
Kimi də namusa, ara aşiqdi.*

Azaflı poeziyasında başqa ustadlarda nadir rast gəlinən nümunələr də çoxdur. Sənətkarın «Gözəlim» adlı üçqafiyəli qoşması buna parlaq misaldır:

*Sənsən maral, gəl canım al, ay maral,  
Bir yada sal, yanında qal, olum lal!  
Ağ üzdə xal, dodaqda bal, gülcəmal  
Eyləmə naz, gedər qalmaz gözəlim.*

Bir məsələni də qeyd etmək yerində olardı. Sənətkarın yadda qalan yiğcam, sözlük baxımından zəngin şeir parçaları çoxdur.

*Olsun şair, aşiq, misgər,  
Həkim, dərzi, bənna, dülgər  
Ya mühəndis, ya cilingər  
Hamı onu ustad bilə.*

Azaflıdan gətirdiyimiz bu parça aşağı sinif dərslikləri üçün hər baxımdan maraqlı və lazımlı olardı.

El-obada olduğu kimi respublikamızın paytaxtında hələ uşaqlıqdan bu sənətə bağlananlar vardır. Çinar Bakıda 3-cü sinifdə oxuyur. Həm saz çalır oxuyur, həm də saz havalarını pianinoda xüsusi məharətlə ifa edir.

(Çinar Azaflının «Telli sazım» qoşmasını Dübeyti üstündə oxuyur, sonra isə pianinoda «Ruhani» saz havasını çalır).

**Aparıcı:** – Xalqın arzu-istəyinin tərənnümçüsü olan əsl aşıqlar xalq üçün doğulan, ömrünü xalq işinə həsr edən qeyri-adi zəhmətkeş adamlarıdır. Azaflı Mikayıł da belə sənətkarlardandır.

Güzgüdə özümə baxıram, aşığın acılı-şirinli sətirləri göz öünüə gəlir:

*Elə bildim dağ başını qar alıb,  
Ayaz vurub çiçəkləri saralıb.  
Görən deyir aşiq daha qocalıb,  
Ağarmayın, ay saçlarıım, amandı.*

*Olmazmı ki, qəm çəkincə güləsən,  
Nədən oldu yanıb döndün külə sən.  
Qırx yaşına çatmamışan hələ sən,  
Ağarmayın, ay saçlarıım, amandı.*

Məncə, xalqın istək və arzuları ilə yaşaya-yaşaya saçlarıını ağardanlar xoşbəxtidlər.

Arzu edərdim ki, təbiət imkan versin, bütün gözəl sənətkarlarımızın qəlbindən Azaflının duyub-yaşadığı hislər keçsin.

*Dünya ışığını gözümə qaytar,  
İtən gəncliyimi özümə qaytar.  
Azaflını dərdə döziymə qaytar,  
Ay keçən günlərim, keçən günlərim.*

Keçən günlər havayı keçməyib. Azaflı bizim folklor üzrə dərslik və monoqrafiyalara düşüb. Necə ki, folklorumuz və saz sənətimiz var, demək o da yaşayacaq. Əsrlər keçəcək, o mənən cavan qalacaq.

Hörmətli tamaşaçılar, Azaflı Mikayıl studiyamızdadır. Xalq arasında deyərlər, elə ki, aşiq məclisə gəldi, uzun-uzadı söz-söhbətə yol vermək günahdır. Sözü aşağı verərlər.

– Mikayıl Qağa, istərdim ki, bir şeirinizi deyəsiniz, sonra isə mahnı oxuyasınız. Hansı şeiri demək istəyirdiniz?

– «Əbədiyyət dünyasında».

## **ƏBƏDİYYƏT DÜNYASINDA**

*Qoy ədalət zəfər çalsın bəşəriyyət dünyasında,  
Zaman-zaman haqq ucalsın, əbədiyyət dünyasında.  
Ara vuran, fitnə quran, əyri, yalan, şər olmasın,  
Bu zərurət, bu həqiqət, qalibiyyət dünyasında.*

*Qoy ədalət zəfər çalsın, qoy qazansın haqq qələbə,  
Qoy rədd olsun müharibə, cavab versin vaxt tələbə.  
Bir arzuya, bir diləyə, bir murada, bir mətləbə,  
Bu mətanət, bu dəyanət, mənəviyyat dünyasında.*

*Qoy ədalət zəfər çalsın, vicdan ilə, hünər ilə,  
Aləm çatsın muradına, hər gün bir xoş xəbər ilə.  
Qoy dünyanın üzü gülsün, bir işıqlı səhər ilə,  
Bu təbiət, bu cəmiyyət, hakimiyyət dünyasında.*

*Qoy ədalət zəfər çalsın, məğlub olmaz sərvər kimi,  
Qoy analar oğul doğsun, Cavid, Vurğun, Cəfər kimi.  
Şah Xətai, Babək, Mehdi, Koroğlu pırhünər kimi,  
Bu şərafət, bu cəsarət, davamiyyət dünyasında.*

*Qoy ədalət zəfər çalsın, şən yaşasın insanları,  
Daha nurlu yollar getsin qocaları, cavanları.  
Azaflı, el, vətən sevər, el unutmaz qananları,  
Bu məhəbbət, bu sədaqət, səmimiyyət dünyasında.*

**Aparıcı:** – Bu şeiri siz sazla öz havanızla da oxuyursunuz. Özü də deyəsən «Azaflı himni» və ya «Azaflı dünyası» adlandırırsınız.

- Bəli.
- Xahiş edirəm, bir mahnınızı da oxuyasınız.

### **QADASIN ALIM**

*Elinin, yurdunun dərdi-qəminə,  
Ürəkdən yananın qadasın alım.  
Cəfasi, vəfasi, vüsəl dəmində,  
Can verən cananın qadasın alım.*

*Ata nəsihəti, ana zəhməti,  
Qardaş etibarı, bacı isməti,  
Elə sədaqəti, dosta hörməti,  
Gözləyən insanın qadasın alım.*

*Azaflı, həmişə üzdün dərdində,  
Dünya əzabı var, dünya zərində.  
Yaxşısı yerində, pisi yerində,  
Həqiqət qananın qadasın alım.*

**Aparıcı:** – Hörmətli tamaşaçılardır, el sənətkarı Mikayıl Azaflıya həsr etdiyimiz veriliş başa çatır. Sizlərlə sağıllaşmazdan əvvəl bir arzudan da söz açmaq, sizinlə məsləhətləşmək istərdik. Yer kürəsi bitkilərinə, faunasına və s. görə 11 iqlim zonasına bölünür. Onun doqquzu Azərbaycanın payına düşür. Buna görədir ki, rəngarəng adət-ənənələrimiz vardır. Bu doqquz iqlim zonasının özünəməxsus, hətta onun hüdudlarından kənarda da çoxlu sənətkarlarımız vardır. Elimizin bir çox istedadları kifayət qədər aranıb-axtarılmayıb. Onların ləyaqətliləri qədirbilən xalqımıza çatdırılmayıb. Mavi ekranda hansı el sənətkarları ilə görüşmək istərdiniz? Bu barədə yazın!

Hələlik bu qədər.

**OKSFORD, 16 İYUL 1988-ci İL SAAT 15<sup>00</sup>**

*Sovet müəllimləri nümayəndələrinin rəhbəri Qəzənfər Paşayevin Oksford şəhərinin lord-meri Xanım Kvin Celsinin qəbulunda ingiliscə nitqi\**

*Hörmətli lord-mer!*

Sovet müəllimlərinin Oksfordda ixtisasartırma kurslarında iştirak edən nümayəndə heyəti adından səmimi qəbula görə sizə ürəkdən minnətdarlığını bildirirəm. Biz Sovet İttifaqının müxtəlif guşələrində universitetlərə daxil olub ingilis dilini öyrənməyə başlayandan hamımızın bir arzusu olub. İngiltərəni görmək arzusu. İndi bizim arzumuz yerinə yetdi. Biz İngiltərəyə ziyarətimizi heç vaxt unutmayacaqıq. İngiltərə həmişə dünyanın çox mühüm ölkələrindən biri olmuş və yüksək inkişaf etmiş ölkələrdən biri kimi bu mövqeyini saxlayır. Bu ölkə dünyaya o qədər yazıçı, şair, arxitektor, alim və s. bəxş edib ki, təkcə onların adını saymaq xeyli vaxt aparardı. Bütün zamanların arxitektoru Kristofor Ren, Şekspir, Nyuton və bir çox başqaları təkcə İngiltərəyə deyil, bütün dünya xalqlarına məxsusdur. Sonralar bütün dünyada məşhur olan bir çox şəxsiyyətlər ilk addımlarını sizin doğma Oksfordda başlayıblar. İndi Oksford deyəndə gözlərimiz önündə qədim təhsil mərkəzi, təhsil deyəndə Oksford canlanır. Biz xoşbəxtidik ki, Oksforddayıq. Biz xoşbəxtidik ki, ingilis dili və ədəbiyyatı üzrə ixtisasımızı qədim Oksford Universitetində artırırıq, o universitetdə ki, lügətləri bütün dünyada məşhurdur.

---

\* Bax: Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi. Qəzənfər Paşayevin arxiv. Qovluq №8, inv. 2913–2924.

---

---

### *Deyilən söz yadigardır*

Bu qədim şəhərin gözəlliyini təsvir etmək üçün söz seçməkdə çətinlik çəkirəm. Oksford gözəl şəhərdir desək, deməli, heç nə deməmişik. Bu şəhər Alisanın ecazkar ölkəsinin heyranedici, füsunkar şəhəridir.

Burada bizim təəssüratımız o qədər böyükdür ki, bəzən elə gəlir ki, özümüz Alisanın füsunkar ölkəsindəyik. Bununla belə, həqiqət, gerçəklilik başqadır. Əminəm ki, bizim sizin ölkəyə gəlişimiz ölkələrimiz arasında həmrəyliyə kömək edəcəkdir.

Xatırə olaraq istərdik ki, sizə Ukraynanın mənzərələrindən bəhs edən kitabı təqdim edək. Eləcə də qəbul üçün bizim dərin minnətdarlığımızı qəbul edin.

Diqqətinizə görə təşəkkür edirəm.

Səfirlilik üçün ingilis dilindən rus dilinə tərcümə etdi:

**Milyutina V.D.**

*Moris Torez adına Moskva  
Dövlət Xarici Dillər İnstитutunun  
grammatika kafedrasının dosenti  
16.07.88*

## XOŞ MƏRAMLA, SAF NİYYƏTLƏ\*

*Möhtərəm Prezident!*

Hörmətli mərasim iştirakçıları! Saf niyyətlə, xeyriyyə məqsədi ilə inşa olunmuş bu bina millət vəkili İlham Əliyev cənablarının təşəbbüsü və rəhbərliyi ilə, onun təsis etdiyi «Qaradağın inkişaf fondu» və «Baku İnterneşnel LTD» şirkəti tərəfindən tikilmişdir. Tikinti ərəfəsində və inşa vaxtı iki-üç dəfə İlham müəllimlə temasda oldum. Nə gizlədim, onun sadəliyi, təvazökarlığı, humanistliyi, xeyirxahlığı, dərin mədəniyyəti, ağlı-zəkası məni heyran etdi. İstər-istəməz ürəyimdən keçdi: «Prezidentimiz ailə məsələlərində də, övladlarının tərbiyəsində də hamımıza nümunə olacaq qeyri-adi bir insan imiş».

Hörmətli prezident, xoş məramla inşa olunan bu binanın tikintisi zamanı həmişə ikili hislər keçirmişəm. Sizin möhkəm hafızəniz vardır. Şübhəsiz, Hüseyn Cavidin «Şeyx Sənan» əsərində Məmmədəli Əliyevin oxuduğu «Korun mahnısı» yadınızdadır. Orada belə sətirlər vardır:

«Nə eşq olaydı, nə aşiq, nə dərd olaydı, nə dərman».

Keçirdiyim hislər bununla bağlıdır. Deyirəm: Nə hərb olaydı, nə itki, nə şəhid olaydı, nə gözüyaşlı analar, nə yetim körpələr. İkinci tərəfdən də fikirləşirəm: «Şəhidsiz, qurbanlı azadlıq əldə etmək olarmı? Dünya təcrübəsi göstərir ki, azadlıq qurbanlar, şəhidlər hesabına qazanılır. Elə adama təsəlli olan da bu və hərənin imkanı daxilində şəhid ailələri və əllillərə göstərdiyi köməkdir. Müharibə və daxili çəkişmələr elə bir bəladır ki, ondan yan keçmək müşküldür. Elə bizim nəslimizdə dayım nəvəsi Azər Xasıyev Qarabağda şəhid oldu. Mart hadisələri zamanı başqa bir dayım nəvəsi 22 yaşlı

---

\* Bax: «Qaradağ» qəzeti, 8.07.1999, s.6. (Lökbatan qəsəbəsində Qarabağ şəhid ailələri və əllilləri üçün tikilmiş beşmərtəbəli, beşbloklu binanın açılışında çıxışım. O vaxt «Baku İnterneşnel» şirkətinin icraçı direktoru işləyirdim.)

leytenant Xasiyev Samir Zirəddin oğlu həlak oldu. Ölümündən sonra ona Milli qəhrəman adı verildi.

Cənab prezident, mən filologiya elmləri doktoru, professoram. Uzun müddət xarici ölkələrdə olmuşam. Təkcə İraqda altı ildən çox çalışmışam. Xaricdə olarkən dövlət başçılarının yüksək səviyyəli görüşlərini dövlətlərin bayraqlarının qoşa dalgalandığını gördükcə, himnlərini dinlədikcə ürəyimdən keçən yeganə arzu bu idi ki, gün gələydi doğma Azərbaycanı azad görəydim. Dövlət başçımız yüksək səviyyəli görüşlər keçirəydi, himnimiz çalınaydı, bayraqımız xarici ölkələrin səmasında dalgalanayıdı. Şükürlər olsun ki, bütün bunları gördük.

Cənab Prezident, bu bina haqda fikir söyləməkdən vaz keçərək bircə onu deyim ki, İlham müəllimin gündəlik köməyi, qayğısı və nəzarəti altında tikilən bu bina hasilə gəlib çıxınca bir şeyin şahidi olduq ki, cəmiyyətimizdə vicdanlı adamlar çoxdur. Belələri yaxşı əməlləri ilə ictimai şüurumuzun yüksəlməsinə köməklik edirlər. Mən tam əminliklə deyə bilərəm ki, tikinti aparan idarənin rəisi Gəray Abbasov belələrindəndir.

Cənab Prezident, Qarabağ əllilləri və şəhid ailələri üçün tikilmiş bu binanın açılışına gəlməyiniz böyük mətləblərdən söz açır. Sizin bu gəlişiniz yalnız Qarabağ əllilləri və şəhid ailələrinə olan ehtiram deyil, bu bütün Azərbaycan xalqına olan məhəbbətdir. Azərbaycan xalqının dostu, müdrik Baybakovun dediyi: «Mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımırıam» – kəlami sərrastlığı ilə adamı heyrətə gətirir. Bu, doğrudan da, belədir. Başqa bir tərəfdən də böyük siyasetçi A.Qromiko-nun sizinlə bağlı fikrini yada salmaq mənim üçün xoşdur. O, etiraf etmişdir ki, SSRİ məkanında Heydər Əliyev səviyyədə olan ikinci bir dövlət xadimimiz yoxdur. Allaha şükür ki, deyilənlər yalnız sözdə yox, əməli işdə də öz yerini aldı. İndi

dünya problemlerinin həllində Dövlət başçıları sizinlə məsləhətləşirlər.

Böyük dövlət mükafatlarına layiq görülmərsünüz. Beynəlxalq Atatürk Sülh mükafatına layiq görülməyinizə sevinir və Sizi ürəkdən təbrik edirik. Siz Azərbaycanı dünyaya layiqincə tanıdır və ləyaqətlə təmsil edirsiniz.

Sizinlə bağlı bir arzumuz da var.

Arzu edirik ki, bir gün Sizin Nobel mükafatına layiq görülməyinizi təbrik edək. Yaradandan təmənnamız bu və Qarabağı azad, Azərbaycan xalqını əmin-amanlıqlıda, itkisiz, şəhidsiz, fıravan yaşamaqda görməkdir.

## **MANAF SÜLEYMANOV – 90**

*Nizami adına Ədəbiyyat  
Muzeyində çıxışım. 6.03.2002*

Manaf Süleymanovu tələbəlik illərindən tanıyırdım. Keçən əsrin 60-cı illərində Qərb ədəbiyyatını orijinaldan tərcümə çox dəbdə idi. Dövlət və Yaziçılar İttifaqı bu məsələyə xüsusi diqqət yetirirdi. Bununla belə, orijinaldan tərcümə edənləri barmaqla saymaq olardı. Onlardan biri Manaf Süleymanov idi. Mən onun ingilis dilindən tərcümə etdiyi «Həyat eşqi», «Son yarpaq» və «Amerika yazıçılarının povest və hekayələri» kimi əsərləri böyük məhəbbətlə oxumuşdum.

Yaziçinin «Yerin sırrı» romanı ona şöhrət gətirən əsərdir. Bununla belə, Manaf Süleymanovun yüz min tirajla çap olunan «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» əsəri ona qeyri-adi şöhrət gətirdi. Həmin əsəri «Bakinamə» adlandırmaq həqiqətdən kənar olmazdı. İnanmirəm ki, bu əsəri başqa bir yazıçı yaza biləydi. Bakıda boy-a-başa çatan, onu dərin məhəbbətlə sevən, Bakının tarixini, ictimai həyatını, məişətini, adət-ənənəsini, keşməkeşlərini yaxşı bilən Manaf müəllim bu kitabı yazmaqla milyonların hörmətini, ehtiramını, məhəbbətini qazandı. Əsər yazıçının ömür kitabına, şah əsərinə çevrildi. Analitik qələm sahibi Nizami Cəfərovun «Dolan kəfkirim, dolan» adlı kitabını da oxuyaraq qəti qənaətə gəlmışəm ki, Manaf Süleymanov Azərbaycan ədəbiyyatının solmayan bir səhifəsidir.

Manaf müəllim gözəl insan və gözəl müəllim idi. Tərcümə məsələləri ilə bağlı gənclikdə ona müraciətləridən sonra aramızda səmimi münasibət yaranmışdı. Dəfələrlə onu müxtəlif nəşriyyatlardan və Yaziçılar İttifaqından dosent işlədiyi

Neft-Kimya Akademiyasına və ya evinə aparmışam. Çox vaxt maşını asta-asta sürürdüm ki, şirin söhbətlərinə daha çox qulaq asa bilim. Onun söhbətlərindən doymaq olmurdu. Sanki ingilis dilindən tərcümə etdiyi «Həyat eşqi» hekayəsi onun canına, qanına hopmuşdu. Manaf müəllimdə həyat eşqi çox güclü idi. Əslində, o, biz, nisbətən gənc qələm sahibləri üçün bir nümunə məktəbi idi.

## **PROKUROR ARİF BABAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ VERİLİŞDƏ ÇIXIŞIM**

*AzTV, 27.03.2002*

İki əsrin qovşağıını yaşamaq, hələ mən iki minilliyin qovşağıını demirəm, bir yandan böyük xoşbəxtlik, nemətdir, digər tərəfdən insanı, cəmiyyəti təlatümə gətirən əksliklər zamanıdır. Təkcə XX əsrin əvvəlini yada salmaq kifayətdir. Rus-burjuua inqilabı, Rus-yapon müharibəsi, I Dünya müharibəsi, dünyani lərzəyə salan Böyük Oktyabr Sosialist İngilabı və s. XX əsrin sonu, XXI əsrin əvvəlində bəşəriyyət, ayrı-ayrı xalqlar, hətta ayrı-ayrı nəsillər üçün də qanlı-qadalu faciəli olmuşdur. Bu, Babayevlər nəslindən də yan keçmədi. Yeni il axşamı Arif Babayev qəzaya uğrayaraq faciəli şəkildə dünyasını dəyişdi.

Mən bu nümunəvi ailəni 1962-ci ildən tanıyıram. İnsti-tutu bitirdikdən sonra məni Əli Bayramlıya müəllim göndərmişdilər. Arifin böyük qardaşı Vəlixanla tanış oldum. Tanış oldum deyəndə ki, məktəbliləri onun sürücü işlədiyi maşınla pambıq yiğmağa aparırıdıq. Onun səliqə-sahmanı, ağlı, özünü aparmağı məni valeh etmişdi. O, ailənin böyük oğlu idi. Atası altı il öncə dünyasını dəyişmişdi. Odur ki, orta məktəbi yarımcıq qoymuşdu. Ailənin çörək qazanancı o idi. Qalan üç qardaş kiçik idilər. Ən kiçik qardaş Arif idi. Onda Arifin cəmi yeddi yaşı vardı. Mən Vəlixanı məcburən axşam məktəbinə qoydum. Cəmisi iki ay yarımdan sonra İraqa tərcüməçi işləməyə göndərilsəm də, İraqdan qayıdan kimi Dillər İnstitutunda işə başlasam da, bu iki ay yarımlıq tanışlıq əbədi dostluğa, hətta qohumluğa çevrildi.

1966-ci ildə İraqdan qayıdanda Vəlixanın institutda qiyabi oxuduğunu görüb sevindim. Onun zəhmətkeşliyi, xeyirxahlığı, mehribanlığı, namusu, qeyrəti, saf niyyəti qardaşlarına

da sırayət etmişdi. O, gələcəkdə icra başçısı olacaq Firudini də, Əli Bayramlı və Ağdaş kimi rayonlarında prokuror işləyəcək Arifi də oxutdu. Arif Bakı Dövlət Universitetinin hüquq fakültəsinə girəndə və evlənəndə Vəlixan, Alxan və Firudinin sevincinin həddi-hüdudu yox idi. Arif evlənəndə anasının arzusu ilə gəlini – Məhbubə xanımı mənim maşınında götirdik. Müqəddəs yerlərdə olduğuma görə inam və iman sahibi Sabirə ana belə məsləhət görmüşdü. Onlarda ananın sözü qanun kimi yerinə yetirilirdi. Bununla qardaşlar fəxr edirdilər. Toy gündüz saat 12-də başladı və səhərə yaxın bitdi. Yaxşı yadimdadır, toyun tamadası üç il Xarici Dillər İnstytutunda dərs dediyim, sonralar İncəsənət İnstytutunu da bitirən və söz ustası kimi yetişən Şamaxılı Mürsəl Ağamirzəyev idi. Gecədən xeyli keçmişdi. Mürsəl mənə dedi ki, sizin sözünüzü yerə salmazlar, Vəlixan və Firudinə deyin ki, müğənnilər və sazəndələr əldən düşüblər, məclisi bitirmək lazımdır. Təbii ki, mən Mürsəlin arzusunu onlara çatdırıldım, lakin onlar məni də oyun meydanına çəkdilər ki, beş-on də-qıqə oynayaq. Lakin çox oynadıq. Mürsəl mənə yaxınlaşaraq qaş-qabaqla, incik səslə dedi: «Qəzənfər müəllim, məni bağışlayın, oynaya da bilmirsiniz. Ancaq ortadan çıxmır-sınız».

Mən onu öpərək sakitləşdirdim. Arifin üç övladı oldu. Böyük oğlu Əli Arifin atasının adını daşıdı. Gəncikən ağsaqqal olan Arifin qısa ömür yolu barədə danışmaq çox ağırdır. Arif ağıllı, mədəni, mehriban, mülayim və sadə idi. Lakin bütün bunların fövqündə onun savadı, müdrikliyi dururdu.

Yuxarıda göstərdiyim kimi Arif Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirmişdi. Respublikamızda o yaşda az-az adam prokuror vəzifəsinə yüksəlib. O, gözəl hüquqsunas olmaqla, gözəl də şair idi. Onun möhkəm yaddaşı vardı. Demək olar ki, bu təbli şairin yaddaşına bütün şairlərimizin yaradıcılığı hopmuşdu. Əgər desəm ki,

poeziyamızın, ümumiyyətlə, ədəbiyyatımızın təbliğində onun xidmətlərivardı, həqiqətdən uzaq olmaz.

Təbiətin keşməkeşlərindən baş çıxarmaq olmur. Tale, alın yazısı öz işini görür. Arifin atası Əli kişi də, böyük qardaşı Vəlixan da, Arif özü də 45 yaşında olanda dünyaların dəyişiblər. Ariflə bağlı bir məsələni də qeyd etmək istərdim. Bir çoxları kimi, Qarabağ dərdinə, zamanın insafsızlığına, gərdişin gedişinə tab gətirməyən Arif Ağdaşda prokuror işləyərkən Ağdaş – Bakı yolunda infarkt keçirmişdi. Amma Göyçayda həkimlər onu xilas edə bilmisdilər. Lakin elə həmin yolda avtomobil qəzasına düşəndə onu xilas etmək mümkün olmadı.

Deyirlər: «İnsanın adını valideynləri, yaşını və qismətini yaradan, qiymətini isə xalq verir». Arif Babayev qısa ömründə həm həmkarları, həm dost-tanışları, həm də xalq arasında böyük hörmət qazanmışdı. Harda sözü düşsə haqqında ürəkdolusu danışırlar. Bizə təsəlli olan da elə bu və adını yaşıdan balaları, yadigarları: Əli, Mətin və Xəyalənin olmasıdır.

## **ƏLİ İLDİRİMOĞLU**

*Nizami adına Azərbaycan  
Ədəbiyyatı Muzeyində «Mə-  
nim rəncbər atam» kitabının  
təqdimat mərasimində çıxışım  
(28.02.2003)*

Etiraf edirəm ki, əsərə yazılmış «Ön söz»ü, xüsusən də müəllifin bircə səhifəlik «Sətirlər karvanından qırılıb qalan bir neçə kəlmə»sini oxuyaraq o qədər zövq aldım ki, kitabı oxumağa ehtiyat etdim. Düzü təəssüratımı itirməkdən çəkindim. Bununla belə, 40 ildən artıq zaman kəsiyində publisistik yazıları, duzlu-məzəli felyetonları ilə yol yoldaşı olduğum Əli müəllim göz öünüə gəldi, daxili narahatlıq keçirdim və çox təbii dildə yazılmış kitabı oxudum. Əsər mənə dərin təsir bağışladı. Ola bilsin ki, şəhərdə böyümüş bir adam üçün bu maraqlı kitabda təsvir olunan hadisələr qeyri-adilikdən daha çox adı görünsün. Lakin mənim kimi kənddə böyümüş, əsərdə təsvir olunanlara bənzər hadisələri öz gözləri ilə görmüş, yaşamış, yaddaşına həkk olunmuş bir adam üçün bu acılı-şirinli xatirələrdən daha doğma, daha əziz nə ola bilərdi?

«Mənim rəncbər atam» kitabı mənim diqqətimi bir neçə cəhətdən çəkdi. Hər şeydən əvvəl, əsərin dilinin sadəliyi, saf, təmiz, duzlu, şirin, axıcı olması məni heyran etdi.

Alman alimi Leybnisin məşhur kəlamı vardır: «Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət verim».

Göründüyü kimi, Əli müəllim atası ilə bağlı qələmə aldığı «Mənim rəncbər atam» kitabında böyük amala – dilimizin təmizliyinə, adət-ənənələrimizin qan yaddaşına yazılmasına, mədəniyyətimizin mükəmməlliyyinə xidmət etmişdir.

Ata-ana borcunu qaytarmaq, onların qulluğunda durmaq, dünyalarını dəyişdikdən sonra xatirələrini əbədi yaşatmaq hər adama qismət olmur. Nə gizlədim, Anarın «Sızsız» kimi, Əli müəllimin «Mənim rəncbər atam» əsərini də həyəcansız oxuya bilmədim. Qəlbimdən qəribə hislər keçdi. Qərbəlilər yaradandan verilmiş ömür payını özləri üçün yaşıyırlar. Biz şərqlilər isə həyatımızı övladlarımıza həsr edirik. Bu hələ az imiş kimi, çox vaxt onların yolunda özümüzü qurban veririk. Həyatın mənasını onda görürük. Övladlarımız da belədi. Bəlkə də, bu yazılmamış qanuna görədir ki, bizim üçün valideyn xatirəsinə ehtiramdan əziz, ülvi heç nə yoxdur.

Təqdimatına yığışdığınız «Mənim rəncbər atam» kitabını vərəqlədikcə fikirlərimin təsdiqini tapdım. Və bir də qəlbimdən keçən bu oldu ki belə əsərlər təkcə valideyn xatirəsini əbədiləşdirmək məqsədimi daşıyır? Birmənalı şəkildə «yox» deyə bilərik.

Belə əsərlər çox böyük tərbiyəvi əhəmiyyəti, başqalarına görk olmaq, nümunə olmaq baxımından dəyərləndirilir. Onlar bir ailə, bir nəsil çərçivəsindən çıxaraq ümumxalq və hətta mən deyərdim, bəşəri xarakter daşıyır. Onların əsl qiyməti də elə bundadır.

Əsərdə etnoqrafiyamıza, adət-ənənələrimizə, ümumiyyətlə, həmişə cavan milli sərvətimiz olan folklorumuza geniş yer verilib. Yeri gəldikcə klassiklərimizə müraciət edilib. Əli bəy Hüseynzadədən verilən nümunə keşməkeşli zəmanəmizdə də öz aktuallığını itirməyib. Müəllif həmin sətirlərə elə bu məqsədlə müraciət edib:

*Bilirmisiz cahillər nə yapdilar Vətənə?  
Nə qoydular uyuya, nə qoydular oyana.*

Onu da deyim ki, Əli müəllimin yaradıcılığında neçə-neçə dissertasiya mövzusu vardır. «Əli İldirimoğlunun publisisti-

kası», «Əli İldırımoğlu yaradıcılığında folklorumuzun inikası» və s. Şübhə yoxdur ki, alimlərimiz gənc tədqiqatçıları onun yaradıcılığına istiqamətləndirəcəklər və sanballı elmi əsərlər işıq üzü görəcəkdir. Sözümə son verərkən xüsusi qeyd etmək istəyirəm ki, el ağsaqqalı Əli İldırımoğlu ömrünün bu çağında da bir çoxları kimi mənə də nümunə olaraq qalır.

Əli müəllim, Sizi bu qeyri-adi kitabınız münasibəti ilə təbrik edir, Sizə Ulu Tanrıdan bundan sonra da gümrah və mənalı ömür təmənna edirəm.

## «ANS» TELEKANALINDA CIXISIM

9.03.2003

Hər şeydən əvvəl, onu deyim ki, Azərbaycanın tarixən heç bir ərəb ölkəsi ilə İraq qədər yaxşı münasibətləri olmayıb. Şübhəsiz, mən 1985-ci ildə Bakıda və 1996-ci ildə Bağdadda ərəbcə çap olunan «Altı il Dəclə-Fərat sahillərində» adlı kitabımda bir fəsli «İraq bizə iraq deyil» qoymaqda buna arxalanmışam.

Koroğlunun «Bağdad səfəri», Vaqif və Vidadinin «Durnalar»ı, Nəsirəddin Tusinin, Füzulinin İraqda uyuması, Dağıüstü parkda – Fəxri xiyabanda 11 nəfər şəhidin xatirə lövhələri, Füzulinin 500 illik yubileyinə 128 nəfərdən ibarət nümayəndə heyətinin İraqa getməsi (1994) bir çox mətləblərdən söz açır.

Onların sayı – 1963-cü ilin rəsmi məlumatında təkcə Kərkük vilayətində 430 min türkman yaşayırırdı – indi 2 milyon yarımdır. Cəlal Ərtuq «Türkiyədə və dünyada İhsan Doğramacı Fenomeni» adlı kitabında yazar ki, indi Kərkük və Ərbil vilayətlərində iki milyon yarım türkman-azəri yaşayır (Ankara, 1996, s.8).

Soy-kök birliyi haradandır? Qədim dövr ərəb tarixçiləri Təbəri və İbn əl-Əsiri türklərin İraqa Təbrizi-Sultaniyyədən ilk gəlişini hicri 32 və 54-cü illərə aid edirlər.

Görkəmlı İraqlı tədqiqatçı Mustafa Cavad «İraqda türklərin tarixi» adlı sanballı kitabında bu axınları 7 dövrə böлür:

1-ci dövrdə Təbəri və İbn əl-Əsirin dediklərini təkrar etməklə kifayətlənir.

- 2-ci Əməvilər dövrü (661–750);
- 3-cü Abbasilər dövrü (750–1258);
- 4-cü Səlcuqlar dövrü (1038–1157).

Bu vaxt İraqda türkman xanlıqları yaranmışdı. Mosul – Atabəyləri, Ərbildə – Zeynalabdinlilər, Kərkük də Qıpçaqlar.

Tədqiqatçının rəyinə görə Bayat qəbiləsi, Bayat Əşirəti burada bu dövrdə məskunlaşmışdır. İndi türkmanlar ya-

yan ərazidə Bayat köyü deyilən 64 kənd vardır. Füzulinin də Bayatlardan olduğunu deyirlər.

5-ci Cəlairilər (1341–1431) və Teymurilər (1370–1507) dövrüdür.

6-ci Qaraqoyunlular (1410–1468) və Ağqoyunlular (1468–1501);

7-ci Səfəvilər (1501–1736) dövrü idi.

Tatar-monqolların Bağdadı tutması (1258) və Xəlifəni öldürərək Abbasilər Xilafətinə son qoyması da tarixdən məlumdur.

**Dil yoxdursa, vəziyyət ağır olur.**

Kürdlərə də böyük mədəni haqlar verildi. Mosul və Süleymaniyyədə Universitetlər yaradıldı, hətta Kürd Akademiyası yaradıldı.

Kərkükün yeraltı sərvəti neftdir. Neftçizadələr nəslinə mənsub olub, sonra ingilislərə satıblar. İraqda neft milliləşdirildikdən sonra (1973) ölkənin büdcəsi ildə 7 milyard ABŞ dollarını keçdi. Ölkədə hərbiləşmə meyili gücləndi. İraqın ordusu Sovet İttifaqı və Çindən sonra sayına görə dünyada 3-cü yeri tutdu. Sovet İttifaqı və Fransanın köməyi ilə ölkədə Atom reaktoru tikildi. Bundan sonrası tamaşaçılar yaxşı bilirlər. İsrail atom reaktorunu bombaladılar 10 ilə qədər davam edən İraq-İran müharibəsi başladı.

Doğru deyirlər, böyük adamların səhvləri böyük olur. İraq rəhbərliyi Küveytə hücum etməklə çox böyük səhvə yol verdi. Körfəz müharibəsi və İraqın 10 ildən çox davam edən ağır günləri, mən deyərdim faciəli günləri başladı.

Burada bir məsələni xüsusi qeyd etmək istərdim. Dünyada ədalətli və ədalətsiz olmaqla iki müharibə məlumdur. Əgər 1991-ci ildə ABŞ və müttəfiqləri İraqı tutsaydılar, hamı onlara haqq qazandırardı. İndi vəziyyət dəyişib. Bu müharibəyə nə ad verməkdə çətinlik çəkirəm. Müharibə olsa türkmanların vəziyyəti ağır olacaq.

1970-ci ildə İraq türkmanlarına mədəni haqlar (hüquqlar) verildi. Ölkənin İnqilabı Rəhbərlik Şurası 7 bənddən ibarət qərar qəbul etdi:

1. Türkmanların yaşadığı ərazidə ibtidai siniflərdə təhsil ana dilində aparılsın.
2. Maarif Nazirliyi nəzdində bu işə rəhbərlik üçün komitə yaradılsın.
3. Türkman ədiblərinə öz ittifaqını yaratmaq imkanı verilsin. Onlara əsərlərini çap etdirməyə köməklik göstərilsin. İttifaq İraq Yaziçilər Birliyi ilə əlaqələndirilsin.
4. Mədəniyyət Nazirliyi nəzdində Türkman mədəniyyəti Komitəsi yaradılsın.
5. Türkman dilində həftənin qəzet və aylıq jurnalın nəşrinə başlansın.
6. Kərkük də televiziyyada türkmenca verilişlərin sayı artırılsın və s.

Bütün bunlar yerinə yetirilməyə başladı.

1970-ci ilin 17 iyununda Bağdadda türkmenca «Yurd» qəzeti çıxmaya başladı. Aylıq yarı ərəbcə, yarı türkmenca «Birlik səsi» jurnalı çıxdı və s.

Bəndəroğlu Türkman Mədəniyyət Departamentinin müdürü kimi 500-dən artıq kitab buraxdı.

İbtidai siniflər üçün Məhəmməd Xurşid və Həsən İzzət kitab çap etdirilər. Bu işdə prof. Abbas Zamanov, şair Qasim Qasızməzadə və bu sətirlərin müəllifinin göndərdiyi dərslik və dərs vəsaitləri köməklərinə gəldi. Lakin kiçik xalqın faciəsi böyük olur. Ölkədə dövlət dili ərəb dili olduğundan, ərəb dilini bilmədən ali məktəbə və işə girmək problemə çevrildi. Məhz buna görə də ərəb dilli məktəblərə üz tutmalı oldular. Soy-kök birləşməmizi danan yoxdur. Məhəmməd Fuad Köprülü türk Ensiklopediyasında yazıb: «İraq türkləri, yəni oğuzcanın azəri ləhcəsində qonuşan türklər».

Bütün İraq-türkman, türk və dünya alimləri də bu fikirdədilər.

Tarixin yaddaşı qısa olsa da, dil və folklor faktoru vardır.

İraq türkmanlarının mənsubiyətini göstərən dil və folklor faktoru bir soy-kökdən olduğumuzu göstərən danılmaz sübutdur.

**SARABSKI ADINA MƏDƏNİYYƏT SARAYINDA  
«VƏTƏN HƏSRƏTİ» KİTABININ TƏQDİMAT  
MƏRASİMİNDE ÇIXIŞIM**

07.11.03.

«Vətən həsrəti» kitabını və Rəşid Faxralının çox yiğcam, çox da sanballı giriş məqaləsini birnəfəsə oxudum. Fəxr etdim. Belə qələm sahiblərinə eşq olsun!

Həmin yazının təsirindən çıxmaq, Səadət Buta haqqında söz demək xeyli çətindir. Çətindir ona görə ki, Rəşid qardaşım söz deməyə bir şey qoymayıb.

Səadət Butanın Yازılı ədəbiyyatımızla şifahi xalq ədəbiyyatının qüdrətli qolu aşiq yaradıcılığı arasında körpü olması, «Aşıq Pəri qızlar məclisi»nin daimi üzvü, sütunlardan biri olması, dilimizin saflaşması, yad təsirlərdən qorunması, cilanması, məişətimizdə işlənmiş sözlərin vətəndaşlıq hüququnun saxlanması yolunda xidmətləri böyükdür. Bu isə çox ciddi məsələdir. Alman alimi Leypsiqin məşhur kəlamı var: «Mənə saf dil verin, sizə saf mədəniyyət verim».

Dünya haqqında nə gözəl deyib:

*Bacarmazsan, bağban olma bağına,  
Gəl söykənmə əsasına dünyanın.*

Yeni deyilişdir. Ümumiyyətlə, Səadət Buta öz yeri, öz səsi, öz ab-havası olan şairəmizdir. Onu fərqləndirən bir cəhət də var. Davranışı, oturuşu-duruşu ilə sözü düz gəlməyəndə deyilən sözlərin qiyməti olmur. Xalq onu qəbul etmir. Səadət Butanın dedikləri isə xalqa çatır, xalq onun səmimiyyətinə inanır. Bax buna görə də onun ustadnamələr yazmağa mənəvi haqqı var.

Gənclərə öyünd-nəsihət verməyə, doğru yola səsləməyə mənəvi haqqı var. «Əyriləri, doğruları ələyində ələyən dün-yanın yazılmamış qanunları, imtahana çəkməyi, mizan-tərəzi qurmağı var. Səadət Buta bunu dərk eyləyir. Bu da təbiidir.

Yaradanın yer üzündə nümayəndələri Peyğəmbərlər, Peyğəmbərlərin isə nümayəndələri şairlərdir. Mən İlahi vergisi olan şairlərdən danışırıam. Onlar bizim adı adamların dərk etmədiyi bir çox mətləbləri duyur, yaşayır və bizə töv-siyə edir, o hisləri poetik nümunələri ilə qəlbimizə salırlar. Yəqin buna görədir ki, əsl şairlər xalqın görən gözünə, vuran nəbzinə, döyünen ürəyinə çevrilirlər.

Bir məsələni də qeyd edib sözümə yekun vurmaq istərdim. Səadət Butanın yaradıcılığında hiss ediləcək bir məqam da vardır. Taledən, qiymətdən giley-güzar. Əvvəlcə onu deyim ki, yaradan hərəyə bir pay verir. Səadət Butaya böyük pay verilib. Şairlik istedadı. Məsələyə lap sadə yön-dən yanaşanda, belə demək mümkünsə, səadət, xoşbəxtlik nisbidir, mütləq xoşbəxtlik yoxdur. Mən deyərdim, xoşbəxt o adamdır ki, «Vətən həsrəti» kimi əl-əl gəzəcək, gələcəkdə gözəl tədqiqat mənbəyinə çevriləcək kitabı var, övladı var. Sizi ürəkdən təbrik edirəm.

## MUĞAM TEATRINDA XEYRƏDDİN QOCANIN YUBİLEYİNDƏ ÇIXIŞIM

29.01.05.

İki əsrin və iki minilliyin qovuşmasında yaşamaq xoşbəxtliyi bizə nəsib oldu.

Lakin tale bizə qanlı-qadalı II Dünya müharibəsi və keçid dövrünü də qismət etdi.

Çin xalqında bəddua-qarğış var: «Görüm səni keçid dövründə yaşayasan».

Bunun nə demək olduğunu biz hamımız – keçid dövrünü yaşayanlar yaxşı bilirik. Bilirik ki, bu vaxt bütün mənəvi dəyərlər tapdanır, şəxsiyyət alçaldılır, mənəviyyat və mədəniyyət sarsıntılarla məruz qalır. Böyük və kiçiyin yeri dəyişik düşür, nə varsa dəymisi kalına qarışır.

Şair demiş:

*Dözməz bu ağrıya-acıya daş da,  
Qurunun oduna yanarmış yaşı da.  
Qananın ayaqda, qanmazın başda  
Ağlayan lazımdı halına millət,  
Dəymisin qarışib kalına millət.*

Nə yaxşı ki, belə bir dövrdə Heydər Əliyev hakimiyyətə gəldi, xalqı bəlalardan, faciələrdən xilas etdi. Nə yaxşı ki, Muğam Teatrı kimi milli dəyərlərimizi qoruyan mənəviyyat ocaqları vicdanla xalqa xidmət etdi.

Nə yaxşa ki, Xeyrəddin Qoca kimi yazarlarımız mübarizədən çəkinmədi. Xalqa deyilməli sözü dedi.

Molla Nəsrəddin başqalarının nöqsanını və həqiqəti onun üzünə deyən adamdır. Lakin fərq ondadır ki, Xeyrəddin Qoca həqiqəti bir nəfərə yox, bütün xalqa dedi. Bu isə çox

ağır yükün altına girmək deməkdir. Belə olmasa idi, o Molla Nəsrəddinin davamçısı hesab edilməzdi. Belə olmasa idi, onun «Marallarım» və başqa kitabları əl-əl gəzməzdi. «Hərənin öz payı» əsəri belə uğur qazanmadı. Xeyrəddin Qocanı bir yazıçı kimi fərqləndirən cəhətlər çoxdur: Ən başlıcası az sözlə çox mətləbləri bəyan etməkdir. Onun çox kiçik həcmli, çox da sanballı, yadda qalan, insanı düşündürən (bu isə çox vacibdir) hekayələrini oxuduqca göz öünüə Sabir, Mirzə Cəlil, Mir Cəlal, Əziz Nesin gəlir. Onların yaradıcılığı kimi, Xeyrəddin Qoca yaradıcılığı da həmişəyaşardır.

Nədədir onun gücü? Həyatdan gəlməyində, insanları, onsuz da parçalanmış xalqımızı birliyə səsləməkdə?

Maraqlı odur ki, yazıçı qələminin gücü ilə nöqsanlarımızı, məişətimizdəki eybəcərlikləri, bizi güldürə-güldürə elə həzm etdiririk ki, ruhumuz da incimir. Bu anda Xeyrəddin Qoca Nəsrəddin Xoca məqamına yüksəlir, Azərbaycanın Əziz Nesini olur.

Yaşadığımız zaman kəsiyində gündəlik qayğılar başımızı o qədər qatıb ki, ətrafda baş verənlərin o qədər də fərqinə varlığı. Keçid dövrünün bəhrəsi olan ağlaşığmaz hadisələrə dərindən qiymət verə bilmirik. Özümüzü kənardan müşahidə edə bilmirik. Bu tarixi işdə Xeyrəddin Qocanın əsərləri köməyə gəlir. Tam əminliklə deyə bilərik ki, gələcək nəsillər kecid dövrü tariximizi, həyat tərzimizi, düşüncə tərzimizi tələm-tələsik yazılmış, üzəvari, basmaqəlib kitablardan deyil, Xeyrəddin Qocanın vaxtaşırı «Ədəbiyyat» qəzetində çap etdirdiyi hekayələrindən, kitablarından və pyeslərindən öyrənəcəklər.

Təxəyyül məhsulu olan əsərlərin bəzi janrları zaman-zaman aradan çıxır, lakin Xeyrəddin Qocanın əsərləri xalqla üzvi surətdə bağlı olduğuna görə əbədi yaşayacaqdır.

Sadə, gözəl, təvazökar, xeyirxah insan, bütöv şəxsiyyət olan qələm dostum Xeyrəddin Qocaya yeni uğurlar diləyirəm. Yaradandan təmənna edirəm ki, qardaşımın qələmi heç vaxt korşalmasın, ürəyi yazıb-yaratmaqdan soyumasın!

**PEDAQOJİ UNIVERSİTEDƏ  
PROF. XEYRULLA MƏMMƏDOVUN «XIX ƏSR  
AZƏRBAYCAN ƏDƏBİYYATI»  
MONOQRAFIYASININ TƏQDİMAT  
MƏRASİMİNDE ÇIXIŞIM**

15.11.06.

Bizi prof. Abbas Zamanov tanış və yaxın etmişdi. Abbas müəllim bir alim və insan kimi Xeyrulla Məmmədovun xatirini çox istəyirdi. Sonralar Nizami adına Ədəbiyyat İnstitutunda Müdafiə şurasında bir yerdə işləyəndə onun, həqiqətən də, ədəbiyyatşunaslıq sahəsində nüfuz sahibi olduğunun şahidi oldum. O, opponent kimi çıxış edəndə sevinərdik. Nə qədər məlumatlı, məntiqi cəhətdən hazırlıqlı idi. Fitri istedad sahibi idi. «Arxiv adamı» kimi tanıdığımız prof. Xeyrulla Məmmədov faktlarla danışardı. Tez-tez «Ədəbiyyat qəzeti»ndə sanballı məqalələrlə çıxış edərdi. Səmimiyyətlə deyirəm, onun qəzətdə çıxan məqalələrini həmişə diqqət və ehtiramla oxuyardım. Şübhəsiz, az bildiyim sahə olduğuna görə.

Bu gün Xeyrulla müəllimin ölümündən sonra işıq üzü görən «XIX əsr Azərbaycan ədəbiyyatı» adlı çox dəyərli kitabıının təqdimat mərasimində toplaşmışıq. Bu, təkcə alim dostumuzun gərəkli işini təqdir etmək, qiymətləndirmək deyil, eyni zamanda gənc alımlarə nümunə olmaq baxımından böyük dəyər kəsb edir.

Kitabın tərtibçisi və çapa hazırlayanı filologiya elmləri doktoru, prof. Elman Quliyevin yiğcam, lakin az sözlə çox mətləblərdən xəbər verən, insanı haldan-hala salan, giriş məqaləsinə görə ona təşəkkür etmək azdır. Ona və kitabın rəyçisi prof. Himalay Qasımovaya minnətdarıq. Elman müəllimin yazısını oxuduqca kərküklü yazıçı və folklorşunas, Azə-

---

---

*Deyilən söz yadigarıdır*

baycan Yaziçilar Birliyinin fəxri üzvü Mövlud Taha Qayaçının mənə yazdığı məktubu göz öünüə gəlir. Məndən xahiş etmişdi ki, Azərbaycan-İraq Kərkük ədəbi əlaqələrinə dair ona material göndərim.

Elə həmin vaxt bu mövzuda «Azərbaycan» jurnalında mənim yazım çıxmışdı. Həmin məqaləni və başqa materialları Mövluda göndərdim. Xeyli keçəndən sonra ondan məktub aldım. «Qardaşım, çox sağ ol, materiallara görə. Mən bu işdən vaz keçdim. «Məqaləni diqqətlə oxudum. Deməyə bir şey qoymayıbsan» – yazmışdı.

Elman müəllim də giriş məqaləsində hər şeyi deyib. Bizə bir şey qoymayıb deməyə. Bircə onu deyə bilərəm ki, professor Xeyrulla Məmmədovun bu qiymətli əsəri həm filologiya fakültələrinin tələbələri, magistrleri, həm də müəllimlər üçün dəyərli mənbədir.

**YAZIÇILAR BİRLİYİNDƏ RAMİZ ƏSGƏRİN  
TƏRCÜMƏSİNDƏ MAHMUD KAŞQARLININ  
«DİVANÜ-LÜĞƏT-İT-TÜRK» ƏSƏRİNİN TƏQDİMAT  
MƏRASİMİNDƏ ÇIXIŞIM**

*25.12.06.*

Dövlətlərin atributları olduğu kimi, xalqların da atributları vardır. Şübhə yoxdur ki, xalqın ən ümdə atributları onun dili və dilin güzgüsü olan lügətlərdir. Bu baxımdan Mahmud Kaşgari lügəti daha böyük əhəmiyyət kəsb edir. Bu lügət təkcə bir xalqın deyil, böyük bir dil ailəsinin lügətidir. Lügət yazmaq iynə ilə gor qazmaq kimi bir şeydir. Ramiz Əsgər yazanda ki, lügətin Azərbaycan dilinə tərcüməsinə 1987-ci ildən başlayıb, onun səmimiyyətinə inanırsan. Yeri gəlmışkən, lügətin çıxması münasibəti ilə Anar müəllimin təbrik məktubunu və Ramiz Əsgərin lügət ilə ilgili əhatəli məqaləsini «Ədəbiyyat qəzeti»ndə oxuyanda bir yandan ürəyim dağa döndü, başqa bir tərəfdən də iztirab keçirdim. Gecə yata bilmədim. «Divanü-Lügət-it Türk» müxtəlif dillərdə: Türk, özbək, uyğur, qazax, alman, çin, ingilis dillərinə çevrilərək çoxdan çap olunsa da, bizdə indi işıq üzü görür.

Təsəlli olan odur ki, hecdən gec yaxşıdır. Ramiz Əsgər fundamental iş görüb. Lügətin belə səliqə-sahmanla çıxmamasına maddi dəstək verən «Ataholdinq» hər cür təşəkkürə layiqdir.

Ramiz Əsgər lügət üzərində işləyərkən bir müdriklik məktəbi keçmiş, özü də müdrikləşmişdir. Lügətin elmi redaktoru, Milli Elmlər Akademiyamızın müxbir üzvü, prof. Tofiq Hacıyev haqqında yazdıqları Ramiz Əsgərin böyük ürəyindən xəbər verir: «Əziz müəllimim Tofiq Hacıyevə sonsuz minnətdarlığımı və şükrən duyğularımı izhar etməyi özümə

borc bilirəm. Tərcümənin bütün qüsurları mənə, uğurları isə ona aiddir».

Ramiz Əsgər giriş məqaləsində bir aqildən misal gətirib: «İnsan həyatında tək bircə dəfə lügətə baxsa, həmin lügət ona verilən pulu çıxarmış hesab olunur». Bu, həqiqətən də, belədir. Nə gizlədim, mən nağıllarımızda rast gəlinən Maçın ölkəsini, «Qurani-Kərim»də yer alan yəcuc-məcuc xalqlarının harada yaşadıqlarını elə bu möhtəşəm əsərdən öyrəndim. Elə Ramiz Əsgərin də Amasiya rayonundan olduğunu bu lügətdə gedən məlumatlardan öyrəndim.

Ramiz Əsgərin Yusif Balasağunlunun «Qutadqu bilik – Xoşbəxtliyə aparan elm», Faruq Sümərin «Oğuzlar», Bahəddin Ögəlin «Türk mifologiyası» və s. kimi xalqımıza gərəkli olan kitabları tərcümə etdiyini bilirəm. Bu lügətdən onu da öyrəndim ki, Bakı Dövlət Universitetində «Türk mədəniyyəti tarixi», «Türk yazılı abidələri», «Kitabi-Dədə Qorqud», «Divanü-Lügat-it-Türk» üzrə dərs deyir.

Ramiz müəllim, sizin simanızda özüm üçün bir daha kəşf etdim ki, yerüstü xoşbəxtliyə can atanlara tale əbədiyyət bəxş etmir.

Siz isə bu möhtəşəm əsərlə, 20 illik zəhmətimizlə əbədilik əldə etdiniz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

## «SPACE»IN 10 İLLİYİ MÜNASİBƏTİLƏ ÇIXIŞIM

05.10.07.

Keçən 10 il ərzində «Space» pilə-pillə yüksəlib, heç vaxt nüfuzunu itirməyib. Həmişə tamaşaçılara ehtiramla yanaşıb, ədəb-ərkan gözləyib. Mən bütün verilişlərini mədəniyyətə həsr edən Rusyanın «Kultura» və Avropanın «Hallmark» televiziya kanallarına baxanda göz önünə «Space» gəlir. Həqiqətən də, «Space» mədəniyyətimizin təbliği yolunda əvəzsiz işlər görür. Yeniliklərdən qorxmur. Muğamat üzrə gənc istedadlarının üzə çıxarılması məqsədilə keçirilən müsabiqə aylarla xalqımızı həyəcanda saxladı, sevindirdi.

Eləcə də «Space»in «Muğam teatrı»ndan görkəmli ziylilərimizə, mədəniyyət xadimlərinə həsr edilən tədbirləri yayınlaması, xalq qarşısında xidmətləri olan mədəniyyət işçilərinin ad gününü yüksək səviyyədə keçirməsi tapıntıdır. Bu kanalın xalqın zövqünün formalaşmasında gördüyü müsbət işləri saymaqla qurtaran deyil. Mən «Space»in yaranmasının 10 illiyi münasibətilə onun yaradıcı kollektivini və rəhbərliyini ürəkdən təbrik edir, onun nüfuzunu indiki kimi saxlamağı arzulayıram.

*Qəzənfər Paşayev*

## **AKADEMİK BƏKİR NƏBİYEVİN DÖVLƏT TELEVİZİYASINDA «SƏHƏR»DƏ ÇIXIŞI ZAMANI TELEFON ZƏNGİM**

25.08.07.

Hər şeydən əvvəl, «Səhər»i yaradanlara minnətdarlığımı bildirmək istəyirəm ki, qloballaşmanın aləmə meydan oxuduğu zəmanəmizdə milli-mənəvi dəyərlərimizin ən ümdə daşıyıcıları elm və mədəniyyət xadimlərimizi xalqla görüşdürür. Onlardan biri də akademik Bəkir Nəbiyevdir. Bəkir müəllim ədəbiyyatşunaslıq elmimizin patriarxıdır və bu şərəfli missiyani ləyaqətlə yerinə yetirir. Ədəbiyyatşunaslıq elmimizin problemləri barədə son səlahiyyətli sözü, böyük nüfuz sahibi Bəkir müəllim deyir.

Neçə illərdir filologiya elmimiz sahəsində rəhbər mövqe tutur. Əvvəlcə Milli Elmlər Akademiyamızda Ədəbiyyat, Dil bölməsinin rəhbəri kimi, sonra isə Nizami adına Ədəbiyyat İnstytutunun direktoru kimi.

Akademik Bəkir Nəbiyev ən məhsuldar ədəbiyyatşunas alımlərimizdən biri, bəlkə də, birincisidir. O, yaşamağı yaratmaq üçün qənimət sayır. Bəkir müəllimin elmi nailiyyətləri barədə dostum Şirindil o qədər məzmunlu, mənalı danışdı ki, mən Bəkir müəllimin hamı üçün vacib olan bəzi başqa məziyyətlərindən danışmaq istərdim.

Bəkir müəllim inam və iman sahibidir. Həccə gedən, müqəddəs yerləri sidq-qəlblə ziyarət edən, İslam qanunlarına riayət edən alımlərimizdəndir. Əməlisaleh adamdır. 1994-cü ildə İraqda və Türkiyədə Füzulinin 500 illik yubiley şənliklərinə birgə gedib gəlmişik. Sonra İrana və İraqa səfərlər etmişik. Onunla yol yoldaşı olmaq özü böyük xoşbəxtlikdir. Səfər zamanı onun axşam yatanda da, səhər qalxanda da yaradana dua etdiyinin şahidi olmuşam.

Bəkir müəllim həsəd aparılacaq qədər dəqiq adamdır. Saatınızı onun işə gəlib-getməsi ilə düzəldə bilərsiniz səhər 9<sup>00</sup> axşamüstü 6<sup>00</sup>.

Bəkir müəllim həddən artıq xeyirxah adamdır. Xalq arasında belə adamlara «Onun xəmiri xeyirxahlıqla yoğrulub» deyirlər.

Mən uzun müddət Ədəbiyyat İnstитutunda Bəkir müəllimin rəhbərlik etdiyi Müdafiə Şurasının üzvü və onun müavini olmuşam. Bəkir müəllimdən xeyirxahlıq, təmkin əxz etmişəm. İki kitabımın elmi redaktorudur.

Yarandığı 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın işində birgə fəaliyyət göstəririk. Bəkir müəllimin islami dəyərlər haqqında fikirləri bəzən yüksək savadlı din xadimlərini belə heyran edir.

Sizə zəng etməkdə bir məramım da var. Akademianın müxbir üzvü, rəhmətlik Abbas Zamanovdan sonra özümə ağsaqqal kimi qəbul etdiyim Bəkir müəllimə 70 illik yubileyim münasibətilə dünən «Ədəbiyyat qəzeti»ndə haqqımda geniş ürəklə yazdığını «Alim haqqında dost sözü» məqaləsinə görə ailəm və öz adımdan minnətdarlığını bildirməkdir.

Bəkir müəllim sizə möhkəm cansağlığı, qələminizə həmişəki kimi kəsər arzulayıram. Yaradandan təmənna edirəm ki, nəvəniz Bəkirin toyunda birgə oynayaq.

## «LİDER» TV-də GƏNC AŞIQLARIN İLK MÜSABIQƏSİNDE ÇIXIŞIM

25.10.2007.

Hörmətli saz-söz pərəstişkarları! Lider Televiziya kanalı bu müsabiqəni keçirməklə müqəddəs bir missiyani yerinə yetirir. Müqəddəs Dədə-Qorqud yadigarı, ulu aşiq sənətini yaşatmaq, təbliğ etmək müqəddəs işdir.

Dahi Üzeyir bəy aşiq sənətindən bəhs edərkən deyirdi: «Aşıq sənəti elə bir aləmdir ki, bu aləmdən bəstəkar da, müğənni də, şair və yazıçı da, hətta rəqqas da istədiyi qədər pay götürə bilər».

Müsabiqənin bir gününü xalq mahnları və bəstəkar mahnlarına həsr etməyiniz Üzeyir bəyin sözlərinə dayaq olur.

Müsabiqədə iştirak edən gənc istedadlar barədə nə deyim, kimi seçim, bu iki-üç dəqiqəlik çıxışa sığmaz. Səs fitri istedaddır. Bu istedadlı gənclərə təkcə onu demək istəyirəm ki, Aşıq sənəti elə bir abidədir ki, onun daha möhkəm, daha davamlı, daha möhtəşəm olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da zəhməti təqdirlə yad edilməlidir.

Müsabiqə demək olar ki, bütün aşiq mühitlərini Göyçə, Borçalı, Şirvan, Gəncəbasar, Tovuz-Qazax, Gədəbəy və s. əhatə edir. Təəssüf ki, Naxçıvan bölgəsindən iştirakçı yoxdur. «Aşıq Pəri məclisi»ndə Naxçıvandan yaxşı çalıb-oxuyan qızlarımızvardı.

Təsəvvür edirsizmi ki, bu müsabiqə nə qədər tamaşaçını bu sənətə bağladı. Elə aparıcıların özləri də pilə-pillə yüksəldi. Artıq sazin-sözün biliciləri kimi çıxış edirlər. Hər halda bu sənətə məhəbbətləri açıqca sezilir.

Müsabiqə bundan sonra daha ciddi bir mərhələyə qədəm qoyur və bu mənim yadımıma «Space»də gənc muğam oxuyanların ilk müsabiqəsini salır. O vaxt indi Sizin müsabiqədə

olduğu kimi, yerlər xalqın səsverməsi ilə məlum olurdu. Böyük münsiflər heyətində olan muğam sənətçilərimiz bəzən çox narahatlılıq keçirirdilər. İndi təbii olaraq siz keçirdiyiniz kimi. İnanın ki, biz tamaşaçılar da bu hissi keçiririk. Məsələn, mən Gökçədən olan qızlarımız qorxulu zonaya düşəndə narahat oluram. Axı, onlar təsadüfi adamlar deyil. Çalıb-oxumaqlarından görünür ki, onlar bu sənətin yolcularıdır. Eləcə də ən gənc iştirakçı Əsmər. O qız aşıqlar nəslindəndir. ...Qayda-qanunla çalıb-oxuyur.

Fikir versəniz, muğamatçılar arasında da hər dəfə çox az yaşlı bir müğənni olur. Bunun başqa mənası var.

Bunları deməkdə məqsədim nədir?

Tamaşaçılar bəzən bilməyərəkdən, bəzən də tərəfkeşlikdən, həqiqətdən kənarlaşırlar. Mənə belə gəlir ki, Muğam müsabiqəsində olduğu kimi, hər ifadan sonra onların ifasını münsiflər heyətində ayrı-ayrılıqda açıq səsvermə ilə qiymətləndirənlər tamaşaçıları istiqamətləndirmiş olardılar.

Münsiflər heyəti barədə nə demək olar? Mən onların təmənnasız, vicdanlı işini xalqa xidmətin bariz nümunəsi hesab edirəm.

Aşıq Ədalət, aşiq Ulduz, prof. Həsən Mirzəyev, doktorluq dissertasiyasını aşiq mühitlərinə həsr edən prof. Məhərrəm Qasımlı ilə 30–40 ildir dostluq münasibətindəyəm. Onların hər birinin böyük xidmətləri var, bu sənəti inkişaf etdirməkdə. Eləcə də konservatoriyanın müəllimi Mübariz qardaşım və Şirvanlı Yanvar aşiq.

Onlara münasibətimi Şeksprin bir soneti ilə bildirmək istəyirəm:

*Eşqimi tərifləyib kimsəni aldatmiram,  
Çünki məhəbbətimi kimsəyə mən satmaram.*

Və nəhayət, tam səmimiyyətlə demək istəyirəm ki, başqa sahələr bir yana, bu sahədə «Lider» kanalı tarixə düşdü.

---

---

*Deyilən söz yadigardır*

Gələcəkdə aşıq yaradıcılığından yazanlar, onun keçdiyi yolu izləyənlər bu müsabiqədən yan keçmək səlahiyyətində olmayacaqlar.

Bu münasibətlə «Lider» kanalını təbrik edir, onun rəhbərliyinə və yaradıcı heyətinə saz-söz xiridarları adından minnətdarlığını bildirirəm.

**AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİNĐƏ  
SƏUDİYYƏ ƏRƏBİSTANINDA,  
KRAL FEYSƏL ADINA XEYRİYYƏ FONDUNDΑ  
YAZIÇI VƏ ŞAIRLƏRİN, İCTİMAİ XADİMLƏRİN  
QARŞISINDA ÇIXIŞIM**

*11.11.2007.*

*Hörmətli səudiyyəli qardaşlar!  
Müqəddəs torpağın sakinləri!*

Siz xoşbəxt və bəxtəvərsiniz. Dünyanın bir çox ölkəsi yaxşı mənada Sizə həsəd aparır. Buna əsas var. Böyük Yaradan bu torpağa, bu xalqa Peygəmbər göndərmişdir. Qurani-Kərim bu torpaqda nazil olmuşdur. Qurani-Kərimin ərəb dilinin bir vahid kimi qalmasında rolü böyükdür.

Səudiyyə Ərəbistanı kimi məşhur olan 2-ci bir ölkə təsəvvür etmək çətindir. Müsəlman aləminin ən müqəddəs yerləri buradadır. Məkkə və Mədinə dünya müsəlmanlarının səcdəgahıdır. Hər il Səudiyyə Ərəbistanına Ümra və Həcc ziyarətinə 50 milyona qədər müsəlman gəlir. Gündə 4-5 dəfə hər bir müsəlman Qibləyə üz çevirərək dualar oxuyur. Təəssüf ki, bir əsrə qədər Sovet İttifaqında yaşayan müsəlmlər, o cümlədən də Azərbaycanlı müsəlmanlar müqəddəs yerləri ziyarət etmək imkanından məhrum olmuşdular.

Allaha şükür ki, Allahın iradəsi ilə Sovet rejimi, Sovet İmperiyası dağıldı və biz arzumuza çatdıq. İndi hər il Azərbaycandan Ümra və Həcc ziyarətinə minlərlə müsəlman ziyarətə gəlir. Bütün Qafqaz müsəlmanlarının Şeyxi Allahşükür Paşazadə Azərbaycanlı müsəlmandır. Təsəvvür edin indi Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şura fəaliyyət göstərir. Orada görkəmli din xadimləri və elm adamları cəmləşmişlər. Mənim də üzvü olduğum bu şuranın rəyi olmadan dini kitablar çap oluna bilməz. Bu o demək deyildir ki, bu

şura kimlərəsə mane olur. Əsla yox. Bu şura dini kitabların sanballı çıxmasını təmin edir.

Deyilənlər Səudiyyə Ərəbistanı ilə əlaqələrimizin sayəsində mümkün olmuşdur. Müstəqillik qazandığımız ilk günlərdən Səudiyyə Ərəbistanı köməyimizə gəlib. Azərbaycanda təmənnasız olaraq məscidlərin tikilməsi, pulsuz Quran-Kərimin çap olunaraq paylanması, məktəblərin tikilməsinə yardım və s. Səudiyyə Ərəbistanın gördüyü işlərdəndir. İndi Səudiyyə Ərəbistanı ilə diplomatik, siyasi, iqtisadi, texniki, mədəni əlaqələrimiz yüksək səviyyədədir. Elə Səudiyyədə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi çox mətləblərdən xəbər verir.

Biz hər zaman bütün dünyada xüsusi yeri olan Səudiyyə krallığının köməyini hiss etmişik. Azərbaycanı ilk tanıyan ölkələrdən biri kimi, Azərbaycanda Səudiyyənin səfirliyinin açılması da çox vacib addım oldu bizim üçün. Başqa ərəb ölkələri də tezliklə Bakıda səfirliliklərini açdırılar. Biz də səfirliyimizi Ər-Riyadda açdıq və oraya ərəb ölkələrində uzun illər işləmiş Dr. Elman Araslını göndərdik. Çox işlər görüldü. Görkəmli ailədən olan indiki səfirimiz Tofiq Abdullayev də səmərəli işlər görür.

Səudiyyə Ərəbistanının səfiri Əli Həsən Cəfər də Azərbaycanda ehtiramla qarşılanan səfirlərdəndir. Bu yaxınlarda Orucluq bayramı münasibəti ilə Prezidentimizin Müsəlman ölkələrinin səfirləri ilə keçirdiyi yığıncaqda səfirləri Sizin səfiriniz Əli Həsən Cəfər təqdim etdi və təkcə o çıxış etdi.

İndi eşitdiyimə görə Səudiyyə Ərəbistanında 300-dən çox Azərbaycanlı mütəxəssis çalışır. Xeyli sayıda gənclərimiz burada ali təhsil alır. Biz buna görə sizə təşəkkür edirik. Əminliklə deyə bilərəm ki, bunlar elmi və ədəbi əlaqələrimizə kömək edəcək. Mən yuxarıda diplomatik, siyasi, iqtisadi mədəni əlaqələrimizdən söz açdım.

Lakin elmi və ədəbi əlaqələrimizə toxunmadım. Çünkü bu əlaqələr hələlik o qədər də ürəkaçan deyil. İndi bizdə elmi əlaqələr üçün hər cür şərait vardır. Universitetlərimizdə, Neft və Qaz Akademiyamızda hər dildə dissertasiyalar yazmaq olar. Aspirantlara Bakıda oxumaq olar. Bizdə dil problemi yoxdur. İngiliscə, lap ərəbcə dissertasiya yazmaq olar.

Bizim universitetlərə tələbələr göndərmək olar ki, sonralar onlar Səudiyyə tarixi, mədəniyyəti və ədəbiyyatına dair əsərlər seçib Azərbaycan dilinə tərcümə etməkdə yardımçı olsunlar. Azərbaycanda ədəbi və elmi əlaqələrə dair işə, demək olar ki, başlanıb (əsərləri göstərirəm. Cəmi 7 əsər).

Sizdə novella janrı çox güclüdür. Arzu edərdim ki, romanlarınızı, dram əsərlərinizi, poeziya nümunələrimizi yaxın zamanlarda Azərbaycan dilində görək, xəbərdar olaq və sevinək. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız olsa məmnuniyyətlə cavab verməyə çalışaram!

## «AZTV»də ÇIXIŞIM GÖRÜCÜLÜK VƏ GÖRÜCÜLƏR BARƏDƏ

19.11.07.

Lap qədim zamanlardan nücum elmi intişar tapmış – 4 min il öncə Şumerlər dövründən məlumdur. Mesopotamiyadan baş alaraq Yunanistan, İtaliya, Misir və başqa ölkələrə yayılmışdır. Azərbaycanda son vaxtlara qədər fələki elmi adlandırılmışdır.

Qədimdən alımlər qəti qənaətə gəlmışlər ki, yerlə-göy sıx əlaqədardır. Bu elmlə məşğul olanlara münəccim deyərdilər. Rəmmallar da bu elmlə bağlı olublar.

Görüclər isə tam başqadır. Onlar ilahi vergi ilə baş və rənləri və gələcəkdə baş verəcəkləri bəyan edirlər. Görüclər də qədim zamanlardan məlumdur. Məsələn, görücü İpusinna Roma Imperatoru Yuli Sezarı xəbərdar edir ki, mart bayramı zamanı (e.ə. 15 mart 44-cü il) həyatı təhlükədə olacaq.

Sezar onu ələ salır. Lakin həmin gün Sezari öldürülər.

Onu da deyim ki, görüclər arasında Nostradamus fərq-lənir. O, sözün həqiqi mənasında, astroloq idi. Hər şeyi planetlərin hərəkəti ilə təyin edirdi. Yerdə qalan görüclərdə isə tamamilə başqa cürdür. Biz qədim dövrlərə nəzər salmadan, yeni eranın X əsrindən mövcud olmuş bəzi görkəmli görüclərin adlarını sayaraq Vanqadan söhbət açacaqıq. Biz o görücləri deyirik ki, onlar tarixdə qalmışlar.

İrlandiyalı Müqəddəs Malaxiya, fransalı Ramo Nero, isveçrəli Filipp Parasels, serbiyalı Matar Tarabiç, ABŞ-dan olan Morqan Robertson, Edqar Keys, Cin Dikson və baş-qaları. Onların hər birində görüclük bir cür özünü göstərmişdir.

Nostradamusu çıxmaq şərti ilə Vanqa Qusterova ən görkəmli görücü olmuşdur. Bolqar bilicisi Vanqa qəribə taleli

görücü olub. Hər şeydən əvvəl, onu deyək ki, Vanqa – Vanqeliya yunan sözü olub «xoş xəbərlər carçısı» mənasını verir. Vanqa 31 yanvar 1911-ci ildə anadan olub, 1996-ci ildə 85 yaşında dünyasını dəyişib. Vanqanın 3 yaşı olanda doğuş vaxtı anası ölmüşdü. I Dünya müharibəsi başlayanda atasını əsgərliyə aparmışdılar.

Çox mehriban və xeyirxah qonşu – türk qadın Asanisa Vanqanı evinə gətirərək öz övladı kimi ona baxmışdı. Vanqanın 7 yaşı olanda atası müharibədən sağ-salamat dönmüşdü. 12 yaşı olanda bibisi qızları ilə kədin kənarındaki Xan bulağından su gətirməyə gedir. Gözlənilmədən tufan qopur. Ağacları kökündən qoparır. Dəhşətli burulğan Vanqanı götürüb xeyli uzağa atır. Onu budaqların, ot-ələfin, toz-torpağın içindən zorla çıxarırlar. Vanqa gözlərini aça bilmir. Həkimlər çarə tapa bilmirlər. Cərrahiyə əməliyyatı da kömək etmir. O vaxtdan Vanqa kor olur. 1925-ci ildə onu korlar evinə qəbul edirlər. Lakin 1929-cu ildə atası öləndən sonra kiçik bacı-qardaşlarına həyan olmaq üçün evə dönür.

1940-ci ildə yuxusunda görür ki, gözəl bir gənc ağ atın üstündə onlara gəlir. Evin astanasından girər-girməz gəlib deyir: «Yaxınlarda bütün dünya təlatümə gələcək. Saysız-hesabsız insanlar qırılacaq. Sən insanların taleyini və ölümünü biləcəksən. Qorxma hər vaxt sənin yanında olacam. Sən insanlara mənim sözlərimi çatdıracaqsan. Tezliklə Vanqa məşhur bilici kimi tanındı. Dedikləri həqiqətə çevrildi. 1941–1996-ci illər arası yarım milyondan artıq adam Vanqaya müraciət edib. Vanqa onların dərdinin əlacını göstərib, itən şeylərinin tapılmasına yardım edib. İnsanların taleyini deməkdən çəkinməyib. Dünya miqyaslı problemlərdən danışıb.

O vaxta qədər məlum olmayan, o cümlədən də Spid xəstəliyindən danışıb.

Ondan soruştan ki, bunları necə görür, cavab verir ki, gör-mürəm, eşidirəm. Elə bil uzaq qərib səs bunları telefonla deyir.

---

---

*Deyilən söz yadigardır*

Vanqa Spid barədə maraqlı fikir söyləyir: «Vaxt gələcək, Spid xəstəliyi dəmir zəncirlərlə buxovlanacaq. Dərman icad olunacaq. At, it və tısbağanın hormonlarından».

Bəs niyə bu canlıların hormonlarından?

– At güclüdür, it dözümlüdür, tısbağa uzunömürlüdür.

**AKADEMİK BUDAQ BUDAQOV  
«ŞƏNBƏ QONAĞI» OLARKƏN**

*Telefon bağlantısında  
dediklərim*  
(AzTV, 10.02.08)

Budaq müəllimin yaxınlarda «Ovqat» verilişində (İTV), indi isə sizdə – Azərbaycan Televiziyasında, «Səhər görüşləri»ndə çıxışı bir daha göstərir ki, qloballaşmanın qlobal fəsadları ilə həyatımıza daxil olduğu zəmanəmizdə ağısaqqal sözünə, ağısaqqal nəsihətinə böyük ehtiyac var. Həqiqətən də, Budaq müəllim el və elm ağısaqqalıdır. Akademik Budaq Budaqov qırx ildən artıqdır ki, mənə qardaş münasibəti bəsləyir. Bunu sonralar dərk etdim ki, bu münasibətin kökündə mənim tədqiqat obyektim olan, İraqda yaşayan soydaşlarımıza – İraq türkmanlarına, onların folkloruna, ləhcəsinə məhəbbəti dururmuş. Budaq müəllimin illərdən bəri patriarxi səlahiyyəti qazandığı coğrafiyaşunaslıq elmindən kənar olsam da, səmimiyyətlə «Əziz Qəzənfərə Budaqdan» avtoqrafi ilə hədiyyə etdiyi Şəhriyar, Nəbi Xəzri və Məmməd Araz poeziyasına həsr etdiyi kitabları, «Həcc ziyarəti», «Akademik Həsən Əliyev», «Elin oğlu», «Təbiəti qoruyaq» və fundamental «Türk uluslarının yer yaddaşı», eləcə də «Ermənistanda Azərbaycanmənşəli toponimlərin izahlı lügəti» kitablarını oxuyaraq haqqında iki məqalə yazmışam: «Elm fədaisi» və «Elmimizin yanar şamlarından biri».

Budaq müəllim zəngin adamdır və bu təkcə onun elmi ilə ölçülmür. O mənəviyyatca zəngin adamdır. Büyük ziyalıdır.

Bağdadda Kazimiyyə məscidində Museyi Kazımla yanaşı uyuyan, hər gün minlərlə adamın ziyarət etdiyi dahi Azərbaycan alimi Nəsirəddin Tusinin, sanki Budaq müəlli-

---

---

*Deyilən söz yadigarıdır*

min boyuna biçilən maraqlı fikri vardır: «Elm sahiblərini biliklərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır.

Bu baxımdan, vicdanı olan hər bir kəs təsdiq edər ki, akademik Budaq Budaqov zamanın sınağından uzaqlığı ilə çıxan bütöv şəxsiyyətdir. Budaq müəllimin ləngəri, oturuşduruşu, ağayanalığı, sözünün və işinin ağası olması hamının həsədlə söz açdığı, ad-san qoyub getmiş köhnə kişiləri xatırladır.

Budaq müəllim, Bakı kəndlərində el-oba üçün yanın, xalq üçün çalışanlara «qənimət adam» – deyirlər. Siz qənimət adamsınız. Allah sizi bizə çox görməsin!

## AZ.TV-də «ŞƏNBƏ QONAĞI» OLDUĞUM VAXT ÇIXIŞIM

01.03.08.

**Aparıcı:** – *Qəzənfər müəllim, xoş gəlibsiniz verilişimizə.*

– Sabahınız xeyir, Dilarə xanım. Xoş gördük. Dəvətə görə təşəkkür edirəm.

– *Qəzənfər müəllim siz ictimaiyyət arasında ədəbiyyatşunas, folklorçu, tərcüməçi, publisist, dilçi kimi tanınırsınız. Sizdə ədəbiyyata həvəs hardandır?*

– Orta məktəbdə mütaliəni çox sevirdim. İnanın ki, M.S.Ordubadinin bütün əsərlərini oxuyub sonda obrazlar barədə düşünür, yazılı şəkildə mülahizələrimi qeyd edirdim. Mən məktəbimizin kitabxanasında olan kitabları siyahı ilə oxuyurdum. Bunu qoyub, başqa bir mətləbə keçim. 4-cü sinifdə oxuyanda sərbəst mövzudan rayon üzrə müsabiqədə yer tutmuşdum. Şevçenkonun «Taras Bulba» əsərini bir gecəyə oxumuşdum. Oradan dərk etmişəm ki, vətənə xəyanət edən bağışlanmaz.

Ən çox sevdiyim Mehdi Hüseynin «Abşeron» romanı olub. Məndə əsl məhəbbət qıgilcimləri bu əsərlə başladı.

Bakıya gələndə ilk oxuduğum əsər «Şəfəq» romanı və ya povesti olub. Kənd həyatından bəhs edən əsərdə kəndin izi-tozu da yox idi. Bax buna görə müəllifin adını çəkmirəm. 12 vərəq dəftərdə tənqid qeydlərimi yazıb «Azərbaycan gəncləri» qəzetiňə apardım. Gəlməyimin məqsədini bilib bir nəfər gülərz adının yanına apardılar. Məsələdən hali olanda təbəssümlə dedi: «Get, bir az da tərifləməyi öyrən, sonra gələrsən».

Mənim tənqidçiliyim bununla bitdi. Bir neçə gün sonra yaxın qohumum Sabir Xasiyevgildə idim. Birdən televizorda həmin adamı göstərdilər. Sabir mayor idi. Dedi ki, bu Bəkir Nəbiyevdir, mənim əsgərim olub. Söhbət indi dostluq etdiyim akademik Bəkir Nəbiyevdən gedirdi.

Folklorə maraq, Dilarə xanım, məndə kənddən yaranıb. Mən bu sualı Azərbaycan televiziyasında «Ozan» və «Durna teli» kimi çox sevilən verilişlərin müəllifi, dostum Əmir-hüseyn Məcidova verərdim. O, Xızı rayonunda anadan olsa da, Bakıda böyümüşdü. Mən isə kənddə böyümüşəm. O vaxtlar nə işiq, nə radio, nə televiziya vardi. Mən laylalarla, oxşamalarla, bayatılarla, nağıllarla, dastanlarla böyümüşəm. Bax, Azərbaycan folkloruna məhəbbət məndə buradan yaranıb. Əgər desəyдинiz Kərkük folkloruna məndə maraq, məhəbbət haradan başladı, bu başqa.

Dilarə xanım, icazə verin, Naxçıvandan zəng edib, ünvanıma qiymətli sözlər söyləyən akademik İsa Həbibbəyliyə təşəkkürümüz bildirim. Sonra astrologiya elmindən danışaq. Astrologiya astronomiya elminə yaxındır. O, da səma ilə, planetlərin düzülüyü ilə bağlıdır.

Tale, qismət, qəzavü-qədər, alın yazılı, yazıya pozu yoxdur kimi bəşəriyyəti dünya bina olandan bəri düşündürən, əzəli və əbədi problemlər bir insan kimi, həyatım boyu məni düşündürüb. Cavabını tapmağa aciz olmuşam. Bu işdə XVI əsrdə yaşamış bənzərsiz görücü Nostradamusun katrenləri köməyimə gəldi. Onun əsrlərlə öncə yazdıqlarının sonralar və indi möcüzəli şəkildə yerinə yetməsi, özündən əsr-lərlə sonra dünyaya gələn onlarla tarixi şəxsiyyətlərin nəinki adlarını, talelərini, hətta hakimiyyət müddətlərini dəqiq göstərməsi çox mətləblərdən söz açır.

Deməli, insanın həyatı programlaşdırılır. Mənə belə gəlir ki, bütün kainat sistemli şəkildə programlaşdırılıb, müasir terminologiya ilə desək kompyuterləşdirilib, hətta kodlaşdırılıb.

Tərcümə ilə bağlı onu deyə bilərəm ki, tərcümə, özü də orijinaldan tərcümə yaradıcılığında əsas yer tutur. İngilis-Azərbaycan dilləri fakültəsini bitirmişəm. Tələbəlik dövründə hər il tərcümə üzrə müsabiqə keçirirdik. Üçüncü kursda

Abdulla Şaiqin «Məktub yetişmədi» hekayəsinin, IV kursda Cəfər Cabbarlinın «Füruzə» hekayəsinin tərcüməsinə görə 1-ci yerə layiq görüldüm.

Tərcüməyə çox həvəsim vardı. Xeyli müddət institutda tərcümə kafedrasında çalışdım. Sevinirəm ki, üç il tərcümədən dərs dediyim, indi həmkarım, professor Zeydulla Ağayev kimi tanınmış tərcüməçinin yetişməyində xidmətim olub.

Tərcümə etdiyim kitablardan aşağıdakıları göstərə bilərəm:

Aleksandr Düma. Qafqaz səfəri (Yazıçı, 1985); Sula Benet. «Necə yaşayasan, yüzü haqlayasan» (Yazıçı, 1989); Aqata Kristi. «Mavi qatarın sırrı» (Elm, 1995).

Vaxt barədə: Mənə görə ən böyük cinayət insan üçün vaxtı boş keçirməkdir. Sanki insan özü-özünə qəsd edir.

Pyer Ronsar, XVI əsr fransız şairi:

«Əfsus! Gedən vaxt deyil, bizik» – deyir.

Görkəmlı ədəbiyyatşunas alimimiz Yaşar Qarayevin stolunun üstündəki lövhədə yazılmışdı: «Vaxt qızıldır!»

Ayaz Vəfalının iş masasının üstündə yazılıb: «İtən qızılı tapmaq olar, itən vaxtı yox!»

Vaxtı itirdiyimə görə heyifsilənirəm.

M.F.Axundov adına Pedaqoji İnstytutda kafedra müdürü işləyirdim. Eyni zamanda Fakültə Partiya təşkilatının katibi seçilmişdim. Üç il sonra isə iki müddət 6 il İnstytut Partiya təşkilatı katibinin 1-ci müavini işləyəndə vaxt itirmişəm. Ona görə demirəm ki, Kommunist Partiyasına xidmət edirdim. Belə desəm riyakarlıq etmiş ollam. Sadəcə olaraq 9 il gəncliyimi, enerjimi itirdiyimə heyifsilənirəm.

Poeziya haqqında. Bir-birini tamamlayan poeziya və musiqi hamı kimi mənim üçün də mənəvi qidadır.

Anadan olandan qəbrə qədər poeziya insanla yoldaşlıq edir. İxtisasından asılı olmayaraq hamı poeziyanı sevir. Poeziyanı insan hər dövrdə bir cür başa düşür və dəyərləndirir.

Onun həmişəyaşar olmasının başlıca səbəbi budur. O bəşəridir. Nizamini, Xaqanini, Nəsimini, Vaqifi zamanında olduğu kimi sevir, əzbərləyirik.

Poeziya heç nədən, heç kimdən asılı olmayan bir aləmdir. O, hərə ilə bir cür danışır. Bu aləmin daxilinə vardıqca insan riqqətə gəlir. Budu poeziyanın sehri və gücü.

Kim desə ki, gənclikdə səhv etməmişəm, inanmayın. Bir iki dəfə atamın sözünü eşitməzliyə vurmuşam. Büyük qardaşımın xatirinə dəymişəm. İnstitutu bitirən vaxt, dövlət imtahanında haqsızlığına görə müəllimi təhqir etmişəm. Buna haqqım yox idi.

Ümumiyyətlə, yalnız müdrik adam səhv etməz. Müdriklik isə yaşla gəlir başa. Başında ağlı olan adam səhvindən nəticə çıxarar.

Bir sözlə, böyüyün sözünü eşitmək və yerinə yetirmək gərəkdir. Əks təqdirdə bizim dialektimizdə işlənən atalar sözü yerini alar: «Böyüyün sözünə baxmayan böyükə-böyükə gedər». Bu ifadəyə görə üzr istəyirəm, tamaşaçılardan. Lakin bizdə çox işlənir.

Yaradıcılığımıla bağlı onu deyə bilərəm ki, 2007-ci il mənim üçün uğurlu olub. Akademik Bəkir Nəbiyevin «Heydər Əliyev haqqında etüdlər» kitabına həsr etdiyim «Tarix qu-rub-yaradanları yaşıdır» məqaləm «Azərbaycan» qəzetində çıxıb, «Nostradamusun möcüzəli aləmi» kitabım işıq üzü görüb. On ilə yaxın üzərində işlədiyim kitab 760 səhifədən ibarətdir. Kərkükdə giriş məqaləsi ilə (Bəndəroğlu ilə birgə) Rəsul Rzanın «Ağlayan çox, gülən hanı?» kitabını (Kərkük, 2007) və Elçinin «Mahmud və Məryəm» (Kərkük, 2007) əsərini «Elçinin sənət dünyası» giriş məqaləmlə buraxmışıq.

Yaşar Qarayevə həsr etdiyim «Ədəbiyyatşünaslıq elminizin iftixarı», yazıçı Nahid Hacılıya həsr etdiyim «Əbədiyyətə aparan yollar və illər», «Nəsiminin həyat və yaradıcılığına yeni baxış», «Kərkük folklorşünasları», Tovuzlu Aşıq

Ələsgərə həsr olumuş: «Tarixə çevrilən iki görüş» məqalələrim çıxıb.

Neçə-neçə namizədlik və doktorluq dissertasiyaları üzrə opponent olmuşam. Elm elə bir ümmandır ki, baş vurdun, qəvvasa dönürsən, başqa bir aləmə düşürsən.

Qədim Çin mütəfəkkiri Konfusi bu barədə gözəl deyib. «Elm, bilik elə bir həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilir».

Mənə belə gəlir ki, elmin qiymətini Peyğəmbərimiz dəqiq verib: «Altmış il ibadətlə məşğul olmaqdan, bir gün elmlə məşğul olmaq daha savabdır».

## **MİLLİ ELMLƏR AKADEMİYASINDA YAŞAR QARAYEV HAQQINDA ÇIXIŞIM**

*2 mart 2008-ci il*

Böyük alim, kamil şəxsiyyət Yaşar Qarayev yaradıcılığının çiçəkləndiyi bir dövrdə – 2002-ci ilin avqust ayının 25-də 68 yaşında dünyasını dəyişdi və layiq olduğu Fəxri xiyabanda dəfn edildi. O, əsl ziyalı nümunəsi idi. Onunla dostluq edəndə dərindən dərk etdim ki, ziyalı təkcə savadlı olmaq deyildir. Sözsüz ki, ziyalı yüksək intellekt sahibi olmalıdır. Eyni zamanda yüksək mənəviyyatlı, ekoizmdən kənar, təvazökar, ədalətli, millətin ağrıları ilə yaşayan, mənsəbpərəstlikdən uzaq, bir sözlə, qüsursuz adamı ziyalı adlandırmaq olar. Ziyalı ictimaiyyət tərəfindən etiraf olunur. Yaşar müəllim əsl ziyalı, əsl alim olduğundan ehtiram abidəsinə çevrilmişdi.

Təkrarsız ədəbiyyatşunas alim Yaşar Qarayevlə uzun illər dostluq münasibətində olmuşam. Bizim dostluğunuz mənəvi ehtiyacdən doğurdu. Görüşəndə səhbətimiz çox vaxt İraqda yaşayan azərbaycanlıların – Füzulinin nəvə-nəticələrinin üstünə gəlirdi.

Alimin mənim 60 illik yubileyim münasibəti ilə yazdığı «Bayatıdan, xoyratdan başlayan yollar və illər» məqaləsi də əsasən İraq türkmanlarına dair tədqiqatlarımıla bağlı idi. Əməyimə yüksək qiymət verilən məqalə belə başlayır: «Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır». Doğrudur, alimin ölümündən sonra «Ədəbiyyatşunaslıq elmimizin iftixarı» adlı məqalə yazaraq Nizami adına Ədəbiyyat İnstitutunda müzakirə etdirdim və «Ədəbiyyat» qəzetində çapına nail oldum.

Yaşar müəllimin sağlığında isə f.e.d. Tehran Əlişanoğlunun ona həsr etdiyi kitabın elmi redaktoru və sponsoru olmuşdum.

Yaşar müəllim təkidlə Dr.Ə.Bəndəroğlu ilə İraq-türkman folkloru antologiyasını hazırlamağımı istəyirdi. Nəhayət ki, onun arzusunu yerinə yetirdik. Kitaba özü ad qoydu: «Azərbaycan folkloru antologiyası» II cild, «İraq-türkman folkloru» (Bakı, «Ağrıdağ», 1999, təkrar nəşr, «Nurlan», 2009).

Kitabın redaktorluğunu Yaşar müəllim öz üzərinə götürdü. Dr. Bəndəroğlu ilə kitaba yazdığını 42 səhifəlik giriş məqaləsini də Yaşar Qarayev əməlli-başlı redaktə etdi.

Aradan on il keçsə də, bu gün də təəssüflənirəm ki, Yaşar müəllimi giriş məqaləsinin müəlliflərindən biri kimi göstərmədim. Milli Elmlər Akademiyamızın müxbir üzvü, professor Yaşar Qarayev görkəmli ədəbiyyatşunas, tənqidçi, teatrşunas və folklorçu idi.

İraqda yaşayan qardaş-bacılarını çıxış sevir, onların ədəbiyyatına, folkloruna dərin maraq göstərirdi. İstanbulda prof. Sübhi Saatçı ilə birgə «Türkiyə dışındaki ədəbiyyatlar. İrak-türkman cildi» kitabını buraxmışdı. Şəki və Göyçə folkloru kitablarına ön söz yazmışdı. Həmin kitablara və Cavad Heyətin «Azərbaycan şifahi xalq ədəbiyyatı» kitabına ön söz yazmış, redaktə etmişdi.

Ədəbiyyat İnstitutunda görkəmli İraq-türkman alımları, professorlar Sübhi Saatçı, Mahir Naqib və türkiyəli alımların də fəal iştirak etdiyi İraq-türkman folkloruna dair elmi konfrans keçirdi.

«İraq-türkman folkloru» kitabı İstanbulda Kərkük vəqfi tərəfindən buraxılıraq (1998) təqdimatı keçiriləndə akademik Bəkir Nəbiyev və Ayaz Vəfali ilə bərabər, Yaşar Qarayev də İstanbula getdi və tədbirdə sürəkli alqışlarla qarşılanan çıxış etdi.

Dr. Əbdüllətif Bəndəroğlu ilə də dostluq edirdi. Yaşar müəllimin 60 illik yubileyinə Bəndəroğlu teleqram göndəmişdi. Yaşar müəllimin ən çox xoşuna gələn Bəndəroğlunun yazdığı bayatı idi.

---

---

*Deyilən söz yadigardır*

*Yaşar könlüm;  
Çırpinar, yaşar könlüm.  
Bağdadda bir ah çəkər,  
Bakıda yaşar könlüm.*

Kaş o günlər olaydı. Onda dostlarımın hər ikisi sağ idi.

Yaşar müəllim sağalmaz xəstəliyə tutulmuşdu. Lakin heç vaxt bədbinliyə qapılmazdı. Son günlərini yaşayırıdı. Bir gün Bəndəroğlunun göndərdiyi bayatını xatırladı. Ümid diləyən gözlərlə mənə baxdı və məndən eşitdiyi bayatını əzbərdən söylədi:

*Keçdi ömrüm;  
Gör necə keçdi ömrüm.  
Harayladım dönmədi,  
Elə bil heçdi ömrüm.*

«Bu bayatını sanki mənə həsr ediblər» – dedi və nəmli gözlərini məndən gizlətməyə çalışdı.

**AZ.TV-də «ŞƏNBƏ QONAĞI» OLAN  
NƏRİMAN HƏSƏNZADƏ BARƏDƏ  
TELEFON BAĞLANTISINDA DEDİKLƏRİM:**

*03.05.08.*

Nəriman müəllim, Dilarə xanım, bütün sabahlarınız xeyrə açılsın! Nəriman müəllimin yaradıcılığını izləyəndə qədim romalıların həqiqətdən uzaq olmayan bir kəlamı yada dùşür: «Natiqlər yetişir, şairlər doğulur». Bu, Nəriman müəllim kimi əsl şairlər haqqındadır. Nəriman müəllim anadangəlmə şairdir. Lirik şair deyəndə mənim gözlərim önündə nədənsə Nəriman Həsənzadə canlanır. Nəriman Həsənzadə həm yaradıcılığı, həm rəftarı, həm ziyalılığı ilə müəllimdir və burada bir məsələyə aydınlıq gətirmək istəyirdim. Mənim qənaətimə görə əsl müəllim o deyil ki, öyrədir. Əsl müəllim o şəxsdir ki, ondan öyrənirsən.

Nəriman müəllimi yaxından tanıyanlar mənimlə razılaşar ki, o, cavanlığından aqsaqqal olub. Bu onun saçının ağlığında, yaşanan illerin sayında deyil, ona hörmət, ehtiram, böyüklük qazandıran əməllərindədir.

Nəriman müəllim, yaxşı bilirsiniz ki, heç bir vəzifə, rütbə, eləcə də var-dövlət insana həqiqi ehtiram qazandıra bilməz. Yüksək insani ləyaqət yaradıcı idrakla əldə edilir. Siz ziyalılığınızla, yüksək əxlaqi keyfiyyətlərinizlə, xeyirxahlığınıza, bənzərsiz əsərlərinizlə, xalq arasında da, yaradıcı adamlar arasında da ən çox sevilən şairlərdənsiniz. Əsərləriniz təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudları xaricində də, xüsusən İraqda yaşayan soydaşlarımız arasında çox sevılır. Mən bu barədə hələ 1985-ci ildə çıxan «Altı il Dəclə-Fərat sahillərində» kitabımda yazmışam.

Bu bəndi də vermişəm kitabımda:

*Məhəbbət nə deyim, o ülvi ada,  
Hamiya bir gözlə baxmayır o da.  
Birinə ömür-gün yoldaşı verir,  
Başqa birisinə göz yaşı verir.*

1979-cu ildə «Sən bağışladın» kitabınız çıxanda, artıq o vaxta qədər sevimli müğənnimiz Zeynəb Xanlarova eyni adlı şeirinizə yazılmış məşhur «Sən bağışladın» mahnisını oxuyurdu. Həmin kitabınıza ilk rəy yazan mən oldum. Elə o vaxtdan ən sevimli şair kimi qəlbimə hakim kəsildiniz. Sözümü Şeksprin bir soneti ilə bitirmək istəyirəm:

*Eşqimi tərifləyib heç kəsi aldatmiram,  
Çünki məhəbbətimi kimsəyə mən satmiram.*

**ATATÜRK MƏRKƏZİ.  
PROF. ELMAN QULİYEVİN  
«TÜRK XALQLARI ƏDƏBİYYATI»  
KİTABININ TƏQDİMATINDA ÇIXIŞIM**

22.05.08.

Elman müəllim, artıq Pedaqoji Universitetin divarları arasına sığmayan alimdir. Kitabın üz qabığındaki tarix qədər qocaman, kökləri yerin tərkinə – dərinliklərinə qədər işləyən, budaqları göyün ənginliklərinə qədər yüksələn, türklər kimi yaşı bəlli olmayan, palid ağacından başlamış bu kitabda hər şey gəl-gəl deyir.

«Türk xalqları ədəbiyyatı» adlanan bu kitab bir yandan türk xalqları arasında ədəbi əlaqələrin genişlənməsinə xidmət edir, başqa bir tərəfdən də özünəqayıdışa xidmət edir. Gənclərimiz türk xalqlarının ədəbiyyatı, görkəmli ədibləri, adət-ənənəsi barədə ən gözəl məlumat verir.

Professor Elman Quliyev mənim üzvü olduğum Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında cəmisi 4 il bundan əvvəl «M.Şəhriyar yaradıcılığının təkamülü» mövzusunda doktorluq dissertasiyası müdafiə etsə də, keçən ildən həmin şuranın üzvüdür. Təkcə bu fakt alimin səviyyəsindən, ədəbiyyatçılar arasında mövqeyindən, nüfuzundan xəbər verir. Qısa zaman kəsiyində onun elmin daşlı-kəsəkli yollarında büdrəmədən irəliləməsi, mənə belə gəlir ki, onun ədəbiyyata dərin məhəbbətindən, vurğunluğundan irəli gəlir.

Onun Pedaqoji Universitetdə fəaliyyətə başladığı 1991-ci ildən bu günə kimi yazdığı sanballı əsərlər göstərir ki, ömrünün müdrik çağlarını, qələminin daha məhsuldar dövrünü yaşamağa başlayan Elman Quliyev – hələ çox işlər görəcək,

---

---

*Deyilən söz yadigarıdır*

bir-birindən maraqlı məqalələr, dərslik və monoqrafiyalar yazacaq. Yeri gəlmışkən, bu günlərdə Elman müəllimin akademik İsa Həbibbəylinin 690 səhifəlik «Ədəbi-tarixi yaddaş və müasirlik» kitabına həsr etdiyi, «Ədəbiyyat» qəzetində çap olunan məqaləsi əməlli-başlı əks-səda doğurdu.

«Türk xalqları ədəbiyyatı» kitabını oxuyub qurtarmağıma az qalmışdı. Futbol başladı. Əliağa Kürçayının «Futbol Şekspiri üstələyibdir» şeiri yadına düşdü. Kitabı oxuyub qurtarmamış futbola baxmadım.

Kitabı həvəslə oxudum. Özüm üçün çox şey əxz elədim. Bəyəndim. Kitab, həqiqətən də, təkcə tələbələr, aspirantlar, magistraturada oxuyanlar üçün deyil, indi onlara dərs deyən, gənc müəllimlər üçün də nəzərdə tutulub və çox faydalı vəsaitdir.

Arzu edirəm ki, yaxın illərdə müəllifin daha ölçülübicilmiş, daha əhatəli dərsliyini görək.

## «İTV»nin RADIOSUNDA CIXIŞIM

18.06.08.

Taleyini «Bilmirəm haralıyam, torpağım, daşım qərib» deyən İraq türkmanlarının taleyi ilə bağladığım 1963-cü ildən bu günə kimi Kərkük folkloru məni məftun etmiş, sözün həqiqi mənasında, sehrləmişdir. O vaxtdan bu qeyri-adi xalq müdrikliyinin əfsunu əsl məhəbbətə çevrilmişdir. Burada xalqın əsrlərlə yaratdığı, göz bəbəyi kimi qoruyub yaşatdığı saysız-hesabsız incilər vardır. Müəyyən ictimai-siyasi səbəblər üzündən Azərbaycan ədəbi dili dairəsindən kənardə qalan soydaşlarımızın ləhcəsində və folklorunda əxz ediləsi çox şey vardır. Bu nağıllarla, «Kitabi-Dədə Qorqud»la, «Koroğlu» və başqa məhəbbət, qəhrəmanlıq, ailə, məişət və s. dastanlarımıza başlayır, heyrətamız gücə malik, ölməz sənət əsərləri səviyyəsinə yüksələn xoysrat və manilərdə də müşahidə edilir.

Prof. M.Həkimov Qazax rayonunun Kəmərli kəndində 110 yaşlı Bəhmən Mustafa oğlundan toplayaraq 1982-ci ildə çap etdirdiyi bayatılar kitabında oxuyuruq.

Azərb.

*Əzizim Məndəlidən;  
Mən Məcnun məndəlidən.  
Ay ellər, Leylimə bax,  
Küsübdü mən dəlidən.*

Kərkük variantı:

*Məndəlidən;  
Gül gələr Məndəlidən.  
Bu vəfasız yara bax,  
Küsübdü mən dəlidən.*

Xoysrat, mani və bayatılarımı, demək olar ki, eynidir:

Azərb.

*Əziziyəm, yarı tər;  
Yarı qönçə, yarı tər.  
Kirpik çalma gözlərim,  
Kölgə salsañ yar itər.*

Kərkük

*Yarı tər;  
Yarı qönçə, yarı tər.  
Kirpik çalma gözlərim,  
Göz önungdən yar itər.*

---

---

## *Deyilən söz yadigardır*

Və ya:

*Eləmi, dərdə kərəm,  
Bağlanıb dərdə kərəm.  
Qoşmuşam qəm cütünüü  
Sürdükcə dərd əkərəm.*

*Dərdə kərəm,  
Dərdim çox, dərdə kərəm.  
Qoşmuşam qəm cütünüü,  
Sürdüxcəm dərd əkərəm.*

Bir çox xoyrat və manilər xoyrat və mani çağırانların «qarşılaşması», deyişməsi zamanı yaranır. Burada məna bir yana, cinaslar da bir-birinə yaxın olmalıdır. Bu baxımdan xoyrat və manilərlə Bakı kəndlərindəki meyxanalar arasında bir yaxınlıq hiss olunur.

Manilərdə:

*Köylüyəm xəxmanım yox,  
Dərdliyəm dərmanım yox.  
Gedirəm yar yanına,  
Əlimdə fərmanım yox.*

Cavab:

*Köylü xərmani neylir,  
Dərdli dərmani neylir.  
İki könül bir olsa,  
Əldə fərmani neylir.*

Xoysatlarda:

*Günahımı;  
Bağışla günahımı,  
Deyillər gün tutulub,  
Eşidib gün ahımı.*

*Günahımnan;  
Xudam, keç günahımnan,  
Cigərdən bir ah çəksəm,  
Tutulur gün ahımnan.*

Mənaya gözəllik vermək, onu daha da gücləndirmək, əvvəlki misralarda verilmiş fikri rövnəqləndirmək amacı ilə xoysat və manilər arasında 6; 8; 10 misradan ibarət olanlara da təsadüf edilir:

*Ağlaram ağlar kimin,  
Dərdim var dağlar kimin,  
Yüz yerdən yaralıyam,*

*Gəzərəm sağlar kimin,  
İstərəm bir də gülüm,  
Əvvəlki çağlar kimin.*

Kərkük dolaylarında bu gün də 6 misralı xoyratlar ya-zırlar.

Musa Bəkdaşı:

*Gülünü,  
Yalan sözə gülünü.  
Əsli bağban olmayan,  
Yada verər gülünü.  
Bülbül fəğan eyləyir,  
Qoparıblar gülünü.*

Əbdüllətif Bəndəroğlu:

*Yaş qurudu;  
Gün doğar, yaş qurudu.  
Bu sinəm köz-köz oldu,  
İçində yaş qurudu.  
Gerçəyi inkar edən,  
Ha deyər yaş qurudu.*

Azərbaycanda da istər müəllifi məlum, istərsə də anonim olsun, 6 misralıq bayatılar qədərincədir.

Əmanidən bircə misalla kifayətlənəcəyəm:

*Bağça barım arzular,  
Aşıq yarın arzular.  
Hər nə kim dünyada var,  
Öz miqdarın arzular,  
Məhəbbət meydanında,  
Mənsur darın arzular.*

Təəssüf ki, folklorşünaslar son dövrə qədər bu məlum həqiqətin üstündən sükutla keçirdilər. Eləcə də 1-ci sətrində hecalar kəm olan bayatıları tədqiqat süzgəcindən keçirmir, onların əvvəlinə «eləmi», «mən aşiq», «əziziyəm» kimi sözlər artırırlılar. Şükürələr olsun ki, İraq türkman xoyratları ilə tanışlıqdan sonra bayatılar barədə fikir dəyişdi. İraq türkman-larında 1-ci sətri 3, 4, 5 hecadan ibarət olan, cinas bayatılara

---

---

## *Deyilən söz yadigardır*

xoyrat, bayatılara isə mani deyirlər. Maraqlıdır ki, XX əsrin əvvəllərində bayatılara bizdə də mani deyiblər.

Dinləyicilərə dörd xoyrat, iki mani təqdim edirəm:

Xoyratlar:

*Bülbül kişidi gəldi,  
Dərdə tuşidi gəldi.  
Bülbül gül havasına,  
Hələ qış idi gəldi.*

*Durdu qəm;  
Açdı yaram, durdu qəm.  
Mən miskin olduğumçün,  
Üstümə qudurdu qəm.*

*Ağız dadi;  
Pozulub ağız dadi.  
Zamanın pozğunluğu,  
Hər yerdə ağızdadi.*

*Bir daş atar,  
Bir kirəc, bir daş atar.  
Tərəzin əyiləndə,  
Hər gələn bir daş atar.*

Manilər:

*Dağlar dağımıdı mənim,  
Qəm ortağımdı mənim.  
Dindirsən qan ağlaram,  
Yaman çağımıdı mənim.*

*Divara daş qoymuşam,  
Uğrunda baş qoymuşam.  
Gözlərimdən qan gəlir,  
Adını yaşı qoymuşam.*

Hörmətli dinləyicilər, diqqətinizə görə təşəkkür edirəm. «İTV» şirkətinin rəhbərliyinə isə Kərkük xoyratlarından söz açmağa imkan yaratdığınına görə minnətdarlığını bildirirəm.

**YAZIÇILAR BİRLİYİNDE  
M.SEYİDZADƏNİN «BULUD AĞLAMAZ»  
KİTABININ TƏQDİMATINDA ÇIXIŞIM**

15.12.08.

Mirəziz Seyidzadəni 1977-ci ildən tanıyıram. Tərcümələri «Kommunist» və «Ədəbiyyat və İncəsənət» qəzetlərində çıxırdı. Tanışlığımız Goradil kəndində hüzür yerində oldu. Füzulişunas Mayıl Əliyev və akad. Vasim Məmmədəliyevlə gəlmişdi. İlk tanışlığımız mənə qəribə təsir bağışladı. Hər üçü mənalı lətifələr danışındı. Həyatımda gördüyüüm 1-ci molla idi ki, xurafatdan, mövhumatdan, cəhalətdən kənar idi. Xalq qarşısında xidmətləri olan adamdır. Onun «İslami söhbətlər» və «Allahımı necə tanıdım» əsərlərini həyəcansız oxumaq olmur. Onun neçə illərdən bəri buraxdığı «Kəlam» jurnalı istər poliqrafik cəhətdən, istərsə də məna, məzmun cəhətdən çox dəyərlidir.

Hər ikimiz Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın (fikir verin: Dini-Elmi deyil, məhz Elmi-Dini Şura) üzvüyük. İrfam məclislərində onun gözəl qəzəllərinə yüksək qiymət verildiyinin dəfələrlə şahidi olmuşam. Əvvəllər adını gizli saxlayaraq «Pünhan» təxəllüsü ilə yazan, sonralar əsl alım kimliyini aşkar edən Əziz Pünhan «Bulud ağlamasa» adlı böyük həcmli kitabı ilə görüşümüzə gəlmışdır.

Kitabda qəzəllər, qəsidələr, təxmislər, rübai'lər, ithaflar, satirik və s. şeirlər, eləcə də Esselər adı altında, mənə belə gəlir ki, mənsur şeirlər toplanıb. Burada «Biri var idi, biri yox idi», «Qönçəm», «Çiçəklə suyun hekayəti» kimi biribirindən maraqlı, təsirli, insan qəlbinə sirayət edən mənsur şeirlər və hətta şairin öz təxəyyülünün məhsulu bayatılar vardır:

---

---

*Deyilən söz yadigardır*

*Güldan gözəl,  
Gül gözəl, güldan gözəl.  
Gül gəlib gül almağa,  
Gül alan güldən gözəl.*

Əziz Pünhan Masallı rayonunun Türkoba kəndindəndir. Bu bölgədə və Bakı kəndlərində körpələrin ana südündən sonra mənəvi qidası əruz vəznində yazılmış şeirlərdir. Təsadüfi deyil ki, onun qəzəli çoxdur.

Əziz Pünhanın qədərincə gözəl qoşmaları da vardır. Vaqif Yusifli maraqlı ön sözdə bu barədə danışıb.

Hacı, arzu edirəm kitabının qədəmi uğurlu olsun! Yeni-yeni kitablarla bizi sevindirəsən!

**AŞIQ HÜSEYN BOZALQANLININ  
KİTABININ TƏQDİMATINDA  
APARICI KİMİ SAZLI-SÖZLÜ GECƏDƏ  
ÇIXIŞIM. MUSİQİLİ KOMEDİYA TEATRI**

**24.01.09.**

Hörmətli saz-söz xiridarları, cəmisi 20 gün ərzində Azərbaycan aşiq sənətinin inkişafında müstəsna xidmətləri olan Mikayıł Azaflının, bu axşam isə Hüseyin Bozalqanlinin sənət dünyasına həsr olunan sazlı-sözlü gecənin keçirilməsi əlamətdar hadisə olub, möhtərəm Prezidentimiz və millət vəkili Mehriban xanım Əliyevanın musiqi mədəniyyətimizə qayğısının nəticəsidir.

Aşıq Hüseyin Bozalqanlı aşiq sənətinin memarlarından biridir. Doğrudur, aşiq sənətinin inkişafında payı olan Hüseyin Şəmkirli, Hüseyin Cavan və Hüseyin Saracılı kimi ustadlarımız da olubdur. Lakin Hüseyin Bozalqanlinin yaradıcılıq diapozonu çox geniş olub və onda Aşıq Ələsgər kimi bədahətən şeir demək qabiliyyəti, istedadı parlaq olub.

Aşıq Hüseyin Bozalqanlı kimi ustadların gördüyü işlər izsiz qalmır. O, məktəb yaradan aşıqlardandır. Aşığın təsiri o qədər güclü olmuşdur ki, doğma Bozalqanlı kəndində hamı sənətkar olmağa meyil göstərmişdir:

Deyirlər, kolxoz qurulanda Bozalqanlıda hansı qapıya gediblər, cavab bir olub. Mən sənətkaram. (Sənətkarları qərrara görə kolxoza yazmırlarmış.) Axırda deyirlər, odur bax, o evdə Fedya adlı rus yaşayır, gedin onu yazın. Kolxozu rular yaradıblar, canları çıxsın, qoy özləri işləsinlər kolxozda. Fedya deyir: «Mən sənətkaram». Ay arvad, o sazi bura gətir. Sazi sinəsinə basır, çalır və oxuyur:

*Vurulmuşam telli saza,  
Öz adımdı Fedyə mənim.  
Ustadımdı Aşıq Mirzə,  
Şayirdimdi Nadya mənim.*

Deməli, arvadı da sənətkar oldu.

Burada həqiqətə söykənən, ümumi mənzərədən söhbət açan bir mətləb də vardır.

Başqa bir misal:

Azaflı Mikayılin «Qoca Azaflıyam» kitabının «Qıfılbənd deyişmələri» bölməsində söz açmışıq ki, Səlyan aşıqları Mikayıl Azaflıya açması müşkül olan qıfılbənd göndərdilər. Azaflı qıfılbəndi aça bilmir. Gecə gedir Aşıq Hüseyn Bozalqanlıının qəbrinin üstündə yatır. Gecə yuxusuna girir ki, ustası Aşıq Mirzə Hüseyn Bozalqanlıya deyir: «Ay Hüseyn qağa, yazıqdı bu uşağa kömək et». Aşıq Hüseyn deyir: «Ay Mirzə, mən ona nə kömək edim, o, həftənin günlərini, ayların sayını bilmir». Qıfılbəndin açarı bu imiş. Azaflı Mikayıl qıfılbəndi açır.

Sual olunur. Mikayıl Azaflı niyə başqa aşıqların deyil, Aşıq Hüseyn Bozalqanlıının qəbri üstündə yatır. Səbəb aydınındır. Hüseyn Bozalqanlı qüdrətli sənətkar və şair idi. Aşıq Hüseyn Bozalqanlı o qədər qüvvətli sənətkar olub ki, onun məclisinə gəlməyə hər aşiq cürət etməzmiş. Aşıq sənətinin zirvələrindən olan Aşıq Ələsgərlə döşləşməsi, onunla dəfələrlə deyişməsi çox mətləblərdən söz açır. Təəssüf ki, əlimizdə olan bu kitab aşığın poeziyasının az bir hissəsini təşkil edir. Mən Əli Quliyevin 3–4 il bundan əvvəl çap etdirdiyi kitabı da, aşığın qohumları Fəxrəddin Quliyev və Ələddin Quliyevin tərtib etdikləri bu kitabı da yüksək qiymətləndirirəm. Hüseyn Bozalqanlı elə bir abidədir ki, onun daha möhkəm, daha davamlı olmasına bir kərpic qoyanın da, yüz kərpic qoyanın da xidməti təqdirlə yad edilməlidir.

Ancaq deməliyəm ki, Fəxrəddin Quliyev və Ələddin Quliyevin tərtib etdikləri kitabda gələcək nəsillərə faydalı olacaq tədqiqat işi, kitabın redaktorlarından biri kimi məni qane etdi.

Mən təəssüflə deyəndə ki, bu kitabda aşığın şeirlərinin bir qismi yer alıb, rəhmətlik Şəmşad Rza, məclisimizdə əyləşən Əli Quliyev, Qənirə xanım Paşayeva, Fəxrəddin və başqalarının sözünə əsaslanıram. Onların dediyinə görə represiyanın şiddətləndiyi 1937-ci ildə qoca aşığı və oğlunu ENKEVEDİ-yə çağıranda aşığın gəlini qorxusundan aşığın bütün əlyazmalarını yandırğından, əlimizdə olan əsər aşığın özünün və başqa aşıqların yaddaşında qalanlardır.

## **«LİDER» TV «İNCİLƏR» VERİLİSİ, TELEFON BAĞLANTISI**

*Müəllif: Zamiq Əliyev. 25.01.09.*

Hörmətli Zamiq müəllim! Çoxdandır görüşməmişik. Heç olmazsa telefon vasitəsilə sizi salamlamaq özü də bir təsəllidir. Sizin həm yaxşı bir tarzən, həm də nümunəvi ziyanlı kimi xatırınızı çox istəyirəm. İmkan olanda verilişlərinizə baxır, ruhən rahatlanıram.

Verilişə, verilişinizə münasib layiqli adamları dəvət edirsiniz. Hay-küydən, mənəm-mənəmlilikdən kənar. Elə bugünkü qonaqlarınız kimi.

İstedad milli-mənəvi dəyərlərə söykənməsə onun sahibi ürəklərə yol tapa bilməz.

Mətləbə keçərək demək istəyirəm ki, Flora xanım da, Yaqut xanım da talecə yaxın adamlarıdır. Vətənində doğma yurda həsrət qalmaq əlacsız dərdə çevrilir. Odur ki, Yaqut xanımın səsində, avazında, bir həsrət yanğısı, Flora xanımın qələmində bir həsrət nəgməsi aydınca görünür. Mən orta məktəbdə Məmməd Səid Ordubadinin bütün əsərlərini, 1-ci kursda oxuyanda Əyyub Abbasovun «Zəngəzur» romanını oxumuşdum. İnanın, əsəri göz yaşları ilə oxuyurdum. Deyirdim o uzaq gənclik illərində yaşanan hisləri bir daha yaşamaram. Lakin Flora Xəlilzadənin «Yolum düşə Zəngəzura» əsəri mənə eyni hisləri yaşatdı. «Ağlayanın göz yaşının nə demək olduğunu əvvəl ağlaşmış adam bilər» – deyirlər. Elə Əyyub Abbasov da lap uşaqlıqdan anadan, az sonra doğma yurd-yuvadan yetim qalmışdı. Bu ayrılıq, yanğı «Zəngəzur» romanında qəlbləri təlatümə gətirən nəgməyə çevrilmişdi. Görün Flora xanım nə yazır:

*Quş da məndən vəfali,  
Daş da məndən vəfali,  
İldə bir yol vətəndə  
Qış da məndən vəfali.*

Zamiq müəllim 12 kitab müəllifi dediniz. Mən, demək olar ki, onların hamısını oxumuşam. Flora xanım gözəl şairdir. Mən indi o barədə deyil, onun publisistikası barədə danışmaq istəyirəm.

Ümumiyyətlə, son vaxtlar daha çox bu tip ədəbiyyatı oxuyram. Flora xanımın publisistikası çox güclüdür. Onun Flora Kərimovaya həsr etdiyi «Bənövşə ətirli səs» (1993) əsərindən başlamış, «Dağları tərpədən fəryad»a qədər bütün əsərləri maraqla oxunur. İnsanı düşündürür, demək yaşıdır. Buna görə Flora xanıma təşəkkür etmək azdır. Ona və Yaqut xanıma yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

**YAZIÇILAR BİRLİYİNDƏ  
NAHİD HACİZADƏNİN «YADA DÜŞDÜ»  
ƏSƏRİNİN TƏQDİMAT MƏRASİMİNDƏ  
TƏDBİRİN APARICISI KİMİ ÇIXIŞIM**

28.01.09.

Bir şəxsiyyət və qələm sahibi kimi Nahid Hacızadə haqqında düşünəndə qədim yunan filosofu Sokratın bir kəlamı yada düşür. Tələbələri bir gün Sokratdan soruşurlar:

- Sizcə, ən böyük adam kimdir?
- Özü haqda kiçik fikirdə olan adam.
- Bəs ən kiçik adam kimdir?
- Özü haqda böyük fikirdə olan adam.

Nahid müəllim həddən artıq mülayim, təvazökar və sadə insandır. O, nümunə olacaq şəxsiyyətdir. Elə onun «Yada düşdü» əsərini və İradə Tuncayın əsər və müəllimi haqqında «Ədalət» qəzetində çıxan yazısı çox mətləblərdən xəbər verir.

Nahid müəllim söz adamıdır, düşüncə, fikir, təfəkkür sahibidir. «Yada düşdü» kitabını həyəcansız oxumaq olmur. Əsəri oxuyanda istər-istəməz yazıçı təfəkkürünə, yazıçı ürəyinə, insanlara münasibətinə heyran qalırsan.

Əsər çox xoşuma gəldi – demək azdır. Gənclərə arzu edirəm iki dəfə bizdən çox yaşasınlar. Özləri görsünlər ki, yaşlı adamlar xatırələrlə yaşayır, ən çox memuar – xatırə kitabları oxuyurlar.

Xatırə-memuarı bədii əsərlərdən fərqləndirən başlıca cəhət odur ki, burada həyat həqiqətləri hökm sürür. Bədii ədəbiyyatdakı xülyanın məhsulu deyil. Məhz buna görə də yaşlı adamlar xatırə-memuarlara üstünlük verir, belə kitabları oxuyanda öz xatırələri, ömrünün acılı-şirinli anları göz önünə gəlir.

Xatirə-memuarı hər adam yaza bilər, lakin o, yazıçı qələmindən çıxanda, xatirələr bədiiliklə çulgaşanda oxuduqca doymadığım «Yada düşdü» kimi əsərlər meydana gəlir. Bu əsər Nahid müəllimin yaradıcılığında ən uğurlu addımlardan biridir – desəm, səhv etmərəm. Kitabda təqdim olunan ədəbi incilərin düzülüyü də adama ləzzət verir. «Xatirələr, məqalələr, istəklər» başlığı altında toplanan bu yazılar 70 illik qaynar bir ömrün anlarını gözəl eks etdirir. İstəklər bölməsi 70 illik bu yola işiq saçır. Nahid Hacızadəni bir yazıçı kimi, bir ictimai xadim kimi, şəxsiyyət kimi, xeyirxah insan kimi hərtərəfli səciyyələndirir.

Kimlər haqda yazmayıb: Nazim Hikmət, Rəsul Rza, Ənvər Məmmədxanlı, Bülbül, Mir Cəlal, Əli Vəliyev, Mirzə İbrahimov, Nəsir İmanquliyev, İlyas Əfəndiyev, Teymur Elçin, Firidun Köçərli, Qoşqar Əhmədli, Əjdər Xanbabayev, Əliağa Kürçaylı, Lütfi Məmmədbəyov, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Vilayət Rüstəmzadə və başqaları.

Adı tarixə keçən görkəmli şəxsiyyətlərlə görüşmək, temasda olmaq qürur gətirdiyi kimi, onlar haqqında yazmaq qürur və sevinc mənbəyinə çevrilir.

Hörmətli qələm sahibləri, məclisin aparıcısı səlahiyyətin-dən bəhrələnərək bir az çox danışdım. Bir məsələdən də bir-iki kəlimə danışib meydanı sizə verəcəm. Bu müqəddəs məkanda Yaziçilar Birliyinin Natəvan adına zalda tez-tez tədbirlərdə iştirak edirik. Bəzən zalda çox az adam olur. Bu gün isə zalda bir boş yer yoxdur. Qapının ağızında ayaq üstə duran adamlara fikir verin. Nahid Hacızadə vəzifə sahibi olsaydı, buna başqa rəng verərdik. Yaziçi təqaüddə olan adamdır. Deməli, Nahid müəllimin qələm sahibləri arasında hörməti və nüfuzu vardır. Təmənnasız, iddiasız qardaşımı yeni-yeni uğurlar, möhkəm cansağlığı diləyərək meydani sizə verirəm.

**PROF. CAMAL MUSTAFAYEVİN  
HAQQINDA MUSIQİLİ KOMEDİYA  
TEATRINDA KEÇİRİLƏN GECƏDƏ  
«DƏDƏ CAMAL» KİTABININ  
TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞIM**

28.01.09.

Hörmətli tədbir iştirakçıları, Camal müəllim kimi adamlar milli sərvətimizdir. Vətənin, torpağın qədrini bildiyimiz kimi, belə adamların da qədrini bilməliyik. Belə adamlar xalqa ucalıq, ehtiram gətirir. Bax elə buna görə «Xəzər» Universitetinin rəhbərliyinə ziyalı minnətdarlığını bildirirəm ki, onun qədrini bildi, onu qorudu. Mən uzun müddət Camal müəllimlə bir institutda işləmişəm. İnanın ki, hamiya nümunə idi. Rəhbərlik etdiyi «Fəlsəfə» kafedrasında dincərəkət, böyük-kiçik vardi, elmi mühit vardi. Onların hamısı Camal müəllimlə getdi. Camal müəllim institutumuzda sanki əxlaq, xeyirxahlıq, sadəlik, təvazökarlıq məktəbi yaratmışdı.

İşgüzərlilik atmosferi yaratmışdı. 20 ildən çoxdur başqa-başqa yerlərdə işləyirik, əlaqəni kəsməmişik. İki ağsaqqala istədiyim vaxt zəng edə bilərəm. Camal müəllim və akad. Bəkir Nəbiyev. Onların yüksək mədəniyyəti, ziyalılığı mənə bu ərkə imkan verir. Deməyə sözüm olur. Mən Tofiq Bayram, Mikayıl Azaflı, Hüseyn Arif, Hamlet İsaxanlı və baş-qaları barədə ən yaxşı yazıları Camal müəlliminki hesab edirəm. Onlar təkrarsızdır, bənzərsiz yazılılardır. Haradasa oxumuşdum. Bir gün Sokratdan soruşurlar:

– Ən böyük adam kimdir?

Cavab verir:

– Özü haqda kiçik fikirdə olan adam.

- Bəs ən kiçik adam kimdir?
- Özü haqqında böyük fikirdə olan adam.

Burada böyük bir həqiqət, məntiq vardır. Biz kainatın zərrəcikləri olduğumuzdan bildiyimiz də zərrə qədər olar, artıq olmaz ki?

İnsan oğlu müəyyən həddə qədər öyrənə bilər. Büyük Füzulinin məşhur misraları var:

*Əndişeyi zat qılmaq olmaz  
Bilmək, bu yetər ki, bilmək olmaz.*

Bu o deməkdir ki, heç nəyin köküնə insan oğlu, insan idrakı gedib çıxa bilməz. Bu, Yaradanla bağlı məsələdir.

Çox oxuyub çox bilənlər dərk eləyirlər ki, hər şeyi bilmək olmaz. Belələri əsasən Camal müəllim kimi filosoflar olurlar. Ədasız, tamahsız, saf, təmiz adla yaşayırlar. Vaxtında nəfislərinin ağızına qıfil vurub açarını səmtinə baxmadan atanlar, beyinlərində nəfis kletkası hərəkətsizlikdən dərin yuxuya gedənlər xoşbəxtidlər. Belə xoşbəxtlərin ön sıralarında Camal müəllim durur.

Camal müəllim həyatı boyu şərəf gətirən zəhmətlə çalışın adamdır. Vaxtı boş keçirənlərdən deyil.

İki-üç il önce professor Hamlet İsaxanlı televizorda bir verilişdə, deyəsən, «Zamanla üz-üzə» verilişində çıkış edirdi. Mən belə verilişləri izləyirəm. Nəsə yeni bir şey öyrənirəm, belə verilişlərdən. Hamlet müəllim maraqlı bir mühakimə yürütdü: «Yaradıcı adam üçün ən böyük cinayət vaxtı boş keçirmək, vaxtını öldürməkdir». Camal müəllim boş vaxtını Axundov adına kitabxanada keçirərdi.

Onu da deyim ki, gənclikdə bir şakərim vardi. Fuad İbrahimbəyov, Camal Mustafayev və s. kimi adamların söhbətini dinləmək.

---

---

*Deyilən söz yadigardır*

Kitabxanaya ayaq açmağım, bəlkə də, Camal müəllim və Asif Əfəndiyevin sayəsində olub.

Bir neçə il öncə Səadət Butanın yubileyi keçirilirdi. «Dədə Camal» poemasını qələmə almışdı. Bir parça oxudu. Mən çıxışimdə dedim ki, seçdiyin obyekt elədir ki, poema sənə şöhrət gətirəcək, yaz. Nə yazsan, haqqında nə desən, çəkinmə, ürəkdən de, ziyalılar, söz qədri bilənlər əsərini qiymətləndirəcəklər. Çünkü Camal müəllim özü qiymətli adamdır. Seçilən, sevilən adamdır.

Folklorumuz, aşiq poeziyası, müasir poeziyamız barədə ilhamla, vicdanla yazılmış məqalələri insanı düşündürür. İnsan isə düşünürsə demək yaşayır.

**«SPACE»də «MƏDƏNİYYƏT SAATI»  
PROQRAMININ 100-cü VERİLİŞİ İLƏ  
ƏLAQƏDAR ÇIXIŞIM**

*07.02.09.*

«Mədəniyyət saatı» verilişi haqqında nə deyim ki, bütün dünyada etiraf edilən bir həqiqətdən üstün olsun. Kimə məlum deyil ki, xalq mədəniyyəti ilə tanınır. Sizin «Mədəniyyət saatı» verilişi də, adından da göründüyü kimi, mədəniyyətimizin təbliğinə həsr olunur. Baxımlı verilişdir. İndi adamın hər tədbirə getmək imkanı olmur. Lakin sizin bu verilişə baxanda sanki həmin tədbirdə iştirak edibsən – təsiri bağışlaşdır. Süjetlər insanı keçmiş xatirələrlə görüşdürürlər, yeni məlumat əldə edirsən. Düşünürsən. Bu verilişdə insana mənasız görünən, itirdiyin vaxta, gözünün nuruna heyif siləndiyin anlar, süjetlər olmur.

Mən neçə illərdir müxtəlif kanallarda, sahəmə uyğun verilişlərdə çıxış edirəm, «Mədəniyyət saatı» programında da dəfələrlə çıxış etmişəm. Yəqin elə buna görə də məni bu yubileyə dəvət edibsiniz. Bu ehtirama görə minnətdarlığımı qəbul edin. Bu program ən çox baxılan və ciddiyyətlə qəbul edilən programlardan biridir – desəm, səhv etmərəm. Bunu nədən biliyəm? Mən hər dəfə bu və ya başqa televiziya kanallarında çıxış eləyəndə dostlar, tanışlar zəng edir. Veriliş və mənim çıxışım barədə ürək sözlərini deyirlər. Səmimiyyətimə inanın, «Mədəniyyət saatı» verilişindən sonra gələn zənglərin sayı daha çox olur.

Deməli, sizin verilişinizin tamaşaçıları qədərincədir. Bu veriliş birbaşa Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihə əsasında təşkil olunduğundan və «Space» kanalının rəhbəri Vaqif Mustafayev uzun müddət Mədəniyyət və

---

---

*Deyilən söz yadigardır*

Turizm Nazirliyində müavin vəzifəsində çalışlığından bu sahəni yaxşı bilir. Bu isə «Mədəniyyət saatı» programının maraqlı olmasına dəlalət edir. Verilişinizin iki il sərasər davam etməsi çox mətləblərdən söz açır. Mən sizə bu gərəkli işinizdə uğurlar diləyir, verilişinizə dəvət etdiyinizə görə bir daha minnətdarlığını bildirirəm.

**«İTV»nin RADIOSUNDA  
ULU ÖNDƏRİMİZƏ HƏSR OLUNAN  
BİR SAATLİQ VERİLİŞDƏ SÖYLƏDİKLƏRİM**

*May, 2009*

Öndərimiz Azərbaycan tarixində şərəfli yer tutan dahi şəxsiyyətdir. O, XX əsrin iki böyük türk oğlundan biridir. XX əsrin əvvəlində Atatürk Türkiyəni, XX əsrin sonunda Heydər Əliyev Azərbaycanı xilas etdi. Elə təkcə buna görə xalqın xatırəsində əbədi yaşamaq hüququ qazandı. Atatürk deyəndə gözlərim önünə Heydər Əliyev, Heydər Əliyev deyəndə Atatürk gəlir. Onların üzlərində də, gözlərində də, xalq üçün gördükleri böyük işlərin miqyasında da bir bənzəyiş vardır. Atatürk Türkiyənin, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Türkiyədə Atatürkün qurub-yaratdıqlarına müxalif çıxanlar cəzalandırılırdılar. Hətta hakimiyyətdə olan güclü partiya olsa belə, bu Azərbaycanda da belə olmalıdır. Öndərimizin qoyduğu yola alternativ yoxdur.

Heydər Əliyevin xalq karşısındaki xidmətlərini saymaqla qurtaran deyil. İngilis arxitektoru olub Kristofer Ren. Londonda müqəddəs Pavel Başkilsəsini yaradıb. Dünyasını dəyişəndə bir çox krallar və görkəmli şəxsiyyətlərlə bərabər, onu da Müqəddəs Pavel kilsəsində dəfn edirlər. Lakin vəsiyyət edir ki, qəbrin yeri bilinməsin. Kilsənin girişində yazılışın: Ey insan, mənim qəbrimi axtarma. Öz əllərimlə yaratdığını məbədin harasına baxsan, mən oradayam».

Mənə görə Heydər Əliyev isə ürəklərdədir. Azərbaycan xalqının ürəyində. Azərbaycanın hansı guşəsinə getsən Heydər Əliyevdən xəbər verən xatirələr, izlər var. O, ölkəni kənd-kənd gəzib. Əmək adamlarının adına qədər əzbər bilirdi. Yaziçi və şairləri özü ilə götürərdi. Öndərimiz Azərbaycan tarixində bir epoxa idi. Ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə böyük qayğı göstərirdi.

Dahi şəxsiyyətlər dünyalarını dəyişsələr də, onların yaratdıqları qalır. Fransa bu gün də Napoleonun yaratdığı və qoyub getdiyi qanunlarla işləyir. Azərbaycan da Heydər Əliyevin yaratdığı qanunlar əsasında işləyir və işləyəcək. Öndərimiz yeni Azərbaycan dövlətinin yaradıcısıdır. Heydər Əliyev Azərbaycan üçün nə etdi? Daha doğrusu nələr etmədi? Konstitusiya yaratdı, dövlət yaratdı, ordu yaratdı, ölkədə xaosu aradan götürdü, əmin-amanlıq yaratdı. Latin qrafikasına keçidi yoluna qoydu. Əsrin müqaviləsini həyata keçirdi. Az sonra Qazaxıstan və Türkmənistan nefti və qazı Azərbaycanın boru kəməri ilə Avropaya nəql olunacaq. Buradan gələn böyük gəlir xalqın əmin-amanlığına, həyat tərzinin yaxşılaşmasına, ordu quruculuğuna, onun güclənməsinə xərclənəcək.

Heydər Əliyev dahi şəxsiyyət idi. Dövlət başçılarının, dövlət xadimlərinin öndərimiz haqqında fikirləri çox mətləblərdən söz açır. N.Baybakov deyirdi ki, Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir adam tanımiram.

Şübhəsiz, öndərimizin xalqa olan bu intəhasız məhəbbəti onun xariqələr yaratmasına təkan vermişdi. Uzun müddət SSRİ Xarici İşlər naziri işləmiş A.Qromikonun fikri isə öndərimizin fitri istedadından, təşkilatçı kimi yüksək keyfiyyətlərindən, dövlətin işlərində ən yüksək vəzifəyə layiq olduğundan xəbər verir. A.Qromiko etiraf edirdi ki, L.Brejnev öləndən sonra Baş katib vəzifəsinə ən layiqli namizəd H.Əliyev idi. Lakin milli mənsubiyyətinə görə onu seçmədik. Qromikonun bu sözləri sonralar Brejnevə həsr olunmuş filmdə də öz təsdiqini tapdı.

Görkəmlı şəxsiyyətlərin özləri kimi, kəlamları da tarixdə qalır. Bu baxımdan öndərimiz istisna təşkil etmir. Onun bir çox fikirləri, atalar sözləri, zərb-məsəllər kimi tarixə keçib.

«Bir millət iki dövlət», eləcə də «Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır» və s. bu qəbildəndir.

Əlli ilə yaxındır ki, mən İraqda yaşayan, dili-dilimizdən, adət-ənənəsi, folkloru bir olan İraq türkmanları ilə bağlı tədqiqatlar aparıram. Lakin öndərimizin irəli sürdüyü, bircə cümlədə ifadə etdiyi fikrin sanbalına, dərinliyinə bənzər fikir irəli sürə bilməmişəm. Heydər Əliyev iki dəfə bizim kəndimizdə – Tovuz rayonunun Düzqırıxlı kəndində respublika üzümçülərinin zona müşavirəsini keçirib. Kəndimizdə öndərimizə böyük ehtiram və məhəbbət vardı. Bizim nəslimizdə isə qəlblərimizdə Heydər Əliyevin xüsusi yeri vardı. Bunu hamı bilirdi. Vəzirov hakimiyyətə gələndə məni M.F.Axundov adına Pedaqoji İnstututunda Xarici dillər kafedrasının müdürü vəzifəsindən, az sonra isə Xalq Cəbhəsi hakimiyyətə gələndə kəndimizdə məktəb direktoru işləyən qardaşım Ələsgər müəllimi vəzifədən çıxartdırılar. Ələsgər müəllimin işdən çıxarılmasının başlıca səbəbi Heydər Əliyevin portret-lərini evində cəm etməsi olmuşdu.

Xalq arasında misal var: «Həqiqət nazılər, üzülməz». Haqq işi, əksər hallarda öz yerini tutur. İndi Ələsgər müəllimin qızı Qənirə Paşayeva millət vəkili kimi öndərimizin ölkəmizlə bağlı arzularının yerinə yetməsi yolunda var gücü ilə çalışır.

Heydər Əliyevin kəlamı vardır: «Tarix və bəşəriyyət həmişə quranları, yaradanları qiymətləndirir».

Həqiqətən də, belədi. Gəncədə «Şah Abbas məscidi» Bakıda «Bağırov körpüsü» tarixə onların adları ilə keçib. Görün öndərimiz nələr yaradıb, nələr qoyub gedib xalqımıza.

Deyirlər, insanın adını valideynləri, yaşını və qismətini yaradan, qiymətini xalq verir.

Ulu öndərimiz həyata keçirdiyi titanik işləri, misli görünməmiş əməlləri ilə Azərbaycan xalqı yaşadıqca onun qəlbində əbədi yaşayacaqdır.

**NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNDА  
MEHDİ HÜSEYNİN 100 İLLİYİNƏ  
HƏSR OLUNMUŞ YIĞINCAQDA ÇIXIŞIM**

13.05.09.

Qol-qanad açdığını ağır illerdə anam dünyasını dəyişdi, beş uşaq ögey ana yanında böyüdük. Həyat da, yaşayış da ürəkaçan deyildi. Gəncədə təhsil almağım məsləhət görüldürdü. Lakin ürəyimdə çoxdan Bakını seçmişdim. Bu Mehdi Hüseynin «Abşeron» romanı ilə bağlı olmuşdu. Bakı dəmiryol vağzalının pilləkənləri ilə enib-çıxmaq, Tahirə oxşamaq, onun kimi örnek olmaq ən böyük arzum idi. «Abşeron» mənə elə dərin təsir bağışlamışdı.

Tələbə olarkən oxuduğum «Ayrılan yollar» (İsmayıllı Şixlı) və Salam Qədirzadənin «Qış gecəsi» romanları da eləcə.

Bunun qabağında bəzi ağızgöyçəklər bədii ədəbiyyatın təsir gücünə ağız büzürlər.

Mehdi Hüseyn böyük yaziçi, böyük publisist, ədəbiyyatşunas, böyük tənqidçi, böyük ictimai xadim, böyük şəxsiyyət idi. Bunların hər birinin arxasında böyük mətləblər durur. Həqiqət carçası idi. Obyektiv və xeyirxah insan idi. Onun dostluq etdiyi insanları göz önünə gətirsək, kimlərlə oturub-durduğunu düşünsək görərik ki, o, istedadlı, sağlam məfkurəli, həqiqətin tərəfdarı olan adamlarla oturub-durub. Tanınmış tənqidçi Vaqif Yusifli buradadır. Mehdi Hüseyn haqqında «Ədəbiyyat qəzeti»nin keçən sayında sanballı məqalə də yazıb. Mən təkcə onu demək istəyirəm ki, indi 60-cılar nəсли kimi tanıdığımız qələm sahiblərinin ədəbiyyatımıza yeni ab-hava gətirdiyini, bu dövrün Azərb. Ədəbiyyatında yeni mərhələ olduğunu ilk qələmə alan Mehdi Hüseyn olub. Mehdi Hüseyn folklorumu dərindən bilib. Mənə belə gəlir ki, M.H.Təhmasibin 1943-cü ildə çap etdirdiyi bayatılar kitabına Mehdi Hüseynin

yazdığı «Giriş məqaləsi» hadisə idi. Çox-çox sonralar Bəhlul Abdullanın tərtib etdiyi Cənubi Azərbaycan bayatlarına Elçinin həsr etdiyi «Arazam Kürə bəndəm» məqaləsi və Ayaz Vəfalının «Həsrət nəğməsi» məqaləsi o səviyyədə idi.

Mehdi Hüseynin «Dədə Qorqud» dastanına həsr etdiyi «Mübarizə və qalibiyyət mahnıları» əsərini (kitab 10 min tirajla 1942-ci ildə «Uşaqgəncnəşr» tərəfindən buraxılıb) çap etdirdi. Bu o vaxt olub ki, Həmid Araslinı «Kitabi-Dədə Qorqud»a görə çək-çevirə salırdılar.

Mehdi Hüseyn qorxmaz və cəsarətli qələm sahibi idi. 1940–1941-ci illərdə «Şamil» dramını yazmışdı.

Mən burada görkəmli yazıçının povestləri, romanları barədə danışmaqdan uzağam. Zalda əyləşənlər nəinki yazıçının əsərlərini dönə-dönə oxuyub, hətta tədqiqat da aparıblar.

Mən yazıçının elmin yaradıcılığından, ədəbi-tənqidi görüşlərindən də danışmaq fikrində deyiləm. Yazdığı elmi əsərlərin adlarını çəkməklə kifayətlənəcəyəm: «Vaqif. Həyat və yaradıcılığı», «Ədəbi döyüslər», «Dədə Qorqud» haqqında yuxarıda danışdım; «Ölməz sənətkar» C.Cabbarlı haqqında, «Ədəbi qeydlər», «Ədəbiyyat və sənət məsələləri», «Ədəbiyyat və həyat» və s.

Bunlar yazıçının ədəbi tənqidi görüşləri barədə təsəvvür yaradan, aktuallığını bu gün də itirməyən dəyərli əsərlərdir, töhfələrdir. «Ədəbiyyat» qəzeti yazıçının 100 illiyini gözəl və əhatəli işıqlandırdı. Onlara da minnətdarıq.

Azərbaycan elminin karifeylərindən biri Nəsirəddin Tusi elm adamlarından danışarkən xüsusi vurgulayırdı ki, elm sahiblərini biliklərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır. Mənə qalırsa bunu Mehdi Hüseyn kimi qələm sahiblərinə də aid etsək səhv etmərik. Bütün parametrləri ilə bu sınaqdan Mehdi Hüseyn ləyaqətlə çıxdı və həyat göstərdi ki, Mehdi Hüseyn həm əməlləri, həm qələmi, həm təfəkkürü ilə xalqımıza üzəğlığı gətirən şəxsiyyət idi.

## «İTV»də CANLI YAYINDA – «AVAZ»da ÇIXIŞIM

14.05.09.

Hər şeydən əvvəl, türk qardaş və bacılarımı salamlayır, onların bütün sabahlarının xeyirə açılmasını böyük yaradan-dan təmənna edirəm.

Bir məsələni xüsusi vurgulamaq istəyirəm. Osmanlı və azəri türklərindən başqa, bütün türksoylu xalqlarda deyirlər: özbək dili, türkmən dili, qırğız, qazax, yakut, başqırd və s. dilləri. Bizlər isə deyirik. Osmanlı ləhcəsi, azəri ləhcəsi. Bununla da öndərimiz Heydər Əliyevin «Bir millət iki dövlət» kəlamı bir daha öz mənasını təsdiqləyir. Deməli, gözəlim Türkiyə bizə ən çox yaxın olan doğma bir dövlətdir. Burada indi nə qədər alimlərimiz, musiqiçilərimiz, müəllimlərimiz çalışır.

Maraqlıdır ki, ərəb aləmində isə bizə çox yaxın olan İraqdır. İraq bizə təkcə ona görə əziz deyil ki, burada müqəddəs yerlər var, dahi Füzuli burada uyuyur. İraq bizə bir də ona görə əzizdir ki, prof. Cəlal Əltuqun «Türkiyədə və dünyada İhsan Doğramacı Fenomeni» kitabında göstərdiyi kimi, orada 3 milyona yaxın dili dilimizdən olan bir soyköklü qardaş-bacılarımıza yaşıyır. Hər vaxt Türkiyənin və Azərbaycanın həsrətini çəkir.

Cəmisi 30 il əvvəl bizlərdə Türkiyənin adını çəkmək yasaq idi. Kim Türkiyədən söz açsa pantürkist damgası vurub çox vaxt zindana atırdılar.

İndi bizə bağımsızlıq – müstəqillik xoşbəxtliyi üz verib. Onu bizə çox görənlər Türkiyə ilə münasibətlərimizi pozmaq istəyirlər.

Sizin verilişlər ümummilli liderimiz Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlaminin bariz nümunəsidir. Bu veriliş-

lərdə – programlarda Siz bu bir millətin, iki dövlətin həyatının elə bir sahəsi yoxdur ki, toxunmayasız. Bilim, kültür, musiqi, folklor, ədəbiyyat, poeziya və s. Bir sözlə, türk dünyasına dair hər şey.

Mən «Günaydın» programı aparıcısından çox məmnuun oluram. Bəzən işim olanda da evdə qalib onun davranışını, özünü aparmağını, təvazökarlığını müşahidə aparır, həzz alıram. Azərbaycanda hamı onu sevir, xəyalən ehtiram göstərir. Güman edirəm ki, Türkiyədə də bizim aparıcımız Salehi də yüksək qiymətləndirirlər.

Bu verilişin əhəmiyyəti ölçüyəgelməzdır. Misilsiz xidmələrinizə görə sizlərə təşəkkür etmək azdır. Türkiyədə çoxlu dostlarım vardır. Buradan dostlarımı:

Kayseri Universitetində prof. Dr. Mustafa Arqunşah, prof. Dr. Mahir Nakip, Mimar Sinan Universitetində prof. Dr. Süphi Saatçi;

Ankarada – prof. Dr. Eflatun Nemanzadə, prof. Dr. Fikret Türkmen, prof. Dr. İsa Özqan, Ərşad Hürmüzlü və başqalarını salamlayıram.

Çox böyük savab iş görürsünüz. Dostları görüşdürürsünüz. Sizin verilişdə Mahir Naqip, Fikret Türkmen, Eflatun Nemanzadəni gördüm, sevindim. Həmin arkadaşlarımı salamlar göndərirəm. Allah bu birliyi biz qardaşlara çox görməsin.

## ÜZEYİR HACIBƏYLİNİN EV-MUZEYİNDƏ

*Mustafa Çəmənlinin «Leyli və Məcnun» 100 il səhnədə»  
kitabının təqdimat mərasimində çıxışım. 27.05.2009*

Üzeyir Hacıbəyli Azərbaycan musiqişünaslığı tarixində ölkənin hüdudlarını yarıb beynəlxalq arenaya çıxan, nəzəri musiqişünaslığın zəngin üfüqlərində bərqərar olan ilk Azərbaycan bəstəkarıdır.

Üzeyir bəy o nadir istedad sahiblərindəndir ki, məşgul olduğu hansı sahəni götürsək, görərik ki, həmin sahədə 1-ci yerdədir. Dahi bəstəkar ilk operalarımızın, ilk operettalarımızın, himnimizin müəllifidir. Təsadüfi deyildir ki, mədəniyyət xadimlərimizdən ilk ev-muzeyi ona məxsudur. Bu gün həmin müqəddəs evdə, müqəddəs bir missiyani yerinə yetirməyə – bəstəkarın «Leyli və Məcnun» əsərinin 100 illiyinə həsr olunmuş maraqlı bir kitabın təqdimat mərasiminə toplaşmışıq. Kitabı tanınmış qələm sahibi Mustafa Çəmənli yazmışdır. Üzeyir bəyin 22 yaşında olarkən yazdığı «Leyli və Məcnun» operası 100 ildir səhnədən düşmür. Bu, Üzeyir bəyin misilsiz fitri istedada malik olmasından söz açır. Üzeyir bəy kimi bir dahiyə, musiqi sənətimizin korifeyinə əsər həsr etmək nə qədər şərəfli olsa da, o qədər də məsuliyyətli bir işdir. Mən dahi və korifey sözlərini təsadüfi işlətmədim. Bu məqamda Saleh bəy Qarabağının «Korifey» (Bakı, «Elm», 2006) əsərinə istinadən «dahi» və «korifey» sözlərinin məna tutumunu aşkarlamaq və Üzeyir bəyin bu titullara layiq olub-olmadığını diqqətə çatdırmaqdır.

Dahi o yaradıcı simadır ki, onun gördüyü işi ondan əvvəl heç kim görmüş olmasın və bu dünya səviyyəli nailiyyət olsun, nəhayət, dünyada qəbul edilsin.

Korifey isə o dahiyə deyirlər ki, o azı bir elm, sənət, texnika sahəsində yeni inkişaf istiqaməti açsın, bu istiqamətdə gələcək üçün fundamental əsas yaratsın, davamçılarının ilk nəslini hazırlasın.

Yalnız korifeylərin ilk əsəri klassikaya çevrilir. Üzeyir bəyin «Leyli və Məcnun» operası kimi.

Deyirlər, dahilərin bir şah əsəri olur. Mən bunu nisbi sayıram. Məsələn, Üzeyir bəyin «Koroğlu» operasını bəstəkarın şah əsəri hesab edirlər. Mənə görə onun hər bir əsəri şah əsərdir. Düz yüz il xalqımıza mənəvi qida verən, onun musiqi zövqünü formalaşdırıran, səhnədən düşməyən «Leyli və Məcnun» şedevr deyilmə!

Qüdrətli bəstəkarın bütün dünyaya sevinc bəxş edən, başqa dillərə tərcümə edilərək səhnələşdirilən, uğurlu ekran təcəssümü tapan «Arşın mal alan» operettası şah əsər deyilmə?

Bəyəm bəstəkarın «Əsli və Kərəm» operası və ya «O olmasın, bu olsun» operettası şah əsər məqamında deyil? Məhz buna görə də qüdrətli fitri istedad sahiblərinin, dahilərin, o cümlədən də Üzeyir Hacıbəylinin hər bir əsərini şedevr – şah əsər hesab etmək olar.

Yaxşı yadimdadır, 1994-cü il noyabr ayının 2-də dahi Füzulinin 500 illik yubileyinə Prezidentimiz Heydər Əliyevin təyyarəsində Ankaraya getmişdik. Ümummilli liderimiz «Leyli və Məcnun» operasının göstərilməsini məsləhət görüdü. Xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova və başqa müğənnilər əcnəbi qonaqları heyrətə gətirmişdilər. Möhtəşəm musiqi və ovsunlayıcı sözlər xalq şairi Qabili məhvərindən çıxarmışdı. Şair, hətta Prezident Heydər Əliyev və Prezident Süleyman Dəmirəlin zalda olduğunu belə unudaraq «Anan ölsün» – deyərək sinəsinə döyürdü. Bir

çoxları saxlaya bilmədikləri göz yaşlarını xəlvəti silirdilər. İki dahinin – Füzuli və Üzeyir bəyin yaratdığı bu ölməz əsər buna görədir ki, 100 ildən artıqdır ki, səhnədən düşmür.

Tanınmış yazıçı, neçə-neçə roman, povest və hekayələr, esselər, oçerkələr müəllifi Mustafa Çəmənlinin bu əsəri «Leyli və Məcnun» haqqında salnamədir. Bu əsər gərgin əməyin, məhəbbətin bəhrəsidir. Belə bir əsəri elə Mustafa Çəmənli yarada bilərdi. Bu işin öhdəsindən Xan Şuşinskiyə, Şövkət Ələkbərovaya, Əbülfət Əliyevə, Xanlar Haqverdiyevə, Səxavət Məmmədova «Muğam dünyasının Xanı», «Oxu, Şövkət», «Nəgməli xatirələr», «Sənətkar ömrünün izləri», «Səsin ruhu» kimi maraqla oxunan, sanballı əsərlər yazan qələm sahibi gələ bilərdi.

Ağlayanın göz yaşının nə olduğunu əvvəl ağlamış adam bilər. Adicə bir kitabı tərtib edib hasilə gətirmək aylarla vaxt aparır. Görün Mustafa Çəmənli nə böyük işlər görüb. Onun çox qiymətli və nadir faktları arxivlərdən, mədəni irsimizə qayğı göstərən insanlardan əldə edərək «Leyli və Məcnun» 100 il səhnədə» əsərində çap etdirməsi, oxucu və mütəxəssislərə təqdim etməsi, Üzeyir bəyə layiq belə bir əsər yazması təqdirəlayıqdır demək azdır. Bu, misilsiz bir iş, təkrarsız bir əsərdir.

Yorulmaq bilməyən, gecəni gündüzə qataraq işləyən, yeganə dayağı, ümid yeri qələmi olan, sadəliyi, təvazökarlığı ilə seçilən, xalq üçün gərəkli işlər görən Mustafa Çəmənli həzirdə müğənni Mənsum İbrahimovun səhnə fəaliyyətindən bəhs edən «Məcnunun Məcnunu» əsəri üzərində işləyir. Gənclik illərindən yaxşı tanıdığım, şəxsiyyətinə və qələminə ehtiram göstərdiyim yazıçı qardaşımıma yeni-yeni uğurlar diləyirəm.

**İLYAS TAPDIQ – 75  
«SPACE»də ÇIXIŞIM**

*01.08.09.*

İcazə verin, hər şeydən əvvəl, belə verilişləri təşkil etdiyinə görə «Space»in rəhbərliyinə minnətdarlığını bildirim. Yaradıcı adamı xalqa daha yaxından tanıtmaq, təbliğ etmək yolunda bundan yaxşı vasitə ola bilməz.

Yaradıcı adam belədir, ona yemək-içmək vermə, xidmətləri barədə xoş söz de. İnanıram ki, şair İlyas Tapdıga həsr olunan bu veriliş onun ömrünü xeyli uzadacaq.

Ömrü mənali yaşamaq hər adama qismət olmur. İlyas Tapdıga qismət oldu. İlyas müəllim çox diqqətli adamdır. Bir də görünən telefon açdı. Filan yerdə məqaləni oxudum. Sağ ol, yaxşı yazıbsan. O, nümunə məktəbidir.

İlyas Tapdıq yaradıcılığa çox erkən başlamışdır. Hələ II kurs tələbəsi olanda «Azərbaycan» jurnalında «Bakının gecəsi» adlı şeiri çıxmış, son kursda oxuyanda isə 30.000 tirajla ilk kitabı çıxbı. Sonra dalbadal şeir kitabları (1958, 1959, 1960, 1962 və s.) mötəbər nəşriyyatlarda çıxbı. 1958-ci ildən Yazıçılar İttifaqının üzvü olub. Məhsuldar şairdir. Özünün 20-dən artıq kitabı, 9 tərcümə kitabları çıxbı.

Coxu İlyas Tapdığı «Uşaq şairi» kimi tanır. Buna həqləri da var. Şairin uşaqlara həsr olunmuş 10-dan artıq kitabı var. Uşaq şairi olmaq çox çətindir. Mən həmişə ibtidai sinif müəllimlərinə və uşaq şairlərinə pərəstiş etmişəm. Uşaqların düşündüyüünü, hissini, həyəcanını duymaq qabiliyyət tələb edir. Odur ki, hər müəllim sinif müəllimi, hər şair uşaq şairi ola bilmir. İlyas Tapdıq görkəmli uşaq şairi və eləcə də böyükər üçün neçə-neçə şeirlər kitabının müəllifidir. Yaddımdadır 1959-cu ildə «Gözlər» adlı şeirlər kitabı çıxmışdı. Kitabda tələbələr arasında bomba kimi partlayan «Gözlər

şeiri», Əli Kərimin «Qaytar ana borcunu» kimi məşhur idi. Onda mən III kursda oxuyurdum. Elə bu vaxt eloğlum, şair Rasim Kərimli məni onunla tanış etdi. Nə gizlədim, fikirləşirdim ki, belə bir kitabın müəllifi forsundan yerə-göyə sızmaz. Lakin o, sadə, təvazökar bir insan idi. Elə bil onu tanıdığım yarıməsrdir, onu həmişə belə görmüşəm.

Ziyalılar və oxular poeziyasına və bu fərdi xüsusiyyətlərinə görə onu çox istəyir, ehtiram göstərirlər. Çünkü o, yaşına və insanlara ehtiram göstərən xeyirxah insandır. Yaradıcı adamlara xidmət, özü də təmənnasız xidmət böyük savab işdir. İlyas müəllim ömrünün 50 ildən çoxunu redaktor işləyib. Bu çox ağır bir işdir. Bircə misalla kifayətlənəcəyəm.

Dünən Respublika sarayında «Kino günü»nə həsr olunmuş möhtərəm yığıncaq keçirilirdi. Yayın bu istisində düşünmək olardı ki, az adam gələcək, o yığıncağa. Lakin necə deyərlər iynə atsan yerə düşməzdi. Sonda təzəcə çəkilib qurtarmış «Cavad xan» filmi göstərildi. Filmin ssenari müəllifi xalq şairi Sabir Rüstəmxanlı film haqqında, bu işdə xidməti olanlardan danışarkən İlyas Tapdıqa da öz təşəkkürünü bildirdi. Dedi ki, bəlkə də, vaxtilə kitabının redaktoru İlyas Tapdıq Cavad xanla bağlı şeirimi böyük risk edərək buraxmasayıdı, mən bu mövzuya belə məhəbbətlə girişə bilməzdim.

Misalların sayını artırmaq da olardı. Güman edirəm ki, elə bu fakt İlyas Tapdığı səciyyələndirir. İlyas Tapdığın yaradıcılığında xalq sevgisi, Vətən sevgisi qırmızı xətt kimi kecir.

**TOVUZ RAYONUNDA,  
HEYDƏR ƏLİYEV MUZEYİNDƏ  
POLKOVNIK ELDAR QASIMOVUN ANADAN  
OLMASININ 70 İLLİYİ MÜNASİBƏTİLƏ  
KEÇİRİLƏN YIĞINCAQDA ÇIXIŞIM**

*Dekabr, 2009*

Eldən-obadan çıxan, xalq qarşısında xidmətləri olan adamlarla görüş, onların kitablarının təqdimatı mənalıdır, örnəkdir. Lakin dünyasını dəyişmiş belə şəxsiyyətlərin haqqında kitab yazmaq və təqdimatını keçirmək, həm də savbdır. Eldar Qasımovə həsr edilmiş «Peşəkar zabit, alicənab insan» kitabı və onun təqdimat mərasiminin keçirilməsinə mən bu baxımdan qiymət verirəm. Eldar müəllimlə mən çox sonralar yaxın oldum. Universitetdə işləyərkən Ədibə xanımın mənə yaxşı münasibətini də elə həmin vaxtlar hiss etdim. Bağlarımız Bilgədə idi. Tez-tez dəniz kənarında, ən çox da «Anburan» istirahət zonasında görüşərdik.

Elə hey deyirdi: «İndiyə kimi biz niyə yaxın olmamışıq?» Güлə-gülə deyərdim ki, Siz nisbətən yaşı nəsillə oturub-dururdunuz. Məsələn: Sayad Qılıcovla, Müseyib Müseyibovla, mənim qaynatam Mikayıł Əliyevlə.

Ona görə də biz kənarda qalmışdıq. Zarafatı başa düşən adam idi. Lakin shit zarafatdan xoşu gəlməzdi. Bu məsələdə fikirlərimiz üst-üstə düşürdü.

Bir dəfə «Anburan»da kölgədə oturub ərəb ölkələrindən söhbət edirdik. Gözlənilmədən dedi: «Sən ərəb ölkələrində çox işləmisən, orada din çox güclüdür. Yəqin yerli adamlarla söhbətlər edibsən. Sənin fikrincə Allah var, yoxsa yox?»

Qəfil və gözlənilməz sualdan özümü itirən kimi oldum.

Dedim ki, ən kiçik daşına, uzaq ulduzuna qədər dinlə bağlı olan ərəb ölkələrində Allahi inkar edəni inanmırıam

sağ buraxalar. Səudiyyə Ərəbistanı və Misirdə azan vaxtı küçədə gedən ərəbi dini polislər tutub şallaqlayırlar ki, niyə namaza qatılmırsan. Misirin Aleksandriya şəhərində 100-dən çox adamın küçədə eyni vaxtda namaz qıldığını görmüşdüm. Lakin bir azərbaycanlı kimi, ali təhsilli bir adam kimi onu deyə bilərəm ki, gözə görünməyən, dərk edilməyən bir varlığın olub-olmadığını sübut etmək qeyri-mümkündür. Lakin bir şey var ki, bir halda ki, Allahın varlığına inananda qəlbinə bir rahatlıq gəlir, adam pis əməllərdən çəkinir, xeyirxah olmağa çalışır, ona niyə inanmayaq.

Gülümsündü və razılığını bildirdi. Mən onda bilmirdim ki, Eldar müəllim ağır seyidin nəvəsidir, Allaha inanan adamdır. Bundan sonra mən təəssüfləndim ki, niyə onunla əvvəller yaxın olmamışam. O, əməlli-başlı filosof idi. Təəssüf ki, gələn çimərlik mövsümündə bir daha görüşmədik (2008). Bu vaxt o, artıq xəstəxana həyatı keçirirdi. İyun ayında haqq dünyasına üz tutdu.

«Peşəkar zabit, alicənab insan» kitabını oxuyandan sonra təəssüfüm daha da artdı, heyrətə döndü. Onun böyüklüyünü, gördüyü işlərin miqyasını bu kitabdan əxz etdim. Rasim Qasımovun – oğlunun yazısı isə məni məhvərimdən çıxardı. Oğul məhəbbəti məni həyəcana gətirdi!

Mən özümdəki yaxşı cəhətlərə görə valideynlərimdən sonra bəşəriyyətin ən böyük kəşfi olan kitablara və müəllimlərimə borcluyam. Belə kitablardan biri də bu gün təqdimatına toplaşdığını və Tovuzun fəxr etdiyi, Tovuza başucalığı, üzəğlili gətirən Eldar Qasımovanın həsr olunmuş «Peşəkar zabit, alicənab insan» kitabıdır.

Kitabda akademik Arif Paşayevin (Eldar Qasımovun qaynı), general Maqsud Məmmədovun, akademik Vasim Məmmədəliyevin, baş ədliyyə müşaviri Nazim Əliyevin, prof. Müseyib Müseyibovun yazıları insanı düşünməyə vadər edir. Bu və başqa yazılar Eldar Qasımovun şəxsiyyətini

açıb göstərməklə bərabər, həyat, insan barədə fəlsəfi fikirlər toplusudur.

Bu yazıldarda müdrikliyin sahilsiz ümməna bənzəyişini dərk etdim. Bu ümmənda peşəmlə əlaqədar o qədər də dərindən tanımadığım, həmişə sədası yaxşı gələn eloğlumu, onu itirəndən sonra tanıdım.

Allah Eldar müəllimə rəhmət eləsin!

**CƏFƏR CABBARLININ EV MUZEYİNDƏ  
ASİF RÜSTƏMLİNİN  
«CƏFƏR CABBARLI: HƏYATI VƏ MÜHİTİ»  
KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞIM**

*(Yığıncağı mən aparurdım)*

17.12.09.

*Bu müqəddəs ocağa yığışan hörmətli qonaqlar!*

Dramaturgiyamızdan söz düşəndə Azərbaycan ədəbiyyatı tarixində misilsiz xidmətlər göstərən iki yazıçımız göz önünə gəlir: M.F.Axundov və Cəfər Cabbarlı. M.F.Axundov təkcə Azərbaycanda deyil, yaxın Şərqdə dramaturgiyanın banisi kimi, Cəfər Cabbarlı isə ona yaradan tərəfindən verilən qısa ömür payında vüsətli işlər görmüş, Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirmiş, ölməz əsərlər qoyub getmişdir. O, nadir istedad idi. İnanmaq çətindir ki, teatr sahəsində təhsil görməmiş bir adam 20 yaşında «Aydın», 22 yaşında «Oqtay Eloğlu» kimi əsərlər yaza bilərmiş. Dramaturqun «Od gəlini», «Almaz», «Yaşar» və s. kimi əsərləri də indi gənc şair, gənc yazıçı kimi tanıdığımız qələm sahiblərinin yaşı dövründə yazılıb.

C.Cabbarlı xalqımıza böyük və tükənməz irs qoyub getmişdir. Odur ki, Məmməd Arif, Mehdi Hüseyn, Mehdi Məmmədov, İsmayıł Dağıstanlı, Paşa Əfəndiyev, F.Vəzirova və bir çox başqalarının Cəfər Cabbarlı yaradıcılığına müraciət etməsi, ona fundamental əsərlər həsr etməsi təsadüfi deyildir. Yaziçinin təzə-tər yaradıcılığı həmişə tədqiqatçıların diqqətini cəlb edir, yeni-yeni tədqiqatlar onun yaradıcılığının yeni-yeni keyfiyyətlərini üzə çıxarıır. Dr. Asif Rüstəmlinin yeni əsəri – «Cəfər Cabbarlı: Həyatı və mühiti» əsəri bu qəbildəndir. Bu fundamental əsər 8 fəsildən ibarətdir:

*Cəfər Cabbarlı yaradıcılığının sübh çağrı;  
Cəfər Cabbarlı Cümhuriyyət dönməmində;  
Cəfər Cabbarlı və gizli istiqlalçılar;  
Cəfər Cabbarlinin təhsil illəri;  
Bədii həqiqətlər axtarışında;  
C.Cabbarlı və gizli imza problemi;  
Mütərcim Cəfər Cabbarlı;  
Həyat və yaradıcılığının son dövrü.*

Onu da deyək ki, C.Cabbarlı yeni adlar qalereyası yaratmışdı. Bu əsərdə söyügedən bir çox mətləblər bizim üçün yenidir. Ayrı cür də ola bilməzdi. Asif Rüstəmli necə illərdən bəri ədəbi aləmdə ciddi tədqiqatçı kimi tanınır. Mən onu bu möhtşəm əsəri münasibəti ilə ürəkdən təbrik edirəm!

**RƏŞİD BEHBUDOV ADINA MAHNI TEATRINDA  
SƏMƏNDƏR RZAYEVİN  
65 İLLİK YUBİLEYİNDƏ ÇIXIŞIM**

*06.04.10.*

*Hörmətli Səməndər sevərlər!*

Kənddə böyümüş, radio, televiziya görməmiş bir adam üçün teatrın nə demək olduğunu sözlə demək çətindir.

Biz elə bir zamanda böyümüş, teatra əbədi vurulmuş adamlarıq ki, bu hissi əbədi yaşadırıq.

Mən Bakıya gələndə teatrın gəlhagəl vaxtları idi. Teatra bilet tapmaq müşkül məsələ idi. O vaxtlar hələ məşhur şairimiz Əliağa Kürçaylıının ürəkağrısı ilə bəyan etdiyi:

**«Futbol Şekspiri üstələyibdir»** – şeiri yazılmamışdı.

İnsanlar teatra gələndə sanki yeniləşdirdilər. Mühit çox görkəmli aktyorları yetişdirmişdi. Saymağa ehtiyac duymadığım aktyorlardan sonra səhnəyə gəlmək, seçilmək, sevilmək, xalqın dərin məhəbbətini qazanmaq az-az aktyora nəsib oldu. Onlardan biri də Səməndər Rzayev idi. O, ulduz kimi parladı, istisi yandırıcı-yaxdı, yoxluğu da yandırıb-yaxır. Vallah gözə gəldi, ürəklərə dağ çəkdi.

Səməndər Rzayev Allah vergisi idi. Böyüklüyündən – kiçikliyindən asılı olmayaraq, onun yaratdığı obrazlar yadda qalırdı, indi də yaddaşımızdadır.

Onun cazibəli, ecazkar səsinə həyəcansız dinləmək olmurdu. Onun səsinə saxta pafos yad idi.

«Bulaq» verilişi, «Kolxoz sədri» rolu «Bəyin oğurlanması»nda, Xudayar bəy rolü gözünü-qasıını tərpədəndə sanki üç-dörd sm yerindən aralanırdı.

O boyda bədəni necə ram edirdi, bir Allah bilir. Səhnədə quş kimi hərəkət edirdi.

Şakir Şəkəroviç – nərd oynadığı yerdə necə dəyişdi. Necə gözündən yaş gəldi. Qırmızı rəngli telefon da sanki onun sözlərinin təsiri ilə canlı obrazə çevrildi. Sənətdə yaşa dolan, ömrü yarımcıq qalan sənətkarın ruhu şad olsun!

Hörmətli Səməndər sevərlər, bəlkə də, mənim sizlərin qarşısında çıxış etməyə mənəvi haqqım yox idi. Lakin Səməndər Rzayev sənətinə olan dərin məhəbbətim məni məcbur etdi. Lap qədimdən indiyə qədər, Nəsrəddin Tusi daxil, ruhun yaşadığını təsdiq ediblər. Səməndərin ruhu bu gün başımızın üstündə pərvaz edir. Qoy şad olsun!

**AŞIQ NƏCƏF ƏLİMƏRDANLINİN  
110 İLLİK YUBİLEYİNDƏ ÇIXIŞIM  
GƏNC TAMAŞAÇILAR TEATRI**  
*(Yığıncağı mən aparırdım)*

20.04.10.

Hörmətli saz-söz sərrafları, Tovuz aşiq və el şairlərinin yaradıcılığı və nəşr olunmuş kitablarının tədqimətinə həsr olunmuş ənənəvi verilişlərimizə başlayırıq... Bu gün Əlimərdanlı Aşıq Nəcəfin 110 illik yubileyinə və şeirlərini içində alan «Düşdüm eşqin sevdasına» kitabına həsr olunmuş sazlı-sözlü məclisə toplaşmışıq. Kitaba millət vəkili Qənirə Paşa-yeva maraqlı ön söz yazmışdır. Tərtibçi-şair Bağman Baba, redaktorları Əməkdar elm xadimi, professor Bəhlul Abdulla və şair Əkbər Qoşalıdır.

Mən keçən verilişlərimizin birində dediyim kimi Xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinə sədr seçilməsin-dən sonra mədəniyyətimizin bu sahəsində böyük canlanma vardır. Bütün televiziya kanallarımızda və radioda aşiq müsiqisinə, Aşıq yaradıcılığına böyük yer verilir. Azərbaycan Dövlət Televiziyasında həftəlik «musiqi xəzinəsi» Aşıq havalari verilişinin təşkili də Aşıqlar Birliyi ilə sıx bağlıdır. Verilişi təşkil edən və aparıcısı professor Məhərrəm Qasımlıdır. Təbrik edirəm. Bir məsələdən də söz açmaq yerinə düşərdi. Dörd gün öncə 16.04.2010-da respublika rayonlarında Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyini keçirdik.

Aşıq Nəcəf 1900-cü ildə anadan olub, 1946-cı ildə dünyasını dəyişib. İki dünya müharibəsini, onlardan da betər 1937-ci il repressiyasını gözləri ilə görən, II Dünya müharibəsinin iştirakçısı aşiq-şair vaxtından əvvəl qocalmışdı:

*Ey dost, soruşursan ağarıb başım,  
Deyim səbəbini, yaz, qocalmışam.*

*Dağlar əriyərdi mən çəkən dərdə,  
Hələ mən dözmüşəm, az qocalmışam.*

Aşıq-şair qısa ömründə qananlar, qiymətləndirənlər üçün böyük bir xəzinə qoyub getmişdir. Aşıq Nəcəfin ustادnamələri, gəraylıları, gözəlləmələri, qoşmaları, təcnisləri, divaniləri, müxəmməsləri, müharibə həyatı şeirləri, deyişmələri aşiqların dillər əzbəridir. Mən hələ ona həsr olunmuş şeirləri demirəm. Zəlimxan Yaqub yazır:

*Aşıqları oxuyanda Nəcəfdən,  
Seçilməyir sözü dürdən, sədəfdən.  
Bir kəlməsi yayınmayır hədəfdən  
Hər sözünün yeddi qatı variymış.*

Bu bənd böyük mətləblərdən, Aşıq Nəcəfin səviyyəsin-dən xəbər verir.

Mən inanmiram ki, saza-sözə rəğbət bəsləyən Allah bəndəsi aşağıın:

*Əsən yellər, bir Allahın eşqinə  
Mənim bu naməmi vətənə yetir.*

– misraları ilə başlayan şeirini əzbər bilməsin. Beləliklə, verilişi davam etdiririk.

## «MUSİQİ SƏRVƏTİMİZ» VERİLİŞİNDƏ ÇIXIŞIM

*AzTV, 29.04.2010.*

Aşıq sənəti həmişə ustad aşıqların yaradıcılığı ilə birgə təhlil edilir. Qəribə bir hal baş verir. Bəziləri aşiq yaradıcılığını folklor hesab edir, bəzi tədqiqatçılar isə onu yazılı ədəbiyyat hesab edir.

Xalq yazarı Mirzə İbrahimov bu mübahisəyə son qoymaq üçün doğru qənaətə gəlmışdır: Aşıq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında möhkəm bir körpüdür. O bir tərəfdən folklor ilə bağlıdır, o biri tərəfdən yazılı ədəbiyyatla (həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir). Onun kökləri, rişələri folk lordan su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır.

Həqiqətən də, aşiq yaradıcılığının yazılı ədəbiyyata təsiri danılmazdır. Qoşmalar, təsniflər və s. yazılı ədəbiyyata aşiq yaradıcılığından gəlmədir. Aşıq yaradıcılığı M.P.Vaqif, Qasımbəy Zakir, S.Vurğun, O.Sarivəlli, H.Arif, Z.Yaqub yaradıcılığına dərin təsir göstərmişdir. Dahi Ü.Hacıbəyli təsadüfi demirdi: «Aşıq sənəti elə bir sənət aləmidir ki, orada bəstəkarın da, şairin də, müğənninin də, hətta rəqqasın da istənilən qədər payı vardır».

Fikir verin, Üzeyir bəy «Koroğlu» operasını tam aşiq havaları üstündə yaradıb. Qara Qarayevin 3-cü simfoniyasının 2-ci hissəsi təcnis üzərində yaranıb. Hələ biz yaradıcılığının xeyli hissəsi aşiq havaları ilə bağlı olan görkəmli bəstəkar Fikrət Əmirov və başqalarını demirik. Bir sözlə, bəstəkarlarımız aşiq poeziyasından, aşiq yaradıcılığından bol-bol bəhrələnmişlər. Burada görkəmli aşıqlarımızın poeziyasından

## *Qəzənfər Paşayev* =

musiqi bəstələnmiş bəzi nümunələri göstərməklə kifayətlənəcəyik.

Qurbani:

*Başına döndüyüm ay qəşəng pəri,  
Adətdir dərərlər yaz bənövşəni.  
Ayrılıqmı çəkib boynu əyridir,  
Heç yerdə görmədim düz bənövşəni.*

Abbas Tufarqanlı:

*Budur gəldi bahar fəsli,  
Dağların lala vaxtı.  
Açılıbdi qızıl güllər,  
Bülbülün bala vaxtı.*

Aşıq Valeh:

*Ay ana, bu bir cüt sonanın,  
Hansına qurban mən olum.*

Aşıq Ali:

*Yar yanında günahkaram,  
Doğru sözüm yalan oldu.  
Yeriş etdi qəm ləşgəri,  
Könlüm şəhri talan oldu.*

*Bax bu qaşa, bax bu gözə,  
Yandı bağrim döndü közə.  
Keçən sözü çəkmə üzə  
Keçən keçdi, olan oldu.*

Molla Cümə:

*İsmi pünhan, niyə məndən küsübsən,  
Dost-mehriban ya bir olar, ya iki.  
Bir gün ölsəm hamı deyər heyfdir,  
Canı yanın ya bir olar, ya iki.*

---

---

*Deyilən söz yadigardır*

Hörmətli tamaşaçılar, vaxt məhdudiyyətindən aşiq sənətinin iftixarı Ələsgər, Hüseyin Bozalqanlı, eləcə də Aşıq Şəmşir, Mikayıl Azaflı və başqa aşıqlarımızdan nümunələr verə bilməsək də, şübhəm yoxdur ki, sizin çoxunuz onların qoşma və gəraylılarına bəstələnmiş mahnıları əzbər bilirsiniz.

«Musiqi sərvətimiz» verilişi maraqlı verilişdir. Onun aparıcısı, professor Məhərrəm Qasımlı aşiq sənətini, aşiq yaradıcılığını dərindən bildiyinə görə veriliş daha canlı, daha maraqlı alınır. Verilişin əsas qayəsi aşiq sənətini, aşıqlarımızı təbliğ etməkdir. Bu yolda verilişin yaradıcı kollektivinə, xüsusən həm müğamlarımızı, həm də aşiq musiqisini yaxşı bilən Nadir Axundova və prof. Məhərrəm Qasımlıya uğurlar diləyirəm.

## «OVQAT» VERİLİŞİNDƏ CIXIŞIM

*AzTV, 19.09.2010.*

**Aparıcı:** – *Qəzənfər müəllim verilişimizdə xoş gördük sizi. Nəcəsiniz? Xoşbəxtsinizmi? Ümumiyyətlə, sizcə xoşbəxtlik nədir?*

– Xoşbəxtəm. Ailəm, uşaqlarım, qohumlarım, məni qane edən, rahatlığını təmin edən yaradıcılığım!

Ümumiyyətlə, xoşbəxtlik nisbidir. Dünyanın ən xoşbəxti bir anda dünyanın ən bədbəxtinə çevrilə bilər. Mən televiziya-da zəlzələ nəticəsində övladlarını, ailəsini, evini bir anda itirən kişilərin zarı-zarı ağladığını görmüşəm, beş dəqiqə əvvəl xoşbəxt idi. Mən şahidəm ki, toyların yaraşığı olan, rəqs etməkdən doymayan gözəl bir qadın qəza nəticəsində oğlunu itirəndən sonra qara geyindi, toyłara getmir, xeyir işlərə getmir.

Deyəsən, qan qaraldan söhbət etdim. Nə edəsən ki, reallıq budur. Xoşbəxtlik barədə akademik Ziyad Səmədzadənin «Çin qlobal dünya iqtisadiyyatında» kitabından oxuduğum müdrik kəlama üstünlük verirəm:

«Xoşbəxt o adamlardır ki, övladlarından yarısın və sağlam olsun!»

Çox istəyərdim o kitabı hamı oxusun. Həm azərbaycanlı alimin nəhəngliyini, həm də Çinin möhtəşəmliyini görsün.

«Çin qlobal dünya iqtisadiyyatında» kitabında diqqətimi hər şeydən çox çəkən müdrik kəlamlar, mədəniyyət, adət-ənənələr, iqtisadiyyat bölmələri olub.

Mən bu kitabdan öyrəndim ki, Belarusun prezidenti Lukašenko dünyanın böyük iqtisadçılarından biri imiş. Kitabdan bir-iki hikmətli kəlam deyim sizə:

«İnsan müdriklik zirvəsinə çatandan sonra başa düşür ki, hələ çox şey öyrənməlidir.

Kişilər xoşbəxt, qadınlar bədbəxt günlərində dost-tanış axtarırlar.

Qanun olmayan yerdə zor hakimlik edər.

Elm ağılı adama xoşbəxtlik gətirər, ağılsıza isə bədbəxtlik.

Üzümün yaxşısı münbit torpaqdan, qızın yaxşısı nəcib ailədən seçilməlidir».

— *Kitablardan danışırıq. Son vaxtlar kitab oxumaq dəbdən düşüb. Bu bütün dünyadımı belədir?*

— Sualınızın sonundan başlayaqq. Xeyr. Bir çox ölkələrdə kitab mağazaları adama gəl-gəl deyir. Mağazanın içində kafesi, oxu yerləri belə var. Yaxşı kitablar heç vaxt dəbdən düşmür. Dünyanın ən böyük kəşfidir – kitablar. Bütün biliklər kitablarda cəm olur. Ona görə də elmlə, təhsillə məşğul olan adamlar kitabdan ayrılmırlar. Mən hərdən M.F.Axundov adına Milli kitabxananıza gedirəm. İnanın ki, oxu zallarında, xüssusilə də tələbə və gənclərin məşğul olduğu böyük zalda boş yer görməyəndə ürəyim dağa dönür. Lakin hamı oxumur, səbəb coxdur. Sandıq ədəbiyyatı da öz işini görür. Elə kitablar olur ki, bədii tərtibatı adamı cəlb edir. Açıb baxanda onu vərəqlədiyin vaxt itirilən anlara heyifin gəlir.

— *Çoxmu kitab oxuyubsunuz? İnsan ömrü boyu nə qədər kitab oxuya bilər?*

— Gənclikdə çox kitab oxuyur və konspektini tuturdum. M.S.Ordubadinin bütün əsərlərini oxumuşdum. Məni Bakıya gətirən də bədii ədəbiyyat – Mehdi Hüseynin «Abşeron» romanı oldu. Yoxsa elə Gəncədə – Zərdabi adına Pedaqoji İnstituta gedəcəkdir. Kasıb idik.

Maraqlı sual verdiniz.

Həftədə 2 kitab oxumaqla, ayda 8 kitab, ildə 96 kitab, 50 ildə 4.800 kitab oxumaq olar. «Komsomolskaya pravda» qəzetində – 1972-ci ildə çıxan məqaləni oxumuşdum. Məlum oldu ki, Lenin adına kitabxanada olan, kitabların 70%-nin ağzı bir dəfə də açılmamışdır. Dövriyyədə cəmisi 30% kitablar olub. İnanmiram ki, indi vəziyyət dəyişmiş ola.

Bir məsələdən də danışım. Bədii əsərləri insan hər yaşı dövründə bir cür başa düşür. Bədii əsərlərin həmişəyaşar olması da bununla bağlıdır.

Səməd Vurğunu, Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni hər dəfə yenidən oxuyanda qəlbimdə və gözümdə yenidən böyüyür. Onları daha dərindən anlayıram.

— *Bir halda ki, poeziyadan söz saldınız, poeziyamızın vəziyyəti barədə fikrinizi bilmək oxucular üçün də maraqlı olardı.*

— Bir şey müşahidə etmişəm. Bizdə məhəbbət qəlbini təlatümə gətirən kimi gənclər şeir, əsasən də qoşma yazır, Kərkük də sevgi-məhəbbət bayatları. Çoxları sonralar istedadı olmasa da, yazmaqda davam edir. Belələrini mən talesiz yazar adlandırardım. Yaradıcılıq, ümumiyyətlə, möhtəşəm aldanışdır. Elələri var ki, ömrünü hədər yerə bada verib.

Yaxşı şairlərimiz çoxdur. Bakıda yazıb-yaradanları, demək olar ki, hər gün görürük, kitabları çıxır, təqdimatları olur. Mən bölgələrdəki şairlərdən söz açmaq istəyirəm. Onlarda təbiilik, xalqa daha yaxın olmaq, təbiəti, həyatı duymaq daha üstündür. Ramiz Qusarçaylı, Xızıda Ağasəfa, Gəncədə Məmməd Alim, Qazaxda Barat Vüsal, Şəkidə Vaqif Aslan, Tovuzda İsa Cəvadoğlu. Mən hələ İsmayıllıda Musa Yaqubu demirəm.

Yeri gəlmışkən, Ramiz Qusarçaylı, Vaqif Aslan, İsa Cəvadoğlunun yaradıcılığı ilə «Ovqat»da, onların verilişindən sonra daha yaxından tanış olmuşam.

— *Kərkükü yada saldınız. Əlaqələr davam edirmi?*

— Bəli, lap bu yaxınlarda heç nədən çəkinmədən Kərkükə getdim. Əta Tərzibaşı və başqaları ilə görüşdüm.

— *Keçən verilişimizdən sonra yaradıcılığınızda hansı yeniliklər baş verib?*

— Təkcə bu il üç kitabım işıq üzü görüb. «Nəsimi haqqında araşdırmalar», «Borcumuzdur bu ehtiram» və «Ədəbiyyat-şünaslıq elmimizin Patriarxi». «Azərbaycan folkloru antologiyası» İraq-türkman cildi təkrar nəşr olundu. Əvvəllər «Qoca

Azaflıyam» – 760 s., «Nostradamusun möcüzəli aləmi» – 760 s. kitablarım çıxıb.

Məqalələrim çoxdur. Bir aspirantım, bir dissertantım fəlsəfə doktoru elmi ad almaq üçün dissertasiyalarını təqdim ediblər. «Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə» və «Ə.Bəndəroğlunun ədəbi bədii-elmi fəaliyyəti» dissertasiyaları orijinallığı ilə seçilir.

– «*Nostradamusun möcüzəli aləmi*» – deyəsən tale, qismət, alın yazısından bəhs edir. Siz alın yazısına inanırsınız mı?

– Mümkünsə öz həyatımla bağlı bir-iki epizod danışım. Sonra sualınıza anlaşılı cavab verim. Mən 4-cü sinifdə oxuyurdum. Çox dəcəl idim. Qonşular və hətta bağda quşlar əlimdən zara gəlmisdilər. Yazın oğlan çağının Sığırçın Qara dayımın təzə tikdirdiyi evin balkonunun qabaq hissəsində yuva tikib balalamışdı. Tut yenicə dəymışdı. Dimdiyində balalarına tut gətirmişdi. Qovdum. Yenicə çiçəklənmiş iydə ağacının başına qondu. Quşatanla vudum. Niyə vurduğumu anlamırdım. Balaları bir-bir yuvadan düşüb öldülər.

Möhkəm xəstələndim. Kəndimizdə xəstəxana olmadığından məni Qovlar qəsəbəsinə xəstəxanaya apardılar. Bir gecə yuxuda gördüm nurani bir qoca əlində qılinc qapıdan girdi və dedi ki, bu balamı öldürməyə gəlmışəm. İnanın ki, qorxmurdum, nəsə sevinirdim. Elə bu vaxt sinif müəlliminim Əsgər Məmmədov qapıdan içəri girdi və dedi: «A babası, bu oğlan çox yaxşı oxuyur. Sərbəst mövzuda inşa yazıb, rayonda 1-ci yeri tutub».

Elə isə qoy oxusun, deməyilə divarın divində olan bir çuval duza yaxınlaşdı və qılincini cidanın küpünə qədər düzən içinə soxdu və yoxa çıxdı. Aradan illər keçəndən sonra başa düşdüm ki, nurani qoca mənim ruzimi verib. Mənim ruzim sanki səmədan gəlir. Buna inanmaq çətin olsa da, inanın ki, bu belədir.

O hadisədən sonra nəinki mən, üç qardaşmdan heç biri bir toyuq başı da kəsmədik. İkinci hadisə birbaşa sizin sualınızla bağlıdır. Bu hadisəni «Nostradamusun möcüzəli aləmi» (Bakı,

«Təhsil», 2007, təkrar nəşr, 2010) kitabının girişində vermişəm. Burada olduğu kimi verirəm: «Adlı-sanlı kimyaçı dostum, professor Dəmir Qənbərovun 60 illik yubileyi idi. Ziyafətə mən də dəvət olunmuşdum. Lakin bir gün əvvəl anadan olduğum «Qız bürcü» ilə bağlı oxumuşdum: «Hətta kollektiv dəvətlərdən də imtina etməlisiniz. Nəticəsinizi özünüz görəcəksiniz», («Yeni Müsavat», 25.XI.1999, №270, s.16).

Necə oldusu ziyafətə gedə bilmədim. Bəlkə, bu da tale ilə bağlı idi, bilmirəm. Bir onu biliyəm ki, xəbər yayıldı ki, «Ceyrançöl» restoranında həmin ziyafətin iştirakçıları arasında balıqdan zəhərlənərək ölü və ağır vəziyyətdə xəstəxanaya düşənlər var».

Bundan sonra özünüz deyin tale, qismət, alın yazısına necə inanmayım?

Bu inam hər şəraitdə adamı stressdən xilas edir. Bir hadisə baş verəndə onu sakitliklə qarşılayıram. Mənim lap gənclikdən maşınım olub (1964). Xaricdən gətirmişdim. Bəzən təcrübəsizlikdən, bəzən də məndən asılı olmayıaraq yolda çox hadisələrlə qarşılaşmışam. Hətta gecə vaxtı maşın qırılıb bizi yolda qoyanda Allaha şükür etmişəm ki, bəlkə, bizi qabaqda daha pis hadisə, faciə gözləyirdi, Allah bizi xilas etdi.

Həyatımda səhv etmişəmmi? Günah işlətmışəmmi? – yaxşı sualdır.

Səyyarə xanım, səhvsiz insan olmaz. Deyirlər, ağıllı o adamdır ki, etdiyi səhvlərdən nəticə çıxarı, gələcəkdə səhv etməməyə çalışır. Günah da insana xas olan xüsusiyətdir. Adəm-Həvvadan bu yana insanlar bəzən bilmədən, bəzən də fərqinə varmadan günah işlədirlər. İnsan kamilləsdikcə səhvlərə və günaha yol vermir. Bu isə uzun bir prosesdir. Şübhəsiz, buna görədir ki, eksər qocalara «müdrik adamdır», «ağıllı adamdır» deyirlər. Lakin çox yaşayan hər qoca son həddə çatmir. Kamillik məqamına çatınca şəriət, təriqət, mərifət, həqiqət məqamlarını fəth eləmək lazımlı gəlir. Bunlar kamil insanı şərtləndirən hədlərdir. Son hədd çox az adama, seçilmişlərə, mütfəkkirlərə qismət olur.

Diqqətinizə görə təşəkkür edirəm.

**«AZTV»də PROFESSOR ABBAS ZAMANOVA  
HƏSR OLUNMUŞ VERİLİŞDƏ ÇIXIŞIM**

*Aprel, 2011*

Yaşca aramızda böyük fərq olmasına baxmayaraq, uzun illər boyu dostluq etdiyim və şəxsiyyətinə pərəstiş etdiyim, böyük insan və böyük alim, Elmlər Akademiyamızın müxbir üzvü, professor Abbas Zamanov haqqında iki məqalə yazmışam. Akademik İsa Həbibbəyliyə minnətdaram ki, 2003-cü ildə çıxan «Müasirləri Abbas Zamanov haqqında» kitabına mənim məqalələrimi də daxil edib. Abbas müəllimin böyük nüfuz sahibi olduğunu elə bu kitabdan da görmək olur. Abbas müəllimlə tanışlığım belə olub. Dörd il İraqda tərcüməçi işləyib 1966-cı ilin aprelində vətənə dönmüşdüm. «Ədəbiyyat və incəsənət» və «Azərbaycan gəncləri» qəzetlərində yazılarım çıxmışdı. Bir gün «Ədəbiyyat və incəsənət» qəzetiinin şöbə müdürü Ayaz Vəfalı dedi ki, Abbas Zamanov «əlində çiraq» səni axtarır. Şəxsən Abbas müəllimi tanımadım. 4-cü kursda oxuyanda tələbələr arasında ildirim sürəti ilə xəbər yayıldı ki, Abbas Zamanovu Elmlər Akademiyasında Səməd Vurğuna həsr olunmuş xatirə gecəsində Naxçıvanın Ermənistana ilhaq edilməsi ilə bağlı Moskva və Yerevanda planlar hazırlanması barədə cürətli çıxışından sonra partiyadan və işdən çıxarıblar. Abbas müəllim biz tələbələrin gözündə milli qəhrəmana çevrilmişdi. Odur ki, bu qorxmaz adamı şəxsən görəcəyimə sevinirdim. Görüşdük. Aramızda ata-oğul münasibəti yaşandı və bu münasibət Abbas müəllimin dünyasını dəyişdiyi 1993-cü il aprelin 1-ə qədər davam etdi.

Abbas müəllimin əsas tədqiqat obyekti Azərbaycanın qorxmaz və cəsur şəxsiyyətləri M.Ə.Sabir, Cəlil Məmmədquluzadə və Nəriman Nərimanov idi. Abbas müəllim elə

özünə də özü kimi cəsur, qorxmaz, prinsipial, obyektiv adamları seçmişdi. Onlardan Rəsul Rza, Cəfər Cəfərov, Əlyar Qarabağlı, Tofiq Bağırov və Pənah Xəlilovu göstərmək olar.

Dostluqda möhkəm və dəyanətli idi. Yaxşı yadımdadır, Cəfər Cəfərovun nəvəsi Bakı Dövlət Universitetində qəbul imtahanı verirdi. Böyük müsabiqə vardı. Rektorun yanına gedib xahiş etdi. Qız qəbul olunandan sonra aşkar sevinirdi. Qoy Cəfərin ruhu şad olsun deyirdi.

Abbas müəllim məni Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qasım Qasımcadə, Bəkir Nəbiyev, Anar, Elçin, Pənah Xəlilov, Əjdər Xanbabayev, Yaşar Qarayev, Araz Dadaşzadə, Əlövsət Abdullayev, Yavuz Axundov, İsa Həbibbəyli kimi xalq qarşısında xidmətləri olan şəxsiyyətlərlə tanış və yaxın etmişdi. Elə bu kifayətdir ki, ömrüm boyu ona minnətdarlıq hissi ilə yaşayım.

Abbas müəllim ədəbiyyatımızda da, həyatımızda da, məişətimizdə də bir nümunə məktəbi idi. Təmiz, pak, qeyri-adi insan idi. Evində haram tikənin nə olduğunu bilməzdilər. Tanrı onu nəfsi tox yaratmışdı.

Kefini soruşanda «Şikayət etməyə əsas yoxdur» deyən Abbas müəllimin çəkilməz dərdi vardı. Uşaq evində böyüməsi, atasına görə həyat yoldasını sürgün etmələri, kiçik oğlu Firuzun əsgərlik çəkərkən ruhi xəstəliyə tutulması və s. Bununla belə, həmişə özünü şən göstərərdi. Yalnız hər bazar günü Məştağada Firuza baş çəkib geri dönəndə hali pozulardı. Dərindən ah çəkib: «Ey fələk, çərxin dönsün, mənə çox zülmələr etdin» – deyərdi.

Xeyirxah adam idi. Özünün qayğıya ehtiyacı olduğu halda, çalışıb hamiya kömək əli uzadardı.

Axşamlar gəzməyə çıxardı. Həmsöhbəti Əlövsət Abdullayev, Bəkir Nəbiyev, bir də mən olardıq.

Buna adı gəzinti demək olmazdı. Bu gəzintilər açılmamış kitablar idi. Ədəbi əlaqələr yolunda xidmətləri əvəzsizdir.

Hər dəfə maaş alanda yarısına kitablar alır, Türkiyə, İraq və İrana göndərirdi. Bu gün belə Atatürk adına Ərzurum Universitetində «Abbas Zamanov bağış kitablığı» – kitabxanası fəaliyyət göstərir. Bunun qabağında Bakıda kiməsə kitab verməkdə xəsislik edərdi. Adəti üzrə Asya xanım dediyi halda, hərdən axtardığı kitabı tapmayanda qışqırardı: «Asya filan kitabı kim apardı?» – deyərdi. Asya xanım asta-asta gəlib kitabların arasından həmin kitabı tapıb:

«Bunumu deyirsən, Abbas» – deyə kitabı ona uzadar və yavaş-yavaş mətbəxə tərəf gedərdi. Araya ani, lakin üzüçü süküt çökərdi. Asya xanım hələ mətbəxə çatmamış Abbas müəllim ucadan: «Asya xanım, bu kitab məsləsi nə böyük problem oldu ki, bizə çay vermirsen? Bəyəm səni məhkəməyə, prokuraturaya verdik» – deyərdi. Asya xanım məzəmmətedici təbəssümlə çay gətirər, beləcə gərginlik aradan götürülərdi.

Abbas müəllimin bir xüsusiyyətini də qeyd etmək istərdim. Dünyasını dəyişmiş bəzi dəyərli insanları son mənzilə yola salanda deyərdi: «Sağ ol, a filankəs» Mənasını soruşanda deyərdi ki, o, ölməyib, o, bizimlədir. Yaxşı adamlar ölmürlər. Neçə ki, biz varıq, onlar bizim qəlbimizdə yaşayırlar.

Abbas müəllimi son mənzilə yola salanda onun həmin müdrik kəlamı qeyri-ixtiyari yadına düşdü və dedim: «Sağ ol, Abbas müəllim, həyatda bizə doğru yol göstərdiyinə görə, biz sənə borcluyuq».

## NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ

*Azərbaycan Dövlət  
Televiziyasında çıxışım.  
(AzTV) 16.03.2011*

Ən qədim bayramlardan olan Novruz Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan, İran, Türkiyə və başqa ölkələrdə qeyd edilir. Bu bayram xalqın mifoloji təsəvvürləri, inam və etiqadları ilə bağlı olduğundan sanki sırlı-soraqlıdır. Novruz Şərqi xalqlarının İslamdan çox-çox əvvəl yaranmış bayramıdır. Bizdə tarixən Boz ay adı alan zaman kəsiyi bütöv bir ayı əhatə edir. Prof. Azad Nəbiyevin 1989-cu ildə çıxan «Novruz» adlı kitabında Böyük çərşənbədən, axır çərşənbədən, xəbərçi çərşənbə, cıdırçı (kiçik) çərşənbədən söz açılır. Bu çox sanballı əsərdir. Doğrudur, buna qədər və sonra da Novruzla bağlı kitablar, hətta «Novruz bayramı ensiklopediyası» çıxıb (Bakı – 2008). Tərtibçilər, Bəhlul Abdulla, Tofiq Babayev, redaktoru Məhərrəm Qasımlı. Novruz öz əhatə dairəsinə, rəngarəngliyinə və əhatə etdiyi zaman kəsiyinə görə bayramlar bayramı şərəfli adına layiq görülüb. Hələ bayram ərəfəsindən başlamış xalq bir ay müddətində bayram əhval-ruhiyyəsi ilə yaşayır və bir çox bölgələrdə, elə paytaxtimızın özündə də bayramla bağlı böyük hazırlıq işləri görülür.

Folklorumuzda və bədii ədəbiyyatda geniş yer alan Novruz, sözün həqiqi mənasında, Milli bayramdır. Uşaqdan böyüyə hamının bayramıdır. Burada hamının payı var. Bir ay müddətinə oğlan da, qız da, qadın da, kişi də, qoca da, cavan da əylənir, həzz alır, adət-ənənəyə uyğun mərasimləri həyata keçirirlər.

Hamının böyük intizarla gözlədiyi çərşənbə axşamlarında tonqal qalanır. Bayram süfrəsi açılır. Bayram süfrəsində milli

yeməklər aş, şirniyyat, fəsəli, qatlama, qoz, findiq, meyvələr qoyulardı. Doğrudur, keçmişdə təzə meyvəni (yaş meyvəni) Novruza qədər saxlamaq asan olmurdu. Onu meyvə qurusu əvəz edirdi. Axır çərşənbədən əvvəl yorğan-döşəyi, xalça-palazı bayırı çıxarıb çırpardılar. Evlər ağardılar, peç evdən çıxarıllardı. Bütün bayram günlərində gənclər yumurta döyüşər, çərşənbə axşamları onlar dəstə-dəstə evlərə gedər, «Kosa-Kosa» və ya bizlərdə deyilən «Keçəpapaq» oynayar, evdəkiləri şənləndirər, yumurta, şirniyyat, bəzən pul alardılar.

Ona görə Keçəpapaq deyirdik ki, kosanın papağı keçədən düzəldilərdi. Kəndlərə kəndirbazlar, ayı oynadanlar, pəhləvanlar gələrdi. Yaxşı yadımdadır, kəndirbaz kəndirin üstündə atlanıb düşər, köməkçisi yerdə insanları əyləndirən sözlər deyər, onları güldürərdi. Birdən ağlamağa başlardı: Kəndirbazın təlaş içində «sənə nə oldu?» sualına cavab verərdi: «Sən ordan yixılsan, yerə yixılacaqsan, bəs mən yerdə hara yixılacam» – kənd camaatına belə şeylər ləzzət verərdi.

Novruz günlərində küsülüller barışar, bayram axşamı bacalardan torbalar sallanar, qapılara papaq atılar, xoş xəbər eşitmək üçün qapılar pusulardı. Evlərdə yalnız yaxşı şeylərdən danışıldır. Qiybət qırılmazdı. Nişanlı qızlara Novruz xonçası göndərilərdi. Qızlar su falına baxardılar.

Novruzun rəmzi **səmənidir**. Səməni yazın gəlişinə işarədir. Akademik Teymur Bünyadov «Novruz bayramının tarixi kökləri» adlı çox maraqlı məqaləsində səməni ilə bağlı diqqətçəkən fikirlər söyləmişdir.

Eramızın I-II əsrlərində yaşayan yunan alimi Plutarx midiyalıların ilin başlangıcında buğdadın «Omani» adlı yemək hazırladıqlarını qeyd edir. Alim onu da qeyd edir ki, Şimali Hindistanda yaşayan, sankrit dilində danışan əhalinin dilində sumani – buğda mənasında işlənir. Deməli, sumani-buğda ilə səməni doğmalığı ortaya çıxır. Səməni göyərdilmiş buğdadın düzələn ləziz bayram yeməyidir.

Novruz bayramını dahi Nizami təsvir edib.  
Onun «İsgəndərnamə» poemasında oxuyuruq:

*Novruz ilə səddə bayramlarında  
Ayinlər yenidən olurdu bərpa.  
Ər üzü görməmiş növrəstə qızlar,  
Evindən sevinclə dışarı çıxar.  
Əllər al xinalı, üzlər bəzəkli,  
Hər yandan gəlirdi coşğun ürəkli.*

Novruz bayramının ən əsas atributlarından biri tonqal qalamaq, lopa düzəldib göyə atmaqdır. Hamının böyük intizarla gözlədiyi bu ayın çərşənbə axşamlarında həyata keçirilirdi. Lopa düzəldib göyə atmaq şər qüvvələri qovmaq inamı ilə bağlı idi. Tonqal qalayıb üstündən hoppanaraq «azarımbəzarım, qadam-bəlam oda qarişsin, alovla getsin» – deyərdik.

Bu adət, oda-ocağa inam ta qədimdən insanlarla bağlıdır. Güney Azərbaycanın tanınmış şairi Səhənd təsadüfi yazmayıb:

*Hələ də, hələ də bizim yerlərdə,  
Sadə insanların andı çiraqdır.  
Xalqın arasında, kənddə, şəhərdə,  
Müqəddəs yerlərin adı ocaqdır.*

## **YAZIÇILAR BİRLİYİNDƏ MUSA URUDUN KİTABLARININ TƏQDİMATINDA ÇIXIŞIM**

*20.04.11.*

Mənim aləmimdə müqəddəs yerlər olduğu kimi, müqəddəs kitablar da olur. «Qurani-Kərim» öz yerində. Mən müqəddəs kitablar deyəndə o kitabları nəzərdə tuturam ki, onlar milli şürurun oyanışına xidmət etsin. Mən Musa Urudun həcməcə çox da böyük olmayan «Uruda iki səfər» kitabına bu müstəvidən baxır və qiymətləndirirəm. Bu kitabın kəsb etdiyi qiymət bir də onunla ölçülür ki, əsər ingilis və fransız dillərinə tərcümə edilib.

Kitabı əcnəbi dillərə filologiya elmləri doktoru Cavanşir Yusifli və Allahyar Əyyubov çeviriblər (Allahyar qardaşımın titulunu bilmədiyimə görə məni bağışlasın).

İngilis dilini az-çox bilən adam kimi deyə bilərəm ki, tərcümə uğurludur.

Əcnəbilər bu kitabı oxuyaraq Zəngəzur hadisələrindən tutmuş günümüzə qədər ruslar və ermənilərin törətdikləri qeyri-insani vəhşiliklərin şahidi olacaqlar.

Musa Urud əsərə yazdığı giriş məqaləsini babasının kəlamı ilə başlayır: «Vətən ayrı şeydir».

Kitabı oxuyanda bir daha özüm üçün «kəşf» etdim ki, ağlayanın göz yaşının nə olduğunu əvvəller ağlamış adam bilər. Musa Urud el-oba həsrətini yaşamış, torpaq sevgisini, ağırlı-acılı köçkünlük, qaçqınlıq həyatını «Uruda iki səfər» kitabında ortaya qoymuşdur. Kitabı həyəcansız oxumaq olmur. Şair kimi tanıdığım Musa Urudu indi publisist kimi tanıdım.

Şairin «Hər nə varsa» şeirlər toplusu, onun geniş dün-yagörüşünə malik olmadığından, istedadından və ilhamından xəbər verir.

Elindən, evindən didərgin düşmək çəkilməz dərddir. El-oba həsrəti yaşayan adam yaza bilər bu misrani: «Bəxtəvər ipək qurdları, ölür evinin içində» (Əbülfəz Mədətoğlu).

Musa Urudda da belə misralar coxdur. Nə gizlədim, indi poeziyamız o qədər də yaxşı durumda deyil. Bir çox şairlər tapmacavari şeirlər yazır, dilimizi korlayır və bunu yenilik kimi qələmə verməyə çalışırlar.

Mənim Qulu Ağsəsin 2004–2010-cu illər arası poeziyamız barədə məruzəsindən sonra bu qənaətim daha da möhkəmləndi. Bu gün «Ədalət» qəzetində Flora Xəlilzadənin «şair Həzi Həsənlinin şeir dünyası» məqaləsini oxudum. Məlum olur ki, Məmməd Araz bir neçə il bundan əvvəl poeziyamız barədə təbil siqnalı çalışıb:

«İndi şeir yazmaq, siqaret çəkməkdən asan olub».

Gəlin poeziyamızı, ədəbiyyatımızı qoruyaq. Yaxşını yaxşı, pisi pis görək.

## AZTV-də «İNTELLEKT» VERİLİŞİNDƏ ÇIXIŞIM

13.10.11.

Hörmətli tamaşaçılar, intellektin azərbaycanca mənası ağıl, zəka, idrak deməkdir. Bir veriliş ki, ağlın, zəkanın inkişafına kömək edir, belə verilişləri alqışlamaq, uzun ömr arzulamaq gərəkdir. Mən xalq arasında olan adamam. Bu veriliş sevilən verilişlərdəndir. Coxları bu verilişə baxırlar.

İnsan bir yandan biliyini yoxlayır, digər tərəfdən savadını artırır. Eləcə də dərk eləyir ki, bilik qazanmağın yaşı həddi yoxdur. Mən sizi üç sualla imtahana çəkəcəyəm:

1. Sevimli şairimiz Səməd Vurğunun bir-birindən məraqlı, insanı valeh edən poemaları vardır. Şairin poemalarını fərqləndirən cəhətlərdən biri də buradakı şeir parçalarına musiqi bəstələnməsi, nəğmə kimi oxunmasıdır. Məssələn, «Muğan» poemasında «Nə gözəl yaraşır Muğana Ceyran», «Komsomol» poemasında «Dünya» və s. Onlardan biri də vaxtilə Şövkət Ələkbərova və Gülağa Məmmədovun xüsusi məlahətlə oxuduğu:

*Oxu gözəl, oxu gözəl, qoy səsin,  
Ürəyimdə kaman kimi titrəsin.*

– mahnısıdır. Mahnının sözləri S.Vurğunun hansı poemasından götürülmüşdür?

2. Əsl adı və soyadı Semuel Klemens olan, «Şahzadə və dilənçi», «Tom Soyerin macəraları» və s. əsərləri ilə dünyada məşhur olan, görkəmli Amerika yazıçısı niyə Mark Tven təxəllişünü götürmüştür?

3. Dünya şöhrətli fransız yazıçısı, elmi-fantastik roman janrinin yaradıcılarından olan Jül Vernin əsərlərində təsvir etdiyi fikirlərin bir çoxu sonralar gerçəkləşərək həyatda öz yerini almışdır. Məsələn, yazıçı 1865-ci ildə əsər yazaraq «Kolumbiad» adlı hava gəmisində 3 nəfərin Aya uçmasını və uçuşun 97 saat 20 dəqiqə davam etdiyini, «Kolimbiad»ın Amerikada hazırlandığını, oradan uçduğunu və qayıdib sağ-salamat Sakit okeana endiyini göstərmişdir. Fikir verin: 1969-cu ildə ABŞ-ın «Kolumbiya» silindrik kosmik gəmisi 97 saat 39 dəqiqə 17 saniyəyə Aya olmuş, sağ-salamat qayıdib Sakit okeana enmişdi. Jül Vern cəmisi 20 dəqiqə yanılmışdı. Həmin əsərə görə Ayın arxa hissəsindəki kraterlərdən birinə Jül Vernin adı verilmişdir. O hansı əsərdir?

**«MUSİQİ İRSİMİZ» VERİLİŞİNİN  
ÜZEYİR HACİBƏYLİYƏ  
HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞINDA  
ÇIXIŞIM\***

*«Mədəniyyət» kanalı*  
16.09.11.

İki gün sonra dahi bəstəkarın anadan olan gündür. Bu günü əbədiləşdirmək, ümumxalq bayramına çevirmək üçün öndərimiz Heydər Əliyev hələ 1995-ci ildə Üzeyir bəyin anadan olmasının 110 illiyi ərəfəsində fərman imzalamış və o vaxtdan hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. Bu, təsadüfi deyildir. Üzeyir bəy Azərbaycan musiqişunaslığı tarixində ölkənin hüdudlarını yararaq beynəlxalq arenaya çıxan, nəzəri musiqişunaslığın zəngin üfüqlərində bərqrər olan ilk Azərbaycan bəstəkarıdır. Fəxrlə qeyd etməliyəm ki, onun yaratdığı əsərlər dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Üzeyir bəy Yaxın Şərqdə ilk opera və operettaların müəllfidir. O, Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. Üzeyir bəy dahi idi, korifey idi. Yalnız korifeylərin ilk əsəri klassikaya çevrilə bilir. Üzeyir bəyin 22 yaşda olanda yazdığı, yüz ildən artıq zaman kəsiyində səhnədən düşməyən «Leyli və Məcnun» operası kimi.

Bir neçə kəlmə də Üzeyir bəy və aşiq sənəti barədə.

Üzeyir bəy aşiq sənətinə, aşiq yaradıcılığına da xüsusi diqqət və qayğı göstərirdi. Aşiq sənətini, aşiq musiqisinin həmişəyaşar olmasını bir çox məqamlarla əlaqələndirirdi. Bu münasibətlə yazırıdı: «Aşiq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, yazıçının da, bəstəkarın da, xanən-

---

\* Bax: «Ədəbiyyat qəzeti», 07.10.2011.

dənin də, rəqqasın da istədiyi qədər götürəcəyi pay vardır». Beləliklə, o, aşiq sənətinin sinkretikliyini ortaya qoyurdu. Buraya aşığın aktyor olmağını da əlavə etmək olar.

Dahi bəstəkarın Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən II qurultayında «Azərbaycan aşiq sənəti» adlı çıxışı (mən çəkinmədən onu çıxış yox, məruzə adlandırırdım) bir çox mətləblərdən söz açır. Aşıqların təşkilatının yaranma məsələsini, musiqi məktəblərində aşiq sənətinin tədrisi, yerlərdə aşıqlar xorunun yaradılması, aşiq havalarının nota köçürülməsi. Bütün bunların hamısı Üzeyir bəyin ölümündən çox-çox sonralar həyata keçdi.

Aşıqlar Birliyi yaranıb. Müvafiq məktəblərdə və universitetlərdə aşiq sənəti tədris edilir. Sənətsünaslıq doktoru prof. İlqar İmamverdiyev saz havalarının hamısını nota köçürüb.

Üzeyir bəyin əsərləri gənclərdə məhəbbət, vəfa, sədaqət, qəhrəmanlıq, vətənpərvərlik hislərinin aşılanmasında müstəsna rol oynayır. Yaxşı yadimdadır, keçən əsrin 90-cı illərində Qarabağ məsələsi ortaya çıxanda toyular «Koroğlu» operasının uvertürası ilə başlayırdı. Hamı ayağa qalxıb əl-ələ verir, yumruq kimi birləşirdi. Üzeyir bəyə rəhmət oxuyurdu.

Bütün bu deyilənlər qəti qənaətə gəlməyə imkan verir deyim ki, hər bir müsəlman üçün hər şeyə Allahın adı ilə başlamaq zəruri olduğu kimi, milli musiqimizlə bağlı hər işi də Üzeyir bəyin adı ilə başlamalıyıq.

**«OZAN» VERİLİŞİNİN ZƏLİMXAN YAQUBA  
HƏSR OLUNMUŞ SAYINDA  
ÇIXIŞIM\***

*İctimai televiziya*  
24.09.11.

Xalq şairi Zəlimxan Yaqubun poeziyasını izlədikcə qədim romalıların «Şairlər doğulur, natiqlər yetişir» kəlamı qəlbimə hakim kəsilir. Poeziyamıza «Fələk qapımızı döyübüdü» deyərək ilhamsız Mirzə Səfərlər çox gəlmış, səssiz səmirsiz getmişlər, çünki şair üçün əsas olan ilhamdan kasad idilər. Mikayıl Müşfiq təsadüfi demirdi:

*Anasız uşağa dayə gərəkdir,  
Şairə ilhamdan mayə gərəkdir.*

Zəlimxan Yaqub poeziyamıza şimşək kimi çaxaraq, dağ çayı kimi kükrəyərək, kürə kimi püskürərək, bulaq kimi qaynayaraq gələn şairidir.

O, xalq ruhu ilə qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbini dilləndirən şairdir. Qırx ildən çox şair ömrü yaşayıb, yaza-yaza dünyanı, ən çox da türk dünyasını, eli-obanı gəzib, gəzə-gəzə yazıb-yaradıb.

Zəlimxan təkcə Azərbaycanın deyil, Türk dünyasının şairidir. Zəlimxanın yaradıcılığını Türkiyədə və İranda təsəvvür edilməyəcək dərəcədə çox sevirlər.

Zəlimxan Yaqub ömrünü bəşəriyyətin ən böyük kəşfi olan kitablara həsr edib. Bu fikri həm həqiqi, həm də məcazi mənada anlamaq olar. O, Bakı Dövlət Universitetinin kitab-

---

\* Bax: «Ədəbiyyat qəzeti», 30.09.2011.

xanaçılıq fakültəsini bitirdikdən sonra kitab mağazalarında, kitabxanalarda işləyib. Sonralar isə bir şair və publisist kimi cild-cild kitablar yazıb. Qırxdan artıq kitabı çıxb. Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda kitabları böyük tirajla çap olunub. Çox böyük həcmli 388 səhifəlik «Biblioqrafiya»sı işıq üzü görüb. XIII cildlik «Seçilmiş əsərləri» nəşr edilir. Bu isə o deməkdir ki, gecə-gündüz yazıb, yaradıb, şam kimi əriyib. Əsl şair ömrü yaşayıb.

Səməd Vurğun başda olmaqla, (o, anadilli poeziyamızda poemaları ilə heç kəsin fəth edə bilmədiyi zirvəyə yüksəlmışdır) Zəlimxan Yaqub poemaları ilə seçilən, poeziyamıza töhfələr verən azsaylı şairlərimizdəndir. Şairin keçmişimizdən və bu günümüzdən bəhs edən poemaları, insanları düşünnüb- daşınmağa sövq edən, gələcəyə səsləyən, keçmişimizə, mənəvi dəyərlərimizə qiymət verməyə çağırın, ali hissələr aşilan poetik incilərdir. Onun qələminin məhsulu olan 20-dən artıq poemasından bir neçəsinin adını çəkmək istəyərdim: «Saz», «Göyçə dərdi», «Sizi qınamıram», «Yunus İmrə» dastanı, «Peyğəmbər», «Sürgün», Ulu Öndərimiz Heydər Əliyevə ithaf olunmuş «Böyük ömrün dastanı» və s.

Bu əsərləri, xüsusən də ümümmilli liderimiz Heydər Əliyev həsr olunmuş poemanı həyəcansız oxumaq olmur. Çağdaş poeziyamızda xalq yaradıcılılığını və aşiq yaradıcılığını ruhən damarında-qanında yaşıdan, ondan qədərincə bəhrələnən ikinci bir şair təsəvvür etmək çətindir. Bu baxımdan o, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasımbəy Zakir, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif kimi seçilən və sevilən şairlərimizin davamçısı kimi ictimaiyyət tərəfindən qəbul edilən xoşbəxt şairdir.

Zəlimxanın mayası saz və sözdən yoğrulmuş, folklor üstündə köklənmişdir. Az-az aşiq tapılar ki, Zəlimxan onun haqqında yazmasın. Nəticədə Aşiq Ələsgərə, Hüseyn Bozalqanlıya, Hüseyn Saracıya həsr etdiyi poemaları meydana gəlmüşdir.

Aşıqlar Birliyinə sədr seçiləndən sonra kimsəsiz qalmış aşıqların pənah aparacağı ocaq yarandı. O, bu ocağı sanki öz doğma ocağı hesab edir və onunla nəfəs alır. Aşıqlar Birliyi bərpa olunandan sonra aşiq sənətinə dövlətin qayğısı daha da artdı. Novruz bayramında Qoşa qala qapısında Ümummilli liderin vaxtında olduğu kimi, aşıqlar prezidentimiz və dövlət rəhbərlərinin qarşısında çıxış etməyə başladılar. Azərbaycan televiziyasında «Musiqi irsimizdən», İctimai televiziyada «Ozan» adlı saat yarımlıq möhtəşəm verilişlər xalqın zövqünün formalaşmasına, vətənpərvərlik hissinin artmasına xidmət etdi.

Təbiət Allahın şah əsəridir – deyən Zəlimxan özü təbiət şairinə çevirilib. Bu isə yurd sevgisindən, torpağa və saza-sözə bağlılıqdan irəli gəlir.

Zəlimxan Yaqub, haqqında ən çox yazılan, ədəbi tənqid və ictimaiyyətin diqqət mərkəzində olan xoşbəxt taleli, özünə əbədiyyət qazanan şairlərdəndir. Onun haqqında «Zəlimxan Yaqubdan yazılınlar» («Vətən» 2005, 403 səh) və ikicildlik «Zəlimxan Yaqub ədəbi düşüncələrdə» (Vətən, 2009) adlı sanballı əsərlər çıxmışdır. Burada görkəmli qələm sahiblərinin əsərləri yer alır. Onların adlarını saymaqla qurtaran deyil. Bir neçəsinin adını çəkməklə kifayətlənirəm: Osman Sarıvəlli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, İsa Hüseynov, Xəlil Rza, Xudu Məmmədov, Qulu Xəlilov, Kamal Talibzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev, İsa Həbibbəyli, Nizami Cəfərov, Budaq Budaqov, İmamverdi Əbilov, Tofiq Hacıyev, Elçin, Səlahəddin Xəlilov, Nizaməddin Şəmsizadə, Qəzənfər Kazımov, Yavuz Axundlu, Cəlal Abdulla-yev və bir çox başqaları.

Zəlimxan Yaqubun yaradıcılığına yuxarıda söz açdığını-mız kitablardan əlavə daha bir neçə kitab və namizədlik disertasiyası həsr olunub:

## *Qəzənfər Paşayev* =====

F.Xubanlı. Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında (Bakı–1998) Ə.Xəlilov. Olimpə gedən yolda (Bakı–2005)

H.Həsənov. Sözün Zəlimxan zirvəsi (Bakı –2010)

R.Kamal Zəlimxan Yaqub – inanc işığı (Bakı–2010)

Ə.Hüseynova «Zəlimxan Yaqubun yaradıcılığı» monoqrafiya (Bakı–2006) və s.

Bütün bu əsərlərdən hasil olan qənaət budur ki, müasir ədəbi prosesdə Zəlimxan Yaqub müstəsna rol oynayan şairdir.

Zəlimxan Yaqubun səhhətində olan problemlər saz-söz və poeziya pərəstişkarlarını narahat edir. Tezliklə şəfa tapmasını yaradandan təmənna edirik.

**BAKİ DÖVLƏT UNIVERSİTETİNDE AMEA-nın  
MÜXBİR ÜZVÜ, PROFESSOR ABBAS ZAMANOVUN  
ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR  
OLUNMUŞ YIĞINCAQDA ÇIXIŞIM**

*14.11.11.*

Abbas Zamanov Azərbaycanda yeganə ədəbiyyatşunas alimdir ki, namizədlik dissertasiyası yüksək elmi səviyyədə yazıldığına və ədəbiyyatşunaslıq elmimizə yeniliklər gətirdiyinə görə doktorluq dissertasiyası kimi qiymətləndirilib və Müdafiə Şurasının yekdil qərarına əsasən o, birbaşa filologiya elmləri doktoru elmi adına layiq görülüb. Abbas müəllim həm yaxşı alim, həm də yaxşı insan idi, ünsiyyət etalonu idi. Abbas müəllimlə şəxsi tanışlığım 4 il İraqda tərcüməçi işləyib 1966-cı ildə vətənə qayıdanan sonra oldu və gələcəkdə həqiqi dostluğa çevrildi. Dostluğumuz Abbas müəllimin dünyasını dəyişdiyi 1993-cü il aprelin 1-ə kimi davam etdi. Bu dostluq əqidə və əməl dostluğu idi. Abbas müəllimin elmi fəaliyyətinə toxunmadan onun bir şəxsiyyət kimi, vətənpərvər kimi, qeyrətli, cəsur, qorxmaz insan kimi bəzi cəhətlərini göstərmək istərdim. Abbas müəllim həddən artıq sadə adam idi. Sadə həyat tərzi keçirirdi. Evinə gələnlər sevinə-sevinə gələr, könülsüz gedərdilər.

Abbas müəllim, təmiz, pak adam idi. Onun evində haram tikə nə olduğunu bilməzdilər. Abbas müəllimlə aramızda ata-oğul münasibəti yaranmışdı. Demək olar ki, hər gün görüşürdü. Hər axşam Abbas müəllim və prof. Əlövsət Abdullayevlə birgə bulvara gəzməyə gedərdik. Bəzən deyərdi: «Gəlin bu axşam Mirzə Bəkirin (akademik Bəkir Nəbiyevə belə müraciət edirdi) evinin yanına – Ordu stadionuna gedək. Mirzə Bəkir də gələcək».

Bu gəzintilər mənim üçün oxunmamış kitablar idi. Abbas müəllimlə qonaqlığa getmək isə başqa aləm idi. Qonaqlıqlarda

əsl qidadan – ləziz təamlardan daha çox mənəvi qida alardıq. Yaxşı yadımdadır, bir dəfə Qarabağ restoranında Türkiyədən gəlmış qonaqlarla ziyafətdə idik. Bu, sovet sisteminin dayaqlarının laxladığı bir vaxta düşmüdü. Mən orada ilk dəfə olaraq ixtisasca riyaziyyatçı olan akademik Fərəməz Maqsudovun poeziyamızı əzbər bildiyinin, poeziyamızı necə gözəl təbliğ etdiyinin şahidi oldum. Sabir Rüstəmxanlının Türkiyəni, türkləri necə candan sevdiyini dərindən dərk etdim. Fərman Kərimzadənin necə gözəl şeirlər yazdığını ilk dəfə gördüm.

Abbas müəllimin Türkiyəyə münasibətini əksər ziyalılarımız yaxşı bilir. Lakin az adam bilir ki, sovetin qılincinin dali da, qabağı da kəsdiyi bir vaxtda, Türkiyənin adının mətbuatda yasaq edildiyi bir zamanda Abbas müəllim Atatürkün şəklini çoxaltdırıb inandığı adamlara paylayırdı. Ədəbi əlaqələr sahəsində də Abbas müəllim böyük işlər görürdü. Bir çoxları kimi ədəbi əlaqələrlə vaxtaşırı deyil, ardıcıl olaraq, sistemli şəkildə məşğul olurdu. Türkiyəyə, İrana, İraqa öz hesabına kitablar alıb göndərirdi. Atatürk adına Ərzurum Universitetində indinin özündə belə «Abbas Zamanovun bağış kitabılığı» fəaliyyət göstərir. Doktor Həbib İdrisi «Abbas Zamanovun bağış kitabılığının kataloqu» adlı əsər çap etdirmişdir. O, 221 səhifədən ibarət kitaba geniş giriş məqaləsi yazmış və Abbas müəllimin xidmətlərini yüksək qiymətləndirmiştir.

Abbas müəllimin hər kəlamı bir məktəb idi. Xalq qarsısında xidməti olan kimisə son mənzilə yola salanda deyərdi: «Sağ ol, a filankəs!». Mənasını soruşanda deyərdi: «O, yaxşı adam idi. O ölməyib, bizim qəlbimizdədir».

Nə edəsən ki, təbiətin və yaradanın öz qanunları var. Verdiyini alır. Abbas müəllim cismani cəhətdən indi aramızda yoxdur. Lakin o bizə görə ölməyib. Çünkü o yaxşı adam idi. Mən bu kiçik çıxışımı Abbas müəllimin öz kəlamı ilə bitirirəm: «Sağ ol, Abbas müəllim, nə yaxşı ki, sən var idin. Yoxsa görkəmli bir alim və şəxsiyyətin yeri boş görünərdi».

MƏKTUBLAR

TARİXƏ ÇEVRİLƏN  
YADDAŞ



## DÜMANIN BAKIDAN MƏKTUBU\*

*Hörmətli redaksiya!*

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da anadan olmasının 200 illik yubileyi qeyd edilən böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) Azərbaycanda çap olunmamış, 1858-ci ildə Bakıdan Parisə göndərdiyi məktubu dilimizə çevirib cüzi ixtisarla sizə təqdim edirəm.

Hər şeydən öncə, onu qeyd etmək istərdim ki, heç bir əcnəbi səyyah, alim və ya yazıçı A. Dümanın Azərbaycana göstərdiyi xidməti göstərməmişdir. Təkcə onu demək kifayətdir ki, məşhur yazıçı «Şahdağın qarları» əsərini, Avar xanın qızı Səltənət və azərbaycanlı Şamxal bəyin eşq macerasından bəhs edən «Sultanetta» («Sultan qızı») romanını yazıb Parisdə çap etdirmiş, böyük həcmli «Qafqaz səfəri» əsərinin yarısını Azərbaycana həsr etmişdir. Kitabda yazıçı xalqımız, tariximiz, tarixi abidələrimiz, mənəviyyatımız, mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və s. barədə böyük hörmət, ehtiram və məhəbbətlə söz açır. Məlumdur ki, hər bir xalq digərləri arasında mənəvi dəyərləri ilə seçilir. Yazıçının mənəvi dəyərlərimizi başqa xalqlara tanıtmaq baxımından gördüyü işlər ölçüyəgəlməzdır. Düma Azərbaycan xalqını qonşu xalqlarla müqayisə edərək onların təbiətlərində tarixən özünü göstərən bəzi eybəcərliklərdən söz açır. Azərbaycanlılar haqqında: «Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı» – deyə aləmə bəyan edir. Qeyd edir ki, Fransada bu qonaqpərvər, zəhmətkeş, cəsur xalq haqqında təsəvvür yanlışdır. Dərbənd və Qızlardan başlamış, Quba, Sumqayıt, Bakı, Şamaxı, Nuxa və s. başdan-başa gəzən yazıçı gördüyü insanlar barədə ürəkdolusu danışır. «Atəşgah»ı ziyarətə gedərkən

---

\* Bax: Ədəbiyyat qəzeti, 29.11.2001. s.1.

azərbaycanlı ailəsində qonaq olmayıñdan, Bakıda Natəvan, uşaqları, anası və əri Xasay xan Usmiyevlə görüşlərindən, Şamaxıda Mahmud ağanın evində rəqslərə, xanəndə və müsiqilərə heyranlığından, musiqi alətlərimizdən, şəhərlərin ürəyi adlandırdığı Dərbənd, Bakı və Nuxa bazarlarından, xəzər dənizinə məftunluğundan və s. söz açır. Onu da bilmək maraqlıdır ki, Düma Sankt-Peterburqdən çıxanda Yelizavetpoldan (Gəncə) keçib getməyi nəzərdə tutmuşdu. Gəncə qapıları barədə orada məlumat toplamaq istəyirdi. Çünkü Kutaisinin on bir kilometrliyində olan Gelati monastrına gedib Gəncə qapılarını görmək istəyirdi. Onun yazdığını görə, Gəncə qapılarının bir tayı orada saxlanılır. İndiyə qədər də oradadır. Dümanın təsvirinə görə, o qapı tayının hündürlüyü beş-altı metr, eni isə iki metr yarıma yaxındır.

Amma nədənsə Düma fikrini dəyişib Gəncədən deyil, Nuxadan keçib getdi. Bütün bunlar barədə Həmid Abbasovla şərikli tərcümə edib oxuculara çatdırduğumız «Qafqaz səfəri» kitabında ətraflı məlumat vermişik. Büyük yazıçının «Qafqaz səfəri» barədə gürcü dostlarımızla birgə bədii-sənədli film çəkmək planlaşdırılıb. Filmin Azərbaycana aid hissəsinin ssenarisini yazmışam\*.

İndilikdə isə məramım Dümanın Bakıdan Parisə göndərdiyi məktubu oxuculara təqdim etməkdir. Güman edirəm ki, məktub düməsevərlərin marağına səbəb olacaqdır. Onu da deyim ki, Düma məktubu Suraxanıda «Atəşgah»ı ziyarət etdikdən sonra, onun təsiri altında yazıb. Məktubu oxuyarkən bunu nəzərə almaq lazımdır.

### **Qəzənfər PAŞAYEV**

*Əziz Meri, bir rus qəzetində oxudum ki, Parisdə və hətta bütün Fransada mənim ölümüm barədə şayiələr yayılıbdır. Bu xəbər mənim çoxsaylı dostlarımı məyus edib. Qəzet əlavə*

---

\* Bax: Literaturniy Azerbaydjan, №3, 2004, s.8–23.

*etməyi unudub ki, bu xəbər eləcə də mənim çoxsaylı düşmənlərimi sevindirib. Şübhəsiz, bu onsuz da aydındır.*

*Siz artıq bir dəfə öz adınızdan mənim ölümüm barədə yayılmış şayiələri təkzib edibsiniz. Bu dəfə mənim adımdan yazın ki, mən o qədər də axmaq deyiləm ki, belə tezliklə həyatla vidalaşım. Dostum, mənim üçün çox ağır olardı ki, belə qeyri-adi səyahətimi yarımcıq qoyam, Fransaya döndüyüm bir vaxtda ölüm. Hətta ölsəm belə, müqəddəsliyinə görə məndən üstün olan Bonaventur kimi gecə gələr və yarımcıq qalmış xatirələrimi tamamlayaram.*

*Sizə İrandan, Rusiyadan, bilmirəm hardan yazıram. Qoylap olsun Hindistandan. Hazırda mənim peyğəmbərim Zərdüşt, səcdəgahum isə məni əhatə eləyən alovdur. Ayağım altında torpaq, su, ətrafında hava yanır. Söz gəzdirən ağızgöyçəklər bəyan edə bilərlər ki, mən buraya günahlarımı yumaq üçün gəlmışəm. Mən isə əslində, buraya öz kefimlə ləzzət almağa gəlmışəm.*

*Hər şeydən xəbərdar olan bir adam kimi, əziz Meri, sizə o da məlumdur ki, Bakı neft quyularına görə müqəddəs yer hesab olunur. Bu quyuların sayəsində Bakı qonşu Şamaxını viranə qoyan zəlzələyə məhəl qoymur. Çünkü quyular qoruyucu qapaq rolunu oynayırlar. Mən indi onların arasındayam. Onlardan 60-ı yanır və vulkana oxşayır. Hər halda mənim dünən ziyyarət etdiyim, od içində olan ibadətxanaya (Atəşgah – Q.P.) bənzər bir şey görməmişəm. Eləcə də bu gün dənizdə baş verən od-alov. (Düma dənizlə Bibiheybat məscidinə gedərkən Bayıl yaxınlığında baş verib – Q.P.) Əvvəllər burada su qaynayar, insanlar təəccüblənərdilər. Bunun nə olduğunu bilməzdilər. Lakin neftin iyisini hiss edərdilər. Amma günlərin birində bir kapitan burada suyun dərinliyini ölçərkən siqaret yandırıldığı kağızı suya atmış və od-alov ətrafi burumuşdu. Xoşbəxtlikdən qərbədən əsən küləyin sayəsində gəmi sağ-salamat od-alovun içindən çıxa bilmişdi. Bu gün axşam biz həmin təcrübəni*

təkrar etdik. Dəniz bizi lütfkarlıqla qəbul etdi və pulsuz tamaşanın şahidi olduq. Bu qeyri-adi bir mənzərə idi. Mən tez qeydlər etdim. Moyne (rəssam – Q.P.) isə bir neçə şəklin konturlarını çizdi. Lakin Brahamın bu cənnətinə düşməkdən ötrü (Atəşgah nəzərdə tutulur – Q.P.) Məhəmməd peyğəmbərin dini üçün körpü olan Qafqazı başdan-başa keçməli olduq. Biz bura Şamilin ərazisindən keçib gəldik. Və iki dəfə müridlərin başçısının adamları ilə atışmalı olduq. Bizim tərəfimizdən üç azərbaycanlı və bir qazaq, onun tərəfindən 15 çərkəs öldürüldü.

Düzü, mən burada bəy kimi səyahət edirəm. Bu yerlərdə qonaqpərvərlik Uralın qızıl mədənləri kimi tükənməzdır. Mənim mühafizə dəstəm üç azərbaycanlı bəyin başçılıq etdiyi 500 nəfərə yaxın döyüşçüdən ibarət idi.

İnsan beyni qəribə mexanizmdir! Bilirsən, bütün bu müddət ərzində nələr düşünmüşəm?!

Əzizim Meri, gələn il birlikdə səyahətə çıxaq. Sizin üçün əsl vətən Şərqdir! Sizin ən yaxşı romanınız Hindistan bəhrəsidir. Ən gözəl şeirlərinizin yaranmasında Misirdən ilham alıbsınız. Başınızda – daha doğrusu, ürəyinizdə tüğyan edən 5–6 roman, 8–10 minə qədər şeir parçası azadlığa çıxmaq üçün can atır. Qəfəsi açın, onları azadlığa buraxın. Mən də həmən qışqırım: «Uçun, uçun, xoşbəxt olun!» Hələlik, əziz dostum, sizi həmişə yad edəni unutmayın.

25 noyabr 1858-ci il,  
Bakı, Keçmiş İran, indi isə  
Rusyanın Asiya şəhəri

**«ƏDƏBİYYAT QƏZETİ»  
REDAKSİYASINA MƏKTUB**

Hörmətli redaksiya, bildiyiniz kimi, bu günlərdə İraq türkman şairəsi Nəsrin Ərbil mənim dəvətimlə Bakıya gəlmışdi. Əziz qonaq hər yanda mehribanlıqla, məhəbbətlə qarşılandı. Azərbaycan Yaziçılar Birliyində, MEA-nın Nizami Adına Ədəbiyyat İnstитutunda, Ədəbiyyat muzeyində Azərbaycan Ensiklopediyasında, sizin redaksiyada, «Elm nəşriyyatında oldu. Dövlət Milli Akademik Dram Teatrında Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılinc» əsərinə baxdı. Əsər və aktyorların oyunu ona böyük təsir bağışladı. Təbii ki, İraqla, İraq türkmanları, onların ədəbiyyatı ilə bağlı adamlarla maraqlandı.

Milli Elmlər Akademiyamızın müxbir üzvü, ədəbi əlaqələr yolunda yorulmadan çalışan ən görkəmli simalarımızdan biri Abbas Zamanovdan söz açdı. Hələ 1959-cu ilin əvvəlində anasını itirdiyi vaxt Abbas müəllimin ərəb qrafi-kası ilə ona yazdığını, ağır günlərin yadigarı olan məktubunun surətini mənə verdi. Belə düşünürəm ki, bu kiçik məktub Abbas müəllimin şəxsiyyətinin böyüklüğünü göstərməklə bərabər, gənclərimizə örnək ola biləcək bir məsələdən söhbət açır. Odur ki, həmin məktubu çap etməyinizi xahiş edirəm.

*Hörmətlə*

**Qəzənfər PAŞAYEV**

*«Çox hörmətli Nəsrin xanım!*

*Bu sətirləri sizə yazar, əsərlərinizi sevə-sevə oxuyan, istedadınıza pərəstiş edən azəri oxucularından biridir.*

*Möhtərəm bacım! «Qardaşlıq» məcmuəsində oxudum ki, əziz ananız rəhmətə gedib. Bir oxucunuz kimi bu münasibatla*

## *Qəzənfər Paşayev*

---

*mən sizə və bütün əqrabalarınıza dərin hüznlə başsağlığı verirəm. Mən sizi başa düşürəm. Dünyada insana ən doğma, ən yaxın adam olan ananı itirməkdən böyük dərd yoxdur. Lakin böyük dərdə dözmək özü də böyüklükdür. Mən inanıram ki, siz incə şair qəlbinizdə kifayət qədər cəsarət tapıb bu müsibətə mərdliklə dözəcəksiniz.*

*Azərilərdə bir məsəl var: «Hər şeyi torpaq çürüdüür, dərd-qəmi çalışmaq».*

*Atalarımızın bu müdrik fəlsəfəsinə əməl edib qələmə sarılın, yazın, yaradın. Bununla həm özünüz, həm də mərhum ananızın ruhunu şad edərsiniz.*

*Əgər vaxtınız və həvəsiniz olsa, şeirlərinizdən bir məcməd düzəldib, şəkliniz və tərcümeyi-haliniz ilə birlikdə mənə gəndərin. Mən Bakıda kitabınızı nəşr etdirməyə çalışır və güman edirəm ki, müvəffəq olaram. Nizami adına Ədəbiyyat muzeyindən sizə iki kitab göndərilmişdir. Yaxın günlərdə alarsınız».*

*Səmimi hörmət və salamlarla*

**Abbas ZAMANOV**

*Bakı, 1.03.1969*

## **ƏZİZİM SƏDNİK MÜƏLLİM!\***

Fikrimi bilmək üçün göndərdiyiniz hər iki əsəri oxudum.  
Özü də diqqətlə oxudum.

Qardaşım, Sizin cəfakesliyiniz, həvəs və folklorə olan məhəbbətiniz məni illərdir ki, heyran edir, sevindirir. Hər iki əsəriniz mənim qəti fikrimcə, orijinaldır. «Unnu Ağcanın lətifələri»ndən başlayacağam. Bilirsiniz ki, mən uzun illər Kərkük lətifələri üzərində işləmiş, həm elmi söz deməkdən çəkinməmişəm, həm də İraqda yaşayan azərbaycanlıların lətifələrini «Molla Nəsrəddindən töhfələr» və «Mollanın nəvə-nəticələrindən töhfələr» başlıqları altında çap etməkdən çəkinməmişəm. Orda da Unnu Ağcalar çıxdı. Xalqımızın yayıldığı bütün ərazilərdə müdrikliyi, ağlı-zəkası, duzlu-məzəli söhbətləri ilə seçilən Ağcalar çıxdı. Qoy onların sayı daha da çox olsun!

«Unnu Ağcanın lətifələri» mənə zövq verdi. Gənclik illərində xalq arasında gördüğüm xalq müdrikləri gözümün qabağına gəldi. Təkcə buna görə sizə minnətdaram.

Başqa bir tərəfdən də mən də Unnu Ağcanı yetirən torpaqdanam. Fəxr edirəm ki, torpağımız tarixdə qalmağa layiq şəxsiyyətlər yetirir. Bəlkə də, nəsillər dəyişdikcə Unnu Ağca yaddaşlardan silinəcək, onun bəzi kəlamları başqalarının adına çıxılacaqdır. Sizin ən böyük xidmətiniz onu tarixdə yaşatmaq oldu. Axı bəşəriyyətin ən böyük kəşfi nəsillərin nailiyyətlərini yaşıdan kitablardır. Məhz bunu nəzərə alaraq «Unnu Ağcanın lətifələri» kitabının sponsorluğunu öz üzərimə götürürəm.

*Hörmətla*

**Qəzənfər PAŞAYEV**

*Bakı, 4.12.1999*

---

\* Bax: «Unnu Ağcanın lətifələri». Toplayan və tərtib edən: Prof.S.Paşayevdir. «Ekologiya» nəşriyyatı, 1999. s. 48.

21 Kersli küçəsi,  
London SW 11  
Cənab Ceyms Oldricə

*Möhtərəm Ceyms Oldric!*

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində anadan olmanızın 85-ci ildönümü münasibəti ilə 2003-cü ilin oktyabr ayının 31-də elmi sessiya keçirildi.

Elmi sessiyada Sizin yaradıcılığınızla bağlı dörd görkəmli alim məruzə etdi. Sonra isə Azərbaycan ictimaiyyətinin nümayəndələri və xarici qonaqlar çıxışlar edərək çoxşaxəli yaradıcılığınızdan söz açdırılar. Sizin Azərbaycan xalqının milli azadlıq hərəkatından bəhs edən və dünyanın 30-dan artıq dilinə, o cümlədən də 1981-ci ildə azəri türkcəsinə tərcümə olunaraq oxuculara təqdim olunan məşhur «Diplomat» romanınız hər bir azərbaycanlı üçün əzizdir. Azərbaycan həqiqətləri barədə bu kitab əcnəbi yazıçı tərəfindən qələmə alınmış ən qiymətli əsərdir. Buna görə xalqımız Sizə minnətdardır. Başqa əsərlərinizdə də Azərbaycan mövzusuna toxunmuş, «Diplomat»ın məntiqi davamı sayılan «Gün keçdi» romanında isə özünüz etiraf etdiyiniz kimi Azərbaycanı mübarizə meydanında tək qoymayıbsınız.

Azərbaycana göndərdiyiniz məktublardan məlum olur ki, Azərbaycan tarixinə, mədəniyyətinə, xüsusən də ədəbiyyatına dərindən bələdsiniz.

Qürur hissi ilə nəzərinizə çatdırırıq ki, Azərbaycanda da ingilis ədəbiyyatına böyük maraq vardır. Bütün görkəmli ingilis yazıçı və şairlərinin əsərləri Azərbaycan türkcəsinə tərcümə olunub. Şekspirin, demək olar ki, bütün əsərləri Milli Dram Teatrımızda səhnəyə qoyulub.

Hörmətli cənab Oldric, Sizi dünya şöhrətli yazıçınızı bir daha anadan olmağınızın 85 illiyi münasibəti ilə ürəkdən

---

---

**Tarixə çevrilən yaddaş**

təbrik edir, Sizə həyatda ən böyük nemət olan cansağlığı və yaradıcılığınızda yeni-yeni uğurlar diləyirik.

Yubiley mərasimi iştirakçıları adından

dərin hörmət və ehtiramla:

prof. Rafael Hüseynov,

prof. Nizami Cəfərov,

prof. Qəzənfər Paşayev,

şair və alim Ayaz Vəfali,

prof. Qulamrza

Səbri Təbrizi

Ramiz Abutalibov,

Xarici İşlər

Nazirliyinin məsul işçisi

prof. Gülrüx Əlibəyli,

prof. Tofiq Hüseynov,

prof. Zeydulla Ağayev,

prof. Şahin Xəlilli,

dosent Namiq Həsənov,

dosent Məsiagə

Məhəmmədi

prof. Aleksandr Maqil

*Bakı – 31.10.2003*

**P.S.** *Tədbiri prof. Q.Paşayevin rəhbərlik etdiyi «Beynəlxalq əlaqələr» şöbəsi hazırlamışdı.*

## AZERBAYCAN'DAN GELEN DOST SESİ\*

Irak Türkmenlerinin can dostu ve aziz yoldaşı Prof. Dr. Gəzanfer Paşayev'den Kardaşlık'a çok sıcak bir mektup geldi. Irak'taki Türkmenlerin ve hatta Kerkük'ün Bakü'deki temsilcisi ve hatta büyükelçisi, benim kanaatime Paşayev'tir.

Paşayev'in Vakıf Başkanı İzzettin Kerkük'e gönderdiği bu mektuptaki sıcak duyguları, siz değerli okuyucularımızla da paylaşmak istedim. Onun için bu mektubu aynen yayımlayarak, değerli dostumuz ve aziz arkadaşımız Muhterem Paşayev'e, buradan binlerce sevgi ve şükran yüklü selamlar yolluyor, bütün can Azerbaycan'a Telafer'den Mendeli'ye kadar kucak dolusu sevgiler sunuyoruz.

Prof.Dr.Suphi Saatçi

### «Sayın İzzettin Kerkük'e

Hörmetli İzzettin Bey,

Her defa «Kardaşlık» dergisinin yeni nömresini (sayısını) alanda, ilk olarak Size Yaradan'dan can sağlığı arzulayıram. Sonra ise bütün işlerimi bir yana koyarak bir nefese dergiyi sona kimi oxuyuram. Bazen acılı-şirinli göz yaşları tökürem. Derginin son Nisan-Haziran 2003 sayı da istisna olmadı. Xüsusen Erşat Hürmüzlü, Professorlar Suphi Saatçi ve Mahir Nakip Kerkük'e seferleri barede yazıları meni haldan hala saldı. Sanki men de onlarla birlikde Kerkük'ü ziyaret etdim.

İzzettin Bey, semimiyyetle deyirem, Sizin dergi bir elm merkezinin göre bileceyi kadar büyük işler görür. Derginin her sayında sanballı elmi makaleler, tedqiqat işleri çap olunur. Derginiz büyük bir nümune mektebine çevrilib. Men

---

\* Bax: «Qardaşlıq» dergisi, İstanbul, Yıl 5, Sayı 19, 2003.

---

---

### *Tarixə çevrilən yaddaş*

professor Dr. Suphi Saatçi'ye «*Terzibaşı'nın Ölümüsüz Külliyatı*» makalesine göre derinden teşekkür ederim. Ata Terzibaşı çox büyük alimdir. Suphi Saatçi onun yaradıcılığına layiqince kıymet vermişdir. Cengiz Bayraktar'ın «*Nesrin Erbil*» makalesi de çox metleblerden söz açır. Professor Dr. Kamil Nerimanoğlu ile gönderdiyiniz kitabları aldım. Çok çok teşekkür ederim.

Irak Türkmanlarının lehcesine hesr olunmuş luget ve Suphi Saatçi'nin «*Irak Türkmanları*» kitabları çok gerekli oldu. Menim 212 sayfadan ibaret «*Kerkük dialektinin fonetikası*» kitabı çap olundu. Eylülün evvelinde 316 sayfanı içine alan «*Kerkük Folklorunun Janrları*» kitabı ışık yüzü görecek. Kitabın redaktörleri akademik Bekir Nebiyev ve professor Mahir Nakipdir. Milli Bilimler Akademimizde ise büyük hecmde «*Kerkük dialekti*» kitabı neşr olunur. Kitablar insallah eylül ayında elinize çatacak.

İzzettin Bey, «*Altunköprü*» derginiz de her vaxt elime çatır. Son sayda Suphi Saatçi qardaşımın «*Münakaşa etmek*» makalesi gençlere yol göstermek, Osman Oğuz'un Azerbaycanla bağlı «*Fevzi Ekrem Terzioğlu*» makalesi gençlere örnek olmak bakımından seçilir.

Xalqımız namine gördüğünüz büyük işler yolunda Size yeni uğurlar ve can sağlığı dileyirem.

*Professor Dr. Gazanfer Paşayev  
16.08.2003-cü il. Bakı»*

## HÖRMƏTLİ ELÇİN MÜƏLLİM!

Sizinlə son görüşüm mənə dərin təsir etdi. Söhbətimizi olduğu kimi «Həyat haqqında düşüncələr» adı altında çap etmək olardı. Səmimi və açıq söhbətiniz məni valeh etdi. Şəxsiyyətinizin aliliyi, ürəyinizin və qələminizin xoş niyyətə xidmət etməsi sizi hamının sevimplisinə çevirib.

Uzun illərdir ki, mən Nizami adına Ədəbiyyat İnstytutunda Müdafiə Şurasının üzvüyəm. On ilə qədər həmin şuranın həmsədri olmuşam. Sizin yaradıcılığınızə həsr olunmuş doktorluq (Nərgiz Paşayeva) və namizədlik dissertasiyalarının müdafiəsində sədrlik edərkən qürur hissi keçirmişəm. Alimlərimizin Sizə və yaradıcılığınızı isti münasibətini görərək sevinmişəm. Onu da hiss etmişəm ki, ziyalılarım Sizə güvənc yeri kimi baxırlar. Ziyalılara rəhbərlik etmək çətindir. Bunu siz bacarırsınız. Siz xalqımızı hər səviyyədə təmsil edə bilən ziyalılarımızdanınız.

Əziz Elçin müəllim, məramım görkəmli yazıçı, tənqidçi, dövlət xadimi kimi Sizi səciyyələndirən məziyyətlərdən söz açmaq deyil, sadəcə olaraq Sizə olan hörmət və ehtiramımı izhar etmək, Sizin də sevincinizə səbəb ola biləcək şad xəbəri diqqətinizə çatdırmaqdır. Hamının çox sevdiyi «Mahmud və Məryəm» romanınız sentyabr ayında Kərkük də çapdan çıxacaqdır. Kitabı çapa Azərbaycan Ədəbiyyatının dostu, İraq-Azərbaycan ədəbi əlaqələri yolunda misilsiz xidmətlər göstərən Dr. Əbdüllətif Bəndəroğlu ilə birgə hazırlanmışıq. Kitabda mənim «Elçinin sənət dünyası» adlı əhatəli giriş məqaləm də yer alacaq.

Elçin müəllim, filologiya elmləri namizədi Güzar İbrahim qızı ilə birgə hazırladığım və öz hesabımı çap etdirdiyim «İsi Məlikzadə – 70» (2004), «Hüseyn Arif-80» (2004), «Tofiq Bayram – 70» (2005), «Əlibala Hacızadə – 70» (2005),

---

---

*Tarixə çevrilən yaddaş*

«Fikrət Qoca – 70» (2005), «Akad. Bəkir Nəbiyev – 75» (2005) portret kitabları arzunuzla sizə göndərirəm.

*Hörmət və ehtiramla*

**Qəzənfər PAŞAYEV**

30.06.07

**P.S.** Yaziçinin «Mahmud və Məryəm» romanı, həqiqətən də, 2007-ci ilin payızında Kərkükda mənim giriş məqaləmlə çap edildi – **Q.P.**

**AZƏRBAYCAN RESPUBLİKASI  
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ  
CƏNAB Ə.QARAYEVƏ**

*Hörmətli Əbülfəs müəllim!*

«Aleksandr Düma Qafqazda» Mədəni Turizm Marşrutu layihəsinin həyata keçirilməsi ilə bağlı Turizm şöbəsinin əməkdaşları ilə keçirdiyimiz görüşdən sonra arzu və təkliflərimi diqqətinizə çatdırmaq qərarına gəldim:

1. Ölkəmizdə Dümanın olduğu yerlərdə üç dildə: Azərbaycan, fransız və ingilis dillərində xatırə lövhələri qoyulsun.

2. Xatırə lövhələrini Bakıda: Qoşa qala qapısında, Qız qalası və Şirvanşahlar sarayının önündə, Atəşgah məbədin-də, Quba, Şamaxı, Ağsu rayonlarında, Sumqayıt, Şəki şəhərlərində Xan sarayının önündə qoymaq məqsədə uyğundur.

3. Düma Atəşgahı ziyarət edərkən köhnə Suraxanıda qonaq olduğu və Şəkidə qaldığı evlərin önündə xatırə lövhələri vurulsun və turist marsrutlarına daxil edilsin.

4. Bakıda – münasib yerdə Dümanın büstü qoyulsun. Bu, mədəni və ədəbi əlaqələrimiz yolunda atılmış diqqətəlayiq addım olardı.

5. 1985-ci ildə tərəfimizdən «Yazıcı» nəşriyyatında çap olunan «Qafqaz səfəri» əsəri sonralar topladığımız əyani materiallar və nadir şəkillər daxil edilməklə latin əlifbası ilə çap edilsə ədəbi hadisəyə çevrilər. Kitabın həcmi 200 səhifədən artıq olmayıcaq.

6. «Dümanın izi ilə», «Düma keçib bu yerlərdən» və ya «Düma Azərbaycanda» adı ilə Dərbənddən başlamış telefilm çəkmək olar. Telefilmin ssenarisi tərəfimizdən yazılmışdır. Məsələ burasındadır ki, 2003-cü ildə Qızlar şəhərindən başlamış Dümanın Qafqazda keçdiyi bütün yerlərdə

oldum və «Literaturnı Azerbaycan» jurnalında (№3, 2004, s.8–23) «Düma Qafqazda» telefilmin ssenarisini çap etdirdim (ssenari əlavə olunur).

7. Gələcəkdə «Düma Qafqazda» turizm marşrutuna Dərbənd şəhərini daxil etmək olar. Ona görə ki, Düma Dərbənddən yalnız qədim Azərbaycan şəhəri kimi söz açır.

8. Düma Şəki bazarında olarkən milli yeməyimiz kabab yemiş, kitabında bu yeməyə yüksək qiymət vermiş və əcnəbilərə öz tövsiyəsini də vermişdir.

– Ey Nuxadan keçən səyyahlar, açıq havada dayanıb mütləq kabab yeyin. Bunu nəzərə alaraq Şəki bazarında Düma adına cızbıxxana açaraq Şəkiyə gələn turistləri ora aparıb kababa qonaq etmək olar.

9. Yerinə görə xatirə lövhələrində Dümanın sözlərindən istifadə etmək olar.

- ◆ Gördüyüüm çoxsaylı bazarlar içində ən çox xoşuma Dərbənd, Bakı və Nuxa bazarları gəlib.
- ◆ Bazarda can dərmanı desən onu da satırlar. Bazar şəhərlərin ürəyidir. Hərəkət də, həyat da oradadır.
- ◆ Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etmək lazımlı deyil. Söz verdi, qurtardı.
- ◆ Kabab mənim səyahət boyu rast gəldiyim ən dadlı, ən ləzzətli yeməkdir.
- ◆ Mahmud bəyin evi Bakıdan Tiflisə qədər gördüyüüm evlərin ən gözəli idi.
- ◆ Bazar və şəhəri xeyli gəzdik. Elə bil ürəyimizə dammışdı ki, daha Nuxadan gözəl yer görə bilməyəcəyik.

Nə olaydı mənə bir də bu yerlərə gəlmək qismət olaydı.

10. Hər il noyabr ayının 2-ci yarısında (Düma Azərbaycanda 1858-ci il noyabr ayının 2-ci yarısında olub) Bakı, Şamaxı, Şəki və Qubada Dümaya həsr olunmuş tədbirlər

## *Qəzənfər Paşayev*

---

keçirilsin. Buraya yazılıının maraqla tamaşa etdiyi, kitabında təsvir etdiyi rəqqasələr, musiqiçi və müğənnilər, kəndirbazlar (akrobatlar), pəhləvanlar və s. cəlb olunsun.

Dümanın kitabında təsvir etdiyi gəlinin bəy evinə aparılması səhnəsi göstərilsin və s.

Tədbirlərə diplomatik korpusun nümayəndələri və xarici qonaqlar dəvət olunsun.

Bütün bunlar Fransız–Azərbaycan mədəni-ədəbi əlaqələrinə təkan verən amillər olmağı baxımından diqqəti çəkir.

*Dərin hörmət  
və ehtiramla*

*Professor Qəzənfər PAŞAYEV*

## USTADA MƏKTUB\*

Hörmətli oxocular, məlum olduğu kimi, xalq şairi Rəsul Rza keçən əsrin 50-80-ci illərində Azərbaycan-İraq, o cümlədən də İraq-türkman ədəbi əlaqələrinin yaranmasında və inkişafında danılmaz xidmətlər göstərib. Bu, onun B.Vahabzadə və Q.Qasimzadə ilə birgə dahi Füzulinin qəbrini ziyarət edəndən sonra (1959) Kərkükə getməsi ilə başlayıb. Kərkük xoysatlarına İraqda və Azərbaycanda təkrar-təkrar çap olunan «Uzaq ellərin yaxın töhfələri» adlı heyrətamız əsər həsr edib. Birgə «Kərkük bayatıları» kitabını çap etdirmişik (1968). Tərtib etdiyim «Kərkük mahniları» kitabının redaktoru olub (1973). Ölümünə bir il qalmış – 1980-ci ildə «Yaralı Kərkükün bugünlü xoysat və maniləri» silsilə şeirlər toplusunu buraxmışdı. Həmin xoysat və maniləri oxuduqca insan heyrətlənir. Sanki şair İraqın və başbələlər çəkmiş Kərkükün bu gününü təsvir edir.

*Bağdaddan karvan gəlir,  
Dərdli, pərişanə gəlir.  
Kimlər qurban kəsilib,  
Sularım al-qan gəlir.*

*Kərkükün baş qalası,  
Divarı daş qalası.  
Ölü ana yanında  
Tökür qan-yaş balası.*

*Atlarım;  
İlxı-ilxı atlarım.  
Bir çətin günə düşdüm,  
Ağladı xoysatlarım.*

Bu xoysatlar da daxil olmaqla Rəsul Rzanın «Ağlayan çox, gülən hanı?» adlı kitabını ədəbiyyatımızın dostu Ə.Bəndəroğlu ilə çapa hazırlayanda (Kərkük, 2007, 182 s.) şairin

---

\* Bax: «Ədəbiyyat qəzeti», 4.04.2008, s.2.

oğlu Anar müəllimə müraciət edərək İraqla bağlı şairin arxivini ilə tanış olmağa icazə aldım.

Məni ən çox maraqlandıran məktublar idi. Yaxşı bilirəm ki, şair sağlığında İraqda məskunlaşan soydaşlarımızla məktublaşırırdı. Zənnim məni aldatmamışdı. Ərəb əlifbası ilə yazılmış məktublarla tanışlıq şairin əlaqələrinin bir çox ölkələri əhatə etdiyini göstərdi. Bu məktubların hər birinin arxasında müəyyən zaman kəsiyi, insanlar, hadisələr durur.

Aprel ayının 1-i şairin anim günüdür. Odur ki, şairə ünvanlanan və heç yerdə çap olunmayan üç ölkədən üç məktubu oxuculara təqdim edirik. Onlardan biri İraqdan – kərküklü yazar Mövlud Taha Qayaçıdır, Mövlud Taha son bir ilə qədər İraq-türkman Yazarlar Birliyinin katibi işləyirdi. Vaxtilə «Ədəbiyyat və incəsənt qəzetində çox maraqlı «Dayı Mehdi» hekayəsi çap olunub. Mütəmadi olaraq İraq mətbuatında Azərbaycanla bağlı yazılar dərc edir. Dəvətimizlə ölkəmizi ziyarət edib. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

İkinci məktub görkəmli İran ədəbiyyatşünası Pərviz Xanlıqidəndir (burada fars və ərəb dilində yazılmış məktubların tərcüməsində yardımçı olan alim dostum İmamverdi Həmidova təşəkkür etməyi birləşdirir – Q.P.).

Üçüncü məktub klassik ədəbiyyatımızın məhsuldalar tədqiqatçısı Əliəjdər Səidzadədəndir. Görəcəyiniz kimi, məktublar Rəsul Rzanın nüfuzu və gördüyü işlərin miqyası barədə təsəvvür yaradır.\*

**Qəzənfər PAŞAYEV**

*Çox dəyərli ustad Rəsul ağa bəyim, saygı və sevgilərimlə sizə sağlıq və mutluluq dilərək, hörmətlə əlinizi öpürəm. Sizin yazılarınızı hər zaman izlər, sizinlə tanışlığı çox arzularam.*

---

\* Bax: «Ədəbiyyat qəzeti», 14.04.2008.

Siz Kərkükə təşrif buyurduqda sizinlə görüşmədiyim üçün həyatda az ələ keçən fürsətlərdən birini itirmiş sayıram kəndimi. «Uzaq ellərin yaxın töhfələri» başlıqlı yazınızı oxurkən az qalsın yazılınlara baxmadan əzbər söyləyəcəkdir yazını. Bu sıradə «Bir dərdlinin dərmanın o dərdə düşəndən sor» xoyratını xatırladım. Biz soydaşlarınıza qarşı göstərdiyiniz iyi duygularınız üçün sizə bilməm minnətdarlığımı nasıl bildirim. Yeri gəlmışkən, rus hərfləri ilə türkcə oxumağı bu dəyərli yazınız sayəsində öqrəndiyimi bildirməliyəm.

Dəyərli ağa bəyim, qardaşımız Qəzənfər bəy mənə yazdığı məktubunda sizə məktub yazmam istəyinizi bildirdi. Bu lütfünüzə, təvazörlərinizə qarşı nə qədər məmənun qaldığımı anlatmağa kəndimi aciz buluram – desəm, nəzakət icabı söz olaraq qəbul etməniz bu minnətdarlığım könlümün tərəfinlərindəndir.

Ağa bəyim, mənə ərməğan göndərdiyiniz «Vaxt var ikən» şeir kitabınıza görə sizə ayrıca təşəkkür edirəm.

Əlimdə bir sözlük bulunmadığından, üstəlik canlı və intəresan başlıqlar daşıyan «Üçüncü göz» və «Şeir dili» parçalar kitabın altmışinci ilə yüzüncüyüə qədər səhifələri əskik olması üzündənancaq bir kaç şeiriniz üzərində dura bildim. Düşüncə və görüşlərimi lütfünüzə dayanaraq bəlirtmək istərəm.

«İnsan» başlıqlı şeirinizi oxurkən ölüñ kiñinin mən oldum sandım. Cox dərin duygunuz insanın içində işləyir. Türkçə, ərəbcə və bu dillərə tərcümə edilən şeirlərdən olduqca okumuşam. Amma insanların tasasını bu qədər canlı bir şəkildə təsvir edənlə pək az rastlaşmışam.

«Dəlidən doğru xəbər» çox canlıdır. Nə yaparsan; bu gördüğün qədər çarpaşıq həyatda tək çıxar yol dəli olmaqdır.

«Gələcəyə səyahət» şeirinizi daha öncə «Səslər» dərgisində oxumuşdum, ep iyi duyğulandırılmışdı məni. Kitabdakı mətn dərgidəkindən fərqlidir. Bən daha hüdudlu bir çərçivədə seyr etmişəm, tozan, akan və damarları atan tablonuzdu.

## *Qəzənfər Paşayev* =====

*Ustad ağa bəyim, şeirlərinizin Azərbaycan dışında bulunan türklər tərəfindən okunmaması, mənçə, çox üzücidür. Könül dilər ki, daha böyük fayda vermək üçün onları yeni türk hərfləri ilə basdırınız.*

*Əfəndim, yuxarıdakı sözlərimi qiymət biçmək yolunu almayıñız, çünki bən sizin uca əsərləriniz haqqında söz söyləyəcək iqtidarında deyiləm.*

*İlk məktubumda bu qədər uzun qonuşduğum üçün üzrlər dilərəm.*

*Son acizkaranə hörmətlərimi sunar, sizi gözəl Allaha ismarlaram, əfəndim.*

*Kərkükli qardaşınız  
Mövlud Taha Qayaçı,  
Kərkük, televiziyon dairəsi,  
3 mart 1971*

## «KREDO» QƏZETİNİN BAŞ REDAKTORU ƏLİ RZA XƏLƏFLİYƏ\*

*Hörmətli Əli Rza müəllim!*

Türkiyədə Türk Dil Qurumu və Erciyəs Universitetinin Fənn Ədəbiyyat fakültəsinin birgə keçirdiyi «Uluslararası çağdaş İraq-türkman dili və ədəbiyyatı» adlı elmi konfransda iştirak etdiyimə görə həmişə maraqla izlədiyim və təqdir etdiyim qəzetiminin son iki sayını oxuya bilməmişdim. Qəzeti təkcə 19 aprel tarixli sayında (№13, 488) nə qədər zəngin, nə qədər maraqlı ensiklopedik məlumat vardır. İstər-istəməz qardaş ölkədə nəzərdən keçirdiyim zövqlə, rəngli şəkillərlə bəzədilmiş qəzetlər göz öünüə gəldi. On beş-iyirmi səhifəlik qəzetlərdə gedən materialları bir yerə toplasan, 3-4 səhifə çıxa-çıxmaya. Bizdə də belə qəzet və dərgilər az deyildir. Mən hələ ziyalılarımızi gözdən salmaq məqsədilə bəzi qəzetlərdə baş alıb gedən yalan və iftiralarla dolu, heç bir məna kəsb eləməyən yazıları demirəm. Mənim bu məktubu yazmağımın bir səbəbi də, əslində, elə bununla bağlıdır. Səmimiyyətlə deyirəm, qəzetiinizin bu sayında diqqəti çəkməyən, maraqla oxunmayan bir yazıya belə təsadüf edilmir. Akademik Bəkir Nəbiyevin T.Salamoğlunun «Əhməd Cavad yaradıcılığı Azərbaycan və türk alımlarının araşdırılmalarında» əsərinə həsr etdiyi «Təfəkkürün dərinliyi, tədqiqatın təzəliyi» silsilə yazısının davamı, fil. e.n. Gülxani Pənahın Dədə Qorqudla bağlı «Anar və folklor» monoqrafiyasından parçalar (burada əsərin ana axarını «O torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz. O torpağı ki, əkib-becərmədin, onu qorumağa dəyməz» fəlsəfi fikri təşkil edir), Dəmir Gədəbəylinin görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevə həsr etdiyi poeması, tənqidçi Vaqif Yusiflinin «Şeirimizin bu günü,

---

\* Bax: «Kredo» qəzeti, 10.05.2008.

bu günümüzün şeiri» məqaləsi, fil.e.d. İsmayıllı Kazımovun prof. Məhəmməd İracoğlunun monoqrafiyasına həsr olunmuş «Azərbaycan şeirinin tarixi və yeni nəzəriyyəsi» məqaləsi (burada rus tədqiqatçısı İ.V.Steblevanın VI–VIII əsrlərin türk poeziyasından apardığı tədqiqatlar ön plana çəkilir. İstər-istəməz düşünürsən. Bir çox ədəbiyyatçılarımız Azərbaycan poeziyasının XIII–XIV əsrlərdə intişar taplığından söz açırlar. Belə çıxır ki, biz türkdilli xalq deyilik. Belə çıxır ki, «Kitabi-Dədə Qorqud»un bizə dəxli yoxdur. Bəzi dilçilərimiz laqeydlik göstərir. AMEA-nın müxbir üzvü, prof. Tofiq Hacıyev, prof. Qəzənfər Kazımov kimi dilçilərin haraya səs verənlər isə təəssüf ki, azdır), dünya şöhrətli bəstəkarımız Qara qarayevin 90 illik yubileyi münasibətilə tələbələrin çox maraqlı yazıları, Məhəmməd Əmin Rəsulzadənin «Leyli və Məcnun» əsasında «Nizami və Füzuli arasında bir qarşılaşdırma» əsərindən silsilə yazısının davamı, dosent Gülsən Əliyevanın «Füzuli poetikasının bədii sistem kimi tədqiqi», xalq yazıçısı, şair Söhrab Tahirin «Naməlum qadının gündəliyi» povestindən parçalar, yazıçı Tahir Kazımovun «Həsrətlənmiş sevgi» adlı publisistik yazısı, məşhur xanəndə Keçəçi oğlu Məhəmmədə həsr olunmuş məqalə, İsmayıllı Bəy Qutqaşınlarının yenicə üzə çıxarılmış «İki quşun söhbəti» şeiri haqqında yazı və şeirin özü, saz-söz sənətinin bilicisi, bir çox saz havalarını nota köçürən dosent İlqar İmamverdiyev haqqında yazı, güney Azərbaycandan olan Tağı Piləçaylının xeyli sayda şeiri və bayatıları, çağdaş folklorşunaslıq elmimizin patriarxi, folklordan ilk dərs vəsaiti yanan (İ.Babayevlə birgə) Əməkdar elm xadimi, prof. Paşa Əfəndiyev haqqında dosent Mahmud Allahmanının məhəbbətlə yazılmış sanballı məqaləsi (burada da ibrət götürüləcək məqamlar çıxdur: Paşa müəllimdən mən elmi, həyatı və insanlığı öyrənmişəm. O, mənim nəzərimdə pirdi, məbəddi, ocaqdı), şair-dilçi alim Kamal Bayramın yaxın-

larda işıq üzü görmüş böyük həcmli «İki dünya arasında» kitabına rəy, sizin «Gündəliyin izi ilə» silsilə yazınızın sonu və Şadimanın yaradıcılığına həsr etdiyiniz «Adı Şadiman olanın...» silsilə yazınızın davamı, Sona Xəyalın «Fikrət Qoca» kitabı haqqında Nijad Mikailzadənin düşüncələri, Folklor İnstytutunda Aşıq Ələsgərə həsr olunmuş poeziya günləri barədə yazı, Xəzail Ərdağın «Axmaq ayı» adlı epik-lirik janrda yazılmış bir səhifəlik təmsili, Əliağa Kürçaylinin 80 illiyi ilə ilgili yazı, Qəzənfər Sazbəndin şeirləri, yeni çəkilmiş kliplər və s. haqqında yazılar yer alır. Bu yazınlarda, hər seydən əvvəl, məzmun, məna, elmilik, məntiq, dilin rəvanlığı və səlisliyi müşahidə olunur. Sevindirici haldır ki, qəzetiñizdə elmi mübahisələrə meydan verilir, ancaq qərəzli yazılaraya yer verilmir.

Əli Rza müəllim, qəzetiñ elə təkcə bu sayının ərsəyə gəlməsində çəkdiyiniz titanik zəhməti bir yaradıcı adam kimi dərindən dərk etdiyimdəndir ki, ürəyimin səsinə hay verərək bu məktubu yazdım.

Qloballaşmanın qlobal təzadalarla aləmə meydan oxuduğu, milli dəyərlərimizin aşınmalarla üzləşdiyi, prof. Nəsir İman-quliyevə həsr olunmuş «Mətbuatımızın klassiki» məqalələr toplusu kitabında xalq şairi Sabir Rüstəmxanlinin doğru olaraq qeyd etdiyi kimi, mətbuatda qeyri-peşəkarlığın tüg-yan etdiyi, sözün ucuzlaşlığı, özünü və sözünü bilməyən adam-ların jurnalistlik iddiası ilə ortaya atıldığı bir zamanda nə yaxşı ki, xalqa vicdanla xidmət edən ziyanlılarımız, «Kredo» kimi məna dolu bəzi qəzetlərimiz vardır.

Qardaşım, ədəbiyyatımıza, elmimizə, mədəniyyətimizə xoş niyyətlə, vicdanla, təmənnasız xidmətlərinə görə sənə min-nətdarlığımı bildirirəm.

03.05.08.

## MÜŞFİQ, SALAM!

Gözəl əsərə görə səni təbrik edirəm. Təbii ki, ilk oxunuşda heç bir əsərin qüsür və nöqsanlardan xali olmadığı kimi, sizin əsərdə də düzəldilməsi asan olan müəyyən çatışmazlıqlar vardır. Əsəri diqqətlə oxuyub düzəlişlər etmişəm. Onlara baxın, düzəlişləri etdikdən sonra bu nüsxə ilə bərabər mənə qaytararsınız ki, əsərin müzakirə və müdafiəyə buraxılması üçün rəy verim. Əsər boyu səhifə kənarında göstərdiyim bəzi iradlarla bərabər, aşağıdakılara da fikir verin:

1. Girişdə mütləq Amerika–Azərbaycan ədəbi əlaqələrinə nəzər salın. Heç olmazsa prof. Zeydulla Ağayev, başqaları və mənim Amerika ilə bağlı fəaliyyətimizə yer verin. Belə olan halda kitabiyyat Azərbaycan ədəbiyyatı ilə zənginləşəcəkdir. Prof. İsmayıł Vəliyevin insan, zaman, mühit və şəxsiyyət (bədii əsərdə) probleminə dair dissertasiya və monografiyalarından istifadə edin.
2. I fəsildə çox vaxt sovet dövrü ədəbiyyatşunaslıqda yer alan fikirlər sizi çəşbaş salır (məs.: s. 60)
3. Səh. 37 yoxdur, s. 58 isə təkrar olunub
4. Con Steynbekin təhlil etdiyiniz bütün əsərlərindən gətirdiyiniz misallar orijinaldan verilməlidir və s.

*Hörmətlə elmi rəhbərin*

**Prof. Qəzənfər PAŞAYEV**

24.10.08

**P.S.** *Müşfiq Babayev görkəmli ABŞ yazıçısı, Nobel mükafatı laureati Con Steynbekin yaradıcılığını Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə tədqiq edərək 2012-ci il yanvarın 31-də uğurla namizədlik dissertasiyası müdafiə etdi – red.*

## HÖRMƏTLİ SƏKİNƏ XANIM!

Əbdüllətif Bəndəroğlu haqqında gözəl dissertasiya yazdığını nəzərə alaraq bəhrələnmək üçün aşağıdakı kitabları qaytarmaq şərti ilə sənə göndərirəm:

1. «Kitabi-Dədə Qorqud» (ərəbcə), Bağdad, 2007
2. «Altı il Dəclə-Fərat sahillərində» (ərəbcə), Bağdad, 1996
3. Elçin. «Mahmud və Məryəm». Kerkük, 2007
4. Rəsul Rza. «Ağlayan çox, gülən hani?» Kerkük, 2007
5. Füzuli haqda məqaləm və toplu (ərəbcə), Bağdad, 1994
6. Q.Paşayev. İraq türkman folkloru. Bağdad, 1995
7. «Yurd dərgisi» bütün sayları. Bəndəroğlunun ölümündən sonra kürəkəni Cəlal Poladın buraxdığı saylar daxil olmaqla (№16, 17, 18)

*Hörmətlə elmi rəhbərin professor Qəzənfər PAŞAYEV  
Bakı – 09.07.10*

**P.S.** *Səkinə Qaybaliyeva 18 yanvar 2012-ci il tarixdə «Əbdüllətif Bəndəroğlunun ədəbi-elmi fəaliyyəti» mövzusunda namizədlik dissertasiyası müdafiə etdi – red.*

---

\* «Ədəbiyyat qəzeti», 09.01.2009.

## GECİKMİŞ MƏKTUB\*

Əziz İmamverdi müəllim, maraqlı fikir və mühakimələrlə adamı məftun edən, muncuq kimi gözəl xətlə yazılmış hər iki məktubunuz mənə vaxtında çatmadığına görə sizə vaxtsız cavab verməkdən çəkindim.

Təsəllini onda tapıram ki, Neftçalada yüksək səviyyədə keçirilən yubileyinizdə iştirak etmək və haqqınızda ürək sözlərimi demək mənə də qismət olub. Yaxşı yadimdadır, yubileyinizə dostumuz, xalq şairi Qabil və Ayaz Vəfali ilə gələrdim. 70 illik yubileyinizdə Qabilin əzbərdən dediyi:

*Bu ev bülbül yuvasıdır, dəyməyin,  
Bəd niyyətlə qapısını döyməyin.  
İmamverdi bir təvazö heykəli,  
Qarşısında özünüüzü öyməyin.*

– kimi həqiqətdən xəbər verən sətirlər yaddaşımdan silinməyib.

İnsan yolda tanınar – deyirlər. Biz sizinlə yol yoldaşı olmuşuq. Avtobusla İraqa – dahi Füzulinin yubileyinə birgə gedib-gəlmışık. Xalq yazıçıları Elçin və Anar başda olmaqla hamının sizə ehtiram və qayğı göstərdiyinin şahidi olmuşam. Səfər vaxtı mən sizi daha yaxından tanıdım. Gizlətmirəm, qürur hissi duyuram ki, sizin kimi imanlı bir şəxsiyyətin, vicdanlı alimin, nümunəvi el ağsaqqalının müasiriyəm.

Sizinlə temasda olmayı özümə şərəf sayıram. Siz xalqımızın iftixarı olan yazıçı və şairlərimizin dostu, yadigarınız, çox zəngin kitabxananız, qiyətli əsərləriniz var.

İmamverdi müəllim, bu gecikmiş məktubu «Azərbaycan» jurnalında (№11, 2008) görkəmli alim Məsud Əlioğlunun xatirəsinə həsr etdiyiniz «Söndükdə zəka əhli-Vətən ağlayacaqdır» adlı məqalənin təsiri altında yazıram. Etiraf

edirəm, mən Məsud Əlioğlunun portretini və şəxsiyyətini tam parlaqlığı ilə əks etdirən 2-ci bir yazıya rast gəlməmişəm. Evinizdə qonaq olarkən Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və Məsud Əlioğlunun xatırə dəftərinizə hərənin bir cümlə yazdığını xüsusi vurgulayırsınız.

Mən hikmət sahibləri Bəxtiyar Vahabzadə və Xudu Məmmədovun yazdıqlarına toxunmadan (onlar haqqında siz müfəssəl danışıbsız) Məsud Əlioğlunun yazdığını yada salıram. Tək bircə cümlədən onun necə təfəkkür sahibi olduğu özünü göstərir: «Ürək yandığı, beyin qandığı, insan inandığı, eşq alovlandığı anda gözəldir».

Zamanın yaddaşsızlığı üzündən az qala unudulmağa üz tutan, az yaşayıb, çox iş görən, ədəbiyyatşunaslıq elmimizin tarixində halalca yeri olan məhsuldar alim haqqında az sözlə bitkin əsər yaratdığınıza görə sizə minnətdaram – demək azdır. Hər sadə cümlədəki hikmət məni haldan-hala saldı. Bir daha dünyanın faniliyini göz öünüə gətirdim. Odur ki, bu qısa məktubu yazmağa tələsdim.

Sizə ən azı memuarlarınızı, xatirələrinizi yazıb bitirmək naminə Yaradandan cansağlığı, uzun ömür təmənna edən

**Qəzənfər PAŞAYEV,**  
*filologiya elmləri doktoru, professor*

**QAFQAZ MÜSƏLMANLARI  
İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM  
HACI ALLAHŞÜKÜR PAŞAZADƏYƏ**

*Hörmətli Şeyx Həzrətləri!*

Sizi – dünyanın ən nüfuzlu din xadimlərindən birini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz taleyi doğuluşundan müəyyənləşdirilən, Müqəddəs kitabımızdan irəli gələn elmi və əxlaqi dəyərlərə arxalanan, mütərəqqi ideyalarla yaşayan, aydın düşüncə və etiraf edilməyə layiq təfəkkür sahibi olan din xadimlərindənsiniz. Büttün dünyada Azərbaycan xalqına başucalığı gətirən böyük şəxsiyyətsiniz. İbrətamız və mənalı həyat yolu keçmisiniz. Siz yüksək intellektə, mənəviyyata malik, millətin ağrıları ilə yaşayan, vətənin taleyüklü problemlərinin ağırlığını ürəyində daşıyan, onların həllinə çalışan, xalq tərəfindən etiraf edilən bir ziyali, xoşbəxt taleli insansınız. Allahın verdiyi ömür payını sağlam və gümrəh yaşamağınızı arzu edirəm.

Allah Sizi qorusun!

*Dərin hörmət və ehtiramla Prof. Qəzənfər PAŞAYEV,  
Qafqaz Müsəlmanları idarəsi  
nəzdində Elmi-Dini Şuranın üzvü  
06.11.09*

**«AZƏRBAYCAN» JURNALININ  
BAŞ REDAKTORU  
İNTİQAM QASIMZADƏYƏ**

*Hörmətli İntiqam müəllim!*

Azərbaycan Dillər Universitetinin aspirantı Müşfiq Babayev mənim rəhbərliyimlə görkəmli ABŞ yazıçısı, Nobel mükafatı laureatı Con Steynbek və Azərbaycan ədəbiyyatından bəhs edən çox maraqlı «Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə» mövzusunda namizədlik dissertasiyasını bitirmək üzrədir. Tədqiqatçının ABŞ-da və Azərbaycanda, o cümlədən sizin Baş redaktoru olduğunuz «Azərbaycan» dərgisində (№1, 2004) maraqlı məqalələri çap olunub. Bildiyiniz kimi prezidentimiz İlham Əliyevin sərəncamı ilə Nobel mükafatı laureatlarının kitabları Azərbaycan dilinə tərcümə edilərək çap edilir. Müşfiq Babayev yazıçının «Həyəcanlarımızın qışı» romanını tərcümə edir, «Qəzəb salxımı» romanının isə redaktoru təyin edilib.

Müşfiq bu günlərdə ABŞ-dan qayıdır. Tədqiqatçının «Con Steynbek yaradıcılığında sufilik və transsensualizm» adlı məqaləsi çap üçün qəbul edilib. Ədəbiyyatşunaslıq elmimiz üçün yenilik olan həmin yazını jurnalınıza təqdim edir, heç yerdə çap olunmayan bu orijinal tədqiqatın çapını tövsiyə edirəm.

*Hörmətlə*

**Qəzənfər PAŞAYEV,**  
*filologiya elmləri doktoru, professor*  
21.01.2009.

**P.S.** *Tədqiqatçının məqaləsi may ayında Con Steynbek Tədqiqatlar Mərkəzində (ingiliscə) və «Azərbaycan» jurnalında (№5, 2009) çap olundu.*

**Qəzənfər PAŞAYEV**

## «ƏDƏBİYYAT QƏZETİNƏ»\*

*Hörmətli redaksiya!*

Azərbaycan Dillər Universitetinin aspirantı Müşfiq Babayev mənim rəhbərliyimlə görkəmli ABŞ yazıçı, Nobel mükafatı laureatı Con Steynbek və Azərbaycan ədəbiyyatından bəhs edən maraqlı «Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə» mövzusunda nami-zədlik dissertasiyasını tamamlamaq üzrədir.

Tədqiqatçının ABŞ-da və Azərbaycanda məqalələri çap olunmuşdur.

Müşfiqin «Azərbaycan» jurnalı (№ 5, 2009) və Con Steynbek Tədqiqatlar Mərkəzində (ABŞ, may, 2009) çap olunan «Con Steynbek yaradıcılığında sufilik və transsensualizm» məqaləsi ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur.

Bildiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Nobel mükafatına layiq görülmüş dünya ədiblərinin əsərləri Azərbaycan dilinə çevrilərək çap edilir. Müşfiq Babayev Con Steynbekin «Həyəcanlarımızın qışı» romanını ingilis dilindən Azərbaycan dilinə tərcümə etmiş, yazıçının Azərbaycan dilində çıxacaq «Qəzəb salxımı» romanının redaktorluğu da ona həvalə olunmuşdur. O, eyni zamanda «Con Steynbek və Elçin yaradıcılığı müqayisəli kontekstdə» adlı məqalə yazmışdır. Oxuların marağına səbəb ola biləcək həmin məqaləni qəzetiñdə çap etməyi tövsiyə edirəm.

*Hörmətlə*

**Qəzənfər PAŞAYEV,**

6.08.2009

---

\* Bax: «Ədəbiyyat qəzeti», 14.08.09. s.5.

Müşfiq Babayevin adı keçən məqaləsini qəzetiñ 14.08.09 tarixli sayında çap edən qəzetiñ baş redaktoru Ayaz Vəfaliya təşəkkür edirəm.

## YAZICI SALATIN ƏHMƏDLİYƏ

*Hörmətli Salatin xanım!*

Bu mənim sizə ünvanladığım ikinci məktubdur. Birinci məktubum «525-ci qəzet»də çap olundu (24.01.09). «Ürək-dən gələni deməsən olmur» adlı həmin yazıda yaradıcılığıniza layiq olduğu qiyməti vermişəm. Sonralar «Ədəbiyyat qəzeti»ndə real həyatı əks etdirən kiçik həcmli hekayələrinizi oxudum. Yiğcamlığı, səmimiliyi və bədiiliyi ilə seçilən hekayələriniz məni qane etdi. Bir ana kimi duyğularınızı, həyat yaşantılarını gözəl və inandırıcı təsvir edibsiniz. Mənə belə gəlir ki, qələminizi bu sahədə sınaсанız şəksiz uğurlar qazanaqısınız.

Bir məsləhətim də var. Bədii ədəbiyyatı çox oxuyun, yازıb-yaratmağa vaxt qalmadığından çəkinməyin. Yaradıcılığın dəyəri çap olunan əsərlərin həcmi və sayı ilə ölçülüdür. Adamlar tanıyıram 10–15 kitabı çıxıb. Lakin ədəbiyyata dəxli olmayan adamlardır. Belələri yaradıcılığın əzəmətli aldanişına uyan talesiz insanlardır. «Həcc ziyarəti» kitabınızın əlyazmasının cəmi 15 səhifəsini oxuya bildim. Məlumunuz olsun ki, bir gözüm nurunu itirib. Bircə göz umuduna qalmışam. Həkimlər gözüümə diqqətli olmayı tələb edirlər.

Salatin xanım, «Həcc ziyarəti» əsəriniz bir ədəbiyyat adamı kimi, dünyanın bir çox ölkələrində səfərdə olmuş təcrübəli adam kimi Sizi fərqləndirməlidir. Kitabı yazmamışdan əvvəl dünya dinləri, xüsusən də İslam dini ilə bağlı kitablar oxusunuz, Şərqlə bağlı oxuduğunuz kitabları göz önünə gətirsəydiniz əsər daha maraqla oxunardı. Bir vaxt Nəbi Xəzri «Peyğəmbər» adlı poema yazdı, uğursuz alındı. Zəlimxan Yaqubun «Peyğəmbər» poemasını yazması elə bununla bağlıdır. Fikir versəniz, görərsiniz ki, Zəlimxan Yaqub külli miqdarda elmi və dini kitablar oxuyub və yerli-yerində onlardan istifadə edib.

## *Qəzənfər Paşayev*

---

Salatın xanım, «Həcc ziyarəti» kitabınız adı kitablardan deyil. Bu kitabın oxucularının və dəyərləndirənlərin sayını təsəvvürümə gətirməkdə çətinlik çəkirəm. Mənə inanın, «Həcc ziyarəti» sizin tale əsəriniz olacaq.

Sizə yaradıcılığınızda yeni-yeni uğurlar diləyən:

**Qəzənfər PAŞAYEV,**  
*Bakı, 25.02.09.*

**P.S.** «Ədəbiyyat qəzeti»ndə 12.06.09 tarixdə çap etdiriyiniz «Bizdən küsən illərimiz» və «Sevgidən doğan nifrət» hekayələriniz bir daha göstərdi ki, ailə-məişət, real həyat motivlərini inandırıcı təsvir edir və oxucu rəğbətini qazanırsınız.

*Hörmətlə*

**Qəzənfər PAŞAYEV**

## AKADEMİK İSA HƏBİBBƏYLİYƏ\*

*Hörmətli Isa müəllim!*

Hər dəfə səmimi avtoqraflarla göndərdiyiniz kitabları alanında sevinirəm. Ona görə sevinirəm ki, yüksək vəzifə və rütbələr, həyatın şirnikləndirici keşməkeşləri sizi həyat kredonuzdan – ədəbiyyatımıza fədakarcasına sədaqətlə xidmətdən yayındırıa bilməmişdir.

Keçən il göndərdiyiniz çox böyük həcmli, çox da sanballı «Ədəbi tarixi yaddaş və müasirlik» kitabınızı diqqətlə oxudum. Ağlın gözü ilə baxsaq orada başqa bir mənzərənin şahidi olarıq. Folklorşünaslıqdan başlamış «Klassik ədəbiyyat», «Çağdaş ədəbiyyat», «Tənqid və ədəbiyyatşünaslıq», «Ədəbiyyat nəzəriyyəsi məsələləri», «Elmi-ədəbi əlaqələr» və s. kimi fəsillərin hər biri ayrıca monoqrafiya təsiri bağışlayır. Bu kitabda nəinki ədəbiyyatsevərlər, hətta ədəbiyyatşünaslar üçün yeni olan məsələlər çoxdur. Tanınmış ədəbiyyatşünas alımlərimiz «Ədəbiyyat qəzeti» və başqa mətbu orqanlarda bu dərin məzmunlu kitabın məziyyətləri haqqında ətraflı söz açıb, onu yüksək qiymətləndiriblər. Qənaətimə görə 60 illik yubileyinizi bundan mənalı töhfə ola bilməzdi.

Qardaşım, fevralın 21-də göndərdiyiniz «Cəlil Məmmədquluzadə» («Əcəmi» nəşr., 2009), «Cəlil Məmmədquluzadə. Mühiti və müasirləri» (Naxçıvan – 2009) və sizə həsr olunmuş «Ömrün illəri və izləri» («Elm və Təhsil» – 2009) adlı möhtəşəm kitabları minnətdarlıqla aldım. İlk iki kitabla bağlı onu deyə bilərəm ki, siz nəinki doğma respublikamızda, eləcə də İranda, Türkiyədə və İraqda da Cəlil Məmmədquluzadənin ən müqtədir tədqiqatçısı kimi tanınırsınız. Bu bir həqiqətdir ki, indi Cəlil Məmmədquluzadədən söz düşəndə göz öünüə ilk gələn siz olursunuz. Mənə qalırsa, alim üçün bundan böyük xoşbəxtlik düşünmək çətindir.

---

\* Bax: «Ədəbiyyat qəzeti», 05.03.2010.

O ki qaldı sizin 60 illik ömür yolunuzdan, yaradıcılığınızdan bəhs edən 656 səhifəlik «Ömrün illəri və izləri» kitabına, bu kitabdan hasil olan qənaətim budur ki, illəri illərə calayıb həyatın mənasını anlamadan uzun ömür sərmək hünər deyil. Hünər həyatı dərk edərək mənalı yaşamaq, özündən sonra iz qoyub getməkdir. Siz bu mənada itən qızılı tapmaq olar, itən vaxtı yox» – deyərək gecəni-gündüzə qatan, usanmadan çalışan, hamı tərəfindən etiraf edilən, barmaqla sayılıcaq alımlərimizdənsiniz.

İsa müəllim, «Ömrün illəri və izləri» adlı kitabda görkəmli alımlərimizin məqalələri gördüyüünüz miqyaslı işlərdən söz açır, kompas kimi həqiqəti göstərir, ömür yolumuza və yaradıcılığımıza işıq tutur. Sizi bir alim, etibarlı dost, nüfuzlu şəxsiyyət kimi daha yaxından tanımağa yardımçı olur. Kitabda yaradıcılığınızı həsr etdiyim «Əbədiliyə aparan yoluñ yorulmaz yolçusu» (bax: «Ədəbiyyat qəzeti», 6.06.2008) adlı məqaləmə də yer ayırdığınıza görə sizə və kitabın tərtibçisi Aypara Behbudovaya təşəkkür edirəm. Haqqınızda ürək sözlərimi həmin məqalədə aşkarladığımdan bu məktubda sonralar qəlbimə hakim kəsilən duyğularımı, qənaətlərimi bölüşdurməklə kifayətləndim.

Hörmətli İsa müəllim, istər rəhbərlik etdiyiniz Naxçıvan Dövlət Universitetində, istər mənim çalışdığınım Ədəbiyyat İnstitutunda, istərsə də Folklor İnstitutunda Müdafiə şuralarının yığıncaqlarında tez-tez görüşürük. Bəzən eyni disertasiya işi üzrə opponent olur, təmasda olmaq fürsətindən faydalانırıq. Etiraf edim ki, sizin Müdafiə şurasının sədri və ya opponent kimi çıxışlarınız, məntiqi ümumiləşdirmələriniz, ədəbiyyatşunaslıq elminin dərin qatlarına nüfuz etməyiniz məni həmişə həm heyran edib, həm də yaxşı mənada düşündürüb. Cavabını tapanda qürur hissi keçirmişəm. Məlum olub ki, siz, eləcə də indi tanınmış alımlərimiz Teymur Kərimli, Nizaməddin Şəmsizadə, Vilayət Quliyev,

---

---

### *Tarixə çevrilən yaddaş*

Məhərrəm Qasımlı, Bəhlul Abdulla, Kamran Əliyev, Alxan Bayramoğlu, Zaman Əsgərli, Muxtar İmanov və başqaları elm məbədi, Nizami adına Ədəbiyyat İnstitutunda aspirant olmuş, Məmməd Arif, Həmid Araslı, Məmmədcəfər Cəfərov, Mirzə İbrahimov, Kamal Talibzadə, Əziz Mirəhmədov, Şıxəli Qurbanov, Mirzağa Quluzadə, Yaşar Qarayev, Məmmədhüseyn Təhmasib, Azadə Rüstəmova, Qasım Qasimzadə, Kamran Məmmədov və onların yadigarı Bəkir Nəbiyev kimi korifey alımlarımızdən, elm fədailərindən dərs almış, mükəmməl məktəb keçmiş, onlara layiq alim kimi yetişmişsiniz. Məni sevindirən odur ki, siz müəllimlərinizin xalq üçün gərəkli işlərini üzəagliyi ilə davam etdirərək özünüz də elm fədaisinə çevrilmişsiniz. Qoy ədəbiyyatşunaslıq elmi-miz naminə qələminiz və zehniniz bundan sonra da kəsərli olsun! Heç vaxt həvəsdən düşməyəsiniz. Sizə möhkəm cansağlığı, könülxoşluğu diləyən

**Qəzənfər PAŞAYEV,**  
05.03.2010

---

\* Bax: İnqilab Nadirli. Muğamlı dünyam, Bakı, 2010, 152 səh.

## «MUĞAMLI DÜNYAM»IN MÜƏLLİFİ İNQİLƏB NADIRLİYƏ MƏKTUB\*

*Hörmətli İngilab müəllim!*

Yazıcı Rasim Gənzəlinin «Divani hikmət»də tanınmış müğənni Nuriyə Hüseynovaya həsr etdiyi «Qəlbi asiman kimi» kitabının təqdimat mərasimində mənə ərməğan etdiyiniz «Muğamlı dünyam» (Bakı, 2010) kitabınızı əvvəlcə oxumaqdan çəkindim. Nə gizlədim, qorxdum ki, sevimli şairimiz Bəxtiyar Vahabzadənin «Muğam» poemasından aldığım ləzzəti itirəm. Bu etirafıma görə məni bağışlayın. Etiraf ədalətin bərqərar olmasında insana rahatlıq gətirir. Nə isə...

Kitabınızı, xüsusən də kitabda yer alan «Doğma muğamatım» poemanızı maraqla oxudum. İlk təəssüratım və qənaətim bu oldu ki, müğamlarımızla bağlı əsərlər, sizdə olduğu kimi, əruz vəznində yazınlarda daha uğurlu olur. İkinci təəssüratım o oldu ki, poemanızı oxuyanlar müğamlarımız, onların şöbə və guşələri haqqında tam bilik əldə edəcək, çox şey qazanacaqlar. Ən başlıcası isə odur ki, kitabınız dərs vəsaiti kimi istifadə edilə bilər.

İngilab müəllim, kitabın redaktoru, əməkdar artist, tarzən Valeh Rəhimovun doğru olaraq qeyd etdiyi kimi, poemada müəyyən məqamlarda möhtəşəm muğam ümməmanına baş vuraraq, onun mahir dalğıcına çevrilir, muğam dünyasının əlçatmaz dərin qatlarına enir, «Hər qətrəsi bir sənət incisi, hər damlaşsı atəş olub ürəkləri yandıran» (Bəxtiyar Vahabzadə) ecazkar aləmdən xəbər verirsiniz.

Möhtərəm Prezidentimiz İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın davamlı qayğısı sayəsində müğamatınızın inkişaf etdiyi zəmanəmizdə hərə bu sahəyə bacarığı müqabilində yardımçı olsa, müğamlarınızın dünya şöhrəti daha da artar, get-gedə çiçəklənər.

Mən sizin «Muğamlı dünyam» əsərinizi, hər şeydən əvvəl, bu baxımdan qiymətləndirir, təqdir edirəm. Muğamlarımızın gözəl bilicisi, xalq artisti Əlibala Məmmədovun əsərinizə yüksək qiymət verməsi sevindiricidir: «Hələ indiyə qədər heç kəs muğamlara və muğamata bu cür obyektiv, hərtərəfli, tam və yüksək qiymət verməyib».

Kitabınızı oxuyanlar görəcəklər ki, ustad sənətkarın sözlərində böyük həqiqət vardır.

İnqilab müəllim, poemada yeddi əsas muğamdan: «Rast», «Şur», «Zabul-Segah», «Bayatı-Şiraz», «Çahargah», «Hümayun», «Şüstər», eləcə də altı digər muğamdan: «Mahur-Hindi», «Bayatı Qacar», «Şahnaz», «Orta Mahur», «Rəhab», «Nəva» (Bayatı-Kurd, Dəşt) və Zərbi muğamlardan söhbət açırsınız. Hər bir muğamı, onun şöbə və guşəsini ürəyəyatan poetik dillə ayrı-ayrılıqlıda tərənnüm edirsiniz. Müqayisə üçün deyək ki, Bəxtiyar müəllim yanğı və ilhamla yazılmış «Muğam» poemasında yalnız 7 əsas muğamı tərənnüm etmiş, onların şöbə və guşələrindən, eləcə də digər altı muğamdan və zərbi muğamlardan söz açmamışdır.

Maraqlıdır ki, dahi Üzeyir Hacıbəyov 1938-ci ildə aşıqların II qurultayında çıxışında göstərirdi ki, bütün aşiq havaları «Şur» üzərində qurulub. Bu, bir daha muğamların sahilsiz ümmana bənzəməyindən xəbər verir.

Poemanızda mənə tapıntı təsiri bağışlayan maraqlı bir cəhəti də qeyd etmək istərdim. Hər bir muğamı, onun şöbə və guşəsini tərənnümə başlamazdan əvvəl, həmin muğamla bağlı «Oxu bülbül» başlığı ilə iki misra verməklə oxucunun diqqətini həmin muğama yönəldirsiniz:

*Oxu bülbül, «Segah» üstə, çiçək açsın yenə güllər,  
Ovsunlaşın ürəkləri nəğmə deyən şirin dillər.*

\* \* \*

*Oxu bülbül, «Şüştər» üstə, qoy kamanum gəlsin dilə,  
Nalə etsin, saf eşqimi bəyan etsin doğma elə və s.*

Bundan sonra isə muğamın tərənnümünə keçirsiniz:

*«Rast»ın şahlıq dünyasında sehrli bir aləm varmış,  
Müdriklərin müdrikiymiş, kama çatmış ixtiyarmış.*

Sonrakı misralarda «Rast»ın bütün şöbə və guşələrini poeziyanın şirin dili ilə tərənnüm edirsınız. «Vilayəti», «Dilkəş», «Kürdü», «Hüseyni», «Üşşaq», «Raki-Hindi», «Əraq», «Novruz-Xara», «Xocəstə», «Rak Xorasan», «Qərayi», «Deyri» və s. Hətta qəzəlin son misrasında «Rast»ın qədim adı «Yegah»ı yada salırsınız.

Kitabda bütün muğamları, onların şöbə və guşələrini tərənnüm etməklə oxucuları muğam aləmi ilə əməlli-başlı tanış edirsınız.

İnqilab müəllim, poemanızın başlıca məziyyətlərindən biri də artıq dediyim kimi, odur ki, muğamatdan dərs deyən sənətkarlarımız gənclərlə iş zamanı kitabınızdan dərs vəsaiti kimi istifadə edə bilərlər. Bu, böyük uğurdur.

Sizə yaradıcılığınızda yeni-yeni nailiyyətlər, cansağlığı diləyən

**Qəzənfər PAŞAYEV**

## **PROFESSOR AĞAVERDİ PAŞAYEVƏ MƏKTUB**

*Əzizim Ağaverdi müəllim!*

Tanış olduğumuz gündən, qohum olmasaq da, bir-birimizə «Əmioğlu» deyə müraciət edirik. Telefon zəngimə cavab verəndə də, mənə telefon açanda da elə tərzdə əmioğlu deyirsiniz ki, hiss edirəm siz də mənim kimi tanışlığımızdan, az qala dostluq həddinə çatan isti münasibətimizdən məmnunsunuz. Mən münasibətlərimizdən qürur duyuram. Ona görə ki, Azərbaycanın ən gözəl ziyalılarından birinin «əmioğlusuyam».

Əmioğlu, Siz xoşbəxt insansınız. Təkcə ona görə yox ki, professorsunuz, yüksək fəxri adınız var. İllərdən bəridir ki, xalqımızın mədəni həyatında hissediləcək rol oynayan, mənəvi dəyərlərimizin qorunması və təbliğində xüsusi xidmətləri olan böyük bir kollektivə qüsursuz rəhbərlik edirsınız. Siz bir də ona görə xoşbəxtsiniz ki, Sahib kimi oğlunuz – davamçıınız vardır. Doğrudur, xoşbəxtlik nisbi və ötəri olur. Lakin çinlilərin müdrik kəlamında deyildiyi kimi, əbədi xoşbəxtlik də var. Bu, hər adama nəsib olmayan o xoşbəxtlikdir ki, insan övladlarından yarısın, canı sağ olsun.

Əmioğlu, mən də hamı kimi gənc muğamatçıların İkinci Muğam müsabiqəsini böyük sevinclə izləyirdim. (Müsabiqədə Güney Azərbaycandan olan gənc xanəndənin iştirak etməsi məni xüsusilə sevindirdi. Bu, birliyimizin ən bariz nümunəsi idi.)

Çox məsul, bütün dünyanın izlədiyi müsabiqənin tarzəni oğlunuz Sahib idi. Səmimiyyətlə deyirəm, müsabiqədən sonra Sahib otaylı-butaylı bütöv Azərbaycanın oğlu oldu. Mənə görə müsabiqədə ən böyük imtahani Sahib verdi və muğamat biliciləri – yüksək ixtisaslı mütəxəssislərin yanında üzünüüzü ağ elədi. Sahib coşaraq virtiozcasına çalanda, sürəkli alqışlar möhtəşəm salonun divarlarını silkələyəndə, operatorlar hərdən sizi göstərirdilər. Həmin anda sizin sıfətinizi

bürüyən məmnunluğu, xoşbəxtliyi zaman keçdiyindən indi sözlə ifadə etmək iqtidarında deyiləm.

Əmioğlu, burada sizə də yaxşı məlum olan bir məsələdən də söz açmaq yerinə düşərdi. Bildiyiniz kimi, Sovet rejimi xalqın milli olan nəyi varsa unutdurmağa çalışırdı. «Oxuma tar, oxuma tar, səni sevməz proletar» elə belə yaranmamışdı?! Həftədə bir dəfə bazar günləri saat 14–15 arası bir saatlıq muğamat konserti olardı. Əlbəttə, o mühitdə tarzənlərin yetişməsi də müşkül məsələ idi. Yaxşı tarzənləri barmaqla saymaq olardı. İndi zəmanə dəyişib.

Ölkə rəhbərliyinin ardıcıl qayğısı sayəsində Muğam sənəti və muğamat çiçəklənmə dövrünü yaşayır. Gənc tarzənlər günü-gündən çoxalırlar. Belə bir mühitdə parlamaq, başqalarından fərqlənmək, xalq tərəfindən etiraf edilmək istedadların payına düşür. Sahib istedad sahibidir. Təkcə muğamatsevərlərin deyil, ümumiyyətlə, musiqisevərlərin sevimliyi olan Sahib fəxr edilməyə layiq övlad və tarzəndir.

Əmioğlu, mən Sahib haqqında bir qədər çox danışdım. Səbəbsiz deyil. Məncə valideyn üçün övladının uğurları barədə eşitməkdən böyük həzz mənbəyi ola bilməz.

Sizin haqqınızda onu deyim ki, mən sizin ziyalılar və ictimaiyyət arasında etiraf edilən ziyalı, öz sahəsinin gözəl bilicisi olduğunuzu bilirdim. Lakin Sahibin toyunda gördüm ki, ictimaiyyət arasında böyük nüfuza malik dəyərli şəxsiyyətsiniz. Sevindim və fəxr etdim. Sahibin toyu mənim və həyat yoldaşım Arəstə xanım üçün bir də ona görə əlamətdar oldu ki, bizim toyumuz da 8 noyabrda (1969) olmuşdu. Beş övladımız vardır. Hamisənin evi-eşiyi, uşaqları vardır.

Yaradandan arzu edirəm ki, Sahib də ailəsi ilə xoşbəxt olsun. Nəvə-nəticə sahibi olasınız. Həyatınız xoşbəxtliklərlə dolu, ruziniz bol, ömrünüz uzun olsun.

*Hörmət, ehtiram və məhəbbətlə*

*Əmioğlu*

*Prof.Qəzənfər PAŞAYEV*

*14 yanvar 2011-ci il*

## HÖRMƏTLİ BƏKİR MÜƏLLİM!

Sağlığında klassikləşən, Azərbaycan xalqının iftixarı, dahi şəxsiyyət «Üzeyir bəyin izahlı ömürnaməsi» kitabınızın əlyazmasını oxuyub qurtardım. Üç il üzərində sərasər işlədiyiniz bu möhtəşəm kitabın korrekturasını 10 günə zorla tamamladım. Kitabı oxuyub qurtaranda incəsənət sahəsində çox az biliyə malik olduğumu dərk etdim. Sovet sisteminin dəhşətlərini bir daha anladım. Allah sizə cansağlığı versin. Qalan ömrünüzün də gümrah keçməsini yaradandan təmənna edirəm.

Nə yaxşı ki, kitabın əlyazmasını mənə etibar etdiniz. Cox şey öyrəndim. Bir məsələ mənə qaranlıq qaldı. Deyilənlərə görə Firidun bəy Gəncədə öldürüləndə, Nərimanov Üzeyir bəyi öz evinə gətirir ki, ona toxunmasınlar. Təəssüf ki, Üzeyir bəylə Nərimanovun münasibətləri barədə kitabınızda elə bir məlumata rast gəlmədim. Cox istərdim Azərbaycanın ağır vaxtlarında hər ikisi Bakıda fəaliyyət göstərən bu iki tarixi şəxsiyyətin münasibətlərinə dair kitabınızda nəsə olaydı. Mən bu barədə professor Paşa Əfəndiyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» («Maarif» nəşriyyatı, 1992, səh. 380) kitabında belə bir maraqlı məlumatı oxumuşam. «1913-cü ildə Ü.Hacıbəyov «Əsli və Kərəm» operasını yazmışdır. Opera tez bir zamanda tamaşaçıların rəğbətini qazandı... N.Nərimanov operaya resenziya yazdı. Ü.Hacıbəyovun istedadını yüksək qiymətləndirdi, xüsusilə xalq yaradıcılığına həssas və dahiyanə münasibət N.Nərimanovu heyran qoydu. N.Nərimanov operanın əsasına qoyulan dastandan söhbət açdı, xalq ideallarının üzvlüyünü heyrətliklə şərh etdi».

*Dərin hörmət və ehtiramla*

**Qəzənfər PAŞAYEV,**  
*Bakı – 14.02.11*

## **ƏZİZ QARDAŞIM SÜBHİ!**

«Qardaşlıq» dərgisinin 50-ci sayı əlimə çatdı. Sizə çox-çox minnətdaram.

Qardaşım, adətim üzrə dərgini alanda ilk öncə onu vərəqlədim. Ünsiyyətdə olduğum və ya tanışığım nə qədər dəyərli insanlar əbədiyyətə qovuşublar. Deməli, mənim nəslimin də yarpaqtökən çağrı başlayıb. İstər-istəməz qəlbimdən keçdi. Ömrün yarpaqtökən çağrı o qədər də ürəkaçan bir şey deyilmiş. İllərlə qəlbən bir olduğun dostlarının, qohum-əqrəbanın itkisi, nisgili, qocalığın təəssüfü insana rahatlıq vermir. Dərgidə ürəkağrısı ilə haqqında söhbət açılan Dr. Mərdan Əlini də, Əbdürəhman Qızılıayı da yaxşı tanıyırdım. Mövlud Taha Qayaçı isə gənclik dostum idi. Dr. Mərdan Əli ilə tanışlığımın tarixçəsi maraqlıdır. Mən bu barədə «Altı il Dəclə-Fərat sahillərində» (Bakı – 1985, Bağdad – 1996, ərəbcə) kitabımda yazmışam. 1973-cü ilin əvvəllərində Dr. Rza Dəmirçi mənə dedi ki, «Qardaşlıq» dərgisində məclis olacaq. Səni də dəvət edirik. Azərbaycan şairlərinin şeirlərindən oxuyarsan. Görüşə xüsusi hazırladıdım. Məclis fevral (Şubat) ayının 2-də baş tutdu. Bir çox şeirlər oxudum. M.Ə.Sabirin «Əzrailin istefası» şeirini oxuyanda hamı əlini əlinə vurub güldü. Xahiş etdilər ki, şeiri bir də oxuyum. Məlumdur ki, M.Ə.Sabir bu şeirində bəzi naşı təbibləri tənqid atəşinə tutur... Əzrail istefaya çıxmağı barədə ərizə verir. Ərizədə göstərir ki, o bir nəfər ölməlinin canını alınca, həkimlər neçə-neçə ölməməli adamın axırına çıxırlar. Günahı da qoyurlar onun boynuna... Şeiri oxuyub qurta-randa yenidən gülməyə başladılar. Hətta gözlərindən yaş gələnlər də oldu. Sən demə Bağdadın ən böyük «Mədinət tubb» xəstəxanasının – «Tibb şəhərciyi»nin baş həkimi də əyləşənlər arasında imiş.

Bu, Dr. Mərdan Əli idi. Bu arada onun sağlığına badə qaldırıran və zarafatla naşı təbiblər barədə tədbir görməyi tövsiyə edənlər də oldu. İndi «Qardaşlıq» dərgisindən məlum olur ki, 1973-cü il fevral ayının 2-də Dr. Mərdan Əlinin 50 yaşı tamam olurmuş. Məclis də bu münasibətlə qurulubmuş. Allah ona rəhmət eləsin!

Əbdürrəhman Qızılayla da «Qardaşlıq» nadisində tanış olmuşduq. O vaxtlar Universitetlərə təzə qəbul olunmuş tələbələrlə eylül ayında «Qardaşlıq»da görüş keçirilərdi. Əbdürrəhman görüşlərdə mahnilər oxuyardı. Hiss edirdim ki, xalq gənc müğənnini çox sevir. Onunla sonralar 1994-cü ildə Füzulinin 500 ilik yubileyində Bilkənd Universitetində, İstanbulda İraq-türkman Mətbuat konfransında görüşdük. Yaxşı yadımdadır Mehmet Özbəklə gözəl mahnilər oxudular. 2008-ci ildə hər ikisini Bakıya «Kərkük gecəsi»nə dəvət etdik. Möhtəşəm konsert verdilər. «İctimai TV»də çıxış etdilər. Tamaşaçılar bir daha şahid oldular ki, Azərbaycan musiqisi ilə İraq-türkman musiqisi arasında elə bir fərq yoxdur. Əbdürrəhmanın qəbri nurla dolsun. 50 il sənət yolunda can qoyan Mehmet Özbək isə 100 yaşasın! Azərbaycan musiqi-sevərləri onu yaxşı tanıyır və sənətini yüksək qiymətləndirirlər.

O ki, qaldı Mövlud Taha Qayaçıya, onunla dostluğumuz 1965-ci ildən davam edib. Bakıda əsərlərini çap etdirmişəm.

Xüsusən «Dayı Mehdi» hekayəsi oxucuların çox xoşuna gəlib. İki dəfə Bakıya dəvət etmişdim. Azərbaycan Yaziçılar Birliyinin üzvü seçilmişdi. Ölümü barədə oğlu telefon açaraq məlumat verdi. Bizlərdə də, sizlərdə olduğu kimi dünyasını dəyişən dəyərli insanlara ehtiram borc sayılır. Mənim «Borcumuzdur bu ehtiram» kitabım bütövlükdə ehtirama layiq insanların əziz xatirəsinə həsr olunub. Onların arasında Türk Dünyasının böyük oğlu İhsan Doğramacı, Sinan Səid, Əbdülvahid Kuzəçi oğlu, Əbdüllətif Bəndəroğlu vardır.

(Kitabı sizə göndərmışəm.) Mövludun ölüm xəbərini eşidən kimi «Ədəbiyyat qəzeti»ndə «O da Bakı həsrəti ilə yaşayır-dı» (6.05.2011) adlı məqalə və 1982-ci ildə həmin qəzetdə çap etdirdiyim «Dayı Mehdi» hekayəsini yenidən dərc etdirdim. Bu əsər adət-ənənənin, məişətin, etnoqrafiyanın ən bariz nümunəsi olmaq baxımından qiymətlidir.

Qəzetdən bir nüsxə sizə göndərirəm, münasib bilsəniz «Qardaşlıq»da çap edin.

Qardaşım, sizə telefonda anlatdığını kimi, hər biri 500 səhifəni içində alan 7 cildlik «Seçilmiş əsərlər»imi çapa hazırlamışam. Gələn il 75 yaşım tamam olacaq. Bilirsən ki, get gedə ömrə ümidi azalan yaradıcı adamlar təsəllini qoyub gedəcəyi əsərlərdə tapırlar. 7 cildliyin 3 cildi İraq-türkman folkloruna, ədəbiyyatına, folklorşunaslara, İraq-türkman ləhcəsinə və s. həsr olunub. Artıq sizinlə, Erciyes Universitetinin professoru Mustafa Arqunşah və professor Mahir Naqiblə danışaraq qərara gəldiyimiz kimi, üç cildin hər birinin redaktoru biriniz olacaqsınız. Onu da deyim ki, 7 cild-dən əlavə bir cild də olacaq. Həmin cild mənim yaradıcılığımı həsr olunmuş məqalələri əhatə edəcək. Orada sizin də, professorlar Mahir Naqib, Mustafa Arqunşah, İsa Özqan və başqalarının da məqalələri yer alacaq.

Qardaşım, Məhəmməd Bayat Bakıya gəlib. Bağdadda çıxan «Qardaşlıq» və «Türkman eli» dərgisini də gətirib. «Qardaşlıq»da Əta Tərzibaşı və Sizin Mövlud haqqında yazınızı oxudum. Sağ olun! «Türkman eli» dərgisində (№32, 2010) prof. Dr. Mahir Naqibin ərəbcə mənim haqqımda «Kərkük sevdalı azərbaycanlı elm adamı» adlı böyük bir məqaləsi çıxıb. Telefon açaraq minnətdarlığını bildirdim.

Qardaşım, kiçik xalqın faciəsi böyük olur. Nə yaxşı ki, kiçik xalqın ümid və güvənc yeri olan Sizlər kimi ziyalıları vardır. Allah sizi qorusun!

---

---

*Tarixə çevrilən yaddaş*

Qardaşım Sübhi, Sizlərə olan məhəbbətim o qədər böyükdür ki, məktubuma son qoya bilmirəm. İnanın ki, bu sonsuz məhəbbətim sahilsiz ümməna bənzəyir. Bir sözlə, bu sevda ölüncədi.

*Hörmət və ehtiramla*

**Qəzənfər PAŞAYEV**

27.06.2011

## **ƏZİZİM SABİR MÜƏLLİM!**

Sizin məsləhətləriniz həmişə mənim üçün gərekli olub. Hələ mən onu demirəm ki, Sizin məsləhətinizlə yazılan və yaxından köməyinizlə çox böyük tirajla çap olunan «Altı il Dəclə-Fərat sahillərində» kitabı mənim taleyimdə böyük rol oynayıb.

Qardaşım, bildiyin kimi 2012-ci ilin avqust ayında mənim 75 yaşım tamam olacaq. Allahın köməyi ilə yeddi cildlik əsərlərimi çap etdirəcəm. Bütün cildlər çapa hazırlıdır. Gələn ilin Novruz bayramına qədər işiq üzü görəcəklər.

Sabir müəllim, bilirsınız ki, mənim yaradıcılığımıla bağlı Azərbaycanda, İraqda, Türkiyədə və İranda xeyli sayda məqalələr yazılıb. Onları həyat yoldaşım toplayıb və (adətən, qadınlar ömür-gün yoldaşlarının fəaliyyəti ilə bağlı məsələlərə ərlərini itirdikdən sonra, özü də yana-yana girişirlər. Arəstə xanım bu mənada tez ayılıb) tərtib etmişdir. Gələn il onları da ayrıca kitab kimi buraxmaq fikrindəyəm. Kitabda mətbuatda çıxmayan bir ədəd də yazı yoxdur. Bu yazılar arasında Sizin kimi qələm sahibinin yazısının olmaması, həqiqətən də, məni kədərləndirir. Yəqin eyni hissi siz də mənimlə bağlı keçirirsiniz. Siz hələ xeyli cavansınız. Səhvimizi düzəltməyə imkanımız olacaq.

Qardaşım, şair, yazıçı, dövlət xadimi, fəal ictimaiyyətçi kimi işinizin çox olduğunu bilsəm də, «Ömrün əbədiləşən illəri» adlandırmaq istədiyim bu kitaba «ÖN SÖZ» yazmayı və redaktorluğunu boynunuza götürməyi arzu edirəm. Sizin sözünüzün və qələminizin dəyərini bildiyimdən bu təmənnadayam.

*Hörmətlə*

**Qəzənfər PAŞAYEV**

*Bakı – 30.06.2011*

*P.S. Sabir müəllim kitabın redaktorluğunu boynuna götürdü və  
ona «Milli qeyrət» adlı sanballı ön söz yazdı.*

## **PROFESSOR VİLAYƏT QULİYEVƏ AÇIQ MƏKTUB\***

*Hörmətli Vilayət müəllim!*

Yenicə çapdan çıxmış «Polşada Azərbaycan siyasi mühacirət irsindən» adlı kitabınızı maraqla oxudum. Bəri başdan deyim ki, mən belə kitabları tərtib hesab etmirəm. Nə qədər arxiv materialından istifadə edibsiniz. Mən Polşa—Azərbaycan ədəbi əlaqələrinə dair bir çox mənbələri, eyni zamanda professor Murtuz Sadıqovun, filologiya elmləri doktoru Gülər Abdullabəyovanın və sizin əsərlərinizi oxumuşdum. Lakin iki ölkə arasındaki ədəbi-siyasi əlaqələrin belə dərin olduğunu təsəvvürümə gətirə bilməzdim. Tarixi faktlarla zəngin olan belə bir kitabı oxucu və tədqiqatçılara ərməğan etdiyinizə görə sizə «minnətdarıq» demək azdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpası yolunda mühacir fəaliyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin, eyni zamanda onun silahdaşları, məslək dostları Mirzəbala Məmmədzadə, Nağı Bayramlı və başqalarının Polşada apardıqları mücadilə haqqında araşdırmanızı, bu görkəmli insanların həmin illərdə Polşada yazüb çap etdirdikləri məqalələri maraqla oxudum. Həm də mühacir soydaşlarımızdan polkovnik İsrafil bəy İsrafilbəyovun Azərbaycan Cümhuriyyəti ordusu barədə, polkovnik Cahangir bəy Kazımbəyovun Gəncə üsyani haqqında yazmış olduqları məqalələri... Deməyi özümə borc bilirəm ki, təqdim etdiyiniz məqalələr o dövrün siyasi mühacirləri, Azərbaycan istiqlalı düşüncəsini sönməyə, oləziməyə qoymayan və bu yolda həyatlarını fəda etmiş insanlarımız barədə obyektiv, son dərəcə ibrətamız bilgi verir. Necə ki, vaxtilə azərbaycançılıq düşüncəsinin dönməz ideoloqlarından olan Əhməd bəy

---

\* Bax: «Ədəbiyyat qəzeti», 15.07.2011.

Ağaoğlu, Həsən bəy Zərdabi haqqında yazdığınız kitablar-da həmin tendensiyaları daha qabarlı şəkildə önə çıxarmışınız... Vilayət müəllim, siz o azsaylı ədəbiyyatşunaslardanınız ki, xarici işlər naziri işləyəndə də, səfir işlədiyiniz zaman kəsiyində də ədəbiyyat aləmindən heç vaxt ayrılmamışınız, ədəbiyyatla yaşamışınız. Bunun məntiqi nəticəsi olaraq elm aləmində boy-a-başa çatığınız Ədəbiyyat İnstitutunun alimləri ilə birgə yazdığınız «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı» adlı əsərə görə keçən il Dövlət mükafatına layiq görülübünüz. Uğurunuza sevinirik. Qardaşım, mən sizin ədəbi əlaqələrə bağlılığını və bilik səviyyənizi 28 il öncə Rauf İsmayılovun «Fransız–Azərbaycan ədəbi əlaqələri» mövzusunda doktorluq dissertasiyasının müzakirəsində görmüşdüm. Gənc olmağıniza baxmayaraq, yekun sözü demək sizə həvalə olunmuşdu. Biz sizin yaradıcılığınızı həmişə maraqla izləyirik. «Azərbaycan» jurnalı, «Ədəbiyyat qəzeti», «525-ci qəzet» və başqa mətbu orqanlarda çıxan yazılarınızı oxuyur və bəhrələnirik. Polşaya dair silsilə yazınızı xüsusi vurğulamaqla, həm səmərəli diplomatik fəaliyyətinizə, həm də xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən dəyərli əsərlərinizi uzun illər xaricdə işləmiş bir adam kimi yüksək qiymətləndirirəm. Azərbaycan–Polşa mədəni-ədəbi, siyasi-ictimai əlaqələrinin inkişafındakı xidmətlərinizə görə Polşanın ən yüksək «Komandor» ordeni ilə təltif olunmağınız zəhmətinizin haqlı bəhrəsidir.

«Ədəbiyyatda Nobel mükafatları laureatları», «Səməd Ağaoğlu. Hekayələr, memuarlar», «Əhməd bəy Ağaoğlu. Seçilmiş əsərləri», «Behbudxan Cavanşirin məhkəmə prosesi», «Azərbaycan Paris sülh konfransında», «Son illərin yazıları» kimi tərtib etdiyiniz və ya qələminizin məhsulu olan bir-birindən maraqlı kitablarınızı Filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli sizin adınızdan mənə hədiyyə

---

---

*Tarixə çevrilən yaddaş*

edib. Hər ikinizə təşəkkür edirəm. Vilayət müəllim, Azərbaycanı təmsil etdiyiniz Macarıstanla bağlı bir nisgili-miz var. Bu nisgili-miz qeyrətli soydaşımız Ramil Səfərovla bağlıdır. Ümid edirik ki, dəyərli bir azərbaycanlı kimi onun hüquqlarının bərpa olunmasında əlinizdən gələni əsirgə-məyəcəksiniz. Sizə diplomatik fəaliyyətinizdə və yaradıcı-lığınızda yeni-yeni uğurlar diləyirəm. Allah sizi qorusun!

*Hörmətlə*

**Qəzənfər PAŞAYEV**

*10.07.2011*

## HÖRMƏTLİ MİRİŞ MÜƏLLİM!\*

Məktubunuzu aldım. Hər şeydən əvvəl, diqqətimi çəkən sizin savadınız oldu. İstər-istəməz ürəyimdən keçdi: Kaş müəllimlərimizin heç olmasa 50 faizi sizin kimi savadlı olaydı! Onda bu xalqın övladlarının gələcəyi barədə narahat olmazdım.

Miriş müəllim, ağrılı-acılı məktubunuzu ürək ağrısı ilə oxudum. Deyirlər: «Göz yaşının nə olduğunu əvvəllər ağlaşmış adam bilər». Kərküklülərdəki bayatıda olduğu kimi:

*Necə dağlar;  
Qarşıda necə dağlar.  
Yetim yanağı bilir,  
Göz yaşı necə dağlar.*

Mən yetimliklə böyümüşəm. On ildən çoxdur ki, qan sızmazı nəticəsində sol gözümün nurunu, demək olar ki, itirmişəm. Mənim də sizin kimi çox kitablarım çıxıb. İraqda yaşayan azərbaycanlıların folkloru və ləhcəsi barədə nəzəri kitablar mənə məxsusdur. Əslində 33 kitabım, saysız-hesabsız məqalələrim çıxıb. Xaricdə: İraq, Türkiyə, İranda da kitablarım çap olunub. Lakin bugünə kimi dövlətimiz mənə bir medal da qiymayıb. 72 yaşındayam. Bununla belə, taleyimdən narazı deyiləm. Büyük Yaradana şükürler oxuyuram. Mətləbiniz mənə aydındır. And olsun Allaha, səhbət açığınız, həqiqətən də, tərifəlayiq, dünyada üzümüzü ağ eləyən o insanlarla nə qohumluq, nə də başqa əlaqələrim yoxdur (Səhbət Mir Cəlal Paşayevin nəslindən gedir – red.). Özüm haqqında təfsilatı ilə ona görə yazdım ki, məsələni başa düşəsiniz. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıram.

*Hörmət və ehtiramla*

**Qəzənfər PAŞAYEV**

*18.12.2008*

---

\*Bax: Hacı Seyid Mirış Bərgüşadlı. Yaxşları yaxşılara tanıdaq. Bakı, 2011, s.122–123.

# HƏQİQƏTİN ÖZÜ

(*MÜSAHİBƏLƏR*)



## AZƏRBAYCANDAKI KƏRKÜK\*

Mahir Naqib 1952-ci ildə İraqın Kerkük şəhərində anadan olub. İlk və orta təhsilini Kerkükdə tamamlayıb. 1966–69-cu illər arasında Bağdadda çıxan «Qardaşlıq» dərgisində çalışıb.

1971-ci ildə təhsil üçün Türkiyəyə gedib. 1975-ci ildə Ankara İqtisadi və Ticarət Elmlər Akademiyasını bitirib. Həmin Akademiyada statistika üzrə ixtisasa yiyələnib. 1985-ci ildə də Qazi Universitetində bazarlama (bazar iqtisadiyyatı) sahəsində doktorluq elmi dərəcəsi qazanıb.

1986–87-ci illərdə Amerikada İxtisasartırma kursunda olub. 1987–90-ci illər arasında Liviyyadakı Ömər Muxtar Universitetində müəllimlik edib, hazırda Türkiyənin Qayseri şəhərindəki Erciyes Universitetində dərs deyir.

— *Mahir bəy, indi sizin Respublikamıza elmi ezamiyyət vaxtiniz qurtarır və insallah, evinizə qayıdacaqsınız. Təəssüratınızı bilmək istərdik.*

— Yenicə yola saldığınız il mənim üçün çox əlamətdar oldu. 12–26 mart, 1992-ci ildə Türk Dünyası Araşdırmları Vəqfi Başkanı prof. doktor Turan Yazqanın təqdirəşayan qeyrətləriylə Bakıda qurulan Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun dəvətlisi olaraq Azərbaycana gəldim.

Hər şüurlu türk üçün 70 il əsarət zənciri ilə boğuşan və türklüyünü qorumaq üçün bütün hiss və düşüncə şirəsini milli sənətinə sərf edən Azərbaycanı görməyin doğurduğu dərin həyəcan təbiidir. Ancaq bir Kerkük türkү üçün Azərbaycanı gəzmək həyəcanlı olduğu qədər də önəmlidir. Çünkü arada 100 ilə yaxın əlaqəsizlik, minlərcə kilometr məsafə və sərhədlər olmasına rəğmən eyni ləhcənin hər iki yerdə də qonuşulması gerçəkdən anlamlı və önəmlidir.

---

\* Bax: «Ədəbiyyat qəzeti», 08.01.1993.

Günümüzə qədər Azərbaycanı ziyarət edən kərküklülərin sayı barmaqla sayılır. Məndən öncəkilər də hər halda şübhə yox ki, mənim qədər həyəcanlanmışdır. Küçədə oynayan azəri balalar hər hallarıyla Kərkük cocuqlarını xatırladır... Başı zərif örpkəli və saçı hörülü yaşılı nənələr bir çox həyat məşəqqəti çəkmiş kərküklü analardan fərqsizdir. Duyduğum fövqəladə həyəcanı günlərcə yönəmədim. Kommunist hərbçilərin tankları altında 1990-da parçalanan azəri şəhidlərinin məzarını ziyarət etdiyim zaman yenə kommunistlər tərəfindən 1959-da şəhid edilən kərküklü türklərin məzarlarını ziyarət edirdim sanki. Bu durumda göz yaşlarını tutmaq mümkün mü?

Bakıda Kərkükü aşağı-yuxarı hər kəs tanıyır və onu bir azəri şəhəri olaraq görürlər.

Azərbaycan televiziyasında düzənlənən söhbətdə də söylədiyim kimi: «Allaha min şükürlər olsun ki, yetmişillik bir çətinlikdən sonra türk Azərbaycan bağımsızlığına qovuşdu və Türkiyədən sonra İraq türklərinə ikinci bir ana vətən oldu».

Kərkükdə doğulub və İraq torpaqlarında ölü uca Füzuli Azərbaycanda bütün əzəmətiylə yaşamaqdadır.

70 il ərzində Azərbaycan-türk ləhcəsinə girən rusca kəlmələri və Kərkük türk ləhcəsinə girən ərəbcə kəlmələri istisna edərsək, iki ləhcənin böyük bir nisbətdə eyni olduğunu görərik. Hər iki ləhcənin Anadolu və türk bölgələriylə olan bənzərliyi, şübhəsiz ki, çoxdur. Amma təsbit etdiyimiz bəzi kəlmələr bu iki türk ləhcəsində eyni şəkildə və eyni yerdə işlədilib, digər türk bölgələrinin bəzilərində mövcud deyildir və ya fərqli anamlarda işlənməkdədir. Təsbit edə bildiyimiz bəzi kəlmələr bunlardır: «Asqırmaq (hapşırmaq), axtarmaq (aramaq), ala (al, tut), arxayın (emin), bala (yavru), cüçə (civ-civ), çıyın (omuz), dava etmək (qovğa etmək), gileyli (şikayətçi), gorbagor (sevilməyən bir ölüünün arxasında söylə-

nilir), güzgü (ayna), gülə (qurşun), iti (sivri, kəskin), kimin (gibi), qurtum (udum), mərc etmək (iddiaya girmək), sən al-lah (birisini yəminə vermək, öyləmi və ya lütfən anlamında), sümük (kəmik), tapmaq (bulmaq), tay (tərəf, yaxa), udmaq (bir oyunu qazanmaq), uduzmaq (bir oyunu qeyb etmək), yiğil-maq (toplanmaq), yiğışdırmaq (toplamaq), yüngül (xəfif).

— *Sizin doğma yurdunuz Kərküklə bağlı Azərbaycanda aparılan tədqiqat işlərindən, bù mövzuda çap olunan əsərlərdən xəbər tutu bilirsinizmi?*

— Bəli, onu deyə bilərəm ki, İraq türkləri bu mövzunun ilk və ardıcıl yorulmaz tədqiqatçısı Qəzənfər Paşayevi 1960-ci illərdən bəri tanırı. Onun ilk yazılarını Bağdadda yayınlanan «Qardaşlıq» dərgisində böyük bir zövq və milli həyəcanla oxumuşlardır. Q.Paşayev İraqda bulunduğu illərdə İraqın həmən-həmən hər yerini gəzmış və bilməsə, türk bölgələrini addım-addım daramış, gördüyü hər şeyi qeyd etmişdir.

Mənim üçün çox xoşdur ki, Bakıda olduğum günlər Qəzənfər müəllim İraq türklərinin folkloru ilə əlaqədar başa çatdırıldığı doktorluq dissertasiyasının avtoreferatını mənə verdi: oxuyub xeyli məmənnun oldum və rəyimi də yazdım.

Q.Paşayevin Kərkük haqqındaki ilk kitabı «Kərkük bayatları» (1968) olub, mərhum Rəsul Rza ilə birlikdə Bakıda yayınlanmışdır. Azərbaycan türk xalqı üçün ciòğır açan bu kitab sayəsində Kərkük dəki soydaşlarını və folklorunu tanıya bilmüşdi. Bunu «Arzu-Qəmbər» dastanı (1971), «Kərkük mahnıları» (1973), «İraq – Kərkük atalar sözü» (1978), «Altı il Dəclə-Fərat sahillərində» (1985), «İraq-türkman folkloru» (1992) əsərləri təqib etmişdir Eyni qonuda Q.Paşayevin yayınladığı çeşidli məqalə və incələmələri də buraya əlavə etsək, qarşınızda uzun illər zəhmətinin layiqli bəhrəsini boyaboy görmüş olarıq.

Qəzənfər Paşayev Kərkük də münəvvərlər tərəfindən tənindığı qədər Türkiyədə də tanınmaqdadır. Türk millətinin

keçirdiyi ən zor və çətin illərində belə Türkiyədə şüurlu bir kütlə Türkiyə dışındaki türklərin kültürü ilə yaxından əlaqədar olmuşdur. Necə ki, bəzi ədəbi dairələrdə bir azəri tədqiqatçısı olan Q.Paşayevin Kərkük folklorunu tükənməz bir şövqlə incələməsi türk dünyasının bütünlüyü və bərabərliyi qonusunda bir örnək təşkil etmişdir.

İsa Özqan Türk Kültürünü Araşdırma İnstitutu tərəfindən ardıcıl yayınlanan «Türk kültürü» adlı məşhur və mümtaz dərgisində Q.Paşayevin «Kərkük folkloru antologiyası» əsərini belə tamamlamışdır: «Q.Paşayev Kərkük türklərinin folkloru, ədəbiyyatları, tarixi, qısaca onlar haqqında müxtəlif yerlərdə çıxmış kitab və məqalələri təqib edərək bu qiyamətli əsəri ortaya qoymuşdur».

Şəxsən Qəzənfər müəllimlə keçən ilin mart tarixində Bakıya ziyarətim sırasında tanış oldum. Ankaraya dönər-dönməz İraq Türkləri Kütür və Yardımlaşma Dərnəyinin yayınladığı «Kərkük» dərgisinə verdiyim «Azərbaycandakı Kərkük» adlı məqaləmdə Q.Paşayevdən belə söz açdım: «Ziyarət etdiyim bir çox azərinin evində Paşayevin Kərkük folkloru ilə ilgili bir kitabına rastladım... Paşayev Kərkük türk xalq gələnəgəinin sadəcə özü deyil, ailəsi ilə də yaşamaqdadır. Yeddi yaşındakı sevimli oğlu Muradın Kərkük bulmacalarını (tapmacalarını) əzbər bildiyini görünçə sevincdən göz yaşlarını tutmadım. Həsrətlə özümdən soruştum: «Əcəba, bu gün Kərkükdə neçə cocuq bu bulmacaları Murad kimi bilməkdədir?»

İkinci ana vətənim olan Azərbaycana bu ziyarətimdə isə, qeyd etdiyim kimi, Q.Paşayevin doktorluq avtoreferatını gördüm və incələdim. Əsərin bu sahədə yayınlanan bəzi çalışmalardan dörd fərqli xüsusiyyəti vardır. Hər şeydən əvvəl, müəllifin bu günə qədər yazmış olduğu öncəki əsərlərinin nəticəsini burada görmək mümkündür. İkincisi, özündən əvvəl heç kimsə bu geniş mövzunu elmi bir şəkildə tək əsərdə

bir araya gətirməmiş və belə tutarlı bir biçimdə təsnif etməmişdir. Daha sonra, bu günə qədər İraq türklərinin folklor qaynaqlarını qələmə alanların çoxu həmin əsərləri toplamaq və qeydə almaqla kifayətlənmişlər. Halbuki, Q.Paşayev bu əsərində toplamaq, təsnif və qeydə almaqla yanaşı, daha iki önəmlı əlavə etmişdir: folklor təcrübəsindən istifadə edərək təsbit etdiyi hər folklor vaqiəsini təhlil və özünəxas elmi-ədəbi bir üslubda təfsir vermişdir; Kərkük türk folkloru ilə müqayisə etmiş və bu müqayisədən çox önəmlı və nəzərə çarpacaq nəticələr çıxarmışdır. Nəhayət, əsərinin qaynaqlar qismində yer alan qaynaqlara nəzər saldıqda mövzu ilə bağlı İraqda, Türkiyədə və Azərbaycanda yayınlanan bütün kitab və məqalələri görmək mümkündür. Yəni tədqiqat eyni zamanda bir qaynaqlar məcmusudur və artıq bu mövzuda araşdırma aparmaq istəyənlər bütün qaynaqları həmin əsərdə tapa biləcəklər.

— *Mahir bəy, söhbət zamanı bir münasibətlə dediyiniz kimi, Azərbaycanda siz ikinci bir Kərkük — yəni doğma yurd Görürsünüz. Beləcə də deyirsiniz: Azərbaycandakı Kərkük...*

— Təbii ki, elədir. Artıq Azərbaycan hər bir kərküklü üçün gerçəkdən ikinci bir ana vətəndir. Allaha minlərlə şükürlər olsun ki, 70 illik əsarətdən sonra bağımsız Azərbaycan dövləti yaranmışdır. Onun iqtisadi, ədəbi-mədəni inkişafı üçün biz doğmaları da əlimizdən gəldiyi qədər çalışmağa hazırlıq.

## ÜRƏYİNİN QANI İLƏ...\*

*Ceyhun Musaoğlunun təqdimatında*

Paşayev Qəzənfər Məhəmməd oğlu 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düzqıraqlı kəndində anadan olub. Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçidir. Professor tituluna qədər yüksələn Qəzənfər müəllim Pedaqoji Dillər İnstytutunun ingilis–Azərbaycan dilləri fakültəsini bitirib. İraqda tərcüməçi işləyib. Burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olub. «Azərbaycan dilinin Kərkük dialekti» mövzusunda namizədlik, «İraq-türkman folkloru» mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1964–1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstytutunda fəaliyyət göstərib, institutun ingilis dili fakültəsində dosent, dekan müavini işləyib. M.F.Axundov adına API-də xarici dillər kafedrasının müdürü olub (1972–1989). ABŞ-da və İngiltərədə ixtisasartırma kurslarını bitirib. 1989–1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdürü, eyni zamanda 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstytutunda baş elmi işçidir.

Bu təqdimatla Qəzənfər Paşayev şəxsiyyəti barəsində çox məhdud şəkildə bilgi verdik. Müsahibədən də Qəzənfər müəllimin necə insan olduğunu görəcəksiz. Amma yenə də azdı. Qəzənfər Paşayev oxunmamış sırkı kitabdı.

— *Bu günə qədər 40-a yaxın kitabı müəllifi olmusuz. Əsərləriniz maraqla qarşılanıb. Amma «Borcumuzdur bu ehtiram» kitabından deyəsən təqdimat mərasimini də keçirmədiz. Hansısa xüsusi səbəb var?*

---

\* Bax: «Ədalət» qəzeti, 12 iyun 2010-cu il.

— Kitabda barəsində yazdığını insanların əksəriyyəti ilə yaxın münasibətdə olmuşam. Coxu haqqımda yazıb, coxu haqqında vaxtilə yazmışam. Minnətdaram, ki, siz də «Borcumuzdur bu ehtiram» kitabını orijinal üslubla dəyərləndirmisiniz.

— *Bizim də ehtiram etmək borcumuzdur.*

— Bəli, hər kəs belə bir borcu olduğunu dərk etsə, dünyada pisliklərin sayı azalar. Cəmi 300 nüsxə ilə nəşr olunan kitabı yazmaqda ali məqsədim ehtiram borcunu qaytarmağın nə qədər vacib olmasına diqqət çəkməkdir. Kitabın hamısını dosta-tanışa bağışladım. Ona görə növbəti dəfə təkmilləşdirilmiş formada çap etməli olduq. Bu dəfə Səməd Vurğun, Rəsul Rza və İhsan Doğramacı barəsində yazdıqlarımı da əlavə etdim.

— *Kitab ümummilli lider Heydər Əliyev barəsindəki yazı ilə açılır. Maraqlıdır, ədəbiyyat adamlarına həsr olunan kitabda, siyasetçiyə yer ayırmagınız hansı anlama gəlir?*

— Ədəbiyyatımızı sevən, təbliğ edən adamları çox tanırıram. Amma ədəbiyyatımızı Heydər Əliyev qədər sevən və təbliğ edən ikinci şair, yaziçi, oxucu tanımırıam. Ədəbiyyatın hansı sahəsi olur-olsun Heydər Əliyevin verdiyi qiymətdən daha dəqiqini tapmaq mümkün deyil.

Heydər Əliyev dünyasını dəyişəndə «Xilaskar» adlı məqalə yazdım. Bir ildən sonra film çəkildi adı «Xilaskar» idi. Həqiqətən də, Heydər Əliyev Azərbaycanı xilas etdi. 20-ci əsrin əvvəlində Türkiyəni Atatürk, 20-ci əsrin sonunda Azərbaycanı Heydər Əliyev xilas etdi. Mən Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şuranın üzvüyəm. Ömrümün altı ilini müqəddəs yerlərdə keçirmişəm. Demək istəyirəm məndə inam var. Bu inama əsasən deyə bilərəm ki, bir xalqa faciə üz verəndə böyük Yaradan onun xilaskarını göndərir. Allah Türkiyəyə Atatürkü, Azərbaycana Heydər Əliyevi göndərdi. Hər iki şəxsiyyət arasında oxşarlıq var. Onların

üzündə, gözündə, gördükləri işlərin miqyasında bənzərliyi gördüm. Heydər Əliyevi dərk etmək adı adamların işi deyil. Mənim «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı» kitabımı görə Dövlət Mükafatına layiq görülənlər var. O kitab barəsində «Ədəbiyyatşunaslıq elmimizin təntənəsi» adlı məqalə yazmışam. Məqalədə göstərmışəm ki, böyük adamlar haqqında, onun varlığına nüfuz edən adamlar yazanda daha möhtəşəm olur. Ədəbiyyatımız, dilimiz barəsində Heydər Əliyevin dəyərli fikirləri var. Deyir: «Yazıçılar, şairlər dilin qanunvericiləridir». Heydər Əliyev ədəbiyyat adamlarının yubileylərinin tez-tez keçirilməsinin tərəfdarı idi. Ona görə ki, həm həmin adamları tanıyaq, sevək, həm də ədəbiyyatımızın zənginliyini başqa xalqlar görsün. Belə düşünmək yalnız dahlərə məxsusdur. Səməd Vurgundan başqa müasir ədəbiyyat adamlarımızın heykəlləri, ev muzeyləri Heydər Əliyevin vaxtında yaradılıb. Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və saymaqla bitməyən yaradıcı adamlarımızın xatırəsini əbədiləşdirən həmin dahi insan olub. Həmin dövrdə Şuşada Vaqifin, Naxçıvanda Cavidin məqbərələri tikildi. Gəncədə Nizaminin məqbərəsi yenidən bərpa edildi. Heydər Əliyev Azərbaycan tarixi səlnaməsinə qızıl hərflərlə yazılın şəxsiyyət idi. Heydər Əliyev deyirdi: «Bəzən anlamadan başqalarının dəyirmənə su tökənlər sovet dövründə yazib-yaratmış görkəmli insanları – Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rzanın yaradıcılığında müəyyən uyğun olmayan nüansları tapıb iradlar səsləndirirlər. Bu, nəinki məsuliyyətsizlikdi, bu, mənəviyyatsızlıqdır. Belə düşünən şəxsiyyət hakimiyyətdə olduğu illərdə saysız-hesabsız yazıçılara, şairlərə adlar verdi. Məqsəd xalqı ucaltmaq idi. Azərbaycançılıq məfkurəsini ortaya qoyan Heydər Əliyev oldu. Bu dahi şəxsiyyət 1981-ci il, Azərbaycan yazıçılарının 6-cı qurultayında ilk dəfə olaraq Güney Azərbaycanda gedən ədəbi proses barədə məruzə saldırdı. O, icazə verməsəydi,

kim bu addımı ata bilərdi. Bundan sonra Yaziçılar Birliyində Güney Azərbaycanla bağlı Balaş Azəroğlunun rəhbərliyi altında katiblik yaradıldı. Nizami adına Ədəbiyyat İnstитutunda Cənubi Azərbaycan, Nizami şöbələri yaradıldı. Birinci Mırzə İbrahimov, ikinci böyük şərqşünasımız Rüstəm Əliyev rəhbərlik edirdi. Sovetin qılıncının dalı-qabağı kəsdiyi bir dövrdə bu işləri görmək qəhrəmanlıqdı.

— «*Borcumuzdur bu ehtiram*» kitabında fəxrlərimiz barəsində yazmısız. Amma kitaba düşməyən fəxrlərimizin də sayı çoxdur. Belə getsə «*Borcumuzdur bu ehtiram*»ı üçüncü dəfə nəşr etdirməli olacaqsız...

— Adam kitabı yazanda bilmir onun taleyi necə olacaq. Mən «Altı il Dəclə-Fərat sahillərində» kitabını yazanda hardan bilərdim ki, «Yaziçi» nəşriyyatının direktoru Əjdər Xanbabayev onu ikinci dəfə 120 min tirajla nəşr edəcək. «Borcumuzdur bu ehtiram» kitabını ürəyimin qanı ilə yazmışam. Xatirəyə bax: Təşkilatçılığımla Əzizə xanım Cəfərzadənin ədəbiyyat muzeyində 80 illik yubileyini keçirdik. Orda çəkdirdiyi şəklə baxıb dedi ki, ömründə belə gözəl şəkli çıxmayıb. Daha bir də şəkil çəkdirməyəcəyəm. Çəkdirmədi də. Əzizə Cəfərzadə az müddət sonra dünyasını dəyişdi. «Son şəkil» adlı məqaləmlə «Ədəbiyyat qəzeti»ndə vida sözünü mən yazdım.

Əlfı Qasımov barəsindəki yazımın adı «Son görüş»dü. Niyə son görüş? Əlfı Qasımov xəstələnmişdi. 5 sayılı xəstəxanada yatırıldı. Hidayət Orucov, «Kitablar aləmində» jurnalının redaktoru Sabir Tanrıverdiyev və mən getdik Əlfı müəllimin yanına. Həkimlərdən məzəli tərzdə gileyləndi ki, bəs onu içməyə, çox danışmağa qoymurlar. Dedi ki, bunlara dözmək olar, gülməyə və sevinməyə qoyulan qadağanı isə qəbul edə bilmərəm. Bax elə belə də dedi: «Dostlarım gəlib necə sevinməyim, necə fərəhlənməyim?». Sonra xəstəxanadan çıxacağıni söylədi və bizi qonaq çağırıldı. Onda Əlfı

Qasimovun «Toy gecəsi» romanı yenicə çapdan çıxmışdı. Səhərisi gün xəbər yayıldı ki, Əlfî Qasimov keçinib.

– *Dahi şəxsiyyətləri unutmaq, gələcəyə gedən yolu itirməkdir.*

– Yaxşı fikirdi. Dahi şəxsiyyətin fikirləri bütün zamanlarda aktualdır. Dahilər qabağı fəhmlərinin gücü ilə görür-lər. İllərlə dostluq etdiyim adamlar olub. Onların yoxluğuna necə sakit yanaşa bilərəm.

– *Belə düşünürəm ki, yaşamaq asandır. Hər kəs azadlığın formulasını həyatına tətbiq etsə, həyatdan zövq almaqdan yorulmaz. Siz necə düşünürsünüz, yaşamaq asandı, çətin?*

– Yaşamağın düsturu yoxdu. Mənsə düşünürəm ki, həyat çox mürəkkəbdir. Dünyanı Allah belə yaradıb ki, insanlar baş aemasınlar, yoxsa hər yeri alt-üst edərlər.

– *Məgər alt-üst etmədikləri yer qalıb ki?..*

– Dağıdıcılıq insanın xislətində var. Mən adamlar tanıyıram, pislik eləməsə yaşaya, sevinə bilmir. Əqrəb zəhərini tökməyə yumşaq nəsə tapmayanda balasını sancır. Əqrəb insanlar var. Onlar bədbəxtidilər, daim sıxıntı içərisində olurlar. Kiminsə haqqında xoş söz deyə bilmirlər. Bir də xeyir-xah insanlar var. «Ədəbiyyat» qəzetində «Xeyir və Şər haqqında düşüncələr» adlı yazım çıxmışdı. Orda hər şeyə toxunmuşdum. Bir hadisə danışım: Yaşar Qarayev xəstə idi. Onu öz xərcimlə aparıb Bilgədə (ürək xəstəlikləri) sanatoriyasına qoymuşdum. Qardasıım Ələsgər müəllimlə getdik onun yanına. «Xeyir və Şər haqqında düşüncələr» adlı hələ çap olunmamış məqaləni də aparmışam ki, oxuyum, fikrini desin. Yoldaşı, Cahangir Gözəlovun qızı Esmira xanım narahat oldu ki, yazı Yaşara pis təsir edər. Yaşar Qarayevsə məqaləni oxumağımı istədi. Mən oxudum, dəhşətə gəldik, sanki Yaşar Qarayev tamam sağaldı. Simasına nur ciləndi, ruha gəldi, elə bil heç vaxt xəstə olmayıb. Qəlbi xeyirxahlıqla dolu olan Yaşar müəllim yazimdakı Xeyirxah obrazında özünü görmüşdü.

— *Və özündən razı qalmışdı ki, nə yaxşı belə yaşamışam.*

— Bəli, düz tutmusuz. Mən həmin yazını onun yanına elə belə aparmamışdım ki. İstəyirdim bilsin ki, yaxşı adamdı, təvazökardı, ədəbiyyat elmimizin iftixarıdır. Elə məqaləmin adı da belədir. Cabir Novruzun şeirindəndir: «Sağlığında qiymət verin insanlara». Mən dünyasını dəyişənlərə yazı həsr etməklə onlara sağlığında da qiymət verdiyimə diqqət çəkmək istəyirəm. Bir kitaba sığmayan yazılarım yenə var. Qasım Qasımcadə haqqında yazım var. Soruşa bilərsiz: «Ni-yə yazmısız?» Qasım Qasımcadə xəstə idi. Yevlaxın kəndində anasığıldı idı. Nə görmüşəm, onu yazmışam. Hazırda ailəsi ilə dostluğumuz davam edir. İnsanların görünməyən tərəfləri var. Həmişə istəmişəm o tərəfləri başqalarına da göstərim ki, gümanlarında yanılmasınlar.

— *Hər kəs «mənim də həqiqətim var» arqumentinə söykənib. Bülbül səsindən həzz alanlarla yanaşı, bayquş səsinə feyz-yab olanlar da var. Ortaq həqiqət axtarmamaq nə qədər düzgün yanaşmadır?*

— Mənim sürücüm tərbiyəli oğlandır. Onun benzin iyi-sindən xoşu gəlir, mənimsə o qoxu burnuma dəyəndə başım ağrıyrı. Bəxtiyar Vahabzadə şeiri ilə bu suala cavab verib.

*Bir qəlbi öpsəydi bütün ürəklər,  
Dünyaya bir ürək bəs olmazdım?  
Bir rəngə çalsayıdı bütün çiçəklər  
Dünyaya bir çiçək bəs olmazdım?*

Rəngarənglik Yaradanın seçimidir. Belədə insanlar yaxşını pisdən seçə bilir. Biz yazı yazanda elə cümlələr olur ki, onları qırmızı, eləsi olur yaşılla yazırıq, yaxud altından xətt çəkirik. Belədə cümlələr bir-birindən asanlıqla fərqlənir. İnsanlar da müxtəlif düşüncəli olmalıdır ki, onları ayırməq olsun. Ortaq həqiqət məsələsinə gəldikdə isə belə yaxınlaşma

ümmükmilli məsələlərdə vacibdir. Fərdlər arasında müxtəlif düşüncəlilərin olmasında pis heç nə görmürəm.

— *Amma dünyada pisin sayı çoxdu axı...*

— Pislik axırda həmişə faciə, yaxşılıq sevinc gətirir. Eşitməmisizmi deyirlər, filankəs gora sağ baş aparmayacaq?! Onun hərəkətlərində anormallıq olduğundan artıq yəqinləşdiriblər ki, son yaxşı olmayıcaq. Nostradamus həmişə saraydan uzaq olduğunu və buna görə də öz əcəli ilə ölücəyini yazırı. Bədxahlar yaradıcı adamlara həmişə mane olmaq istəyir. Ağ illi o adamdır ki, öz yolu ilə gedərək mənzil başına çatır. 4-cü sinifdə oxuyanda başıma qəribə hadisə gəldi, o həyatımı, demək olar, tamamilə dəyişdi. O vaxtdan qarışqaya da toxunmamışam. Ancaq milçək öldürə bilirəm. Uşaq idim. Evimin eyvanında sığırçın yuva qurmuşdu. O yuvada beş bala bəsləyirdi. Cox nadinc idim. Quşatanla ana sığırçını vurdum, düdü yerə. Ardınca bütün balaları düşüb çapalaya-çapalaya öldü. Bu hadisədən sonra elə xəstələndim ki, rayonda həkimlər məni güclə həyata qaytarıblar. Bir neçə gündən sonra yuxu gördüm. Gördüm ki, ağsaqqallı, nurani bir nəfər başımın üstünü kəsib ki, səni öldürməyə gəlmışəm. Bugünkü kimi yadımdadır. Sevinirdim ki, məni öldürəcəklər. Birdən sinif müəllimim Əsgər müəllim otağa girdi. Ona dedi ki, bəs Qəzənfər yaxşı oğlandır, yaxşı oxuyur. O vaxt bir inşa yazmışdım, Bakıya qədər gedib çıxmışdı. Qoca dedi ki, öldürmürəm onu və əlindəki qılıncı duzla dolu çuvala sancıb çıxdı. Çuvaldan hər yana nur səpələndi. Səhər məəttəl qalmışdilar, tamam sağalmışdım. Həmin vaxtdan ruzum sanki tavandan tökülür. İnstitutu qurtaran kimi xaricə getdim, ev, maşın aldım, müdafiə etdim. Professor idim, sovet dağıldı. Azərbaycanda keçid dövrü başlanmışdı. Keçid dövründə mənəviyyat yoxa çıxır, bazarda yağla, şorun qiyməti eyni olur. Elə bu vaxt İraqdan dostumun oğlu gəldi, kömək etdim iş quruldu, yüksək maaş aldım. Tamam fərqli yüksəliş oldu. Həmin vaxtdan bir canlısı da incitməmişəm.

Qardaşlarım da mənim kimi oldu. Və mən dərk etdim ki, uşaqlıqda nadinc olanlar, böyüyəndə daha həlim olurlar. Uşaqlıqda həlim olanlar isə əksinə.

— *Aqil Abbasın «Dolu» romanında bir yer var. Yazır ki, uşaqlıqda böyüklərin mədəniyyətsiz, küçə uşaqları adlandırdığı oğlanlar Qarabağda qəhrəmancasına vuruşub, şəhid oldular, qayıdanları isə cəmiyyətin seçilmişlərinə çevrildilər. Bu onu göstərir ki, böyüklər enerji dolu uşaqları düzgün istiqamətləndirmədikləri üçün həmin enerji mənfi fəsadlar yaradır.*

— Sizinlə raziyam. O vaxt kəndlərdə enerjini xərcləmək üçün heç nə yox idi. İndi texnologiya əsridir. Uşaqlar enerji-lərini kompyuterə sərf edirlər. Top yox idi futbol oynamaya. Enerjinin paylanması qanunu təbii qanundur. Dünya müəmmalarla doludur. Hansını dərk etmiriksə, inkarçı mövqe tuturuq. Bu düz deyil. Zaman çatanda hər şey dərk olunacaq.

— *Dərk etmədiklərimizin zamanısa keçib artıq.*

— Dünya bir pəncərədir, hər gələn baxıb gedər. Pəncərədən baxanda yalnız görə bildiyin qədər görürsən. Arxa pəncərədən isə başqa mənzərə canlanır.

Ailə tərbiyəsi də önəmlidir. Həyatı dərk edən valideynlərin övladları pis ola bilməz. Varsa da onların sayı çox azdır.

— *Dünyagörmüş adamsız, bilməmiş olmassız. Həyatı necə dərk edək?*

Bütün zamanlarda insanın içində həyatla mübarizə olub. İndikilər deyir ki, keçmişdə yaxşı idi, indi pisdi. Padşahların dövrünə nəzər salanda görürsən elə deyil. Bütün zamanlarda haqsızlıqlar olub və olacaq. Problem ondadı ki, bəzi insanlar bilə-bilə ağa qara deyir. Belələri yerini tapa bilməyənlər, özünü təsdiq etməyi bacarmayanlardı. Adamlardan soruşurlar ki, hansı qatıq yaxşıdı? Biri deyir, inək, biri deyir, qoyun, bir şəkili də qayıdır deyir ki, keçi. Üstünə düşürlər ki, keçi qatığının nəyi yaxşıdı? O da cavab verir ki, mən də nəsə deməliydim də.

Bəziləri öndə olan yazıçıları pisləyir. Amma özlərinin ortada bir əsərləri yoxdu. Səməd Vurğun şeir deyib, Mikayıl Rəfili onu tənqid edib. Mikayıl Rəfili yaxşı ədəbiyyatşunas, tənqidçi idi. Arada şeir də yazındı. Vurğunun şeirinin ardından səhnəyə çıxıb, onu tənqid edir və öz şeirini oxuyur. Hami gülür. Səməd Vurğun deyir ki, Allah atana rəhmət eləsin, yaxşı bu şeiri oxudun. Yoxsa fikirlərinlə, məntiqinlə məni məhv etmişdin. Bəxtiyar Vahabzadə doktorluq müdafiə edəndə, şeirlərində fasılə yaranmışdı. Qəzetlərdə yazmışdilar ki, qatlayıb dizinin altına qoyar, alim Bəxtiyar şair Bəxtiyarı.

— *Məntiq şairliyi sindirir. İti məntiqi olan şəxs yaxşı şair ola bilməz.*

— Əlbəttə, şairlik ilahi vergidir. Səməd Vurğunun «Partiyamızdır» şeiri belə möhtəşəm səslənir.

— *Azərbaycanda kimi bütün zamanların şairi hesab etmək olar?*

— Bütün zamanların ən böyük şairinin kim olduğunu soruşmaq yanlışdır. Sən jurnalistən belə suallarla məni konfliktə çəkmək istəyirsən. Mənsə belə cavab verirəm: Bütün şairlərin öz yeri var. Bütün şairlər zamanında cəmiyyətin mənəviyyatına töhfələr veriblər. Səməd Vurğun «Azərbaycan» şeirini ağır zamanlarda yazdı. Nə yaxşı ona bir şey etmədilər, ardınca «Vaqif»i yazdı, çox böyük işlər gördü. Abbas Səhhətin «Vətənimdir», Səməd Vurğunun «Azərbaycan» şeiri, Şəhriyarın «Heydər babaya salam» poeması azərbaycanşunaslığın təməl daşıdır. Hər ikisi ayrı-ayrı dövrlərdə yazıblar. Əbədiyaşar şairlərin şeirləri bütün zamanlar üçündü. Vaqif Azərbaycan dilini cilaladı. Füzulidə ərəb-fars tərkibləri çoxdur. Nəsiminin Füzulidən qabaq yaşamasına baxmayaraq, dili onun dilindən asandır. Xalq qarşısında xidməti olan şairlərə qiyməti zaman verir. Rəsul Rza 1981-ci ildə dünyasını dəyişib. 1980-ci ildə «Yaralı Kərkükün xoyrat və mahniları» adlı silsilə bayatılar yazıb. O bayatılardan ikisini deyim, sanki 3 gün önce yazılıb. İndi İraqda qan su yerinə axır.

*Kərkükün baş qalası,  
Divarı daş qalası.  
Ölü ana, yanında  
Tökür qan-yaş balası.*

*Bağdaddan karvan gəlir,  
Qəmli, pərişan gəlir.  
Kimlər qurban kəsilib,  
Sularım al-qan gəlib.*

Onda Bağdadda qan tökülmürdü. Amma yaxınlaşırkı fəcieli illər. Rəsul Rza şair fəhmi ilə duydu və yazdı. Şairlərin xidməti böyükdür. Xalq şeir oxuyaraq dilini saflasdırır, xalq ruhuna yaxın şeirlər daha çox yadda qalır. Osman Sarıvəlli, Hüseyn Arif, Zəlimxan Yaqub və onlarla belələrinin adını çəkə bilərəm. Şairə mühitin də təsiri var. Tofiq Bayram Bakılıdı. Amma uşaqlığı Qazaxda keçib. Ona görə də Tofiq Bayramın bir qəzəli yoxdu. Bakılı olasan, qəzəl yazmayaşan. İnsan mühitin balasıdı. Tofiq Bayramın «Dağlar» adlı qoşması var, heç bir şair dağlara belə möhtəşəm şeir həsr etməyib.

- *Gənc yazarlardan oxuduğunuz var?*
- «Ədəbiyyat» qəzeti və «Azərbaycan» jurnalının daimi abunəcisiyəm. Ədəbi prosesi izləmək üçün bu nəşrləri həmişə oxuyuram.
- *Ədəbi proses təkcə adını çəkdiyiniz orqanlarda cərəyan eləmir...*
- Nəzərə alıram ki, hər iki nəşr dövlətin mətbu orqanlarıdır və burda səviyyəli yazılar getməlidir, gedir də. Təbiət etibarı ilə konservator adamam. Bunun bir səbəbi də ordan gəlir ki, mən ingiliscə təhsil almışam. İngilislər mühafizəkardı. O mühitdə böyümüşəm ki, orda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim,

Bəxtiyar Vahabzadə, Hüseyn Arif olub. Gənclərin bir çoxunun yaradıcılığı mənə xoş gəlmir. Onların şeirlərini əllaməçilik hesab edirəm. Təbii qəbul edirəm, onlar yol axtarırlar. Sadəcə unudurlar ki, hər yol adamı böyük yola aparıb çıxarmır. Yolda azanlar, cəngəlliliklərdə ilişənlər də olur. İnamım var ki, gənclərin içərisindən sabahın işıqlı adamları çıxacaq.

– *İndi niyə 60–70-ci illərin dahiləri yetişmir?*

– Onların yetişdiyini görə bilməzsən. Bu zamanla bağlıdır. Qasım Qasimzadənin nəvəsi, Nəriman Qasimoğlunun övladı Türkər bəstəkardır. Xəyyam Mirzəzadənin tələbəsi olub. İki ildir Amerikadadı. O, böyük bəstəkar olacaq. İnannıram ki, əsərlərində Şərqlə Qərbi birləşdirəcək.

– *Əvvəlki nəslin dahiləri Azərbaycandan çıxmadan istedadları ilə şöhrət qazanırdılar. İndi isə təhsilə xaricdə yiyələnmək lazımdır ki, bəlkə, nəsə edəsən. Niyə?*

– Elə demək olmaz. Üzeyir Hacıbəyov Sankt-Peterburqda təhsil alıb. Qara Qarayev Moskvada oxudu.

– *Yaradıcılığa isə Vətəndən başladılar.*

– Məsələləri qarışdırırmayaq. Sovet dövründə böyük Vətən vardı. Oxumağa gedəndə düşünmürdük ki, xaricə gedirik. Harda təhsil almalarına baxmayaraq, istedadlı insanlar Azərbaycan təfəkkürü ilə yazıb yaratdılar. Qara Qarayevin əsərləri barəsində birmənalı fikir yoxdu. Amma onun 3-cü sinfoniyasının ikinci hissəsi bütövlükdə təcnis üstədi. Üzeyir Hacıbəyovun «Koroğlu»su aşiq yaradıcılığına söykənir. Ona görə dahi bəstəkar deyirdi, aşiq sənəti elə bir aləmdir ki, burda bəstəkarın, şairin, xanəndənin, hətta rəqqasın da istənilən qədər payı var.

– *Sizdə keçmişə meyil güclüdü. Sovetin olmadığına heyif-silənirsizmi?*

– Sualınıza məişət səviyyəsindən boylanaraq cavab vermək olmaz. Elm, təhsil sahələrində sovet sisteminin yaxşı

---

---

## *Həqiqətin özü*

mənada analoqu yox idi. İki ay Amerika, bir ay İngiltərə universitetlərində işləyən adam kimi məsuliyyətlə sovet təhsil sisteminin yaxşı olduğunu deyə bilərəm. Lenin deyirdi ki, dağıtdığınız binanın sağlam kərpiclərini saxlayın. Yaxşısını götürək, pisi ataq.

– *Ölkəmizdə nədən razı, nədən narazısız?*

– Rayonlarda tikinti-abadlıq işləri gedir. Bu, çox yaxşıdı. Gənclərin bədən tərbiyyəsinə cəlb edilməsinə böyük qayğı göstərilir. Sağlam bədəndə sağlam ruh olar.

Razi olmadığım məqamlar televiziyalarla bağlıdır. AzTV və İTV ürəyimizdən xəbər verən işlər görülür. Digər kanallar isə bəzən xalqı mənəviyyatsızlığa sürükləyir. İnanıram ki, düzələcək. Hər şey Azərbaycanımızın, xalqımızın xeyrinə nəticələnəcək.

## AZADLIĞIMIZIN TƏMƏLİ QOYULAN GÜN

Görkəmli folklorçu alim, pedaqoq, tərcüməçi, publisist, professor Qəzənfər Paşayevlə Azərbaycan dövlət müsəqilliyinin bərpasının 10-cu ildönümü ərəfəsində görüşüb onun tariximizin bu dövrü ilə bağlı mülahizələrini dinlədik. Qəzənfər müəllim qeyd etdi ki, ömrümüzün arxada qalan, salnaməyə çevrilən ötən on ili milli dövlətçiliyimizdə taleyüklü bir məsələdir. Bu qısa zaman kəsiyində, həqiqətən, çox böyük, mürəkkəb, eyni zamanda şərəfli, fərəhli bir yol keçmişik. On illik bir dövrü əhatə edən bu yolda sınaqlarla üzləşmişik, dövlətçiliyimiz üçün son dərəcə təhlükəli hadisələrlə qarşılaşmışıq. Eyni zamanda uğurlarımız da az olmayıb. Dövlətimizi sarsıtmağa cəhd göstərən daxili və xarici qüvvələr dəf edilib, müstəqilliyimiz möhkəmləndirilib.\*

– *Müstəqilliyimizin 10 ili ərzində nələr qazanmışıq?*

– Bu suala belə cavab verərdim: Azərbaycan ötən 10 ildə siyasi cəhətdən müstəqilləşib, elmi baxımdan, mədəniyyət baxımından müstəqilləşib, dünyagörüşü sarıdan müstəqilləşib. Azərbaycanın mentaliteti yüksək quruluşlu, müstəqilləşib. Burada mənə irad tutub deyə bilərlər ki, məgər bizim adət-ənənələrimiz, mentalitetimiz olmayıb? Olub, amma ona müəyyən vaxtlarda yad, yabançı meyillər də mənfi təsir göstərib. Ancaq müstəqilliyimizin qazanılması ilə adət-ənənələrimizin, mentalitetiminin qorunması vəziyyəti də yaxşılaşıb, qaydaya düşüb.

Müstəqilliyimiz necə deyərlər, elə-belə qazanılmayıb. Bu mübarizə yolunda qan töküldü, şəhidlər verildi, analar gözü yaşlı, körpələr yetim qaldı. Bir sözlə, itkilərimiz çox oldu. Ancaq bir millət kimi dirçəldik, dünyada səsimiz eşidildi.

Mən tez-tez keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində səfərlərdə oluram. İnanın, səmimiyyətlə deyirəm, Azərbaycanda

---

\* Bax: «Xalq» qəzeti, 14.10.2001, s.5.

bu 10 ildə gedən quruculuq-abadlıq işləri miqyas etibarı ilə heç harda aparılmayıb. Hətta elə respublikalar var ki, onlarda bir kərpic belə kərpic üstə qoyulmayıb. Sizə misal deyim. Mənim bir qohumum Rusyanın kurort şəhərlərinin birindən yenicə müalicədən qayıdış. Danışır ki, orada olduğum müddətdə vaxt tapıb şəhəri də gəzdim. SSRİ vaxtında necə vardısa, eləcə də qalıb. Heç bir tikinti-abadlaşdırma işi aparılmayıb. Bakıda isə nəinki aydan-aya, hətta gündən-günə inkişafın, tərəqqinin şahidi olmaq mümkündür. Mən sizə bir həqiqəti də demək istəyirəm. Dünyanı az-çox gəzmişəm. Bir çox ölkələrdə olmuşam. Mübalığəsiz bildirirəm, Azərbaycanın xarici siyasetdə son on ildə qazandığını heç bir dövlət əldə edə bilməyib. Azərbaycan çox kiçik bir dövlətdir. Dünyada elə şəhərlər var ki, əhalisi bizim ölkənin əhalisinin yarısına bərabərdir. Buna baxmayaraq – əhalisinin az, ərazisinin kiçik olmasını nəzərə almayaraq deyə bilərəm ki, Azərbaycan dünyada böyük nüfusa malik bir dövlətə çevrililib. Bu, möhtərəm Prezident Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasetinin, gecəli-gündüzlü yorulmaz fəaliyyətinin, gərgin işinin bəhrəsidir.

Mən sizə bir məlum həqiqəti deməyi vacib sayıram. Dövlətin inkişafi, tərəqqisi, nüfuz qazanması əsasən onun başçısından asılıdır. Şükürlər olun ki, xalqımızın çətin, ağır sınaqlar qarşısında qaldığı bir vaxtda, ölkəmizin quberniya-lara parçalanması təhlükəsi ilə üzləşdiyi bir zamanda dahi şəxsiyyət Heydər Əliyev hakimiyyət başına gəldi. Bəli, bax bugünkü sürətli sosial-iqtisadi, mədəni tərəqqi yoluna qədəm qoyulması, möhtərəm Heydər Əliyevin adı, şəxsiyyəti ilə sıx bağlıdır. Milli dirçəlişimizin möhkəm təməli məhz hörmətli Prezidentimizin hakimiyyətə gəldiyi günlərdə qoyulub.

...Ölkəmizin 1988–1993-cü illərinin o ağır, çətin günlərində də gələcəyə ümidlə baxmışam. Sövq-təbii inanmışam ki, gələcəyimiz işıqlı, nurlu olacaq. Xalqımızı düşdüyü bəlalardan,

üzüntülərdən, ağrı-acılardan möhtərəm Heydər Əliyev xilas edəcək... Bu o vaxt idi ki, mən Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim işləyirdim. Bir gün dərs zamanı tələbələrdən biri belə sual verdi ki, Qəzənfər müəllim, bu hadisələrin sonu necə qurtaracaq, bizi nə gözləyir?

Cavabımda bildirdim ki, darıxmayın, Heydər Əliyev yenidən siyaset aləminə qayıdacaq, hakimiyyətə gələcək. Özü də o, xalqımızın tələbi, təkidi ilə dövlətimizin başçısı olacaq. Bu sözləri o vaxt deyirdim ki, cənab Heydər Əliyev Moskvada izolə edilmiş şəraitdə, daim təhlükə altında yaşayırıdı. Rusiya və Azərbaycan mətbuatı bu dahi şəxsiyyət barədə iftira, yalan dolu materiallar verirdi. Tələbələrdən mənimlə razılaşmayanlar, narazı qalanlar da oldu. Amma zaman dediklərimin həqiqət olduğunu sübut etdi.

Bəli, möhtərəm Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən dövlətçilik təcrübəsindən məharətlə, müdrikliklə istifadə edərək respublikamızı xanlıqlara parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən qorudu, iqtisadiyyatımızın, mədəniyyətimizin inkişaf yollarını çox dəqiqliklə müəyyənləşdirdi...

... Bu gün torpaqlarımızın 20 faizi işgal altındadır, bir milyondan çox qaçqınımız var. Bu dəhşətli faktın meydana çıxma səbəblərini, ilk növbədə 1988–1993-cü illərdə axtarmaq lazımdır. O dövrdə Azərbaycanda hakimiyyətsizlik, vəzifə kürsüsü uğrunda mübarizələr, idarəetmənin iflic vəziyyətə düşməsi, ölkəmizin daxilində vətəndaş müharibəsi təhlükəsi yaranması erməni işgalçlarının torpaqlarımızı zəbt etməsi ilə nəticələndi. Əgər hadisələrin başlangıcında möhtərəm Heydər Əliyev respublikaya qayıtsayıdı, dövlətə rəhbərlik etsəydi, nə torpaqlarımız düşmən tapdağı altında qalardı, nə də bu qədər şəhidlərimiz, dağıntılarımız olardı...

Yeri gəlmışkən, bir məqama da toxunmaq istəyirəm. Ölkənin yaşaması, tərəqqisi, inkişafı əsasən dövlət başçısından

asılıdır. Əgər dövlət başçısı daxildə, sözün əsl mənasında, vətəndaşların qarantı olursa, ictimai-siyasi sabitliyi qoruyursa, iqtisadi-sosial inkişafa zəmin yaradırsa, demokratik prinsipləri tənzimləyirsə, düzgün, uzaqgörən xarici siyaset yeridirsə, onda o ölkənin gələcəyi barədə nikbinliklə danışmağa dəyər. Bəli, bu gün Azərbaycanda Prezident Heydər Əliyev məhz belə bir dəst-xətt əsasında fəaliyyət göstərir. Təəssüf ki, 1988–1993-cü illərdə hakimiyyətdə olan şəxslərdə idarəetmə təcrübəsi, düzgün daxili və xarici siyaset kursu yox idi... Meydanlardan, mitinqlərdən çıxıb birbaşa mühüm vəzifə kürsüsündə əyləşən təsadüfi adamların ölkəni idarəetməyinin son nəticəsi torpaqlarımızın işğalına, qaçqınlar ordusunun yaranmasına gətirib çıxardı... Bəli, bu, həqiqətdir və xalqımız bunu heç vaxt unutmayacaqdır.

Respublikamızda mədəniyyətin, ədəbiyyatın inkişafından söz açan professor Qəzənfər Paşayev qeyd etdi ki, Prezident Heydər Əliyevin diqqət və qayğısının sayəsində müstəqillik illərində dünya ölkələri ilə mədəni əlaqələrimiz möhkəmlənib. Türk xalqlarının birliyi yolunda misilsiz işlər görülüb, Atatürk Mərkəzi yaradılıb. Həmçinin «Dədə Qorqud»un, dahi şair Füzulinin, müasirlərimiz olan bir çox sənət adamlarının yubiley tədbirləri keçirilib, ədəbiyyat, incəsənət xadimlərinin fəaliyyətləri yüksək qiymətləndirilib, onlara təqaüdlər təyin olunub. Hörmətli Prezidentimiz dil haqqında, latin qrafikasına keçmək barədə fərmanlar imzalayıb... Əlbəttə, bu sahədə görülen işləri, tədbirləri sadalassam uzun bir siyahı alınar. Konkret olaraq isə onu deyə bilərəm ki, heç bir dövlət başçısının möhtərəm Heydər Əliyev kimi öz ölkəsinin ədəbiyyatının, mədəniyyətinin qayğısına bu qədər həssaslıqla yanaşmasını təsəvvür etmirəm.

## DİLİ BÜTÜN XALQ QORUMALIDIR\*

Professor Qəzənfər Paşayev EA Nizami adına Ədəbiyyat İnstytutunun İçərişəhərdəki Folklor Elm Mərkəzində öz vəsaiti hesabına «İraq-türkman ocağı» muzeyi yaradıb. Ədəbi sərvətimizin Füzuli və Kərkük incilərini bu müqəddəs ocaqdan mənəvi mühitə yaymaq üçün İraqla, İraqda yaşayan azərbaycanlıların mədəniyyət və elmi ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyalarını, çəkdirdiyi incəsənət əsərlərini, əlyazmalarını, elmi mənbələrin hamısını burada cəm edib. Qəzənfər müəllim ədəbiyyatımızın təəssübkeşi olduğu kimi, dilimizin də qorunub saxlanılmasına böyük diqqət yetirir. Gəzib dolaşlığı ölkələrdə azərbaycanlı ailələrin yaşayışı ilə tanış olur, unudulmuş adət-ənənələrimizi yada salır, təbliğ edir.

Nizami adına Ədəbiyyat Muzeyində ədəbi əlaqələr şöbəsinin müdürü işləyən Qəzənfər Paşayevlə həmsöhbətik.

— *Qəzənfər müəllim, möhtərəm Prezidentimiz Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» verdiyi fərmandan bir il ötür.*

— Mən dünyada iki müqəddəs varlıq tanıyıram. Bunun biri anadır, biri də ana dilimiz. Ana dilinə xor baxmaq, onu bir çox gündəlik məsələlərlə qarışdırmaq olmaz. Yəni insan hansı xalqın övladıdırsa, o xalqın dilini göz bəbəyi kimi qorunmalıdır. İraqda azərbaycanlılar yaşayır. Onlar yad xalqlar əhatəsindədir. Ancaq dillərini bu günə kimi çox möhkəm saxlayıblar. Kərküklü bir alim var, Səid İrmaq. O deyir ki, vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tapdana bilər, dini dəyişdirilə bilər. Lakin bir şey dəyişmir, bu Ana dilidir. Ana dilindən müqəddəs dünyada heç nə yoxdur. Əgər hər hansı bir şəxs bir xalqa mənsubdursa, dilini də qorunmalıdır. Mən istəyirəm, hər bir

---

\* Bax: «İki sahil» qəzeti, 21.06.2002, s.7.

şəxs milli olsun. Milliliyinin birinci xüsusiyyəti onun dilidir, mədəniyyətidir. Ancaq millilik millətçilik deyil, mən onun tərəfdarı deyiləm. İnsan daha çox dil bildikcə, öz dilinə daha möhkəm bağlanır, onun şirinliyini daha dərindən duyur.

– *İraqda azərbaycanlı çoxdurmu?*

– Rəsmi statistika məlumatına görə, təkcə Kərkük vilayətində 430 min azəri türkü yaşayır. Ümumiyyətlə, isə İraqda 2 milyon nəfər azərbaycanlı yaşayır.

– *Siz dediniz ki, 6 il İraqda yaşamışınız. Orada yaşayan azərbaycanlılar bizim hansı adət-ənənələrimizi yaşıadırlar?*

– Deyin ki, hansını yaşıtmırlar? Elə bir adət-ənənəmiz yoxdur ki, onlar yaşıtmassın. Mənim Bəndəroğlu ilə 1999-cu ildə «Azərbaycan folklor antologiyası» (İraq-türkman cildi) kitabım çıxb. Orada biz bütün adət-ənənələri açıq-aşkar göstərmışik. Bizim kök birliyimiz var, folklorumuz, şifahi yaradıcılığımız, xalq musiqimiz, bir sözlə, hamısı eynidir...

– *Məsələn, Novruz bayramını onlar necə keçirirlər?*

– Onlar ərəb mühitində olduğuna görə bir az başqa cürdür. Əslində, orada ona «Yaşılıq bayramı» deyirlər.

– *Qız toyları necədir?*

– Bu adətlər də bizdəkinin tamamilə eynidir.

– *Onlar ailələrində hansı dildə danışırlar?*

– Necə ki bizdə hamı rus dilini bilir, onlarda da hamı ərəb dilini bilir. Ancaq ana dilini göz bəbəyi kimi qoruyurlar. Evdə öz dillərində danışırlar. Ana dilinə olan dərin məhəbbət bayatlarında da özünü göstərir:

*Dilim-dilim,  
Kəs qovun dilim-dilim,  
Mən dilimdən vaz keçməm  
Olursam dilim-dilim.*

Bu onların ana dilinə nə qədər bağlı olduğunu bir daha göstərir.

– Azərbaycanda baş verən yeniliklərdən xəbər tuturlarmı?

– Əlbəttə, mətbuat orqanlarını izləyirlər. Azərbaycanla çox sıx əlaqələri var. Elə bir ailə yoxdur ki, Molla Nəsrəddini bilməsin. Orada «Yurd» qəzeti çap olunur. Qarabağda gedən müharibədən ətraflı yazılar verirlər. Bəndəroğlunun köməkliyi ilə Azərbaycanın görkəmlı şair və yazıçılarının kitablarını nəşr edirlər. Qarabağla bağlı bayatları var:

*Əslim Qarabağlıdır,  
Sinəm çarpez dağlıdır.  
Kəsilib gəlib, gedən,  
Demə yollar bağlıdır...*

– Siz uzaq İraqda yaşayan azərbaycanlıların evlərində danışdıqları azəri dilindən danışdırınız. Ancaq Bakıda elə ailələr var ki, azərbaycanca danışa bilmirlər. Bunu rus dilində təhsil almaları ilə əlaqələndirirlər.

– Bu düzgün deyil. Hər dildə təhsil almaq olar. Ancaq ana dili unudulmamalıdır. Böyük bəstəkarımız Fikrət Əmirov dünyasını dəyişəndən sonra onun bir məqaləsini çap etmişdir. Gərək ki, «Kommunist» qəzeti idi. Çox maraqlı yazı idi. Fikrət Əmirov tamamilə internat məktəblərinin əleyhinə idi. Deyirdi ki, uşaq ana laylasıyla, milli musiqiyələ böyübürsə, onun qəlbində məhəbbət, mərhəmət, xeyirxahlıq az olar. Onun qəlbində şər qüvvələr daha çox yer tutar. Bəlkə də, həmin ailələr özlərini ruslara yaxşı göstərmək xatırınə belə edirlər, nə bilim. Ancaq mən istəyirəm ki, hər kəs hansı dili öyrənməkdən asılı olmayaraq, öz ana dilində danışsın. Çox dil bilmək yaxşıdır. Adam çox dil bildikcə, çox mədəniyyətdən xəbəri olur, müqayisə etdikcə öz mədəniyyətindən möhkəm yapışır. Prezidentimizin ardıcıl olaraq dilimiz haqqında verdiyi fərmanlar, sərəncamlar öz işini görür. Siz üç-dörd ildən sonra görəcəksiniz ki, hər şey necə

---

---

## *Həqiqətin özü*

dəyişəcək. Mən İraqa birinci dəfə 1962-ci ildə getmişəm. Hamı ingiliscə danışırды. İngilisdilli ölkələrin İraqla münasibətləri pozuldu. 1972-ci ildə İraqa gedəndə gördüm ki, ingiliscə çox az adam danışır...

İndi bizim müstəqilliyimizdən 11 il keçib. 10 ildən sonra baxarsınız, Azərbaycanda nə böyük dəyişiklik olacaq. Bu dəyişiklik təkcə məişətdə yox, insanların şüurunda da olacaq. Dili müəyyən ailələr saxlamır, dili bütün xalq saxlayır, yaşıdır. Bizim xalqımızın dili çox zəngindir, təmizdir, safdır. Bunu xalq saf saxlayıb. Beləcə də qalacaq.

- *Maraqlı səhbət üçün sağ olun.*
- Siz də sağ olun.

*Şəmsiyyət Musaqızı*

## «MƏNİM İKİ VƏTƏNİM YOX, İKİNCİ VƏTƏNİM VAR»

İngiltərədə, Amerikada yaşayan İraq türkmanları – kərküklülərlə yazışmalarımız davam etdikcə bizdən bir nəfəri soruştular. Həm də sözünü eşitmək istədilər. O, ömrünü bu əlaqələrin yüksək səviyyədə qurulmasına həsr etmiş, əslində, ədəbiyyatımızın bir parçasının bütün yükünü öz ciyinlərində hələ gənclik illərindən götürmüş yazıçı-tərcüməçi, professor Qəzənfər Paşayevdir. Qəzənfər müəllim indi bizim, qəzet işiq üzü görəndən sonra isə Amerikada İraq türkmanlarının saytında bütün İraq türkmanlarının qonağı olacaq...\*

– *Qəzənfər müəllim, «Altı il Dəclə-Fərat sahillərində» təsadüfun, yoxsa bu bir istəyin, ideyanın bəhrəsidir?*

– Mən Xarici Dillər İnstitutunun dördüncü kursunda oxuyanda sovet dövləti Şərq ölkələrinə texniki yardım göstəriyindən tərcüməçiye də böyük ehtiyac vardı. Şərq ölkələrinə Azərbaycan, Qırğızistan, Özbəkistan və başqa şərqi sovet ölkələrindən tərcüməçi göndərməyi üstün tuturdular. O zaman ingilis–Azərbaycan dili fakültəsinin dördüncü kursunda oxuyanda əlaçı tələbələrə xaricə işləməyə getmək təklif olundu. Təklif olunan dövlətlər arasında İraqı seçdim, çünki ora «Koroğlunun Bağdad səfəri»ndən, «Min bir gecə» nağıllarından, Vaqifin, Vidadinin «Durnalar»ından aşinası olduğum el-oba idi. İkincisi də o vaxt Rəsul Rza, Qasım Qasimzadə, Bəxtiyar Vahabzadə Füzulinin yubileyindən geri qayıtmışdılar. Rəsul Rzanın «Azərbaycan» jurnalında «Uzaq ellərin yaxın töhfələri» adlı böyük məqaləsi çıxmışdı. Onu oxuyandan sonra fikirləşdim ki, bizim böyük Füzulimiz orada, xoyratları yaradan bacı-qardaşlarımız orada, bəs niyə Hindistanı, İndoneziyanı seçməliyəm? Mənlə oxuyan iki nəfər – Zöhrab Əliyev və Qəzənfər Məmmədov getdilər romantik görünən

\* Bax: «Azərbaycan XXI əsr» qəzeti, 26.06.2002, səh.7.

İndoneziyaya, mən isə İraqa. Təbii ki, məndə İraq türkmanları haqda məlumat var idi. Çünkü institutu qurtaranda Elmlər Akademiyasının Dilçilik İnstitutuna göndərilmişdim. Akademik Məmmədağa Şirəliyev mənə demişdi ki, ay oğul, orada azərbaycanlılar yaşayır, onların dilini, dialektini öyrən. Mən İraqda yaşadığım müddətdə belə də elədim. 1969-cu ildə müdafiə etdiyim namizədlik dissertasiyası üzərində işləyəndə dilçiliyə aid elmi işim həmin folklor materialları əsasında tədqiq olunmuşdu. Sonra da topladığım zəngin folklor materialları əsasında doktorluq dissertasiyasını müdafiə etdim.

– *Azərbaycanlılarla İraq türkmanları dialektində dil fərqləri nə dərəcədə hiss edilir?*

– İraqda yaşadığım müddətdə öyrəndim ki, dilimizin arasında, həqiqətən, elə böyük fərq yoxdur. Tədqiqatları davam etdirdikcə gördüm ki, nə bir türk, nə bir ərəb, nə bir əcnəbi tədqiqatçı demir ki, bunlar ayrı dildə danışır. Hamı hesab edir ki, İraq türkmanları da Azərbaycan dilində danışırlar. Çünkü tarixən Azərbaycandan İraqa yeddi axın olub. O zaman biz bir bayraq altında birləşmişdik. Elə vaxt olub ki, ölkənin paytaxtı yayda Təbrizə, qışda Bağdada köçüb. Sonuncu köç Səfəvilər dövründə olub. Alman alimi Karl Menqels bütün dünya dillərinə tərcümə olunmuş «Türk dilləri və türk xalqları» adlı kitabında göstərir ki, hələ əsrin əvvəllərində İraqda 1 milyondan artıq azərbaycanlı yaşayıb, onlara türkman deyiblər. Bilirsiniz, vaxtilə biz də türkman adlanmışıq. Bu çox nisbi bir məsələdir. Şah İsmayıл Xətai:

*«Getdikcə tükənir ərəbin kuhi məskəni,  
Bağdad içrə hər necə kim, türkman qonar»* – deyirdi.

Mən izlədikcə, dərinlərə getdikcə gördüm ki, bunların hamısı doğru deyilib.

– *Sonralar bunlar həm də rəsmi olaraq təsdiq olundu.*

– 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev İraq türkmanlarından olan dostumuz İhsan Dogramacının 85 illik yubileyi keçiriləndə «Qardaşlıq» (№4, s.8) jurnalına verdiyi müsahibəsində demişdi ki, «tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır». Adı adamlar hissə qapılıb nəsə deyə bilərlər, bilmədən də deyərlər. Amma prezident heç vaxt dəqiq olmayan bir məsələni bəyan eləməz. «İslam ensiklopediyası»nın VI cildində Fuad Köprülü yazır ki, «İraq türkləri Oğuzcanın azəri ləhcəsində konuşan türklərdir». Türkiyəli Sadəttin Buluç çox məşhur dilçi alimdir. 1966-ci ildə çap etdirdiyi böyük bir məqaləsində göstərirdi ki, onlar azərbaycanca danışırlar. Kərküklü Molla Sabir 3 qisim kitabda Kərkük xoyratlarını 1951, 1953, 1954-cü illərdə nəşr etdirmişdi. Elə birinci hissənin nəşrin-dən sonra Türkiyənin müxtəlif tanınmış alımlarından ona məktublar gəlmişdi. Yazırdılar ki, bu materiallar onların da başa düşdükləri azəricədir. İraq türkmanlarının ən böyük folklorşunas alimi Əta Tərzibaşı «Kərkük xoyrat və mahniları» adlı 600 səhifəlik əsərində göstərir ki, İraq türkmanları azəri-türkman ləhcəsin-də danışırlar. Yəni elə bir alim yoxdur ki, bunu göstərməsin, deməsin.

Dil faktları var. Akademik Məmməd Cəfər bayatıların da bir-birinin eyni olduğunu göstərirdi. Böyük alimimiz Əkrəm Cəfər yazırkı ki, azərbaycanlılar və kərküklülərdən başqa türk dillərinin heç birində «xoruz banladı» demirlər. XIII–XIV əsr-lərdə yazılmış ibn Mühənnna lüğətinin də Azərbaycanda, ya da İraqda yazıldığı deyilir. Eyni fikirlər «Kitabi-Dədə Qorqud»un Dresden nüsxəsi haqda da deyilir. Çünkü dil eynidir, yəni Oğuzcanın Azərbaycan ləhcəsindədir. XIX əsrin ortalarına qədər İranda çıxan bütün kitabların üzərində Nizaminin adı İraq şairi kimi yazılırdı. Nəsimi və Füzulini haqlı olaraq İraq türkmanları da, biz də öz şairimiz hesab edirik. Ancaq heç birimiz bir-birimizə etiraz etmirik, çünkü eyni dildə danışan bir xalqıq. Bunlar təsdiq olunmuş məsələlərdir. Mən tarixə kiçik bir nəzər

salıram. «Yurd» qəzetiinin əsasını qoymuş baş redaktor Əbdüllətif Bəndəroğlu türkman ləhcəsi ilə azəri ləhcəsi arasında heç bir fərq olmadığını deyir. Onun fikrincə, Bağdad və Bəsrə arasında ərəb dilində nə fərq ola bilərsə, bizim dilimizdə də o qədər fərq var. Bakıda İhsan Doğramacının yubileyi keçirilərkən o, Elmlər Akademiyasının fəaliyyəti haqqında Türkiyədən gəlmiş qardaşlarımızın ləhcəsində danışdım ki, onlar da anla-sınlar. Ərbil, Kerkük, Azərbaycan hər üçü eyni ləhcədir. Ona bir sual verdilər ki, 85 illik yubileyinizin ikinci Vətəninizdə keçiril-məsindən məmənunluq duyduñuzmu? O müxbirə cavab verdi: – «Azərbaycan mənim ikinci vətənim deyil, iki Vətənimdən biridir».

– *Və bütün deyilənləri təsdiq edən faktları ortalığa çıxaranlar hər iki tərəfdəndir...*

– Doğrudur. Mən bunları deyirəm. Bütün deyilənlər şifa-hi xalq ədəbiyyatına, dil faktlarına söykənməsə, havadan asılı qalardı. Dil faktları, ədəbiyyat faktları, bizim çap etdir-diymiz bütün kitablar, hətta Əbdüllətif Bəndəroğlu ilə birlik-də 1999-cu ildə Bakıda akademianın xətti ilə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində «Azərbaycan ədə-biyyatı» və «Azərbaycan folklor antologiyası»nın İraq-türk-man cildini nəşr etdirdik. İstanbulda da nəşr olunmuş «Türki-ye Dışındaki Türk Edebiyyatları Atolojisi» və «Azərbaycan – Irak (Kerkük) Türk Edebiyyatı xalq ədəbiyyatı»nda mənim topladığım materiallardan istifadə olunub. Girişində yazılıb ki, «doğrudan da, onlar Azərbaycan dilində danışırlar».

– *Bəs dil fərqləri türk dil ailəsində necə hiss edilir?*

– Bildiyiniz kimi, Türk dil ailəsi 3 qola ayrılır: oğuz, qıpçaq, qarluq. Azərbaycanlılar, osmanlılar, qaqauzlar və Orta Asiya türkmənləri oğuz qrupundandır. Mən dilləri bir-birinə qarşı qoymaq fikrindən uzağam. İraq-türkman ləhcəsini orta əsr türkmən ləhcəsindən fərqləndirən səciyyəvi və fundamental xüsusiyyətlər var. Ərəb və ingilis dillərindəki diş arası «s», «z» səsləri Orta Asiya türkmənlərində də var, ancaq maraq-

lidir ki, ərəb əhatəsində olmasına baxmayaraq, İraq türkmanlarında bu səslər yoxdur. Azərbaycanlılarda da həmçinin. Orta Asiya türkmənlərində də səsin uzanması ilə ingilis dilində olduğu kimi sözün mənası dəyişir. Bir çox başqa türk dillərində, o cümlədən başqırdılarda və Orta Asiya türkmənlərində sait səsin uzanması ilə sözün mənası dəyişir. Məsələn, «baş» başdı, «baaş» yaradı, «gör» gördü, «göör» gordu. Sağır «n» səsi Orta Asiya türkmənlərində var, azərbaycanlılarda və İraq türkmanlarında isə yoxdur. «V» səsi Orta Asiya türkmənlərində yoxdur, felin «alqan» «gəlqən» formaları işlədir. Bizim və kərküklülərin səs sistemində bu da yoxdur.

– *Bünövrəsini qoyduğunuz İraq-türkman dili və ədəbiyyatına dair tədqiqatlarınız bir məktəb kimi davam etdirilirmi?*

– Doğrudan da, bu, bir məktəbə çevrildi. İki nəfər aspirantımız var. Hazırda akademiyada Səkinə xanım «Əbdüllətif Bəndəroğlunun həyat və yaradıcılığı» mövzusunda namizədlik işi yazır. Gənc şair Rəşad Bəydəmirovun da elmi işi İraq türkmanları ilə bağlıdır. Ümumiyyətlə, son illərdə nədənsə istər folklor tədqiqatçıları, istərsə də namizədlik, doktorluq müdafiə edənlər elmi işlərində İraq türkmanlarına tədqiqatlarında yer vermirlər. Əvvəllər biz bu nisgillərdən danışardıq:

*Aramızda axıb gedir,  
Araz bulana-bulana.  
Seyr edirəm görkəmini,  
Yaram sulana-sulana.*

İndi isə: sərhədlər açıldı, bu nisgil də unuduldu.

– *İraqdan kənardə yaranan müasir İraq-türkman ədəbiyyatı haqda nə deyərdiniz?*

– Təbii ki, İraqdan kənardə iraqlı ziyalılar yaşayır. Bu, vəziyyətlə bağlıdır. Embarqo qoyulduqdan sonra İraqda vəziyyət, həqiqətən, ağırlaşdı. Bunu səfir də, buraya gələn nazirlər də etiraf edirlər. Azərbaycanda da belə problemlər var, azərbay-

---

---

## *Həqiqətin özü*

canlılar da başqa ölkələrə köçürülər. İstanbulda nəşr edilən «Qardaşlıq», «Kərkük» jurnalları ilə daimi əlaqələrim var. İraqdan kənarda onların ədəbiyyatları bir çox ölkələrdə, ən əsası isə Türkiyədə yaranır.

— *Siz öz vəsaitinizlə böyük bir muzey yaratmışınız. Bu ideya əvvəlcədən vardımı?*

— Hər şey məhəbbətdən irəli gəlir. Tədricən topladığım materiallar çoxaldı və öz yerini tutdu. Onu da deyim ki, bular hamısı tale ilə bağlıdır. Mən könlümdəki İraq sevdasını tale və qismətlə bağlayıram.

— *İraqa və kərküklülərə sizdən yaxşı bələd olan yoxdur. İraqdan kənarda təzyiqlərdən narazı İraq türkmanları yaşayır...*

— Qəzətlərdə ərəblərin kərküklüləri sıxışdırması məsələsinə də rast gəlirəm. Mən buna belə baxıram. Ərəblər onlara 70-ci illərdə öz dillərində oxumağa icazə verdilər. İndinin özündə də onların İraqda çox sayıda qəzet və jurnalları var. Təhsilə gəldikdə, oxudular, birdən baxıb gördülər ki, təhsili davam etdirməklə bağlı problemlər yaranıb. Milli azlıqlar Azərbacyanda da var. Tədris sistemi, əlbəttə ki, bir dildə – dövlət dilində olsa, yaxşıdır. İraq dövləti Füzulinin yubileyini yüksək səviyyədə keçirdi və ora Azərbaycandan çox adam – 128 nəfər getmişdik. Bizim oradakı tariximizə, mədəniyyətimizə münasibətə görə, demək olmaz ki, bu təzyiqlər yüksək həddədir. Nazirlərin arasında beş nəfəri məhz İraq türkmanlarındandır. Hər halda, milli azlıqlar da dövlətin qanunlarına tabe olmalı, dövlət də, öz növbəsində onu öz rəngarəngliyi, dəyəri kimi qəbul etməlidir. İndiyəcən bircə cümləsi redaktə olunmadan kitablarım ərəbcəyə tərcümə olunub, bir maneə görməmişəm. Buna görə də gələcəyə nikbin baxır, qan qardaşlarımızın problemlərinin İraqın siyasi ab-havasından irəli gəldiyini düşünürəm. İhsan Doğramacıdan fərqli olaraq, mənim iki Vətənim yox, ikinci Vətənim var. O, İraqdır.

*Sevda Mehrəli*

## MƏNƏ ÇOX YÜKSƏK VƏZİFƏLƏR TƏKLİF OLUNUB

Onlarca tədqiqat əsəri, maraqlı kitab və tərcümələr müəllifi olan Qəzənfər Paşayevi nəinki Azərbaycanda, Türkiyə, İraq və digər xarici ölkələrdə də yaxşı tanıyırlar. Görkəmli alim, pedaqoq, istedadlı yazıçı olan Qəzənfər müəllim eyni zamanda yüksək insani keyfiyyətlərə malik şəxsiyyətdir. Kitablarını təkrar-təkrar oxumaqdan yorulmadığımız tanınmış ziyalımızın sadəliyi və səmimiliyi onun həsəd aparılışı xüsusiyyətlərinin, bəlkə də, birincisidir. Olduqca diqqətli olması, hətta epizodik hadisələrə belə həssaslıqla yanaşması Qəzənfər Paşayevi çoxlarından fərqləndirir. İngilis, rus, ərəb, türk dillərində sərbəst danışan Qəzənfər müəllim onu tanıyanlar üçün həm də əvəzsiz bir ictimai xadim, xanımı və övladları üçün isə gözəl ailə başçısı, sevimli atadır. Yorulmazlığı və zəhmətsevərliyi, eyni zamanda fitri istedadı ilə ədəbiyyatımıza, folklorumuza, tariximizə qiymətli incilər bəxş edən professoru «Ötən günə gün çatmaz, calasan günü-günə» rubrikasında görmək və bir sıra suallarımıza cavab tapmaq üçün bu dəfə onun N. Gəncəvi adına Ədəbiyyat Muzeyindəki otağının qapısını döydük. Öyrəndik ki, zəhmətsevərliyə uşaqlıqdan alışan Qəzənfər müəllim kitab oxumaq üçün səhərə qədər neft lampasının yanmasının müqabilində böyük ailənin bir günlük bütün işlərini öz körpə ciyinlərinə götürməkdən də çəkinməyib. Onun həyat yolu belə başlayıb...\*

– Gözümün qabağına «dünya bir pəncərədir, hər gələn baxar keçər» sözləri gəlir. İnsan həyatı yaşayıb yaşa dolur, ömrü azalır. Dünya haqqında fikrim müxtəlidir. Yaşa dolduqca dünya haqda qəribə fikirlər ağlıma gəlir. İnsan dünyada

---

\* Bax: «Etimad» qəzeti, 30.10.2001, s. 8–9.

---

---

## *Həqiqətin özü*

Ən ali məxluqdur. Ancaq biz dünyanın gedışatını olduğu kimi dərk eləmirik. Elə bil yuxuda dünyaya gəlirik və bir gün də dünyamızı dəyişirik. Təsəlli olan odur ki, geri baxanda, yaratdıqlarına diqqət edəndə bir qədər rahatlanırsan. Səməd Vurğunun dünya haqqında gözəl fikirləri var. 50 yaşında dünyasını dəyişən dahi şairimiz fani dünyani gözəl dərk edib: «Biz gəldi-gedərik, sən yaşa, dünya». Dünya sehrli bir aləmdir. Bu aləmin hamiya qismət olan acısı da, şirini də var. Çalışırsan-vuruşursan, bir də görürsən, bayatıda deyildiyi kimi ömür keçdi:

*Keçdi ömrüm,  
Gör necə keçdi ömrüm.  
Harayladım dönmədi,  
Elə bil heçdi ömrüm.*

Deyəsən söhbətimizə bədbin notlarla başladım. Günah məndə deyil, bu, yaş dövrünün xüsusiyyətidir.

### *Universitetə şərti qəbul olundum*

– *Qəzənfər müəllim, uşaq ikən gələcəkdə gözəl kitablar müəllifi olacağınızı düşünürdüñümüzü?*

– Biz II Dünya müharibəsi dövrünün uşaqlarıyıq. O vaxt bizi ən çox düşündürən qışdan bir təhər yaza sağ-salamat çıxməq idi. Yemək yox, paltar yox. Tərs kimi, o vaxtlar çox qar yağar, şaxta olardı. Çaylarda su donardı. Buzu əridib sudan istifadə edərdik. Bununla belə, müəllim olmaq arzum böyük idi. Şübhəsiz ki, bu müəllimlərimin xidməti idi. Bugünkü kimi yadımdadır, 4-cü sinifdə oxuyanda «Mənim arzum» adlı sərbəst mövzuda yazı yazmışdım. Yazım məktəbdə və rayonda necə qarşılanmışdısa onu Bakıya göndərmişdilər. Bir şey də vardi. Nə oyunu oynasaq, uşaqlar həmişə məni kapitan seçərdi. Mübahisəli anlarda mənim sözüm hər iki

komanda üçün həllədici olardı. Uşaqlıqdan yalanı xoşlamamışam. 8-ci sinifdən tarix, coğrafiya, ədəbiyyat fənlərindən oxuyub-öyrəndiklərimi konspektləşdirərdim. M.S.Ordubadının elə bir əsəri yox idi ki, onu oxuyub konspektləşdirməyim. «Taras Bulba»nı bir gecədə oxumuşam. O vaxtlar kənddə nə işiq, nə radio, nə də televizor vardı. Uzun qış gecələrini nağıl və dastanları dinləməklə, bir də kitab oxumaqla keçirərdik. Ata-anam yox idi. Bizə böyük bacım baxırdı. Təsəvvür edin, 17–18 yaşlı qız uşağı üç kiçik qardaşa, bir bacıya baxır, evin bütün qayğılarını çəkirdi.

— *Valideynlərinizi tez itirmisiniz?*

— 1941-ci ildə atam müharibəyə gedib. Anam bizə həm atalıq, həm də analıq edib. Doğrudur, dayılarım da bizə həyan olublar. 1946-ci ildə atam müharibədən qayıtdı. Lakin Stalinin qərarı ilə Türkmənistanda salınan neft şəhəri Nebitdağa işə göndərildi. Anam buna dözməyib dünyasını dəyişdi. Atam Türkmənistandan 1953-cü ildə qayıtdı. Böyük çətinliklərə baxmayaraq, orta məktəbi əla qiymətlərlə bitirdim. 1956-ci ildə sənədlərimi Bakı Dövlət Universitetinin tarix fakültəsinə verdim və şərti qəbul olundum. Həmin il universitetin tarix fakültəsində 378 nəfər qəbula gəlmişdi, ondan 26 nəfər qəbul olundu. Bir qız mənimlə bərabər bal yığmışdı. Türkmənistandan gəldiyinə görə, ona üstünlük verdilər. Şərti qəbul o demək idi ki, yanvara qədər mənə nə təqaüd, nə də yataqxanada yer veriləcəkdir. İmkanım olmadığından kənddə qayıtdım.

### *Hekayəm oğurlandı*

— *Ali məktəbə qəbul üçün yenidən Bakıya gəldiniz. Tələbəlik illəri yadınızda necə qalıb?*

— Bu da Allahın işi idi ki, növbəti il mən Universitetə yox, məhz Xarici Dillər İnstitutuna üz tutdum və ingilis dili

fakültəsinə qəbul olundum. İlin ən gözəl çağı bahar olduğu kimi, insanın da ömrünün ən gözəl vaxtı tələbəlik illəridir. İnstitutda da əla qiymətlərlə oxuyurdum. Amma dövlət imtahanında «Pedaqogika və metodika» fənnindən dörd aldım. Beş il əlaçısı olsam da, bu məni sarsıtmadı. Bədxahlarımın arzusuna xilaf çıxaraq daha əzmlə işlədim. Tələbə vaxtı ədəbi-bədii tədbirlərdə yaxından iştirak edirdim. Əgər belə demək mümkünsə, bədii yaradıcılıqla da məşğul olurdum. Lenin və Sabir adına kitabxanalarda təşkil olunmuş dərnəklərin üzvü idim. «Ürəkdə məşəl» adlı hekayəm dərnəkdə ilk oxunuşda bəyənildi. Dərnəkdə Əlibala Hacızadə də iştirak edirdi. Hekayəni o da təriflədi. «Bakı» qəzetində ilin ən yaxşı hekayəsi, şeiri, ocerki adı altında müsabiqə elan olunmuşdu. Hekayəmi dünyasını dəyişdiyindən adını çəkmək istəmədiyim bir nəfər öz adından müsabiqəyə göndərmiş və birinci yeri tutmuşdu. Şikayət etdim. O vaxt qəzeti «Nəsr və poeziya» şöbəsinə rəhbərlik edən Cabir Novruz və Qeybulla Qeybulayev məni qəzeti baş redaktorunun yanına apardılar. Baş redaktorun universitetdə dərs dediyi gənci çox danladılar. Xüsusilə Cabir Novruz dişinin dibindən çıxanı ona dedi. Oğlan əl-ayağıma düdü. Onu bağışladım. Lakin o hadisədən sonra bir də hekayə yazmadım. Cavanlığın xüsusiyyətidir, adam dəliqanlı olur. Tərcümə ilə məşğul olmağa başladım. Bizi tərcüməyə alışdırmaq üçün institutda dərnək təşkil olunmuşdu. Müsabiqələr keçirilirdi. Bu işlərə sevimli müəllimimiz İsmixan Rəhimov başçılıq edirdi. Tələbə ikən Cəfər Cabbarının «Füruzə» və Abdulla Şaiqin «Məktub yetişmədi» hekayələrini tərcümə etmişdim. Müsabiqənin qalibi olmuşdum. Lakin ingilis dilindən etdiyim tərcümələr daha uğurlu olurdu.

*Pisi görürsən, yaxşını da görməyi öyrən.*

– *Bu tərcümələrdən qazancınız olubmu?*

– O vaxtlar orijinaldan tərcüməyə ögey münasibət bəslənirdi. Rus dili vasitəsi ilə olan tərcümələrə daha çox üstünlük verilirdi. Məlumat xarakterli yazılarımı çap edirdilər. Əgər bir manat qonalar alsaydım böyük iş idi. Rəylər də yazırdım, amma qəbul olunmurdı. Yaxşı yadımdadır, Yusif Şirvanın «Şəfəq» romanına 12 vərəqli şagird dəftərində tənqid rəy yazaraq göstərmışdım ki, yazılıçı kənd həyatını yaxşı bilmir, kənd həyatı düzgün təsvir olunmayıb. Heç bilmirdim yazılıçı şəhərlidir və ya kənddə böyüyüb. Dedilər, get bir az öyrən sonra gələrsən. (Ürəkdən gülür).

– *Nəyi öyrənməli idiniz? Nə üçün qaytardılar?*

– Dedilər pisi görürsən, yaxşını da görməyi öyrən. Tərifləməyi bacar, sonra pisləyərsən.

– *Deməli, tələbəlik illərini əziyyətlə yola vermisiniz.*

– Şübhəsiz. Lakin əziyyətlə əldə olunan hər şey şirin olur. Maddi cəhətdən sıxıntılarıım daha çox olurdu. Atam böyük qardaşımıla danışmışdı ki, kəndimizdə xeyiri-şəri özü yola versin. Mənim oxumağıma isə qardaşım kömək etsin. Sonralar başa düşdüm ki, atam biz qardaşlar arasında münasibətin təməlini qoyubmuş. Bütün qardaşlar bu gün də bir-birimizə kömək edirik. Tələbə olanda çalışırdım vaxtim boş keçməsin. Günümü Axundov, Sabir, Lenin, Əzizbəyov və Krupskaya adına kitabxanalarda keçirərdim. Nə gizlədim, həmin kitabxanalara tanınmış bir yazılıçı və ya alim gələndə yaxşı mənada həsəd aparardım. Bax, elə həmin vaxtdan arzularım məcrasına sığmamağa başladı. İnstitutu bitirəndə rus və ingilis dilləri üzrə tərcüməçi işləmək üçün İraq Respublikasına göndərdilər. Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, gələcək elmi rəhbərim akademik M.Şirəliyev İraqa gedəcəyimdən xəbər tutub məni yanına çağırıdı

---

---

## *Həqiqətin özü*

və dedi ki, İraqda kərküklülər, azərbaycan dilində danışan elat yaşayır. Onların dialektini topla və qayıdanandan sonra Kərkük dialektindən müdafiə et. Odur ki, İraqda olanda çoxlu dialekt və folklor materialı topladım.

– *Qəzənfər müəllim, qərib ölkədə insanlara necə uyğunlaşdırınız?*

– İraqda heç bir çətinliklə qarşılaşmadım. Orada qürbət mənə yad oldu. Çünki İraq bizə iraq deyil. «Altı il Dəclə-Fərat sahillərində» kitabımda bir fəsli belə adlandırmağım təsadüfi deyil. Heç bir ərəb ölkəsi bizə İraq qədər yaxın və əziz deyil. Əsrlər boyu bir bayraq altında yaşamışıq. Dünya şöhrətli alimimiz Nəsrədin Tusi Bağdadda Kazımıyyə məscidində, dahi şairimiz Füzuli Kərbəlada İmam Hüseyn məscidində uyuyur. Koroğlunun Bağdad səfəri İraqdan bəhs edir. İraqda qəriblik nə olduğunu bilməmişəm. Ona görə ki, orada sayı iki milyonu keçən və azərbaycanca danışan bacı-qardaşlarının arasında idim.

### *Nankor adamlar sonadək çörək tapmir*

– *Ümumiyyətlə, xarici ölkələrdə haralarda olmusunuz?*

– İslə bağlı yeddi ilə qədər İraqda, iki ay ABŞ-da (1983), bir ay yarım İngiltərədə (1988) ixtisasartırma kurslarında olmuşam. Turist kimi Misirdə, Suriyada, Çexoslovakiyada, İranda, İordaniyada, Yunanistanda və Türkiyədə olmuşam. Təbii ki, indi əcnəbi ölkələr sırasında olan bütün keçmiş Sovet Respublikalarında. Bu başqa bir söhbətin mövzusu dur. Burada təkcə onu deyə bilərəm ki, elmə və insana münasibəti yalnız ABŞ və İngiltərədə olandan sonra anladım. O ölkələrdə hər şey insan üçün, onun rifahı, səhhəti üçündür.

– *Qəzənfər müəllim, işləyib əliniz çörəyə çatandan sonra doğmalarınızıñ borcundan çıxa bildinizmi?*

– Ağır sualdır. Müqəddəs kitablarda yazılıb ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Lakin tərbiyəvi xarakter daşıya

biləcəyini nəzərə alaraq cavabdan yayınmayacağam. 1964-cü ildə xaricdən vətənə dönəndə atama televizor və sərinxəs gətirdim. 1974-cü ildə dünyasını dəyişənə qədər hər ay kömək etdim. «Moskviç» markalı maşın gətirdim və məni oxudan qardaşımı bağışladım. Bizə baxan bacının uşaqlarını oxutdum və 1966-cı ildə xaricdən gətirdiyim «Moskviç»i uşağının sayının çox olduğunu nəzərə alaraq ona bağışladım. Yaxşılığı unudan nankor olar. Nankor adamlar da axıra kimi çörək tapa bilməz. Bacım ailə qurandan sonra bizə Safa bibim baxdı. Bibimin övladlarına və nəvələrinə də bu günə kimi əlimdən gələn köməyi edirəm. Kəndimizdə hüzr düşəndə həmişə böyük qardaşım mənim yerimə də siyahıya düşür. Mən kəndə gedəndə hüzr sahibinə başsağlığı verməklə kifayətlənirəm. Dediklərimdən elə çıxmasın ki, yalnız mənə yaxşılıq edənlərə yaxşılıq edirəm. Məni tanıyanlar bilir ki, mənə pislik edənlərə də yaxşılıq edib onları sindirmişəm.

### *Alın yazısına inanıram*

– *Səhv etmirəmsə, Xarici Dillər İnstytutunda dərs dediyiniz tələbənizlə ailə qurmusunuz.*

– Həyat yoldaşım 4–5-ci kurslarda oxuyanda mən ingiliscə «Ölkəşünaslıq» fənnindən mühazirələr oxuyarkən tələbəm olub. Yerlimizdir. Bir mahnında deyilir: «Taledir, alın yazısıdır, ömür-gün yoldaşı, həyat yoldaşı». Həqiqətən, bu belədir. Taleymdən razıyam.

– *Taledən danışınız. Yəqin təsadüfi deyil ki, hazırda Nostradamusun həyat və fəaliyyəti barədə kitab üzərində işləyirsiniz. Deyəsən, bu kitabı həyat yoldaşınıza həsr eləmişiniz.*

– Həyat yoldaşımın boynumda haqqı böyükdür. Nə yazsam ilk oxucum həyat yoldaşım olur. Hələlik Nostradamusla bağlı işimi dayandırmışam. Gürcülərlə birgə Aleksandr Dümanın «Qafqaz səfəri» adlı əsəri əsasında sənədli bədii film

çəkiləcək. «Space»in rəhbəri Etibar Babayevlə onun ssenari-sini yazıb qurtarmışam. Ağır iş imiş. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ağamusa Axundovun təşəbbüsü ilə «Azərbaycan dilinin İraq-türkman ləhcəsi» adlı kitab üzərində institutun dialektologiya şöbəsinin əməkdaşları ilə birgə iş başa çatıb. 450 səhifəlik bu kitabı Ağamusa müəllimlə indi redaktə edirik. Bu günlərdə Nizami adına Ədəbiyyat Muzeyində yaradılmış «İraq-türkman ədəbiyyatı və mədəniyyəti» daimi ekspozisiyasına dair «İraq bizə iraq deyil» adlı maraqlı kitab işıq üzü görüb. Elə mənim İraqa getməyim də tale ilə bağlıdır. Sənədlərim hazırlananda tələbə yoldaşlarımla birgə İndoneziyaya getmək istəyirdim. Lakin sonra fikrimdən döndüm. Bunlar elə belə deyilmiş, orada bürclərlə maraqlandım və sonra məşğul oldum. O vaxtdan məndə taleyə, qismətə, alın yazısına böyük inam var. 1999-cu il noyabr ayının 26-dan isə bu bəşəri problem üzərində işləyirəm.

### *Restoranda balıqdan zəhərlənmişdilər*

– *Bu necə oldu?*

– Adlı-sanlı alim, BDU-nun kafedra müdürü, professor Dəmir Qənbərovun 60 illik yubileyi idi. Ziyafətə mən də dəvət olunmuşdum. Lakin bir gün əvvəl 25 noyabrda «Yeni Müsavat» qəzetində anadan olduğum «Qız bürcü» ilə bağlı oxumuşdum: «Hətta kollektiv dəvətlərdən də imtina etməlisiniz. Nəticəsini özünüz görəcəksiniz». Fikir verin, tövsiyə deyil, əmr edilir. Necə oldusa ziyafətə gedə bilmədim. Bəlkə, bu da Allahın iradəsi ilə oldu. Bir onu bilirəm ki, səhərisi gün axşam xəbər yayıldı ki, «Ceyrançöl» restoranında balıqdan zəhərlənərək ölen və ağır vəziyyətdə xəstəxanaya düşənlər var. Öz-özümə dedim ki, burada dərk edə bilmədiyim bir möcüzə var. Yuxarıda dediyim kimi, bu tilsimli aləmə

bənzəyən problemlə əlaqədar material toplamağa başladım və Allahın iradəsi ilə Nostradamus yaradıcılığının izinə düşdüm. Onun möcüzəyə bənzər həqiqətlərdən, labüd ola-raq baş verəcək hadisələrdən bəhs edən katrenlərini (dörd-lük) tədqiqat süzgəcindən keçirdikcə, şüurlu həyatım boyu cavabını tapmağa aciz olduğum, ürəyimdə tərəddüdlə götür-qoy etdiyim «alın yazısı», «tale», «qismət», «qəzavü-qədər», «yaziya pozu yoxdur» kimi bəşəri problemlərə bu ahil çagımda cavab tapdım. Nostradamus bir dəryadır, ümmandır – desəm yanılmaram. Deyəcəksiniz ki, bu qədər vaxtda nə hasil etmisiniz? Niyə bir kitab çap etdirməmisiniz?

İnanın ki, istəsəm indiyə qədər Nostradamusla bağlı iki-üç kitab çap etdirərdim. Rusiyada və İngiltərədə kommersiya maraqlarına görə belə edirlər. Mən elə etmək istəyirəm ki, azərbaycanlı oxucunun kitabı oxuyandan sonra bu möcüzə ilə bağlı heç bir sualı qalmasın. Kitabda hər şey əhatə olunsun və bu mövzuya dair kim nə axtarırsa bu kitabda tapsın. Kitabın 500 səhifəsi hazırlıdır.

Allahın iradəsi ilə Nostradamus 1550-ci ildən başlamış 2242-ci ilə qədər baş verəcək mühüm dünya hadisələrini içİNƏ alan mindən artıq katren qoyub getmişdir. Onların bəzilərində dəqiq tarixləri, adları, məsələn, Paster, Franko, Hitler, De Qol və başqaları göstərilmişdir. Lakin Nostradamusun zamanında Fransanın kralı olan II Henriyə yazdığını kimi, əksər hadisələri üstüörtülü təsvir edib ki, gələcək nəsil-lər başlarına gələcək hadisələrin vaxtını dəqiq bilməsinlər. Bax, buna görə də Nostradamusu şərh etmək üçün bir çox elmləri və dilləri bilmək gərəkdir. Hazırda əlimdə müxtəlif ölkələrdən gətirdiyim və gətirdirdiyim 100-dən artıq kitab var. İngilis, fransız, türk, rus, ərəb, fars dillərində olan bu kitablарın çoxu 500–700 səhifəlidir. Tədqiqat zamanı bu kitablara çox güvənirəm. Bu günlərdə İngiltərədən gəlmİŞəm. Nostradamusla bağlı 20-dən artıq kitab gətirmişəm. Ən çox

---

---

## *Həqiqətin özü*

sevincimə səbəb Amerika alimi, professor Edqar Leoninin 1961-ci ildə buraxdığı «Nostradamus və onun görücülüyü», ömrünün 25 ildən çoxunu Nostradamusun görücülüyünə həsr edən Con Houqun «Nostradamus», David Easonun «Nostradamusun kodu» və s. kitablar oldu. Demək olar ki, Nostradamusun görücülüyü ilə bağlı qəti söz demək üçün bütün mənbələrlə tanışam.

— *Bu kitabda Qəzənfər Paşayevin proqnozlarını oxumaq mümkün olacaqmı?*

— Əlbəttə, fikirlərimi deyirəm. Elə bir səhifə yoxdur ki, orda sözümü deməyim. Amma çox proqnoz vermirəm. Bir çox tədqiqatçılar kimi, özümü gülməli vəziyyətdə qoymaq istəməzdəm. Onu da deyim ki, İraqda işlədiyim 1962–1966-cı illər ərzində mənim özümün də hadisələri öncə görməyim vardı. O vaxt spirtli içki içməzdəm. Dilimə içki dəyəndən sonra bu hissim zəifləməyə başladı. Qəribədir ki, qarşısında oturan adamın fikrini oxuyurdum. Bəlkə də, Nostradamusa gəlib çıxmağım da elə bununla bağlıdır.

## *Dövlətin mənafeyini düşünmüşəm*

— *Bayaq söhbət zamanı dediniz ki, hər şeylə maraqlanan olmuşunuz. Yaradıcılıqdan uzaqlaşıb, biznes fəaliyyəti göstərməyiniz bununla bağlı idi?*

— Yaradıcılıqdan heç vaxt uzaqlaşmamışam. Şirkətdə işlədiyim vaxtda yaradıcılıqla məşğul olmuşam. Kitab və məqalələrim çıxıb. Yaradıcılıqla müntəzəm məşğul olan adamı balığa bənzətmək olar. Onu yaradıcılıqdan aralasan nə rahatlıq tapar, nə də yaşaya bilər. O ki qaldı biznes fəaliyyəti ilə məşğul olmayıma, burada mən qeyri-adi bir şey görmürəm. İraqda işləyəndə görmüşdüm ki, dövlət işində çalışan elm adamlarının, mühəndislərin, bir sözlə, bir çox ziyalıların mağazası, emalatxanası və s. var. 1983-cü ildə ABŞ-da Arizonada ikiaylıq ixtisasartırma kurslarında olanda

Robinson adlı professorla dostluq edirdim. Bir axşam şəhərdə gəzərkən kitab mağazasına girdim. Gördüm professor alıcılarla qızığın söhbət edə-edə kitab satır. Halbuki alım kimi, bizim təsəvvürümüzə gəlməyəcək dərəcədə yüksək maaş alırdı. Məlum oldu ki, öz mağazasıdır. Həm qazanır, həm də bir ədəbiyyatçı kimi tədqiqat aparır. O vaxtdan məndə belə fikir formalaşmışdı ki, işdən sonra gedib başqa bir yerdə işləmək qəbahət deyil. Sovet sistemi dəyişəndə vaxtilə İraqda dost olduğum adamların övladları ilə İraq səfirliyində görüşdüm. Dedilər filan işə görə gəlmışık, atamız dedi bizə kömək edəsiniz. Onda universitetdə işləyirdim, onlara kömək etməyə başladım. Sonra həmin şirkətin rəhbəri Bakıya gəldi və gördü ki, bu işi bacarıram. Təklif etdi ki, şirkətdə icraçı direktor işləyim. Universitetdə işimi davam etdirmək çətin oldu. Əvvəlcə yarım ştata keçdim. Sonra isə işi çatdırıa bilmədiyimə görə oranı tərk etdim. Universitetin rektoru, professor Abel Məhərrəmov çox təkid etdi ki, getmə, heç olmazsa dörddə bir ştatda qal. İmkan olmadı. Bakıda «Evropean Tobako» tütün fabriki işə düşəndən sonra bizim şirkət fəaliyyətini dayandırmalı oldu. Bunu bir çoxları başa düşmür ki, ölkə daxilində bu və ya başqa məhsulun istehsalına başlayanda həmin məhsulların idxalı dayandırılır. Dövlətlər bilərəkdən həmin malların idxalına mane olmaq üçün yüksək gömrük rüsumu təyin edir. Eləcə də Azərbaycan. Gün kimi aydın həqiqətdir ki, «Evropean Tobako» tütün fabriki başqa istehsal sahələri kimi dövlətimizə böyük xeyir verir. Həm işə yerli adamlar götürülür, həm istehsal gedir, həm də dövlət büdcəsinə yüksək məbləğdə vergi verilir. Mən həmişə dövlətin mənafeyini düşünmüşəm. Yəqin buna görədir ki, bəzi qəzetlər haqqında əsası olmayan böhtanlar yazırdılar.

- *Yəqin, bunu sizi istəməyənlər edirdilər...*
- Mənə belə gəlir ki, sualınızın cavabını qismən özünüz verdiniz. Deyə bilmərəm ki, mənə həsəd aparırdılar. Lakin

bir şey var ki, irəli gedənin həmişə istəməyəni çox olur. Ona həsəd aparanların, paxılıq edənlərin sayı artır. Rəhmətlik şair Rasim Kərimlinin «Millət» adlı şeirində belə sətirlər vardır:

*Ucalıq görəndə qəlbin darılar,  
Çəkibsən öönüñə sədlər-barılar.*

Mən belə ittihamdan uzağam. Lakin onu deyə bilərəm ki, çoxları elə başa düşürdü ki, mən biznesdə nəsə inqilab edirəm. Burda ciddi bir məsələ vardı ki, bu şirkət birgə müəssisə idi. Guya, bunun müəyyən faizi mənim idi. Və şirkətin bütün telefonları da mənim adıma idi. Sonradan başa düşürəm ki, ayda 6–8 milyon manat telefon pulu verirdik, yəqin düşünüblər gör nə qədər qazanır ki, telefona bu qədər pul verir. Halbuki bunların pulunu şirkət ödəyirdi. Bir də xahişə yanına gələn çox idi. İşə düzəlməyə, övladını xaricdə oxutduran və s. Şirkətdə tutaq ki, 10 nəfər işləməliydi, işləyirdi. İndi mən onu işdən necə çıxarıb, başqasını götürəydim? Yanımdan narazı qayıtdıqda deyirdilər bizi saymır və sair. Yaxud biri gəlib deyirdi, oğlumu Amerikada oxutmaq istəyirəm, 5 min dollar ver. Hardan alıb bu qədər pulu verim? Deyirdim 5 min dolların yoxdur niyə oğlunu oxumağa Amerikaya göndərirsən, qoy burada oxusun. Belə-belə istəməyənlərim əmələ gəlirdi. O qədər qəzətdə işləyən adam, yaxud siyasetçi gəlib ki, qəzetimə kömək elə. Kömək etmədiyimdən, haqqımda həmin qəzetlərdə böhtan yazılırdı. Onu da deyim ki, ölkəmiz müstəqillik qazanandan sonra əldə etdiyimiz nailiyyətlərdən biri də mətbuat azadlığıdır. Bunun sayəsində çoxsaylı qəzet və jurnallar çıxır. Onlarda işləyenlər gənclərdir və əksəriyyəti yaxşı qələm sahibidir. Amma bəzən mətbuat azadlığı adı altında başqalarına qara yaxmaqla, hətta tanınmış ziyalılarımıza böhtan atmaqla məşğul olanlar var. Bizi bir xalq kimi tarixdə yaşadan şəxsləri dan-

mağa çalışırlar. Hətta Koroğlunu qeyri-türk xalqlara aid etmək istəyənlər var. Onlar kimə xidmət edirlər, başa düşmürəm. Amma görürəm ki, burda başqasının dəyirmanına su tökənlər peyda olub. Onlara məsləhətim budur ki, məlumatları olan mövzudan yazsınlar. Onda vicdanlı və yaxşı yazı yazacaqlar.

– *Qəzənfər müəllim, ola bilərmi yenidən biznes fəaliyyətinə qayidasınız?*

– Mən taleyə inanıram. Amma biznesə qayıtmağıma inanmırıam. Çünkü biznes çox təlatümlüdür. Qabarma və çəkilmələrə bənzəyir. Yaşlı adəmin bu işlə məşğul olması çətindir, buna ürək dözməz, enerji çatmaz. Bu mənada çəkinirəm. Hətta professor Abel Məhərrəmovun dəfələrlə universitetə işə qayıtmağım barədə arzusunu yerinə yetirməkdən çəkinmişəm. Mənə çox yerdə yüksək vəzifələr də təklif ediblər. Lakin mən Nizami Gəncəvi adına Ədəbiyyat Muze-yində «Ədəbi əlaqələr şöbəsi»nin müdürü olmayı üstün tutmuşam. Mən özümü kitab yazanda, elmlə məşğul olanda daha rahat hiss edirəm. Ailəmin bir qismət ruzisi var, bəsdir. Bəzən çox var-dövlət, pul adamı çasdırır. Coxlarını görmüşəm, dünyasını dəyişəndən sonra övladları arasında var-dövlət üstündə dava düşüb. Gərək hər şeydə bir ölçü olsun. Mənim həyatdan narazılığım yoxdur, hər şeydən raziyam. Böyük arzum kitablarımı yazıb başa çatdırmaq, Yaradan-dan verilən ömür payımı vicdanla yaşamaqdır.

*M.Şah taxtinskaya*

## **BU SEVDA BİTƏN DEYİL**

İraqın bütün dünyanın gözündən iraq düşdürü bir vaxtda «İraq bizə iraq deyil» deyən Qəzənfər Paşayevlə görüşmək qərarına gəldik. Onunla söhbətə «Türkman ədəbiyyatı ekspozisiyası»nda başladıq. Qəzənfər müəllim ekspozisiya və türkmanlar haqqında danışdıqca mənə elə gəlirdi ki, o, doğma balası haqqında danışır. Söhbətimiz uzandıqca uzanırdı və sonra anladım ki, doğrudan da, Qəzənfər müəllimin türkman sevdası bitən deyil.\*

— *Qəzənfər müəllim, İraqda yaşayan türkmanların problemləri, onların gələcək talelərinin necə olacağı istər Azərbaycan, istərsə də Türkiyə mətbuatında ən çox hallandırılan mövzulardandır. Təbii ki, sadə oxucu üçün İraqda yaşayan türkmanların kimliyi və onların azərbaycanlılarla hansı yaxınlığı olması daha çox maraqlıdır. İraq türkmanları kimdirler və nə üçün onların problemləri beynəlxalq aləmin diqqət mərkəzindən kənarda qalıb?*

— Öncə onu deyim ki, azərbaycanlılarla eyni dildə danışan, eyni adət-ənənələrə malik olan və müəyyən səbəblər üzündən İraq türkmanları adlandırılan bu türksoylu xalq İraqın Kerkük şəhərində, Tuz Xurmatu qəzasında, Altun Körpü nahiyəsində, Təzə Xurmatuda, Badava, Bəşir, Böyük Basar, Ərbil, Mosulda və ölkənin digər şəhər, qəsəbə və kəndlərində yaşayır. 1963-cü ildə İraqda aparılan siyahıyalmağa görə, təkcə Kerkük vilayətində türkmanların sayı 430 min nəfərdən artıq olub. Amma təbii ki, statistik rəqəmlər həmişə hakim millətin xeyrinə göstərilir. Türkiyəli tədqiqatçı-professor Cəlal Ərtuq isə «Türkiyədə və dünyada İhsan Doğramacı fenomeni» adlı kitabında İraqda yaşayan türkmanların sayının 2,6 milyon nəfər olduğunu göstərib.

---

\* Bax: «Zaman» qəzeti, 15–17 mart, 2003, s.6.

Qeyd edim ki, İraqda yaşayan türkmanlar özlerini də, bizləri də türkman adlandırırlar. Türkman adı Dədə Qorqudda da çəkilib. Qaraqoyunlular, Ağqoyunlular da türkmanlardır. Tədqiqatçılar qədimdə türkman sözünün ulu türk, xalis türk mənasında işləndiyi qənaətindədirlər. Türklərin İraqa ilk gəlişi ərəb tarixçisi Təbəriyə görə, Hicri tarixinin 5-cü ilinə təsadüf edib. 745-ci ildə artıq Bağdadda böyük bir türk məhəlləsi var idi. Əməvilər, səlcuqlar dövründə türklər İraqın bütün ərazilərinə yayılmışdır. Türklərin İraqa köçü XVIII əsrin sonu XIX əsrin əvvəllərinə kimi davam edib. Və İraqdakı türkmanların, demək olar ki, hamısı Azərbaycandan köç edənlərdir. Təsadüfi deyil ki, türkmanlarda Azərbaycan həsrəti indi də yaşamaqdadır.

*Əslim Qarabağlıdı,  
Sinəm çarpez dağlıdı.  
Kəsilib gəlib gedən,  
Demə yollar bağlıdı.*

*Bağdad yolu Gəncədi,  
Gülü pəncə-pəncədi.  
Demə sizdən irağam,  
Bu sevda ölüncədi.*

Azərbaycan tarixinin ən görkəmli simaları – Nəsirəddin Tusinin, Füzulinin qəbirləri İraqdadır... İraqda türkmanlara aid onlarla qədim mədəniyyət abidəsi var. İraq türkmanlarının beynəlxalq aləmin diqqət mərkəzindən kənardə qalması isə müəyyən səbəblərlə əlaqədardır və mən siyasetçi olmadığım üçün bu barədə danışmaq istəməzdəm.

– *Siz Azərbaycanda İraq türkmanlarına aid çoxlu sayıda kitabların, tədqiqat əsərlərinin müəllifiniz. Nizami adına Ədəbiyyat Muzeyində «Azərbaycan-İraq (türkman) ədəbiyyatı və mədəniyyəti ekspozisiyası»ni təşkil etmisiniz.*

— Mən bu daimi ekspozisiyanı öz təşəbbüsümlə, vətən, millət qarşısında olan mənəvi borcumu vermək üçün düzəltmişəm. Ekspozisiyada türkmanlar, onların milli adət-ənənələri, geyimləri, musiqisi, ədəbiyyatı, mədəniyyəti barədə geniş məlumatlar var. Eksponatlar içərisində Harun ər-Rəşidin sevimli zövcəsi, azərbaycanlı Zibeydə xatunun məqbərəsi, Kerkük və Ərbil qalalarının yağlı boyası ilə çəkilmiş rəsmləri, nadir fotosəkillər, Əta Tərzibaşının, Sabir Zabit Şakirin, Sinan Səidin, Nəsrin Əta Ərbilin portretləri var. Ekspozisiyada çağdaş İraq-türkman ədəbiyyatına, folkloruna və əl işlərinə aid kitablar nümayiş etdirilir. Bu ekspozisiya mənim elmi fəaliyyətimin, ürəyimin danışan səsidir.

— *Biz öyrəndik ki, fonda İraqdan gətirdiyiniz minlərlə eksponat bağışlamışınız. Belə çıxır ki, İraqdan dönərkən sizin yüksəkınız elə eksponatlar olub. Buna görə sizi evdə heç qınamayıblarmı?*

— 1961-ci ildə Rəsul Rzanın «Uzaq ellərin yaxın töhfələri» məqaləsini oxuyandan sonra məndə türkmanların folklorunu öyrənmək həvəsi yarandı. Sonralar bu həvəs məhəbbətə çevrildi. Böyük məhəbbət isə xəstəlik kimi bir şeydir. Mənim bu «xəstəliyim» ailəmə də yoluxub. İndi onların «xəstəliyi» mənimkindən də ağırdır.

— *Səddamdan əvvəl və Səddam dövründə İraq türkmanlarının yaşayışında hər hansı dəyişiklik olubmu?*

— İraq türkmanları ana dillərində 4 illik təhsil almaq imkanına malikdirlər, türkman dilində radio-kanal fəaliyyət göstərir. İraq televiziyasında türkman dilində verilişlər var. Ana dillərində qəzetləri çıxır. Amma azsaylı xalqların faciəsi böyük olur. İbtidai məktəbi ana dilində oxuyanlar təhsillərini öz dillərində davam etdirə bilmirlər. Bunun üçün kadrlara ehtiyac olur. Amma azsaylı xalqların kadrları da az olduğundan bu problemi həll etmək mümkün olmur. Ona görə də İraq türkmanları 1973-cü ildə aldığı mədəni mux-

tariyyətin üstünlüklerindən lazıminca istifadə edə bilmirlər. Bütün bunlara baxmayaraq, türkmanlar içərisindən onlarla tanınmış ədib, yazılıçı, siyasetçi, hərbçi çıxıb. Misal üçün, deyim ki, İraqın Neft naziri türkmandır. Məşhur türkman yazarı, Azərbaycanda hamının tanıdığı, sevdiyi Əbdüllətif Bəndəroğlu yüksək vəzifələrdən birini tutur.

– *İraq ətrafında baş verən hadisələrin arxasında nə dayanır?*

– Mən siyasetdən uzaq adamam. Amma heç siyasetçi olmayan adama da aydındır ki, baş verən hadisələrin mərkəzində neft dayanır. İraq zəngin neft ehtiyatlarına malikdir. Nə qədər qəribə də olsa, İraqın ən zəngin neft yataqları məhz türkmanlar yaşayan ərazilərdədir. Bu da türkmanlar yaşayan ərazilərin iri dövlətlərin çəkişmə meydanına çevrilməsinə səbəb olub. Bundan da ən çox zərər görən yenə də türkmanlar olublar. 1972-ci ildə İraq neft sənayesini milliləşdirdi və xarici şirkətlər İraqdan çıxarıldı. Neftin milliləşdirilməsi nəticəsində İraqın gəlirləri kosmik sürətlə artmağa başladı. Üç il ərzində İraqın dövlət büdcəsi 2 milyard dollardan 20–22 milyard dollara çatdı. İraq güclü şəkildə inkişaf etməyə başladı. Təbii ki, gələn gəlirlərin müəyyən hissəsi orduya sərf edilməyə başladı. Qısa müddət ərzində İraq öz ordusunun sayına görə dünyanın qabaqcıl ölkələri arasında yer aldı. Təbii ki, bu da sonralar İranla müharibəyə gətirib çıxardı. İran qoşunları 1987-ci ildə Bəsrəyə qədər gəlmışdilər. Lakin ABŞ İraqın köməyinə gəldi və ona hərbi-texniki yardım göstərdi. 8 il davam edən qanlı müharibə əvvəlki sərhədlər daxilində də başa çatdı. Amma bu müharibə hər iki dövlətin zəifləməsinin əsasını qoydu. Küveyt məsələsində atılan səhv addım İraq üçün faciələrin başlanğıcı oldu.

– *Siz siyasetçi olmadığınızı deyirsiniz. Ancaq Azərbaycanda İraqı sizin qədər yaxşı tanıyan ikinci bir adam tapmaq çətindir. Ona görə də İraqı yaxından tanıyan bir mütəxəssis kimi ABŞ-in Körfəz savaşında müharibəni axıradək – Səddami*

*devirənədək davam etdirməsinin səbəbi barədə fikrinizi bilmək istərdik.*

– Siz məni yenə də siyasetə çəkirsiniz. Mən bu məsələyə politoloq kimi deyil, sizin ifadənizlə desək, İraqı yaxşı tanıyan mütəxəssis kimi fikrimi deyirəm. ABŞ-ın Körfəz müharibəsində İraqla sona kimi haqq-hesab çəkməsinə səbəb yenə də neft oldu. Əgər o vaxt 33 dövlətin qoşunları Bağda-da girsəydi, onda gərək ABŞ nefti həmin dövlətlərlə böləydi. Amma ABŞ bunu istəmirdi. Bu gün isə Səddamı təkbaşına devirən ABŞ İraq neftinə təkbaşına sahib olacaq. Mən bir faktı deyim ki, İraqın bu gün başına gələn bəlalara səbəb, əslində, 1972-ci ildə xarici şirkətlərə məxsus olan neft sahəsinin milliləşdirilməsi oldu. Əgər o vaxt Səddam neft şirkətləri sahiblərini razı salsaqdı, bəlkə də, bugünkü hadisələr baş verməzdi.

– *İraqda gözlənilən müharibə orada yaşayan türkmanlar üçün hansı nəticələrə gətirib çıxara bilər.*

– Bilirsiniz, müharibə həmişə dağıntılara səbəb olub. İran-İraq müharibəsi və Körfəz savaşında da ən çox zərər görən türkmanlar oldular. Bu gün də türkmanları eyni təhlükə gözləyir. Türkmanlar yaşayan ərazilər bir zolaq kimi şimaldan cənuba doğru uzanıb. Və türkmanlar həm İraqın şimalından, həm də cənubundan gələn müharibənin mərkəzində qalacaqlar. Qeyd etdiyim kimi, türkmanlar yaşayan ərazilər strateji yönən xüsusi əhəmiyyətə malikdir. Ancaq bu müharibədən sonra onların taleyinin necə olacağını və problemlərin hansı vasitələrlə aradan qaldırılacağını söyləmək çətindir.

*Əziz Mustafa*

## İRAQDAKİ 2,5 MİLYON AZƏRİ TÜRKÜ

Amerika bombaları onlardan da yan ötüşməyəcək.

Və Amerikanın İraqı bombalamaq planı reallaşmaq üzrəykən, bu diyarda qədim zamanlardan məskunlaşan kökü bir, dili bir soydaşlarımızın da taleyi təhlükə altına alınır.\*

Bəzilərinin İraq-türkman, bəzilərininsə sadəcə türkman adlandırdıqları bu xalqla bizi hansı tarixi tellər bağlayır? Bu və digər sualları daha dürüst və ətraflı işıqlandırmaq üçün yaradıcılıq ömrünün 35 ildən çoxunu İraq-türkman mədəniyyəti, ədəbiyyatı və folklorunun tədqiqinə həsr edən filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevə müraciət etdik!

– *Hazırda İraqda nə qədər türkman yaşayır?*

– İraq türkmanları əsasən Kerkük vilayətində, Ərbil və Mosul şəhərlərində, Mosul vilayətinin Tiəfər qəzasında, eləcə də Bağdadda yaşayırlar. Rəsmi statistik məlumatlarda təkcə Kerkük vilayətində 430 mindən çox türkmanın yaşadığı bildirilirdi. Məşhur tədqiqatçı alim Ziyad Körpülinin verdiyi məlumata əsasən, XX əsrin sonlarına doğru İraq türkmanlarının sayı 2 milyona yaxın idi. Professor Cəlal Ərtuq göstərir ki, hazırda İraqda 2,6 milyon türkman-azəri yaşayır.

– *İraq-türkman-Azərbaycan xalq musiqisi. Bunlar bir-birindən nə ilə fərqlənir?*

– İraq-türkman xalq musiqisi ilə Azərbaycan xalq musiqisi arasında sıx yaxınlıq, kök bərabərliyi mövcuddur. Hər iki xalqın folklorunda doğmaliq, əkizlik var. Ortada artıq neçə yüzillik ayrılığın olmasına baxmayaraq, sevindirici haldır ki, xalq şüurda, düşüncədə, mənəviyyatda parçalanmayıb.

Hər iki xalqın doğmaliği toponimlərdə də özünü bürüzə verir. Azərbaycan ərazisində Ağdaş, Ağdam, Ağsu, Qarabulaq, Qarabağ, Əmirli və s. yer adlarına Kerkük ellərində də

---

\* Bax: «Həftə içi» qəzeti, 19.03.2003, s.7.

rast gəlinir. Kərküklülərin xoyrat (bayatı) və dastanlarında tez-tez Qarabağ, Gəncə, Şirvan və s. toponimlərinin adı çəkilir. İraqlı alimlərin qənaətinə görə, türkmanların məşhur Qarabağlı havası məhz Azərbaycanın Qarabağ elindən gətirilib.

– *Müasir dövrdə qanı bir, canı bir soydaşlarımıza İraqda necə münasibət bəsləyirlər?*

– İraq dövlətinin türkmanlara olan münasibətini normal hesab etmək olar. Türkmanlar muxtarıyyət hüququna yiye-ləndikdən sonra onlar öz ana dilində təhsil almaq hüququna da malik oldular. Lakin tezliklə bu istiqamətdəki işlər iflasa uğradı, iraqda ərəb dili dövlət dili olduğuna görə, təbii ki, bütün iş yerləri də yalnız bu dili mükəmməl bilənlərin üzünə açıqdır. Məhz bu səbəbə görə də türkman dilində təhsil məsələsi baş tutmadı.

– *İraq səmasının müharibə alovları təhlükəsi ilə üzləşdiyi bir zamanda münaqişəyə münasibət bildirməyinizi istərdik.*

– Əslində, İraq münaqişəsinin əsası neft zəminində kök-lənən amansız bir mübarizədir. Kərkük də çox böyük neft yataqları mövcuddur. Əvvəllər bu neft ehtiyatları Neftçizadələr nəslinin mülkiyyətində idi. Sonralar isə İngiltərənin Britiş Petroleum Şirkəti həmin əraziləri satın aldı. 1973-cü ildə neft milliləşdiriləndə isə təbii ki, bütün İraq neftini hasil edən Britiş Petroleum Şirkəti də iflasa uğrayaraq ölkəni tərk etdi. Mən hələ o vaxt hiss etdim ki, tezliklə İraqın başının üstünü qara buludlar alacaq. Nəticəsi isə indi göz qabağındadır. Amma hazırkı müharibə təhlükəsini 1991-ci il Körfəz müharibəsi ilə eyniləşdirmək heç də düzgün deyil. Çünkü Körfəz münaqişəsi zamanı İraq özünü təcavüzkar dövlət kimi göstərərək, Küveytin ərazi bütövlüyünü pozaraq onu işgal etmişdi. O zaman ABŞ və onun müttəfiqlərinin təca-vüzkarı yerində oturtmaq tədbirlərinə haqq qazandırmaq olardı. Lakin üstündən 12 il sonra ağır güzəran və mühasirə şəraitində yaşayan bir ölkəni bombalamaq ədalətsizlidir.

Dünya sivilizasiyasının yarandığı iki ölkədən biri olan (digəri Misir) İraq qədim tarixi abidələrlə zəngin ölkədir. Bəşəriyyət üçün əvəzsiz incilər sayılan bu abidələri məhv etmək isə bəşəriyyətin qədim mədəniyyətini yox etmək deməkdir. Bəs hərbçilərlə heç bir əlaqəsi olmayan dinc əhalinin taleyi necə olacaq??!

Bunlar adı məsələ deyil. Deyirlər göz yaşıının nə olduğunu əvvəllər ağlamış adam bilər. Biz minlərlə fəlakəti gözlərimizlə görmüş, Xocalı, Qarabağ faciələrini yaşamışıq. Bütün bunlara görə də mən qəti surətdə müharibənin əleyhinəyəm. İraqda közərən bu münaqişə alovu sülh yolu ilə həll olunsa, ölkə başçılarının müdrikliyinə əhsən deyərəm.

*Sadiq Zamanoglu*

## BİR BÜTÖVÜN PARÇALARI

Bu gün ABŞ və İraq arasında gedən müharibə daha kəskin mərhələyə daxil olub. Müharibə görmüş, torpaqları parçalanmış xalqımız üçün müharibənin acı nəticələri aydındır. İraqdakı müharibə bizim üçün həm də ona görə taleyüklü görünür ki, burada 2,5 milyon civarında soydaşımız – türkmanlar yaşayır. Müharibə onlara necə təsir edəcək? Söhbətimizi İraqdakı azəri ədəbiyyatı və mədəniyyətinin araşdırıcısı, professor Qəzənfər Paşayevlə aparırıq.\*

### *İraqdakı türkmanlar bizim soy-kökümüzdəndir*

Nəcəf, Kərbəla, Samara, Bağdad, Kerkük, Ərbil, Mosul, Sülemaniyyə dolaylarına səpələnmiş azərbaycanlılar öz dindəşləri olan ərəblərlə qaynayıb-qarışsalar da, qədim mədəni irsi, o cümlədən dillərini, adət-ənənələrini qoruyur, doğma yurd yerləri ilə əlaqələrini kəsmirdilər. O zaman Azərbaycanla Bağdad arasında mövcud olan qədim İpək yolu bu əlaqənin davamlılığına rəvac verirdi. Professor Cəlal Əltuğun verdiyi məlumatə görə, İraqda bu gün iki milyon yarım türkman-azəri yaşamaqdadır. Azərbaycan ərazisində Ağdaş, Ağdam, Bilava, Boyat, Qarabulaq, Qaraqoyunlu, Qarabağlı, Əmirli, Yayçı, Yengicə, Mərdinli, Üçtəpə, Xasa, Çardaxlı və s. rayon, şəhər, kənd adlarına eynilə Kerkük dolaylarında da təsadüf edilir. Kerküklülərin folklorunda tez-tez Qarabağ, Gəncə, Şirvan kimi yer adlarından söhbət gedir.

İraqda yaşayan soydaşlarımız özlərini də, bizi də «Türkman» adlandırırlar. Onların müəyyən mənada buna haqqı da var. Soykökümüzü «Kitabi-Dədə Qorqud»dan götürürükə, dastanda türkman sözündən bəhs olunur. Bizim tənənmiş türkoloqlarımızdan olan professor Fərhad Zeynalov

---

\* Bax: «Paritet» qəzeti, 25-26 mart, 2003, s.7.

və professor Samət Əlizadə göstərilər ki, Dədə Qorqudda türkman sözü açıq-aşkar əlifnən yazılır. Nəsimi deyir: «Ərəbin nitqi bağlandı dilindən, səni kimdir deyən ki, türkmansan». Şah İsmayıł Xətai isə deyir: «Tükənir ərəbin kühi-məskəni, onda ki Bağdad içrə türkman qonar». 11 əsrdən bu yana türkman sözü işlənir. Bu söz Səlcuq imperiyasının türk əhalisinə verilən addır. Bu sözün «oğuz» etnonimin sinonimi olması da ehtimal edilir.

### *Mədəni hüquqlar*

1970-ci ildə türkmanlara mədəni haqlar verildi. Verilən haqlar 7 bənddən ibarət idi. Bu bəndləri aşağıdakı kimi qruplaşdırı bilərik. İbtidai sinifdə öz dillərində oxumaq, kitablar və dərs vəsaitləri çap etdirmək (dövlət hesabına), Mədəniyyət Nazirliyi nəzdində İraq-türkman mədəniyyəti departamenti (o departamentə Bəndəroğlu rəhbərlik edir) və Türkman Yazarçılar Birliyi yaratmağa icazə verildi. Nizami Muzeyində İraq-türkman ekspozisiyası yaratmışıq və həmin fondda İraqda çap edilən kitablar var. İlk gündən İraq türkmanlarının 1951-ci ildən ilk kitabından, axırıncı kitabına qədər bizim ekspozisiyada var (500-ə qədər kitab çap edilib). Onlara verilən haqlardan istifadə nəticəsində 1970-ci ilin 16 iyunundan həftəlik «Yurd» qəzeti çıxır və bu günə qədər ardıcıl olaraq işıq üzü görür. Bu qəzeti də redaktoru Bəndəroğludur. Qəzet Azərbaycan-İraq mədəni əlaqələri yönündə misilsiz xidmət göstərir. Aylıq jurnalları da çıxmaga başlayırdı.

Kiçik xalqın faciəsi böyükdür. Onlar 4 il ibtidai məktəbdə oxuyandan sonra ayıldılar ki, bəs, sonra hara gedəcəklər? Hansı universitetdə, hansı dildə oxuyacaqlar. Dövlət dili ərəb dilidir. Bax bu çətinliyə görə onlar bu işdən imtina etdilər. Ölkədə indi çətinlidir, ərəblərə də, türkmanlara da.

Çünki onlar 12 ildir ki, blokada şəraitində yaşayırlar. Buna görə çətindir, ölkədən qaçanlar, çıxanlar çoxdur.

### *İraqda nə qədər soydaşımız var?*

1963-cü il rəsmi hesablamalarına görə, təkcə Kərkük vilayətində 430 min 666 nəfər türkman yaşayırımış. Lakin təbii ki, say artımı sürətləndi. 1996-cı ildə türkiyəli professor Cəlal Ərtuqun «Türkiyədə və dünyada İhsan Doğramacı fenomeni» adlı kitabı çıxıb. O kitabın 8-ci səhifəsində yazılır: «İndi Ərbil və Kərkük vilayətlərində 2 milyon yarım azəri-türkman yaşayır».

### *Azərilərin-İraqa axınının tarixi*

XIV və XV əsrə qədər, yəni dövlət sərhədləri yaranana qədər qəbilələr istədikləri vaxt malları və dövlətləri ilə yiğisib gedirdilər başqa ölkələrə. Azərilərin İraqa axını tarixçilər yeddi mərhələyə bölürlər. XII əsrədə yaşamış İbn əl-Əsir göstərir ki, türklərin ilk axını Təbriz yaxınlığındakı Sultaniyyədən olub və bunlar Bağdad çevrəsində yerləşiblər. Bu, hicri 32–38 və 54-cü illərdə olub. İraqlı tarixçi Şakir Sabir «İraqda türkmanların tarixi» əsərində göstərir ki, hicri 54-cü ildə artıq Bağdadda və çevrəsində türkman məhəllələri yaranmışdı. Digər ərəb tədqiqatçısı Mustafa Cavad isə İraqa Azərbaycanın müxtəlif bölgələrindən axını yeddi mərhələyə böлür. Birinci axını o da başqa tarixçilərin göstərdikləri kimi göstərir. İkinci axını Əməvilərin dövrünə aid edir. Əməvilər dövrü 661-ci ildən 750-ci illərə qədər olub. 750-ci ildən sonra isə artıq Abbasilər dövrüdür. (750–1258-ci ilə qədər). Ancaq bu arada Abbasilər dövründə İraqa axınlardavam edib. Bunlardan biri də Qıpçaqlar dövrüdür. Mustafa Cavad deyir ki, Bayatlar İraqda Qıpçaqlar dövründə yerləşiblər. İndi Kərkük vilayətində Bayat əşirəti adlanan

64 kənd var. Füzulinin də burada anadan olmadığını heç kim inkar etmir. O kəndlərin biri də Nəsim kəndidir. H.Arası və başqa alimlərimiz göstərirlər ki, Nəsimi ya o Nəsim kəndində, ya Bakıda, ya Təbrizdə, ya Şamaxıda anadan olub. Eldənizlər dövründə artıq burada xanlıqlar yaranmışdı. Mosulda Atabəylər, Kərkük də Qıpçaqlar, Ərbildə Zeynalabdinlər xanlığı, Suriyada Qara Türkman xanlığı. Qara Türkman xanlığı Şam şəhəri ilə Hələb şəhərləri arasında yerləşirdi.

### *Nəsimi ırsinin tədqiqi*

Nəsimiyə Hələb şəhərində məqbərə qoyulub. Adına küçə var. Nəsiminin nəticəsi Bakıda AZİ-də təhsil aldı. Babasının yubileyində öz keçmişləri və Azərbaycanla əlaqələri barədə geniş söhbət açdı. Ona göstərilən qayğıya görə öz minnətdarlığını bildirirdi.

Şimalda kürdlər silahlanıb. Demək olar ki, onlar bu saat ayrıca dövlət kimidir. Mosuldan yuxarı ərəb yoxdur. O ərazi-də indi müharibə gedir. Mən bilmirəm, İraqda yaşayan azərbaycanlıların taleyi necə olacaq? Türkləri bu saat narahat edən problem budur.

### *İraqda Azərbaycan tarixi abidələri*

Harada türk varsa orada qala var. Bu əsasa dayanaraq İraqa vətən deyən türkmanlar (azərbaycanlılar) hər şəhər, hər qəsəbədə bir qala inşa etmişlər.

Kifri yaxınlığında Şirvan qalası var. «Şirvan» qalası azərbaycanlıların tarixi abidəsi kimi 1961-ci ildə Bağdadda çap olunan İraq Respublikasının xəritəsində öz əksini tapıb. Məhəmməd Füzulinin məqbərəsi XX əsrin 80-ci illərində Kərbəlanın abadlaşması ilə əlaqədar sökülmüş, Kərbəla şəhər bələdiyyə idarəsinin qərarı ilə onun nəşri İmam Hüseyn məscidinə köçürülmüşdür. Xəlifə Harun ər-Rəşidin zövcəsi

azərbaycanlı Zibeydə Xatunun məqbərəsi və İmam Musa Kazımın məscidində (Bağdad) dahi alimimiz Nəsirəddin Tusi uyuyur. Sonra Ərbil qalası, qədim Kerkük qalası, Füzulinin qədim məqbərəsi və s. göstərmək olar.

### *İraqda yaşayan görkəmli şəxsiyyətlər*

Türkman elatının görkəmli elm və sənət adamlarından Əta Tərzibaşını, Şakir Sabir Zabiti, Əbdülvahid Küzəcioğlunu, Əbdüllətif Bəndəroğlunu, Sinan Səidi, professor Sübhi Saatçinə, prof. Mahir Naqibi, prof. Xıdır Lütfini, prof. Fazıl Bayatlinı, Nəsrin Ərbili və s. göstərmək olar.

Əta Tərzibaşı – ədəbiyyatşunas, folklorçu, tənqidçi, publisist, Türk Dil Qurumunun fəxri üzvü, Azərbaycan Yazarlar Birliyinin üzvüdür.

Şakir Sabir Zabit türkmenca çıxan həftəlik «İraq» qəzetinin yaradıcılarından biri və ilk redaktoru olmuşdur. Bir neçə kitabı, araşdırmalarının müəllifi olmuşdur. Əbdülvahid Küzəcioğlu tanınmış müğənni, türkman mahallarını aləmə tanıdan bir sənət elçisi adına layiq görülmüşdür.

Əbdüllətif Bəndəroğlu şair, tərcüməçi, ədəbiyyatşunas, folklorçu, Azərbaycan Yazarlar Birliyinin üzvü, BDU-nun fəxri doktoru.

Sinan Səid alim-pedaqoq jurnalist, publisist, 1960-cı illərdə Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. ABU-nun jurnalistika fakültəsini bitirmiştir.

Nəsrin Əta Ərbil Azərbaycan Yazarlar Birliyinin üzvü, türkman ədəbiyyatında yeni bir dönəmin müjdəcisiidir.

Adı çəkilən elm adamları İraq türkmanlarına əvəzsiz xidmət göstərirlər.

Onların Türkman cəbhəsi var, xaricdə yerləşir. Ankarada, İngiltərədə, Danimarkada və s. ölkələrdə fəaliyyət göstərir.

Cəbhədə ərəblərə qarşı vuruşub, azad bir dövlət yaratmaq məsələsi mümkün deyil. Burada haqlarını tələb edə

bilərlər və yaxud muxtariyyət istəyə bilərlər. Bu gün onlar öz haqlarını tələb edib, özlərini idarə etmək hüququnu qazana bilərlər. Onlara təzyiqlər olmasın. Ölkədə assimiliyasiya aparmaq meyilləri var. Kəndlərdə evlər daşdan, betondan tikilmir. Əsasən palçıqdan və yaxud da torpağa saman qatılaraq kərpicdən tikilir. Ekoloji cəhətdən sağlamdır. Qışda ev isti olur, yayda sərin. Ancaq müharibə gedən ölkədə onu dağıtmak asan olur. Yəni həmin kəndin heç xarabalığı da qalmaz. Mən 1962, 1966, 1970 və 1975-ci illərdə İraqda işləyəndə türkman kəndləri var idi. Mən o kəndlərə gedib dialekt materialları toplayırdım. İndi o kəndlər yoxdur.

### *Azərbaycan-İraq Dostluq Cəmiyyətinin fəaliyyəti*

Mən Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədr müaviniyəm. Sədr professor Vasim Məmmədəliyevdir. Füzulinin 500 illik yubileyini dövlət səviyyəsində İraqda qeyd etdik. İraqa Azərbaycandan 128 nəfərdən ibarət nümayəndə heyəti getmişdi. Sonra kitablar çap olunur. Azərbaycanın neçəneçə kitablarını Bəndəroğlu İraqda çap edir. «Azərbaycan şeiri», Elçinin hekayələri, Kamil Nərimanoğlunun «Elin yaddası, dilin yaddası», B.Vahabzadənin, N.Xəzrinin, sonra mənim monoqrafiyamı və «Altı il Dəclə-Fərat sahillərində» kitabım ərəbcə soydaşlarımıza çatdırılıb. O vaxt mənim kitabıma böyük məbləğdə mükafat olaraq pul verdilər. Mən isə ora getmədim. Onu türkmanlara bəxşiş etdim. Biz Nəsiməddin Tusinin qəbrini orada üzə çıxardıq. Kazımıyyə məscidi var, orada basdırılıb. Niyə indiyə qədər onu pisləyirdilər ərəblər? 1258-ci ildə Hülaki xan Bağdadi tutanda Nəsiməddin Tusi onun vəziri olub. Hülaki xan Bağdadi tutanda xəlifəni öldürdü və bununla da Abbasilər xilafətinə və ümumiyyətlə, xilafətə son qoyuldu. Bu, ərəblərə çox ağır gəlir. Bundan sonra imkan vermirdilər ki, Nəsiməddin Tusinin qəbri tapılsın.

*İraqda azəri dili*

Bəndəroğlu Bakıya gələndə yığıncaqlarda, ziyafətlərdə hamı rusca danışardı. Həmin ziyafətin birində möhtərəm Prezidentimiz Heydər Əliyev ona yaxınlaşıb, dedi ki, sağ ol, Bəndəroğlu sən öz dilimizdə, Nəsiminin dilində danışdın. Bəndəroğlunun qanadları çatmırkı uça. Ona görə ki, onun kimliyinə, dilinə ilk dəfə qiymət verilirdi. Ondan sonra bizim əlaqələrimiz möhkəmləndi. O vaxt mənə dedi ki, Qəzənfər, əgər mənim oğlum olsa, adını Heydər qoyacağam. Mən onda İraqda idim. Doğrudan da, 1982-ci ildə oğlu oldu, adını Heydər qoydu. Həmin oğlan orta məktəbi qurtardı. O, bir arzusunu da bildirdi ki, mən istəyirəm ki, o məndən sonra bu əlaqəni möhkəmlətsin və o Bakıda oxusun. Dövlətimiz ona BDU-nun filologiya fakültəsinə dövlət hesabına oxumaq imkanı yaratdı. Hətta ona təqaüd də ayırdılar. Bax, bu Bəndəroğlunun xidmətinə, xalqımızın birliyinə verilən böyük qiymətdir. 2000-ci ildə İhsan Doğramacı gələndə Prezidentimiz «Qardaşlıq» jurnalına müsahibə vermişdi. O müsahibəsində Prezident tarixi bir söz dedi: «Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır».

## FÜZULİNİN QƏBRİ KÖCÜRÜLMƏYƏCƏK\*

*«Ə.Bəndəroğlu azərbaycanca məruzə edən yeganə adam oldu».*

**Q.Paşayev**

Son zamanlar Respublika mətbuatında sayıə xarakterli yazılar geniş yer almağa başlayıb. Və təəssüf ki, əsası olmayan bu informasiyalar cəmiyyətimizdə daha geniş əks-sədaya səbəb olur. Ucuz sensasiya dalınca qaçan bəzi kütləvi informasiya vasitələri isə bu yolla özlərinə şöhrət qazanmaq niyətindədirlər.

Yaxın günlərdə belə əsassız şayiələrdən biri də dahi şairimiz M.Füzulinin qəbrinin, guya, Türkmənistana köçürülməsi və erməni, kurd təşkilatlarının təhrikli ilə məşhur İraq-türkman ziyalısı Ə.Bəndəroğlunun adının ABŞ tərəfindən qara siyahıya salınaraq həbs edilmə xəbərləri oldu.

Məsələyə aydınlıq gətirmək üçün İraq-türkman mədəniyyəti ilə son dərəcə bağlı olan görkəmli alimimiz, professor Qəzənfər Paşayevlə görüşdük. Professor Ə.Bəndəroğlu ilə bağlı qəzet səhifələrində yer alan səhv informasiyalardan narahat olduğunu bildirdi: «Düzü, bu yazıları oxuyanda adam lap çəş-baş qalır. Görəsən, qəzet işçilərinin bu cür əsası olmayan yazılar dərc etdirməyinə səbəb nədir? Şəxsən mən Ə.Bəndəroğlu ilə, demək olar ki, hər gün telefon əlaqəsi saxlayıram. Və məndə olan məlumatə görə, o, hər gün səhər saat 9-da iş yerinə – Türkiyə-Anadolu Agentliyinə gedir və axşam 5 radələrində evinə qayıdır. Əvvəllər sözügedən agentlik İraqın İnformasiya Nazirliyinin binasında yerləşirdi. Müharibə zamanı nazirliyin binası dağıldıqdan sonra, digər agentliklər

---

\* Bax: «Həftə içi» qəzeti, 6.05.2003, s.1və 7.

kimi, Türkiyə–Anadolu Agentliyi də «Fələstin» mehmanxanasına köçürüldü. Və bayaq qeyd etdiyim kimi, hazırda Ə.Bəndəroğlu hər gün «Fələstin» mehmanxanasındaki iş yerinə gedir. Elə sizin gəlişiniz ərəfəsində mənə zəng edən onun oğlu Heydər idi. O, mənə İraqa getmək istədiyini bildirdi. Mənsə atasının təqribən bir ay sonra İraqa dönməyi tapşırlığını dedim. O vaxta qədər İraqdakı vəziyyət də normallaşar».

Sonra Q.Paşayev 70-ci illərdə Ə.Bəndəroğlu ilə Heydər Əliyevin görüşünü xatırlatdı: «Həmin dövrdə konfrans keçirildi. Və bu tədbirə dəvət alan Ə.Bəndəroğlu Azərbaycan dilində məruzə edən yeganə adam oldu. Tədbirlərdən sonra Heydər Əliyev Ə.Bəndəroğlu ilə görüşəndə onun bu hərəkətini xüsusi qeyd etdi. Bu hadisə Ə.Bəndəroğlunun həyatında dönüş yaratdı. Və o bildirdi ki, bundan sonrakı həyatını bütünlükə Azərbaycana sərf edəcək. Sonra elə belə də dedi: «Mənim oğlum olsa, adını Heydər qoyacağam». 1982-ci ildə onun oğlu oldu. Və bayaq mənə zəng eləyən də həmin oğlan idi. Qeyd edim ki, o, Bakıya təhsil almaq üçün təşrif buyurub. Təqribən bir aydan sonra İraqa yola salacağam».

Professor son günlər İraqda gedən proseslərə münasibət bildirərək qeyd etdi ki, hazırda bu ölkədəki soydaşlarımız – türkmanların vəziyyəti, dolanışığı normallaşıb. Və kürdlər onlara qarşı heç bir zorakılıq tədbirləri həyata keçirmir. ABŞ isə yaxınlarda kürdlərin Kərkük də törətdikləri özbaşınlığı görə Türkiyədən üzr istəyib.

Müsahibimiz Kərbəlada uyuyan dahi Füzulinin qəbrinin köçürülməsi məsələsinə aydınlıq gətirərkən bunları dedi:

«Füzuli hələ sağlığında Kərbəladakı məşhur İmam Hüseyn məscidinin baş çıraqyandırımı idı. Və şair bu müqəddəs yerdə belə bir şərəfli vəzifə tutduğuna görə ömrü boyu fəxr edib. Şair özü haqqında yazdığı məlumatda yazır ki, o, İraqda doğulub, boy-a-başa çatıb və ömrü boyu İraqdan başqa bir yerə getməyib. Füzuli həyatını dəyişəndə də öz

arzusuna uyğun olaraq onu bu müqəddəs yerdə torpağa tapsırıblar. Onun məqbərəsi İmam Hüseyn məscidinin qiblə qapısının 20 metrliyində idi. Sovet dövründə ilk dəfə, 1959-cu ildə R.Rza, B.Vahabzadə və Q.Qasimzadə bu məqbərəni ziyarət etmişdilər».

Q.Paşayev 70-ci illərin sonlarında Füzulinin qəbrinin yerinə dəyişdirilməsi ilə də bağlı məlumat verdi: «S.Hüseynin hakimiyyəti dövründə – yəni 70-ci illərin sonu 80-ci illərin əvvəllərində İmam Hüseyn məscidinin yenidən bərpası ilə əlaqədar olaraq Kərbəlada geniş həcmli işlər görülməyə başlandı. O vaxtlar İmam Hüseyn məscidinin ətrafi çox basırıq idi. Və həmin bərpa prosesində də Füzulinin qəbri məscidin içini köçürüldü. İndi dahi şairimizin qəbri İmam Hüseyn məscidinin qiblə qapısından içəri girəndə sağ tərəfdədir. Qəbirdən sonra isə qədim əlyazma və kitablardan ibarət kitabxana başlayır».

Qəzənfər müəllim Füzulinin qəbrinin müqəddəs bir yerdə olmasını xalqımız üçün fəxr hesab olunduğunu bildirdi:

«Bir zamanlar insanlar arzu edərdilər ki, müqəddəs ziya-rətgahlarımıza gedib, orda da həyatdan köcüb torpağa tapşırılsınlar. İndi biz fəxr etməliyik ki, Füzuli belə bir müqəddəs yerdə əbədi yatır və onu hər gün saysız-hesabsız insan ziyarət edir. Hər bir müsəlman üçün bundan da böyük fəxr olmaz. Bir vaxtlar onun qəbri köçürünləndə Türkiyə qəzetləri «Füzulinin qəbri yol oldu» başlığı altında yazılarla aləmə car çəkdi. Elə o zaman mən Qasım Qasimzadə ilə «İncəsə-nət» qəzetində «Füzulinin qəbri barəsində həqiqətlər və şayiələr» adlı yazı dərc etdirərək məsələyə aydınlıq gətirdik. Qaldı ki, Füzulinin qəbrinin Türkmenistana köçürülmə mə-sələsi, bütün bunlar tamamilə boş və əsası olmayan şayiədir. Və əgər, həqiqətən də, Türkmenistan hökumətinin belə bir istəyi olubsa, qətiyyətlə bildirirəm ki, bu heç vaxt reallaşa bilməyəcək bir təşəbbüs olardı.

---

---

### *Həqiqətin özü*

Qeyd edək ki, Q.Paşayev böyük Azərbaycan alimi N.Tusinin Bağdadda qəbrini tapan ilk alimlərimizdəndir: «Ensiklopediyamızda belə bir məlumat var ki, N.Tusi Bağdadda vəfat edib və Cəlil məscidində dəfn olunub. Lakin mən 6 il orada çalışdığım dövrdə, ümumiyyətlə, İraqda belə bir məscidin olmadığını şahidi oldum. 2001-ci ildə isə Bağdadda olarkən İsgəndər Etibar mənə zəng edib qəbrin ehtimal olunan yeri haqqında məlumat verdi. Və tezliklə mən, B.Nəbiyev və Ağalar Mirzə İmam-Kazimiyyə məscidinə yollandıq. Düzü, əvvəlcə bizi qəbri ziyarət etməyə qoymadılar. Sonradan çox böyük miqdarda pul verib arzumuzu reallaşdırıldıq. Və mən, B.Nəbiyev İraqın böyük şeyxi ilə bərabər qəbrin üstündə xatirə şəkli çəkdirdik».

*Sadiq Zamanoğlu*

## «TÜRKMƏNBAŞI FÜZULİNİN NƏŞİNİ KİMDƏN İSTƏYƏCƏK?»\*

**Professor Qəzənfər Paşayevin sözlərinə görə, İraqda mədəni tarixi abidələrin dağılıması xəbəri əsassızdır.**

Ədəbi mühit narahat günlərini yaşayır. Füzulinin qəbri, Əbdüllətif Bəndəroğlunun taleyi və ən nəhayət, İraq türkmanlarına məxsus mədəni-tarixi abidələrin dağııntıya məruz qalması barədə gəzən söz-söhbətlərin ardı-arası kəsilmir. Bu xəbərlərə aydınlıq gətirmək üçün İraq türkmanları barədə ictimaiyyətə ilk dəfə ətraflı məlumat verən filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevə üz tutduq. Müsahibimlə söhbətə İraq türkmanlarının kimliyindən və ədəbi-mədəni irlərinə dair bilgilərdən başladıq.

– İraq türkmanlarının mədəniyyəti, məişəti, adət-ənənəsi, dünyagörüşü bizdən qətiyyən fərqlənmir. Ümumiyyətlə, türkdilli xalqların mədəniyyətində, məişətində ortaç cəhətlər coxdur. Ancaq iraq türkmanları ilə bizi ortaqlıqdan daha çox, eyniyyət bağlayır.

– *Qəzənfər müəllim, İraq dövlətində toplum halında yaşayın, bəzən İraq azərbaycanlıları, bəzənsə İraq türkmanları adı ilə tanıdığımız kimi lərdir? Onların tarixi barədə nə demək olar?*

– Bu suala cavab verməzdən əvvəl kərküklü Səid İrmaqın bir sözünü yada salmaq istəyirəm. Səid İrmaq 1962-ci ildə Bağdadda işıq üzü görən «Qardaşlıq» dərgisindəki məqaləsində yazar ki, «Vətən torpağı kiçilib, genişlənə bilər. Sərhədləri tükənə bilər. Şan və şərəfi tapdana bilər. Dini dəyişdirilə bilər. Qalan tək bir varlıq var. O, ana dilidir». Həqiqətən də, tarixin keşməkeşlərindən keçən xalq qoruduğu tək bir varlı-

---

\* Bax: «Bizim əsr» qəzeti, 8.05.2003, s. 6.

ğının – ana dilinin sayəsində folkloruna, adət-ənənəsinə, məişətinə sadıq qalır. İraq türkmanları belə bir sınaqdan keçiblər.

Tarixə nəzər salanda görürük ki, uzun əsrlər boyu bir olmuşuq. Öncə mübahisəli məqamları olmayan yaxın tarixə baxaq. Bildiyimiz kimi, 1868-ci ilə qədər İraq dövləti mövcud olmayıb. Bu ərazi əsrlər boyu Bağdad vilayəti statusunu daşıyıb. Məsələn, 1514-cü ildə Şah İsmayıл Xətai Çaldıran düzündə məglubiyyətə uğradıqdan sonra Osmanlı türkləri ilə saziş bağlayır. Bu sazişə əsasən, Bağdad vilayəti Osmanlı imperiyasının tərkibinə keçir. Nadir şahın vaxtında Bağdad vilayəti yenidən geri alınıb. Sonralar isə Osmanlı imperiyasının ərazisində yaradılan bir sıra ərəb dövlətləri kimi, İraq meydana gəlib. Ümumiyyətlə, azərbaycanlıların bu vilayətə köçmələri barədə məlumatə qədim tarixi mənbələrdə də rast gəlinir. Bir-bir tarixçilərin adını çəkmək istəmirəm. Nəzərinizə çatdırım ki, tarixçilər bu axını 7 mərhələyə bölüblər. Hesab edirlər ki, türkmanlar ilk dəfə bu ellərə hicrinin 54-cü ilində gəliblər. Böyük ərəb tarixçisi Təbəri öz əsərində bu faktı dönə-dönə qeyd edir.

– *Türkmanların sayı nə qədərdir?*

– 2 milyona yaxındır. Yeri gəlmışkən, onu da deyim ki, bəzilərini türkman sözü çasdırır. Halbuki biz tarixən türkman adlandırılmışq. Türkman güclü, möhtəşəm, böyük, qüdrətli deməkdir. Qocaman, azman, şışman kimi sözlərimiz də bu qəbildəndir. Heç uzağa getməyək, klassik ədəbiyyata nəzər salaq. Şah İsmayıл Xətai yazır: «Onda ki, Bağdad içrə türkman qonar». Və yaxud Nəsimi deyir: «Sənə kimdir deyən türkmansan?»

– *Əsrlər boyu ayrı mühitdə yaşamaq İraq türkmanlarının ədəbi-mədəni irsinə təsirini göstərib?*

– İlk baxışda fərqli heç nə görmürəm. Sadəcə, onlar uzun illər yad xalqların əhatəsində yaşayıb. Bu, bir tərəfdən yaxşı

deyil, tərəqqini ləngidir. Digər tərəfdənsə, xoşbəxtlikdir. Çünkü dil, folklor daha mühafizəkarçasına qorunur. Təsəvvür edin ki, «Kitabi-Dədə Qorqud»da işlənən sözlərin əksəriyyətinə İraq türkmanlarının dilində rast gəlinir. Cəfər Cabbarlıının «Ana ürəyi», Seyid Əzim Şirvaninin «Köpəyə ehsan» əsərlərinin motivi də onlardan götürülb. Mən yenə deyirəm, biz ayrı xalqlar deyilik. Sadəcə, tarixi yaddaşın unutqanlığı və ayrı-ayrı sərhədlərdə qalmağımız ucbatından yadlaşmışıq. Bu bilirsiniz nəyə bənzəyir? «Altı il Dəclə-Fərat sahillərində» adlı kitabında bu haqda yazmışam. Vaxt gələcək uşaqlarımız «necə olub ki, İranda yaşayan Şəhriyar «Heydər babaya salam»ını Azərbaycan dilində yazıb» deyə soruşacaqlar. Bilirsiniz, tarixi unatqanlıq var. İndi Dərbənddən yad bir el kimi danışılır. Ancaq heç kim fərqinə varmir ki, Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı olub.

Necə ki, Mosulda, Kərkük də Atabəy xanlıqları olub. Və yaxud Nəsimi harda yaşayıb? Hələblə Şamın arasında Qara türkman xanlığında. İndi dilimizdə işlətdiyimiz Qaradüz, Qarayazı sözlərinin kökü ora gedib çıxır. Eləcə də Füzuli. Bayat elində doğulub və bütün ömrü boyu oradan kənara çıxmayıb.

— *Yeri gəlmışkən, uzun illər apardığınız tədqiqatlar zamanı adını çəkdiyiniz görkəmlı şairlərin həyat və yaradıcılığına dair hansı yeni faktlarla karşılaşmışınız?*

— Əvvəla, onu deyim ki, uzun illər bizdə «Nəsimi Allaha qarşı çıxdığına görə edam olunub» fikri formalaşdırılıb. Ancaq bu, belə deyil. Sadəcə, sovet ideologiyasının təsiri ilə Nəsiminin edamı bu cür qələmə verilib. Gəlin Nəsiminin yaradıcılığına baxaq. O heç vədə Allaha, yaradana qarşı çıxmayıb. Hətta Nəsiminin ölümünə fitva veriləndə qazılər yığışırlar. Və istər-istəməz sual ortalığa çıxır ki, Nəsimi nəyə görə edam olunur? Qazılərdən biri şər ataraq deyir ki, o Al-

laħa qarşı çıxdı, mən eşitdim. Nəsimi kəlmeyi-şəhadətini deyərək, cavab verir ki, yalandır, iftiradır. Sadəcə, Nəsimi Qaraqoyunlu dövlətinin tərəfdarlarından idi. Xalq arasında böyük nüfuzu olan Nəsiminin bu mövqeyi qarşı tərəfi aqressivləşdirirdi. Bu səbəbdən də Misir sultani Məhyəddin Nəsiminin ölümünə fitva verib. Həqiqət budur. Təsadüfi deyil ki, Nəsimi edam olunduqdan sonra bir əli və bir qolu Qaraqoyunlu dövlətinə, o biri əli və qolu isə Diyarbəkirə göndərilir. Heç uzağa getməyək, Nəsimi dinə qarşı çıxdığına görə edam olunmuşdusa, nəyə görə Hələbdə Nəsiminin böyük bir mavzoleyi ucaldılıb? Hələbdə Nəsimiyə adına küçə var. Yaradıcılığına gəlincə, bir neçə il bundan əvvəl Bəndər-oğlu ilə birgə Nəsiminin yeni əlyazmasını tapdıq. Həmin əlyazma kitab şəklində işiq üzü gördü. Onu da deyim ki, 1987-ci ildə «İraq divanı» adı ilə çap olunan bu kitabdan Nəsiminin 30-a yaxın dirlə bağlı şeiri çıxarıldı. 1980-ci ildə isə Füzulinin Mosulda yeni əlyazmalarını aşkarlandı. Və Həmid Araslinın elmi rəhbərliyi altında Sinan Səidin həyat yoldaşı Raidə xanım bu əlyazmalarla bağlı dissertasiya müdafiə elədi.

– *İraq türkmanları mədəniyyətləri, tarixləri ilə bağlı daha nələri mühafizə edə biliblər?*

– Məncə, ən böyük yaddaş xalqın folklorudur. Folklor elə bir ümməkdir ki, o heç vaxt bitib-tükənmir. O, həmişə saflığını qoruyan incilər məbədidir. İraq türkmanlarına bu məbədi qoruyub saxlamaq müyəssər olub. Kərkük də Qarabağlı məhəlləsi, Kifri yaxınlığında Şirvan qalası var. Onu da deyim ki, Kərkük də «Qarabağ şikəstəsi»ni də oxuyurlar. Və bütün xalq mahnılarımız eynidir. Mən deyərdim İraq, bəlkə də, yeganə ərəb dövlətidir ki, biz onunla qırılmaz tellərlə bağlıyız. Bu tellərlə bağlı klassik ədəbiyyatımızda yetərincə faktlar var. M.P.Vaqif də, M.V.Vidadi də «Durnalar» şeirində «Bağdad» deyə İraq türkmanlarına üz tutublar.

– İraq türkmanlarının mədəni hüquqları barədə məlumat verə bilərsinizmi? Ana dilində təhsil almaq imkanları necədir? Bu dildə qəzet, jurnal nəşr olunurmu, radio, televiziya verilişlərini dinləmək imkanları varmı?

– Vaxtilə bunların hamısı olub. Hətta Mədəniyyət və Təhsil nazirlikləri nəzdində departamentləri də var idi. Ancaq nahaqdan demirlər ki, kiçik xalqın faciəsi böyük olur. İraq türkmanları ana dilində necə təhsil alsınlar? Dövlət dili ərəb dilidir. Bütün ali təhsil müəssisələrində, ictimai yerlərdə bu dil hakimdir. Ona görə də İraq türkmanları ərəb dilində təhsil almağa məcburdurlar. Vaxtilə Seyid Əzim Şirvani deyirdi ki, «rus dilinə ehtiyacımız çoxdur, bilməsək də əlacımız yoxdur». İraq türkmanlarının da ərəb dilinə ehtiyacları var. Təəssüf ki, 80-ci illərdən etibarən yuxarıda söylədiklərimin çoxu aradan götürülüb. İranla müharibə, daha sonra beynəlxalq aləmlə münasibətlərin kəskinləşməsi ölkəni ağır duruma saldı. Elm adamları, o cümlədən, ziyanlılar ölkəni tərk etdi. Son hadisələr isə göz qabağındadır.

– Fürsət düşmüşkən, son hadisələrə toxunaq. Deyilənə görə, kürdlər Kerkük və Mosulda mədəni-tarixi abidələri dağıdıblar.

– Bildiyiniz kimi, son İraq hadisələri vaxtı kürdlər Mosulə və Kerkükə girsələr də, qısa vaxt ərzində bu ərazidən çıxarıldılar. Həmin ərazidə olan mədəni-tarixi abidələrin dağıdılmasına gəlincə, narahat olmağa əsas yoxdur. Çünkü orada olan əsas abidələr dinlə bağlıdır. Dinlə bağlı abidələr isə heç kim toxunmur. Əvvəla, Allahdan qorxular, sonra da bəndədən. Ümumiyyətlə, son İraq hadisələrində heç bir müqəddəs yerə toxunulmayıb. Yeganə tarix muzeyi dağıdılib. O da xalq üçün nə qədər önemli və müqəddəs olsa da, dini nöqtəyi-nəzərdən heç bir önem kəsb eləmir.

– Yeri gəlmışkən, Füzulinin qəbri ilə bağlı müxtalif versiyalar var. Bəziləri deyir ki, Füzulinin qəbri 20 il əvvəl yoxa

*çıxb. Bəziləri Səddam Hüseynin göstərişi ilə bu ərazinin asfaltlandığını iddia edir. Ən son versiyaya görə isə Türkmənbaşı Füzulinin nəşini almaq niyyətindədir.*

– Bu versiyaların hamısı yalandır. 1980-ci ilin əvvəllərində Kərbəlada İmam Hüseyin və Həzrət Abbas məscidinin ətrafını təmizləmək qərarı verildi. Çünkü burada evlər bir-birinə həddən ziyadə yaxın idi: məscidləri ziyarət eləmək mümkün olmurdu. Ona görə də İmam Hüseyin və Həzrət Abbasın məscidinin ətrafını təmizlədilər. Bu zaman qiblə qapısının 20 metrliyində olan Füzulinin qəbrini də köçürdülər: onun böyük mavzoleyini dağıtdılar, nəşini isə gətirib İmam Hüseyin məscidində, qədim əlyazmaların qorunduğu zalın girişində dəfn etdilər. 1994-cü ildə Füzulinin 500 illik yubileyi ilə bağlı nümayəndə heyəti İraqa gedəndə Kərbəlada Füzulinin qəbrini ziyarət elədik. Bu barədə deyilənlərin və yazılışlarının hamısı yalan və şayiədir. Ötən əsrin 90-cı illərində, Füzulinin yubileyi ərəfəsində də belə bir şayiə yayılmışdı. Onda da biz bu yersiz söz-söhbətlərə son qoymuşdur. Türkmənbaşının Füzulinin nəşini alması xəbəri isə tamam məntiqsizdir. Araya nifaq salmaq üçün bu xəbəri yayırlar. Bir də axı Türkmənbaşı Füzulinin nəşini kimdən istəyəcək? Amerika generalından?

Bir faktı da deyim, hazırda Füzulinin İmam Hüseyin məqbərəsində olan qəbrinin başdaşına belə yazılıb: «İraq şairi Füzuli». Başdaşının aşağı hissəsində isə «Füzuli türk dillərinin azəri ləhcəsində və ərəb, fars dillərində yazıb» sözləri var.

– *Türkman və Azərbaycan ədəbi-mədəni əlaqələrini yarananlardan biri olan Əbdüllətif Bəndəroğlunun taleyi barədə nə deyə bilərsiniz?*

– Yeri gəlmışkən, elə mən də bu məsələyə münasibətimi bildirmək istəyirdim. O gün Rövşən Novruzoğlu – gərək ki, özünü politoloq adlandırırdı – Bəndəroğlu ilə bağlı əsassız bir açıqlama verdi. Nəzərinizə çatdırım ki, Bəndəroğlu neçə

illərdir Anadolu Agentliyinin İraqda təmsilçisidir. Və İraqda İnformasiya Nazirliyi dağıdılarkən, bütün agentliklər mehmanxanada məskunlaşdı. O cümlədən, Bəndəroğlu. Mən hər gün onunla əlaqə saxlayıram, sağ-salamatdır.

Hərçənd Rövşən Novruzoğlunun bu açıqlamasından sonra qələm yoldaşlarımız da ciddi narahat olmuşdular.

– *İraq türkmanları ilə Azərbaycan müasir ədəbi-mədəni əlaqələri hansı səviyyədədir?*

– İraqda Əbdüllətif Bəndəroğlunun əməyi sayəsində «Azərbaycan hekayələri», «Azərbaycan şairləri», «Azərbaycan şeirindən seçmələr» adlı kitablar, həmçinin Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Elçinin əsərləri işiq üzü görüb. Kamil Vəli Nərimanoğlunun «Elin yadaşı, dilin yaddası» və mənim iki kitabı Bağdadda nəşr olunub. Bağdadda çıxan «Yurd» və «Birlik səsi» jurnalında Azərbaycanla bağlı həmişə silsilə yazılar gedir. Hazırda Kərkük dialektinin fonetikasını çapa hazırlayıram. Elmlər Akademiyasının xətti ilə Kərkük dialekti barədə ətraflı kitab nəşr olunacaq. Bir sözlə, əlaqələrimiz indi də sıxdır.

– *Əlaqələrin siz olmasına baxmayaraq, bildiyimizə görə, hazırda bu sahə ilə məşğul olan tədqiqatçılarımız, demək olar ki, yox səviyyəsindədir.*

– Elədir. Ən müxtəlif illərdə ayrı-ayrı alimlərimiz bu sahəyə maraq göstərsələr də, mütəmadi, demək olar ki, heç kim məşğul olmayıb.

– *Necə oldu ki, Siz bu sahaya maraq göstərdiniz?*

– Bunun qəribə tarixçəsi var. Mən Xarici Dillər İnstitutunu bitirmişəm. İşimlə əlaqədar İraqa göndərildim. O vaxt belə səfərlərə bir il öncədən hazırlıq görülürdü. Üzə çıxmamış da yazı-pozu ilə məşğul olduğumdan Yaziçılar İttifaqı və Elmlər Akademiyası ilə əlaqələrim var idi. İraqa getdiyimi eşidən yoldaşlar mənə məsləhət gördülər ki, Rəsul Rzanın «Azərbaycan» jurnalında dərc edilən «Uzaq ellərin

---

---

### *Həqiqətin özü*

yaxın töhfələri» adlı məqaləsini oxuyum. İraqda yaşayan azərbaycanlılardan bəhs edən məqalə ilə tanış olduqdan sonra mövzu ilə maraqlanmağa başladım. Daha sonra akad. Məmmədağa Şirəliyev mənə məsləhət gördü ki, səfər müddətində İraqda yaşayan azərbaycanlıların dialektini öyrənim. Mən də öyrəndim. 1969-cu ildə «Kərkük dialektinin fonetikası» mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. Dialekt isə elə sahədir ki, onu öyrəndikcə istər-istəməz folklor materiallarını da yiğırsan. Beləliklə, bütün ömrümü bu sahəyə bağladım. 1968-ci ildə Rəsul Rza ilə birgə ərsəyə gətirdiyimiz «Kərkük bayatları» kitabı çıxdı. Bu kitab mənim üçün çox əzizdir. Çünkü Rəsul Rza adının onun adı ilə yanaşı getməsini rəva bilib. Onda mən cavan idim. Həzirdə İraq türkmanları ilə bağlı 20-dən artıq kitabın müəllifiyəm.

2000-ci ildə möhtərəm prezidentimiz Heydər Əliyev «Qardaşlıq» dərgisinə müsahibə verərkən, belə bir ifadə işlətdi: «Tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır». Mən bir bütövün parçasını öyrəndiyimə və bu parçalar arasında əlaqə yaratlığıma görə fəxr edirəm...

*Sevinc Rəhimova*

## NƏSİMİ KAFİR DEYİLDİ\*

«Nəsimi dini deyil, siyasi  
baxışlarına görə edam olunub».

**Qəzənfər Paşayev**

Azərbaycan klassik şeirinin əvəzedilməz nümayəndəsi, dahi söz sərrafı İmadəddin Nəsimi irsinin öyrənilməsi şairin həyatı kimi keşməkeşli olub. O, sovet ideologiyasının təbliğ etdiyi kimi kafir, dinsiz deyil, qəlbində Allah məhəbbəti olan bir şair idi. Onun həyatının edamla sonuclanması isə dini zəmindən deyil, şairin siyasi baxışlarından qaynaqlanan bir faciə idi. Bu fikirlərin doğruluğu filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Nəsimi irsini tədqiq edərkən özünün elmi təsdiqini tapıb.

Və günlərin bir günü professorla görüşüb, vurğunu olduğu şair haqqında fikirlərini bölüşdük.

– *Sizin İraqda tapdığınız şairin divan əlyazma nüsxəsinin Nəsimi irsinin öyrənilməsində hansı xidmətləri olub?*

– Mən İraqda olarkən, görkəmli türkman ziyalısı Ə.Bəndəroğlu ilə birlikdə Nəsiminin divan əlyazma nüsxəsini tapdığ. Sonradan Ə.Bəndəroğlu bunu İraqda, mən isə Azərbaycanda çap etdirdik. Bu əlyazmanın tapılması ilə də şarin poeziyasında qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirildi. Məsələn, C.Qəhrəmanov çap etdirdiyi külliyyatda 129 şeiri şübhəli sayırdı. Və göstərirdi ki, əgər bu nümunələr hər hansı cüngdə, divan nüsxəsində və s. aşkarlanarsa, o zaman bunların Nəsimiyə aid olması təsdiqlənə bilər. Mənsə İraq divan nüsxəsindən həmin 129 şeirdən 68-ni üzə çıxardım. Bundan başqa İraq nüsxəsində Nəsiminin bu vaxta qədər heç bir yerdə rast gəlinməyən 14 şeiri də aşkarlanıb

---

\* Bax: «Həftə içi» qəzeti, 7–9 iyun, 2003, s. 6.

---

---

## *Həqiqətin özü*

üzə çıxdı. H.Arası və C.Qəhrəmanovun tədqiq etdiyi əlyazmalarda Nəsiminin müxtəlif şeirlərində 50 beyt oxuna bilməmiş və çap zamanı onlar ya buraxılmış, ya da ki, yerinə nöqtələr qoyulmuşdu. Həmin boşluqlar İraq nüsxəsi əsasında bərpa olundu. Bundan başqa bu divan nüsxəsi Nəsiminin bir çox şeirlərində olan mübahisəli məqamlara da aydınlıq gətirdi. Məsələn, demək olar ki, çoxu:

*Heç kimsə Nəsimi sözünü  
kəşf edə bilməz,  
Bu quş dilidir, bunu Süleyman  
bilir ancaq.*

– beytini əzbər bilir. Şairin başqa bir şeiri var. H.Arası və C.Qəhrəmanov bu məşhur şeirinin bir beytinin ikinci misrasını bu cür verirdilər:

*Bu quş dilidir, bunu Süleyman  
dəxi bilməz...*

Göründüyü kimi, buradakı fikir məntiqə sığmır. Çünkü quş dili olsaydı, yəqin ki, Süleyman bunu anlayardı. Mənsə ortaya çıxartdım ki, ikinci misra bu cür olmalıdır:

*Bu quş deyildir, bunu  
Süleyman dəxi bilməz.*

Başqa bir misal çəkim; mənim çox sevdiyim şair Bəxtiyar Vahabzadə Nəsiminin məşhur:

*Məndə sıgar iki cahan, mən  
bu cahana sıgmazam.*

– misrasının bu cür oxunduğunu bildirirdi:

*Məndə sıgarıkən cahan, mən  
bu cahana sıgmazam.*

Mən bununla bağlı çoxlu araşdırımlar apardım və belə qənaətə gəldim ki, şeirin əvvəlki variantı daha doğrudur. Çünkü Nəsimi yaradıcılığında «iki aləm», «iki cahan» ifadələri çoxdur. Məsələn:

*Gəl, ey dilbər, iki  
aləmdə cansan,  
Gəl, ey ruhi-rəvanım,  
sən nə cansan.*

Nəsiminin külliyyatında elə şeirlər var ki, onları səhvən Nəsiminin adı ilə bağlayıblar. Məsələn, Nəsimi edam olunarkən, guya, onun dediyi məşhur şeir kimi:

*Zahidin bir barmağın kəssən,  
döñüb həqdən qaçar,  
Gör bu gerçək aşiqi sərpa  
soyarlar, ağrımaz.*

Əvvəla, edam olunan bir kəsin şeir qoşması heç də inandırıcı deyil. Nəsimiyə həm sağlığında, həm də ölümündən sonra çoxlu nəzirələr yazılıb. Bu da həmin nəzirələrdən biridir.

– *Nəsimi sovet dövründə xalqımıza dinsiz şair kimi təqdim edilib. Bunu hansı faktlarla inkar edirsiniz?*

– Əvvəla, əsası ateizm üzərində qurulan Sovet hökumətinin ideologiyası dinə qarşı çıxmağı tələb edirdi. Nəsiminin yaradıcılığı da təhlil olunarkən, onun dindar olmaması ön plana çəkilirdi. Lakin bütün bunlar heç bir əsası olmayan mülahizələrdir. Bu fikri şairin yaradıcılığı da təsdiqləyir.

Nəsimi poeziyasının 30 faizindən çoxu dinimizə, müqəddəs ziyanətgahlarımıza həsr olunub. O imamlarımıza böyük məhəbbəti olan bir şair olub, Hüseyni təxəllüsü ilə şeirlər yazıb. Məgər dinimizi bu cür yüksək qiymətləndirən şair kafir ola bilər:

*Şəriətdə mükəmməl  
olan adəm,  
Təriqət aləmində qafil olmaz.*

Əgər o, dinə qarşı çıxsayıdı, Hələbdə onun o boyda məqbərəsi indiyənəcən qalardımı, adına küçə salınardımı? Məgər Suriya dinsizlər yuvasıdır ki, orada kafirlərin adı əbədiləşdirilsin?!

– *Bəs belə olan təqdirdə Nəsiminin edamına verilən fitva hansı səbəblərdən qaynaqlanmışdı?*

– Nəsiminin başına gələn faciə onun dini baxışlarından deyil, sırf siyasi motivlərdən qaynaqlanıb. Bildiyiniz kimi, Nəsimi xalq arasında çox böyük və hörmət sahibi idi. Şairin Ağqoyunlu və Diyarbəkr hökmədarlarına olan məhəbbətini isə Misir sultani Məhyəddin öz hakimiyyətinə qarşı böyük təhlükə hesab edirdi. Buna görə də sultan hər vasitə ilə şairi cəzalandırmağa çalışır və Nəsiminin ölümünə fitva verir. Hələb qaziləri Nəsimini tutub sorğu-sualı çəkərək, onun hansı suçun yiyəsi olduğunu bilmək istəyirlər. Bu zaman Misir sultani tərəfindən öyrədilən bir nəfər ortalığa çıxıb Nəsimini dinsizlikdə günahlandıraraq deyir ki, şair öldürülməlidir. Bu vaxt Nəsimi kəlmeyi-şəhadət zikr edərək, deyilənlərin yalan olduğunu söyləyir. Qazilər də bildirirlər ki, onların əlində heç bir dəlil-sübut olmadığına görə Nəsimini edam edə bilməzlər.

Sonradan Nəsimi Hələbdə edam olunarkən Sultan Məhyəddinin hökmü ilə şairin əl-ayağının kəsilib onun məhəbbət

bəslədiyi Diyarbəkr hökmdarı Əlibəy ibn Zülqədirə, onun qardaşı Nəsirəddinə və Ağqoyunlu hökmdarı Osman Qara Yölüyü göndərilməsi də bir daha sübut edir ki, Nəsimi siyasi baxışların qurbanı olub.

– *İndiyə qədər belə bir sual qalır ki, Nəsimi Hələbdə onu gözləyən təhlükəni bilə-bilə niyə gedib ora çıxıb?*

– Sadəcə ona görə ki, həmin ərazilərdə çoxlu türkman xanlıqları vardı. Məsələn, Şamla Hələb arasında Orta Türkman xanlığı, Kərkük də Səlcuq xanlığı, Mosulda Atabəylər xanlığı və s... Nəsimi də ki, Türkman xanlıqlarının dostu idi. Onu da qeyd edim ki, şairin soyu itməyib və hazırda onun nəсли Hələbdə yaşamaqdadır. Bu məsələni araşdırmaq üçün lazımı tədqiqat işi aparmaq gərəkdir. Hazırda Nizami adına Azəbaycan Ədəbiyyatı Muzeyində mənim tərəfimdən təşkil edilən İraq-türkman ədəbiyyatı və mədəniyyəti adlı daimi ekspozisiyasında Nəsiminin qəbrindən gətirilmiş torpaq, şairin məqbərəsinin və özünün rəsmi saxlanılır.

– *İndiyə qədər tədqiqatçı alımlar Nəsiminin anadan olduğu yer haqqında ümumi məxrəcə gələ bilmirlər.*

– Nəsiminin Şamaxı, Bakı, Təbriz və İraqda doğulduğunu iddia edənlər var. Nəsiminin dahi Füzulinin boy-a-başa çatdığı Kərkük vilayətinin 64 kənddən ibarət olan Bayat əşirətindəki Nəsim kəndində anadan olmasını söyləyənlər də var. Lakin çox təəssüf Səddam Hüseynin ölkədə apardığı düzgün olmayan siyaset nəticəsində bu kəndlərin bir çoxu ərəbləşdirilib, digər qismi isə məhv edilib. Və təəssüf ki, Nəsiminin doğulduğu güman edilən Nəsim kəndi bu gün yoxdur. Əgər bu kənd indi qalsayıdı, zənnimizcə, o zaman Nəsiminin anadan olduğu yer haqqında daha dəqiq fikir söyləmək olardı.

*Sadiq Zamanoglu*

## **«İNSAN BİR GÜN İŞLƏMƏSƏ QOCALAR...»\***

**Yazıcı-alimin fikrincə, İraq türkmanları antropoloji baxımdan tamamilə azərbaycanlılara oxşayırlar.**

— *Qəzənfər müəllim, siz dünyanın çox ölkələrində səfərlərdə olmusunuz. Təbiidir ki, zəngin təəssüratlarınız, qənaətləriniz var. Sizin indiki dünyaya baxışlarınız necədir?*

— Mənim aləmimdə dünya daim fırlanan bir təkərə bənzəyir. Bu təkərin fırlanması adı insanlar üçün gözə görünməzdır. Çünkü bu, çox uzun prosesdir. Əbədiyyət üçün min il bir andır. Həmin o tarixin təkəri firlandıqca xalqlar müəyyən yerlərə düşürlər. Bəzən lap yüksəyə qalxır, bəzən da lap aşağıya enirlər. Bir zaman Şərqi xalqlarının zirvədə olan vaxtları olub. İndi dünya elmi bunun üzərində qurulub. Bir vaxtlar sivilizasiya dünyanın iki nöqtəsində — Misirdə və İraqda başlayıb. İndi tarixin gedisatına baxın ki, İraq inkişaf etməkdə olan ölkələr sırasındadır. Dünyaya qeyri-adi, çox böyük alımlar vermiş Misir, Yunanistan, indi o qədər də qabaqcıl ölkələr sırasında deyil. Şəxsən mən bunu təbii sayıram.

— *Siz 40 ilə yaxındır ki, İraq-türkman folklorunu araşdırırsınız. Araşdırmanızdan sonra, öz ifadənizlə desək, məlum oldu ki, İraq bizə o qədər də iraq deyil.*

— 1964-cü ildən bu işlə məşğul oluram. Hazırda Nizami adına Ədəbiyyat muzeyində İraq-türkman ədəbiyyatı və mədəniyyəti daimi ekspozisiyası fəaliyyət göstərir. Araşdırımlarımın hamısından orada soraq var. Əgər türklüyüümüzdən, millətsevərliyimizdən, ümumən bəşərsevərliyimizdən danışırıqsa, hər kəs bu yolda əlindən gələni etməlidir. Rəsul Rza böyük ehtiram göstərdiyim şəxsiyyətlərdən biridir. İlk dəfə Füzulinin, Nəsiminin məzarlarını ziyarət edən, Nəsimi

---

\* Bax: «P.S.» qəzeti, 3.10.2003, s.1 və 3.

ilə bağlı müəyyən əlyazmaları üzə çıxaran o olub. 1968-ci ildə Rəsul Rza «Ədəbiyyat» qəzetində yazırkı ki, Nəsimi yaradıcılığının daha möhkəm, daha davamlı olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da zəhməti həmişə böyük hörmətlə yad edilməlidir. Mən hara gedirəmsə, Azərbaycanla bağlı soraqlar axtarıram, tapanda fərəhim yerə-göyə sığmir. 20 il qabaq Amerikada olarkən Azərbaycan xalçalarının yeganə nüsxələrinin rəngli şəkillərini bura gətirdim. Bu barədə televiziyada veriliş hazırladım, mətbuatda çıxış etdim.

— *Siz İraq-türkman mədəniyyətindən soraqları dəfələrlə kitab formasında çap etdirmisiniz. Hazırda bu sahədə hansı yeniliklər var?*

— Bu yaxınlarda İraq-türkman folkloruna aid rusca kitabı məhmətlik Vladimir Qafarovun tərcüməsində işiq üzü görüb. Təəssüf ki, həmin kitabı özü görə bilmədi. «Kərkük dialektinin fonetikası» adlı kitabı da uğurlu alınıb. Hazırda «Kərkük folklorunun janrları» kitabı «Elm» nəşriyyatında çapdadır. AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Ağamusa Axundovun rəhbərliyi ilə dialektologiya şöbəsi və mən də ora qatılmaqla «Kərkük dialekti» adlı 460 səhifədən artıq həcmidə kitab yazmışıq. Əlbəttə, iş çoxdur. Daim işləmək lazımdır. Digər tərəfdən də mənim naturam elədir ki, gərək daim işləyəm. Həyatımda heç vaxt rahatlığın nə olduğunu bilməmişəm. İnsan bir gün işləməsə, yazmasa, qocalar.

— *Xüsusən yaradıcı adamlarda daimi ardıcılıq əsas şərtidir. Axi ardıcılıq inkişafın qaydasındadır...*

— Bəli, elədir. Çoxsaylı mədəni tədbirlərdə iştirak etmək, ardıcıl olaraq yeni-yeni kitablar üzərində çalışmaq, Azərbaycan ruhunu daim təbliğ etmək ömrümün əsas qayəsidir.

— *Qəzənfər müəllim, böyük şairimiz Məhəmməd Füzulinin Kərbəladakı məzarı ilə bağlı neçə illər qabaq narahatlıq doğuran xəbərlər yayılmağa başladı. Siz bu barədə hansı qənaətdəsiniz? Əslində, vəziyyət necədir?*

— Mən «Altı il Dəclə-Fərat sahillərində» kitabımda («Yazıcı», 1985) şairin Kərbəlada olan məqbərəsinin şəklini vermiş və yazmışam: «Kərbəlanın 43 kilometrliyində yerləşən və çoxlarının Füzulinin orada doğulduğunu göstərdiyi Hillə şəhərində işləyərkən hər cümə günü Kərbəlaya gedər, İmam Hüseyn məscidinin iki addımlığında olan Füzuli qəbrini ziyarət edərdim. Şairin qəbri son 4–5 ilə qədər məscidin qərb qapısı ağzında, Azərbaycan istiqamətində, yönü Azərbaycana baxırdı...

Kərbəlanın əbədiləşdirilməsi ilə əlaqədar olaraq şairin əbədi yuxuya getdiyi bu yerlər sökülüb. Şairin nəşri Kərbəla bələdiyyə idarəsinin göstərişi ilə İmam Hüseyn məscidində saxlanılır».

1985-ci ildə bir sıra qəzetlər bu məsələyə dair dalbadal yazıları verdilər: «Füzulinin məzarı yol oldu». («Milliyyət» 19.12.1985) və Türkiyənin mədəniyyət naziri Taşçıoğluunun «Füzulinin gemikləri (nəşri – Q.P.) için rəsmi girişim» adlı məqalələri çap olundu.

İctimaiyyət arasında belə bir fikir yaranıb ki, guya şairin nəşri əvvəlki yoluñ altında, məqbərə olan yerdə qalıb. «Füzulinin məzarı yol oldu» məqaləsinin müəllifi Murad Bardaqçı İraq rəsmi dairələrinin məlumatını öz məqaləsində vermişdi: «Məzarın bulunduğu yerdən yol keçəcəkdir. Bu üzdən istimlak edərək yixtiq. Yaxın bir gələcəkdə Füzuli için yepyeni bir məzar yapacayız. Gemikleri mühafizə ediliyor».

Bununla belə, məqalənin adı söz-söhbətə, şayıələrə gətirib çıxardı. Mərhum şairimiz professor Qasım Qasımzadə ilə birgə yazdığınıız «Füzuli məzarı barədə şayıə və həqiqət» adlı məqaləmizdə «Mədəniyyət» qəzeti (6 avqust 1992) geniş danışdıq. Şairin nəşri İmam Hüseyn məscidinə köçürülüüb, onun saxlandığı lövhə üzərində yazılıb:

«Şair Füzuli Bağdadi.

Füzuli Bağdadi adı ilə tanınan məşhur şair Məhəmməd bin Süleyman hicrətin 900-cu ilində ona nisbə vermiş ölkədə anadan olmuş və yaşayıb-yaratmışdır. Bəziləri onun Bağ-

dadda, bəziləri Kərbəlada və bəziləri Hillədə anadan olduğunu göstərirlər. Ən dəqiqi Bağdaddır. Hicri 970-ci ildə vəfat etmişdir. Onun ərəb və türk dillərində nəfis şeiriyyatı vardır. O, azəri dilində danışındı. Bu, türk ləhcələrindən biridir».

1992-ci ildə keçmiş İraq prezidenti Səddam Hüseynin göstərişi ilə Füzulinin yeni məqbərəsinin inşası üzrə Bağdadda komissiya yaradılmışdı. Təəssüf ki, blokada nəticəsində ağır vəziyyətə düşən İraq Füzulinin yeni məqbərəsi ilə bağlı işləri də təxirə salmaq məcburiyyətində qalmışdı. Mən «Altı il Dəclə-Fərat sahillərində» kitabımda İmam Hüseyn məscidinin baş çırqayındırını böyük Füzuli ilə bağlı aşağıdakı sətirləri də yazmışdım:

«Hər dəfə Füzulini ziyarət etdikcə həm təəccübənlənir, həm də sevinirdim. Ona görə təəccübənlənirdim ki, minlərlə müsəlman fanatikinin bir dəfə ziyarət etməklə həyatdan köçməyə hazır olduğu müsəlman Şərqinin ən müqəddəs guşəsində şairə əbədi sığınacaq vermişdilər. Sevincimə səbəb isə o idi ki, hələ şairin sağlığında onun şəxsiyyətinə böyük hörmət, məhəbbət bəsləmişdilər».

– Nəsiminin «İraq-Divanı»nı necə əldə etməyiniz oxucular üçün maraqlı olardı.

– Nəsiminin «İraq-Divan» nüsxəsini bizə Kərkük vilayətinin Tuz Xurmatu qəzasının Bəşir kəndində yaşayan, yaşı 100-ü keçən, özünü Şah İsmayılin nəvə-nəticələrindən hesab edən Seyid Heydər töhfə etdi. Divanın üzü Molla Turab ibn Molla Səfil ibn Molla Əmin tərəfindən köçürüllüb. Tünd-qəhvəyi rəngli, qalın dəri cildli 286 səhifədən ibarət divan nüsxəsində şairin 400-dən artıq şeiri verilib. 398 şairin təxəllüsü ilə tamamlanır.

Nəsiminin «İraq-Divan» nüsxəsində aşkar etdik ki, 14 şeir nəsimişünaslıqda indiyə qədər məlum olmayıb. Bundan başqa nəsimişunas alım C.Qəhrəmanovun söhbət açlığı, yalnız bir əlyazma nüsxəsində və ya cüngdə təsadüf edilən və buna görə

də mübahisəli qalan, lakin Nəsimiyə aid edilməsi ehtimal edilən 129 şeirin 68-i şairin «İraq-Divan» nüsxəsində yer alır. Bu fakt nəsimişünaslıqda güman, şübhə və ehtimalla qarşılanan 68 şeirin məhz Nəsiminin olduğunu təsbit edir. Digər tərəfdən də şairin İraq divanında bu və ya başqa şeirlərin tərkibində yer alan 50-yə qədər beytə də başqa mənbələrdə rast gəlmədik.

— *Qısaca da olsa İraq-türkman şifahi xalq ədəbiyyatından söhbət açmağımız yerinə düşərdi...*

— Azərbaycandan fərqli olaraq İraq-türkman şifahi xalq ədəbiyyatında ən fundamental epik janr dastanları o qədər də geniş yayılmayıb. Dastan sözü türkmanlarda işlənmir, ona «matal» deyirlər. Eşq, məhəbbət və qəhrəmanlıq dastanlarını orada da Azərbaycanda olduğu kimi sazla çalıb oxuyurlar. Dastanlar uzun qış gecələrində çayxanalarda və evlərdə müəyyən münasibətlə camaat qarşısında söylənilib və yayılıb. İraq-türkman aşıqlarından kərküklü Aşıq Abbas, Kor Abış, Xəlil Əhməd çox məşhur olmuşlar. Hətta Aşıq Qənbər Əli dastan söyləyərkən sazına bülbüllərin qonduğunu da qeyd edənlər var.

İstər Azərbaycan, istərsə də İraq-türkman folklorunda tapmacaları başqa xalqların tapmacalarından fərqləndirən bir xüsusiyyət var. İraq-türkman folklorunda bayatılar təkcə oxşamaların yox, həm də tapmacaların formalaşa bildiyi ana janr olub. Burada bayatılarla bağlı yaranmış çoxlu tapmacalar var. Bu dördlüklərdə poeziya qüvvətli, qafiyə yerliyindədir. Onları formaca bayatılardan fərqləndirmək olmur. Təbiət və cəmiyyət hadisələrinin zahirən bizdən gizli, sehrli, iç qatına nüfuz edən mahiyyəti, formaca bayatı və qıflıbəndlərə oxşayan, lakin icra yerinə və tərzinə, poetik üslubuna, şeiriyyətinə, məcazi mənasına görə onlardan fərqlənən bayatı-tapmacalar nə Azərbaycan folklorşunaslığında, nə də İraq-türkman folklor araşdırımalarında son zamanlara və tədqiqatlara qədər lirik növün ayrıca janrı kimi tədqiq olunmamışdı. Öz məzmununda, bədii-fəlsəfi mündə-

ricəsində yazıldığı o vaxtkı ictimai dövrün bütün qatlarını əhatə edən bayatı tapmacalarda xalq bədii obrazlı dil səlisliyi, məna kəsəri ilə seçilən forma və üslub axtarış tapmağa çalışıb, beləliklə də, şifahi xalq ədəbiyyatının lirik növü – «Bayatı-tapmaca» janrı meydana gəlib. Bu da təkmil sənətə meyilin təbii nəticəsi kimi qiymətləndirilməlidir.

– *Hazırda İraqdakı soydaşlarımızın vəziyyəti necədir? Türkmanların antropoloji quruluşu bizlərə çoxmu oxşayır?*

– Ümumiyyətlə, əvvəllər Kərkükün 25–30 faizə qədərini kürdlər, bir az hissəsini ərəblər, 65–68 faizini isə türkmanlar təşkil edib. Hazırda Kərkük vilayətində bələdiyyə, nəqliyyat, kənd təsərrüfatı kürdlərin, neft, təhsil, mədəniyyət isə türkmanların əlindədir. Kərkükdə «Kərkük» adlı azərbaycanca qəzet buraxılır. Gündə 7–8 saatlıq «Türkman eli» adı altında televiziya verilişləri efirə gedir. Qadınlar Şurası, Yaziçilar Birliyi yaradılıb. Səddam Hüseynin dövründə türkman Kərkükdə ev ala bilməzdi. Hətta gəlib atasının evini öz adına keçirə bilməzdi. O, evi yalnız ərəblər olan yerdən ala bilərdi. Məqsəd isə türkmanları dağıtmak, vilayəti ərəbləşdirmək idi. Hazırda türkmanlar vilayətə qayıdır. Professorlar Mahir Naqib 28, Sübhü Saatçi isə 26 ildən sonra Kərkükə qayida bildilər.

1968-ci ildən Vaqifin yubileyinə Kərkükdən Şakir Sabir Zabit gəlmışdı. Danışındı ki, Bakı aeroportuna düşəndə çox təəccübləndim. Elə zənn etdim ki, mən elə Kərkükə gəlməşəm. Erşad Hürmüzdə 23 il sonra Kərkükə gedəndə deyirlər ki, sən Qəzənfər Paşayevsən? Danışır ki, mənim haqqımda yazı çap etdilər, sənin şəklini mənim şəklim bilib veribləmiş. Doğrudan da, bir-birimizə çox oxşayıraq. Çoxsaylı belə amillər var ki, türkmanların antropoloji baxımdan tamamilə bizə oxşadığını sübutdur. Kərkükə sevgi aqibətdəndir, qandan, ruhdandır. Bir Kərkük bayatisında deyildiyi kimi, bu sevda ölüncədir.

*Elçin Qaliboğlu*

## **TARİX XALQIN QƏHRƏMANLARINI VƏ YARADICI ADAMLARINI ƏBƏDİ YAŞADIR\***

Möhtərəm prezidentimiz İlham Əliyevin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında» fərmanını bütün Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə qarşılıdı. Yaratdığı obyektlərin bəzilərinə onun adının verilməsini hər kəs ulu rəhbərin misilsiz əməyi, gördüyü monumental, nəhəng işlərin müqabilində hələ çox az hesab edir. Ölkənin tanınmış ziyalılarından biri, MEA Nizami muzeyinin şöbə müdürü, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev bu rəsmi dövlət sənədini xalqın arzu və istəklərinin reallaşması baxımından qiymətləndirdi. O əbədiyaşar mərhum prezidentimizlə bağlı ürək sözlərini bizimlə bölüşdü.

— Bütün xalqlarda onun görkəmli şəxsiyyətlərinin adlarını əbədiləşdirməyə əsrlər boyu böyük meyil olub. Xalqımızın böyük oğlu, müasir dövrün ən böyük siyasetçilərindən biri olmuş Heydər Əliyevin adını əbədiləşdirmək xalqın həm borcudur, həm də onun xalq qarşısındaki mənəvi xidmətlərinin əbədiləşdirilməsi baxımından dəyərlidir. Biz dünya ölkələrini gəzirkik, görürük, bəzən bələdçilər saatlarla müəyyən heykəllərin qarşısında dayanıb məlumat verirlər. Qulaq asırıq və hekəli qoyulan o tarixi şəxsiyyətlərə qəlbimizdə böyük hörmət yaranır.

Şah İsmayıllı Xətainin, Nizaminin, Nəsiminin, Füzulinin, S. Vurğunun və digərlərinin heykəllərinin yanından adı seyrçi kimi ötə bilmirəm. Çünkü bu bizim tariximizdir, keçmişimiz və gələcəyimizdir. Bütün xalqları zaman-zaman yeraltı, yerüstü sərvətləri ilə yox, tarixi şəxsiyyətləri ilə tanıyıblar. Çünkü hər şeyin sonu olduğu kimi, bu sərvətlər də tükənə bilər,

---

\* Bax: «Xalq» qəzeti, 25.03.2004, s. 3.

bu gün var olan sabah yoxa çevrilə bilər. Tarixi şəxsiyyətlər – şairlər, yazıçılar, sərkərdələr, yaradıcı adamlar, dövlət xadimləri, ixtiraçı alımlər isə daim yaşayır və xalqı yaşıdırılar. Eləcə də böyük tarixi şəxsiyyətimiz olan Heydər Əliyev həyatımızda əbədi qalan bir adamdır və onun abidələrini yaratmaq, adını əbədiləşdirmək bizim vicdan işimizdir. H.Əliyev xalqın oğul və qızlarını daim layiqincə qiymətləndirirdi. Yazılı abidələrin bilicisi, MEA-nın akademiki Məşədixanımla onun görüşlərinin dəfələrlə şahidi olmuşdum. Deyirdim ki, İlahi, bu müdrik şəxsiyyət keçmişimə nə qədər böyük hörmət bəsləyir? Biz tarixi şəxsiyyətlərə hörməti də ondan öyrənməli, həmin şəxsiyyətləri elə yaşatmalyıq ki, bir xalq olaraq, bizi olduğumuz kimi tanışınlar. Özümüz onu dünyaya göstərməliyik ki, bu xalq adı xalq deyil, onun Heydər Əliyev kimi dühası var. Bu baxımdan demək istəyirəm ki, ümummilli liderimizin adının əbədiləşdirilməsi haqqında fərman çox ürəyimdəndir. Bir müddət öncə «Vəfa» jurnalının xüsusi nömrəsində «Xilaskar» adlı məqalə ilə çıxış etmişdim. Orada Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı təkliflər vermişdim. Arzum budur ki, böyük və dahi şəxsiyyətin heykəli Dağıstü parkda – Şəhidlər Xiyabanında qoyulsun.

Cənab Heydər Əliyev Azərbaycanın parlaq simalarından biri olaraq əbədi qalacaq. Azərbaycanda bu sabitliyi yaratmaq, dövlətçiliyi bərqərar etmək, hər şeyi yoluna qoymaq, Azərbaycanı bütün dünyada tanıtmak çox ciddi məsələlərdir. Rusiya dövlətinin Prezident Heydər Əliyevi təltif etdiyi «Müqəddəs apostol Andrey Pervozvannı» ordenini təntənəli səviyyədə onun vəfatından sonra dövlətimizin başçısı İlham Əliyevə təqdim etdiyinin şahidi olduq. Onun adı hər yerdə, bütün dövlət başçılarının yanında hörmətlə, ehtiramla çəkilir. Bunun müqabilində biz onun adını çox yüksək səviyyədə, özünə layiq tutmalı deyilikmi? Mən heç bir partiyanın

üzvü deyiləm, siyasetlə məşğul olmamışam, ancaq bütün dünyani gəzmişəm, dövlət başçılarına fikir vermişəm, müqayisələr aparmışam. Qürur hissi keçirmişəm ki, xalqımızın belə ağıllı, xilaskar, ölkəni parçalanmaqdan qoruyan oğlu var. Uzağa getməyək, yaxın dövlətlərdə gedən proseslərə fikir verin. Görün nələr baş verir? Bir quruluşdan başqasına keçəndə o keçid dövrü çox ağır olur, qurbanlarsız ötüşmür. Xalqımızın bu çətinlikdən, bu keşməkeşdən, bu burulğanlardan az qurbanlarla çıxmasında məhz Heydər Əliyevin böyük xidmətləri olub. Ona görə də onun heykəli elə yerdə, elə ucalıqda qoyulmalıdır ki, Bakının hər tərəfindən baxanda o, bütün əzəməti və vüqarı ilə görünüsün. Respublikanın bütün bölgələrində onun adının əbədiləşdirilməsi vacibdir. Mən Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün o qədər səbəb, əsas göstərə bilərəm ki, saymaqla qurtarmaz. Onun adının əbədiləşdirilməsi həm də ona görə vacib və lazımdır ki, başqa xalqlar görsünlər ki, biz keçmişimizə güllə atmırıq, əksinə, onu layiqincə qiymətləndirə bilirik.

Mən vicdanımın səsinə qulaq asıram. Heydər Əliyevə həmişə daxilən böyük hörmət duymuşam. Mən Tovuz rayonunun Düz Qırıxlı kəndindənəm. Vaxtilə universitetdə xarici dillər kafedrasının müdürü, qardaşım Ələsgər isə kənd məktəbində direktor idi. Heydər Əliyev o vaxt işdən uzaqlaşdırılanda ona sadıq adamlar kimi hər ikimizi işdən çıxardılar. Qardaşım məktəbdən Heydər Əliyevin portretlərinin hamısını yiğib evə gətirdi. AXC–Müsavat cütlüyü hakimiyyətdən gedəndən sonra qardaşımı o şəkillər üçün minnətçi düşənlər oldu. Demək istədiyim odur ki, xoşbəxtəm ki, dünyanın gərdişindən baş çıxarıram və o böyük, ümummilli liderimizə olan məhəbbətim, güvəncim ailəlikcə heç vaxt azalmayıb. Xarici ölkələrdə dövlət başçılarının qarşılanma mərasimlərini çox görmüşəm. Həmişə arzulayırdım ki, ay Allah, nə olaydı, Azərbaycanı müstəqil görəydik, himnimiz

çalınaydı, bayrağımız dalgalanaydı. Bu böyük xoşbəxtlik bizi nəsib oldu və bu xoşbəxtlikdə Heydər Əliyevin misilsiz rolü oldu. Xoşbəxtəm ki, onun müasiri olmuşam, bütün gördüyü işləri izləmişəm. Onun elm, mədəniyyət xadimlərimizə – yaradıcı adamlara qayğısı olmasaydı, onlar dəyərli əsərlər yarada bilməzdilər. Heydər Əliyev də yaradıcı idi. Onun yaratdığı ən gözəl əsəri müstəqil Azərbaycan oldu. Belə ağıllı adamlar tarixdə tək-tək yetişir. Onlardan biri də Azərbaycanın taleyinə yazılmış. Ona görə də onun adının əbədiləşdirilməsini alqışlayıram.

*Zərifə Bəşirqızı*

## **HƏR BİR XALQIN AZADLIĞI HƏR HALDA ONA VERİLMƏLİDİR\***

Hər bir xalq istəyər azad yaşasın, xalqın kiçiyi, böyüyü olmur. Xalqın böyüklüyü onun yetirdiyi şəxsiyyətlərlə, onun yetirdiyi qəhrəmanlarla ölçülür və nəhayət, vətənə yararlı oğulları ilə tanınır. Mən kurd xalqının yetirdiyi qəhrəmanları tanıyıram, çox böyük, əvəzsiz igidliklər göstərmiş Səlahəddin Əyyubun qəhrəmanlığını bütün islam aləmi, eləcə də xristian dünyası qəbul edir. Şərqi xilaskarı Səlahəddin deyəndə kurd xalqı göz öünüə gəlir. O ki qaldı türkman və ərəb xalqlarına, mən yeddi ilə yaxın orda yaşamışam. Türkmanlar və ərəblər kürdlərdən kirvə tutardılar və deyərdilər ki, onlar namuslu, qeyrətli, təmiz, pak, vicdanlı, sözünə, əməlinə düz adamlardır. Ona görə də kirvelərin çoxu kürdlərdən olurdu.

— *Qəzənfər müəllim, bildiyiniz kimi məndən bu yaxınlarda İraqdan qayıtmışam. Şimali İraqda yaşayan kurd və türkman xalqlarının nümayəndələri ilə görüşlərim olub və məndən onların istək və arzularını, xahişlərini Azərbaycan Prezidenti hörmətli İlham Əliyev cənablarına, Azərbaycan ziyalılara, Azərbaycan xalqına və hörmətli Qəzənfər müəllimə çatdırmağımı arzu ediblər. Çünkü siz uzun müddət orda yaşamışınız və indiki hadisələri də izləyirsiniz. Bu məsələlər haqqında nə deyə bilərsiniz?*

— Tahir müəllim, mən doğurdan da, sizə təşəkkür edirəm ki, yeddi ilə qədər yaşadığım, işlədiyim və çox sevdiyim, ikinçi vətənim hesab etdiyim İraqa getmisiniz. Orda bizə yaxın olan dostlarla görüşüb, çox zəngin materiallarla Respublikamıza qayıtmışınız. Mənə elə gəlir ki, bu bir qəhrəmanlıqdır. İndiki zamanda, vəziyyətin çox ağır olduğu dövrdə, İraqa gedib orda ziyalılarla, dövlət adamları ilə, siyasi partiya rəhbərləri ilə görüşüb, onlarla fikirlərinizi bölüşüb, məsləhətləşib və

---

\* Bax: «Diplomat» qəzeti, 13.10.2004, s.1 və 3.

vətənə qayıdıbsınız. Qısa vaxtda tanınan «Diplomat» qəzətinin iki nömrəsi başdan-başa yalnız İraqa həsr olunub. İraqda bizi narahat edən nədir?

Məni orada yaşayan türkmanların yaşayış tərzi, siyasi vəziyyəti maraqlandırır. Onlar çox əzizdir mənim üçün, çünkü soykökümüz, ədəbiyyatımız, məişətimiz, folklorumuz hamısı birdir.

Orda bizim ən etibarlı, əziz qardaşlarımız olan kurd xalqı yaşayır, orda ərəblər yaşayır. Bu xalqların taleyi məni düşündürür. Siz orada türkman xalqının çox böyük şəxsiyyətləri ilə görüşüb söhbətlər etmisiniz. Mən sizin ordan gətirdiyiniz şəkillərə baxıram. Burda, Azərbaycanda hamının tanıldığı keçmiş SSRİ miqyasında tanıldığı igid bir sərkərdə kimi tanınmış Molla Mustafa Bərzaninin oğlu Məsud Bərzani, Neçirvan Bərzani və başqa şəxsiyyətlərlə şəkilləriniz vardır. Onlarla görüşləriniz və onlar haqqında təəssüratınızı məqalələrdə açıb göstərmisiniz. Belə yazılar mədəni, siyasi cəhətdən yaxınlaşmağımıza kömək edən məsələlərdir. Bütün bunlara görə sizə təşəkkür edirəm!

Amma ölkədə arzuolunmaz siyasi hadisələr də baş verdi. Deyirlər tarixdə şəxsiyyətlərin rolu olmur, ancaq həyat göstərir ki, olur. Səddam Hüseyn kimi bir şəxs gəldi hakimiyyət başına. Ərəblər tərəfindən ordakı azlıqlara verilən mədəni azadlıqlar, daha doğrusu, mədəni haqlar əllərindən alındı, xalqlar arasına nifaq salındı. Səddamın yaramayan, ağla gəlməyən siyaseti nəticəsində, orada yaşayan xalqlar ölkədən qaçıb yayıldı dünyaya. İraq əhalisi 20 milyondan artıqdır. Onun səhv etmirəmsə 6 milyon yarımı kurd xalqidir, iki milyon yarım türkmanlar, qalanları ərəblər, assurilər, kildanilər və başqalarıdır. Bu böyük bir ölkədir. Kurd xalqı 6 milyon yarımdırsa, bunun özü böyük bir dövlət deməkdir. Hər bir xalqın azadlığı hər halda ona verilməlidir!

— *Qəzənfər müəllim, mən deyərdim ki, İraqın şimalında yaşayan azsaylı xalqlara çox böyük mədəni haqlar verilmişdir.*

*Lakin mən başqa məsələyə toxunmaq istəyirəm. İraq türkmanları eynilə bizim Azərbaycan dilində danışırlar. Bizim danışığımızla onların danışığı arasında heç bir fərq yoxdur. Və onların istək və arzuları odur ki, bizim ziyalılarımız onların içində getsin. Bizim maarifpərvər insanlarımız, müğənnilərimiz, elm adamlarımız, musiqişünaslarımız onlara mənəvi dayaq olsunlar.*

– Çox ciddi və həddən artıq maraqlı bir mövzuya toxundunuz. 2000-ci ildə bizim Ümummilli liderimiz, sabiq Prezidentimiz Heydər Əliyev cənabları İraq türkmanlarının böyük oğlu İhsan Doğramacının xahişi ilə İraq türkmanlarının «Qardaşlıq dərgisi»nə müsahibə verdi. Prezidentimiz müsahibəsində belə bir fikir dedi:

«Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan, İraq türkmanları bir bütünüñ parçalarıdır».

Mən qırx il İraq-türkman ədəbiyyatı ilə, folkloru ilə məşğul olmuşam. Bu sanbalda söz deyə bilməmişəm.

Siz bilirsiniz ki, bizim qarşımızda böyük problemimiz durur – Qarabağ problemi. İnanıram ki, bizim həddən artıq ağıllı, gənc Prezidentimiz, atasının yanında böyük siyasi məktəb keçmiş İlham Əliyev cənabları, Qarabağ problemini həll edəcək. Ondan sonra biz də təbii ki, fikirləşəcəyik. Türkman və kurd qardaşlarımızla son vaxtlar zəifləmiş əlaqələri necə bərpa edək. İraqda hərc-mərclik hökm sürsə də biz əlaqələri imkan daxilində davam etdiririk. Azərbaycanda İraq xalqının folkloruna, ədəbiyyatına, həyat tərzinə, yazıçılarına, şairlərinə həsr olunmuş iyirmidən artıq kitab buraxmışıq və indi Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində yüz kvadrat metrdən artıq bir zalda onların ədəbiyyatını və mədəniyyətini əks etdirən daimi ekspozisiya yaratmışıq.

– *Qəzənfər müəllim, mən İraqdakı çıxışlarınızda sizin Azərbaycan və türkman xalqları arasında qardaşlıq, dostluq əlaqələrinin bünövrəsini qoyduğunuzu dönə-dönə danışmışam.*

*Məni başqa bir məsələ narahat edir. Mən İraqda istər türkmanların, istərsə də kürdlərin arasında olarkən, gördüm ki, onların Qarabağ məsələsinin incəliklərindən xəbərləri yoxdur. Hətta Məsud Bərzani cənablarının da ermənilərin başımıza açdığı bəlaların incəliklərindən xəbəri yox idi. Mən 1989-cu ildən ermənilərin Ermənistanda yaşayan azərbaycanlı və müsəlman kürdlərini kütləvi şəkildə deportasiya etmələrindən, Azərbaycanda yaşayan və vaxtilə Kürdüstan qəzası adlandırılaraq ərazilərdən kürdlərlə azərbaycanlıların öz yurd-yuvalarından qovulmasından və qız-gəlinlərimizin girov aparılmasından danışanda qəhərləndi və qeyd etdi ki, yaşanan faciələrdən xəbəri yoxdur.*

*Olmazmı burdan azərisi ilə, kürdü ilə birgə ziyalilərimiz İraq Kürdüstanına gedələr və Azərbaycanımızın başına gələn bəlalardan söz açalar? Bu məsələni nəinki Quzey İraqda, eləcə də dünyanın hər bir yerində yaşayan kürd xalqının içində təbliğ edələr?*

— Bu mövzu bir az mənim tədqiqat sahəmdən kənar olduğuna görə, çətinlik çəkirəm. Əlbəttə, başımıza gələn bələləri dünya xalqlarına çatdırmağa. İndiyə kimi biz onu edə bilməmişik, çünki biz rusların müstəmləkəsi altında yaşamışdıq və bizim səsimiz heç bir xarici dövlətə çatmayıb. Biz dəmirbarmaqlıqlar arasında qalmışdıq, xaricə gedə bilməmişdik. Əgər kimsə gedə bilsəydi, onun arxasınca rus xəfiyyələri gedərdi və sərbəst danışmağa imkanımız olmazdı. İndi doğru deyirsiniz, bizim azadlığımız, müstəqilliyimiz var. Biz bundan istifadə etməliyik. Nəinki başımıza gələnləri onlara çatdırmağıq, eyni ilə möhkəm qırılmaz əlaqələr yaratmağıq. İstər mədəni, istər siyasi, istərsə də iqtisadi əlaqələr olsun mütləq yaranmalıdır. Mən çox istəyirəm İraqa gedəm. Demək olar ki, cavanlığını İraqda keçirmişəm. Süleymaniyyədə olmamışam. Mən Kerkükə, Altun Körpüyə, Ərbilə getmişəm, nə Süleymaniyyəyə, nə də Mosula gedə bilməmişəm. Ürəyim çox istəyir, çünki mən, əslində, İraqı, gəncliyim döv-

ründə Şərqi lərzəyə salan Kurd xalqının ölməz lideri, qəhrəman Molla Mustafa Bərzani ilə tanımışam. O vaxt bütün dünya o, qəhrəmandan danışındı. Məsud Bərzani cənablarını görmək, mənim üçün böyük şərəf olardı. Bu əlaqələri möhkəmləndirmək lazımdır. Mənim Bakıda Bəndəroğlu ilə «Çağdaş İraq şeirindən seçmələr» adlı kitabım çıxıb. O kitabda on ərəb şairinin, səkkiz kurd şairinin və səkkiz türkman şairinin şeirlərini vermişik. Kurd və ərəb şairlərinin şeirlərini Əbdüllətif Bəndəroğlu tərcümə edib. 2001-ci ildə «Elm» nəşriyatının çap etdiyi 108 səhifəlik kitabda şairlərin həyat və yaradıcılığı barədə qısa məlumat və şeirlərdən nümunələr verilmişdir. Güman edirəm ki, qəzetinizdə geniş söhbət acaqısınız. Biz imkan daxilində bacardığımız xidməti edirik.

Mənim kurd dostlarım çox olub, indi də var. Mən onlarla fəxr etmişəm. Onlarla həmişə temasdayam, onların fikirləri mənə məmənunluq gətirir. Ona görə məmənunluq gətirir ki, kurd xalqı mübariz xalqdır. Öz mənliyini qoruyan, tapdalanmağa qoymayan bir xalqdır!

– *Qəzənfər müəllim, siz İraq kürdlərinə, türkmanlarına və ərəblərinə, son olaraq nə demək istərdiniz və nə arzu edərdiniz?*

– Arzular böyükdür. 1994-cü ildə Azərbaycandan böyük bir nümayəndə heyəti Məhəmməd Füzulinin 500 illik yubileyinə getmişdik. Onda biz Kərkükü ziyarət etdik, orda böyük konsert verdik. Yüz iyirmi səkkiz nümayəndə heyəti – ədəbiyyatçılar, musiqiçilər, müğənnilər getmişdi. Arzu edirəm ki, belə bir nümayəndə heyəti ilə biz Bağdada, Bəsrəyə, Süleymaniyyəyə, Ərbilə, Kərkükə, Mosula, Duhoka, Akreyə, Zaxoya gedək və qardaşlarımıza əlaqələrimiz möhkəmlənsin.

Bir də arzu edirəm ki, İraq xalqının başına açılan bu müsibətlərə son qoyulsun. Dünya mədəniyyətinə böyük töhfələr bəxş etmiş bu qədim diyarda əmin-amanlıq bərqərar olsun.

*Tahir Süleyman*

## AZƏRBAYCANIN GÜNEYİ, QUZEYİ VƏ İRAQ TÜRKMANLARI BİR BÜTÖVÜN PARÇALARIDIR\*

«*İTV*»də mənəvi dəyərlərimizi qorumağa yönəldilən müxtəlif programlar məni qane edir».

**Q.Paşayev**

– *Qəzənfər müəllim, uzun illər vətəndən uzaqlarda, qürbətdə işləmisiniz. O günləri necə xatırlayırsınız?*

– İnsan vətənin nə olduğunu, torpağının, dilinin, mədəniyyətinin qədrini və qiymətini xaricdə uzunmüddətli ezamiyyət vaxtı bilir. Ümumiyyətlə, qürbət çox ağırdır. Adam heç vaxt özünü sərbəst hiss etmir. Elə bil hər şey ona o ölkədə qərib olduğunu söyləyir. Ağlayanın göz yaşının nə olduğunu əvvəllər ağlamış adam bilər.

*Qürbətdə qərib şadiman  
olmaz imiş.*

*Bir kimsə qəribə mehriban  
olmaz imiş.*

Qürbətdə keçən həyat qaranlıq bir gecəyə bənzəyir. Qürbətdə döyünen ürək arı pətəyi kimi para-para, şan-şan olar. Çünkü o, bütün oxların nişangahına çevrilir. Bu hələ harasıdır. Gəncliyini qərib ölkədə keçirən ailələrin uşaqları böyüyəndə, ata-ana fikrə qərq olur. Oğlanlarına kimin qızını alsinlar, qızlarını kimin oğluna versinlər. Odur ki, çoxları tələm-tələsik yığışıb vətənə dönür, övladlarının xoşbəxtliyini arayırlar.

O ki, qaldı mənə, mən dost ölkədə – İraqda işləyirdim. Ərəb ölkələri arasında İraq qədər Azərbaycana yaxın olan

---

\* Bax: «İctimai» qəzet, 30.09.2006, s. 7.

ikinci bir ölkə tapmaq çətindir. Bu tarixən belə olub. Başqa bir tərəfdən də neçə yerə bölünməyə məruz qalmış xalqımızın bir parçası İraqdadır. Ulu öndərimiz Heydər Əliyev bu münasibətlə tarixi fikir söyləyib: «Tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan, İraq türkmanları bir bütövün parçalarıdır».

Mən İraqın cənnət olan günlərini deyil, bu gününü düşünürəm. Sivilizasiyanın meydana gəldiyi bu ölkə, onun tarixi abidələri dünyanın gözü qarşısında məhv edilir. Demokratiyadan dəm vuranlar susurlar. Ümid Allahadır. Tarix çox imperiyalar yola salıb. Güman ki, belə getməz, bir gün haqq-ədalət yerini tutar. Mən buna inanıram. Tarixin ibrət dərsi belədir.

— *Kərkük folkloru ilə Azərbaycanda ilk dəfə siz məşğul olmuşunuz. Necə oldu ki, sizdə bu xalqın folkloruna maraq yarandı?*

— Kərkük folkloruna və ləhcəsinə məndə maraq hələ tələbə olanda yaranmışdı. Görkəmli şairlərimizdən Rəsul Rza, Qasım Qasımcızadə və Bəxtiyar Vahabzadə 1959-cu ildə İraqa gedərək Füzulinin qəbrini ziyarət etmiş, Kərkük və çevrəsində yaşayan azərbaycanlılarla görüşmüş, dönəndən sonra mətbuatda hamının diqqətini cəlb edən məqalələrlə çıxış etmişdilər. Xüsusən, R.Rzanın «Uzaq ellərin yaxın töhfələri» adlı məqaləsi ədəbi hadisəyə çevrilmişdi. Şairin nümunə kimi verdiyi bayatılardan görünürdü ki, dilləri dili-mizdən fərqlənmir. Bunu böyük şair və böyük insan R.Rza xüsusi vurğulayırdı. Kəndçimiz şair Rasim Kərimli Akademianın Dilçilik Institutunda işləyirdi. O, institutun direktoru, akademik M.Şirəliyevə bildirmişdi ki, mən İraqda işləməyə gedirəm. M.Şirəliyev məni çağırıb xeyli söhbət edəndən sonra mənə tövsiyə etdi ki, «Kərkük dialekti» barədə material yığım. Razılaşdım. 1969-cu ildə bu mövzuda nami-zədlik dissertasiyası müdafiə etdim.

— *Qəzənfər müəllim, İraqda işlədiyiniz dövrlərdə «Altı il Dəclə-Fərat sahillərində» kitabınızı yazmışınız. Bu kitab böyük oxucu kütləsinin marağına səbəb olub. Orada elə məsələlər var ki, ilk dəfə siz qələmə almışınız. Çünkü həmin mövzularda yazmaq qadağan olunmuşdu. Kitab işıq üzü görərkən müəyyən çətinliklərlə üzləşmişinizmi?*

— İnsan özü də, yaratdıqları da zəmanə ilə hesablaşır. Adını çəkdiyiniz kitabımда o vaxt deyə bilmədiyim məsələlər çox oldu. Onlardan biri də Nücum elmi ilə bağlı məsələ idi. Lakin bu işdə «Yazıçı» nəşriyyatının direktoru, rəhmətlik Əjdər Xanbabayev və kitabın redaktoru, dostum Ayaz Vəfəli mənə çox kömək etdilər.

— *Həmin kitabda nələri deyə bilməyibsiniz?*

— Tale, qismət, qəzavü-qədər, alın yazısı, «yaziya pozu yoxdur» kimi bəşəriyyəti dünya bina olandan düşündürən problemlər barədə danışa bilməmişdim. Taleymidən razı-yam ki, həmin problemlər barədə o vaxt yazmamışam. Elə məsələlər var ki, onlar insanan həyat təcrübəsilə və yaşla bağlı olur.

— *Belə başa düşürük ki, bu məsələyə yenidən qayıdıbsınız. Siz tale, qismət, alın yazısı kimi məsələlərə inanırsınızmı?*

— Mən yeddi ildən artıq bir dövrdə Mişel Nostradamusun görüşlüyünə dair tədqiqat aparmış, şüurlu həyatım boyu cavabını tapmağa aciz olduğum, ürəyimdə tərəddüd və şübhə-lərlə götür-qoy etdiyim «alın yazısı, tale, qismət, yazıya pozu yoxdur» kimi bəşəri problemlərə bu ahıl çağında cavab tapmışam. Qənaətim budur ki, insan həyata gəlməmişdən onun həyatı programlaşdırılmış, daha qabağa gedərək deyə bilərik ki, təkcə insanlar deyil, bütün kainat sistemli şəkildə programlaşdırılır və belə demək mümkünsə kodlaşdırılmış.

— *Hələ 2000-ci ildə Nostradamusla bağlı kitabımızdan «Ədəbiyyat qəzeti» və «Dirçəliş, XXI əsr» jurnalında parçalar çap edilirdi. Kitab niyə ləngiyir?*

– Yaxşı sualdır. «Nostradamusun möcüzəli aləmi» adlanan kitab indi çap prosesindədir. 700 səhifədən artıqdır. Mən bu kitabı «Ömür kitabı» hesab edirəm. Bu kitab mənim ömrümün 7 ilini əlimdən alıb. Dost-tanışdan, qohum-qardaşdan kənar salıb. Hardasa məni qocaldıb. Bunu zarafatla deyirəm, təvazökarlıqdan kənar olmasın, bu kitab elm, bilik mənbəyidir. Qədim Çin mütəfəkkiri, Konfuçinin maraqlı kəlamı vardır: «Elm, bilik elə bir həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdurur».

Ağır və gərgin əməyin nəticəsi olan bu əsəri yazarkən həyat yoldaşım ruhi rahatlığını təmin etdiyinə, qəlbimi fikir, lüzumsuz qayğı və həyəcanlardan qoruya bildiyinə görə həqiqətən də həzz almışam, qocalmamışam.

– *Qəzənfər müəllim, bir neçə il AMEA-nın Nizami adına Ədəbiyyat İnstytutunda Müdafiə Şurasının sədri olmuşunuz. Ədəbiyyatınızın bugünkü tədqiq səviyyəsindən razısınızmı və köhnə stereotip baxışlardan, sovet ideologiyasından, buxovlarından qurtula bilmüşikmi?*

– 1997-ci ildən 2006-cı ilə qədər dediyiniz Müdafiə Şurasının həmsədri olmuşam. İndi də həmin Şuranın üzvüyəm. Bilirsinizmi ki, çinlilərin qarğışa bənzər bir məsəli var: «Görüm səni keçid dövründə yaşayasan!» Əvvəllər bunun mənasını anlaya bilmirdim. İndi isə bunu təkcə mən yox, hamı bilir. Keçid dövrü ağrılı-acılı olur. Acı bağırsaq kimi uzanıb gedir. Belə bir vaxtda mənəvi dəyərlər tapdalanır. Bu vəziyyətdən çıxmaq özü vaxt tələb edir. Xüsusən də sovet ideologiyası ilə sıx bağlı olmaq zorunda qalan ədəbiyyatımız. İndi də AMEA-nın Nizami adına Ədəbiyyat İnstytunda işləyirəm. Akademik Bəkir Nəbiyevin rəhbərliyilə «Azərbaycan ədəbiyyatı tarixi» yenidən işlənir. Birinci cild 2004-cü ildə çapdan çıxıb. 7 cild artıq hazırlanır. Çapda olan cildlər də var.

– *Bəs gənclərin elmə münasibəti sizi qane edirmi?*

– Gənclərlə bağlı onu deyə bilərəm ki, 2002-ci ildən sonra ədəbiyyat elminə böyük axın başlanıb. Əvvəllər doktorluq və hətta namizədlik dissertasiyaları üzrə yalnız bizim şura fəaliyyət göstərirdi. Bəzən elə olurdu ki, 2–3 il müdafiə üçün növbədə dururdular. İndi belə şuralar Bakı Dövlət Universitetində, Naxçıvan, Slavyan və Dillər Universitetlərində, Akademiyanın Folklor İnstitutunda və s. mövcuddur.

– *Hazırda hansı mövzular üzərində işləyirsiniz?*

– AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda «Kərkük folklorşunaslığı müasir dövrdə» mövzusunu tamamlayıram. Gələn ilin avqust ayının sonunda 70 yaşım olacaq. Bu münasibətlə həm özümün məqalələr toplum və həm də görkəmli alımların mənim haqqımda yazılmış məqalələr toplusu üzərində işləyirəm.

– *Qəzənfər müəllim, İctimai Televiziya Azərbaycan məkanında öz dəsti-xətti, orijinallığı ilə seçilən bir kanaldır. Bu yaxınlarda onun bir yaşı tamam oldu. Bir ziyalı kimi İctimai Televiziyanın fəaliyyətindən razısınızmı?*

– İctimai Televiziyyada gözoxşayan, könül açan, mənəvi dəyərlərimizi qorumağa yönəldilən müxtəlif proqramlar məni qane edir. Bu kanal qazanılanlarla kifayətlənməməli, gənclərimizin düzgün istiqamətləndirilməsi yolunda əlindən gələni əsirgəməməlidir. Adından da göründüyü kimi İctimai Televiziya, doğrudan da, ictimaiyyətin televiziyasıdır. Verilişlərinizin əksəriyyəti artıq xalqın dərin rəğbətini qazanıb. «Ovqat», hər bazar günü insanların ovqatını təzələyir. Keçən həftə Tovuz rayonunda çəkilişdə olan «Ovqat» mənim lap ürəyimdən oldu. Cünki həm veriliş gözəl idi, həm də mənim doğulduğum rayonun mənzərəli yerlərini göstərib məni bir daha gənclik illərimə qaytardınız. «Gerçeyin özü», «İşgüzar saat», «Aktual» verilişləri də diqqətəlayiqdir. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

*Zirəddin Qafarlı*

## **«NOSTRADAMUSUN QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI İKİ KATRENİ VAR»\***

*«Məni sevindirən odur ki,  
böyük görücü münaqişənin  
bizim xeyrimizə həll olunaca-  
ğını yazıb».*

**Q.Paşayev**

— «Nostradamusun möcüzəli aləmi» kitabı üzərində neçə il işlədiniz?

— Kitab üzərində işləməyim və onun işıq üzü görməsi üçün tam səkkiz il lazım gəldi. Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir. 2000-ci ildə kitabın müəyyən hissələri silsilə şəklində mətbatda dərc edilib. 2001-ci ildə isə «Ədəbiyyat qəzeti»ndə, «XX əsr dirçəliş» jurnalında çıxıb. Amma sonra gördüm ki, bu işdə bir yarımcıqlıq var. Ona görə də təzədən işə başladım. Bunun ardınca Nostradamusla bağlı bütün kitabları, saytları araşdırdım. Bu düz 7 il çəkdi. Bəkir Nəbiyevdən ikinci dəfə xahiş etdim və akademikimizə təşəkkür edirəm ki, 760 səhifəlik kitabı yenidən elmi baxımdan redaktə etdi.

— Kitabın bəzi məqamlarına aydınlıq göstirmək üçün hansı ölkələrdə olmusunuz?

— İordaniyaya səfərim oldu və bu, çox ciddi bir məqamla bağlı idi. Nostradamusun beşinci senturiya, altıncı katrenidə göstərilir ki, «Roma Papası bir ölkəyə gələcək. Papa geri döndükdən sonra həmin ölkənin rəhbərini İtaliyaya dəvət edəcək. Burada atadan sonra hakimiyyətə oğlu gələcək, ölkəni əmin-amanlıqla idarə edəcək». Bu hansı ölkədir? XX əsrin ikinci yarısına qədər heç bir Roma Papası İtaliya sərhəddindən kənara çıxmayıb. İkinci İohann Pavelsə 130 ölkədə olub. Tapdım ki, bu ölkələrin dördündə hakimiyyətə atadan

---

\* Bax: «Xəzər» qəzeti, 2.07.2007. s. 15.

sonra oğul gəlib. Amerikanı da bura əlavə etsək, 5 ölkə olur. Ancaq Amerikada ata Buşdan sonra hakimiyyətə Klinton gəlib, sonra oğul Buş. Ona görə də Nostradamusun dedikləri Amerika Birləşmiş Ştatları üçün uyğun gəlmədi. Qaldı İordaniya, Suriya, Mərakeş, Azərbaycan. Bu ölkələrdə də atalardan sonra hakimiyyətə oğullar gəlib. Ancaq Roma Papası Hafız Əsəd öləndən sonra Suriyaya gedib. İordaniyaya səfərim zamanı aydınlaşdırıldım ki, kral Hüseyn 1999-cu ildə rəhmətə gedib və bundan sonra Roma Papası həmin ölkəyə səfər edib. Deməli, bu ölkə də deyilənlərlə uyğun gəlmir. Qaldı Azərbaycan. Zamanında Roma Papası Azərbaycana gəlib və onu ümummilli liderimiz Heydər Əliyev qarşılayıb. Sonra Heydər Əliyevin layiqli davamçısı, onun oğlu İlham Əliyev hakimiyyətə gəlib. Mən burada faktdan çıxış edirəm. Ərəb ölkələrinin heç birində bir nəfər yəhudi yaşamır və yaşamayıb da. Deyim ki, Nostradamus hər iki tərəfdən yəhudi olub. Tarixən yəhudilər Azərbaycanda toplum şəkildə yaşayıblar. Və indi də yaşayırlar. Onların arasından dünyaşöhrətli şəxsiyyətlər çıxıb. İkincisi, Nostradamus hələ cavanlığından katolik dinini qəbul edib. O zaman dövlət qanunu belə idi ki, katolik dinini qəbul etməyən ölkədən çıxmalo idi. Bunun da səbəbi o idi ki, pravoslavlارla katoliklər arasında böyük mübarizə gedirdi. Bizdə isə bütün dillərə qarşı dözümlülük var. Bakıda katolik kilsəsi üçün yer ayrılib. Yaxınlarda onun tikintisi başa çatacaq. Bizim bütün xalqlara, münasibətimiz o qədər yaxşı olub ki, bunu Nostradamus da görüb. Katrenlərdə maraqlı bir cəhət var. Hadisə baş verənə qədər onu şərh etmək çətin olur. Hadisə baş verəndən sonra isə məsələ öz-özünə aydınlaşır.

— *Kitabda göstərmisiniz ki, çar II Nikolay özünüн taleyindən xəbərdar olduğu üçün son dərəcə gərgin anlar yaşayıb. Maraqlıdır, Nostradamus bilə-bilə katrenlərini bu şəkildə yazıb ki, hər bir fərd, şəxs öz taleyini dərhal görməsin?*

– Həqiqətən, belədir. Kral II Henrixə yazdığı məktubda Nostradamus göstərir ki, gələcəkdə millətlərin, xalqların bəşinə gələnləri göstərsəm bu çox böyük dərd olar. Bununla belə bildirir ki, gələcəkdə xalqların, insanların həyatında böyük dəyişikliklər olacaq. Doğrudan da, belədir. İnsan öz taleyini biləndə onu ruh düşkünlüyü bürüyür. İndi siz xərcəng xəstəliyinə düçar olduğunu bilən adamın taleyinə baxın. Yaşar Qarayev mənim yaxın dostum idi. O, xərcəng xəstəliyinə düçar olduğunu bilmışdı və həmişə gözündə qəribə bir imdad istəyi görünürdü. Deyim ki, onda fenomenal yaddaş da var idi. Bu bayatını bircə dəfə mən ona demişdim.

*Keçdi ömrüm,  
Gör necə keçdi  
ömrüm...  
Harayladım, dönmədi  
Elə bil heçdi ömrüm...*

O, bu bayatı ilə dünyasını dəyişdi. Demək istəyirəm ki, insan taleyini biləndə yaşayış onun üçün çox ağır olur. Nostradamus insanların taleyini ona görə açıq yazmadı ki, bu həm cəmiyyətə, həm də insanlara böyük zərbə olardı. Amma müəyyən şeyləri açıq yazırıdı. Hitlerlə bağlı hər şeyi açıqca yazıb.

Bir dəfə axşam, həmişə olduğu kimi, Nostradamusun katibi onunla vidalaşır və deyir, sabah yenidən görüşərik. Nostradamus isə cavab verir ki, bizim axırıncı görüşümüzdür, sabah görüşə bilməyəcəyik. O, oğluna məktubunda ölmənün dəqiqliğinə və yerini də göstərir. Həqiqətən də, belə olur. Ümumiyyətlə, ona vergi uşaqlıqdan verilib. Nostradamus babasını çox istəyirmiş. Bir gün anası ilə onlara gedibmiş. Evlərinə qayıdanda birdən anasının əlindən çıxıb babasının yanına qaçır, onu qucaqlayıb ağlamağa başlayır.

Ətrafdakılar bilmirlər ki, balaca uşaq nə səbəbdən ağlayır. Özündən bunun səbəbini soruşanda, bilmədiyini söyləyir. Həmin gecə babası dünyasını dəyişir. Bir gün də stolun altına girib ağlamağa başlayır. Anası deyir ki, ay bala, niyə ağlaysan, o da cavab verir ki, itimizə yazığım gəlir. Deyir bala, it həyətdə oynayır, ona heç nə olmayıb, ağlama. Həmin gecə it ölürlər. Bir dəfə yoldan üç din xadimi keçirmiş. Nostradamus onların birinin qabağında diz çökür və paltarının ətəyindən öpür. Buna görə ona təəccüblə baxanda bildirir ki, ətəyindən öpdüyü həmin şəxs gələcək Papadır. Nostradamusun ölməndən illər keçəndən sonra həmin şəxs Roma Papası olur.

– *Maraqlıdır, ömrünün sonunun nə zaman və necə bitəcəyini bilən adamin ürəyi partlayar. Öz taleyini görən Nostradamus buna necə dözürdü?*

– Bütün dünyanın taleyini görən adamın öz sonunu təbii qarşılıması başadüşülən olmalıdır. Dünyanı dərk edən adamlar onun gedisi ilə barışırlar.

– *Məşhur görücü Vanqa deyib ki, insan ölüm ayağında olarkən o dünyadakılar hazırlaşış onu aparmağa gəlirlər...*

– Vanqa ruhların yaşadığını deyirdi. Bunu elm də təsdiq edir. Resublikanın baş reanimotoloqu professor Abbas Axundbəyli ilə söhbət etmişəm. O elə şeylər danışır ki, adam dəhşətə gəlir.

– *Qəzənfər müəllim, bütün bunlardan sonra insanın dünyası necə dərk etməsi maraq doğurur.*

– Dünya bir pəncərədir, baxırıq. Pəncərənin önündən keçənlərdən başqa bir şey görmürük. Sadəcə mühakimə yürüdürük, dünya haqqında mühakimə yürütütmək isə mümkün deyil. Nostradamus da bilirdi ki, elə şeylər var ki, insan ağlı onu dərk etmək gücündə deyil.

Kitabın senturiya 7, karten 2-də 26 Bakı komissarları ilə bağlı maraqlı məsələ var. Kitab çap ediləndən sonra müəyyən faktlar üzə çıxdı. Nostradamus yazır ki, «rəhbərləri

satacaq və onları qəfil yaxalayacaqlar...» Doğrudan da, Mirkoyan komissarları satır və 26-ları gecə qəfildən tuturlar. Guya onların hamısını 1918-ci ilin sentyabrın 18-də öldürüb'lər. Lakin bizim Tiflisdə ilk hərbi attaşemiz 1919-cu ilin 26 fevralında göndərdiyi məxfi teleqramında göstərirdi ki, Şaumyan və başqalarının qaytarılması barədə danışıqlar gedir. Həştərxan qubernatoru ilə. Lenin yazırkı ki, 26-ların ən böyük xidmətləri odur ki, onlar ingilislərin bütün təzyiqlərinə dözüblər və guya ingilislərin Bakıya onlar tərəfindən dəvət olunması ilə bağlı sənədə imza atmayıblar. Sonrakı tarix də göstərdi ki, 26-ları güllələməyiylər. Onları Hindistana ona görə aparıblar ki, münasib vaxtda geri qaytara bilsinlər.

Qarabağla bağlı iki katreñ var:

«Saçları qısa qırxılmışları (yumrubaşlar) silahdan məhrum edəcəklər. Bu, münaqışənin müddətini xeyli uzadacaq. İçki atası (içki düşkünü) ildirimsürətli albanlara qarşı kələk işlədəcək. Özünükülərdən ayrı düşənlər məhv olacaqlar».

Senturiya 5, katreñ 91-də isə göstərilir ki, Mars, Şir büründə, Saturn isə Dolça bürcündə olanda yüngül silahlı alban süvari dəstəsini görəndə təəccüblənəcəklər. Həmin dövr 1993-cü ilin aprelin 27-dən iyunun 23-nə qədər olan zamanı əhatə edir. Hamısı dəqiqləşdirilib. Yeri gəlmışkən, tədqiqatçı Bardo Kidaqo bu katrendə Azərbaycanla bağlı maraqlı fikir irəli sürüb: «Albaniya deyəndə nədənsə onlar Balkanları göz öünüə gətirirlər. Bu təsəvvür düzgün deyil. Əslində, qədim tarix və Nostradamus buna işaret edir, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir».

Nostradamusun Con Houq da məsələyə öz münasibətini bildirir: «Qədim Albaniya Zaqafqaziya regionudur. Katren XX əsrin 90-cı illərində baş verən Azərbaycan-Ermənistən münaqışəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun ayl-

## *Qəzənfər Paşayev*

---

rında erməni ordu hissələri özünün həllədici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistən münaqişəsi səngidi».

Burada göstərilən albanlar ildırımsürətli hücuma keçəndə içki atası hiylə işlətdi. O zaman Yeltsin belə təklif irəli sürdü ki, gəlin, məsələni sülh yolu ilə həll edək. Qonşu xalqlarınız və bir də Rusyanın Ermənistənla hərbi sazişi var. Bu da o demək idi ki, Ermənistən istənilən ölkə ilə müharibə edərsə, Rusiya Ermənistana kömək etməlidir. Qaldı Qarabağ məsələsinə, bu, bizim xeyrimizə həll olunacaq. Məni sevindirən də budur. Yoxsa Nostradamus «Bu, münaqişənin müddətini uzadacaq» kimi fikirlər söyləməzdi...

*Şahbaz Şamiloğlu,  
Elsad Eyvazlı*

## **70 İL DƏCLƏ-FƏRAT SAHİLLƏRİNDƏ\***

Yazımıza bu başlığı təsadüfən seçmirik. Onu respublikamızda tanıdan «Altı il Dəclə-Fərat sahillərində» kitabı olub. İlk dəfə bu kitabda dili dilimizdən, qanı qanımızdan olan türkmanlar barədə canlı və dolğun məlumat almışıq. İlk dəfə bu adam Kərkük ellərinin bayatlarını Sovetin dəmir hasarından keçirib bizə qovuşdurub. Yaxın vaxtlarda 70 yaşını qeyd etdi. Yubiley günlərində də ən çox söhbət açdığı Kərkük elləri barədə oldu. Danışığındakı ruhdan, həyəcan-dan belə çıxırı ki, həmin torpaqlarda vur-tut altı il yox, bütün ömrü boyu yaşayıb. Sevib-sevilib. Beləliklə, müsahibi-miz oxucuların daha çox «Altı il Dəclə-Fərat sahillərində» kitabından yaxşı tanıldığı və bu günlərdə möhtəşəm «Nostradamusun möcüzəli aləmi» ilə yenidən Azərbaycan kitab-sevərlərinin görüşünə gələn professor Qəzənfər Paşayevdir.

— *Qəzənfər müəllim, siz elmi-ədəbi ictimaiyyətdə ilk növbədə İraq türkmanlarının dilini, folklorunu, etnoqrafiyasını öyrənən, tanıdan və təbliğ edən bir alim kimi tanınırsınız. Sizin türkmanlara bu marağınız haradan qaynaqlanır?*

— Dünyada hər şey maraqla başlayır. Bu maraq bəşəri əhəmiyyət kəsb edərsə, çox vaxt məhəbbətə çevrilir. Məndə İraqda yaşayan, azərbaycanca danışan müəyyən tarixi-siyasi səbəblərdən bizdən ayrı düşmüş, indi türkman adlandırılın, dili dilimizdən, adət-ənənəsi, həyat tərzi bir olan bacı-qardaşlarımıza maraq xalq şairi Rəsul Rzanın Kərkük bayatılara «Uzaq ellərin yaxın töhfələri» adlı məqaləsi ilə baş-ladı. O vaxt mən Xarici Dillər İnstitutunda 4-cü kursda oxuyurdum. Tale elə gətirdi ki, institutu bitirən kimi məni İraqa ingilis dili üzrə tərcüməçi işləməyə göndərdilər.

---

\* Bax: «Vətəndaş həmrəyliyi» qəzeti, 19–22. 09.2007, s. 7.

Türkman folkloru və dialekti üzərində işləməyə göndərdilər. Türkman folkloru və dialekti üzərində işləməyə başladım. İllər keçdikcə bu maraq məcrasını dəyişərək, əsl məhəbbətə çevrildi. Əvvəllər hərdən mən də öz-özümə fikirləşirdim: «Məni İraq-türkman folkloruna, onu yaradıb-yaşadanlara belə möhkəm bağlayan nədir?» Bu zaman göz önünə ilk olaraq Azərbaycanda Kərkük folkloruna, Kərkük musiqisinə xalqın dərin məhəbbəti və doğmaliq hissi gəlir. Özüm üçün bir daha kəşf edirəm ki, doğmaları sevməmək mümkün olmadığı kimi, onu unutmaq, ona yad münasibət bəsləmək də mümkün deyil.

— *Qəzənfər müəllim, biz «türkmən» etnonimini bilirik. Orta Asiyada türkmənlər yaşayır. Alımların fikrincə, «türkmən» – türk adımı deməkdir. Eləysə, bəs «türkman» etnonimi nədir, bu barədə bir şey demək mümkünündürmü?*

— Bəli, mümkünündür. Hər şeydən əvvəl, onu deyim ki, Dədə Qorqud abidəsinin hələlik məlum olan Dresden və Vatikan əlyazma nüsxələrində bir söz əliflə, yəni «türkman» yazılıb. «Türkman» sözünə Nəsimi və Xətainin yaradıcılığında da tez-tez rast gəlinir:

*Ərəbin nitqi bağlıdı dilindən,  
Səni kimdir deyən kim Türkmansan.*

(Nəsimi)

*Getdikcə tükənir ərəbin kuhi-məskəni,  
Bağdad içrə hər necə kim türkman qonar.*

(Xətai)

Yeri gəlmışkən, türkman ellərində ədəbi dil qaydaları sabitləşmədiyindən əvvəllər daha çox, indi isə az da olsa «türkmən» formasında yazanlara da rast gəlinir. Lakin bütün İraq türkman alımləri, Əta Tərzibaşı başda olmaqla «türkman» etnoniminə üstünlük verirlər. Biz türkmanın

ulutürk, əzəmətli, qeyrətli, böyük türk mənasını verdiyini üzə çıxarmışıq. İraq-türkman alımları də etiraf edirlər ki, qocaman, ataman, qəhrəman, azman, şışman (çox kök adam), kəçəman (böyük kərtənkələ) və s. sözlərindəki «man» böyük, ulu, güclü, qüdrətli mənasını verir.

— *Bilirik ki, siz İraq türkmanları barədə çoxsaylı kitablar çap etməklə bərabər, zəngin ekspozisiya toplayıb əvvəlcə Ədəbiyyat İnstitutunun Folklor Sarayında, sonra isə Nizami Muzeyinin xüsusi zalında nümayiş etdirmisiniz. Hazırda bu zəngin və qiymətli ekspozisiyanın taleyi barədə nə deyə bilərsiniz?*

— Mən sizə təşəkkür eləyirəm ki, öz vəsaitim hesabına yaratdığım «İraq-türkman ədəbiyyatı və mədəniyyəti» daimi ekspozisiyası barədə ətraflı məlumatınız vardır. Həmin ekspozisiya artıq dövlətə məxsusdur. Mən onu Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə bağışlamışam. Cənab Prezident İlham Əliyev muzeylərin vəziyyəti ilə tanış olduqdan sonra bu muzeyin də təmirə ehtiyacı olduğunu qeyd etdi və muzeyin dünya standartlarına uyğun təmiri üçün vəsait ayrılmاسına sərəncam verdi. Muzey indi təmirdədir.

— *Bəlkə, Azərbaycanda bir Türkman Evi açmaq lazımdır?*

— Mənə belə gəlir ki, İraqda vəziyyət düzələndən sonra Azərbaycanda da, Kərkük də də bir çox ürəkaçan işlər görülcək.

— *Sizin geniş oxucu kütləsi arasında tanınmağınız «Altı il Dəclə-Fərat sahillərində» kitabı ilə başlayıb. Bu kitabı məşhurlaşdırın amillərdən biri də orada astrologiya ilə bağlı maraqlı məlumatların geniş yer almasıdır. Baxmayaraq ki, Sovet dövründə bu cür ədəbiyyata faktiki olaraq qadağa qoyulmuşdu... Üstündən neçə illər keçəndən sonra, daha doğrusu bu il «Nostradamusun möcüzəli aləmi» adlı iri həcmli bir kitab ortaya qoymusunuz. Ümumiyyətlə, bu işlə məşğul olmanız sizin taleyə, alın yazısına inamınızdan doğmur ki?*

– Doğrudan da, «Altı il Dəclə-Fərat sahillərində» kitabı bəm xalq arasında çox sevildi. Özü də bu kitab astrologiya ilə bağlı məlumatlardan ibarət deyil. Kitabda ilk dəfə olaraq sovet dönməmində müqəddəs yerlərdən söz açmışam. İraq haqqında oxuculara ətraflı məlumat vermişəm. Kitab Bağdadda da böyük tirajla çap olundu. Qəzetlərdə çıxan məqalələrdə kitabı «İraq haqqında ensiklopediya» kimi qiymətləndirmişdilər.

Lakin sizin sözünüzdə bir həqiqət var ki, kitabın 130 min tirajla çap olunmasında orada verilən astrologiya ilə bağlı «horoskoplar» az rol oynamamışdır. Həmin horoskoplar yalnız Şərqlə bağlı olduğu, elmi müşahidələrə əsaslandığı üçün ciddi əhəmiyyət kəsb edir. Keçmişdə bu elmin adı «fələk»lik olub. Alımlərin illərlə müşahidə apararaq həmin mühitlə bağlı elmi qənaətlərə gəliblər. İndi isə sanki bu elm oyunağa çevrilib. Bütün dünyanın horoskoplarını yığıb qəzətdə çap edirlər, televiziya ilə verirlər, təbii ki, onlar insan taleyi barədə düzgün məlumat verə bilməzlər. Hər mühitin öz horoskopu var. Siz baxın, Şimalda yaşayan xalqlar necə soyuqqanlı olurlar. Şərq xalqları çılgın, Afrikadakı qaralar isə daha çılgın olurlar. Bu mühitlə bağlı məsələdir.

O ki qaldı mənim taleyə, alın yazısına inanıb-inanmadığımı, mən əminəm ki, əzəli-əbədi olan tale, qismət, qəzavü-qədər, alın yazısı hamını düşündürür. İnsan yaşa dolduqca cavabını tapmaqda aciz qaldığı bu məsələlər onu daha çox narahat edir. Şübhə və təsadüfləri götür-qoy edir. Keçmiş yada salır. Uşaqlıqda biz bir yerdə böyüdüyümüz dörd yoldaş idik: Valeh, Şəmil, Zirəddin və mən. Onların üçü də Yaradana asi olurdular. Mən isə yox. Onların üçü də dünyalarını dəyişdilər. İki faciəli şəkildə. Fikirləşirəm niyə belə oldu? İstər-istəməz tale, qismət, alın yazısı göz önüne gəlir. «Nostradamusun möcüzəli aləmi» kitabı üzərində 7 ildən çox işləmişəm. Bu da taledən gələn qismətdir. Mən indi

dünyanı tamam başqa cür hiss edirəm. Bəşəriyyətin qanunlarını yazar, əbədilik qazanan çox böyük alımlar tale, qismət, alın yazılısı kimi bəşəri problemlərlə, bu dünyani idarə eləyən bir qüvvənin olduğuna inanmışlar. Mən də inanallardanam. Və burada böyük yazıçı, filosof Çingiz Aytmatovun oğlu ilə söhbətini yada salmaq istəyirəm. Oğlu soruşanda ki, ata, yaradan var, yoxsa yoxdur? Çingiz Aytmatov deyir ki, Yaradanın olub-olmadığını heç kəs nə təsdiq, nə inkar edə bilməz. Bir halda ki, belədir, niyə onun varlığına inanma-yaq? Bir halda ki, inam mənim qəlbimə rahatlıq gətirir, mən niyə inanmayım?

— *Bildiyimizə görə siz həm də geniş tərcüməçilik fəaliyyəti ilə məşğul olursunuz. Bir mütəxəssis kimi Azərbaycanda tərcümə işinin səviyyəsindən razısınızmı? Bu iş, ümumiyyətlə, necə qurulmalıdır?*

— Doğru deyirsiniz, mən Altı ildən artıq tərcüməçiliklə məşğul olmuşam. Ümumiyyətlə, lap gənclikdən – Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində oxuyandan məndə tərcüməyə həvəs oyanmışdı. Onda institutda hər il ən yaxşı tərcümə (Azərbaycan dilindən ingilis dilinə və ya əksinə) müsabiqəsi keçirilirdi. Üçüncü kursda oxuyanda mən Abdulla Şaiqin «Məktub yetişmədi» hekayəsinə görə, dördüncü kursda Cəfər Cabbarlinin «Firuzə» hekayəsinə görə müsabiqənin qalibi elan olunmuşdum. Mən İraqda tərcüməçi işləyib vətənə qayıdanın sonra mənə tərcümənin sırlarını öyrədən, tərcümə problemlərindən dissertasiya müdafiə edən müəllimin İsmixan Rəhimovun rəhbərlik etdiyi tərcümə kafedrasında müəllim işlədim. İki il tərcümədən dərs dediyim tələbələrim arasından indi filologiya elmləri doktoru, professor olan, istər ingilis dilindən, istərsə də Azərbaycan dilindən bir neçə uğurlu tərcümə kitabının müəllifi Zeydulla Ağayev çıxdı. Tərcümə ilə bağlı şəxsi yaradıcılıqlarına gəldikdə deməliyəm ki, Aleksandr Dümanın

«Qafqaz səfəri» («Yazıcı» – 1985, Həmid Abbasovla birgə), S.Benetin «Necə yaşayasan, yüzü haqlayasan» («Yazıcı» – 1989), Aqata Kristinin «Mavi qatarın sırrı» («Sabah» – 1995) və s. əsərləri tərcümə etmişdim.

Tərcümə işindən razısanmı? Maraqlı sualdır. Əvvəllər orijinaldan tərcümə etmirdik. Bu işin əsası Bayronun «Şərq poemaları» ilə qoyuldu. Ancaq necə? Dosent İsmixan Rəhimov hərfi tərcümə etdi. «Abidos gəlini»ni Bəxtiyar Vahabzadə, «Gavur»u Aslan Aslanov və s. tərcümə etdilər. O vaxt bu sahədə nə baza vardı, nə də mütəxəssislər. İstər alman, istər fransız, istərsə də ingilis dilləri üzrə 50-ci illərin sonlarında institutlarda çalışan müəllimlərin 90 faizdən çoxu başqa xalqların nümayəndələri idi. İndi Dillər Universitetində dillər üzrə tərcümə kafedraları, tərcümə fakültələri və şöbələri fəaliyyət göstərir. İndi istər yazılı, istərsə də şifahi tərcümələr üzrə yüksək səviyyəli mütəxəssislərimiz var. Orijinaldan tərcümə işi qaydaya salınıb. Neçə illərdi ki, Respublikada Tərcümə və Ədəbi Əlaqələr mərkəzi fəaliyyət göstərir. Yazıcı Afaq Məsud mərkəzin direktoru kimi böyük işlər görür. Sevindirici haldır ki, gənclərimiz istər Şərq, istərsə də Qərb ölkələrində təhsil alır. Bu yolla da onlar həm əcnəbi xalqlarının dillərini öyrənir, həm də ədəbi əlaqələrə xidmət edirlər. Bütün bunlar əsas verir deyim ki, tərcümə işinin gələcəyi barədə narahatlıq keçirməyə əsas yoxdur.

– *Elm aləmində siz geniş diapozonlu bir alım kimi tanınır-sınız. Həm dilçi, həm folklorşünas, etnoqraf, muzeyşünas və s. Özünüzü daha çox bu sahələrdən hansının adımı hesab edirsiniz?*

– Təvazökarlıqdan kənar olmasın, mən özümü həm də ədəbiyyatşunas hesab edirəm. Filologiya elmləri namizədi Gülzar İbrahimqızı ilə birgə hazırladığım «Hüseyn Arif – 80» (2004), «İsi Məlikzadə – 70» (2004), «Tofiq Bayram – 70» (2005), «Əlibala Hacızadə – 70» (2005), «Fikrət Qoca – 70»

(2005), «Akademik Bəkir Nəbiyev – 75» (2005) portret kitablar çağdaş ədəbi prosesə münasibətilə seçilən nümunələrdəndir. Bundan əlavə, Ə.Bəndəroğlu ilə birgə «Çağdaş İraq şeirindən seçmələr» (2001) kitabını buraxmışıq. Giriş məqaləsilə «Nəsiminin İraq divanı» («Yazıcı» – 1987), «Rəsul Rza. Ağlayan çox, gülən hanı?» («Gənclik» – 2007 Ə.Bəndəroğlu ilə birgə) kitablarının çapına nail olmuşam. Bir çox yazarçı, şair, ədəbiyyatşünas alimlərimizin yaradıcılıqlarına məqalələr həsr etmişəm: Nəsimi (2 məqalə), Füzuli (2 məqalə ABŞ və İraqda), M.F.Axundov, Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif, Qabil, Əzizə Cəfərzadə, Elçin, Tofiq Bayram, İsi Məlikzadə, Nəriman Həsənzadə, Nahid Hacıyev və başqaları. Akademiklərdən Bəkir Nəbiyev, Vasim Məmmədəliyev, İsa Həbibbəyli, Budaq Budaqov, AMEA-nın müxbir üzvləri Abbas Zamanov, Yaşar Qarayev, Azad Nəbiyev, f.e.doktoru Lalə Əliyeva və başqaları haqqında da yazılarım var. Bundan əlavə, Nizami adına Ədəbiyyat İnstitutunda, BDU-da, Naxçıvan Dövlət Universitetində neçə-neçə doktorluq və namizədlik dissertasiyalarının opponenti olmuşam. Neçə ildir ki, ədəbiyyat üzrə Dissertasiya Şurasının üzvüyəm. Bununla belə, özümü əsasən folklorşünas hesab edirəm. Doktorluq müdafiəm də folklordan olub.

– *Sonda bir daha türkman məsələsinə qayıdaq. Qəzənfər müəllim, bu gün İraqda situasiya necədir? İraq türkmanları bu vəziyyətdən bütöv çıxa biləcəklərmi?*

– Nostradamusun görücülüyünə kitab həsr etsəm də İraqda vəziyyət barədə nəsə demək çətindir. Ölkədə aranı elə qatıblar, elə qarışdırıblar ki, Allahın özü də bu işdən baş çıxara bilməz. Bu günlərdə Kərkükdən yüksək səviyyəli həyat gəlmışdı. Onların sözündən anladım ki, Kərkükə xüsusi status almaq üzərində gərgin iş gedir. Əgər onların dedikləri çin olsa, İraq türkmanları vəziyyətdən çıxa biləcəklər.

*Ibrahim Quliyev*

## TANINMIŞ ALİMLƏ SƏMİMİ SÖHBƏT

*O, dünəni bu gün kimi xatırlayır...\**

*Ədəbiyyatşunas, folklorçu, publisist, dilçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Tovuz mahalında dünyaya göz açıb. Bütün varlığında Tanrı və insan sevgisi var. Danışdıqca elə bilirdim şeir dinləyirəm...*

*Kənddən şəhərə gəldi, şəhərə sığmayıb Dəclə-Fərat sahil-lərinə qayıtdı, aşiq Şakiri dinlədi, Mikayıl Azafliya vuruldu, Səməd Vurğun və Rəsul Rza zirvələrinə səyahət etdi, ömür-gün yoldaşı ilə yol-yoldaşı olmaqdan yorulmadı, «uşaq ikən anamı itirmişəm», – deyəndə səsi titrədi. Ömrünün ən müdrik çağında da uşaq kimi saf, səmimi idi. Nə qədər bayatı desəm, yorulmaram», – dedi. Həmin an mənə elə gəldi ki, dünyanın ən yaxşı adamları elə bayatı bilən adamlardır...*

– O dövrün və bugünüün Bakısı – hansı daha ürəyinizcədir?

– Mən Bakıya 1957-ci ildə gəlmışəm. O vaxtlar Bakı belə deyildi. Nərimanov prospektindən o yana, demək olar ki, evlər yox idi. Bir az kənarda ev verəndə insanlar sevinmirdi. Düzü, hamı ev ala bilməzdi. İndi zaman çox dəyişib, Bakı sürətlə inkişaf edib. Mən həmişə deyirdim ki, ilahi, nə olaydı, sosialist inqilabı Bakıya 20 il gec gələydi. Onda gör Bakı necə olardı! O arzum indi yerinə yetir. Müqayisə eləmək olmaz. Ancaq insanda bir nostalji hiss olur axı, məndə də o nostalji qalıb. İndi o küçələrdən keçirəm, həmin küçələr deyil. Bəzən ürəyimdə bir həsrət qalır ki, bu niyə belə dəyişdi. Bakıda maşınlar yox idi. İndi hər şey sürətlə inkişaf edir.

– Sizin vaxtinizda kənddən Bakıya gələn cavanları barmaqla saymaq olardı, indi Bakı az qala rayon mərkəzini xatırladır...

– Bakıya insanların axını təbiidir. Biz keçid dövrünü yaşadıq. Qarabağ müharibəsi də bir tərəfdən... Bakıya axın

---

\* Bax: «Ulduz» jurnalı, № 10, 2010, səh. 4-6.

ona görə çoxdur ki, burada yaşayış səviyyəsi üstündür. Mən Bakıya çoxları kimi kasib ailədən gəlmışdım. Gəncədə Zər-dabi adına İnstitutda oxuya bilərdim. Bəs məni Bakıya nə gətirdi? Mehdi Hüseynin «Abşeron» romanı. Elə vurulmuş-dum o romana, gəl görəsən. Bakıya gələndən sonra Mehdi Hüseynin təsvir elədiyi pilləkəni əlimlə tuta-tuta qalxıb dü-shürdüm. Lap Tahir kimi... təki o hisləri yaşayım. Elə arzular indi də insanlarda var. Ona görə də Bakıya axın olur.

— *O zamankı ədəbiyyat zamanının sürəti ilə ayaqlaşa bilirdimi və yaxud cəsarət sarıdan korluq çəkmirdi ki?*

— Ədəbiyyat formalaşmışdı. Düzdür, kənd həyatından çox yazılırdı, ona görə ki, biz aqrar ölkə idik. Bunu danmaq olmaz. İndi ədəbiyyatımızda bir yeknəsəklik var. Bu, keçid dövrünün ağrılı-acılı bir nəticəsidir, hər şeyə təsir edir. Mə-dəniyyətə, mənəviyyata, incəsənətə, bir sözlə, hər şeyə. Sosializm realizmi deyirdik ədəbiyyatda hakim cərəyanaya. Ədəbiyyat onun məngənəsi altında nəfəs alırdı. Mən «ədə-biyyatımızda yeknəsəklik var» deyəndə özümü də günahkar hesab edirəm, görünür az oxuyuram, yaşam imkan vermir, elmlə məşğul oluram. Ayda bir-iki adama opponent olmalı-yam, üç yüz səhifəni oxumaliyam. Ancaq oxuduqlarımdan və eşitdiklərimdən belə qənaətə gəlirəm ki, ədəbiyyatda bir formalaşma gedir. Əlbəttə, o dövrdə cəsarət də var idi. İndi söz, mətbuat azadlığı var, amma baxır bu azadlıqdan necə istifadə edirlər. Bizim gənclərimizdə bir laqeydlik əmələ gəlib. İnsan ki var-dövlət barədə düşünür, onda vətənə, xalqa, mədəniyyətə maraq azalır. Bizi bu laqeydlikdən ancaq ədə-biyyat xilas edəcək. Ədəbiyyat kimi insanların şüuruna təsir edən ikinci bir vasitə tanımırıam. Biz ədəbiyyata öyrənə-öy-rənə gəlmişik. Deyirlər, məsələn, filankəs Tolstoyun şinelin-dən çıxbı. Səməd Vurğunun gənclərə nə qədər təsiri olub, elə indi də o təsir hiss olunur. Azərbaycanlılığı ortaya gətirən görkəmli şairimiz Abbas Səhhət olub. «Vətənimdir» şeiri ilə.

Sonra gəlir Səməd Vurğunun «Azərbaycan» şeiri. İndi bəzi ağzıgöyçəklər deyir ki, ay belə oldu, ay elə oldu. Səməd Vurğun «Azərbaycan» şeirini yazdı, bu cəsarət deyildimi? Rəsul Rza «Sarı dana»nı yazdı. Bu cəsarət deyildimi? Xalqa bağlılığı Rəsul Rza qoymuşdu ortaya. İndi təbii ki, cəsarət daha böyükdür. Ancaq sözün siqlətimi deyim, təsirimi deyim, azalıb. Bilirəm oxuyanlar məni qınayacaqlar. Bu, mənim ürəkdən gələn sözlərimdir. Düşüncəm belədir. Başqa cür danışsam səmimi olmaram.

— *Altı il Dəclə-Fərat sahillərində yaşayan Qəzənfər Paşayev bir də o yerlərə dönmək istəyərdimi?*

— O illər mənim gəncliyimlə bağlıdır. Mən 1962-ci ildən o kitab üzərində işləmişəm. Material toplamışam, kitab 1985-ci ildə işiq üzü gördü. Mən ildə bir dəfə İraqa gedib-gəlirəm. Getməsəm ürəyim sakitlik tapmaz. İraqı ikinci vətənim hesab edirəm. İraqın səfiri Rəşid Behbudov adına Mahni Teatrında «Kərkük gecəsi» adlanan tədbirdə bəyan etdi ki, Qəzənfər Paşayev bizim fəxri vətəndaşımızdır.

— *Televiziyada «Ovqat» verilişindəki çıxışlarınızda baxanda mənə elə gəlir ki, gözəl şeir dinləyirəm. Ən çox sevdiyiniz şeir və musiqi?*

— Cox təşəkkür edirəm. Mənə bunu çox adam deyir. Yəqin bu Allahdan, təbiətdən, valideynlərdən gəlmədir. Heç vaxt yalan danışmiram. Ola bilsin ki, hardasa bir müqəddəs yalan olsun. Kiminsə çörəyini kəsəcəklər, kimisə işdən çıxaraqlar, o yalanla onun qarşısını alıram. Mən o vaxt Bakıya gəlib, oxumağa şərait olmadığından kəndə qayıtdım. Radioda Aşıq Şakir oxuyurdu. Şövkət Ələkbərovanın ifasında Səməd Vurğunun «məni dəryada qərq etsə də zaman, Vurğun öldü deməyin» misralarını eşidib elə ağladım ki... Cünki anasız böyümüşdüm. Mən Səməd Vurğun yaradıcılığına onda vuruldum. Yaxşı yadımdadır, ümummilli liderimiz Heydər Əliyev bahar bayramı ilə bağlı Qoşa qala qapı-

sına gəlmişdi. O zaman tilsimli bir səs ətrafi büründü. Nazpəri Dostəliyeva Azaflı Mikayılın «Ağarmayın ay saçlarım, amandır» mahnısı oxuyurdu. Mən onda gördüm ki, şeirlə musiqi vəhdətdə olanda necə təsirli olur. Hələ orda oxunmayan bir bənd var:

*Olmazmı ki, qəm çəkincə güləsən  
Nədən oldu yanıb döndün külə sən?  
Qırx yaşına çatmamışan hələ sən,  
Ağarmayın ay saçlarım, amandır.*

Mən orda aşiq Azaflıya təzədən vuruldum. Hiss elədim ki, böyük Heydər Əliyev də çox məmnunluqla dinləyirdi. Sonra saz sənətində böyük inkişaf getdi, müsabiqələr keçirildi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-da saz sənəti nümayiş etdirildi, muğama bütün qapılar açıldı. Biz gənc olanda tələbələr arasında böyük diskussiya gedirdi. Mən başda olmaqla bir qrup deyirdi ki, ən yaxşı şair Səməd Vurğundur, o biri qrup deyirdi ki, Rəsul Rzadır. Qızğın mübahisəmiz bəzən münaqişəyə çevrilirdi. Onda başa düşmürdüm ki, biz Azərbaycanın iki zirvəsindən danışırıq. Bir sırr açacağam. Şair Tofiq Bayram Əmircan-Bakı mühitindəndir. Amma onun bir qəzəli də yoxdur, niyə? Çünkü Tofiq Bayramın atası Ağstafaya işləməyə gedib və kiçik Tofiqi də özü ilə aparıb. O bir müddət Qazax poeziya mühitində yaşadığından qoşmalar yaradıb. Bax budur təsir.

- *Soyadinizi dəyişsəniz, nə götürərdiniz?*
- 1968-ci ildə kərküklü Şakir Sabir Molla Pənah Vaqifin yubileyinə gəlmişdi. Mənə Qəzənfər Paşalı dedi. Mən əlli-almış il Paşayev olum, birdən soyadımı dəyişim, bu, çox çətindir. İnstallah, oğlum və nəvəm Qəzənfər dəyişər.
- *Kasibliqla yazıb-yaratmaq Sizin üçün çətin deyildi ki?*

– Həyat həmişə keşməkeşlidir. Əgər belə olmasa, insanlar onun açarını tapar, məhv edərlər. Hərə öz pəncərəsindən baxır və baxdığını görür. Həyatın hər üzü var. Yəqin imkansızlıq məsələsini nəzərdə tutursunuz. Sabit Rəhmanın kiçik bir otağı varmış, o, səhərlər çarpayısını tavandan asarmış. Gündüzlər işləyər, gecələr çarpayısını endirər və yatmış. Amma yazdığı əsərlərə baxın. Hər şey olanda insan dərk edir ki, dünya fani imiş. Həvəsdən düşür.

– *Özünüzdən narazı olduğunuz vaxtlar olubmu?*

– Cavanlıqda etdiyim bəzi səhvlərimə və günahlarımı görə özümü qıñayıram. Yəqin ona görə insanlar müqəddəs yerlərə gedirlər ki, günahlarını yusunlar. İnsan günah işlədə bilər, onu dərk edəndə peşmançılıq çəkərsə, Yaradan onu bağışlayar.

– *İlk sevgi məktubunuzu saxlayırsınızmı?*

– Olub belə şeylər, ancaq qalmayıb. İlk sevgim beşinci sinifdə oxuyanda olub, ancaq institutda oxuyanda bir qızı sevirdim. O, zərgər qızı idi, mən də kasib bir oğlan, ona yaxınlaşış söz dedim, məni təhqir elədi. Ondan sonra bu barədə düşünmədim. İnstитutu bitirib xaricdə tərcüməçi işlədim. Gec evləndim, ancaq mənim, bəlkə də, öz üzərimdə işləməyimə o hadisə çox təsir etdi. Mən onun acığına böyük adam olacağam – dedim. Gecə-gündüz çalışdım. Beş övladım, çoxlu nəvələrim var. Həm ata, həm də baba kimi çox xoşbəxtəm.

– *Uzun bir yola çıxsanız, yol yoldaşı kimi götürərdiniz?*

– Yola çıxməq asan deyil. Kərkükdə belə bir deyim var:

*Yoldaş tanı, yola var,  
Yolda yüz min bəla var.*

Gərək yol yoldaşın ürəyincə ola. İnsandan, bəşəri ideyalardan, poeziyadan danışın. Həyat yoldaşımıla yola çıxməq mənim üçün çox rahat olur. Lap gənclikdən yoldaşım gedə bilməyəndə, övladlarımdan bir-ikisini özümlə götürərdim.

— İndi də bayati yaranır. Niyə çağdaş bayatılar öz sələfləri kimi folklor nümunəsinə çevrilmir?

— Yayda İsmayıllıya – şair Musa Yaqubgilə qonaq getmişdim. Poeziyadan söhbət düşmüdü. O dedi ki, bəzən şeir yazanda bayatıdan utanıram. Bayatı o qədər dərindir. Rəsul Rza 1980-ci ildə ölümünə bir il qalmış silsilə şeirlər yazmışdı. İndi ordan bir-iki bayatı deyim:

*Kərkükün baş qalası,  
Divarı daş qalası.  
Ölü ana yanında,  
Tökür qan-yaş balası.*

*Bağdaddan karvan gəlir  
Qəmli, pərişan gəlir,  
Kimlər qurban kəsilib  
Sularım al-qan gəlir.*

Görürsünüz, çağdaş bayatılar əsl şair qələmindən çıxanda sələfləri kimi əsl folklor nümunəsinə çevrilir. Bu qədim janrıda fikri necə də aydın ifadə etmək olur. Onun təsir gücü daha qüvvətlidir, deyilmi?

— İndi nənələr bayatını, analar laylanı yadırğayıb. Amma inanmaq olmur ki, Qəzənfər Paşayevin nəvələri babalarının dilindən bayatı eşitməsinlər...

— Mənim həyat yoldaşımın gözəl səsi var, uşaqları həmişə layla ilə uyudub. Layla ilə, milli musiqi ilə böyükən uşağın qəlbində xeyirxahlıq, məhəbbət hissi daha güclü olur. Bayatını çox sevirəm. Yeri gələndə məclislərdə, evdə ondan istifadə edirəm.

— Bəlkə, bir neçə bayatı deyəsiniz?

— Mən nə qədər bayatı desəm yorulmaram.

*Dərdə kərəm,  
Dərdim çox, dərdə kərəm.  
Qoşmuşam qəm cütüni,  
Sürdükcə dərd əkərəm.*

*Leyli, sən nə Leylisən,  
Kimə saldin meyli sən?  
Sən bəyəndin, sən sevdin,  
Hələ də gileylisən.*

## *Qəzənfər Paşayev*

---

*Bir daş atar,  
Bir kirəc bir daş atar,  
Tərəzin əyiləndə,  
Hər gələn bir daş atar.*

*Bağdad yolu Gəncədi,  
Gülü pəncə-pəncədi.  
Demə sizdən irağam,  
Məhəbbət ölüncədi*

*Əslim Qarabağlıdı,  
Sinəm çarpaz dağlıdı,  
Kəsilib gəlib gedən,  
Yoxsa yollar bağlıdı?*

*Mən dəlidən,  
Dost gəlir Məndəlidən.  
Ay Allah, Leylimə bax,  
Küsübdü mən dəlidən.*

*Hər aylar;  
Hər həftələr, hər aylar.  
Qul qardaşım Bağdaddan  
Gəncə deyib haraylar.*

– «*Ulduz»a sözünüz varmı?*

– «Altı il Dəclə-Fərat sahillərində» kitabım haqda mərhum şair-alim Qasım Qasımcadənin «Ömrün əbədiləşən illəri» məqaləsi ilk dəfə «*Ulduz*»da dərc olunub. «*Ulduz*»un daimi oxucusu olmuşam. Bu dərgi istedadlı gənclərin tanınmasına, yeni qüvvələrin gəlməsinə kömək edir. Sağ olun ki, biz nəсли də unutmursunuz. Həmişə beləcə adınıza layiq ulduz kimi parlaq olmağınızı arzulayıram.

*Söhbətləşdi  
şairə Fərqanə Mehdiyeva*

# **ELMİMİZƏ TƏMƏNNASIZ XİDMƏT**

**DOKTORLUQ VƏ  
NAMİZƏDLİK  
DİSSERTASIYALARINA  
RƏSMİ OPPONENT  
RƏYLƏRİM**



## **ƏDƏBİYYATŞÜNASLIQ VƏ FOLKLОРŞÜNASLIQ ELMİMİZİN İNKİŞAFI YOLUNDA GÖRDÜYÜM İŞLƏR**

İyirmi ilə yaxındır ki, Nizami adına Ədəbiyyat İnstitutunda Müdafiə Şurasının üzvü, Şuranın sədr müavini, həmsədri olmuşam. Elə indi də surada sədr müaviniyəm.

Üç nəfər aspirant və dissertantın elmi rəhbəri olmuşam.

Çoxsayda doktorluq və namizədlik dissertasiyaları üzrə rəsmi opponent olmuşam. Təfsilatı ilə dissertasiya işlərinə rəsmi rəy vermişəm.

Namizədlik və doktorluq dissertasiyalarına əlavə rəy vermişəm.

Təmənnasız görülən işlərin miqyası barədə təsəvvür yaratmaq it-bat olmaqdan qorumaq və gələcək nəsillərə əmanət qoymaq məqsədilə rəylərimi çap edirəm. Ali Attestasiya Komissiyasının nizamnaməsinə uyğun olaraq dissertant və aspirantlarımın dissertasiyalarına verdiyim rəylər qıсадır. Oxucu və tədqiqatçılardan bunu nəzərə almalarını təmənna edirəm.

Rəhbərlik etdiyim aspirant və dissertantlarımın dissertasiya işlərinə rəsmi rəyim.

**ÜLKƏR AZAD QIZI NƏBİYEVANIN  
«KİTABİ-DƏDƏ QORQUD VƏ  
FOLKLOR ƏNƏNƏLƏRİ»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

«Kitabi-Dədə Qorqud» elə bir əzəli-ədəbi abidədir ki, onun daha möhkəm, daha davamlı, daha möhtəşəm olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da əməyi təqdirlə yad edilməlidir.

Biz, hər seydən əvvəl, Ülkər Azad qızı Nəbiyevanın «Kitabi-Dədə Qorqud və folklor ənənələri» adlı namizədlik dissertasiyasını bu baxımdan dəyərləndiririk.

Araşdırıcı dissertasiya işində bütün diqqətini türk xalqlarının qədim abidəsi «Kitabi-Dədə Qorqud»da yer alan mərasimlərə, bayramlara, ad qoyma, qonaq qarşılıama, bəylik vermə kimi çox maraqlı adət-ənənələrin tədqiqinə yönəltmişdir. Eləcə də abidənin folklor qaynaqları ilə bağlılığına da ciddi fikir vermişdir.

Eyni zamanda Qorqudşünaslıqda öz əksini hər tərəfli və layiqincə tapmamış, lakin abidədə geniş yer alan ilkin və ya arxaik janrları – alqışlar və dualar, qarğışlar, ağilar, inanclar və s. tarixi-nəzəri, müqayisəli-tipoloji istiqamətdə araşdırılmışdır.

Bütün bunlar dissertasiyanın aktuallığını şərtləndirən amillərdən olub, tədqiqat işinin elmi yeniliyini qeyd-şərtsiz təsdiqləyir.

Bizi ən çox qane edən odur ki, bütün tədqiqat boyu dissertantın şəxsi fikirləri üstünlük təşkil edir. «Kitabi-Dədə Qorqud»la bağlı bütün tədqiqatlarla, məxəzlərlə dərindən tanış olan araşdırıcının bəzi namizədlik dissertasiyalarında

---

---

*Elmımızə təmənnasız xidmət*

rast gəlinən, başqa tədqiqatçıların fikrini sadalamaqla kifayətlənmək kimi neqativ hallara şüklər olsun ki, bu əsərdə təsadüf edilmir. Əksinə, dissertant yeri gəldikcə sübut-dəlillərlə ən görkəmli qorqudşünaslarla belə mübahisəyə girişməkdən çəkinmir, öz mövqeyini ön plana çəkir. Məsələn, eposun ozan sənəti ilə bağlılığı və eləcə də abidənin islamdan çox öncə yarandığı məsələsində bu özünü bariz şəkildə göstərir.

Üç fəsildən ibarət dissertasiyada problemlər ciddi elmi süzgəcdən keçirilmiş, dissertant qənaətbəxş elmi nəticələrə gəlmışdır. Çəkinmədən, demək olar ki, əsər yüksək elmi səviyyədə yazılmışdır. Bizə qalırsa Ülkər Azad qızı Nəbiyevanın «Kitabi-Dədə Qorqud və folklor ənənələri» adlı tədqiqat əsəri namizədlik dissertasiyaları qarşısına qoyulan bütün tələblərə cavab verir. Odur ki, əsərin müdafiəyə buraxılmasını tövsiyə edirəm.

Elmi rəhbər:

**Qəzənfər PAŞAYEV**  
*fil.e.d., professor*

**MÜŞFİQ TOFIQ OĞLU BABAYEVİN  
«CON STEYNBEK YARADICILIĞI  
AZƏRBAYCAN ƏDƏBIYYATI İLƏ  
MÜQAYISƏLİ KONTEKSTDƏ» ADLI  
NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Dissertasiyada XX əsr Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Con Steynbekin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli şəkildə öyrənilmişdir. Sərhəd bilməyən ədəbi əlaqələrdən bəhs edən bu əsər tamamilə yeni və orijinaldır.

Qeyd edim ki, 2007-ci ilin mart ayında dissertant işi «Con Steynbek yaradıcılığında mühit və şəxsiyyət problemi» adı ilə tamamlamışdı. Lakin Universitet rəhbərliyinin, Dissertasiya və Elmi şuraların xarici ədəbiyyatın tədqiqinə həsr olunan dissertasiyaların Azərbaycan ədəbiyyatı ilə müqayisəli aparılması barədə qərarı hər şeyi dəyişdi, həm də yaxşıya doğru dəyişdi. Dissertant özündə güc və iradə taparaq əsəri yenidən işlədi.

Əsər giriş, üç fəsil, nəticə və kitabiyyatdan ibarətdir. Əsərin girişində tədqiqatçı Azərbaycan–ABS ədəbi əlaqələrinə nəzər salmış, dissertasiyadakı yeniliklərdən söz açmışdır.

Dissertasiyanın I fəsli «Con Steynbek yaradıcılığında Şərqi fəlsəfəsi: Sufilik və transsedralizm», ümumiyyətlə, ilk dəfədir tədqiqata cəlb olunur. «Con Steynbek yaradıcılığında xalq taleyi» adlanan II fəsil başdan-ayağa Azərbaycan ədəbiyyatı ilə müqayisəli şəkildə, Azərbaycan ədəbiyyatı kontekstində işlənmişdir.

Dissertasiyanın «Con Steynbek yaradıcılığında «orta amerikalı problemi» və «Amerika həyat tərzi konsepsiyası»

---

---

*Elmımızə təmənnasız xidmət*

adlanan III fəsli də yüksək elmi səviyyədə tədqiqat süzgəcindən keçirilmişdir. Əsərdə qarsıya qoyulan məsələlər elmi cəhətdən öz həllini tapmış, dissertant istəyinə nail olmuşdur.

Tədqiqatçının gəldiyi nəticələr inandırıcıdır. Dissertant tədqiqat işinə dair xaricdə və Azərbaycanda mötəbər mənbələrdə 8 məqalə çap etdirib. Araşdırıcının ABŞ-da «Con Steynbek yaradıcılığında Sufilik və transsensualizm» adlı məqaləsi «Steinbeck Review» dərgisində may ayında çıxıb.

Tədqiqatçının «Azərbaycan» jurnalında iki məqaləsi çap olunub. Eləcə də onun dissertasiyanı tam əhatə edən «Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə» monoqrafiyası çap olub (Bakı – 2009).

Bizə qalırsa, Müşfiq Babayevin «Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə» adlı elmi işi Ali Attestasiya Komissiyasının namizədlik dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verir. Odur ki, onun müzakirə edilməsini və müdafiəyə buraxılmasını tövsiyə edirəm.

Elmi rəhbər:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
24.06.2009

*P.S. Müşfiq Babayev 31.01.2012-ci il tarixdə dissertasiyasını  
müdafia edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına  
layiq görülmüşdür.*

**SƏKİNƏ ALLAHVERDİ QIZI QAYBALIYEVANIN  
FİLOLOGİYA EMLƏRİ ÜZRƏ  
FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ  
ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ  
«ƏBDÜLLƏTİF BƏNDƏROĞLUNUN  
ƏDƏBİ-ELMİ FƏALİYYƏTİ»  
(10.01.01; 10.01.02) ADLI DISSERTASIYA İŞİNƏ  
RƏY**

Görkəmli İraq-türkman şairi və tədqiqatçısı Dr. Ə.Bəndəroğluna həsr olunmuş dissertasiya işi giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Çəkinmədən deyə bilərəm ki, hər fəsil ayrıca olaraq filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa təqdim edilə bilərdi. «Çağdaş İraq-türkman ədəbiyyatında yeniləşmə prosesi və Əbdüllətif Bəndəroğlu» adlanan I fəsil beş yarımfəslə bölünüb. Burada «İraq-türkman ədəbiyyatının müasir durumu», «Ə.Bəndəroğlunun həyatı və yaradıcılığında yeni mövzu və üslub axtarışları», «Ə.Bəndəroğlu yaradıcılığında Azərbaycan mövzusu», «Ə.Bəndəroğlu yaradıcılığının sənətkarlıq xüsusiyyətləri» tədqiq edilir.

Əbdüllətif Bəndəroğlunun elmi axtarışlarından bəhs edən «Ə.Bəndəroğlunun elmi yaradıcılığı» fəsli də eyni ilə beş yarımfəsildən ibarətdir. Ə.Bəndəroğlunun çoxşaxəli elmi axtarışlarından söz açan bu fəsildə «Ə.Bəndəroğlunun ədəbiyyatşunaslıq fəaliyyəti», «Ə.Bəndəroğlunun folklorşunaslıq fəaliyyəti», «Ə.Bəndəroğlu və klassik Azərbaycan ədəbiyyatı», «Ə.Bəndəroğlunun tərcüməçilik və naşirlik fəaliyyəti», «Ə.Bəndəroğlu və Azərbaycan-İraq-türkman ədəbi əlaqələri» kimi bölmələr tədqiqat süzgəcindən keçirilmişdir.

Məlumdur ki, Ə.Bəndəroğlu dövlət dili ərəb dili olan İraqda boyabaşa çatmış, orada yazıp-yaratmışdır. Məhz buna

---

---

*Elmımızə təmənnasız xidmət*

görə də onun bəzi kitabları və bir çox məqalələri ərəbcə çap olunmuşdur. Səkinə Qaybalıyeva Bakı Dövlət Universitetinin Şərqsünaslıq fakültəsinin ərəb şöbəsini bitirdiyindən ərəb dilini mükəmməl bilir. Odur ki, Ə.Bəndəroğlunun yaradıcılığını hərtərəfli araşdırmağı bacarmışdır. Mövzu üzərində xeyli müddət işləyən dissertant dəfələrlə Ə.Bəndəroğlu ilə görüşmiş, Ə.Bəndəroğlunun həyatı və yaradıcılığı ilə bağlı bütün məqamları aydınlaşdırmağa çalışmış və ortaya sanballı elmi iş qoymuşdur. Dissertant dəfələrlə Türkiyədə keçirilmiş elmi konfranslarda, həmçinin 2008-ci ilin aprel ayında Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində keçirilən beynəlxalq «Çağdaş İraq–Türkman dili və ədəbiyyatı» elmi simpoziumunun plenar iclasında elmi məruzə ilə çıxış etmişdir. Azərbaycan, Türkiyə və İraqda mötəbər mənbələrdə 10-dan çox elmi məqaləsi çap olunmuşdur. Deyilənləri nəzərə alaraq qeyd edilməlidir ki, Səkinə Qaybalıyevanın «Əbdüllətif Bəndəroğlunun ədəbi-elmi fəaliyyəti» adlı dissertasiya işi Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən elmi işlər qarşısında qoyulan tələblərə tam cavab verir. Odur ki, dissertasiya işinin müdafiəyə buraxılmasını tövsiyə edirəm.

Elmi rəhbər:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

30.04.2010

**P.S.** Səkinə Qaybalıyeva 18.01.2012-ci il tarixdə dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

## DOKTORLUQ DİSSERTASIYALARINA VERDİYİM RƏSMİ OPPONENT RƏYLƏRİ

### FÜZULİ XEYRULLA OĞLU GÖZƏLOVUN «OĞUZ DASTANI: TARİXİ MİFOLOJİ KÖKLƏRİ, TƏŞƏKKÜLÜ, SPESİFİKASI» ADLI DOKTORLUQ DİSSERTASIYASINA

#### RƏY

Bu bir həqiqətdir ki, folklor, o cümlədən də özünü dərk-etmədə tarixi gerçəkliyə son dərəcə ılısgılı olan dastanlar, xalqın şüurunu, təfəkkür tərzini, psixologiyasını bariz şəkildə əks etdirən bir güzgüyə bənzəyir. Türk dastan ənənəsində milli şüurun sabitləşməsində, türk bədii fikrinin inkişafında, bir sıra poetik kateqoriyaların formalaşmasında müstəsna dəyər kəsb edən, müəyyən mənada türk etnik tarixinin güzgüsünə çevrilən Oğuz dastanlarına həsr olunmuş «Oğuz dastanı: tarixi mifoloji kökləri, təşəkkülü, spesifikasi» adlı doktorluq dissertasiyası, hər şeydən əvvəl, bu baxımdan nəzər-diqqəti cəlb edir. Dissertant inandırıcı şəkildə göstərir ki, dastanlar türk etnosunun dünya, zaman, insan, dövlət, ordu, qəhrəmanlıq, ənənə və s. haqqında yazılmış qanunlar, düşüncələr, baxışlar məcmusu olub, etnik şüurun göstəricisi kimi onun səviyyəsini, səciyyəvi xüsusiyyətlərini açıqlayan bitkin və sistemli bir mətnidir.

Oğuz dastanı türk xalqlarının islamaqədərki bədii təfəkkürü haqqında əhatəli təsəvvür yaradır. Bu dastanların sonraları yazılı ədəbiyyatın müəyyən janrlarının, klassik poeziyanın, divan ədəbiyyatının, milli şeir formalarının yaranmasında da rolü böyük olmuşdur. Bu baxımdan da, demək olar ki, Oğuz dastanının tədqiqi zəruridir.

Füzuli Gözəlov tədqiqatın əsas obyekti kimi Paris Milli kitabxanasında saxlanılan uyğur, Uzunkörpü, Dana, Ata və Əndəlibin ədəbi və eləcə də salnamə variantlarında mövcud olan Oğuz dastanını seçmişdir. Bununla yanaşı, yeri gəldikcə, «Kitabi-Dədə Qorqud», «Manas», «Koroğlu», «Yusun və Əhməd» dastanları da tədqiqata cəlb olunmuşlar. Bir sıra elmi qənaətlərdən faydalanan dissertant mövzunun aktuallığını üç məqamdan səciyyələndirmiş və araşdırılmışdır:

1. Türk bədii fikri tarixinin qaynağı kimi Oğuz mətni dastan təfəkkürü, tipologiyası, etnik mədəni dəyərlər, folklor poetikası, ədəbi-estetik kateqoriyalar, mifoloji-tarixi şürə baxımından tədqiq olunmuşdur.
2. Türk mədəniyyətinin islamaqədərki və islamdan sonrakı dövr arasındaki bağlılığı öyrənmək baxımından araşdırılmışdır.
3. Oğuz dövlətçiliyini, oğuz qəhrəman tipini, oğuzların ictimai-siyasi institutlarını, idarəetmənin el sistemini, başqa sözlə desək, oğuz tarixini öyrənmək baxımından tədqiqata cəlb olunmuşdur.

Dissertant doğru olaraq qeyd edir ki, dastanın ifa olunduğu zaman kəsiklərindən asılı olaraq şəkil dəyişmələri yer alır. Bu dəyişmənin əsasını real tarixi gerçeklik və ictimai-siyasi durum təşkil etdiyindən labüb olaraq dastanın çoxvariantlılığı meydana çıxır. Oğuz dastanı dissertasiyada müxtəlif yönlərdən tədqiqata cəlb olunmuşdur. Burada tarixi müqayisəli metodla bərabər, struktur-semantik analizə də lazıminca yer verilmişdir.

Füzuli Gözəlovun 287 səhifəni içində alan sanballı əsəri 6 fəsildən ibarətdir. Dissertasiyada dastanın tədqiqi tarixinə geniş yer verilmiş, onlarca dünyaşöhrətli alimin tədqiqatı analiz edilmişdir. Burada dastanların nəinki şifahi ədəbiyyata, yazılı ədəbiyyata da böyük təsirindən söhbət açılır. Hətta Firdovsi və Nizami kimi dühaların da Oğuznamə

motivlərindən məharətlə istifadə etdikləri xüsusi vurğulanır. Oğuz dastanlarından «Kitabi-Dədə Qorqud»a və onun tədqiqi tarixinə kifayət qədər əsərlər həsr olunduğunu nəzərə alan dissertant, yalnız «Oğuz xaqan» dastanını tədqiqat obyektinə çevirməklə, bizcə, doğru yol seçmişdir.

Doğrudur. «Oğuz xaqan» dastanı dissertanta qədər tərxi-sosiooloji və filoloji baxımdan araşdırılmış, onun dil, tekstoloji, poetik və filoloji-tarixi baxımdan xüsusiyyətlərinə sanballı əsərlər həsr olunmuşdur. Lakin tədqiqatçının bütün məsələlərdə öz fikri, öz mövqeyi vardır. Füzuli Gözəlov əsərində Azərbaycan tədqiqatçılara, məs: M.Təhmasib, X.Koroğlu, B.Abdulla, A.Nəbiyev, xüsusən Mirəli Seyidovun bu sahədəki araşdırmalarına geniş yer vermişdir. Biz, daha iki rəsmi opponentin, elmlər doktorlarının əsər barədə fikir və mülahizələrini söyləyəcəklərini nəzərə alaraq disertasiyanı fəsil-fəsil analiz etməyə lüzum görmürük. Tədqiqatın türkologiya elminə və folklorşünaslığımıza gətirdiyi yenilik və onun məziyyətləri barədə qısaca danışaraq tənqidi qeydlərə keçmək fikrindəyik.

Beləliklə, demək olar ki, türkologiyada və təbii ki, folklorşünaslığımızda ilk dəfə olaraq Oğuz dastanı türk etnik mədəniyyət sistemindən çıxış edərək belə əhatəli şəkildə tədqiqata cəlb olunur. Burada dastan təfəkkürü, bu təfəkkürün bəhrəsi olan folklor poetikası və s. araşdırılır. Türk dünyagörüşündən irəli gələn semantik qarşıdurmaların mətn daxilindəki funksional yeri müəyyənləşdirilir. Oğuz dastanlarının sonrakı dastanlara təsiri, yazılı ədəbi dastanların yaranmasında oğuznamə motivlərinin rolu, dövlət tipi, alplıq kateqoriyası, genderə əsaslanan el sistemi, hərbi demokratik dövlət tipi və s. dərin tədqiqat obyektinə çevrilir.

Adətən, hər hansı bir əsəri oxuyarkən insan əks mövqedə durur, bəzən ürəyindən keçirir: «Bunu mən belə deyərdim». Füzuli Gözəlovun «Oğuz dastanı: tarixi-mifoloji kökləri,

təşəkkülü, spesifikasi» adlı doktorluq dissertasiyasını oxuyağın bir dəfə də qəlbimə belə bir fikir gəlmədi. Əksinə, bir çox cümlə, ifadə və sözlərin işlənmə məqamı məni ürəkdən sevindirdi. Əsərdə fikir qarışığına, üslub xətalarına rast gəlinmir. Hər fəsildən sonra tədqiqata cəlb olunan problemlər barədə elmi-nəzəri ümumiləşdirmələr aparılır, məntiqi nəticələrə gəlinir. Əsər yüksək elmi səviyyədə, yaradıcı şəkildə işlənib. Bütün bu deyilənlərlə bərabər, bu sanballı əsərdə bəzi nöqsan, xəta və qüsurların da mövcudluğunu inkar etmək olmaz. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Əsərdə xeyli makinə, daha doğrusu, makinaçı xətası vardır (məs: s.6, 9, 16, 20, 24, 35, 77, 79, 101, 103, 111, 116, 126, 185, 189, 191, 195, 201, 10, 223, 232, 245, 251, 260 və s. Elə sözlər də var ki, eyni səhifədə iki cür yazılıb (s.195, 198, 200) və s.
2. Bəzi səhifələrdə cümlənin yarısı düşüb (s.71), bəzi səhifələrdə isə cümlə eynilə təkrarlanıb (s.160–161, 184), bəzi yerdə isə vərəqlər 1-ci nüsxəyə 2-ci nüsxədən düşüb (s.172–180).
3. Bəzi sözlərin və fikirlərin şərhi ilə bağlı dissertationla razılışmaq olmaz. Məs.: «Kron» – «korona – tac» fransız sözü deyil (s.121), latın sözüdür (bax: Slovar inostrannix slov, Moskva, 1983, səh. 255); Alesso Bombaçi fransız deyil (s. 23) italyandır. Füzuli haqqında ingiliscə ən gözəl əsərin müəllifidir;

Atın yüyənini, adətən, sağ əl ilə deyil (s.241) sol əllə tuturlar. Sağ əldə isə keçmişdə silah və ya qamçı tutardılar. Dissertation doğru olaraq göstərir ki, oturaq türk mədəniyyətinin simvolu yuxuda görülən ağacla sudur. Lakin Kirin hakimiyyətə gələcəyi yozumunu su ilə bağlaması yanlışdır. Astiaqın rəmmalları ram ataraq görürər ki, Astiaqın yeganə qızından bir tənək törəyərək dünyani tutdu. Deməli, Kirin böyük dövlət quracağı ağacla yozulur.

Başqa bir irad: dissertation göstərir ki, türklərdə bütün hüquqi məssələlərdə – dövlətin idarə olunmasından tutmuş çadırda, divanda, toyda, ovda, yemək masası arxasında, bir

sözlə, hər şeydə törə əsas idi (s.245). İnanmaq olmur ki, oğuzların vaxtında yemək masası olaydı. Güman ki, dissertant «yemək süfrəsi» demək istəmişdir.

4. Dissertant fikir söyləyir və öz əsərini mənbə kimi göstərir (s.126). Fikir tədqiqatçının özünə məxsus olanda mənbə göstərməyə nə ehtiyac?!

5. Dissertant muğanda çox bilən adam mənasını verən «uğuz» sözündən söz açır və mənbə kimi Sevortyanın 1974-cü ildə Moskvada çıxan kitabını göstərir (s.130). Halbuki «Muğan qrupu dialekt və şivələri» kitabı hələ 50-ci illərdə çıxıb. Orada həmin məsələ açıqlanır.

6. Tarixin bir çox keşməkeşlərindən keçərək bizə miras qalan Oğuz dastanlarında rast gəlinən çoxlu terminlərin dissertasiyada öz əksini tapması təbiidir. Lakin hər biri bir aləm məna daşıyan bu terminlərin (məs: gerçəklilik ipostası. s. 41. şəcərə s.16, Stadial yeri s.111), Passional ruh – s.184, demonik qüvvələr – s.184, qutsal – s.189, sakral – s.189, genqəş, yabqu, şadlar – s.194, törə – s.201, futuhat – s. 203, şələn – s. 217, irkin (erkin – s.234, uruq – s.239, ternar bölgü – s.240, xtonik güc – s.254, ülgü – s.265) və s. lügəti verilsəydi bu tarixi əhəmiyyətli tədqiqat işi udardı.

7. Hamiya aydınlaşdır ki, indi çap işi çox müşkül bir problemə çevrililib. Biz dissertantın Bişkekdə, Daşkəntdə elmi simpoziumlarda çıxışlarını və orada çıxan tezislərini alqışlayırıq. Lakin doktorluq dissertasiyası ilə bağlı gənc ədəbiyyatşunaslarının Respublika konfranslarının nəticələrinə həsr olunmuş materiallar arasında tezislərin verilməsini məqbul saymırıq. Buna ehtiyac da yoxdur. Tədqiqatçının 12 çap vərəqi həcmində monoqrafiyası, müxtəlif jurnallarda sanballı məqalələri çıxmışdır.

Deyilənlər dərin tədqiqat işinin dəyərini azalda biləcək ciddi nöqsanlar olmayıb, düzəldilməsi asan olan qüsür və çatışmazlıqlardır.

---

---

*Elmımızə təmənnasız xidmət*

Dissertant qarşısında Oğuz dastanının türk etnik mədəniyyətinin tərkib hissəsi olduğunu, özündə türk bədii-estetik fikir tarixini cəmləşdirən möhtəşəm abidə olduğunu, poetik düşüncə tərzini yaşıdan, tarixi yaddaş rolunu oynayan əvəzsiz mətn olduğunu sistemli (monoqrafik planda) tədqiq etmək kimi çox ağır bir vəzifə qoymuş, onun öhdəsindən üzəğliliyi ilə gəlmiş, başqa cür desək, məqsədinə nail olmuşdur.

Avtoreferat, çap olunmuş monoqrafiya və məqalələr dissertasiyanın məzmununu əhatə edir.

Fikrimizcə, «Oğuz dastanı: tarixi-mifoloji kökləri, təşəkkülü, spesifikasiyası» tədqiqat işi doktorluq dissertasiyaları qarşısına qoyulan tələblərə bütövlükdə cavab verir və onun müəllifi Füzuli Gözəlov folklorşünaslıq (10.01.09) üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tam layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
15.03.1997

**HÜSEYN ƏLƏSGƏR OĞLU İSMAYILOVUN  
«GÖYÇƏ AŞIQ MÜHİTİ: TƏŞƏKKÜLÜ VƏ  
İNKİŞAF YOLLARI»  
ADLI DOKTORLUQ DİSSERTASIYASINA**

**RƏY**

Ən böyük milli sərvətimiz olan şifahi xalq ədəbiyyatı dedikdə, ilk olaraq göz öünüə onun qüdrətli qolu – aşiq yaradıcılığı gəlir. «Aşiq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, yaziçinin da, bəstəkarın da, xanəndənin də, rəqqasın da istədiyi qədər götürə biləcəyi pay vardır» (Ü.Hacıbəyov).

Hələ bu az imiş kimi «Aşiq poeziyasının kökləri, rişələri folklor dan, xalq yaradıcılığından su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir, ondan qüvvət alır» (M.İbrahimov).

Göründüyü kimi, aşiq sənəti xalqın həyatının bütün sahələrinə sirayət edən, qaynayıb-qarışan bir sənət aləmidir. Hüseyn İsmayılovun dissertasiya işi «Göycə aşiq mühiti: təşəkkülü və inkişaf yolları» adlansa da, tədqiqatçı bu möhtəşəm sənətin ədəbi-mədəni bir fenomen kimi qədimdən indiyə qədər keçdiyi mürəkkəb təkamül yolunu izləmiş və bizim qənaətimizə görə əzəli-əbədi aşiq sənəti barədə yeni fikirlər, fərziyyələr irəli sürmüdüdür. Bir sözlə, «Göycə aşiq mühiti: təşəkkülü və inkişaf yolları» monumental əsərdir. Tədqiqat işi aşiq sənətinin yeni nəzəri əsaslarla, keçmiş sovet ideologiyasından kənar, əsaslı tədqiqi yolunda uğurlu addımdır.

Xüsusi vurgulamağa dəyər ki, bu taledən gələn qismətdir ki, Hüseyn İsmayılovun payına düşüb. Məsələ burasındadır ki, Sovetlər dövründə bu müstəvidə elmi-tədqiqata girişmək mümkün olmayan bir iş olardı. Prof. Mahir Naqib 1998-ci ildə İstanbulda çap olunan «İraq Türkman folkloru» monoqrafiyamıza yazdığını ön sözə göstərirdi ki, 1990-cı ilə

qədər siyasi azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, Sovetlər Birliyində türk dilli xalqların tədqiqatçılarının çoxu əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına uyğun yaratmaq məcburiyyəti altında qalmışlar. Çünkü burada türk dünyasının mədəniyyət baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu (s.10). İndi vaxt bizim xeyrimizə işləyir. Tədqiqatçı aşiq sənətinin mənşəyi və inkişafı ilə bağlı mövcud şaman-ozan-aşiq keçidi konsepsiyasının yanlış olduğunu isbatlayarkən türk qaynaqlarına və türk alimlərinin fikirlərinə söykənir. Aşiq Ələsgərlə bağlı müəllifin yeni elmi fikirlərində də türk qaynaqları və fikir azadlığı onun köməyinə gəlmışdır. Bu, tədqiqatın dəyərini daha da artırır. Doğru deyiblər ki, elm əvvəli görünən, sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir – yenilik isə görülmüş işlərin sayəsində yaranır.

Çəkinmədən deyə bilərik ki, müzakirə edilən dissertasiya işi sonsuz məhəbbətin nəticəsi olaraq folklorşunaslığımıza yeni ab-hava gətirmək baxımından çox qiymətlidir.

Doğrudur, H.İsmayılovun Göycə aşiq mühitinə sonsuz məhəbbəti bəzən aludəciliyə də gətirib çıxarıb: «Azərbaycan türk musiqisi Şərq musiqisini, Azərbaycan türk poeziyası klassik Şərq poeziyasını müvafiq olaraq yalnız göyçəli aşığın sazında və sözündə üstələyib».

Təbii ki, belə fikirləri məqbul saymaq olmaz. Bununla belə, dissertasiyanın ayrı-ayrı fəsillərindən görəcəyik ki, əsərdə məqbul elmi fikirlər qədərincədir.

Müdafiəyə təqdim edilən dissertasiya işi giriş, dörd fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.

Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, problemin öyrənilmə dərəcəsi, dissertasiyanın elmi yenilikləri, tədqiqatın nəzəri-metodoloji əsasları, nəzəri və praktik əhəmiyyəti kimi məsələlər ətrafında danışılır.

«Göycə aşiq mühitinin tədqiqi tarixi» adlanan I fəsildə göstərilir ki, Azərbaycan aşiq sənəti müxtəlif aspektlərdən tədqiqata cəlb olunsa da, musiqini və ədəbiyyatı özündə birləşdirən həmin sənətin mənşəyi, inkişafı və təkamülü haqqında folklorşunaslığımızda ciddi elmi əsaslara söykənən mükəmməl konsepsiya mövcud deyildir. Bu, ilk növbədə mövcud aşiq mühitlərinin əsaslı şəkildə öyrənilməməsindən irəli gəlir.

Tədqiqatçı bu fəsildə Göycə aşiq poeziyasına dair aparılmış tədqiqatlara nəzər salır. Göycə aşiq poeziyası nümunələrinin toplanması, nəşri və tədqiqində xidmətləri olan H.Əlizadə, S.Mümtaz, H.Zeynallı, Ə.Axundov, H.Arası, H.Arif, İ.Abbasov, M.İbrahimov, M.Təhmasib, İslam Ələsgər, Q.Namazov, M.Həkimov və başqalarının gördüyü işi yetərincə qiymətləndirir.

İddiaçı xüsusilə Hümmət Əlizadə və Hənəfi Zeynallının Göycə aşıqlarının, xüsusilə Aşıq Ələsgərin tədqiqi sahəsindəki zəhmətini yüksək qiymətləndirmişdir: «H.Əlizadənin topladığı və S.Hüseynin redaktorluğu ilə nəşr edilən «Aşıq Ələsgər» kitabı həm ön söz, həm də tərtibat baxımından dövrünə görə mükəmməl hazırlanmışdır».

Tədqiqatın bu fəсли «Göycə aşiq mühitinin tarixi» adlanسا da, ümumən aşiq sənətinə ekskurs edilir. Aşıq mühit və məktəblərinin rəngarəngliyindən, qarşılıqlı təsirindən geniş söhbət açılır. Bu sahədə tədqiqatçıların görüdüyü işlər nəzərdən keçirilir. Görkəmli aşıqların yaradıcılığına qiymət verilir. Burada diqqəti çəkən əsas məsələ odur ki, tədqiqatçı faktları sadalamaqla kifayətlənmir, əksinə ən xırda görünən məsələlərin də fərqi varır, elmi mübahisəyə girişməkdən çəkinmir.

Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin üzə çıxardığı və öz kitabında verdiyi bütün aşıqların siyahısını verməklə bərabər (s.36–38), aşıqların həyat və yaradıcılığı ilə bağlı faktların dürüstləşdirilməsinə nail olur. Tədqiqatçı folklorşunas-

alimlərimiz V.Vəliyev və M.Həkimovun «Divanı» saz havası ilə bağlı irəli sürdükəri fikirlərə qarşı çıxır və göstərir ki, «Baş divanı» Şah İsmayılovın şərəfinə, «Ayaq divanı» Osmanlı Sultanı Səlimin şərəfinə Miskin Abdal yaratmışdır. Bunlara «Şah divanı» və «Osmanlı divanisi» də deyilir.

Həqiqət naminə deyək ki, Göycə aşiq mühitinin öyrənilməsi yolunda folklorşunas Hüseyn İsmayılovun özü də ardıcıl araşdırımlar aparmış, bu münbüt mühitin xalqımızın sosial-mədəni həyatında rolunu, əhəmiyyətini və yerini müəyyənləşdirməyə çalışmışdır.

«Aşıq sənətinin inkişaf mərhələləri» adlanan II fəsil ilk baxışda dissertasiyadan xaric təsir bağışlayır. Ancaq tədqiqat işi ilə yaxından tanış olduqca bunun əksini görürük. Hiss edirsən ki, «Göycə aşiq mühiti: təşəkkülü və inkişaf yolları» bu fəsilsiz bütöv olmazdı. Çünkü əsərin bu fəslində qlobal məsələlər ortaya qoyulmuş və müəllifin duyumu, elmi axtarışları sayəsində əsaslandırılmışdır ki, aşiq sənətinin mənşəyi və inkişafı ilə bağlı mövcud şaman-ozan aşiq keçidi konsepsiyası yanlışdır. Aşıq sənətinin kökləri və qaynaqları, eləcə də inkişaf mərhələləri ilə bağlı mükəmməl bir konsepsiya yoxdur (s.77). Dissertant o qənaətə gəlir ki, aşiq sənəti diaخron strukturuna görə ata-baba-dədə-aşıq tarixi inkişaf prosesini keçmişdir. Müəllif onu da araşdırıb aşkar etmişdir ki, Göycədə aşiq mühiti bu sənətin təşəkkül, təkamül və intibah kimi üç iri inkişaf mərhələsindən keçmişdir.

Göycə aşiq mühitinin intibah dövrünün (XIX əsr) memarları Ağ Aşıq, Aşıq Ali, Dədə Ələsgər və b. sənət ənənələri öyrənilmiş, təsəvvüfi ideyanın Göycə aşiq sənətində mənzərəsi tədqiq edilmişdir. O da xüsusi vurğulanır ki, Göycə aşiq sənətinin inkişafında üç mərhələ – ozan, haqq aşığı (sufi dərviş) və aşiq, üçü də aydın görünür.

Tədqiqatçı sufi dərvişlərdən xüsusi danışır. Məlumat üçün deyim ki, sufi dərvişlər indinin özündə belə var və onlar

Bakı kəndlərində, xüsusən də Balaxanı, Zirə və başqa kəndlərdə «Dərviş toyları» adı ilə tanınan toyalar aparırlar.

«Göycə aşiq mühiti» adlanan III fəsildə «Göycədə ozan sənətinin son nümayəndələri» adlanan bölməsində Ozan Cəlil, Ozan Heydər və Ozan İbrahimdən söz açılır. Onların ozan-aşıq kimi böyük rolü olduğu, bir çox saz havalarının Ozan Heydərin adı ilə bağlılığı ön plana çəkilir. Məsələn, «Heydəri» və ya «Məmməd Hüseyni», «Sarıtel», «Baş Sarıtel» və s. Ozan Heydər və Ozan İbrahimdən qoşmalar verilir.

«Miskin Abdal: Göycə aşiq poeziyasının təşəkkül mərhələsi (XVI əsr)» adlanan bölmə də bu fəslə daxildir. Burada aşiq sənətinin korifeylərindən, onun təşəkkül tapmasında böyük xidmətləri olan Miskin Abdalın həyat və yaradıcılığı təhlil olunur. Miskin Abdalın sufi statusu və sənətçilik fəaliyyəti də bu fəsildə ciddi tədqiqata cəlb olunub. Göycə aşiq poeziyasının təkamül dövrü (XVII–XVIII əsrlər) və Göycə aşiq poeziyasının intibah dövrü (XIX əsr) də bu fəsildə nəzərdən keçirilib.

Bunlar tədqiqatçının folklorşunaslığımiza gətirdiyi yeniliklərdir. Bu fəsildə çox mükəmməl işlənən «Aşıqlar» bölməsi də vardır. Burada Ağ Aşıq, Aşıq Ali, Dədə Ələsgər, Aşıq Məhərrəm, Aşıq Musa və başqaları yeni yönəmdə tədqiqata cəlb olunublar.

Tədqiqatçı türk sufizminin mənşəyini aşiq sənətinin mənşəyi ilə birgə öyrənərək aşiq sənətini eyni müstəvidən araşdırılmış, inandırıcı elmi qənaətlərə gəlmişdir. Bu, xüsusən də aşiq sənətinin inkişafına böyük təkan vermiş aşiq-şair, filosof Dədə Ələsgərə aiddir.

Dissertasiyanın «Miskin Abdalın Sufi Statusu» bölməsi çox gözəl işlənibdir. Bu məqamda tədqiqatçı bir ilahiyyatçı alim səviyyəsinə yüksəlir. Xüsusən də təsəvvüfün dörd mərhələsinin: Şəriət, Təriqət, Mərifət, Həqiqət mərhələlərinin araşdırılması sanki sazı dizdən sinəyə qaldıran qüvvə və məhəbbətlə işlənib.

Dissertasiyanın IV fəsli «Göyçədə dastan yaradıcılığı» adlanır. Bizə qalırsa, dastanlar xalqın şüurunun təşəkkül tərzini, psixologiyasını bariz şəkildə əks etdirən bir güzgүyə bənzəyir. Onlar xalqın dünya, zaman, insan, dövlət, qəhrəmanlıq, adət-ənənə və s. haqqında yazılmamış qanunlar, düşüncələr baxışlar məcmuəsi olub, etnik şüurun göstəricisi kimi onun səviyyəsini, səciyyəvi xüsusiyyətlərini açıqlayan bitkin və sistemli bir mətn olmaq baxımından diqqəti cəlb edən abidədir.

Bütün bunları iddiaçının tədqiqata cəlb etdiyi Göyçə dastanlarında görmək olur. Bu fəsildə «Kitabi-Dədə Qorqud»un Göyçə dastanlarında izləri, Göyçə dastanlarında Şah İsmayılov brazi, Miskin Abdal brazi, dastan şeirinin poetikası, Göyçə dastanlarının sufi konteksti, Göyçə dastanlarının janr spesifikasi və təsnifi prinsipləri və s. araşdırılıb.

Tədqiqatçının araşdırımları göstərir ki, Göyçə dastanları əski türk dastançılıq ənənələrinə bağlıdır.

Dissertasiyanın «Nəticə» bölməsində Göyçə aşiq mühiti-nin təşəkkülü və inkişaf yollarına dair tədqiqatçının gəldiyi qənaətlər ümumiləşdirilmiş, sistem halına salınmışdır.

Və nəhayət, tərəddüd etmədən deyə bilərik ki, Hüseyn İsmayılovun «Göyçə aşiq mühiti: təşəkkülü və inkişaf yolları» dissertasiya işi qiymətli əsərdir. Müzakirəyə təqdim olunan bu əsər hər cür təqdirə layiqdir.

Bununla belə, əsərdə bizə kəm-kəsir kimi görünən bəzi məqamları qeyd etmək istərdim.

1. Əsərdə işlədilən əcnəbi söz və ifadələrin sayı-hesabı yoxdur. Adətən, folklorla bağlı əsərlərin dili saf, təmiz olur. Bizə belə gəlir ki, fikri sadə dildə ifadə edə bilmək özü də bir müdriklikdir.

2. Əsərdə yer alan sitatların həcminin böyük olması narahatlıq doğurur. Bəzən sitatlar, hətta bir-iki səhifədən ibarətdir (s. 36–38; 51–53; 62–63; 72–73; 75–76; 83; 86–87) və s.

Tədqiqatçı bununla bağlı müəyyən əsas gətirə bilər ki, fikirlərini sübut etmək üçün bunu dayaq nöqtəsi kimi götürüb və s. Necə olsa da sitatların belə böyük verilməsi məqbul sayıyla bilməz.

3. Dahi bəstəkar Ü.Hacibəyovla bağlı tədqiqatçı yazır: «Sinxron planda isə indiki aşıqları «sazəndələr, zurnaçılars və aşıqlar kimi təsnif edib» (bax: s.75). Bu, belə deyildir. Ü.Hacibəyov yazıb: «Hazırda Azərbaycan musiqisinin nüma-yəndələri iki kateqoriyaya bölünür: sazəndələr, zurnaçılars və aşıqlar. Aşıqlar sazəndələr və zurnaçılardan bununla fərq-lənirlər ki, onlar dəstə ilə deyil, tək çıxış edir, yalnız nadir hallarda saz çalan aşıqdan və iki zurnaçından ibarət dəstə təşkil edirlər» (s.75).

4. Miskin Abdalla bağlı bəzi məqamlar aydınlaşdırır. Yazır-sınız: Tarixi faktlara görə (s. 114–115), lakin məxəz göstərmirsiniz. XV–XVI əsrədə yaşamış bir şəxsiyyət barədə: bəzi rəvayətlərə görə (s.116), deyilənlərə görə (s.117, 118), Tap-dıq kişi Miskin Abdalla bağlı bir rəvayət söylədi (s. 119) – deyərək elmi qənaətə gəlmək olarmı?

Başqa bir tərəfdən də Miskin Abdalın söhbət açdığınışımız şeirlərinin çoxu müasir səslənir (s. 129, 132, 142).

Məs:

*Yazıq könlüm, nə sizlarsan, bülbü'lə tay olmusan.  
Haçan yordan yarımisan, sevinib bay olmusan.*

Aşıq Ələsgərlə bağlı yazırsınız ki (s. 183) bir çoxları Aşıq Ələsgərin yaradıcılığından tapıntılar adı altında zəif şeirlər çap etdirirlər. Hətta İslam Ələsgərin hiddətinə səbəb olan bir hadisə də baş verdi. Əli Dastan (Qurbanov) aşığın adından dastan bağlayır və qoşmalar da yazırıdı.

Bəlkə, Miskin Abdalla da eyni hadisə baş verib?

Deyilənlər sanballı və maraqlı tədqiqat işinin dəyərini azalda biləcək ciddi nöqsanlar deyildir, düzəldilməsi mümkün

---

---

*Elmımızə təmənnasız xidmət*

olan qüsur və çatışmazlıqlardır. Tədqiqatçı əsəri yüksək elmi səviyyədə yazmış, məqsədinə nail olmuşdur.

Avtoreferat, iki çox böyük həcmli monoqrafiya, çoxsaylı məqalələr dissertasiyanın məzmununu əhatə edir. Müəllif türk dünyasında yaxşı tanınan alımlərimizdəndir.

Fikrimizcə, «Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları» tədqiqat işi doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə bütövlüklə cavab verir və onun müəllifi Hüseyn Ələsgər oğlu İsmayılov folklorşunaslıq (10.01.09) üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tam layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
20.12.04.

**JALƏ FAZİL QIZI ƏLİYEVANIN  
FİLOLOGİYA ELMLƏRİ DOKTORU ALİMLİK  
DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ  
«ÇAĞDAŞ TÜRK ŞEİRİNİN POETİKASI»  
ADLI TƏDQİQAT İŞİNƏ**

**RƏY**

Jalə Əliyevanın «Çağdaş Türk şeirinin poetikası» əsərinin həcmini görəndə bir az narahatlıq keçirdim. Lakin əsəri oxuyub baça çıxanda narahatlığımın əbəs olduğunu, dərk etdim və tədqiqatçının az sözlə böyük fikirlər söylədiyinin, çağdaş türk poeziyası barədə ortaya sanballı elmi əsər qoyduğunun şahidi oldum. Qənaətim budur ki, çağdaş türk poeziyası bu əsərdə hərtərəfli elmi tədqiqata cəlb olunub. Tədqiqatçı əsərdə inkarolunmaz elmi nəticələrə gəlmış, qənaətlərini məntiqi cəhətdən təsbit etmişdir. Belə əsərlər türk dünyasının müstərəkliyini, mənəvi dəyərlərinin zənginliyini göstərir. Siyaset və ideologiyalar, öndərimiz Heydər Əliyevin dahiyanəliklə dediyi «bir millət, iki dövlət» olan qardaşları bir-birindən ayıra bilər. Fəqət milli-mənəvi dəyərlər qaldıqca qardaşlığı yox etmək mümkün deyil. Jalə Əliyevanın əsəri, hər şeydən əvvəl, bu amala xidmət edir və bu baxımdan xüsusi dəyərə malikdir. Başqa bir tərəfdən də poeziya Türkiyədə elmi təhlil süzgəcindən qənaətbəxş keçirilmədiyindən, «Çağdaş türk poeziyasının poetikası»na dair əsərin Azərbaycanda tədqiqat obyekti kimi götürülməsi başqa bir önəm kəsb edir.

Həqiqət naminə deyək ki, dissertasiyada çağdaş türk poeziyasının bir sıra poetik özəllikləri araşdırılmış, lirik qəhrəman, onun mövqeyi, bədii zaman və s. ilk dəfədir ki, sistemli şəkildə, yüksək elmi səviyyədə tədqiq edilmişdir.

Yaddaşımızı təzələsək görərik ki, cəmisi 15–20 il bundan əvvəl belə əsərləri yazmaq imkan xaricində idi. Türkiyənin Erciyes Universitetinin professoru, əslən kərküklü olan Məhir Naqib bizim 1998-ci ildə İstanbulda çap olunan «İraq-türkman folkloru» kitabımıza yazdığı giriş məqaləsində bu məsələ ilə bağlı göstərmişdir: «Türkiyə xaricindəki türk xalqlarına mənsub elm və fikir adamlarının Türk dünyası ilə bağlı çalışmalarının həcmi və səviyyəsi danılmazdır. Ancaq 1990-ci ilə qədər siyasi azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, bu ölkələrdəki tətqiqatçıların çoxu əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına uyğun yaratmaq məcburiyyəti altında qalmışdır. Çünkü burada Türk dünyasının mədəniyyət baxımından eyniliyini isbatlamaq belə suç hesab olunmuşdur».

Əslində, dissertasiyanın özündə də buna bənzər fikirlər səslənir: «İdeoloji qəliblərdən qurtara bilməyən, yaxud qurtarmaq imkanı olmayan görkəmli türkoloq Əkbər Babayev» və s.(s.113).

«Çağdaş türk şeirinin poetikası» əsərində poetik nümunələr osmanlı türk ləhcəsində olduğundan və tətqiqatçının bütün mülahizələri onların ətrafında cərəyan etdiyindən dissertasiyada dil baxımından bir ağırlıq hiss olunacağını gözlemək olardı. Əksinə, tətqiqatçının dili oxunaqlı və anlaşıqlıdır. Burada poetik zövq əhli, mənəvi qida verən açar sözlər, dünya kədəri, zamanın fövqündə durmaq, poetik sözün möcüzəsi, tənbəl-tənbəl mürgüləmək, qar uçqunu sürətilə, hadisələr zəncirindən ibarət və s. kimi oxucuya estetik zövq verən onlarca ifadəyə rast gəlinir.

«Çağdaş türk şeirinin poetikası» əsəri giriş, beş fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Giriş elmi-nəzəri cəhətdən əsaslandırıldıqından tətqiqatçının mövqeyini, ümumiyyətlə, ədəbiyyata, xüsusən poeziyaya münasibətini, bilik səviyyəsini, düşüncə tərzini, türk, rus və

Azərbaycan alımlarının tətqiqatlarına bələdlik dərəcəsini bariz şəkildə göstərir. Doğrudur, burada ziddiyətli, mübahisəli görünə biləcək məsələlər də yox deyildir. Lakin onlar müəllifin təxəyyülünün məhsulu kimi qiymət kəsb edir.

Tədqiqat işinə Türkiyədə Respublika qurulduğdan sonra (1923) meydana gəlmiş müxtəlif üslublu, müxtəlif ideya-estetik istiqamətli lirik poetik nümunələr cəlb edilmişdir. Tədqiqatçı müqayisələr zamanı klassik ədəbiyyata da müraciət etmişdir. Dissertantın müqayisələr zamanı hökmərinin dəqiqliyi, elmi qabiliyyəti və mövzuya nə səviyyədə vaqif olması da üzə çıxmışdır. Araşdırılmalar zamanı dissertant türk, rus Azərbaycan ədəbiyyatşunaslığının nəzəri qaynaqlarına arxalanmışdır.

Dissertasiyanın I fəsli «Çağdaş türk şeirində lirik qəhrəman və onun mövqeyi» adlanır. Bu, tədqiqat işində ən böyük fəsildir. Burada, eləcə də «Çağdaş türk poeziyasında yeni islamçı cərəyan», «Çağdaş türk poeziyasında Azərbaycan mövzusu», «Çağdaş türk şeirində Turan obrazının inkişaf dinamikası» kimi yüksək sənətkarlıqla işlənmiş bölmələr də vardır.

Tədqiqatçı lirik qəhrəman problemi ilə bağlı Azərbaycanda aparılmış araşdırılmaları nəzərdən keçirərək «Lirik qəhrəman obyektiv gerçəklilikdən yaranan ideal qəhrəmandır» ideyasını dəstəkləyir.

Dissertant haqlı olaraq göstərir ki, lirik qəhrəman çağdaş türk şeirində ən müxtəlif siyasi-ictimai və estetik rakurslardan təqdim edilir. Burada milli özünüdərk, özünə qayıdış, Türkiyə sərhədlərini aşaraq bütün dünya türklərini əhatə edən türkçülük, vətən sevgisi qırmızı xətt kimi keçir. Bu məqamda ya müəllif özü lirik qəhrəman mövqeyində durur, ya da kənar müşahidəçi kimi öz mövqeyini izhar və tərənnüm edir.

Bu bölmədə tədqiqatçı Mehmet Emin Yurdakul, Mehmet Akif, Yavuz Bülent Bakılər, Mehmet Sadık Aran, Beh-

cet Necatigil, Xalid Fəxri Oransoy, Yəhya Kamal, Halide Edip Zorlutan, Cahit Sıtkı Taranca, Orxan Vəli Kanık, Mirettin Özdemir, Midhet Cemal Kuntay, Faruk Nazif Çamlıbel, Ahmet Tufan Şentürk, Ayhan Kirdar, Mustafa Seyit Sutüven, Namik Kamal, Orhan Seyfi Orhon, Sedat Umran, Munis Faiq Ozansoy, Fazıl Hüsnü Dağlarcı, İlhan Berk, Cahid Küleb, Nevzat Yalçın, Sait Faik Abasıyanık, Mehmet Çakırtaş və başqalarının poetik nümunələrindən istifadə edərək çağdaş türk poeziyası üçün səciyyəvi olan lirik qəhrəmanın ümumi cəhətlərini aşkarlamışdır.

Biz dissertantın bu bölmədə tədqiqata cəlb etdiyi şairlərin adlarını bilərəkdən sadaladıq. Bununla məqsədimiz müəllifin bu yiğcam əsərdə gördüyü işin böyüklüyünü göstərməkdir. Bu bölmədə dissertantın Azərbaycan alımlarından Əkbər Babayev, Cəlal Abdullayev, Tofiq Məlikli, Şirindil Alişanov, Qurban Bayramov və başqalarının fikirlərinə geniş yer ayırması diqqəti çəkir.

Dissertasiyanın I fəslində «Çağdaş türk şeirində yeni islamçı cərəyan» bölməsi də yüksək elmi səviyyədə işlənmişdir. XX əsrin əvvəllərində formallaşan islamçı cərəyanə şair Mehmet Akif Ersoy başçılıq edirdi. Yəhya Kamal, Halidə Edip, İsmail Həbib, Yaqub Qədri və başqaları bu cərəyanın fəal üzvləri idi. Qərb ideoloqlarının islam aləminə qarşı «səlib yürüşü»nə qarşı ilk olaraq xalqın «döyünən ürəyi, görən gözü, vuran nəbzi olan» şairlər sinə gərdilər. Bu klassik islamçılar fikirlərini əruz vəznində yazılmış şeirləri ilə izhar edirdilər. Lakin tədqiqatçı Əhməd Kabaklının göstərdiyi kimi, sonralar yeni islamçılar daha çox modern şeir formalarından istifadə ilə çağdaş ədəbi dil normallarına riayət edirdilər. Cahid Zarifoğlu, Erdem Bayazit, Mustafa Miyasoglu və başqaları ənənəyə söykənməklə, daha çox islami dəyərləri çağdaş cəmiyyətə uyğunlaşdırmaq, bəşər mədəniyyətinin inkişafında və qloballaşmasında müstəsna rol oyna-

mış mədəni-ideoloji hadisəni təəssübkeşlikdən uzaq bir şəkildə poetik tərənnüm obyektinə çevirmək, ona layiq olduğu qiyməti vermək baxımından seçilirdilər.

«Çağdaş türk poeziyasında Azərbaycan mövzusu» bizə daha məhrəm, daha doğma olan, daha çox maraq doğuran bölmədir.

Dissertant doğru hərəkət edərək Azərbaycan mühacir şairlərinin Azərbaycanla bağlı şeirlərinə toxunmadan Yavuz Bülent Bakılər, Əli Akbaş və s. kimi şairlərin Azərbaycanı tərənnüm edən, onun ağrı və acılarını təsvir edən poeziya nümunələrini tədqiqat süzgəcindən keçirmişdir. Maraqlıdır ki, Bakılərin yaradıcılığında ingilis yazıçısı Ceyms Oldiricin təbirincə desək «ikiyə bölünmüş bir ürək» olan Azərbaycan bir bütöv, ayrılmaz məmləkət kimi tərənnüm edilib. Onun şeirlərində Şəhriyar, Bəxtiyar, Anar, Şahmar kimi sevimli yazarlarımıza xitabən yazılmış misralar vardır. Bakılərin «Azərbaycan ürəyimdə şahdamardır» şeirini həyəcansız oxumaq olmur. Tədqiqatçının göstərdiyi kimi, bu dərin həsrət və sevgi hisləri ifadə edən şeir, forma baxımından da maraq doğuran poetik nümunədir.

Əli Akbaş da Azərbaycanı bütüv görür. Onun «Göygöl» və «Şəhriyar» şeirlərini oxuyarkən insan haldan-hala düşür.

Nə yaxşı ki, tədqiqatçı poeziya vurğunudur. Onun apardığı təhlillər çox mətləblərdən, xüsusən də onun poeziyaya məhəbbətindən xəbər verir. Məhəbbətin nəticəsidir ki, Jalə xanım belə bir əsər ortaya qoyub.

Coxları, xüsusən də mənim üçün yeni olan, bəlkə də, elə buna görə də daha müfəssəl söhbət açdığını I fəslin sonuncu bölməsi «Çağdaş türk şeirində Turan obrazının inkişaf dinamikası» adlanır. Tədqiqatçı Turan obrazını türk poeziyasında izləyərək onun inkişaf dinamikasını inandırıcı faktlarla göstərə bilmüşdür. Burada Turan mövzusunun əvvəllər özünü bürüzə verən milli-təbliğat xarakterinin, patetikanın öz

yerini bədiiliyə təslim etməsi, onun daha ciddi və içdən gələn bir mövzuya çevrilməsi, bədii ədəbiyyatda öz yerini vətən mözusuna güzəştə getməsi araşdırılmışdır. Göstərilmişdir ki, elə bu zamandan Turan mövzusu deklarativ xarakterini itirərək, daha çox rəmzi məna kəsb etməyə, özünü lirik qəhrəmanın psixologiyasının dərin qatlarında bürüzə verməyə başlamışdır. Tədqiqatçı bu bölmədə Kəmalədin Kamu, Osman Attila, Nevzat Yalçın, Nurəddin Özdemir, Gültəkin Samanoğlu, Nüzət Əmrəh kimi şairlərin poeziya nümunələrindən yerli-yerində bəhrələnmiş, elmi-nəzəri faktlara söykənən fikirlər irəli sürmüştür.

Bu bir həqiqətdir ki, poeziya rəmzdən ilham alır, üstüortülü fikirdən qidalanır. Dissertantın çox doğru olaraq qeyd etdiyi kimi, hər şey açıq-aşkar olduqda, sənətkarın qarşısında tərənnüm etdiyi obyekti bədii cəhətdən təqdim etmək üçün heç bir maneə olmadıqda, çox vaxt ilham susur və belə əsərlər ən yaxşı halda söñük, publisistik poeziya nümunələrinə çevrilir.

Dissertasiyanın II fəslində poetik forma, vəzn və qafiyə özəllikləri tədqiq edilir. Tədqiqata cəlb edilən əsərlərdən görünür ki, çağdaş türk şeirində poetik forma xüsusiyyətləri çox zəngin və rəngarəngdir. Professor Tofiq Məlikli «Türk ədəbiyyatı – sərbəst şeir ədəbiyyatıdır» – desə də, Jalə xanımın tədqiqatı göstərir ki, bu heç də hər vaxt belə deyildir. Türkiyədə milli vəzn hesab edilən heca vəznində yazan sənətkarlar da çoxdur. Az da olsa əruzda da şeirlər yazırlar. Maraqlı cəhət odur ki, sərbəst şeirin nümayəndəsi Muvaffak Sami Onat poeziyasında ayrı-ayrı misraların yazılışında əruz vəzninin müxtəlif bəhrlərindən ustalıqla istifadə edilmişdir.

Asaf Halet Çelibli, Attila İlhan şeirlərində böyük hərflər və durğu işarələrindən istifadə etməmişlər. Sedat Umran isə bəzi şeirlərində bütün sözlərdə ancaq baş hərflərdən istifadə etmişdir. Turqut Uyar isə heca vəznində qəzəllər yazmışdır.

O da maraqlıdır ki, çağdaş türk şeirində heca vəzninin müxtəlif növ, forma və bölgülərindən istifadə edilmişdir. Bu sahədə Mehmet Emin, Bekir Sitki Erdoğan, Ahmet Kutsi Təcer, Osman Attila xüsusilə fərqlənmişlər. Heca vəznində yazan Gültekin Samanoğlu və Niyazi Yıldırım Gençosmanoğlu heca vəzninin yeni-yeni formalarla zənginləşməsində az rol oynamamışlar.

Mehmet Zeki Akdağın yeni poetik formada yazdığı şeirlərdə hər bəndin sonunda ikinci misra təkrar olunur. Jalə Əliyeva qürurla belə şeirlərin Səməd Vurğunun təsiri ilə yazılığını göstərir. Tədqiqatçı şairin hələ 1941-ci ildə yazdığı «Uşaq bağçası» şeirindən bir bəndi misal göstərir:

*Yenə də al geyib qızarır göylər,  
Əsir sərin-sərin dəniz küləyi.  
Açıq gözlərini yuxudan səhər  
Xoşdur təbiətin fikri, diləyi,  
Əsir sərin-sərin dəniz küləyi.*

Müqayisə üçün qeyd edək ki, Mehmet Zekinin ilk şeirlər kitabı 1967-ci ildə çıxmışdır. Onu da deyək ki, Çağdaş türk şeirində ənənəvi «Birinci yeni» və ya «Qərib» cərəyanı özü ilə yeni poetik forma gətirdi və XX əsrin 40–50-ci illərində meydana çıxmış «İkinci yeni» onu inkişaf etdirdi. Burada daha mürəkkəb obrazlar axtarışına çıxıldı.

Xüsusi vurgulamaq lazımdır ki, çağdaş türk sərbəst şeirinin inkişafında Nazim Hikmətin xidmətləri ölçüyə gəlməzdir.

Bununla belə, Nazim Hikmət öz «Tərcümeyi-hal»ında göstərdiyi kimi, türk şeirinin milli poetik ənənələrindən geniş istifadə etmişdir.

Onu da qeyd edək ki, dissertasiyanın bu fəsli də böyük məhəbbətlə qələmə alınmışdır.

Olduqca zəngin olan çağdaş türk şeirinin poetik forma xüsusiyyətlərini araşdırmaq gərgin əmək tələb edən işdir. Bizə qalırsa, tədqiqatçı illərlə çalışaraq bu işin öhdəsindən gələ bilməşdir.

Dissertasiyasının III fəsli «Bədii təsvir vasitələri» adlanır. Bu fəsildə «Ritorik vasitələr», «Kinayə və eyham», «Çağdaş türk şeirində təcnis» kimi aktual və bir-birindən maraqlı bölmələr vardır.

Azərbaycanda bədii təsvir vasitələri, poetik fiqurlar-məcazlar: təşbih və bənzətmələr, metafora, anafora, epifora və alliterasiya, bədii təzad, ritorik sual, ritorik nida, kinayə və eyham, təcnis hərtərəfli araşdırılsa da, türk ədəbiyyatşunaslığında qənaətbəxş tədqiq edilməyib.

Dissertant əsərdə çağdaş türk şairlərinin poetik nümunələrindən yerli-yerində istifadə edərək müqayisələr aparmış, inandırıcı elmi qənaətlərə gəlmişdir. O da maraq doğurur ki, tədqiqatçı çağdaş türk şeirində ritorikanın səkkiz psixoloji-emosional çalar və qatlarını üzə çıxarmış və onları yüksək patetik ritorika, ciddi ritorika, lirik ritorika, humorlu ritorika, eyhamlı ritorika, sarkazmlı ritorika, idiomatik ritorika, məhrəm ritorika adı altında tədqiqata cəlb etmişdir.

Dissertasiyanın IV fəsli «Çağdaş türk şeirində poetik polisemantizm» adlanır. Burada tədqiqatçı çağdaş türk şeirinin daim yaradıcılıq axtarışlarında olduğunu, «Qərib» poetik cərəyanının ədəbi dairələrdə yaratdığı səs-küydən sonra (XX əsrin 40-cı illəri), türk poeziyasının üzünü yenidən klassik poeziyanın sınañmış vasitələrindən biri olan məna rəngarəngliyinə tutduğunu, yeni çoxçalarlı obrazlarla zənginləşdiyini, çoxmənalılığın-polisemantizmin yeni türk şeirində özünün ikinci həyatını yaşadığını, şeirdə çoxmənalılığın poetik zövq əhlinə, elitar oxucuya yönəldiyini xüsusi vurğulayır. Fikirlərini Füzuli, Nüzhət Erman, Ümit Yaşar Oğuzcan, Nevzat Yalçın, Ayhan Hümalp və başqalarından

götirdiyi nümunələrlə isbatlayır. İstər-istəməz belə qənaətə gəlinir ki, polisemantizm – məna çoxqatlılığı oxucunun intellektual səviyyəsinin yüksəlməsinə, estetik zövqünün artmasına xidmət edir.

Dissertasiyanın «Çağdaş türk şeirində bədii zaman» adlanan V fəslində tədqiqatçı bədii zamanın konkret zaman və mücərrəd zaman olmaqla iki əsas kateqoriyası üzərində dayanır. O, mülahizələrini ədəbiyyatşunaslığının bu sahədə əldə etdiyi son nailiyyətləri və çağdaş türk şairlərindən verdiyi nümunələrlə təsdiqləyir. Niyazi Yıldırım, İlhan Çeçer, Ziya Ortac, Orxan Veli, Hasan Hüsrev, Hamit Macit, Bedri Eyuboğlu, Yahya Kamal Bayatlı, Ahmet Kutsi Teçer, Kerim Aydın Erdem, Yahya Akengin və başqalarının şeirlərindən götirdiyi misallarla konkret vaxtı təsbit edir.

Dissertant doğru qənaətə gəlir ki, çağdaş türk şeirində bədii zaman tarixin konkret bir dövründən, kəsiyindən də ibarət ola bilər. Məsələn Yahya Akenginin «Asır Yirmi» şeirində bədii zaman bütöv bir yüzilliyi – XX əsri əhatə edir.

Tədqiqatçının qənaəti belədir ki, zamanın fövqündə duran sənətkarlar bəşəri problemləri əbədi zaman axınında təqdim etməyə, subyektiv zamanı obyektiv zamanla biləşdirməyə müəffəq olurlar.

Əsərin «Nəticə» hissəsi də qənaətbəxşdir. Bir çox hallarda tədqiqatçılar hər fəsildən sonra öz şəxsi mülahizələrini açıqlayırlar və əsərin «Nəticə» hissəsində həmin mülahizələrini təkrarlayırlar. Jalə Əliyeva bu «ənənəvi» priyomdan və sözçülkündə qəçmiş və qənaətlərini əsərin yalnız «Nəticə» hissəsində aşkarlamışdır.

Əsərdə istifadə olunan ədəbiyyat siyahısı yiğcamdır. Müəllif yeri gəldi-gəlmədi məxəz göstərərək ədəbiyyatın sayını artırmaq fikrindən kənar durub.

Bütün deyilənlərlə bərabər, orijinal olan, yüksək elmi səviyyədə yazılan «Çağdaş türk şeirinin poetikası» əsəri xəta

və nöqsanlardan da xali deyildir. Diqqətsizliyin nəticəsi olan həmin xəta və nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Əsərdə çoxsaylı imla xətaları vardır. Doğrudur, adətən, tədqiqatçı yazdığını əsərdə orfoqrafiq səhvləri görə bilmir. Əsərin ideya və məzmunu onu ağuşuna alıb aparır. Hər halda imla xətaları və söhbət açacağımız başqa xətalar belə ciddi elmi əsərdə yer almamalı idi. Əsər yaxşıca redaktə olunmalı idi.

Əsərdə dəfələrlə «keçən əsrin və ya XX əsrin 20-ci illəri» əvəzinə, əsrimizin 20-ci illəri gedib (səh. 12, 95, 195.). Eləcə də XX əsrin 40-ci illəri əvəzinə, əsrimizin 40-ci illəri gedib (səh. 163). Mehmet Eminin «Cenge gederken» şeirinin 1897-ci ildə yazıldığı səhifə 23 və 24-də təkrarlanıb.

Tədqiqatçıya bizim «Kərkük folkloru antologiyası» kitabımdan bəhrələndiyinə görə təşəkkür edirik. Lakin həmin kitab 1978-ci ildə deyil (səh. 202), 1987-ci ildə çap olunub.

1839-dan 1890-a qədər süren bu 150 il (səh. 71) 50 il olmalıdır. XIX əsrin insanları əsərdə rum rəqəmləri ilə deyil, səhfən rus rəqəmləri ilə 19 əsrin insanları yazılmışdır.

Başqa bir misal göstərək: «Xaç yürüşü» deyil (səh. 72), «Səlib yürüşü» olmalıdır.

«Qulaq cırmaqlayan» qafiyə (səh. 113) ifadəsi mübahisəli görünür. «Qulaq qıcıqlandıran» ifadəsi, bəlkə, daha münasib olardı.

Tədqiqatçının Əkbər Babayevdən tərcüməsi də nöqsanlı görünür: «Həqiqi poeziya – gözəl və əzəmətli yalan poeziyasıdır» (səh. 61).

Hər şeydən əvvəl, onu deyək ki, bu fikir ispan şairinə məxsusdur. Burada söhbət möhtəşəm və ya əzəmətli aldanişdan gedir.

Göründüyü kimi, sadaladıqlarımız asanlıqla düzələ bilən xətalardır. Lakin nə edəsən ki, qulaqlarımızı qıcıqlandırır,

«Çibin murdar deyil, könül bulandırır» məsəli göz öünüə gəlir.

2. Dissertantın tədqiqata cəlb etdiyi bir çox şeirlər bütöv verilib (səh. 26, 27, 38–39, 54, 56, 57, 83, 95–96, 103–104, 107–108, 118, 121, 133, 150 və s.) Bizcə, bu, əsərə ağırlıq və onun elmi dəyərinə xələl gətirir. Dənizin suyunun duzlu olduğunu bilmək üçün bir damcı bəs etdiyi kimi, tədqiqata cəlb olunan şeirlərin də müəyyən bəndlərini vermək kifayət edərdi.

Dahi Nizami demiş:

*Bir inci saflığı varsa da suda,  
Artıq içiləndə dərd verir o da.*

3. Türk poeziyasından söz açan tədqiqatçı, onun gah 800 illik (səh.123), gah da minillik (səh.163,195) poeziya ənənələrinə malik olduğunu göstərir.

4. Dissertantın baharla bağlı tədqiqata cəlb etdiyi Ümit Yaşarın «Kulunc» şeirində söhbət bahardan deyil, yay fəslindən gedir. Osmanlı türklərində yaz termini yay mənasında işlənir. Şeirdə gedən Temmuz – iyul ayı da bunu təsdiqləyir (səh.184).

Dissertantın başqa bir məqamda, başqa bir münasibətlə Ahmet Kutsi Tecerden verdiyi nümunə də dediklərimizə dayaq olur:

*Duyulmuyor günlerin nasıl geçtiği,  
Bu Temmuz, Ağustos ayları böyledir. (səh.185)*

5. Dissertasiyanın III fəsli – «Bədii təsvir vasitələri» ilhamla işlənmişdir. Təəssüf ki, nə fəslin sonunda, nə də tədqiqatın «Nəticə» hissəsində müəllifin gəldiyi qənaətlər açıqlanma-mışdır.

---

---

*Elmımızə təmənnasız xidmət*

Göstərilənlər tədqiqat işinə xələl gətirə biləcək ciddi nöqsanlar olmayıb, düzəldilməsi asan olan xətalardır.

«Çağdaş türk şeirinin poetikası» yüksək elmi səviyyədə yazılmış, dissertant qarşıya qoyduğu problemləri uğurla həll etmiş, məqsədinə nail olmuşdur.

Avtoreferat, iki monoqrafiya, mötəbər yerli və xarici elmi və ədəbi jurnallarda çap olunmuş çoxsaylı məqalələr dissertasiyanın məzmununu əhatə edir. Dissertasiya işinin BDU-nun Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında yerinə yetirildiyi də onun sanbalından xəbər verir.

Bizə qalırsa, «Çağdaş türk şeirinin poetikası» əsəri doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə tam cavab verir və onun müəllifi Jalə Fazıl qızı Əliyeva xarici ölkələr ədəbiyyatı üzrə (10.01.02.) filologiya elmləri doktoru alimlik dərəci almağa tamamilə layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
16.06.06

**NƏSİR ABBAS OĞLU ƏHMƏDLİNİN  
«AZƏRBAYCAN BEYNƏLXALQ RADIOSUNUN  
YAXIN VƏ ORTA ŞƏRQ ÖLKƏLƏRİNƏ YAYIMI:  
TARİX, TƏCRÜBƏ, NƏZƏRİYYƏ» ADLI  
DOKTORLUQ DISSERTASIYASINA**

**RƏY**

Müdafiəyə təqdim edilən «Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərqi ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə» adlı doktorluq dissertasiyasının müəllifi Nəsir Əhmədli xaricə informasiya yayımı tarixinin öyrənilməsi, nəzəri əsaslarının işlənib hazırlanması, vəsaitlərin yazılması sahəsində xidmətləri olan pedaqoq-alimlərimizdəndir – desək həqiqətdən kənar olmaz. Onun tamamilə orijinal, maraqlı faktlarla zəngin, elmi ümumiləşdirilmələri ilə seçilən tədqiqat əsərində Bakı Beynəlxalq Radiosunun tarixi araşdırılmış, Sovet sisteminin böyük bir dövrü əhatə edilmiş, iki sistemin ideoloji mübarizəsi tam çılpaqlığı ilə gündəmə gətirilmişdir. Əsər boyu müəllifin məsələlərə fəlsəfi yanaşması, bir filosof kimi çıxış etməsi diqqəti çəkir, əsərin sanbalını artırır. Dissertantın əsərdə müraciət etdiyi, bəhrələndiyi elm sahələrinə nəzər salmaq kifayətdir ki, tədqiqatçının və tədqiqatın səviyyəsi barədə təsəvvür yaransın: psixologiya, sosiologiya, pedaqogika, bütün elmlərin açarı fəlsəfə, dil, ədəbiyyat, tarix, nitq mədəniyyəti, coğrafiya, ilahiyat, stilistika, beynəlxalq əlaqələr və münasibətlər, beynəlxalq hüquq, siyaset, məntiq, iqtisadiyyat, incəsənətin bəzi növləri, ən əsası isə jurnalistika.

Etiraf edim ki, görkəmli jurnalistimiz, prof. Nəsir İman-quliyevin «Yurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyyin son həddi, jurnalist ustalığının zirvəsi yoxdur» kəlamını tam dərinliyi ilə Nəsir Əhmədlinin dissertasiya işini oxuyandan sonra dərk etdim.

Dissertasiyada Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin arxiv, eləcə də Azərbaycan Beynəlxalq Radiosunun cari arxiv ilk dəfə olaraq əsaslı şəkildə tədqiqat süzgəcindən keçirilmişdir. Əsərdə Vasim Məmmədəliyev, Aqşin Babayev, Tofiq Rüstəmov, Qulu Məhərrəmli, Yalçın Əlizadə kimi bir sıra görkəmli alimlərimizin əsərlərinə geniş yer verilmişdir.

Maraqlı tədqiqat işi giriş, üç fəsil, nəticə, üç əlavə (model-sxem) və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.

Girişdə Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq mövzunun aktuallığından, elmi yeniliyindən, məqsəd və vəzifələrindən, tədqiqatın nəzəri və praktiki əhəmiyyətindən söz açılır.

Dissertasiyanın «Yaxın və Orta Şərq ölkələrinə Azərbaycan radio yayımının tarixi» adlanan I fəsli 5 paraqrafdan (yarımfəsildən) ibarətdir.

Birinci paraqrafda Bakı Radiosunun Xaricə verilişlərinin əvvəlki dövrdə Moskvadan xaricə yayımlanan radio verilişlərinin təşkilindən və ilk inkişaf mərhələsindən (1929–1941) bəhs edilir.

Yaxın və Orta Şərq ölkələrinə radio verilişlərini təşkil etməkdə məqsəd bu ölkələrin xalqlarını oyatmaq və dünyanın bu qədim regionunda Qərb ölkələrinin mövqeyini zəiflətmək idi.

Verilişlər yalnız fransız və ingilis dillərində aparılırdı. Lakin təsadüfdən-təsadüfə ərəb və fars dillərində hazırlanında, türk və fars dillərində verilişlər Büyük Vətən müharibəsinin əvvəllərindən, ərəbcə daha sonra, 1943-cü ilin avqust ayından aparılmağa başlamışdı.

Dissertant əsərin bu hissəsində Sovet İttifaqının xaricə, xüsusən də Yaxın və Orta Şərq ölkələrinə yayımlarının zəif və nöqsanlı cəhətlərini inandırıcı faktlarla açıb göstərmişdir.

II Paraqrafda Azərbaycan Beynəlxalq Radiosunun meydana gəlməsinin I mərhələsi (1941–1945) tədqiqata cəlb olunub.

Dissertasiyadan göründüyü kimi, Böyük Vətən müharıbəsi başlayandan Moskvadan slovak, yunan, türk, fars, pol-yak, holland və norveç dillərində xaricə bir gündə 50 saatdan artıq verilişlər təşkil olunmuşdu. Bundan əlavə Tiflisdən İtaliya, Bolqarıstan, Macarıstan, Kuybişevdən Çin, İngiltərə və ABŞ-a verilişlər aparılırdı. Yaxın və Orta Şərqi ölkələrinə yayımı isə Bakıdan aparmaq məsləhət görülmüşdü. 18 iyul 1941-ci ildə türk və fars dillərində verilişlər yayılmışmağa başlamışdı. Sovet İttifaqı Almaniyanın İranla hərbi saziş bağlayacağından çəkinərək 25 avqust 1941-ci ildə İrana ordu yeritmişdi. Türkiyə isə müharibədə bitərəf ölkələr sırasında idi. Odur ki, hər iki ölkə xalqı arasında təcili təbliğat aparmaq çox vacib idi. Məxfi olaraq Moskva tərəfindən Tehrana ərazi bütövlüyünün qorunması, Cənubi Azərbaycana Avtonom Respublika statusu, Sovet Azərbaycanına isə Cənubi Azərbaycanla birləşmək vəd edilmişdi.

Əks-təbliğat məqsədi ilə ardıcıl iş aparılırdı. Xaricə radio verilişləri gizli yayıldıqından onların mövcudluğundan az adamın xəbəri vardi.

Müharibənin sonlarına yaxın İranla, xüsusən də Güney Azərbaycanla yaranan əlamətdar əlaqələr dissertasiyada inandırıcı işlənmişdir. Təkcə bu paraqraf elmi məlumatı və işlənmə dərəcəsinə görə bir namizədlik dissertasiyasına bərabərdir.

Azərbaycan Beynəlxalq Radiosunun sayəsində İranda Sovet Azərbaycanına və Sovet İttifaqına hüsn-rəğbət yaranmışdı. Bu vaxt Azərbaycanın Beynəlxalq Radiosunda M.S.Ordubadi, Qulam Məmmədli, Mikayıll Rəfili, Mübariz Əlizadə kimi qələm sahibləri çalışırdılar. Onların istedadı, peşəkar qələmi, milli vətənpərvərlik hisləri onlara nüfuz, verilişlərə isə şöhrət gətirirdi.

I fəslin 3-cü paraqrafı Bakı Radiosunun 1946–1970-ci illərdə fəaliyyəti adlanır. Bu paraqrafın əvvəlində dissident otaylı-butaylı Azərbaycan üçün acınacaqlı olan məsələlər-dən – Vaşinqton, Moskva və Tehranın Azərbaycanın, ingilis yazılıçısı Ceyms Oldicin təbirincə desək, ikiyə bölünmüş bir ürəyin birləşməsinə əngəl törədən məkrli planlarından söz açır.

Müharibədən sonra Sovet, eləcə də Bakı Radiosunun başlıca məramı əks-təbliğat aparmaq idi. Sovetlərdə də, Qərb ölkələrində də soyuq müharibə maşını işə düşmüdü. Bu vaxt ərəbcə yayımlara böyük ehtiyac duyulurdu. Bu baxımdan sentyabr 1959-cu ildə ərəbcə xarici verilişlərə başlanması nəinki ölkəmizi ərəb ölkəsində tanıdı, eləcə də ölkədə Şərqşünaslığın inkişafına təkan verdi. Ərəb ölkələrindən Azərbaycana tələbələrin oxumağa axın-axın gəlməsinə də təsir etdi. Ərəbcə xaricə yayım şöbəsi tələbələr üçün təcrübə və ixtisaslarını artırma məktəbinə çevrilmişdi. Bu sahədə 1959-cu ildən – 1970-ci ilə qədər Bakı Radiosunun ərəbcə qismində çalışan kərküklü Sinan Səidin işi xoş məramla yad edilir.

Tezliklə Şərqşünaslıq fakültəsini bitirən Vasim Məmmədəliyev, Malik Qarayev, Tariyel Həsənov və başqaları bu və ya başqa şəkildə Azərbaycan Beynəlxalq Radiosunun ərəbcə yayımlarının inkişafına kömək etdilər. Təkcə onu demək kifayətdir ki, AMEA-nın müxbir üzvü, prof. Vasim Məmmədəliyev bu qismə 20 ildən artıq kömək etmişdir. Burada çox məşhur «Radio dinləyicilərinin tribunası», «Soruşun, cavab verək», «Radiodinləyicinin saatı», «Bizim poçtumuz» və s. kimi çox maraqlı radio verilişləri dinləyiciləri cəlb etmək baxımından xüsusi fərqlənirdi. Mənim İraqa birinci səfərim zamanı (1962–1966) tez-tez ərəb gəncləri Bakı Radiosunun yayımlarından eşitdikləri bir çox məsələlər barədə fikir mübadiləsi aparır, Bakıya çoxlu məktublar göndərirdilər. Bəzi verilişlər barədə qızğın mübahisələr aparırdılar. Mən sovet ideologiyası ilə böyümüş adam kimi, bəzən ağa

qara demək məcburiyyətində qalırdım. Hardasa ürəyimin dərinliyində buna xəcalət çəkirdim.

I fəslin 4-cü paraqrafında dissertant Bakı Radiosunun 1971–1990-ci illərdəki fəaliyyətindən söz açır. Bu elə bir vaxt idi ki, «BBS» «Azad Avropa», «Azadlıq» və başqa əks-təbliğat radio stansiyaları necə deyərlər «açırdı sandığı, tökürdü pambığını». Bunu nəzərə alaraq Azərbaycan Beynəlxalq Radiosunda üç Baş redaksiya yaradıldı. İran, Türkiyə və Ərəb ölkələrinə yayımlar intensivləşdi. Mətbuat mərkəzi yaradıldı. Bakı Radiosunun 40-cı ildönümündə, 1981-ci ildə verilişlərin məxfiliyi aradan götürüldü.

I fəslin 5-ci paraqrafi Azərbaycanın Beynəlxalq Radiosu müstəqillik illərində (1991–2004-cü illər) adlanır.

1991-ci ilin oktyabr ayında Azərbaycan öz müstəqilliyini elan edəndən sonra Xaricə yayımıla məşğul olan Bakı Radiosu Azərbaycanın Beynəlxalq Radiosu statusunu aldı. İndi Azərbaycanın Beynəlxalq Radiosu 8 dildə verilişlər aparır. Üç redaksiya fəaliyyət göstərir. Şərq dillərində (Türk, ərəb, fars) yayım aparan redaksiya, Cənubi Azərbaycana yayım aparan redaksiya, Qərbi Avropa dillərində (ingilis, alman, fransız, eləcə də rus dilində) aparılan verilişlər. Bu redaksiyalar Azərbaycan reallığını əks etdirən çox maraqlı və rəngarəng verilişlər hazırlayırlar.

II fəsil «Xaricə sovet təbliğatı vasitəsi kimi Bakı radiosunun təcrübəsi (1980-ci illər)» adlanır.

Bu fəsil 3 paraqrafa bölünüb. Birinci paraqraf Azərbaycan Sovet Respublikasının ictimai vəziyyətinin Bakı radiosunda təcəssümü adlanır. Burada, dissertantın doğru olaraq qeyd etdiyi kimi, əsas diqqət Yaxın və Orta Şərq ölkələrində problem olan məsələlərə yönəldilirdi. Respublikalar və Mərkəz arasındakı münasibətlər, müstəqillik, milli məsələlərin asanlıqla həllini tapması, vicdan azadlığı, cəmiyyətdə qadının yeri və rolü, demokratianın bərqərar olması, rus dilinə

və rus xalqına münasibət, sovet seçki sisteminin üstünlükləri, beynəlmiləlçilik və s.

İkinci paraqrafda respublikamızın iqtisadi vəziyyəti və inkişafının xarici dinləyicilərə necə təqdim olunmasından bəhs edilir.

Üçüncü paraqraf milli mədəniyyətimizin Bakı Radiosu ilə Şərqi ölkələrində populyarlaşdırılması formalarına həsr edilib. Dissertanta görə mədəniyyət yeganə sahədir ki, sovet dövləti onu nəinki məhv edə bilməmiş, əksinə, bəzi istiqamətlərdə o, yüksək səviyyəyə qalmışdı. Bu dövrdə Bakı radiosu ədəbiyyat, dil, incəsənətlə bağlı maraqlı yayımlara nail olmuşdu. Bakı Radiosu xaricdə Azərbaycan dilinə dair tədqiqatlardan söz açmaqdan çəkinmirdi. Yaxşı yadımdadır 80-ci illərin ortalarında mənim «ABŞ-da Azərbaycan dilinə dair araşdırırmalar» adı altında çıxışım maraqla qarşılanmışdı. Dissertanta təşəkkür edirəm ki, bundan sonra yuxarı təşkilatların məsləhəti ilə Akademianın «Azərbaycan dili xaricdə» məcmuəsində (1990) yer alan eyniadlı məqaləmizdən bəhrələnib. «Ana dili» programı və dilimizə dair Bakı radiosunun verilişləri Güney Azərbaycanda insanların şüuruna böyük təsir edirdi. Onlar ədəbi dil normalarını əsasən bu verilişlər vasitəsi ilə öyrənirdilər. Güney Azərbaycandan gələn saysızhesabsız məktublar Bakı Radiosunun verilişlərinə olan maraqlan, Quzey Azərbaycanlılara dərin məhəbbətdən söz açırdı.

80-ci illərin birinci yarısında Bakı Radiosunun Güney Azərbaycana yayım redaksiyası çox maraqlı bir təşəbbüs göstərdi. Cənubdan olan yaradıcı gənclərə müraciət edildi. Onların göndərdikləri şeirlərin radioda səsləndirilməklə bərabər ədəbi orqanlarda ayrıca kitab kimi çap olunacağına xəbər verəndən sonra, onun dinləyicilərinin və məktub göndərənlərin sayı təsəvvür edilməyəcək dərəcədə artmışdı. Həqiqətən də, belə oldu. 1998-ci ildə 49 müəllifin 10 ç/v həcmində kitabı çıxdı.

Bütün bunlarla yanaşı, dissertant qeyd edir ki, milli mədəniyyətimizin Şərqi ölkələrində populyarlaşmasında milli maraqlarımızın, milli dəyərlərimizin təbliğatından başqa, hər şey dinləyicilərə psixoloji təsirə yönəldilmişdi. Məntiqi təsir isə yox dərəcəsində idi. Təbii ki, görülən böyük və gərəkli işə verilən bu cür qiymətlə razılaşmaq olmaz.

Dissertasiyanın «Xaricə yayılmış radioinformasiyanın nəzəri əsasları (informasiya təbliğat prosesinin səmərəlik fenomeni)» adlanan III fəsli də Beynəlxalq informasiya yayımı aktının bir-biri ilə vəhdətdə olan çox maraqlı yarımfəsilləri: 1) İctimai münasibətlər. Cəmiyyətin son və aralıq məqsədləri. Xaricə yayımın funksiyaları; 2) xarici verilişlərin məzmunu və yayım vasitələri; 3) Beynəlxalq radionun auditoriyası informasiya-təbliğat təsiri obyekti kimi və 4) Müstəqil Azərbaycan Respublikası Beynəlxalq Radiosunun səmərəsini artırmaq yolları və inkişaf perspektivləri tədqiqat süzgəcindən keçirilmişdir. Tədqiqatçı burada təcrübi məsələlərə həsr olunan əvvəlki fəsillərə əsasən xaricə yayılmış radioinformasiyanın sırf nəzəri məsələlərini araşdırmış və belə nəticəyə gəlmışdır ki, təcrübədə təsdiq olunmayan mülahizələr istənilən məqsəd və nəticəyə çıxara bilməz.

Dissertasiyanın nəticə hissəsində isə müəllifin müddəaları ümumiləşdirilmişdir. Azərbaycan Beynəlxalq Radiosunun fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra əməli-təcrübi təkliflər və tövsiyələr irəli sürülmüşdür.

Dissertasiyada Azərbaycan Beynəlxalq Radiosunun 65 illik fəaliyyət tarixi (1945–2004) və təcrübəsi nəzərdən keçirilmiş, perspektiv inkişafa fayda verə biləcək nəzəri əsasları işlənib hazırlanmışdır.

Bununla belə, maraqlı və orijinal əsərdə bizə nöqsan kimi görünən bəzi məqamlar da özünü göstərir:

1. Dissertant bütün əsər boyu dönə-dönə Sovet sisteminde bir dənə də yaxşı cəhət olmadığını vurğulayır. Heç olmazsa

nəzərə almır ki, Avropa Birliyi Sovet modelinin üstündə qurulub.

2. XX əsrin 70-ci illərində İranda baş verən hadisələri və 1979-cu ildə şah rejiminin devrilməsini dissertant inqilabi hərəkatla bağlayır. Əslində, bu hadisənin arxasında elə ABŞ və Fransa dururdu. Müsəlman aləminə hücumlar İranla başlamışdı.

3. Dissertant Qarabağı ermənilərin tutduğunu israrla vurğulayır. Bizə qalırsa, Qarabağ rusların birbaşa müdaxiləsi və rus ordu hissələrinin fəal iştirakı ilə alınıb.

4. Dissertasiyada göstərilir ki, mövzu üzrə yuxarıda göstərilən monoqrafiyalar və dərs vəsaitlərindən əlavə tədqiqatçının 20 çap vərəqi həcmindən artıq (avtoreferatda – 30 çap vərəqi göstərilir) elmi məqalələri vardır (s. 15.) Lakin dissertasiyada monoqrafiya və tədris vəsaitlərinin adına belə rast gəlmədik.

Göründüyü kimi, deyilənlər tamamilə orijinal dissertasiya işinin dəyərini azalda biləcək nöqsanlar olmayıb, düzəldilməsi asan olan qüsurlardır.

Uzun müddət Azərbaycan Radio və Televiziya Komitəsində çalışan, bu sahəni yaxşı bilən tədqiqatçı əsəri yüksək elmi səviyyədə yazmış və məqsədinə nail olmuşdur.

Avtoreferat, müəllifin iki monoqrafiyası, iki tədris vəsaiti, çoxsaylı məqalələri dissertasiyanın məzmununu bütövlükdə əhatə edir. Bizə qalırsa, «Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərqi ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə» adlı tədqiqat işi doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə tam cavab verir və onun müəllifi Nəsir Abbas oğlu Əhmədli jurnalistika üzrə (10.01.10) filologiya elmləri doktoru alımlı dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

18.12.06

**MUXTAR KAZIM OĞLU İMANOVUN  
«AZƏRBAYCAN FOLKLORUNDА  
GÜLÜŞÜN GENEZİSİ VƏ POETİKASI»  
ADLI DOKTORLUQ DİSSERTASIYASINA**

**RƏY**

Səliqə-sahmanı, elmi təfəkkürü ilə seçilən Muxtar Kazım oğlu İmanovun «Azərbaycan folklorunda gülüşün genezisi və poetikası» adlı doktorluq dissertasiyası folklorumuzun hərtərəfli öyrənilməsi yolunda atılan uğurlu addımdır. Tədqiqat işi xalq gülüşünün genezisi və poetikasına həsr olunan ilk doktorluq dissertasiyasıdır. Tədqiqatçı əsər üzərində iyirmi ildən artıq işləmişdir. Mövzu ilə bağlı onun ilk məqaləsi 1989-cu ildə çıxmışdır. Dissertantın saysız-hesabsız mənbələrdən xəbərdar olması, onlardan yerli-yerində bəhrələnməsi, bir yandan tədqiqat işinin sanbalını qat-qat artırır, digər tərəfdən onun bir alim kimi ciddiliyindən xəbər verir.

Dissertasiya giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

Əsərin giriş hissəsində mövzunun aktuallığından, araşdırma tarixindən, dissertasiyanın elmi yeniliyindən, nəzəri-metodoloji əsaslarından, tədqiqatın nəzəri və praktik əhəmiyyətindən və s. danışılır. Diqqəti çəkən məsələlərdən biri odur ki, bəzi tədqiqatçılardan fərqli olaraq dissertant mövzunun araşdırılma tarixində söhbət açarkən tədqiqatçıların gördüyü işə böyük ehtiramla yanaşmış, kiminsə xidmətinin üstündən sükutla keçməmiş, öz adına çıxmamışdır.

Əsərdən göründüyü kimi, dissertant Dədə Qorquddan günümüzə qədər gülüşün folklorumuzda təzahür edə biləcək bütün növ və janrlarında xalq gülüşünü izləmiş və inandırıcı

nəticələrə gəlmışdır. Çəkinmədən deyə bilərik ki, dissertant uzun illər mövzu üzərində tələsmədən ciddi çalışmış, ortaya sanballı və orijinal əsər qoymuşdur. O da xüsusi qeyd edilməlidir ki, dissertantın gəldiyi qənaətlər folklorşunaslıq elminin nəzəri əsaslarına söykənir.

Dissertasiyanın «Xalq gülüşünün maqik və estetik mahiyyəti» adlanan I fəslində «Məsələnin qoyuluşu», «Komik qarşıdurma», «Komik qəhrəman» kimi yarımbölmələr tədqiqata cəlb olunmuşdur.

Bu fəslin «Məsələnin qoyuluşu» yarımbölməsində tədqiqatçı mühüm bir məsələni – «xalq gülüşü» ilə yazılı ədəbiyyatdakı satira – «öldürücü gülüş» arasındaki fərqi, onun «xalq humoru»ndan fərqli mahiyyət daşıdığını, bununla belə, «xalq gülüşü»nın yazılı ədəbiyyatda yer alan islahedici gülüşlə eyniyyət təşkil edən və üst-üstə düşməyən cəhətlərini açıb göstərə bilmişdir.

Tədqiqatçı M.M.Baxtindən gətirdiyi misalla gəldiyi nəticəyə möhür vurur: «Hamı gülür və hamiya gülürlər». Xalq özünü mövcud dünyadan təcrid etmir. Xalq gülüşünün yeni dövrün xalis satirik gülüşündən başlıca fərqi məhz bu nöqtədə üzə çıxır».

Dissertantın cəmiyyətin bütün təbəqələri ilə heç bir çətinlik çəkmədən ünsiyyət bağlayan Molla Nəsrəddinlə bağlı gəldiyi nəticə heyranedicidir. Molla hamı ilə dil tapır, o adamlarla bir yerdə vahid bir dünyanın – xalq gülüşü dünyasının sakinidir. Həmin dünyada hamı gülür və hamı gülüş hədəfinə çevrilir. Hətta Molla özü də. Yeri gələndə o, özünü qanmazlığa vuraraq ətrafdakılara ibrət dərsi vermək üçün axmaq donuna girir.

Dissertantın bu fəsildə Novruz bayramı ilə ilgili keçirilən mərasimlərdə yer alan nəğmələrin, kosanın komik zahiri görünüşünün və gülməli hərəkətlərinin maqik təsir gücünü artırlığını xüsusi vurgulaması həqiqətdən kənar deyil. Tədqiqatçı

doğru olaraq gülüşün maqik mahiyyəti ilə onun estetik mahiyyəti arasında qırılmaz əlaqə olduğunu da göstərir.

Bu fəsildə «Komik qarşıdurma» və «Komik qəhrəman» yarımbölmələri də qənaətbəxş işlənmişdir.

Dissertasiyanın «Komik obrazların genezisi» adlanan II fəslində «Dərvişlər: sehrkarlıq və oyunbazlıq», «Qorqud, Burkut və Bəktaşı», «Qızıl saçlı qəhrəman və keçəl» kimi yarımbölmələr təhlilə cəlb olunub. Burada mifoloji dərviş və komik dərviş arasındaki genetik bağlılıq araşdırılıb. Mifoloji dərvişdə özünü göstərən xeyirxahlıq və bədxahlıq elementləri komik dərvişdə təzahür edən müsbət və mənfi keyfiyyətlərin qaynayıb-qarışmasının mənbəyi kimi göstərilir.

Eləcə də qızıl saçlı qəhrəman keçəl obrazının genetik mənbələrindən biri kimi götürülür və keçəldə baş verən eybəcərliklə gözəlliyyin komik təzadı aşkarlanması.

Onu da deyək ki, mifoloji və komik dərviş obrazları arasındaki genetik bağlılığa həsr olunan bu bölmə folklorşunaslığımızda tamamilə yenidir.

Maraqlı cəhət odur ki, bu fəsildə dissertant məqamına görə başqa türk soy-köklü xalqlarda yer alan obrazları qarşılaşdırmağı da unutmur. Məsələn, «Qorqud, Burkut və Bəktaşı» yarımbölməsində turkmənlərə məxsus Burkut baba, Qorqud və Bəktaşı ilə müqayisə edilir, tədqiqat süzgəcindən keçirilir.

Araşdırıcı doğru nəticəyə gəlir ki, Yaradanla bağlı yumoraya geniş yol verilməsi, istər Qorqud, istər Burkut, istərsə də Bəktaşı lətifələrində geniş yer tutur və bunun əsas səbəbi islamaqədərki türk dünyagörüşü ilə islam dünyagörüşünün toqquşmasıdır. Tədqiqatçı eposdakı Qorqudla, rəvayətlərdəki Qorqud arasındaki fərqi də inandırıcı misallarla təsdiqləmişdir. Eposda Qorqud ölümü Allahın əmri sayır və bəyan edir: «Əcəl vədə girməyincə kimsə ölməz, ölen adam dirilməz». Rəvayətlərdəki Qorqud isə ölümündən qaçma yollarını axtarır.

Dissertasiyanın III fəsli «Mifoloji parodiya adlanır. Bu fəsildə bir-birindən maraqlı, elmiliyi ilə seçilən «Hökmdar və təlxək», «Ağıllı və axmaq» kimi yarımbölmələr vardır. Büttün bunlar hələ uşaqlıqdan folklorun müxtəlif janrlarından təcrübi bilik qazandığımız məsələlərdir. Dissertant isə ilk baxışda adı görünən, tariximizin müxtəlif zaman kəsiklərində təzahür edən bu məsələləri elmi-nəzəri cəhətdən işləmiş, bizə ərmağan etmişdir.

«Qəhrəmanlıq eposunda gülüş» adlı IV fəsildə «Dədə Qorqud eposunda dəli obrazı», «Koroğlu» eposunda dəli obrazı», «Koroğlu və Keçəl Həmzə» və «Mərd-namərd qarşıdurmasında dramatiklik və komiklik» kimi tədqiqata cəlb olunan yarımbölmələr diqqəti çəkir.

Dissertasiyanın nəticə hissəsində dissertantın qənaətləri yığcam şəkildə diqqətə çatdırılır.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Muxtar İmanov uzun illərin gərgin əməyi sayəsində folklorşunaslıq elmimizə orijinal bir əsər töhfə etmişdir.

Bu çox gərəkli və qiymətli dissertasiya barədə iki iradımdan başqa əsaslı bir tənqidi fikrim yoxdur. Onlar aşağıdakılardır:

1. Tədqiqatçının araşdırımıya cəlb etdiyi əsərlər qədərincədir. Onlar Azərbaycan, türk və rus dillərindədir. Lakin dissertant Avropa və Qərb tədqiqatçılarının orijinalda olan əsərlərindən bəhrələnməyib. Əslində, bu Ali Attestasiya Komissiyasının tələbidir. Əks təqdirdə Avropa dillərindən biri məcburi namizədlik imtahanı kimi siyahıya salınmazdı.

2. Dissertasiyanın III fəslinin «Hökmdar və təlxək» bölümündə tədqiqatçı çox maraq doğuran məqamlara toxunub. Lakin burada bizi qane etməyən bir məsələni qeyd etməyə bilmərik.

Dissertant hökmdar və təlxəyi mifologiya ilə bağlayır.

Məlumdur ki, təlxəyin işi hökmdarı əyləndirmək, qanı qara olanda onun eynini açmaqdan və s. ibarətdir.

Tarixən Qərb aləmində saraylarda hökmdarların qəzəb xəstəliyini müalicə edən həkimlər, Şərqdə isə hökmdarların qəzəbini soyudan təlxəklər olmuşlar. Məhz buna görə də folklorda təlxək obrazının mifoloji kökə bağlılığı məsələsi bizə inandırıcı görünmür.

Deyilənlər bu samballı əsərin elmi dəyərinə xələl gətirə biləcək qeydlər deyildir. Dissertant tamamilə orijinal olan əsərdə qarşıya qoyduğu problemləri elmi səviyyədə həll etmiş, məqsədinə nail olmuşdur.

Aftoreferat, iki monoqrafiya, çoxsaylı məqalələr dissertasiyanın məzmununu bütövlükdə əhatə edir.

Bizə qalırsa, «Azərbaycan folklorunda gülüşün genezisi və poetikası» tədqiqat işi doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə tam cavab verir və onun müəllifi Muxtar Kazım oğlu İmanov folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri doktoru alımlıq dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
16.03.07.

**YUSİF SƏFƏR OĞLU SƏFƏROVUN  
«AZƏRBAYCAN FOLKLORUNDА TARİXİLİK VƏ  
ETNİK POETİK YADDAS»  
(FOLKLOR QAYNAQLARI VƏ NAXÇIVAN  
REGIONUNDAN TOPLANMIŞ NÜMUNƏLƏR  
ƏSASINDA) ADLI DOKTORLUQ  
DİSSERTASIYASINA**

**RƏY**

Xalqın ən böyük milli sərvəti onun folklorudur. Folklor, sözün həqiqi mənasında, xalqın ruhu, psixologiyası, tarixidir. Onun istək və arzularının, təsəvvür və təfəkkürünün, mənəvi aləminin güzgüsü, bitib-tükənməyən incilər xəzinəsidir.

Prof. Yaşar Qarayevin çox doğru olaraq qeyd etdiyi kimi, əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yadداşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən də folklordur.

Biz filologiya elmləri namizədi Yusif Səfərovun «Azərbaycan folklorunda tarixilik və etnik poetik yaddas» adlı orijinal əsərinə bu müstəvidən baxır və yüksək qiymətləndiririk. Tədqiqatçı folklor qaynaqları və Naxçıvan regionundan toplanmış nümunələr əsasında Azərbaycan folklorşunaslığında, demək olar ki, işlənilməmiş, az diqqət yetirilmiş, tarixilik və etnik poetik yaddaşla bağlı yaranmış nümunələrin mənşəyi, qaynaqları, arxaik izlərinin öyrənilməsi və s. gündəmə gətirərək maraqlı bir dissertasiya ortaya qoymuşdur.

Dissertasiya işi giriş, üç fəsil, on iki yarımfəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısını əhatə edir. Girişdə möv-

zunun aktuallığı əsaslandırılır. Azərbaycan folklorunda tarixilik və etnik poetik yaddaşın izlərinin araşdırılmasının aktuallığı xüsusi vurğulanır. İşin elmi yeniliyindən danışarkən tədqiqatçı Azərbaycan folklorşunaslığında çox az diqqət yetirilən tarixilik və etnik yaddaşla bağlı yaranmış nümunələrin mənşəyi, qaynaqları və s. ön plana çəkir.

Dissertasiyanın I fəsli «Azərbaycan folklorunun mənşəyi və yarımtarixli qaynaqlarına dair» adlanır. Burada bir-birindən maraqlı, elmi dəyəri ilə diqqəti çəkən «Naxçıvan regionunda folklorun toplanması, nəşri və tədqiqi tarixin-dən», «Folklor nümunələrinin mənşəyi, kökləri və arxaik izləri», «Bilqamış eposu, Oğuz və Dədə Qorqudla bağlı folklor örnəklərində oxşarlıq və arxaik motivlər», «Əfsanə və rəvayət qaynaqları» kimi dörd yarımfəsil nəzərdən keçirilir. Birinci yarımfəsildə tədqiqatçı 1715-ci ildən başlayaraq günümüzə qədər Naxçıvan regionunda folklor örnəklərinin toplanması prosesini izləmiş, bu sahədə əməyi olan, fədakarlıqla xalq ədəbiyyatının qiymətli gövhərlərini toplayan, onları unudulub tələf olmaqdan qoruyan adamların zəhmətini qiymətləndirmiş, həqiqəti deməkdən çəkinməmişdir: «Sovet dövründə Azərbaycan folklorunun toplanması, nəşri, tədqiqi sahəsində çox iş görülmüşdür» (s. 12).

Dissertantın 2-ci yarımfəsildə gəldiyi nəticə də qənaətbəxsdir: «Folklor əsərlərinin mənşəyi, keçdiyi yol dövrlərlə, əsrlərlə müəyyən oluna bilər» (s. 12).

Üçüncü yarımfəsildə artıq deyildiyi kimi, «Bilqamış» eposu, Oğuz, «Dədə Qorqud» boyları ilə bağlı folklor nümunələri araşdırılır. «Bilqamış» eposundan danışarkən tədqiqatçı doğru olaraq şumerləri türk deyil, qonşu xalq kimi verir. «Bu əlaqələr nəticəsində Şumer Akkad dastanları, əfsanə və rəvayətləri qədim türk (prototürk) şifahi yaradıcılıq nümunələrinə təsir göstərib, bəzən isə onların yaranmasında mənbə rolunu oynamışdı. Buna görə də Azərbaycan folkloru,

xüsusilə nağıl və dastanları «Bilqamış» dastanı ilə kök, məzmun yaxınlığına malikdir. Bir çox nağıl və əfsanələrimizdə rast gəlinən yeraltı dünya, gedərgəlməz kimi süjetlər, xüsusi silə dirilik suyu, həyat ağacı, əbədi həyatın tapılması və s. kimi motivlər «Bilqamış»dan gəlmədir.

Birinci fəslin 4-cü yarımfəsli – «Əfsanə və rəvayət qaynaqları»nda dissertantın gəldiyi qənaətlər də inandırıcıdır. Burada tədqiqatçı, hər şeydən əvvəl, əfsanə ilə əsatir arasında fərqi göstərərək mətləbə keçir. Əfsanənin daha çox real şəraitə, olmuş hadisələrə yaxınlığını, əsatirdə fantastik xüsusiyyətlərin olduğunu vurğulayır. Əsatirin əfsanənin, əfsanənin isə rəvayətin yaranması üçün qaynaq ola biləcəyini qeyd edir. Tədqiqatçı «Əshabül-kəhf» və «Nuhun tufanı» əsatiri əfsanələrini misal gətirir və bunlarla bağlı Naxçıvan regionunda müxtəlif dağların, qayaların, əfsanələrdə əbədiləşdiyini göstərir.

Dissertasiyanın «Azərbaycan folklorunda tarixilik» adlanan II fəqli altı yarımfəsli əhatə edir. Tədqiqatın həcmcə ən böyük hissəsi olan bu fəsildə – «Novruz və mövsümlə bağlı mərasimlər», «Əfsanələr», «Rəvayətlər», «Nağıllar», «Dastanlarda yurd və soykökə bağlı izlər», «Əmək nəğmələri, bayati və məhəlli lətifələrdə gerçekliyin izləri» kimi mövzular tədqiqat süzgəcindən keçirilmiş, doğru nəticələr əldə edilmişdir. Xüsusən «Novruz mərasimi» və ilk bahar bərabərliyi məsələsi elmi cəhətdən gözəl işlənib.

Əsərdə «Novruz»la bərabər, «Qodu-qodu», «Çömçəxatun» mərasimləri də icra olunduğu qeyd edilir. Maraqlıdır ki, hər iki mərasim «Çəmçələ qız» və «Qodu» adı altında Kərkük də keçirilir. Təəssüf ki, Naxçıvanın cəmi 384 km-də olan Kərkük ellərində də Naxçıvan regionunda olduğu kimi yer alan bu və ya digər mərasimlərdən söz açmağı müəllif unudub. Tədqiqatçı örnəklər əsasında əminliklə bəyan edir ki, «Sara» əfsanəsi və «Apardı sellər Saranı» xalq mahnisin-

dakı təsvir olunan hadisələr də real həyat gerçekliyi ilə səsləşir və burada yer alan dastanlarda özünü göstərən tarixilik isə xalqın yurd və soykökü ilə bağlı izləri birləşdirir.

Bu fəsildə «Əmək nəgmələri, bayatı və gerçekliyin izləri» yarımfəsli də arzuolunan səviyyədə izlənmişdir. Örnək kimi göstərilən folklor nümunələri dissertantın fikirlərinin təsbit edilməsində yardımçı olur. Xüsusilə Naxçıvan, Ordubad, Arpaçay, Şəril, Əlincə, Araz kimi toponimlərlə ilgili yaranan qədim əmək nəgmələri və bayatılar maraq doğurur.

Azərbaycanın ərəblər tərəfindən işgalı (VII əsr), ağır vergilər, o zamankı vəziyyət tam çilpaqlığı ilə bayatılarda öz əksini tapmışdır. Bu baxımdan tədqiqatçının Şahbuz rayonunun Biçənək kəndində üzə çıxardığı bayatı tarixi əhəmiyyət kəsb edir:

*Ərəb gəldi hay verin,  
Nə istəsə pay verin.  
Aza duran deyillər,  
Gətirin tay-tay verin.*

Dissertasiyanın son – III fəsli «Azərbaycan folklorunda etnik poetik yaddaşın izləri» iki yarımfəslə bölünür: «Əsatir, əfsanə, nağıl, epos, rəvayət örnək və qaynaqlarında etnik izlər», «Bayatı və ağıllarda bəzi etnik gerçekliyin izləri».

Əsatir, əfsanə, nağıl, epos, rəvayət örnək və qaynaqlarından danışarkən tədqiqatçı «Dədə Qorqud» və «Koroğlu» eposunu ön plana çəkir, «Koroğlu» eposunun qədim variantlarında Koroğlunun mənsubiyyətinin Təkəli tayfası ilə bağlılığı ideyasını irəli sürür və qeyd edir ki, Təkəli tayfası Naxçıvanda və ona yaxın ərazilərdə yaşamışdır.

Sarvanların da Kəngərli tayfasının bir qolu olduğu göstərilir. Tədqiqatçı Şərur bölgəsi ilə bağlı olan «Oğlanqala – Qızqala» əfsanəsindən çıxış edərək o qənaətə gəlir ki, regionda

yaşamış Muğanlı və Aranlı tayfaları olmuşdur. Deməli, etnik yaddaşda qorunan şifahi məlumatlar əsassız deyil.

Etnik poetik yaddaşın daşıyıcıları bayatı və ağıllarda da etnik ad və izlər özünü göstərir ki, dissertant bunları da region-dan topladığı maraqlı folklor nümunələri ilə təsdiqləyir.

Böyük məmnunluqla oxuduğum dissertasiya işini başa vuranda bir daha özüm üçün «kəşf» etdim ki, folklorla məşğul olan, tədqiqatçı, həm də etnoqraf, dilçi və tarixçi olmalıdır. Elmin bu sahələrini də bilməlidir. Dissertasiya işindən hasil etdiyim qənaət budur ki, tədqiqatçı bütün əsər boyu folklorçu, dilçi, etnoqraf və səriştəli tarixçi kimi çıxış edərək filologiya elmimizə sanballı bir əsər töhfə etmişdir.

Bununla belə, əsərdə bəzi nöqsanlar da özünü göstərir:

1. Əsərdə hər fəsildən sonra gəlinən nəticə, tədqiqatçının gəldiyi qənaətlər yer almali idi. Təəssüf ki, buna təsadüf edilmir.

2. Tədqiqatçı II və III fəsildə bayatı və ağıllardan etnik gerçəkliliyin izlərini elmi cəhətdən yaxşı tədqiq etmişdir. Təəssüf ki, bayatılarla bağlı son illərin tədqiqatlarından, o cümlədən də Kərkük xoyratlarından xəbərsizdir. Bunu ona görə inamlı deyirik ki, dissertant bayatıların keçmiş tərifini əsərdə vermişdir (s.192). Halbuki regionlarımızda, o cümlədən də Naxçıvan regionunda ilk misrası 3, 4, 5 hecadan ibarət bayatılar da qədərincədir. M.Təhmasib, V.Vəliyev, İ.Abbasov, P.Əfəndiyev, M.Həkimov və başqa görkəmli folklorşunas alımlarımız etiraf edirlər ki, bayatı toplayanlar 1-ci misrada heca çatışmazlığını bayatının kəsiri hesab etmiş və ona «əziziyəm», «eləmi», «mən aşiq» sözlərini əlavə etmişlər. Hətta prof. V.Vəliyev etiraf edir: «Vaxtilə bu sətirlərin müəllifi də ADU-nun filologiya fakültəsinin tələbələri ilə folklor ekspedisiyalarında olarkən, həmin səhvə yol vermiş, 1-ci misrada buraxılan sözləri «islah» etmişdir» (bax: «Azərbaycan folkloru», Bakı, Maarif, 1985, s.19).

Onu da deyim ki, tələbə yoldaşım Həmid Arzulu vaxtilə mənə Naxçıvandan 28 kəmhecalı bayatı – xoyrat göndərmişdi.

Dissertantın 1-ci sətri kəmhecalı olan bayatı-xoyratlara «əzizim», «əzizinəm», «eləmi» (s.154, 155, 181, 193, 194, 197) əlavə etməsi yerinə düşmür. Məs:

*Eləmi, bu Tur dağlar,  
Sənə yağsin nur dağlar,  
Gəldim gördüm yaz köçüb  
Oba ağlar, yurd ağlar. (s. 97)*

Bu bayatının 1-ci sətri Tur dağlar olmalıdır. 3-cü sətirdə isə güman ki, səhvən «yaz köçüb» gedib. Əslində «yar köçüb» olmalıdır. Maraqlıdır ki, elə həmin 197-ci səhifədə 1-ci sətri kəmhecalı bayatı da var. Lakin 1-ci sətir 5 hecadan ibarət olduğuna görə dissertant «əzizinəm», «eləmi» artırı bilməyib, bayatını ağı kimi verib.

3. Tədqiqatçı «Ümumdünya daşqını»ndan bəhs edərkən göstərir ki, bu əfsanədir və əfsanəni «Bilqamış» eposundan Tövrat dini kitabı mənimsemış, oradan da Qurana keçmişdir» (bax.s.35).

Bilmirəm niyə, mən şəxsən müqəddəs kitabımıza belə münasibət göstərilməsini istəməzdəm. O ki, qaldı «Ümumdünya daşqını»na güman ki, onun da gerçəklilikdən qidalanan bir əsası var. Adəm peyğəmbərin vaxtından milyon illər, Nuh peyğəmbərin vaxtından isə cəmisi altı min il keçib. Alımlərin hesablamalarına görə istiləşmə belə davam etsə qütblərin dəyişməsi gedəcək və yenidən «Ümumdünya daşqını» qaçılmaz olacaq.

4. Dissertant yazar ki, əfsanə qaynaqlarından biri inam və görüşlər, digəri isə nağıllardır. «Göyçək Fatma», «Ovçu Pirim», «Alixan pəri», «Tapdıq», «Simnarın nağılı», «Gül və Sənubər» nağılları bir çox əfsanələrin faydalandığı qaynaqlardır.

Elmi ədəbiyyatda məsələnin qoyuluşu belədir: nağıl əfsanədən, dastan nağıldan qaynaqlanır.

5. Tədqiqatçı «Koroğlu» dastanında «Dəmirçi oğlunun Çənlibelə gəlməsi» boyunun baş qəhrəmanı Dəmirçioğlu Həsənin doğru olaraq tarixi şəxsiyyət olduğunu, Cələrilər hərəkatının, Təbriz üsyanının iştirakçılarından biri olduğunu göstərir. Lakin dissertantın «Koroğlu» dastanının yaranma dövrünü, onun bünövrəsinin qoyulmasını XVI əsrin sonu, XVII əsrin əvvəlinə aid etməsi məqbul sayıla bilməz. Son tədqiqatlar göstərir ki, dastanın ilk rüşeymləri XIV–XV əsrlərdə qəhrəmanın özü tərəfindən qoyulmuş, XVI–XVII əsrlərdə artıq bu ölməz abidə eposlaşmışdır. Eposun XIV əsrin sonu XV əsrin əvvəllərində yaradığını göstərən tutarlı və etibarlı məxəz elə eposun özüdür. Bu faktı eposun həm Azərbaycan, həm də onun qüdrətli qolu Kərkük folklorundakı variantı təsdiqləyir.

Dastan Kərkük folklorunda belə başlayır:

*Mən bir kor oğluyam dağlar gəzərəm,  
Dağ sultani yerdən qüvvət sezərəm.  
Zalimlərin başlarını üzərəm  
Əcələ yap, usta, mənim sazımı.*

– deyərək intiqam almağa tələsən qəhrəman, tüfəng icad edildikdən sonra məyus olur, «mərdliyin pozulduğunu» ürəkağrısı ilə bəyan edir:

*Düşmən gəldi tabır-tabır düzüldü,  
Alnimiza qara yazı yazılı.  
Tüfəng icad oldu, mərdlik pozuldu,  
Əyri qılinc qında paslanmalıdır.*

Kərkük ellərində «mərdliyin pozulduğundan» şikayətlənən Koroğlu Azərbaycanda «mərdlik əldən getdi» – deyə nalə çəkir:

*Axır əcəl gəldi, yetdi, hay-haray!  
Çəkdiyim qovğalar bitdi, hay-haray!  
Tüfəng çıxdı, mərdlik getdi, hay-haray!  
Mənmi qocalmışam, ya zəmanəmi? – deyir.*

Elm aləminə məlumdur ki, tüfəng XIV əsrin sonu, XV əsrin əvvəllərində icad olunub. Buradan aydın olur ki, «Koroglu» dastanının başlangıcı nə vaxta düşür.

Bütün yuxarıda deyilənlər bu sanballı əsərin elmi dəyərinə kölgə sala biləcək səhvər olmayıb, düzəldilməsi asan olan nöqsanlardır.

Çap işlərindən göründüyü kimi, əsər üzərində davamlı olaraq 10 ildən artıq işləyən müəllifin 35 elmi məqaləsi və «Elm» nəşriyyatında çıxan 240 səhifədən ibarət «Azərbaycan folklorunda tarixilik» adlı sanballı monoqrafiyası işiq üzü görmüşdür.

Avtoreferat, monoqrafiya və mötəbər məcmuələrdə dərc olunan soxsayılı elmi məqalələr folklorşunaslığımızda yeni olan dissertasiyanın məzmununu bütövlükdə əhatə edir.

Əminliklə demək olar ki, «Azərbaycan folklorunda tarixilik və etnik poetik yaddaş» (folklor qaynaqları və Naxçıvan regionundan toplanmış nümunələr əsasında) adlı tədqiqat işi doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə tam cavab verir və onun müəllifi Yusif Səfər oğlu Səfərov folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri doktoru alımlıq dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
20.11.2007

**FLORA DAVID QIZI ƏLİMİRZƏYEVANIN  
«KİTABİ-DƏDƏ QORQUD» DASTANLARININ  
ALMAN DİLİNƏ TƏRCÜMƏSİ VƏ TƏDQİQİ»  
ADLI DOKTORLUQ DİSSERTASIYASINA**

**RƏY**

Azərbaycan şifahi xalq ədəbiyyatının yazıya köçürürlən ən qədim abidəsi «Kitabi-Dədə Qorqud» haqqında sayagəlməz tədqiqatlar aparılmış, bu möhtəşəm abidə dönyanın bir çox dillərinə tərcümə edilmişdir. Şifahi xalq ədəbiyyatımızın zirvəsi, ölməz sənət abidəsi «Kitabi-Dədə Qorqud» tarixdə ilk olaraq alman dilinə tərcümə olunmuşdur. Bu baxımdan, Flora Əlimirzəyevanın müdafiəyə təqdim etdiyi dissertasiya işi xüsusi əhəmiyyət kəsb edir. Mövzuya dair dissertantın ilk məqaləsinin hələ 1976-ci ildə ADU-nun «Elmi əsərləri»ndə çap olunduğunu və tədqiqatçının hər il mötəbər elmi məcmüələrdə ən azı iki elmi məqaləsinin çıxdığını nəzərə alsaq tədqiqat işinin miqyası və sanbalı barədə təsəvvür yaranar. Alman dili üzrə mütəxəssis Flora Əlimirzəyeva alman şərqsünası Henri Fridrix fon Ditsin təqribən 200 il əvvəl, 1815-ci ildə «Kitabi-Dədə Qorqud»un əlyazmasını əldə edərək tədqiqat aparmasının və eposun 8-ci boyunun almancaya çevirdiyinin izinə düşmüş, Almaniya kitabxanalarında tədqiqat aparmışdır. Dissertant əsərdə tez-tez «ilk dəfə» ifadəsini işlədir. Və bizə belə gəlir ki, onun bu ifadəni işlətməyə haqqı vardır. Həqiqətən də, Azərbaycan folklorşunaslığında «Kitabi-Dədə Qorqud» eposunun alman şərqsünaslığında tədqiqi və alman dilinə tərcüməsi ilk dəfə olaraq dissertant tərəfindən sistemli şəkildə araşdırılmışdır.

Tədqiqatda ilk dəfə olaraq «Kitabi-Dədə Qorqud» dastanını elm aləminə tanıdan H.F. fon Ditsin araşdırılmaları

öyrənilmişdir. Azərbaycan folklorşünaslığında ilk dəfə olaraq Valter Rubenin «Kitabi-Dədə Qorqud»a həsr olunmuş çox böyük həcmli araşdırması müqayisəli şəkildə tədqiqata cəlb edilmişdir.

İlk dəfə olaraq «Kitabi-Dədə Qorqud»u tam əhatə edən Haynin alman dilinə edilmiş tərcüməsi təhlil süzgəcindən keçirilmiş, tərcümənin sənətkarlıq xüsusiyyətləri üzə çıxarılmışdır.

Flora Əlimirzəyevanın folklorşünaslığımız və qorqudqüşünaslığımız üçün çox gərəkli olan bu əsərində «ilk dəfə»lərinin sayını xeyli artırmaq da olardı. Dənizin suyunun duzlu olduğunu bilmək üçün bir damcı dadmaq kifayət etdiyi ki-mi, saydıqlarımız bu dissertasiya işinin aktuallığı, orijinallığı, elmi əhəmiyyəti barədə kifayət qədər təsəvvür yaradır.

Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.

Girişdə mövzunun aktuallığı, tədqiq tarixi, məqsəd və vəzifələri, elmi yeniliyi və s. nəzərdən keçirilir. Dissertasiyanın I fəsli «Kitabi-Dədə Qorqud» dastanı H.F.fon Ditsin tədqiqatında» adlanır. Bu fəsil özlüyündə iki yarımfəslə bölünür. Birinci yarımfəsil «Dədə Qorqud»la bağlı atalar söz-lərinin araşdırılması, «Kitabi-Dədə Qorqud» dastanın tədqiqinin başlangıcıdır», ikinci yarımfəsil «Dədə Qorqud» dastanları Ditsin şərhində» adlanır. Bu fəsildə «Dədə Qorqud»u ilk dəfə elm aləminə tanıdan H.F. fon Ditsin abidəyə dair tədqiqatları diqqətlə araşdırılır və VIII boyun şərqşü-nas tərəfindən alman dilinə tərcüməsinin müəyyən məqamlarına toxunulur. Burada tədqiqatçı Dits və bir çox başqalarının Dədə Qorqudu Məhəmməd peyğəmbərin zamanına və hətta sonrakı dövrlərə aid etməsinə qarşı çıxır və «Kitabi-Dədə Qorqud»un 1-ci cümləsini – «Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər qopdu» misal gətirir və «yaxın» sözünün əvvələ aid

olduğunu inkarolunmaz bir-iki misalla təsdiqləyir. Məs.: «sə-hərə yaxın», «günortaya yaxın», «axşama yaxın» və s. (s.31). Bu fəsildə dissertant Ditsin tədqiqatlarına və başqa tədqiqatçıların fikirlərinə arxalanaraq eposun şifahi şəkildə söylənmə tarixini yeni eranın VI yüzilliyinə aid edir. Əsərin yazıya köçürülməsi barədə görkəmli qorqudqüşənəs alim Ş.Cəmşidovun fikirləri ilə razılaşır, abidənin 1052-ci ildə yazıya alındığı barədə Ş.Cəmşidovun dəlil-sübutlarını dəstəkləyir (s.35). Bəyan edir ki, folklor nümunələrinin yaranması ilə yazıya alınmasını heç vaxt eyniləşdirmək olmaz (s.39).

Bu fəsildə fon Ditsin nəyə görə dastanın məhz VIII boyunu – «Basatın Təpəgözü öldürdüyü boy»u alman dilinə tərcümə etməsinə də aydınlıq gətirilmişdir. Hər şeydən əvvəl, Dits bu boyun çox qədimlərlə səsləşdiyini ortaya qoymuş və Homerin «Odisseya»sindək yunan siklopu Polifemin Təpəgözün təsiri ilə yarandığını on bənddən ibarət dəlil-sübutla isbatlamışdır. Deməli, «Dədə Qorqud»un ayrı-ayrı boyları yeni eradan əvvəllərə gedib çıxır. Dits bu münasibətlə yazmışdır: «İnanırıq ki, Homer Asiyaya səyahəti zamanı Təpəgöz hekayəsini eşitmış, onun natamam cizgilərini, tərcüməçinin dediyinə əsaslanaraq öz Polifeminə vermişdi» (bax: s.60).

Dits qənaətlərində haqlı olduğunu təsdiqləmək üçün «Basatın Təpəgözü öldürdüyü boy»u tərcümə edərək tədqiqatçıları münaqişəyə dəvət etmişdir.

Dissertant Ditsin qənaətlərində haqlı olduğunu dəstəkləyir. «Homerin Polifemi əsərə yamaq kimidir. Maraqlı hadisə olduğu üçün başqa mənbədən götürülmüşdür» – deyir (bax: s.60).

Dissertasiyanın çox maraqlı II fəsli «Kitabi-Dədə Qorqud»un alman filoloji fikrində yeni mərhələsi» adlanır.

«Valter Ruben «Dədə Qorqud» dastanları haqqında» adlanan birinci yarımfəsildə alman şərqsünəsinin Dədə Qorqudla bağlı dəyərli tədqiqatları və mülahizələri araşdırılır.

İkinci yarımfəsil «Dədə Qorqud»un tədqiq tarixində Y.Haynın rolu» adlanır. Hayn «Kitabi-Dədə Qorqud»u bütövlükdə alman dilinə tərcümə etmiş, 15 səhifəlik «Son söz»ündə onu «dünya ədəbiyyatında layiqli yer tutmağa haqqı olan» əsər adlandırmış, əsərin yüksək mənəviyyatdan xəbər verdiyini xüsusi vurgulamışdır.

Dissertant da, öz növbəsində Haynın əsərini yüksək qiymətləndirmiş, tərcüməçinin bu ölməz əsərin ruhunu duyduğunu, sənətkarlıq xüsusiyyətlərini lazıminca dəyərləndirmişdir.

II fəslin üçüncü yarımfəslində «Kitabi-Dədə Qorqud»un Azərbaycanda da yaxşı tanınan şərqşünas alim H.Ə.Şmide tərəfindən alman dilinə edilən iki tərcüməsindən söz açılır. H.Ə.Şmide 1995-ci ildə abidəni alman dilinə çevirməklə bərabər, «Kitabi-Dədə Qorqud»a dair fikirlərini də «Tərcüməçidən» və «Tərcüməçinin son sözü» kimi yazılarında açıqlamışdır. H.Ə.Şmide 2001-ci ildə «Kitabi-Dədə Qorqud» eposunu yenidən alman dilinə tərcümə edir və ona böyük həcmli müqəddimə yazır. H.Ə.Şmide H.F. fon Ditsin Homerin Polifem surətini yaradarkən «Dədə Qorqud» abidəsindəki Təpəgöz obrazından istifadə etdiyini dəstəkləyir və Ditsi Qorqudşunaslığın atası adlandırır. H.Ə.Şmide haqlı olaraq Dresden və Vatikan nüsxəsindən əlavə Ditsdə ayrıca bir nüsxənin olması fikrinə qarşı çıxır. H.Ə.Şmide göstərir ki, Ditsin öz dəst-xətti ilə yazılmış nüsxənin çoxlu səhvlərinə qədər Dresden nüsxəsi ilə uyğun gəlir. Deməli, haqqında danışılan bu iki əsər bir əlyazmanın iki nüsxəsidir.

Bizə qalırsa, H.Ə.Şmide heç cür səhv edə bilməzdi. Biz dissertantın bu əlyazma barədə irəli sürdüyü qənaətlərini yanlış hesab edirik.

Dissertasiyanın «Kitabi-Dədə Qorqud» dastanlarının alman dilinə tərcümə sənətkarlığı adlanan III fəsli üç yarımfəsildən ibarətdir. Birinci yarımfəsil «Dədə Qorqud» dastanının VIII boyu Ditsin tərcüməsində» adlanır. Burada dissertant

səriştəli tərcüməçi səviyyəsində Ditsin tərcümələrinin sənətkarlıq xüsusiyyətlərini nəzərdən keçirir, tərcümə zamanı yol verilmiş nöqsanları üzə çıxarıır. Bununla belə, Ditsin tərcüməsini və tədqiqatlarını yüksək qiymətləndirən tədqiqatçı Ditsi dünya qorqudşunaslıq elminin banisi adlandırır. II fəslin ikinci yarımfəslində «Kitabi-Dədə Qorqud» dastanının alman dilinə Y.Hayn tərəfindən edilmiş tərcümələri tədqiqat süzgəcindən keçirilir. Eposun alman dilinə bütöv şəkildə tərcüməsini ilk olaraq Y.Haynın etdiyini və 1958-ci ildə çap etdiriyini dissertant qürur hissi ilə qeyd edir və alman şərqşünasının tərcümələrini yüksək qiymətləndirir. Bu fəslin üçüncü yarımfəslində turkdilli xalqların bədii yaradıcılığının Avropada yorulmaz təbliğatçı, səriştəli tərcüməçi H.Ə.Şmidtənin «Kitabi-Dədə Qorqud»un alman dilinə tərcüməsindən bəhs edilir. Dissertant xüsusi vurgulayır ki, H.Ə.Şmide öz işinə böyük diqqət, yüksək sənətkarlıq məsuliyyəti və yaradıcılıqla yanaşır. Bununla belə, şərqşünas alimin tərcümələrinin nöqsanlardan xali olmadığını da misallar əsasında göstərmışdır.

Dissertant orijinaldan tərcümə ilə bağlı maraqlı fikir irəli sürür. Qeyd edir ki, xalqlar arasında hər cür əlaqələrin geniş vüsət aldığı zəmanəmizdə dili mükəmməl bilən soydaşlarımız istər şifahi xalq ədəbiyyatı nümunələrinin tərcümələri, istərsə də bədii tərcümə olsun tərcümə prosesində əcnəbi mütərcimlərlə müstərək tərəf-müqabil kimi iştirak edə bilərlər.

Tədqiqatçı əsərin «Nəticə» hissəsində elmi müddəalarını, mülahizə və qənaətlərini səkkiz bənddə ümumiləşdirmişdir.

Böyük elmi əhəmiyyəti olan bu dissertasiya işi qorqudşunaslığa yeni və dəyərli töhfədir. H.F. fon Dits qorqudşunaslığın bünövrəsini qoyub. Flora Əlimirzəyeva isə bu cahanşümul elmin hələlik son, həm də sağlam kərpicini qoymuşdur. Əsər o qədər maraqlıdır ki, o qədər məntiqi ardıcılıqla yazılmışdır ki, oxuduqca oxuyur, ayrıla bilmirsən. Əsəri ilk

dəfə oxuyanda qeydlərimi etməyi belə unutdum və əsəri ikinci dəfə oxumalı oldum.

Sadaladığımız məziyyətləri ilə bərabər, bizə görə bu qiyamətli əsər bəzi xəta və nöqsanlardan da xali deyildir. Onlardan aşağıdakıları göstərmək olar:

1. Dissertasiyadan gəlinən qənaətimə və görkəmli qorqudşunas alim H.Ə.Şmidenin fikirlərinə arxalanaraq deyə bilərəm ki, «Kitabi-Dədə Qorqud»un Ditsdə olan əlyazması Dresden əlyazmasının surətidir. H.Ə.Şmide bu münasibətlə yazır: «Azərbaycanda belə bir fikir formalışmışdır ki, guya Dresden və Vatikan əlyazmaları ilə yanaşı Ditsdə də «Dədə Qorqud»un şəxsi əlyazması olmuşdur». Şmide bunun bir ifadənin nəticəsində formalasdığını qeyd edir. Dits «Basatın Təpəgözü öldürdüyü boy»un alman dilinə etdiyi tərcüməyə yazdığı girişdə qeyd edir: «Əlyazma mənim Şərqə aid əlyazmalarım içərisində 61 sayılı xırda formatda saxlanılır. Dresden Kral Kitabxanasında da, hətta səhvlərinə qədər mənimki ilə eyni olan əsər vardır».

H.Ə.Şmide hər iki əlyazmanı araşdıraraq maraqlı faktla karşılaşışib: «Hər halda o, (Dits) öz dəst-xətti ilə yazdığı surətdən danışır ki, bu elmi dəqiqliklə götürülmüşdür (yoxlanılıb) və həqiqətən də, çoxlu səhvlərinə qədər Dresden nüsxəsi ilə uyğun gəlir» (bax: s.107).

2. Dissertasiyanın girişində Azərbaycanda «Dədə Qorqud»la ilgili aparılan araşdırmalar və tədqiqatçılarından bəhs edildiyi halda, ölkəmizdə Qorqudşunaslığın əsasını qoyan «Dədə Qorqud»a silsilə məqalələr həsr edən folklorşunas alim Əmin Abidə (Əmin Mütəllib oğlu Əhmədov), demək olar ki, yer verilməyib. Dissertantın bir çox elmi məqalələrinin çap olunduğu BDU-nun əsərlərində (dil, ədəbiyyat seriyası) prof. Paşa Əfəndiyevin «Əmin Abid xalq ədəbiyyatı haqqında» (1983) məqaləsində, Y.Əliyevin «Azərbaycan folklorşunaslıq elminin tarixi» (Bakı, 1990) və Tariyel Qəniyevin

«Azərbaycan folklorşünasları» (Bakı, 2004) kitabında Əmin Abidin bu yönə yaradıcılığından söhbət açılır. (Yeri gəlmişkən, 1939-cu ildə Həmid Araslinin çap etdirdiyi «Kitabi-Dədə Qorqud» Əmin Abid tərəfindən hazırlanmışdır və «Kitabi-Dədə Qorqud»un əlyazmasının yoxa çıxması onunla bağlıdır ki, 1938-ci ildə Ə.Abid gülələnəndə əlyazmanı da məhv etmişdilər – Q.P.) Tədqiqatçı bu əsərlərə də münasibət bildirməyib. Ümumiyyətlə, dissertant Dədə Qorqudla bağlı Ülkər Nəbiyevanın dissertasiyasına, Elçinin almanca, ingiliscə, rusca, fransızca, ərəbcə çap olunan «Kitabi-Dədə Qorqud» aliliyi» kitabına (Bakı, 1999) və s. əsərlərə də münasibət bildirməyi unutmuşdur.

3. Azərbaycan Sovet Ensiklopediyasında (V cild, s.408) T.Höldeke adlı tədqiqatçının «Kitabi-Dədə Qorqud»u Dresden nüsxəsi əsasında çapa hazırlamaq təşəbbüsündən danışılır. Dissertasiyada bu məsələyə münasibət görünülmür.

4. Dissertant mövzunun tədqiqi tarixinə nəzər salsaçıdı, əsər qazanardı. Adətən, dissertasiyalarda mövzunun işlənmə tarixinə dair, necə deyərlər, «ucundan tutub ucuzluğa gedən» tədqiqatçıları tənqid edirik. Bu dissertasiyada isə «Kitabi-Dədə Qorqud»un dünyada yayılması, dünya dillərinə tərcüməsinə dair ekskursa açıqca ehtiyac duyulduğu halda, təəssüf ki, dissertant bu uğur gətirəcək imkandan yan keçib. Əsərin yalnız alman, Azərbaycan, türk və rus dillərində tədqiqinə yer verilib.

Göstərilənlər bu sanballı əsərin elmi səviyyəsinə xələl gətirə biləcək səhvlər olmayıb, düzəldilməsi asan olan xəta və nöqsanlar, arzu və təkliflərdir.

Tədqiqatçının Azərbaycan və Almaniyada çap olunan, elmi faktlarla zəngin olan çoxsaylı məqalə və monoqrafiyaları, eləcə də avtoreferatı dissertasiyanın məzmununu əhatə edir. Tədqiqat işi alman dilinə tərcümə olunaraq Almaniyada yayılmağa və bizə başucalığı gətirməyə layiq əsərdir.

## *Qəzənfər Paşayev* =====

Şübhəsiz, bu iş Azərbaycan-alman ədəbi əlaqələri yolunda ən uğurlu addım olardı.

Bizə qalırsa, «Kitabi-Dədə Qorqud» dastanlarının alman dilinə tərcüməsi və tədqiqi» mövzusunda tədqiqat işi AAK-ın doktorluq dissertasiyaları sırasında qoyduğu tələblərə tam cavab verir və onun müəllifi Flora David qızı Əlimirzəyeva folklorşünaslıq üzrə (10.01.09) filologiya elmləri doktoru alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

19.05.2008

**FİLOLOGİYA ELMLƏRİ NAMİZƏDİ,  
DOSENT MAHMUD QARA OĞLU  
ALLAHMANOVUN «AŞIQ YARADICILIĞININ  
İNKİŞAF MƏRHƏLƏLƏRİ» ADLI  
DOKTORLUQ DİSSERTASIYASINA**

**RƏY**

Son dövrlər xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində bir-birindən uğurlu işlər görülməkdədir. Aşıq yaradıcılığı sahəsində aparılan araşdırırmalar da bura daxildir. Allahmanov Mahmud Qara oğlunun «Aşıq yaradıcılığının inkişaf mərhələləri» adlı doktorluq dissertasiyası həmin uğurlu işlərin davamı kimi əhəmiyyət kəsb edir. Onun qaldırıldığı problemlər aktuallığı ilə diqqəti cəlb edir.

Dissertasiya girişdən, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Dissertasiyanın girişində mövzunun aktuallığı, işlənmə səviyyəsi, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti əsaslandırılır.

İşin öyrənilmə dərəcəsinə gəldikdə müəllif bu sahədə görülənlərə də çox həssaslıqla yanaşır. Hər bir tədqiqatçının gördükələri müqabilində qiymətini verməyə çalışır. XIX əsr-dən bu yana bütün olanlara çox dəqiqliklə münasibət bildirir. M.Mahmudbəyovun, S.Mümtazın, H.Əlizadənin, V.Xululfələnun, H.Zeynallının, M.Təhmasibin, H.Arəslının, P.Əfəndiyevin, V.Vəliyevin, M.Həkimovun, S.Paşayevin, İ.Abbasovun, O.Namazovun, R.Rüstəmzadənin, M.Qasımlının, H.İsmayılovun, Seyfəddin Qəniyev və başqalarının gördüyü işlər işin öyrənilmə dərəcəsi bölməsində aydınlıqla şərh olunur.

Tədqiqat işi elmi-nəzəri və praktik baxımdan kifayət qədər əhəmiyyətlidir. Onun elmi-nəzəri əhəmiyyəti aşiq yaradıcılığının problemlərini inkişafda öyrənmək baxımından səciyyəvidir. Və sonrakı tədqiqatlar üçün bir növ istiqamət rolunu oynaya bilər. Bundan əlavə əsər praktik baxımdan

da folklorşünaslar, ali məktəb tələbələri, magistrler, orta məktəb müəllimləri üçün də bir mənbə kimi praktik əhəmiyyət daşıyır. Əsərdə bunlar əsaslandırılır.

Birinci fəsil aşiq yaradıcılığının genezisinin öyrənilməsi məqsədi daşıyır. Tədqiqatçı bu sənətin qaynaqlarını müxtəlif istiqamətli faktları tədqiqata cəlb etməklə açmağa çalışır. Burada bir istiqamət kimi folklorşünas alımların fikirləri əsas götürülür. Eyni zamanda etnoqrafların, arxeoloqların, tarixçilərin, dilçilərin maraqlı mülahizələri də əsərdə problemin aydınlaşması baxımından təhlilə cəlb olunur. V.Radlovun, B.Ögelin, İ.Qəfəsoğlunun, H.Dizdarogluğunun, M.Təhmasibin, M.Həkimovun, Q.Namazovun, S.Paşayevin, M.Qasımlının, H.İsmayılovun və başqalarının fikirləri bir ardıcılıqla şərh olunur. Birinci fəsildə problem iki istiqamətdə araşdırılır. Birinci istiqamət türk şamançılığının mədəniyyət layı kimi tədqiqidir. Bu məsələdə tədqiqatçılar arasında fikir ayrılıqları vardır. M.Allahmanov şamançılığı doğru olaraq mədəniyyət layı kimi təqdim edir.

Tədqiqatçı, eyni zamanda dissertasiyanın bu fəslində ikinci problemə diqqət yetirir. Bu varsaq sənəti ilə bağlı olanlardır. Həmin problem də tədqiqatçılar arasında birmənalı qəbul olunmur. M.Allahmanov bütün deyilənlərə diqqət yetirməklə problemin geniş təhlilini verir.

İkinci fəsil «Oğuz mədəniyyətində ozanın sənət və sənətkar funksiyası» adlanır. Burada da problem iki yarımfəsildə ümumiləşdirilir. Birinci yarımfəsildə «Oğuzun və ozanın mövcudluğunda salnamə təfərrüati» probleminə diqqət yetirilir. Daha çox bu bölmədə məsələnin tarixilik tərəfləri üstünlük təşkil edir. Oğuz tayfalarının kökü, hansı ərazidə yaşaması, yayılma istiqamətləri və s. geniş təhlil olunur. Bu da heç şübhəsiz, problemin aydınlaşması anlamında edilir. Çünkü böyük bir tarixi mərhələni keçib gələn bu sənətin yaşadıcıları sırf faktik materiallarla günümüzə qədər gəlib çıxmayıb. Onlar öz

sənətləri ilə tarixin ağır dolaylarını xalqla birlikdə keçib gəliblər. Xalqın möişətini, həyatını əks etdirməyə çalışıblar. Ona görə də onların mövcudluğunun bir hissəsi tarixdə aranmalıdır. Burada tədqiqatçı oğuznamələri bir mənbə kimi vurğulayır. Eyni zamanda dastanlardan da fikrin istiqamətlənməsi anlamında nümunələr verir. Oğuzların Qafqaza gəlişləri və bu ərazilərdə yaratdıqları böyük mədəniyyət tarixin daha qədim zamanları ilə araşdırılma gərəyində görünür. Və bir növ özü ilə birgə ozanlar haqqında düşünməni zəruriləşdirir. Fəslin ikinci yarımbölməsində sərf ozanlıqla bağlı problemə diqqət yetirilir. Bu mədəniyyət layının hansı keyfiyyətlərlə səciyyələnməsi, özündən əvvəlkilərlə birləşən və ayrılan tərəfləri göstərilir. Sözün etimalogiyası da problem anlamında diqqət mərkəzində saxlanır. Oğuzların yaratdığı böyük mədəniyyət layı ozanlıq anlamında şərh olunur. Onun əhatəliliyi, funksiya daşıyıcılığı dastanlardakı ozan obrazı, eyni zamanda tarixin ayrı-ayrı mərhələlərinə ozan adı ilə səpələnmiş sənətkarların fəaliyyətində izlənir. Ən mükəmməl nümayəndəsi kimi Dədə Qorqudun şəxsində ümumiləşdirilir. «Kitabi-Dədə Qorqud» dastanları, «Oğuz Kağan» və s. burada problem baxımından təhlil olunur. Qopuzun və ozanın uca tutulması, oğuz elində qopuza və ozana olan hörmət və s. açılır. Dastanlardakı ozan obrazları, məsələn, «Kitabi-Dədə Qorqud»dakı Dədə Qorqud, Dəli Ozan, eləcə də Beyrək, Əkrək, Səkrək kimi qəhrəmanların əlində qopuz olması, Beyrəyin məclisə ozan kimi gəlişi, evdə qopuzunun divardan asılması və s. kimi məsələlər problemin aydınlaşması istiqamətində şərh olunur. Burada qopuzla, ozanlarla bağlı əfsanələrə də müəllif diqqət yetirir. Bütün bunlar fəslin uğurlu tərəfləridir.

Sonrakı fəsil ozanların dastan yaradıcılığını problem baxımından izləmək məqsədi daşıyır. «Türk dastan sənətinin mövcudluq və inkişaf istiqaməti» adlanan bu fəsildə şamanların, ozanların yaratdığı dastanlardan danışılır. Bu dastan-

ların öyrənilməsi istiqamətində son dövrlərdə görülən işləri yetərli hesab etmək olmaz. M.Allahmanov bu problemlə ardıcıl məşğul olan tədqiqatçılardandır. Onun qədim türk dastanları ilə bağlı onlarla elmi məqaləsi və monoqrafiyası çıxmışdır. Dissertasiyada isə problemin bir istiqaməti, aşiq yaradıcılığının inkişafı baxımından araşdırılması aparılır. Onu da qeyd edək ki, bu dastanların böyük əksəriyyəti tamlıqla günümüzə qədər gəlib çatmayıb. Ancaq müəyyən epi-zodlar var ki, M.Allahmanov onları şamanların, ozanların yaradıcılıq faktı kimi araşdırır. Oradakı mövzu özünəməxsusluqları, ozan obrazlarının görünüşü, qəhrəman və aqsaqqal tipləri və s. kimi məsələlər təhlil olunur. Eyni zamanda düşüncə tiplərinin fərqlilikləri göstərilir. «Yaradılış», «Bozqurd», «Törəyiş», «Oğuz Kağan» və s. kimi nümunələr müqayisərlərə şərh olunur və ümumtürk dastan yaradıcılığının faktı kimi salnamə səciyyəsi ortaya qoyulur. Bunlar özlüyündə dissertasiyada qoyulan problemin aydınlaşması üçün dəyərlidir.

«Ozandan aşağı keçid və aşığın sonrakı inkişafı» adlanan dördüncü fəsildə problem üç yarımfəsildə ümumiləşdirilir. Bu fəslin birinci yarımfəsli «Ozanın aşağı transformasiyasında sənətin və qəhrəmanın kodlaşması» adlanır. Burada ozanın aşağı keçməsini şərtləndirən amillər, bu prosesin hansı səviyyədə getməsi məsələlərinə diqqət yetirilir. Müəllif bu istiqamətdə fikir yürüdən tədqiqatçılara da özünün münasibətini bildirir. Aşiq adı ilə tanınmanın tarixi zərurətin faktı kimi göstərir, eyni zamanda islam amili ilə bağlanması daha əsas hesab edir. Bu istiqamətdə də əsaslı faktlara istinad etməklə fikrini əsaslandırır. Büyük bir mərhələni ozan adı ilə yaşayan sənətkarlar tarixi prosesdə aşıqla əvəzlənir. Heç şübhəsiz, burada mövzu və düşüncə fərqliliyi, sənətin yeni dəyərlər kəsb etməsi hali da var. Məhz müəllifin vurğuladığı sənətin və qəhrəmanın kodlaşması bunları ehtiva edir.

«Aşıq adı ilə tanınmadan sonrakı inkişafın bəzi məqamları» adlanan yarımfəsil artıq problemin sırf aşiq yaradıcılığının inkişaf istiqamətlərinin öyrənilməsini əks etdirir. Tədqiqatçı bu ifadənin işlənmə məqamlarını göstərməklə XVI əsrdən sonrakı aşiq yaradıcılığının inkişaf məsələlərindən söhbət açır. Burada maraq doğuran istiqamətlərdən biri Şah İsmayıл Xətai və Qurbani xətlərinin müqayisəli araşdırılmasıdır. Artıq Qurbanidə aşiq yaradıcılığı özünün mükəmməl şeir strukturu, deyim qəlibləri ilə təşəkkül tapır. Qurbani dövrünün digər sənətkarlarının, Miskin Abdalın, Ozan Heydərin, Ozan İbrahimin adı vurgulanır. Burada maraq doğuran məsələ aşiq yaradıcılığının ayrı-ayrı əsrlərdəki inkişafına ümumiləşdirici münasibətdir. Ustad sənətkarların həyatı və yaradıcılığının müəyyən tərəfləri aşiq yaradıcılığının inkişaf istiqaməti anlamında ümumiləşdirmələrlə dissertasiyada özünün əksini tapır. Sinkretizm, bədahətən söz demək, aşiq mühitləri, dünya sinkretik sənəti, çoban nəgmələri və s. kimi problemlər də inkişaf mərhələləri anlamında təhlil olunur.

«Aşıq adı ilə tanınmadan sonrakı inkişafın bəzi məqamları» adlanan yarımfəsildə isə aşiq yaradıcılığının sonuncu yüzillikdəki mənzərəsinə diqqət yetirilir. Bu dövr bir sıra uğurlu işlərlə xarakterizə olunur. Xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi sahəsində gərəkli addımlar atılır. Xüssusilə xalq yaradıcılığı nümunələrinin toplanması sahəsində görülənlər buna nümunədir. Sözün həqiqi mənasında, şərəfli işlər görülmüşdür. Əsrin əvvəllərindən günümüzə qədər görülənlər böyük işlərin faktıdır. S.Mümtaz, V.Xuluflu, H.Əlizadə, H.Arası, M.Təhmasib, Ə.Axundov və onlarla başqaları həm toplama, həm də nəzəri sahədə bir örnek olmuşlar. Son dövrün araşdırımları da həmin ənənənin faktıdır.

Beşinci fəsil «Aşıq dastanlarının təmərküzləşmə və inkişaf halı» adlanır. Artıq burada məsələ konkretləşir, sırf aşiq adı ilə tanınmadan sonrakı mərhələnin dastanları təhlil olunur.

Eyni zamanda inkişaf istiqaməti baxımından açılma məqsədi daşıyır. Məlum olduğu kimi, aşiq yaradıcılığının mühüm bir hissəsini dastanlar təşkil edir. Bu mərhələdə şamanların, ozanların yaratdığı dastan nümunələrindən fərqli olaraq aşiq dastanları mövzu etibarilə daha çox məhəbbət yönümlü olur. Ustad sənətkarların həyatını, yaradıcılığını əhatə etmək, onun sevgi duyğularını əks etdirmək məqsədi daşıyır. Aşiq dastanlarının böyük əksəriyyəti məhz bu tiplidi. Bir növ ustad sənətkarlar özlərinin həyatı ilə bağlı hadisələri dövrün ictimai mühiti fonunda yaşıdırılar. «Qurbani», «Əsli və Kərəm», «Abbas və Gülgəz», «Qərib və Şahsənəm», «Valeh və Zərnigar» və s. dastanlarımız məhz bu tiplidi. Eləcə də bir istiqamət kimi qəhrəmanlıq dastanları araşdırılır. Burada «Koroğlu»nun, qaçaq hərəkatı ilə bağlı yaranan dastanların özünəməxsusluq məsələləri açılır. Tədqiqatçı məhz tarixi fonda inkişafı, aşiq adı ilə tanınmanın spesifikasını açarkən bunlara diqqətli olur. Dastan ənənəsində onların hansı keyfiyyətlərlə görünüşünü bir növ müəyyənləşdirməyə çalışır. Bütün bunlar son olaraq aşiq yaradıcılığı haqqında tam təsəvvür yaradır. Tarixi inkişafda nələrlə xarakterizə olunmasını, hansı keyfiyyətlərlə gүnümüzə qədər gəlib çatmasını göstərir. Müəllifin bu istiqamətdə mülahizələri inandırıcı və ağlabatandır. Bunlarla yanaşı, əsərdə bəzi xətalar və mübahisəli görünən məqamlar da vardır:

1. Adətən, dissertasiyanın əsas müddəaları əksini tapan əsərlərin siyahısında əvvəlcə monoqrafiyalar, sonra məqalələr yer alır.

Tədqiqatçının əsərində isə hər şey bir-birinə qarışır. Nəçə-neçə monoqrafiya və 70-ə yaxın elmi məqalə müəllifinin dissertasiyaya dəxli olmayan, eləcə də «Pioner» yurnalında gedən yazını elmi əsər kimi dissertasiyanın əsas müddəalarını əhatə edən əsərlər siyahısında verməsi məqbul sayıla bilməz.

2. Üçüncü fəsildə türk dastan yaradıcılığından danışarkən ancaq ayrı-ayrı dastanların təhlili verilir. Onların

problem baxımından izlənməsi isə bir qədər arxa plana keçir. Halbuki problem baxımından dastanların izlənməsi aparıcı xətdə dayanmalıdır.

3. «Kitabi-Dədə Qorqud» dastanları ozanların yaradıcılıq nümunəsidi. Tədqiqatçı orada islam faktorunu da problem baxımından tez-tez vurğulayır. Ancaq nədənsə konkret fakt söyləmir.

4. Aşıq mühitlərindən danışarkən Şirvan, Təbriz və s. adları çəkir. Burada Şəmkir, Tovuz, Qazax aşıq mühitlərini Qərb zonası adı ilə göstərir. Yaxşı olardı ki bu da hansısa konkret bir yer adı ilə (məsələn, Gəncəbasar) adlandırılaydı, Göyçə və Borçalı aşıq mühitləri isə xüsusi vurğulanmalı idi.

5. Dissertasiyada son dövr aşıq yaradıcılığına da inkişaf baxımından münasibət bildirilməliydi. Bunu mövzu tələb edir. Təəssüf ki, tədqiqatçı məsələyə ümumi şəkildə yanaşmaya üstünlük verib.

Bütün bunlar dissertasiyanın mahiyyətinə, işlənmə səviyyəsinə elə də xələl gətirmir. Bu tədqiqat işi uzun illərin araşdırmasının yekunudur. Bunu müəllifin çap olunan məqalə və kitabları da aydın göstərir. Dissertasiya AAK-ın doktorluq dissertasiyaları qarşısına qoyduğu tələblərə cavab verir. Avto-referat da əsərin ümumi məzmununu əhatə edir. Müəllifin mövzu ilə bağlı çap işləri də qədərincədir. Təkcə onu qeyd edək ki, dissertantın aşıq yaradıcılığının müxtəlif problemləri ilə bağlı neçə-neçə sanballı monoqrafiyası və 70-ə yaxın elmi məqaləsi vardır. Dissertasiya yüksək elmi-nəzəri səviyyədə yazılmışdır. Onun müəllifi Mahmud Qara oğlu Allahmanov folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
29.10.2008

**AYBƏNİZ İBRAHİM QIZI ƏLİYEVA –  
KƏNGƏRLİNİN FILOLOGİYA ELMLƏRİ  
DOKTORU ALIMLİK DƏRƏCƏSİ ALMAQ ÜÇÜN  
TƏQDİM ETDİYİ «AZƏRBAYCAN FOLKLOR  
KİTABI: QAYNAQLARI, TƏŞƏKKÜLÜ VƏ  
İNKIŞAF MƏRHƏLƏLƏRİ» ADLI  
DİSSERTASIYA İŞİNƏ**

**RƏY**

Xalqın epik və etnik yaddaşı onun folklorudur. Folklor xalqın istək və arzusunun, təsəvvür və təfəkkürünün, təkrarsız mənəvi aləminin bitib-tükənməyən incilər xəzinəsidir. Folkloru bilmədən millətin psixologiyasını, müstəqil, milli, fərdi mentalitetin sabit, əbədi daşıyıcısı kimi onun etnik «mən»ini, fəlsəfi-estetik kodu və geni arayıb-axtarmaq, tapıb incələmək qeyri-mümkündür. Vaxtilə prof. Yaşar Qarayevin dəqiq işlətdiyi obraz və ifadələrlə desək, xalqın bütövlüyünü, soyunu, əslini, zatını inamda, düşüncədə, mənəviyyatda yox olmağa, dağılmağa, tar-mar olmağa qoymayan – folklordur. Məhz buna görə də folklor əzəli və əbədidir. Odur ki, əzəli və əbədi olan folklorumuza layiqli əsərlər həsr olunanda sevinirəm. Aybəniz xanım Əliyeva – Kəngərlinin «Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri» adlı orijinal əsərini bu baxımdan yüksək qiymətləndirirəm. Uzun illərin və gərgin əməyin bəhrəsi olan bu sanballı və dəyərli dissertasiya işi giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

Dissertasiyanın girişində mövzunun aktuallığı tədqiqatın məqsəd və vəzifələri, araşdırmanın obyekti və predmeti, metodologiyası, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti və s. nəzərdən keçirilir. Mövzunun aktuallığı onunla şərtləndirilir

ki, «Azərbaycan folklor kitabı»nın təşəkkülü və inkişaf prosesi ilk dəfə olaraq ayrıca bir elmi problem kimi monoqrafik tədqiqata cəlb olunur. Tədqiqatçı bir məqsəd olaraq qarşısına qoymuşdur ki, Azərbaycan folklor kitabının tarixi təşəkkül prosesini, müxtəlif zaman kəsiyinə məxsus inkişaf mərhələlərini araşdıraraq elmi mənzərəsini üzə çıxarsın. Bu məqsədlə dissertant maraq doğuran məsələləri vəzifə kimi tədqiqata cəlb etmişdir:

- Azərbaycan folklor kitabının əsas inkişaf mərhələlərini ayırd etmək;
- Azərbaycan folklor kitabının yerini müəyyənləşdirmək;
- Azərbaycan folklor kitabını spesifik mədəniyyət hadisəsi kimi dəyərləndirmək;
- Əlyazma – kitab mərhələsinin əsas səciyyəsini aydınlaşdırmaq;
- Əlyazma – kitabdan çap kitabına keçid prosesini hərtərəfli izləmək;
- İlkin folklor nəşrlərinin əsas səciyyəvi xüsusiyyətlərini üzə çıxarmaq və s. kimi bir çox orijinal məsələlər araşdırılmışdır.

Dissertasiyanın «Azərbaycan folklor kitabı» anlayışı: onun ilkin qaynaqları və təməl mərhələsi» adlanan I fəslində «Folklor kitabı» anlayışının elmi-nəzəri prinsip və atributları, «Folklor kitabı»nın ilkin qaynaqları: ibtidai-bəsit yazıyaalmalar və «Divani-lüğət-it-türk», «Azərbaycan folklor kitabı»nın təməl mərhələsi kimi» fundamental məsələlər tədqiqat süzgəcindən keçirilir. Burada xüsusi vurgulanır ki, şifahi ədəbiyyat örnəklərinin ilkin yazıyaalmalarda söz-sənət əhli misilsiz xidmətlər göstərmiş və «Divani-lüğət-it-türk», «Oğuznamə», «Kitabi-Dədə Qorqud» kimi möhtəşəm folklor abidələrini it-bat olmaqdan xilas etmişlər. Dissertant çox doğru olaraq qeyd edir ki, Azərbaycan folkloru və folklorşünaslığına, o cümlədən də «Azərbaycan folklor kitabı»na

gələn tarixi inkişaf yolu qədim türk folklor mədəniyyətindən və bu mədəniyyəti əks etdirən ilkin yazılı qaynaqlardan keçir. Bu dövr ortaq türk mərhələsi hesab edilir. Məhz bu səbəbdən də ortaq türk mərhələsində – ilkin (ibtidai) çağlardan erkən orta əsrlərə, təqribən IX–X yüzilliklərə qədər olan dövrdə daş və kağız üzərinə köçürülmüş folklor nümunələri folklor mətnlərinin qeydə alınmasının ilkin qaynaqları sayılır. Beləliklə, ilkin yazıyaalma və onun perspektivdəki toplu – cəm halı – «kitab» geniş məna tutumuna malik olan «folklor kitabı» anlayışının da əsasını qoymuş olur.

I fəslin «Folklor kitabı»nın ilkin qaynaqları: ibtidai-bəsit yazıyaalınmalar» adlı ikinci bölməsində folklor aktının rəsm, cizgi üsulu ilə daş üzərinə həkk olunması, yəni şəkli yazı və ikincisi isə folklor mətninin sözlə ifadəsindən bəhs edilir.

Burada maraq doğuran odur ki, folklor mətninin sözlü yazı şəklindəki ilkin ifadəsi də daş üzərində olmaqla Orxon-Yenisey yazılı abidələrindən başlayır.

I fəslin III bölməsində «Divani-lüğət-it-türk» «Azərbaycan folklor kitabı»nın təməl mərhələsi kimi tədqiqata cəlb edilmişdir. Dissertantın Mahmud Kaşqarinin toplayıb yazıya aldığı və tərtib etdiyi folklor toplusunu – kitabı «Azərbaycan folkloru kitabı»nın təməl mərhələsi hesab etməsi həqiqətdən kənar deyildir.

Dissertasiyanın «Azərbaycan folklor kitabı»nın orta çağ mərhələsi» adlanan II fəslində orta çağ «Azərbaycan folklor kitabı»nı meydana gətirən tarixi-siyasi şərait və «Kitabi-Dədə Qorqud»dan bəhs edilir. Tədqiqatçı «Kitabi-Dədə Qorqud»un Drezden və Vatikan nüsxələrindən kitabşunas və biblioqrafiyasunas alim kimi söz açır və öz mülahizələrini irəli sürür. Dissertantın qənaətinə görə «Azərbaycan folklor kitabı»nın orta çağ mərhələsində «Kitabi-Dədə Qorqud» onun əsas təmsilçisi statusunu daşımışdır.

«Azərbaycan folklor kitabı»nın yeni dövr mərhələsi» adlanan III fəslin «Koroğlu» mətnlərinin toplanması və yazıya alınması işinin təşəkkülü «Paris və Tiflis nüsxələri» bölməsində prosesin XIX əsr mənzərəsi önə çəkilir. Çəkinmədən demək olar ki, «Koroğlu» boyalarının toplanması və eposun əlyazma – kitab halına gətirilməsi ətrafında dissertantın qənaətləri onun səriştəli folklorşunas kimi yetişdiyinə dəlalət edir. Həqiqətən də, «Koroğlu» eposu «Azərbaycan folklor kitabı»nın XIX yüzillikdə ortaya çıxan mükəmməl örnəyidir. Ona görə ki, eposun elm aləmində şərti olaraq Paris və Tiflis nüsxələri adlandırılın əlyazma – kitablar «folklor kitabı» ənənəsinin tarixi meyarlarına cavab verir.

III fəslin «Yeni dövr «Azərbaycan folklor kitabı»nın hazırlanmasında mətbuat və SMOMPK məcmuəsinin rolu» adlanan 2-ci bölümündə XIX əsrin ortalarından Rusiya Elmlər Akademiyasının əməkdaşlarının Azərbaycanın müxtəlif ərazilərində topladığı folklor və etnoqrafik materialların elmi-tarixi fondlarda saxlanılmasından danışılır. Bundan əlavə 1881-ci ildən buraxılmağa başlayan SMOMPK – «Qaf-qaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu» məcmuəsi tədqiqat süzgəcindən keçirilir. Dissertant doğru qənaətə gəlir ki, SMOMPK özündən sonrakı mərhələdə «folklor kitabı» istiqamətində görüləcək işlər üçün örnək rol oynamışdır. «Əlyazma kitab»dan «çap kitabı»na kecid: İlk folklor nəşrləri» bölümü deyilənləri bir daha təsdiqləyir: «Atalar sözü» kitabı, «Məlikməmməd nağılı», eləcə də Firdun bəy Köçərlinin «Balalara hədiyyə» kitabları, «Aşıq Qərib» və «Əsli-Kərəm» dastanı «Kərəm və Əsli» adı altında çap olundu. «Arvad ağısı» kitabı da bu vaxt çap olunmuşdu. Göründüyü kimi, «Azərbaycan folklor kitabı»nın yeni dövr mərhələsi «əlyazma-kitab» mərhələsindən «çap kitabı»na kecidlə, daha doğrusu, folklor nəşrləri ilə səciyyələnir.

Dissertasiyanın «Azərbaycan folklor kitabı»nın sistemli nəşrlər mərhələsi» adlanan IV fəslində 1925-ci ildən başlayaraq şifahi xalq ədəbiyyatının əksər janrları üzrə kitabların çap olunmasından bəhs edilir. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, dalbadal folklor kitablarının çapı əvvəlki dönəmlərdən fərqli olaraq fərdi təşəbbüsə deyil, elmi-təşkilati qurumun, əvvəllər folklor komissiyasının, sonralar isə folklor şöbəsinin planlı, məqsədyönlü fəaliyyətinə əsaslanırdı. Artıq folklor materiallarının toplanması tədqiqi və nəşri dövlət vəsaiti hesabına həyata keçirilirdi. Hənəfi Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadə, Salman Mümtaz kimi folklorçu alımlər o dövrdə yetişmişdilər. Folklor nəşrləri elmi və kütləvi nəşrlərə bölünməyə başlamışdı.

Dissertant XX əsrin 50-ci illərindən başlayaraq görkəmli folklorşunas M.Təhmasibin rəhbərliyi ilə görülən möhtəşəm işlərdən, folklorun yalnız toplanması, nəşri deyil, nəzəri cəhətdən tədqiqinə də böyük önəm verildiyini ön plana çəkir.

Dissertasiya işinin «nəticə» hissəsində tədqiqatçı fəsillər üzrə qənaətlərini açıqlayır. Yüksək elmi səviyyədə yazılmış dissertasiyada bizə görə yeganə nöqsan tədqiqatçının bəzən həddən artıq təfərrüata varmasıdır. Buna hətta avtoreferatda belə təsadüf edilir. Məsələn: «...Kitabın qiyməti 70 qəpik olmuşdur» (s.31); İyirmi doqquz səhifədən ibarət olan «Arvad ağısı» kitabının poliqrafik ölçüsü 18–12 sm həcmindədir. Kitab 10 qəpiyə satılmış (s.32); «qiyməti bir manat iyirmi qəpikdir» (s.37) və s. Tədqiqatçı heç olmazsa söhbət açdığı qəpiklərin dəyərini göstərə bilsəydi, bu irada da yer qalmazdı.

Bununla belə etiraf etməliyəm ki, yüksək elmi səviyyədə yazılmış əsəri böyük maraqla oxudum. Tədqiqatın dili anlaşıqlı, rəvan və cəzbedicidir. Dissertant mövzu ilə bağlı elmi-nəzəri materiallara yaxşı bələd olduğundan inandırıcı ümumişdirmələr aparmış, çoxşaxəli fikir və mülahizələrini vahid

---

---

***Elmımızə təmənnasız xidmət***

sistem daxilində cəmləşdirməyə nail olmuşdur. Dissertasiyanın əsas müddəaları avtoreferat və çap olunmuş elmi əsərlərdə öz əksini tapmışdır.

Çoxillik elmi fəaliyyətin məhsulu olan dissertasiya işi və müəllifin çap olunmuş sanballı monoqrafiyası və məqalələri ilə tanışlıq qəti qənaətə gəlməyə imkan verir deyək ki, müdafiyyə təqdim olunan əsər doktorluq dissertasiyaları qarşısına qoyulan tələblərə tam cavab verir və onun müəllifi Aybəniz İbrahim qızı Əliyeva – Kəngərli 10.01.09 – folklorşünaslıq və 05.25.03 – kitabxanaşünaslıq, bibliqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

05.03. 2010

**SOLMAZ SƏTTAR QIZI MƏHƏRRƏMOVANIN  
«XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ  
KİÇİK QAFQAZIN CƏNUB-ŞƏRQ  
RAYONLARININ TARİXİ-ETNOQRAFİK TƏDQİQİ  
(ZƏNGƏZUR, CƏBRAYIL VƏ CAVANSİR  
QƏZALARININ MATERİALLARI ƏSASINDA)»  
MÖVZUSUNDA DOKTORLUQ  
DİSSERTASIYASI İŞİNƏ RƏSMİ OPPONENT**

**RƏYİ**

Düşmən tapdağı altında olan ərazilərimizin, orada yaşmış, indi didərgin düşmüş insanların ləhcəsinin, etnoqrafiyasının, antropologiyasının, folklorunun, tarixinin elmi müstəviyə çıxarılması öz-özlüyündə anlaşıldığı kimi, günün aktual problemlərindəndir.

Biz Solmaz Məhərrəmovanın doktorluq dissertasiyasını, hər şeydən əvvəl, bu baxımdan dəyərləndiririk. Aydın məsələdir ki, indi həmin bölgələrin mədəni etnoqrafik daşıyıcıları öz yurd-yuvalarından didərgin düşdüyüñə görə, həmin bölgələrə getmək və onun maddi-mənəvi, etnoqrafik dəyərlərini tədqiqata cəlb etmək qeyri-mümkündür. Nə yaxşı ki, bölgədə dünyaya göz açmış, orada böyüüb boy-a-başa çatmış Solmaz Məhərrəmova kimi vətənpərvərlərimiz vardır. Xoşbəxtlikdən Solmaz xanım gəncliyindən tarix, diyarşunaslıq və etnoqrafiyaya ciddi maraq göstərmiş, Laçın rayon Diyarşunaslıq Muzeyinin direktoru işləyərkən zəngin etnoqrafik material toplamış, sonralar həmin materiallar üzərində tədqiqat apararaq ortaya nəzəri cəhətdən bitkin bir əsər qoymuşdur.

Dissertasiya işi giriş, altı fəsil, nəticə, məlumatçıların siyahısı, illüstrativ materiallar və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Tədqiqatın girişində mövzunun

aktuallığı əsaslandırılır. Tədqiqatın məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti, mənbə bazası, problemin öyrənilmə dərəcəsi də girişdə nəzərdən keçirilir.

Dissertasiyanın birinci fəslində tədqiqata bölgənin təbii-coğrafi şəraiti və tarixi icmal cəlb edilir.

Bölgədə təsərrüfatın səciyyəvi xüsusiyyətlərini açıqlayan ikinci fəsildə hər biri yarımfəslə bərabər əkinçilik, taxılçılıq, çəltikçilik, bağçılıq və bostançılıq, arıcılıq, ipəkçilik, ovçuluq və balıqçılıq, suvarma, maldarlıq (xırda və iri buynuzlu heyvanlar), atçılıq və dəvəçilik tədqiq olunur.

Üçüncü fəsildə bölgədə sənətkarlığın özünəməxsusluğu tədqiq edilir və onun çox maraqlı fəaliyyət növləri – toxuculuq, xalçaçılıq, keçəçilik, dəriçilik, daşışləmə, ağacisləmə və s. gündəmə gətirilir.

Dissertasiyanın «Maddi mədəniyyət» adlanan IV fəqli dörd yarımfəsildən ibarətdir: «Yaşayış məskənləri və evləri», «Geyim və bəzəklər», «Yeməklər və içkilər», «Xalq nəqliyyat vasitələri və yollar». Dissertant bu fəsildə təfsilati ilə daimi və müvəqqəti yaşayış məskənləri və evlərindən, evlərin daxili sahmanından, qadın və kişi geyimlərindən, et və süd, eləcə də bitki mənsəli yeməklərdən, içkilərdən, minik, yük və qoşqu nəqliyyatından söz açır.

V fəsil «Ailə və ailə möişəti» adlanır. Burada tədqiqata «Böyük və kiçik ailələr», «Nikah», «Toy», «Uşaqların tərbiyəsi», «Dəfn mərasimi» kimi məsələlər cəlb olunub. Dissertant bu fəqli də qənaətbəxş işləmişdir.

Əsərin «Mənəvi mədəniyyət» adlanan VI fəslində «Bayramlar», «Qonaqpərvərlik», «Dini etiqadlar», «Maarif və səhiyyə», «Aşıq sənəti», «Oyun və əyləncələr», «Təbabət» bölmələri tədqiqat süzgəcindən keçirilmişdir.

Dissertasiya işi əsərin əsas müddəalarını əhatə edən nəticə ilə tamamlanır.

Bir folklorşunas kimi diqqətimi dissertasiyada folklorla bağlı məsələlər daha çox cəlb etdi. Çəkinmədən deyə bilərəm ki, dissertant etnoqrafiya, antropologiya ilə bərabər, bu sahəyə də ciddi fikir vermiş, qənaətbəxş nəticələrə gəlmışdır. Bunu biz onun mötəbər nəşriyyatlarda çap olunmuş əsərlərindən də görürük. Məsələn: Kiçik Qafqazın cənub-şərq bölgəsində dəfn adətləri, Novruz baryamı, dini inamlar, bayram və mərasimlər, toy adətləri, beşik nəğmələri, Xıdır İlyas xalq bayramı, Azərbaycan folklorunda xalq həyatının təsviri, adət-ənənələrimiz folklorumuzda və s.

Təəssüf ki, dissertasiyada aşiq yaradıcılığına və aşiq sənətinə az yer verilib. Tədqiqatda maddi-mənəvi dəyərlərindən söhbət gedən ərazilərdə Aşıq sənətinin memarlarından olan Dirili Qurbanı, Sarı Aşıq, ilk qadın aşığımız Aşıq Pəri və başqaları yetişmişlər.

Tədqiqatçı iyirmidən çox aşığın adını sadalamaqla kifayətlənərək üç-dörd aşıqdan söz açır, aşiq sənətinin sinkretik olduğunu gündəmə getirmir. Məlumdur ki, aşiq yaradıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini özündə birləşdirən çoxcəhətli, sinkretik sənətdir. Təsadüfi deyildir ki, dahi Üzeyir Hacıbəyli aşiq sənətinin həmişəyaşar olmasını bunda görmüş və yazmışdır: «Aşıq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, yazıçının da, bəstəkarın da, xanəndənin də, rəqqasın da istədiyi qədər götürə biləcəyi pay vardır».

Biz Üzeyir bəyin bu dəyərli fikrinə onu da əlavə edərdik ki, aşiq həm də aktyordur. Nə yaziq ki, dissertant bunlara fikir verməyib.

Lakin ömrünü etnoqrafiya və diyarşunaslığa həsr edən Solmaz Məhərrəmovanın dissertasiya işinin yüksək elmi səviyyədə yazılılığını xüsusi vurğulamaq həqiqətdən kənar olmazdı.

Eyni zamanda aşağıdakı qeydlərimi tədqiqatçının nəzərinə çatdırmaq istərdim:

1. «Ailə və ailə məişəti» adlanan V fəsildə oxuyuruq: Ailə və məişəti ən qədim yazılı abidəmiz «Kitabi-Dədə Qorqud»da, klassiklərimizin əsərlərində, şifahi xalq ədəbiyyatında və başqa mənbələrdə bu və ya digər dərəcədə əksini tapmışdır» (s. 169).

Belə çıxır ki, «Kitabi-Dədə Qorqud» şifahi ədəbiyyat nümunəsi deyildir. Dissertant düşünən kimi olsaydı, yazılı ədəbiyyatımız VII əsrənən başlardı. Əslində, «Kitabi-Dədə Qorqud» yazıya XI–XIV əsrlərdə alınıb.

2. Dissertant yazır: «XIX əsrənər çar hökumətinin vergi sisteminə əsasən kənd icmalarında vergilər ailə üzvlərinin sayına (can hesabına) görə yox, tüstü hesabına görə alınırdı... Odur ki, evli qardaşlar birgə yaşamağı, bir «tüstü»də, yəni bir ayrılmaz təsərrüfatda olmayı üstün tuturdular».

Doğrudur, bu sitati dissertant mərhum Q.Qeybullayevin «Azərbaycanda ailə və nikah» monoqrafiyasından götürüb və hər iki alimə böyük hörmətim var. Mənə belə gəlir ki, bu termin «tüstü» yox, «oqaq» kimi qəbul olunmalıdır.

3. Təəssüf ki, xalq arasında «kiçik toy» adlanan, böyük şadýanalıqla qeyd edilən «sünnət»lə bağlı dissertasiyada heç bir məlumat rast gəlinmir.

4. «Mənəvi mədəniyyət» adlanan VI fəslin «Aşıq sənəti» (s. 244–247) yarımfəqli, artıq qeyd etdiyimiz kimi, çox səthi işlənmişdir. Ən başlıcası, tədqiqatçı aşiq sənətinin həmişəyəşar olmasının kökünə varmamış, aşiq sənətinin sinkretikliyini ortaya qoymamışdır.

Dediklərimiz arzu-istək xarakterli qeydlər olduğundan faktlarla zəngin olan dissertasiya işinin elmi dəyərinə xələl gətirmir. Müəllifin dissertasiyanı tam əhatə edən monoqrafiyası və 39 məqaləsi çap olunub. Onların arasında Konyada, Tiflisdə, Almatada, Simferopolda çıxan məqalələr də vardır. Avtoreferatda yer alan rus və ingiliscə xülasələr də

## *Qəzənfər Paşayev*

---

dissertasiyanı əhatə edir. Əsərin elmi aparaturası da zəngindir. Bölgədə olmuş əcnəbi səyyahların əsərlərindən dissertantın bəhrələnməsi, əsərin dəyərini daha da artırır.

Bizə qalırsa, Solmaz Səttar qızı Məhərrəmovanın «XIX–XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq rayonlarının tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)» doktorluq dissertasiyası Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verir və onun müəllifi etnoqrafiya, etnologiya və antropologiya ixtisası üzrə (07.00.07) tarix elmləri doktoru alimlik dərəcəsi almağa layıqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*filologiya elmləri doktoru, professor  
Nizami adına Ədəbiyyat İnstитutunun  
baş elmi işçisi,  
16.09.2011*

## **NAMİZƏDLİK DİSSERTASIYALARINA VERDİYİM RƏSMİ OPPONENT RƏYLƏRİ**

### **MUSAYEVA SEVİNC QÜDRƏT QIZININ «AZƏRBAYCAN-TÜRKMƏN FOLKLOR ƏLAQƏLƏRİ» (UŞAQ FOLKLORU MATERİALI ƏSASINDA) MÖVZUSUNA HƏSR OLUNMUŞ NAMİZƏDLİK DİSSERTASIYASINA**

#### **RƏY**

Folklor xalqın təsəvvür və təfəkkürünün, mənəvi aləminin güzgüsü, bitib-tükənməyən incilər xəzinəsi, onun ən böyük milli sərvətidir. Hələ bu az imiş kimi əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çəvrilən, heç kəsin soyunu, əslini, unutmağa qoymayan, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən də folklorudur.

Bu, Musayeva Sevinc Qüdrət qızının «Azərbaycan-Türkmən folklor əlaqələri» namizədlik dissertasiyasında da qırımızı xətt kimi keçir.

Dissertasiya eyni dil qrupu ailəsinə mənsub Azərbaycan və türkmən xalqlarının ədəbi elmi mədəni əlaqələri yolunda atılan addım olduğundan tədqiqatın əhəmiyyəti, mövzunun aktuallığı ön plana keçir. Bu da bir həqiqətdir ki, folklorumuzun ən dərin qatlarının yaranma dövrü və mərhələlərini, nəhayət, janr sistemini hərtərəfli öyrənmək üçün onu ümumtürk folkloru kontekstində götürmək zərurəti ortaya çıxır. Ona görə də tam əminliklə demək olar ki, elmi rəhbər filologiya elmləri doktoru, prof. Azad Nəbiyev bu mövzunu

dissertanta tövsiyə etməkdə böyük uzaqgörənlik etmiş, dissertant isə üzərinə götürdüyü bu məsuliyyətli işin öhdəsindən gələ bilmışdır.

Məlumdur ki, Azərbaycanda uşaq folkloruna həsr olunmuş sanballı əsərlər, tədqiqatlar vardır. Orada da türk xalqları arasında folklor əlaqələrinə toxunulur. Lakin müdafiəyə təqdim edilən dissertasiya işi xüsusi tədqiqat obyekti olan konkret məsələyə – Azərbaycan və Türkmən uşaq folkloru əlaqələrinə həsr olunmuşdur. Dissertant əsər boyu problemləri müasir nəzəri tələblərə cavab verən səviyyədə araşdırmağa çalışmış və demək olar ki, məqsədinə nail olmuşdur.

«Azərbaycan–Türkmən folklor əlaqələri» (uşaq folkloru materialları əsasında) giriş, üç fəsil, nəticə və kitabiyyatdan ibarətdir.

Girişdə, ümumiyyətlə dissertant hər iki xalqın folklor əlaqələrini açıqlamaq, bu əlaqələrin tarixən qırılmaz tellərlə bağlı olduğunu inandırıcı şəkildə göstərmək üçün tarixə ekskurs edir. Bizə belə gəlir ki, bununla dissertasiya udur.

«Azərbaycan və Türkmən uşaq folkloru» adlanan birinci fəsildə uşaq folkloruna aid janrların təsnifatı verilir, uşaq folkloru janrları arasındaki müştərəklik müqayisəli-tipoloji təhlilə cəlb edilir, Azərbaycan və türkmən folklorunun janr sisteminin analoji uyğunluğunu malik olduğu təsdiqlənir. Bir çox hallarda müstəqil elmi fikirlər söylənir. Tədqiqatçının fikirləri, mülahizələri konkret faktlara əsaslanır.

Birinci fəsildə laylalar, oxşamalar, arzulamalar, bəsləmələr, sanamalar, yaniltmaclar, tapmacalar və s. janrlar müqayisəli-tipoloji təhlil süzgəcindən keçirilir. Burada dissertant hər janrı ayrılıqda tədqiq edir, maraqlı nəticələrə gəlir. Əsərdən göründüyü kimi, Azərbaycan və türkmən uşaq folklorunun lirik janrlarını şərtləndirən əsas amillərdən biri hər janrı ayrılıqda xüsusi poetik sistemə malik olmasıdır.

Başqa sözlə desək, oxşarlıq, uyğunluq özünü janrin quruluşunda və formasında göstərir, misralarda hecalar bərabər və ya qeyri-bərabər olur, misralar xüsusi ifadələrlə başlanır, eyni qafiyə sistemi ilə bir-birinə bağlanır, səslər, sözlər tez-tez təkrar olunur, şeir nəqarətlə bitir.

Dissertasiyanın ikinci fəsli «Azərbaycan–Türkmən nağıllarında forma və məzmun müştərəkliyi» adlanır.

Bizə qalırsa, bu fəsil dissertasiyanın ən uğurlu hissəsidir.

Dissertant, hər şeydən əvvəl, Azərbaycan və türkmən nağıllarının təsnifatını verir: heyvanlar haqqında nağıllar, sehrli nağıllar, möişət nağılları. Türkəmən və Azərbaycan nağılları oxşarlıq və müştərəklik baxımından təhlil və tədqiq edilir. Azərbaycan və türkmən nağıllarının bədii xüsusiyyətlərini diqqətlə izləyən tədqiqatçı bu qənaətə gəlir ki, hər iki xalqın nağıllarının bədii xüsusiyyətləri türkdilli xalqların nağıllarının bədii xüsusiyyətləri ilə uyğun gəlir.

Əsərin son fəsli «Azərbaycan və Türkəmən uşaq oyunlarında tipoloji uyğunluq və özünəməxsusluq» adlanır. Burada bəzi uşaq oyunları müqayisəli-tipoloji təhlilə cəlb edilmişdir.

Bu oyunları təkcə əyləncə kim qəbul etmək səhv olardı. Əgər «Gizlənpaç» (Azərbaycan) və «Bukildim» (Türkmən) oyunlarında uşaqların təfəkkür, istiqamətləndirmə qabiliyyətləri əks etdirilirsə, «Aşıq-aşıq» (Azərbaycan), «Aşıq oynı» (Türkmən) uşaq oyunlarında qoyunçuluq, ümumiyyətlə, maldarlıq təsərrüfatına məhəbbət və uşaqların fiziki hazırlığı ön plana çəkilir.

Əsərin «Nəticə» hissəsində dissertant gəldiyi qənaət və nəticələri yiğcam şəkildə ümumiləşdirmiş, tədqiqat işini ədəbiyyat siyahısı ilə yekunlaşdırılmışdır.

Musayeva Sevinc Qüdrət qızının «Azərbaycan–Türkmən folklor əlaqələri» (uşaq folkloru materialları əsasında) əsərini diqqətlə izlədikdə belə bir həqiqətlə üzləşirsən ki, bu

əlaqələrin mənbəyi bu günlə, dünənlə bağlı deyil, hər iki xalqın tarixi birliyi, soy kökü ilə bağlanır.

Bu da bir həqiqətdir ki, ədəbi əlaqələr sahəsində böyük nai-liyyətlərimiz olduğu halda, türk dil ailəsinə mənsub olan xalqlarla folklor əlaqələrimizin tədqiqi sahəsində bir boşluq duyulur. Bizə qalırsa, müdafiə olunan «Azərbaycan–Türkmən folklor əlaqələri» əsəri bu boşluğun doldurulması yolunda atılan uğurlu addım hesab edilə bilər. Əsərin müəllifi Musayeva S.Q. ömrünü çoxdan folklorşunaslıqla bağlamışdır. O, neçə ildir Bakı Dövlət Universitetinin «Folklor» kafedrasında çalışır. Uzun illərin səmərəli, acılı-şirinli anlarının məhsulu olan bu orijinal əsər qiymətlidir. Folklorşunaslıq elmimizin inkişafına xidmət edir. Bununla belə bizcə, əsər nöqsan və qüsurlardan da xali deyildir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Əsərdə xeyli miqdarda dil, üslub, ifadə xətalara, orfoqrafik səhv'lərə, hətta məntiqsizliyə, fikir qarışıqlığına yol verilmişdir.

Bir neçə misal. Müəllif yazır:

«Uşaq folkloru janrları uşaqların estetik hislərini inkişaf etdirir, onları öz xalqının adət-ənənələri ruhunda tərbiyə edir, vətəni sevməyi başa salır». (18) Janrlar vətəni sevməyi necə başa sala bilər? Başqa bir misal:

– Halbuki nə danışan, nə də dinləyən nağılın həqiqiliyinə inanmır (s.60). Dissertantın hökmü ilə razılaşmaq olmaz. Uşaqlar nağıla inanırlar. Özü də bütün vücduları ilə.

Dalbadal dörd cümlədə «son illərdə» (s.28) təkrar olunmuşdur.

– Bütün əsər boyu sözün ortasında «Azərbaycan» sözü kiçik hərflə yazılmışdır. (s.34, 36, 84, 88, 90, 93, 94 və s.)

Təkənin keçi olduğu göstərilmişdir. (s.64)

Yalnız əvəzinə – yanmış (s.39), yazıçıların əvəzinə – razıçıların (s.39), dükanda əvəzinə – dükomda (s.106), zehin əvəzinə – zeyn (s.102) getmişdir.

Başqa bir misal. «Orta əsrlərdə Türkmənistanda yaşayış məntəqələrində, karvanların dayanacaq kimi dayandığı yerlərdə tacirlər və iş adamları üçün karvansaraylar tikilirdi. (s.56) «Karvanların dayanacaq kimi dayandığı yerlərdə» elə bil yanılmacdır. Buna cümlədə heç bir ehtiyac yoxdur. Burada söz açmaq istədiyimiz ikinci məsələ tacirlər və iş adamları» ifadəsi ilə bağlıdır. «İş adamı» elə tacir deməkdir. Bizim zəmanəmizdə meydana gəlib. Bizcə müəllif iş adamı dedikdə sənətkarları nəzərdə tutub.

Əsərin ciddi redaktəyə ehtiyacı olduğunu dissertantın nəzərinə çatdırmaqla, dissertasiyada məntiqsizliyə də yol verildiyini qeyd etmək istərdik. Məsələn «Adət-ənənələrdəki uyğunluq, folklor dakı müştərəklik bu xalqların yaxın qohum olduğunu göstərir» (səh.5). Əksinə, ümumi etnik mənşəyə malik, eyni dil qrupu ailəsinə mənsub iki xalqın yaxın qohumluğu adət-ənənələrdəki uyğunluğu, folklor dakı müştərəkliyi şərtləndirən amildir.

2. Fəsillərin adı və bölgüsü məsələsi irad doğurur. Dissertasiya «Azərbaycan-Türkmən folklor əlaqələri» (uşaq folkloru materialı əsasında») adlanır. Birinci fəsil isə «Azərbaycan və Türkmən şifahi yaradıcılığında uşaq folkloru» adlanır və əsəri bütövlükdə tamamlayır.

Bizcə I fəslin böyük bir qismi (s.17–29) laylalara, oxşamalara qədər «Azərbaycan və Türkmən» uşaq folkloru tarihindən» adlandırılsayıdı əlavə söz-söhbətə yer qalmazdı.

3. Türkmən folklorundan gətirilən nümunələr çox az olmaqla qənaətbəxş deyildir. Adətən, bu səpkidə əsərlərdə tədqiqatçının misalların çoxluğunda, elmi aparaturanın zəifliyində təqsirləndirirlər.

Elmi aparaturaya dair iradlar da söyləmək olar. Dissertasiyada yalnız Azərbaycan Türkmən və rus alımlarının əsərlərinə istinad edilib. Bununla belə, elmi aparaturanı qənaətbəxş hesab etmək olar. Lakin dissertasiyada Türkmən folklorun-

dan gətirilən misalların çox cüzi olması çox təəssüf doğurur və elə təsəvvür yaranır ki, dissertant Azərbaycan uşaq folklorundan ətraflı söz açır, Türkmən folkloruna isə ötəri toxunur.

4. Folklorşunaslıqda terminlər məsələsi çox mühüm faktordur. Doğrudur, dissertant nağıllardan danışarkən Türkmən dilində nağılin, «erteki» adlandırıllığını qeyd edir və həmin terminin etimologiyasını açır. Bu çox maraq doğurur. Lakin layla, oxşama, sanama, yanılmac və başqa janrların Türkməncə necə adlanmaları isə tədqiqatçının diqqətindən yayınmışdır.

5. Mündəricatda dissertant 91 və 92 sayıları altında «İraq Türkmən folkloru» (B-1992) və «Kərkük folkloru antologiyası» (B. 1987; 1990) kitablarımızi mənbə kimi göstərmişdir. Lakin dissertasiyada bu əsərlərə istinad edilmədiyini görmək olar.

Doğrudur, dissertant adı keçən əsrlərimizlə və eləcə də dissertasiyamızla yaxşı tanışdır. Və əsərlərində də onlardan bol-bol istifadə edib. Bircə misalla kifayətlənəcəyəm. Laylalar və oxşamalardan söz açarkən biz «İraq-türkman folkloru» (B. 1992) monoqrafiyamızda yazmışıq: «Demək olar ki, ana ilə körpə arasında əbədi məhəbbətin təməli layla və oxşamalarla qoyulur. Bizə qalırsa, insana ən incə, ən saf, ən ülvi, müqəddəs duyğular ana laylası və oxşamalarla aşınır» (s.107). Bu sətirlərə hərfi-hərfinə Musayeva S.Q. dissertasiyasında da (s.31) rast gəlinir. Və ya «Layla və oxşamalar məzmunca o qədər fərqlənsələr də oxşamaların poetik mətni bəzi cəhətdən, bəzən də heca cəhətdən özünəməxsusdur» (s.109) fikrimiz, eləcə də «oxşamaların çoxu laylalara bənzəsələr də, onlara çox yaxın olsalar da «bu bənzəyiş» bu yaxınlıq zahiridir» (s.109) və bir çox başqa cümlələr sözbəsöz dissertasiyada təkrar olunub (s.34.).

Bunları heç də böyük zəhmətin nəticəsi olan «Azərbaycan-Türkən» folklor əlaqələri» namizədlik dissertasiyası-

---

---

*Elmımızə təmənnasız xidmət*

nın dəyərini azaltmaq üçün demirik. Heç şübhəsiz, bu sadəcə olaraq mexaniki səhvin nəticəsidir.

Bizə qalırsa, göstərilən qüsür və nöqsanlar asanlıqla islah edilə bilər. Bunlar çox aktual mövzuya həsr olunmuş, məraqlı dissertasiyanın dəyərini aşağı sala bilməz. Araşdırma Azərbaycan və Türkmən xalqları arasında elmi əməkdaşlığın daha da dərinləşməsi kimi çox zəruri bir mövzuya həsr olunmuşdur. Dissertasiya ilə bağlı çıxmış məqalə və tezislərdə dissertasiyanın əsas müddəaları öz əksini tapmışdır.

Bütün bunları nəzərə alaraq çəkinmədən demək olar ki, «Azərbaycan–Tükmən folklor əlaqələri» mövzusunda yazılmış elmi-tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə tamamilə cavab verir və onun müəllifi Musayeva Sevinc Qüdrət qızı folklorşünaslıq (10.01.09) üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
15.06.1996

**KƏMALƏ FAİQ QIZI İSLAMZADƏNİN  
«AZƏRBAYCAN FOLKLORUNDA  
CƏNGAVƏR QADIN OBRAZI» MÖVZUSUNDА  
NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Sevindirici haldır ki, son bir il ərzində folklor üzrə bir neçə dissertasiyanın müzakirəsini keçirmiş, onların yüksək elmi səviyyədə yazıldığını, həm ixtisaslaşdırılmış müdafiə şurası, həm də Ali Attestasiya Komissiyası təsdiq etmişdir. Bu, bir yandan folklorşünaslar nəslinin artmasına, digər tərəfdən də gənclərimizin keçmişə qayıtma meyilinin güclənməsinə dəlalət edir. Məlumdur ki, folkloru bilmədən xalqın psixologiyasını, onun əsl keçmişini, həyat tərzini, dünyabaxışını, inam və etiqadını, adət-ənənəsini dərk etmək, anlamaq çətin olur. Folklor hər hansı bir xalqın bəşər tarixində məxsusi yerini göstərən müstəsna dəyərə malik bir xəzinədir. Bu xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, hətta həfi-zələrdən silinmiş tarixi həqiqətlərin güclə sezikə bilən izlərinə belə təsadüf edilir.

Kəmalə Faiq qızı İslamzadənin müdafiəyə təqdim olunmuş «Azərbaycan folklorunda cəngavər qadın obrazı» namizədlik dissertasiyası, hər şeydən əvvəl, bu baxımdan diqqətimizi çəkdi. Belə gözəl mövzunu tədqiqatçıya təklif etdiyinə görə elmi rəhbər, hamımızın xeyirxahı, gözəl yazıçı və alim, filologiya elmləri doktoru, professor Əzizə xanım Cəfərzadəyə təşəkkür edirəm. Onu 70 yaşı münasibəti ilə təbrik edir, cansağlığı arzulayıram.

«Azərbaycan folklorunda cəngavər qadın obrazı» əsəri giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

«Giriş»də mövzunun aktuallığından, folklorumuzda cəngavər qadınlar barədə sistemli tədqiqat əsərinin olmamasından, qarşıya qoyulan vəzifələrdən, tədqiqatın nəzəri əsası və metodologiyasından, tədqiqat işinin elmi yeniliklərindən, əsərin elmi-praktik əhəmiyyətindən və s. müfəssəl danışılır.

Dissertantın dili yorucu deyil, əksinə, sadə və lakonikdir. Fikir aydınlığı, cümlələr arasında məntiqi bağlılıq dissertasiyanı səciyyələndirən keyfiyyətlərdəndir.

Analitik və tarixi-müqayisəli metod əsasında Azərbaycan şifahi xalq ədəbiyyatında yer alan cəngavər qadın obrazlarını türkdilli xalqların və eləcə də başqa xalqların folklorunda özünü göstərən qəhrəman qadın obrazları ilə müqayisə edərək gəldiyi nəticələr tədqiqatçının bir alim kimi yetişdiyini göstərir.

Dissertasiya işinin «Cəngavər qadın obrazının ictimai-tarixi kökləri» adlanan birinci fəslini, əgər belə demək mümkündürsə, gözəl bir sənətkarın ilhamla yazılmış bədii əsəri kimi heyranlıqla, birnəfəsə oxudum. Dissertant cəngavər qadın obrazının mənşəyini, tarixi köklərini aşaşdırmaq üçün tarix, etnoqrafiya, toponimiya, dialektologiya, antropologiya və s. dair neçə-neçə əsəri oxumuş, fikir süzgəcindən keçmiş, ağlabatan nəticələrə gəlmışdır. Bu fəsildə tədqiqatçı doğru olaraq məsələyə cəmiyyətin inkişaf tarixi nöqteyi-nəzərindən yanaşmış, cəngavər qadın obrazının ictimai və sosial köklərinin patriarchah dövrü ilə bağlılığı prizmasından nəzər salmışdır. Lakin istər patriarchah dövründən, istərsə amazonkalar dövründən, istərsə də sonrakı dövrlərdən olsun cəngavər qadın obrazının öz mənşəyi ilə həyata, gerçəkliyə bağlılığını xüsusi vurğulamaqla dissertant doğru yolda olduğunu göstərmişdir. Amazonkalardan danışarkən tədqiqatçı bu məsələnin bədii əsərlərdə əksini də izləmiş, amazonka sözünün etimologiyasını tarixi faktlarla, əfsanə, rəvayət və real həyatla üzvi surətdə, inandırıcı şəkildə vermişdir.

Tomirislə bağlı məsələlərin işıqlandırılmasını, ümumiyyətlə, dastanlarımızda cəngavər qadın obrazlarının adı məsələsi xüsusi maraq doğurur. Bu bir aksiomadır ki, insan öz-özünə, tək başına cəngavər olmur. Olsa-olsa cəsur olur, qorxmaز olur. Cəngavər isə o adam olur ki, xalqı, tayfanı dalınca aparır, qəhrəmanlıq göstərir, şöhrət qazanır, adı dillərdə gəzən bir cəngavərə çevrilir. Dissertantın söhbət açdığı Tomiris, Banuçiçək, Selcan Xatun, Ərəb Zəngi, Nigar, Həcər və başqaları belələrindəndir. Lakin dissertantın yazdığı kim, folklorumuzdakı cəngavər qadın obrazı möhkəm mifoloji təmələ, qədim köklərə bağlı olan əsasa malikdir. Bir çox obrazlar öz başlanğıcını məhz mifologiyadan götürmiş, sonralar inkişaf edərək bugünkü şəklini almışdır. Maraqlıdır ki, mifoloji surətləri ardıcılıqla nəzərdən keçirdikdə qadının cəmiyyətdə tutduğu mövqeyini, onun funksiyalarının hansı istiqamətdə dəyişdiyini, necə təkamül etdiyini izləyə-izləyə cəmiyyətin inkişaf mərhələləri barədəki elmi müddəaların folklorda inikasını da aydınca görə bilirik. Məlum olur ki, türk mifologiyasında qadın Yer üzünün yaradıcısı, Tanrıının məsləhətçisi olmaqdan başqa anaları və körpələri himayə edən ilahəyə, daha sonra isə ailə ocağının qoruyucusuna doğru uzun bir yol keçmişdir. Bütün bunlar I fəsildə elmi şəkildə əsaslandırılmışdır.

Dissertasiyanın ikinci fəsli «Dastanlarımızda cəngavər qadın obrazı» adlanır. Bu fəsil «Qəhrəmanlıq dastanlarında cəngavər qadın obrazı» və «Məhəbbət dastanlarında cəngavər qadınlar» başlıqları ilə ayrıca tədqiq olunur. Konkret olaraq «Kitabi-Dədə Qorqud», «Şah İsmayıł», «Koroğlu», «Məhəmməd və Güləndam», «Heydər bəy», «Nəcəf və Pərzad», «Əzətənli Əmrəh», «Seyid və Pəri», «Qaçaq Nəbi» dastanları tədqiqat obyektiñə çevrilmiş, bu dastanlardakı cəngavər qadın obrazları – Banuçiçək, Selcan Xatun, Nigar, Həcər, Ərəb Zəngi, Güləndam, Süsənbər, Xanı və başqaları

təhlil olunmuşlar. Müqayisələr məhəlli xarakter daşılmamış, «Alpamış», «Rüstəmxan», «Alpamış Batır», «Manas», «Altay Buucay», «Maday Qara» kimi dastanlarla, dünya şifahi ədəbiyyatı nümunələri ilə analogiyalar aparılmışdır. Müqayisələr yalnız oxşar və fərqli cəhətləri üzə çıxarmaq üçün deyil, əslində tədqiqatçı üçün yeni söz demək, ümumiləşdirmələr aparmaqdan ötrü istinad nöqtəsinə çevrilmişdir. Dissertantın analitik təfəkkürü imkan verir ki, o, dastanların yaranma tarixi, süjeti bu və ya digər dövrlə əlaqələndirilməsi, obrazların müəyyən tarixi şəxsiyyətlərlə bağlılığı, bəzi obrazların adlarının etimologiyası və s. barədə yeni söz desin.

İkinci fəsildə maraqlı bir analoqun şahidi oluruq. Məlumdur ki, cəngavərliyin və cəngavərlərə həsr olunmuş Qərb ədəbiyyatında cəngavər kodeksi olmuşdur. Məsələn, cəngavərin ruhu yaradana məxsusdur; Cəngavərin qılıncı hökm-dara xidmət etməlidir; onun ürəyi sevgilisinindir, şərəfi isə özünə məxsusdur, o heç kəsə güzəştə getməz, heç kəsə əyilməz.

Dissertant çox haqlı olaraq cəngavərlərimiz üçün də müəyyən yasaqların, vəzifə borcunun olmasına şübhə etmir. Dastanlardan çıkış edərək bu yazılmamış qanunları tədqiqatçı belə qruplaşdırılmışdır:

İki nəfərin döyüşü zamanı üçüncü bir şəxsin kiməsə kömək etmək cəhdi cəngavər üçün təhqir hesab olunurdu. Qadının köməyindən istifadə etmək cəngavər üçün eyib və təhqir hesab olunurdu. Arxadan zərbə vurmaq qəhrəman adına ləkə idi və s.

Dastanlarımız müxtəlif dövrlərdə yarandığından hər bir dövr dastanlarımıza öz möhürünü basmış və bu ictimai münasibətlərdən tutmuş – məişətə qədər həyatın bütün sahələrini əhatə etmişdir. Dissertant bütün bunları addım-addım izləmiş, dəyərli fikirlər söyləmişdir.

Dissertasiyanın «Nəticə» hissəsində tədqiqat işində şərh olunan elmi mülahizələr ümumiləşdirilmişdir.

Dissertasiya tədqiqatda istifadə olunmuş çoxsaylı əsərlərin siyahısı ilə bitir. Burada tədqiqatçının məxəzlərlə işləmə qabiliyyətini xüsusi qeyd etmək istərdik. Tədqiqatçının hər bir məsələyə dair cəsarətli fikir və mülahizələrini inandırıcı dəlillərlə məntiq üzərində qura bilməsi, problem-lərə zaman və məkan prizmasından baxa bilməsi, folklorşü-naslıq elmimizin astanasında istedadlı bir tədqiqatçının dayandığına əyani sübutdur. Qoy bu yolda Kəmalə İslamzadə öz elmi rəhbəri kimi xeyirxah, zəhmətkeş, elmimiz və mədəniyyətimiz yolunda bir fədayı olsun.

Bütün yuxarıda deyilən xüsusiyyətlərlə bərabər, əsərdə getmiş bəzi xırda qüsur və nöqsanlardan da danışmaq olardı:

1. Əsərdə az da olsa dil, üslub, ifadə xətalarına, orfo-qrafik səhvlərə yol verilmişdir. Ən kiçikyaşlı uşaqları və ən qocaları çıxmaq şərti ilə (s.37). Lap qocaları olar.

İp ucu verən faktlar (s.54) – kələfin ucu, kələfi açmaq ifadələri vardır.

«Ummaq» felindən danışarkən dissertant onu zahı qadınlarla bağlayır. «Zahı qadınlar xörəyin xoş ətrini hiss edəndə həmin xörəkdən dadmaq isteyirlər, yəni umurlar» (s.53). Bizcə, bu daha çox hamilə qadınlarla bağlı məsələdir.

2. Adətən, tədqiqatçılar bu və ya başqa məsələyə öz mü-nasibətlərini tam və açıq deməkdə, başqalarının fikrini təkrar etməklə «sudan quru çıxmaqda» tənbeh edirlər. Bu dəfə əksi olub. Tədqiqatçı tədqiq etdiyi cəngavər qadınlara oxşamış, məsələ barədə öz hökmünü verir və demək olmaz ki, hər vaxt haqlı olur. Kəmalə İslamzadə dastanlara bu günün gözü ilə baxır, hətta dastançılara öz etiraz səsini ucaldır

«Heydər bəy» dastanında Süsənbər deyir:

«Get, atamdan məni istə, o mərd adamdı, bəlkə, verdi».

Heydər bəy belə də elədi. Sonra tədqiqatçı məsələyə müda-xilə edir: «Bu parçadan görünür ki, dastançı da zehinlərdə dərin kök salmış adət-ənənələrin, qayda-qanunların təsiri altında çıxa bilməmiş, bunlara qarşı açıq üsyən yolunu tut-mamış, Heydər bəylə Süsənbərin qovuşması üçün valideynin razılığını almaqda zəmanənin tələbinə güzəştə getmişdir» (s.34).

Göründüyü kimi, burada tədqiqatçı öz cəngavər qadın-larından da qabağa getmişdir. Axı dastanların qayəsi insan-lara xas ola biləcək ən yaxşı xüsusiyyətləri aşılamaqdır. Bun-dan yaxşı nə ola bilər?!

3. Tədqiqatçı «Şah İsmayıł-Gülzar» dastanının Şah İsmayıł dövründən çox əvvəl yarandığını təsdiqə çalışmaqla bizi də çasdırır. Məlum bir həqiqətdir ki, bir çox dastanların əsasını nağıl və rəvayət ünsürləri təşkil edir. «Dədə Qor-qud»dan bu yana əksər dastanlarımızda nağıl ünsürləri var-dır. Bir də ki, dastan tarixdə məlum bir şəxsiyyətin adı ilə bağlı olduğundan hansı əsasla bu qənaətə gəlmək olar?

4. Dastanla bağlı tədqiqatçıya başqa bir iradımız da var-dır. Dissertant doğru olaraq «Zəngi»nin kişi adı olduğunu qeyd edir və bunu tarixi faktlarla təsdiqləyir və elə buradaca qəribə bir qənaətə gəlir:

«Görünür bu cəngavər, qadın olduğunu bildirməmək üçün, namussuz kişilərdən qorunmaqdan ötrü özünə kişi adı götürmüştür» (s.108). Nəsə tədqiqatçının gəldiyi nəticə ağla batdır. «Leşdən hasar, başdan minarə tikdirən» bir cəngavərin namussuz kişilərdən qorunmaqdan ötrü özünə kişi adı götürməsi məntiqə sığmır. Sadəcə olaraq o, qadın olduğunu gizləmək üçün kişi adı götürmüştü.

Göstərilənlər asanlıqla islah edilə biləcək xırda qüsür və nöqsanlardır. Bunlar düzəldilməsə belə, çox maraqlı bir möv-zuya həsr olunmuş, ilhamla işlənmiş dissertasiyanın dəyərini aşağı sala bilməz. Tədqiqatçı mövzu ilə bağlı elmi-nəzəri

## *Qəzənfər Paşayev*

---

ədəbiyyatdan məharətlə istifadə edərək nəzəri mülahizələrini vahid sistem daxilində cəmləşdirə bilmışdır.

Dissertasiya ilə bağlı çıxmış məqalə və tezislər (cəmi altı ədəd) onun əsas müddəalarını əks etdirir.

Bizə qalırsa, «Azərbaycan folklorunda cəngavər qadın obrazı» mövzusunda yazılmış elmi-tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə cavab verdiyindən onun müəllifi İslamzadə Kəmalə Faiq qızı folklorşünaslıq üzrə (01.01.09) filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tam layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
05.01.1997

**NƏZAKƏT HÜSEYN QIZI HÜSEYNOVANIN  
«QƏDİM TÜRK QƏHRƏMANLIQ DASTANLARININ  
TİPOLOGİYASI («URAL BATIR» ƏSASINDA)»  
ADLI NAMİZƏDLİK DİSSETASIYASINA**

**RƏY**

Məlumdur ki, türkdilli xalqların məskunlaşduğu ərazilərdə vaxtaşırı çoxlu müharibələr, basqınlar olmuş, bu viranedici müharibələr nəticəsində sərhədləri daralmış, bəzən şan və şərəfi tapdalanmış, mədəniyyəti, dili, dini, adət-ənənəsi zərbələrə məruz qalmışdır. Lakin dil və folklor adlanan iki varlıq yad təsirlərə sinə gərmiş, türkdilli xalqların özünəməxsus mədəniyyətini, adət-ənənəsini, həyat tərzini saxlaya bilmişdir. Bu baxımdan dastanlar, o cümlədən də zənginliyi, qeyri-adiliyi və orijinallığı ilə seçilən «Ural batır» dastanı xüsusi əhəmiyyət kəsb edir.

Nəzakət Hüseynovanın «Qədim türk dastanlarının tipologiyası («Ural batır» əsasında)» dissertasiyasında, hər şeydən əvvəl, diqqətimizi çəkən türk mənşəli dastanların tipoloji təhlili, onların eyni kökdən olması, oxşar və ortaq ədəbi-bədii faktların təsdiqlənməsi, dastanların tarixi etnoqrafik, coğrafi ictimai-siyasi və fəlsəfi baxımdan fikir süzgəcindən keçirilməsi olmuşdur.

Dissertant haqlı olaraq göstərir ki, «Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası» mövzusu Azərbaycan folklorşunaslığında ilk dəfədir belə əhatəli tədqiq olunur. Həqiqət naminə deyək ki, bu tədqiqat dərinliyinə və əhatə dairəsinə görə elə Başqırd folklorşunaslığı üçün də təzədir. Əsər bir-birindən maraqlı olan dörd fəsili, bir neçə bölməni, giriş, nəticə və istifadə olunmuş ədəbiyyatın geniş siyahısını əhatə edir. Dilinin rəvanlığı, fikir aydınlığı, mülahizələrin məntiqliyi ilə seçilən dissertasiyada «Ural batır» əsas obyekt kimi götürülmüş, «Bilqamış», «Avesta», «Mahabharata»,

«Altay yaradılış dastanı», «Maday Qara», «Kitabi-Dədə-Qorqud», «Alpamış», «Manas» və s. ilə tipoloji təhlil aparılmış, qənaətbəxş nəticələrə gəlinmişdir. Tədqiqata cəlb olunan və həllinə, demək olar ki, nail olunan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. «Ural batır» dastanının mənşəyi, formalaşması və təkamülü.
2. «Ural batır» dastanında ilk başqırd ailəsinin ibtidai məişəti və dünyagörüşünün milli və ümumtürk zəmində tipoloji təhlili.
3. «Ural batır»da «dirilik suyu» probleminin həlli yolları, özünəməxsusluğu və yuxarıda adı çəkilən dastanlarla bənzəyişi.
4. Əzəli-əbədi olan xeyir və şərin mübarizəsi, xeyir və şər qüvvələrin «Ural batır» da ümumtürk dastanları fonnunda qoyuluşu və həlli.
5. «Ural batır»ın poetikası, bədii ifadə vasitələri, mübaliğələr, onların işlənmə məqamı və bu baxımdan da turkdilli xalqların dastanları ilə səsləşməsi və özünəməxsusluğu.

Dissertasiyanın «Ural batır» dastanının mənşəyi, formalaşması və təkamülü» adlanan birinci fəslində ən çox mübahisəli görünən məsələ dastanın yaranma tarixi və dövrü ilə bağlıdır. A.İ.Kireyev və A.İ.Xarisovun qənaətinə görə «Ural batır» ibtidai icma quruluşunun sonunda və feodalizm dövründə yaranmışdır. Hətta dastanın monqol istilaları zamanı yarandığına da işarə edirlər.

Dissertant A.N.Kireyev və A.İ.Xarisovun fikirlərini elmi-nəzəri dəlil və sübutlarla alt-üst edir. Doğru olaraq göstərir ki, müəyyən zaman çərçivəsində yaranan dastanda həmin dövrün təsiri, izi görünməlidir. «Ural batır»da nə feodalizm dövrünün, nə də yadelli (monqol) əsarətinin izlərinə təsadüf edilir.

Həqiqət naminə deyək ki, bu məsələdə dissertantın elmi rəhbəri, professor P.Xəlilovun fikirləri ona dayaq olur: «Das-

tanın formallaşmasını bu qədər dala çəkmək üçün mətn əsas vermir». (s.21. P.Xəlilov).

Dissertanta görə «Ural batır» yeni eradan əvvəl yaranmış, məhz buna görə də türk dastanları arasında ən qədimidir. Nəzakət Hüseynova bu fikrini I fəslin ilk əcdad və ilk başqırd ailəsinin məişəti bölmələrində daha da inkişaf etdirir.

Dissertasiyanın II fəsl «Ural batır»da əbədi həyat idealı və onun bədii həlli probleminə həsr olunmuşdur. Bu problem başqa türk dastanlarındakı analogiyalar çərçivəsində təhlil edilmişdir.

Əbədi həyat problemi insanı həmişə düşündürür. İndinin özündə belə vaxtından əvvəl dünyasını dəyişmiş böyük talant sahibi üçün göz yaşı tökür, Tanrıya üsyən edirik. Təbii ki, qaşla-göz arasında olan ölüm qədim dünyada da insanları düşündürmiş, onlar ölməzliyi heç olmazsa təsəvvürlərində – dastanlarında yaratmağa səy göstərmişlər. «Ural batır» türk dastanları arasında ən ilkin qaynaqlardandır. Bu dastan professor Mirəli Seyidovun göstərdiyi kimi, turkdilli xalqların bəzi mifoloji baxışlarının kökünü aydınlaşdırmaq üçün qiymətli qaynaqdır.

Mifik təfəkkürün məhsulu olan əbədi həyat problemi «Ural batır»da öz əksini qəribə bir tərzdə tapmışdır. Burada insanların nə tanrı haqqında, nə də ölümün kim tərəfindən göndərildiyi barədə təsəvvürləri var.

Bütün bunlar tədqiqatçıya imkan vermişdir ki, «Ural batır»ın türk dastanları içərisində ən qədimi, ən arxaiki və animist dünyagörüşün məhsulu olduğu qənaətinə gəlsin.

O da məlumdur ki, əbədi həyat problemi çox qədim olub, bir çox dünya xalqlarının dastan, nağıl və əfsanələrində öz əksini tapmışdır. Əskidən bəri insanlar diriliyin sırlarını əsasən suda, bitkidə və bitki meyvələrində aramışlar. Bu, onların mifik anlamının və inamının nəticəsidir. Qədin insanlar üçün su və bitki qədər ilkin əsas olan daha nə vardı?! Bu baxımdan,

Əski insanın öz ölməzliyini suda və bitkidə axtarması təəccüb doğurmur. O da diqqəti çəkir ki, yaradılmış – dirilik üçün vacib sayılan dörd ünsürdən ən başlıcası su hesab olunmuşdur. Odur ki, bir çox xalqların dastan, rəvayət və nağıllarında qəhrəman dirilik suyu dalınca gedir. Bu, «Ural batır»da da belədir. Dissertant ölməzlik-dirilik problemi ilə bağlı türkdilli xalqların dastanlarını, bir çox hallarda, hətta nağıllarını da tədqiqat süzgəcindən keçirərək doğru qənaətə gəlir ki, dastan və nağıllarda əbədi həyatın su, bitki, meyvə və s. atributları olsa da, onların hamısı eyni məqsədə xidmət edir, onların hamısı şər qüvvələrin əlində cəmləşmişlər, qəhrəmanlar öz şücaətləri, ağılları hesabına onları şər qüvvələrin əlindən alıb xalqa bəxş edirlər.

«Ural batır» məntiqi və fəlsəfi baxımdan çox güclü bir sonluqla bitir. Vaxtilə dirilik suyundan içmiş qoca Urala sudan içməyi məsləhət görəmür. Əksinə, ləyaqətlə yaşayaraq ölməzlik qazanmağı məsləhət görür. Ölməzliyin adının yaxşılıq olduğunu bildirir.

Ural batır qocanın məsləhətinə qulaq asır, min əzab-əziyyətlə əldə etdiyi dirilik suyunu içmir, boz dağlara, susuzluqdaq sinəsi cedar-cadar olmuş səhralara, meşələrə səpir, onlara həyat verir.

Dissertant faktlarla insanı əbədi ölməzliyə aparan yeganə yolun yaxşılıq yolu olduğunu başqa xalqların dastanlarından gətirdiyi misallarla təsdiqləyir və ağlabatan mühamimələri ilə oxucunun gözü önünde adı yaxşılıq, xeyirxahlıq olan əbədi bir abidə ucaldır.

Dissertasiyanın çox məftunluqla işlənmiş III fəsli «Xeyir və şər» ziddiyyəti» adlanır.

Burada maraq doğura biləcək bir məsələdən söz açmaq istərdik. Məlumdur ki, dastanlarda, o cümlədən də «Ural batır»da məhz böyük qardaşlar xoş niyyətlə mübarizəyə girişsələr də sonda bədxah və paxıl olurlar. Hər şeyə hərislik canlarını çulgalayır. Bu, təbii ki, şər qüvvələrin onların qəlbinə yol

tapıb, onları öz yollarından döndərmələri ilə bağlıdır. Ağilsız, iradəsiz, tamahkar adamlar tezliklə onların iradəsinə tabe olur.

Dissertant bir çox əsərlərin, hətta Herodotun tarix kitabından misallar gətirərək kiçik qardaşların taxt-taca varis olmasından danışır və bunu onların xeyirxahlığı, nəcibliyi və qəhrəmanlığı ilə bağlayır (s.106).

Bəs nə üçün böyük qardaşların əksinə olaraq kiçik qardaşlar şər qüvvələrin təsiri altına düşmürlər? Maraqlı məsələdir. Mən altı il Qafqazda yaşamış amerikalı alim, prof. Sula Benetin Qafqaz xalqlarının uzunömürlülük məsələsinə həsr olunmuş «Necə yaşayasan, yüzü haqlayasan» kitabını tərcümə edib 1989-cu ildə «Yazıcı» nəşriyyatında çap etdirərkən qəribə bir elmi müddəanın şahidi oldum. Faktlar göstərirdi ki, insanın kamillik dövründə anadan olan övladları, kiçik uşaqları ağıllı, gənckən müdrik olurlar. Bizcə, budur nağıllarımızda, dastanlarımızda rast gəlinən kiçik oğul və qızların daha ağıllı, daha müdrik olmasının cavabı. Şər qüvvələr ağıllı adamı çətin ki, öz yolundan çəkindirə bilsin. Təbii ki, ağıllı olan yerdə nəciblik də, xeyirxahlıq da, əsl qəhrəmana layiq başqa keyfiyyətlər də olan şeydir.

«Ural batır» dastanının poetikası adlanan IV fəsil həcmə çox kiçik olsa da qənaətbəxşdir. Doğrudur, poetika anlayışının əhatə dairəsi çox geniş olduğundan, bu, ayrıca bir əsərin mövzusu ola bilərdi. Bununla belə, dissertant bu fəsildə də qarşısına qoyduğu vəzifənin öhdəsindən uğurla gəlmışdır. Nəhayət, onu da deyək ki, Nəzakət Hüseynovanın «Qədim türk dastanlarının tipologiyası» mövzusunda namizədlik dissertasiyası türkdilli xalqların folklor əlaqələrinin tədqiqi sahəsində uğurlu addımdır. Bütün yuxarıda deyilən yaxşı cəhətlərlə bərabər, əsər nöqsan və qüsurlardan da xali deyildir:

1. Əsərdə xeyli orfoqrafik səhvlərə (s. 9, 23, 26, 32, 33, 63, 66, 84, 95, 106, 126, 140 və s.) dil, üslub, ifadə xətalarına (s. 8, 10, 23, 73, 86, 113 və s.) rast gəlindiyindən onun ciddi redaktəyə ehtiyacı olduğunu göstərmək lazımdır.

2. Əksər sitatlar, hətta «Qurani-Kərim»dən gətirilən iqtibas (s.33) rusca verilib, özü də səhvvlərlə.

3. Dissertant qeyd edir ki, nağıl və dastanlarda sehrli qılınçın heç vaxt şər qüvvələrə məxsusluğu faktına rast gəlmək mümkün deyil (s.132.). Dissertantla razılaşmaq olmaz. Büttün əsər boyu müqayisə olunan «Kitabi Dədə-Qorqud» dastanında Təpəgözün sehrli qılınçı neçə-neçə cəngavəri qanına qəltan etməmişdim?

4. Dissertant «Ural batır»ın başqa türk dastanlarından daha qədim, daha arxaik olduğunu göstərmək üçün onların ancaq ovçuluqla məşğul olduqlarını, ovladıqlarını ciy yediklərini, qazan asmadıqlarını, su qaynatmadıqlarını, xəmir yoğurmadiqlarını xüsusi vurgulayır (s.36). Tədqiqatçının dastanın 55-ci səhifəsindən gətirdiyi misalda isə qazan, xəmir, hətta qaşiq adı hallanır. Maraqlıdır onlar maddi varlıqların adlarını haradan bilirdilər?

Göstərilənlər ağır zəhmətin nəticəsi olan «Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası («Ural batır» əsasında) namizədlik dissertasiyasının dəyərini azaldacaq böyük qüsur və nöqsanlar deyildir. Bunlar təbii ki, islahi asan olan nöqsanlar olduğundan aktual bir mövzuya həsr olunan dissertasiya işinin sanbalına xələl gətirə bilməz.

Dissertasiyanın əsas müddəaları çap olunmuş məqalə və tezislərdə öz əksini tapmışdır.

Bizə qalırsa, «Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası («Ural batır» əsasında) mövzusunda yazılmış tədqiqat işi namizədlik dissertasiyaları qarşısına qoyulan tələblərə tamamilə cavab verir və onun müəllifi Nəzakət Hüseyn qızı Hüseynova folklorşünaslıq (10.01.09) üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tam layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

25.02.1997

**ƏLİ LAZIM OĞLU ALLAHVERDİYEVİN  
«KİTABİ-DƏDƏ QORQUD» FRANSADA»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Qədim Oğuz eposu «Kitabi-Dədə Qorqud» xalqımızın ululuğunu, adət-ənənələrimizin, məişətimizin zənginliyini, xalq müdrikliyini bariz şəkildə göstərən əzəli-ədəbi, mədəni abidədir. Bu qüdrətli abidədə təsadüf edilən toponimlərə bu gün belə Azərbaycan ərazilərində rast gəlinir. O da maraqlıdır ki, «Kitabi-Dədə Qorqud» tədqiqatçılarından V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Arası, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını qeyd edirlər. O da təsadüfi deyildir ki, «Kitabi-Dədə Qorqud» eposunun 1300 illiyinə həsr olunmuş beynəlxalq konfrans Azərbaycanda çağırıldı, qorqudşunaslıq elminə neçə-neçə monoqrafiyalar, ensiklopediya töhfə edildi. Brusseldə «Azərbaycan Prezidenti İlham Əliyev «Dədə Qorqud» abidəsini açdı. Bu gün müdafiəyə təqdim olunan «Kitabi-Dədə Qorqud» dastanları Fransada» əsəri də bu baxımdan səciyyələndirilməlidir. Ümumiyyətlə, mənə belə gəlir ki, «Kitabi-Dədə Qorqud»un daha möhtəşəm, daha möhkəm, daha davamlı olmasında qələm çalan hər bir tədqiqatçının zəhməti təqdirlə yad edilməlidir. «Kitabi-Dədə Qorqud» türk etnosunun dünya, zaman, insan, dövlət, ordu, qəhrəmanlıq, ənənə və s. haqqında yazılmamış qanunlar, düşüncələr, baxışlar məcmuəsi olub, etnik şürurun göstəricisi kimi, onun səciyyəsini, səciyyəvi xüsusiyyətlərini açıqlayan bitkin və sistemli bir abidədir.

Böyük alim Fuad Köprülü eposa yüksək qiymət verərək demişdi: bütün türk ədəbiyyatı tərəzinin bir gözünə, «Dədə Qorqud digər gözünə qoyulsa da, Dədə Qorqud ağır basar».

Məhz buna görə də bu ölməz abidəyə dünya xalqlarının baxışını, onun xarici dillərə tərcümə və araşdırma məsələlərini öyrənmək tədqiqatçılarımızın diqqətindən yayılmır. Əsərin rus, alman, ingilis və s. dillərə tərcüməsi və yayılması məsələsi artıq Azərbaycan alımları tərəfindən tədqiq olunub. Sevindirici haldır ki, bu gün güvənc yerimiz «Kitabi-Dədə Qorqud»un Fransada tərcümə olunaraq yayılması gündəmə gətirilib. Tədqiqatçıya bu mövzunu tövsiyə etdiyinə görə mən akademik İsa Həbibbəyliyə təşəkkür edirəm. Etiraf etməliyəm ki, tarixən ərəb ölkələri arasında Azərbaycana ən yaxın İraq olduğu kimi, Avropa ölkələri arasında ən yaxın olanı da Fransa olmuşdur. Ziyalılarım Fransada ürək sakitliyi tapmış, orada Azərbaycan ədəbiyyatına, müsəqisinə, ümumiyyətlə, mədəniyyətimizə qayğı və ehtiramla yanaşmış, əsərlərimizi tərcümə edərək çap etmiş, dərgilər buraxmışlar. Təkcə onu demək kifayətdir ki, Aleksandr Düma Azərbaycana üç kitab həsr etmişdir. «Şahdağın qarları», «Səltənət» və «Qafqaz səfəri». Mənəvi dəyərlərimizi dünya xalqlarına çatdırmaqdə onun xidmətləri ölçüyə gəlməzdir. Çağdaş elmimizdə H.Araklı, M.Təhmasib, Ə.Dəmirçizadə, X.Koroğlu, Ş.Cəmşidov, Fərhad Zeynalov, S.Əlizadə, Bəhlul Abdulla, Flora Əlimirzəyeva, Elmira Rəhimova Ş.Xəlilov, Ülkər Nəbiyeva və başqalarının elmi əsərləri ağır zəhmətin nəticəsidir. Mən Əli Lazım oğlu Allahverdiyevin «Kitabi-Dədə Qorqud» dastanları Fransada» əsərinə də, hər şeydən əvvəl, bu müstəvidən baxır, təqdir edirəm. Əsərin başlıca məğzi onun Fransada nə səviyyədə tərcümə olunaraq fransız oxularına necə çatdırılmasını, yayılma arealını təyin etməkdir. Maraqlı cəhət bir də ondan ibarətdir ki, tədqiqata təkcə «Kitabi-Dədə Qorqud» deyil, ötəri də olsa

qədim türk dastanları cəlb olunmuşdur. Bu da çox yerinə düşür.

Əli Allahverdiyevin «Kitabi-Dədə Qorqud» dastanları Fransada» namizədlik dissertasiyası giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Əsərin yiğcam «Giriş» hissəsində mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın predmeti, məqsəd və vəzifələrindən, metodoloji əsaslarından və praktik əhəmiyyətindən və s. söz açılır.

Əsərin çox maraqlı «Kitabi-Dədə Qorqud» dastanlarının fransız dilinə tərcüməsi və nəşri» adlanan I fəslində tədqiqatçı birbaşa mətləbə keçməzdən əvvəl çox doğru olaraq dastanın tarixi mənbələrinə nəzər salır. Bu dolğun və sanballı fəsil hər biri ayrıca fəslə bərabər «Dastanın tarixi mənbələri», «Dastanın fransız dilinə tərcümə tarixi», «Tərcüməçilər haqqında məlumat», «Tərcümənin orijinalla müqayisəli təhlili» kimi yarımbaşlıqlara bölünür. Ümumiyyətlə, «Kitabi-Dədə Qorqud»un Fransada tərcümə, nəşr və araşdırılma tarixi maraqlı və qorqudşunaslar üçün vacib sayıyla biləcək məlumatlarla zəngindir. «Dastanın fransız dilinə tərcümə tarixi» bölümü tamamilə yenidir. Elm aləminə az məlumdur. Bu da bütövlükdə əsərin aktuallığına dəlalət edir. Əsəri prof. Lui Bazən və prof. Altan Gökalp tərcümə etmişlər. Dastanın fransızca çapına Lui Bazənin yazdığı «Tarixə bir nəzər» adlı giriş məqaləsində «Kitabi-Dədə Qorqud» eposuna böyük qiymət verilir, onun hansı xalqa mənsubluğu göstərilir, Vatikan və Drezden nüsxələrindən təfsilatı ilə söz açılır, Drezden nüsxəsinin daha kamil olduğu xüsusi vurgulanır. Dogrudan da, belədir. Vatikan nüsxəsi altı boydan – dastandan ibarət olduğu halda, əsərin Drezden nüsxəsində on iki boy yer alır. Lui Bazən onu da xüsusilə vurgulayır ki, «Kitabi-Dədə Qorqud» dastanının dili Osmanlı türkcəsindən fərqlənir və Şərqi Anadolu və Azərbaycan türkcəsinin spesifik qrammatik və leksik xüsusiyyətlərini eks etdirir. Burada

onu da qeyd edim ki, Əli Allahverdiyevin dissertasiya işində məni qane edən bir cəhət də tərcüməçilər barədə məlumat verməsidir. Əsərdə Lui Bazənin bir türkoloq kimi yetişmə mühiti çox gözəl tədqiq edilib. Yəni «Kitabi-Dədə Qorqud»un fransız dilinə tərcüməcisinin təsadüfi adam olmadığını, akademik Lui Bazənin görkəmli türkoloq olduğunu və eposun tərcüməsinə müdrik çağında girişdiyini dərk edirik. Bizzət şübhə yeri qalmır ki, «Kitabi-Dədə Qorqud» fransız dilinə yüksək səviyyədə tərcümə olunub.

Bilmək maraqlı olar ki, Mirzə Fətəli Axundovun komediyalarını, giriş və qeydlərlə Azərbaycan dilindən fransız dilinə tərcümə edən də Lui Bazən olmuşdur.

«Kitabi-Dədə Qorqud» dastanları Fransada» əsərində Lui Bazənin türkologiya sahəsində türkoloq və folklorşunaslarımız üçün maraq doğuran işlər barədə elmi söhbət açılır. Dissertasiyada eposun ikinci tərcüməcisi, hazırda Paris Milli Elmi Tədqiqatlar Mərkəzinin direktoru olan prof. Altan Gökalpın yaradıcılığı barədə maraqlı faktlar vardır. Prof. eposu tərcüməyə başlamazdan əvvəl onun üzərində tədqiqatlar aparmış, əsər barədə aydın fikrə gəlmışdır. Onun «Köçəri təfəkkürü» adlı məqaləsində gəldiyi qənaət deyilənləri təsdiq edir: «Kitabi-Dədə Qorqud» oğuzun mədəni, bəşəri və siyasi həyatının epik çevrəsidir.

Tədqiqatçı «Kitabi-Dədə Qorqud»un fransız dilindən tərcüməsini tədqiq edərək çox doğru qənaətə gəlmişdir. O, göstərir ki, eposun tərcümələri müxtəlif mətnlərin türk dilindən fransız dilinə tərcüməsi və xüsusən də kitabın araşdırılması sahəsində zəngin təcrübəyə malik olduqlarından epik mətnin özəlliklərini dərindən duymuş və «Kitabi-Dədə Qorqud»u fransız dilinə uğurla tərcümə etmişlər. Dissertantın gətirdiyi misallar və müqayisəli təhlili də bunu təsdiq edir.

Əsərin «Fransız ədəbiyyatşunaslığı «Kitabi-Dədə Qorqud» dastanları haqqında» adlanan ikinci fəslində bizi ən

çox qane edən «Fransız şərqsünası Lui Bazən «Kitabi-Dədə Qorqud» haqqında» bölməsidir. Bunu deməkdə məqsədim «Kitabi-Dədə Qorqud» və qədim türk dastanları: problemə münasibət» və «Kitabi-Dədə Qorqud» dastanlarında qəhrəman» yarımbaşlıqları adı altında verilmiş bölmələrdə dissertantın irəli sürdüyü fikirlərə qarşı çıxmaq deyil, sadəcə ola-raq Fransız şərqsünası Lui Bazənin gördüyü işin ciddiliyini, elm aləmi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurgula-maqdır. Demək istədiyim odur ki, görkəmli bir Avropa aliminin sözü təbii ki, mötəbər söz kimi qəbul olunur. Bu baxımdan, akademik Lui Bazənin «Kitabi-Dədə Qorqud»la bağlı tədqiqatları və fikirləri bizim üçün çox əhəmiyyətlidir. Tədqiqatçı bu hissəni də böyük ilham və məhəbbətlə işləmişdir.

Bu bir həqiqətdir ki, hər hansı bir əsəri oxuyarkən insan əks mövqedə durur, bəzən ürəyindən keçirir: «Bunu mən belə deməzdəm». O da olsun rəsmi opponent. Xoşbəxtlikdən Əli Allahverdiyevin «Kitabi-Dədə Qorqud» dastanları Fransada» namizədlik dissertasiyasını oxuyanda qəlbimə belə bir fikir gəlmədi. Əksinə, əsərin dili, sözlərin işlənmə məqamı, fikirlərin məntiqi ardıcılılığı, dissertantın elmi təfəkkürü məni qane etdi.

Tədqiqata cəlb olunan problemlər barədə dissertantın öz fikri olması, məntiqi nəticələrə gəlməsi əsərin elmi səviyyə-sindən yaradıcı şəkildə işlənməsindən xəbər verir.

Nəhayət, onu da deyək ki, bu dissertasiya Şərq-Qərb ədəbi əlaqələri yolunda atılan uğurlu addımdır.

Bütün bu deyilənlərlə bərabər, arzu, istək formasında aşağıdakıları dissertantın nəzərinə çatdırmaq istərdim:

1. Parisin Milli Kitabxanasında saxlanılan Oğuz dastan-larına lazıminca yer verilməyib. Məlumat üçün deyim ki, hə-min dastanlar Füzuli Gözəlovun doktorluq dissertasiya-sında öz əksini tapıb.

2. İkinci fəsildən «Fransız şərqsünası Lui Bazən «Kitabi-Dədə Qorqud» haqqında» yarımbaşlığı ayrıca fəsil kimi verilsəydi kifayət edərdi. Onda «Kitabi-Dədə Qorqud» dastanlarında qəhrəman» adlanan və mövzu ilə uzlaşmayan hissəyə ehtiyac qalmazdı.

3. İkinci fəsil «Fransız ədəbiyyatşünaslığı «Kitabi-Dədə Qorqud» dastanları haqqında» deyil, «Kitabi-Dədə Qorqud» dastanları Fransız ədəbiyyatşünaslığında» adlandırılsayıdı daha doğru olardı.

4. Elmi apparatura daha zəngin ola bilərdi. Dissertasiya-da çıxışımın əvvəlində adını çəkdiyim görkəmli qorqudsünas alımlərimizin bəzən bir əsərinə belə müraciət olunmayıb. Təkcə bu müdafiədə iştirak edən əməkdar elm xadimi Bəhlul Abdullanın «Kitabi-Dədə Qorqud»la bağlı beş sanballı əsəri çıxıb.

Deyilənlər bu orijinal tədqiqat işinin dəyərini azalda biləcək ciddi nöqsanlar olmayıb, düzəldilməsi asan olan çatışmazlıqlardır. Dissertant tədqiqat işində məqsədinə çatmışdır.

Avtoreferat, çap olunmuş məqalələr dissertasiyanın məzmununu əhatə edir. Dissertantın elmi rəhbəri akademik İsa Həbibbəyli ilə birgə Fransada məqalə çap etdirməsi xüsusi əhəmiyyət kəsb edir.

Fikrimizcə, «Kitabi-Dədə Qorqud» dastanları Fransada» tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə bütövlükdə cavab verir və onun müəllifi Əli Allahverdiyev folklorşünaslıq (10.01.09) və dünya ədəbiyyatı (10.01.03) üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tam layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

5 may 2004-cü il

**FƏZAIL CƏFƏR OĞLU ORUCOVUN  
«AZƏRBAYCAN TEATR MƏDƏNİYYƏTİNDƏ  
DASTAN JANRININ TƏZAHÜR FORMALARI»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Son vaxtlar Azərbaycan ədəbi düşüncəsinin ilkin mərhələsini təşkil edən folklorumuza, folklorşunaslıq elmimizə, xüsusən də onun qüdrətli qolu olan aşiq sənətinə, bəstəkarlarımızın tükənməz ilham mənbəyi olan aşiq musiqisinə neçə-neçə sanballı monoqrafiyalar, dissertasiyalar həsr edilmişdir. Onların arasında böyük məmnunluqla prof. İlham Rəhimli və sənətşunaslıq doktoru Məryəm Əlizadənin çox qiymətli və sanballı əsərləri də vardır. Fəzail Orucovun müdafiəyə təqdim edilmiş «Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları» adlı namizədlik dissertasiyası adını çəkdiyimiz alımların əsərləri ilə birbaşa səsləşir, bir az da dərinə getsək deyə bilərik ki, dissertant həmin əsərlərdən bol-bol bəhrələnmişdir.

Məlumdur ki, dastanlar bir çox mədəni dəyərlərin özü-nəməxsus daşıyıcısı kimi spesifik ölçülərə malik mikropoetik bir aləmdir. Bu aləmin zaman-zaman daha da dərindən öyrənilməsi, daha da dərindən dərki, bizi ilkin mənəvi dəyərlərimizə qaytarır. Həmin dəyərlərə qayıdış milli-mənəvi varlığımızın tarixi-semantik mənzərəsini aydınlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Biz Fəzail Orucovun nəzəri-təcrübi əhəmiyyəti və aktuallığı ilə seçilən dissertasiya işinə, hər şeydən əvvəl, bu müstəvidən diqqət yetirmişik. Tərəddüdsüz deyə bilərik ki, «Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları» orijinal əsərdir. Dissertasiya işini oxuduqca Üzeyir bəy Hacıbəyovun dahi-

yanəliklə dediyi sözlər göz öünüə gəlir: «Aşıq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, yaziçinin da, xanəndənin də, rəqqasın da istədiyi qədər götürə biləcəyi pay vardır».

Fəzail Orucovun dissertasiyası, doğrudan da, heç vaxt solmayan, təravətini itirməyən, əzəli-əbədi bir aləmə, aşiq sənətinə, aşiq yaradıcılığının dastan janrına, onun teatr mədəniyyətində təzahür formalarına həsr edilmişdir.

Burada diqqəti çəkən cəhətlərdən biri odur ki, iddiaçı aşiq musiqisi mühitində boy-a-başa çatmış, bu mühitdə for-malaşmış, saz havalarının professional ifaçısı kimi səriştəli bir sənətkara və bu sənətin tədqiqatçısına çevrilmişdir. Onun saz sənətini, saz havalarını mükəmməl bilməsi qəti qənaətə gəlməyə imkan verir deyək ki, iddiaçı yaxın illərdə saz havalarının nota köçürülməsində xidmətlər göstərəcəkdir.

Mətləbdən uzaqlaşmayaraq bir məqamı da nəzərə çatdırmaq istəyərdik ki, müqəddəs aşiq sənəti haqqında sözü o sənətin bilicisi deyəndə mülahizələr daha inandırıcı, fikirlər daha sanballı olur. Bizcə, müdafiəyə təqdim edilən dissertasiya işi bu baxımdan da böyük əhəmiyyət kəsb edir.

«Azərbaycan teatr mədəniyyətində dastan janrıının təzahür formaları» dissertasiya işi giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Hər iki fəsil öz növbəsində iki yarımfəslə bölünür.

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı əsaslandırılır. İslənmə dərəcəsi nəzərdən keçirilir. Azərbaycan teatrında xalq dastanlarının səhnə təcəssümü, teatr mədəniyyətimizdə dastan janrıının təzahür formaları tədqiqatın obyekti kimi xüsusi vurğulanır. Tədqiqatda milli-mənəvi dəyərlər sisteminin mühüm tərkib hissəsi olan aşiq yaradıcılığının, dastançılıq ənənələrinin dramaturji və teatral xüsusiyyətləri araşdırılaraq, həm opera, həm də dram teatrlarında səhnə həlli tapmış dastanların ümumi səciyyəvi cəhətləri üzə çıxarılib. Buraya, «Əsli və Kərəm», «Şah İsmayıł», «Aşıq Qərib», «Kor-

oğlu» dastanları və «Kitabi-Dədə Qorqud»la bağlı tamaşalar daxildir.

Tədqiqat işinin məqsəd və vəzifələrindən danışarkən qeyd etməliyik ki, iddiaçı dastan janrının Azərbaycan teatr mədəniyyətində təzahür formalarını üzə çıxarmaq üçün bir çox fundamental məsələləri elmi fikir süzgəcindən keçirmişdir:

- Azərbaycan teatrının mənşə və tarixi kökləri etibarilə bağlı olduğu kulturoloji vahidlər içərisində ozan-aşıq yaradıcılığının məhsulu olan dastanların yeri və rolunu müəyyənləşdirmək;
- Peşəkar teatrda dastançılıq ənənələrindən gələn element və ünsürlərin mövcudluq dərəcəsini aşkarlamaq;
- Dastan mətnində dramaturji və teatral imkanların özünü bürüzə vermə formalarını araşdırmaq;
- Dramaturgiyanın mühüm elementi kimi dialoqun dastan janrında təzahür xüsusiyyətlərini öyrənmək;
- Aşıq ifaçılığı üçün xarakterik olan teatral imkanları «Mono teatr», «Bir aktyorun teatri» müstəvisində təhlil etmək;
- Dastan janrının teatral ənənələrini müasir teatr qanuna uyğunluqları kontekstində müqayisəli analiz etmək;
- Opera teatrında nümayiş etdirilmiş tamaşalarda dastan mətni ilə librettonun mövzu, ideya, süjet baxımından oxşar və fərqli cəhətlərini üzə çıxarmaq və s.

«Dastan mətninin dramaturji və teatral imkanları» adlanan birinci fəsildə bədii yaradıcılıq sahəsi olaraq teatr və dastanın tarixən biri-birinə qarşılıqlı nüfuzu, ümumi inkişaf prosesində birinin digərinin element və ünsürlərindən bəhrəlməsi məsələsi tədqiqat obyektinə çevrilmişdir.

Dastan aşıq yaradıcılığının bir janrı olaraq bir teatri anılır. Bədii vasitələrdən, texniki imkanlardan məhrum, dramaturqu da, rejissoru da, aktyoru da bir şəxs dən ibarət aktyor kimi çıxış edən bir aşıqın teatri. Burada aktyorla aşıqın müqayisəsi inandırıcı verilmişdir.

Aşıq sənəti sinkretik olduğundan musiqi, rəqs (ritmik hərəkətlər), nəqletmə, deklomasiya və vokalın sintezindən faydalanan və el sənətinin bədii gücünü, bədii formada yaşatdırən aşiq dastanlarında kanonlaşmış struktur və sistemlər teatr poetikasında mühüm yer tutduğundan bu məsələlər dissertasiyada ön plana çəkilmişdir. Onu da deməliyik ki, ziddiyətsiz, mübarizəsiz, konfliksiz mətnin dramaturji və teatral imkanlarından danışmaq mənasızdır. Ona görə ki, dramaturgiyanın yaranmasında konflikt əzəli və əbədi qanundur. Bu baxımdan deyə bilərik ki, dastan mətnləri tamaşa üçün ilkin şərt olan ziddiyyət, mübarizə, konfliktə görə bitkindir. Bu fəsildə dastan mətnlərinin səhnə əsərləri üçün son dərəcə zəruri olan dialoqlarla zəngin olması da ciddi təhlil olunur. Bu da təsadüfi deyildir. Dialoqlar bütün dastanlar üçün səciyyəvidir. Aşıq yaradıcılığının inkişaf mərhələləri, teatr element və ünsürlərinin təzahür formaları da bu fəsildə geniş təhlilə cəlb edilir. Aşıq yaradıcılığında hadisə və obrazların teatral göstəriciləri inandırıcı sübut və dəlillərlə aşkarlanır. Dissertasiya müəllifinin dastan məclisləri və aşiq deyişmələri zamanı onların aktyor kimi hərəkət etmələrini və teatr səhnəsinə, aktyor oyununa aşiq sənətinin məhz bu ənənəvi keyfiyyətlərinin ötürüldüyünü göstərməsi həqiqətdən kənar deyildir.

«Azərbaycan xalq dastanlarının səhnə təcəssümü» adlanan ikinci fəsil dastan janrinin teatral ənənələri, opera və dram teatrlarında tamaşaya qoyulmuş dastanların səhnə imkanları probleminə həsr edilmişdir. Burada xüsusi vurgulanmışdır ki, dastan janrı səhnə təcəssümünü əsasən opera teatrında tapmışdır.

Dissertant bu fəsildə Üzeyir Hacıbəyovun «Əsli və Kərəm» (1912), «Koroğlu» (1937), Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» (1916), Müslüm Maqomayevin «Şah İsmayıł» (1919) operalarının səhnə təcəssümündə qarşıya çıxan çətinliklərdən və uğurlardan maraqlı elmi söhbət açır.

Keçən əsrin 80-ci illərindən isə dastan janrinin teatral ənənələrinin yaranması gündəmə gətirilib.

Bu fəslin Azərbaycan dram teatrlarında dastan janrinin təzahür formaları adlı sonuncu yarımfəslində «Dədə Qorqud»la bağlı tamaşalar tədqiqata cəlb olunur. Burada «Mən Dədə Qorqud», «Torpağa sancılan qılinc», «Burla Xatun», «Dəli Domrul» kimi səhnə həllini tapmış əsərlər nəzərdən keçirilir. F.Orucovun «Azərbaycan teatr mədəniyyətində dastan janrinin təzahür formaları» adlı dissertasiyasının nəticə hissəsində araşdırmanın əsas müddəaları, əldə edilmiş elmi-nəzəri qənaətlər ümumiləşdirilmişdir.

Və nəhayət, xüsusи qeyd edim ki, indiyədək Azərbaycan teatr mədəniyyətində dastan janrinin təzahür formalarının öyrənilməsi istiqamətində mövzuya dair problemlərə tarixi, etnoqrafik, filoloji, sənətşünaslıq baxımından aydınlıq gətirilsə də, sistemli və monoqrafik şəkildə araştırma aparılmışdır. Fəzail Orucovun «Azərbaycan teatr mədəniyyətində dastan janrinin təzahür formaları» adlı namizədlik dissertasiyası, dastanların səhnə təcəssümü ilə bağlı teatrşünaslıq istiqamətində aparılmış ilk monoqrafik araşdırmadır – desək həqiqətdən uzaq olmaz.

Bununla belə, əsər müəyyən kəm-kəsir və nöqsanlardan da xali deyildir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Əsərdə bir çox orfoqrafik və stilistik səhvlərə, yerində işlənməyən söz və ifadələrə rast gəlinir. Məsələn, səh. 21, 29, 35, 43, 46, 48, 52, 59, 63, 64, 67, 78, 83, 98, 101, 109, 111.

2. Əsərdə təsvirciliyə, bəzən də məlum həqiqətləri sadalamaq kimi hallara yol verilir. Məsələn, «Teatr nədir və o incəsənətin digər növləri ilə nə ilə fərqlənir?» (s. 17–18) və ya dastanlarımızın XX əsrin ilk rübündə səhnə uğurlarından (s. 88–96), mətbuatda onlara verilən qiymətdən geniş müzakirə açmağa nə ehtiyac var idi?

3. Dissertasiyanın elmi apparaturası zəngindir. İddiaçı fikirlərini təsdiqə çalışanda onlardan bol-bol istifadə edib. Lakin su da artıq içiləndə ağırlıq gətirir. Səhifə 14-də və 26-da 6 dəfə, səhifə 110-da 5 dəfə məxəzlərə müraciət edilib. Səhifə 16 demək olar ki, bütövlükdə prof. İlham Rəhimovun, səh. 22 isə sənətşünaslıq doktoru Məryəm Əlizadənin əsərlərinə və fikrlərinə həsr olunub. İddiaçının öz fikri isə kölgədə qalıb.

4. Ustad aşıqların sənətkarlıq bacarıqlarını, istedadlarını, dünyagörüşünü, bilik səviyyələrini bariz şəkildə göstərən deyişmələrdən danışarkən prof. M.Həkimovun «Azərbaycan şifahi xalq ədəbiyyatından xüsusi kürs» kitabçasına əsaslanaraq onun dörd mərhələdən ibarət olduğunu göstərirsiniz (s. 50). Halbuki Azərbaycan folklorşünaslığının patriarxi, onun nəzəri məsələlərini ortaya qoyan, Azərbaycan xalq dastanlarına neçə-neçə elmi əsərlər həsr edən Məmmədhüseyn Təhmasib deyişmələrin üç pillə, üç mərhələdən ibarət olduğu qənaətinə gəlib. İlk pillə hərbə-zorbadan ibarət olur. İkinci mərhələdə tərəflər öz səslərini, şeir texnikasını nümayiş etdirir. Məclisi ilk qızışdırən aşiq hansı hava üstündə oxusa, ikinci aşiq da o rədiflə, o hava üstündə oxumalıdır. Burada ustad aşığın deyilən bəndlərə bədahətən cavab verə bilmək bacarığı, hazırlı cavab şairlik qüdrəti də üzə çıxır. Bu mərhələdə tərəflərin heç biri məğlub olmursa, üçüncü mərhələyə, yəni bağlamaya, qıfılbəndə keçirlər ki, buna da Xəstə Qasımla Ləzgi Əhmədin deyişməsi yaxşı nümunə kimi göstərilə bilər.

5. Dissertasiyada Üzeyir bəyin aşiq yaradıcılığına verdiyi qiymətdən söz açılır. «Bu sənət xalqa, kütlələrə daha yaxındır. Aşıq sənəti xalqın öz yaradıcılığıdır» (s. 76) – deyən dahi Üzeyir bəyə haqq qazandırılır və elə buradaca məxəz kimi M.Həkimovun «Oğuz-tərəkəmə xalq mərasimləri və meydand tamaşaları» əsəri göstərilir. Ümumiyyətlə, məxəzlərdən

---

---

## *Elmımızə təmənnasız xidmət*

istifadə məsələsində diqqətsizliyə yol verilib. Məsələn, istifadə olunmuş ədəbiyyat siyahısında 153 əsər olduğu halda, səh. 82-də 184-cü əsərin kodu göstərilib. Başqa bir misal: Dastanların Azərbaycan folklorşunaslığında tədqiqi məsələsindən danışarkən (s.85) məxəz kimi Aristotelin «Poetika» əsəri göstərilib. Bizə qalırsa, deyilənlər mexaniki səhvlərdir. Onların asanlıqla islah olunacağı şübhə doğurmur. Sənətşünas alim Məryəm Əlizadənin təbirincə desək, təməli və tağı sözdən tikilən mənəvi ehramımıza – dastanlara həsr olunan «Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları» əsəri Ali Attestasiya Komissiyasının namizədlik dissertasiyaları qarşısında qoyduğu tələblərə tam cavab verir və onun müəllifi Fəzail Cəfər oğlu Orucov teatr sənəti üzrə (17.00.01) sənətşünaslıq namizədi alimlik dərəcəsi almağa tamamilə layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
20.05.05

**AFAQ XÜRRƏM QIZI RAMAZANOVANIN  
«AZƏRBAYCAN FOLKLORUNDA QADIN (ANA)  
YARADICILIĞI VƏ ONUN POETİKASI» ADLI  
NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Folklor, prof. Yaşar Qarayevin təbirincə desək, «əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü qoruyan» möhtəşəm abidə, toxunulmaz qaladır. Bu abidənin daha möhkəm, daha davamlı olmasında qadın (ana) yaradıcılığının məxsusi yeri vardır. Biz, Afaq Ramazanovanın «Azərbaycan folklorunda qadın (ana) yaradıcılığı və onun poetikası» namizədlilik dissertasiyasına bu müstəvidən baxır və qiymətləndiririk.

Dissertasiya işi Azərbaycan folklorşunaslığında indiyə kimi mövcud olan bir boşluğu doldurmaq baxımından əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, bir çox xalqların folklorunda qadın yaradıcılığı və onun poetikası ayrıca tədqiq olunsa da, Azərbaycan folklorşunaslığında əsaslı şəkil-də, bütöv halında tədqiq olunmamışdır. Doğrudur, görkəmli folklorşunas alimlərimiz M.Təhmasib, Azad Nəbiyev, Bəhlul Abdulla və başqaları ayrı-ayrı əsərlərində qadın folklorundan bəhs etmişlər. Və Afaq Xürrəm qızı Ramazanova görülən işdən kifayət qədər söz açmış və alimlərimizin tədqiqatlarına yüksək qiymət vermişdir.

Afaq Ramazanovanın müdafiəyə təqdim etdiyi tədqiqatında Azərbaycan folklorunun müxtəlif janrlarında qadın yaradıcılığı örnəkləri, onların yayılma arealı, alt mifopoetik qatı, genezisi, mərasimlər və başqa janrlarda qadın (ana)

yaradıcılığı ilə ilgili mətnlərin aşkarlanması və təhlili, onların poetik məziyyətlərinin, bədii təsvir vasitələrinin, poetik fi-qurların, janrların özünəməxsus dominant poetik vasitələrinin üzə çıxarılması kimi çox əhəmiyyətli mənəvi dəyərlərimizin tədqiqi qabarıq şəkildə özünü göstərir. Bununla belə, əsər boyu ortaq türk və hətta bir çox başqa xalqların mövzu ilə əlaqədar folklor yaradıcılığı da fikir süzgəcindən keçirilir.

Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Əsərin giriş hissəsində mövzunun aktuallığına, elmi yeniliyinə, tədqiqi tarixinə, işlənmə dərəcəsinə və s. nəzər salınır.

Dissertasiyanın «İlkin janr və növlərin formallaşmasında qadın (ana) yaradıcılığı» adlanan I fəslində sınama, ovsun, fal, alqış, qarğış kimi janrların sosial əsası və qadının bu janrların formallaşmasında rolü və yeri ayırd edilir. Tədqiqatçı haqlı olaraq ovsunların qadınlarla bağlı olduğunu xüsusi vurğulayır və onların təsnifatını verir:

5. Təbiət qüvvələrinə təsir göstərmək amalı ilə yaranan ovsunlar;

6. Məişətdə istifadə edilən ovsunlar.

Onu da deyək ki, ovsunlarla müşayiət edilən mərasimlər qədərincədir. Burada xəstəliklərin türkəçarələrlə müalicəsi, uşağın doğulması və böyüməsi ilə bağlı ovsunlar qırmızı xətt kimi keçir. Və bunların sırf qadınların fəaliyyəti ilə bağlı olduğu ön plana çəkilir.

Sağın nəgmələri, eydirmələr, nehrə nəgmələri, bunlarla bağlı inanclar və ovsunlar da sırf qadın yaradıcılığının məhsulu kimi tədqiq edilir.

Fallar da ilkin janrlardan biri kimi, dissertasiyasında hərtərəfli tədqiq edilmişdir. Novruzqabağı çərşənbələr vaxtı icra edilən fallar və inanclar cəlbedici hadisələr olub, yaddan çıxmır. Yeniyetmə qızlar arxası qapiya dayanaraq ayaqqabılarnı başları üstündən qapiya tərəf atırlar. Əgər ayaqqabı-

bının ucu qapıya tərəf düşsə, inanırlar ki, qız gələn bayrama qədər ərə gedəcək, əgər evə tərəf düşərsə, qızın bəxtinin bu il də açılmayacağına inanırlar.

Təəssüf ki, tədqiqatçı ilkin janrlardan danışarkən onların zəmanəmizdə də yer aldığı unudur. Toylarımıza xüsusi rövnəq verən «gülətma» inancı buna misal ola bilər. Toyun sonunda gəlin əlində bir dəstə gül tutur. Gənc oğlan və ərgən qızlar arxa tərəfdə yiğisirlər. Gəlin arxaya baxmadan gül dəstəsini başının üstündən arxaya atır. Gül dəstəsini hansı gənc tutsa, inanırlar ki, o tezliklə ailə həyatı quracaq.

Dissertasiyanın bu fəsli ilə bağlı tədqiqatçının gəldiyi qənaəti doğrudur. Bu inamları, həqiqətən də, yaşıdan və dövrümüzə qədər gətirib çıxaran analar və ağbirçək nənələr olmuşlar.

Dissertasiyanın II fəsli «Məişət mərasimlərində qadının (ana) iştirakı» adlanır.

Xalqın həyat təcrübəsi, adət-ənənəsi, inam və etiqadları əsasında yaranan, insan həyatının hər bir mərhələsini özü-nəməxsus bir tərzdə əks etdirən məişət mərasim və nəgmələri, hər şeydən əvvəl, qədimliyi ilə seçilir.

Məişət mərasimlərindən danışarkən dissertant sırf qadın fəaliyyəti ilə bağlı olan törəmələri ön plana çəkir. Burada poetik mətnlərin, inam və sənamaların ovsun, tabu-yasaqların, bütövlükdə məişət mərasim kompleksinin müəllifi də, icraçısı da anadır, qadındır.

Məişət mərasimləri arasında doğuş, uşağın böyüdülməsi və himayəsi rəngarəng rituallarla müşayiət edilir. Bu, dissertasiyada nəzəri cəhətdən yaxşı işlənmişdir. Məsələ burasındadır ki, son vaxtlara qədər böyüklərin yaratdığı folklor örnəkləri də «uşaq folkloru» adı altında tədqiq edilirdi. Biz isə layla və oxşamaları adı çəkilən bölmədə deyil, lirik növdə – «Beşik nəgmələri» adı altında tədqiq etmişik. Onlar formaca xoysat və manilərə, ağıllara oxşasalar da, bu oxşayış

zahiridir. Məzmun və oxunuş tərzinə və eləcə də icra yerinə görə fərqlənirlər. Ana ilə körpə arasında əbədi məhəbbətin təməli qoyulan layla və oxşamalar – nazlamalar uşaqlarla ilgili yaransa da, burada uşaqlar qeyri-fəal iştirak edirlər. Onları qoşanlar da, «musiqi bəstələyənlər» də, oxuyanlar da analar özləridir. Bu baxımdan, dissertantın bizim müddəalaramıza arxalanması, onun mövzuya dərin nüfuz etməsindən xəbər verir.

Dissertasiyada laylalar, nazlamalar, rəngarəng toy-mərasim və tabu-yasaqlar inandırıcı faktlarla təsbit edilmişdir. Yas mərasim və ayınləri də maraqlı faktlarla, zəngin elmi informasiya ilə səciyyələnir.

Tədqiqatın «Təqvim törənlərinin qadın səciyyəsi» adlanan III fəslində məişət mərasimlərindən fərqlənən və təqvi-mi tarixlərlə bağlı icra edilən, daha çox qış və yaz fəsillərinə təsadüf edən, ana və qızlarla bağlı olan mövsüm mərasimlərindən bəhs edilir.

Mövsüm törənlərində Novruz mərasimində qadın-analar tərəfindən riayət edilməsi, yazılmamış qanun halını almış xüsusi təam programının olmasının vacib şərtidir. Dissertant mövsüm və məişət mərasimlərinin mütləq atributu kimi plovun olmasını, düyüyə müqəddəs nəsnə – məhsuldarlıq simvolu kimi baxılmasını xüsusi vurğulayır.

Tədqiqatçı şəkərbura, şəkərcörəyi, paxlava, ballıbadı, badambura kimi şirniyyatların bişirilməsində ibtidai insanlardan qalma astral görüşlərin təzahür etdiyini inandırıcı faktlarla göstərmişdir.

Burada onu da qeyd etməliyəm ki, tədqiqatçı ölkəmizin Qərb zonasında Novruz törənləri zamanı bişirilən fəsəli, qatlama, kömbə, əriştə aşı kimi bayramın mütləq atributu olan təamlara nəzər salsaydı, müddəaları daha mötəbər olardı.

Novruz bayramı zamanı qız və qadınların yelləncəkdə yellənməsi və bunun müəyyən məsələlərlə, məsələn, əkinçi-

lik, günahların aparılması, məhsuldarlıq və s. əlaqədar yeri-nə yetirildiyi də inandırıcı işlənmişdir. Təəssüf ki, müəllif bu mərasimin ölkəmizin Qərb zonasında «Qızlar bayramı» adlandırıldığını unudub.

İl quraqlıq keçəndə yağış yağdırmaq ayinləri, bizcə, böyük tədqiqatın nəticəsi kimi qiymətləndirilməlidir. Lakin yağışı yağdırma ritualını yerinə yetirərkən qədim kultlarla bağlı olan atributları müxtəlif xalqlarda – hətta slavyan xalqlarında axtararkən, onların hamısının folklorumuzun qüdrətli qolu – Kərkük folklorunda olduğunu unutmuşdur. Halbuki Kərkük folklorunda onların hamısı «Kosa gəldi», «Qodu» və «Çəmçələ qız» mərasimlərində cəm olub. (Bax: Qəzənfər Paşayev. İraq-türkman folkloru», Bakı, 1992, səh. 34–40)

Mətləbdən uzaqlaşmayaraq deməliyik ki, dissertasiyada geniş söz açılan mərasim və nəgmələr insanı beşikdən qəbrə-dək müşayiət edir. İnsan doğulur, nəsil artırır, nəhayət, həyatdan köçür. Bu da folklorda doğum, toy, yas mərasimləri, onlarda oxunulan nəgmələrlə nəsillərin yaddaşında əbədiləşir. Məqamına görə bir qisim mərasim nəgmələri qəm, qüssə, kədər, hüznə bağlı yaranır. Başqa bir qisim mərasim və nəgmələr arzu-dilək, şadlıq, sevinc, gözəl əhvali-ruhiyyəni əks etdirir. Mövsüm mərasim nəgmələrində isə ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz əksini tapır. Burada yağışın yağması, küləyin əsməsi, ümumiyyətlə, oda, suya, küləyə və s. inam və etiqadlarla ilgili yaranan mərasim və nəgmələr üstünlük təşkil edir.

Afaq Ramazanovanın folklorumuzda qadın (ana) yaradıcılığı və onun poetikası ilə ilgili dissertasyia işi yuxarıda sadaladıqlarımızı əhatə edir. Əsərdə münaqışə və mübahisəyə səbəb ola biləcək elmi səhvlər yoxdur. Bununla belə, diqqəti çəkən bir-iki xırda nöqsanı qeyd etmək istərdim:

---

---

*Elmımızə təmənnasız xidmət*

1. Dissertasiya orfoqrafik və üslub xətalarından xali deyildir. Hətta avtoreferatda «təsbit» sözündən sonra mötəri-zədə «zakreplenie» sözü yazılıb. (səh. 6).

2. İlkin janrlardan bəhs edilərkən bəzən sınamalarla falar arasındaki fərq itir. Bu, xüsusən də inanclarla ilgili fala baxmada özünü göstərir.

3. Dissertasiyanın «Təqvim törənlərinin qadın səciyyəsi» adlanan III fəslində nəğmələr, demək olar ki, yer almamışdır.

Deyilənlər maraqlı tədqiqat işinin dəyərini azalda biləcək nöqsanlar deyil, düzəldiləsi asan olan qüsür və çatışmazlıqlardır. Tədqiqatçı əsəri yüksək elmi səviyyədə yazmış və məqsədinə nail olmuşdur.

Avtoreferat, müəllifin böyük həcmli «Azərbaycan mərasim folkloru» monoqrafiyası, çox sayılı məqalələri dissertasiyanın məzmununu əhatə edir.

Bizə qalırsa, «Azərbaycan folklorunda qadın (ana) yaradıcılığı və onun poetikası» tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə bütövlükdə cavab verir və onun müəllifi Afaq Xürrəm qızı Ramazanova folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tamamilə layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

27.10.2006.

**GÜLXANİ VAQİF QIZI ŞÜKÜROVANIN  
«İLYAS ƏFƏNDİYEV YARADICILIĞINDA  
FOLKLOR MOTİVLƏRİ»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Xalqın elliklə yaratdığı, nəsildən-nəslə ərmağan etdiyi, həmişəyaşar folklorumuz bütün zamanlarda yazıçı və şairlərin ilham mənbəyi olub. Nizamidən bu yana yazılı ədəbiyyatımız şifahi xalq ədəbiyyatından bəhrələnmiş, həmişə onunla qovuşmuş, qarşılıqlı əlaqədə olmuşdur. Son 50 ildə yazıçı və şairlərimizin yaradıcılığında milli-mənəvi dəyərimiz olan folklorla ilgili çoxlu məqalələr və monoqrafik əsərlər tədqiqata cəlb olunmuşdur.

Cəlal Abdullayevin, eləcə də Paşa Əfəndiyevin S.Vurğun, Əli Saləddinin M.Ə.Sabir, Ayaz Vəfalının M.Füzuli, Tağı Xalisbəylinin Nizami Gəncəvi, S.Rüstəmxanının C.Məmmədquluzadə, Bəhlul Abdullanın Y.V.Çəmənzəminli, Çerkəz Quliyevin S.Rəhimov, Nizami Xəlilovun Ə.Haqverdiyev, M.Cəfərovun O.Sarıvəlli, A.Abdullayevanın «M.Müşfiq və folklor» mövzusunda dissertasiya və monoqrafiyalarını göstərmək olar.

Sevindirici haldır ki, ümumxalq məhəbbəti qazanmış, XX əsr Azərbaycan nəşrinin ən görkəmli nümayəndələrindən biri, yaradıcılığında folklorumuzun müxtəlif janrlarından bol-bol istifadə edən İlyas Əfəndiyevin yaradıcılığında folklor motivlərinə dair orijinal namizədlilik dissertasiyası müdafiəyə təqdim olunmuşdur. Dissertasiyada İ.Əfəndiyev irsinin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi, onun ayrı-ayrı janr və növlərindən istifadə yolları təhlil süzgəcindən keçirilmiş, yazıçının folklordan bəhrələnməsi və onun əhəmiyyəti, milli şifahi xalq yaradıcılığı ilə bağlılığı aydınlaşdırılmış, ədibin

folklordan bəhrələnməklə yaratdığı əsərlərin xəlqilik və bədiiliyi dəyərləndirilmişdir.

İ.Əfəndiyev yaradıcılığının sanbalına görə ən çox tədqiq olunan yazıçılarımızdanıdır. Bu onun ədəbi irsinin aktuallığı, milliliyi, soykökə bağlılığı və xəlqiliyi ilə əlaqəlidir. Dissertasiyada «folklor və ədəbiyyat» problemi yeni elmi fikirlərə zənginləşdirilmiş, İ.Əfəndiyevin əsərlərində şifahi ədəbiyyat, xalq musiqisi və mifologiyadan, etnoqrafik materiallardan istifadənin forma və yolları araşdırılmışdır.

Gülxani Şükürovanın dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısını əhatə edir.

Girişdə mövzunun aktuallığından, tədqiqat işinin obyekti, predmeti, məqsəd və vəzifələrindən söz açılır, elmi yeniliklərdən bəhs edilir.

Əsərin «İlyas Əfəndiyev yaradıcılığında folklorizm» adlanan I fəsli iki bölməyə ayrıılır. Birinci bölüm «Əfsanə, rəvayət, nağıl, dastan süjeti və motivlərindən istifadə» adlanır. Burada tədqiqatçı ədibin «Apardı sellər Saranı», «Qarı dağı», «Vəzir Allahverdi xan və Bəhlul Danəndə», «Yusif və Esfir», «İsa-Musa», «Abidin yuxusu» və s. kimi əsərlərini araşdırmış, haqlı qənaətə gəlmişdir ki, İ.Əfəndiyev folklor süjetlərindən istifadə etməklə yüksək bədiiliyi ilə seçilən orijinal əsərlər yaratmışdır.

Birinci fəslin «Bayatı, aşiq şeiri və xalq mahnılarından bəhrələnmə» adlanan ikinci bölməsindən göründüyü kimi, İlyas Əfəndiyev əsərlərində folklorumuzun ən çox yayılmış bu janrlarından əsərlərində məharətlə istifadə etmiş, milli koloriti artırmaq üçün roman, povest, hekayə və hətta dram əsərlərində onlardan yararlanmış, əsərlərini daha oxunaqlı və ibrətamız edə bilmişdir. İlyas Əfəndiyev insanla beşkdən qəbrədək yoldaşlıq edən bayatıdan, ana layLASI ilə bərabər uşağa mənəvi qida olan aşiq poeziyası və xalq mahnılarından elə məqamlarda, elə istifadə edib ki, oxucu bir yandan

yazıçının məharətinə heyran qalır, digər tərəfdən mənəvi zövq alır. Ədibin yaradıcılığının timsalında akademik Mirzə İbrahimovun sözlərinin hədəfə necə də sərrast dəydiyinin şahidi oluruq: «Aşıq poeziyasının kökləri, rişələri folkloran, xalq yaradıcılığından su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir, ondan qüvvət alır».

Bizə qalırsa, İlyas Əfəndiyevin yaradıcılığı xalq təfəkkürünün bitib-tükənməyən inciləri üzərində bərqərar olmuşdur.

Dissertasiyanın «İlyas Əfəndiyevin yaradıcılığında adət-ənənə və xalq deyimləri» adlanan II fəslində mərasimlər, adət-ənənə və xalq deyimləri araşdırılır. Bu fəsil də iki bölməyə ayrılır. Birinci bölüm «Adət-ənənələr, inanclar, alqış və qarğışlar» adlanır. Xalqın qədim yaradıcılıq məhsulu kimi, cəmiyyətin gərdişində öz yeri, sanbalı olan mərasim folkloru xalqın düşüncə tərzini, həyata baxış və münasibətlərini, etik, estetik, etnoqrafik görüşlərini, adət-ənənəsini eks etdirir. İlyas Əfəndiyev yaradıcılığında bütün bunlar əhəmiyyətli yer tutduğundan dissertation üçün geniş meydan açılmışdır. İnanclar, alqış və qarğışlara tədqiqatda geniş yer verilmişdir. AMEA-nın müxbir üzvü, prof. Azad Nəbiyevin göstərdiyi kimi, bu janrlar müşahidə, inam nəticəsində sınaq və təcrübədən keçirilərək qətiləşmiş, həyata ömürlük vəsiqə qazanmış, xalqın hafızəsində, gündəlik məişətində, dilində əbədiləşmiş, zəmanəmizə qədər gəlib çıxmışlar. Onlar məisət və mərasimlərlə, təbiət hadisələri, bitki və heyvanat aləmi ilə, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclardır. Alqış və qarğışlara gəlincə deməliyik ki, onlar xalqın həyatında həmişə mühüm rol oynamışdır. Şübhəsiz buna görədir ki, alqış və qarğışlar folklorumuzun bayatı, nağıl, dastan, oxşama, ağı və s. kimi janrlarında geniş yer almışdır. Elə onların İlyas Əfəndiyev yaradıcılığında tez-tez işlədilməsi də bununla əlaqədardır. II fəslin «Atalar sözü və məsəllərdən istifadə formaları» adlanan ikinci bölməsində

İ.Əfəndiyevin atalar sözü və məsəllərdən bəhrələnmə dərəcəsi tədqiq edilir. Demək lazımdır ki, atalar sözləri və məsəllər xalqın tarixini, inkişaf mərhələlərini, həyat tərzini, dünyabaxışını, təfəkkürünü, inam və etiqadını, adət-ənənəsini və s. əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Odur ki, tədqiqatçılar bu mənəvi incilərə istinad edir, onların vasitəsilə müəyyən hadisələrin izlərini və köklərini axtarırlar. Tarixçi atalar sözü və məsəlləri qədim tarixə, tarixi hadisələrə dair məlumat baxımından, hüquqsunas onları xalq həyatının yazılmamış qanunları baxımından, etnoqraf atalar sözü və məsəlləri unudulub getmiş adət-ənənələrin hifz olunub saxlandığı mənəvi dəyərlər baxımından qiymətləndirir. Filosof atalar sözü və məsəllər vasitəsi ilə xalqın düşüncə tərzini öyrənməyə, məntiq aləmində yerini dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü və məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin leksik-qrammatik qayda-qanunlarını tədqiq etməkdə əvəzsiz mənbə nöqtəyi-nəzərindən yanaşır.

Bütün bunları yaxşı bilən, xalqımızın adət-ənənəsinə, məişətinə dərindən bələd olan İ.Əfəndiyev atalar sözü və məsəllərin təsir gücündən istifadə edərək insanlara xeyirxahlıq, sədaqət, düzlük, mərdlik, halallıq aşılıyor. Atalar sözləri və məsəllər elə bir dirilik bulağıdır ki, onun suyundan dadan sənətkarların xalqla əlaqəsi daha möhkəm olur – kəlamı sanki İlyas Əfəndiyevin boyuna biçilmişdi.

**Dissertasiyanın III fəsli «İlyas Əfəndiyev və mifologizm» adlanır. Bu fəsildə ədibin dini-mifik görüşlərdən bəhrələnmə dərəcəsi təhlilə cəlb edilir və xalqımızın mifik-dini təsəvvürləri fonunda tədqiq edilir.**

Dissertasiyanın «Nəticə» hissəsi də qənaətbəxş işlənmişdir. Tədqiqatçının gəldiyi nəticələr elmi cəhətdən əsaslandırılmış, İlyas Əfəndiyev yaradıcılığının indiyə qədər toxunulmamış folklorla bağlılıq məsələləri araşdırılmış, ədibin bədii

əsərlərini yaradarkən əfsanə, nağıl, dastan, motivlərdən, bayati, aşiq poeziyası, xalq mahniları, atalar sözü və məsəllərdən məharətlə istifadə edərək, onlardan yaradıcı şəkildə bəhrələnməklə milli ruhumuzu oxşayan, gündəlik həyatımızla səsləşən, əsərlər yaratması inandırıcı faktlarla təsbit edilmişdir.

İş olan yerdə nöqsan da olar – deyirlər. Büyük məmnuñluqla oxuduğum «İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri» əsəri də nöqsanlardan xali deyildir. Lakin onlar ciddi səhvələr olmayıb, düzəldilməsi, həqiqətən də, asan olan nöqsanlardır.

1. İlyas Əfəndiyev yaradıcılığında əhəmiyyətli yer tutan oda, suya inamla bağlı dissertationın mülahizələri, ədibin əsərlərindən gətirdiyi misallar və gəldiyi nəticə «Adət-ənənələr, inanclar, alqış və qarşışlar» adlı I fəsildə yer almış olduğu halda, tədqiqatçı onu «İlyas Əfəndiyev və mifologizmlər» adlı III fəsildə verib. Bu doğru deyildir. Adından da göründüyü kimi oda, suya inam inanclarla, adət-ənənələrlə bağlıdır.

2. Dissertation mövzu ilə bağlı özünə qədər yazılmış dissertasiya və monoqrafiyalar ilə mütləq tanış olmalı idi. Təəssüf ki, tədqiqatçı Paşa Əfəndiyevin «Səməd Vurğun və xalq yaradıcılığı», Ayaz Vəfalının M.Füzuli, S.Rüstəmxanının C.Məmmədquluzadə, M.Cəfərovun O.Sarivəlli yaradıcılığı və folklor mövzusunda çox maraqlı dissertasiya və monoqrafiyalarından bəhrələnməyib.

3. Dissertation İlyas Əfəndiyevin əsərlərindən çıkış edərək atlarla bağlı mülahizələr irəli sürür və atı müqəddəs varlıqlar sırasına qoşur.

Əslində, at namus nişanəsidir. Səməd Vurğun yazır:

*Atdı, papaqdı, bir də arvaddı,  
Namusdan sayılır bizim ellərdə.*

İsmayııl Şıxlının «Dəli Kür» əsərində Cahandar ağanının Qəmər adlı atı ilə bağlı olaylar da deyiləni təsdiqləyir. Türk

---

---

*Elmımızə təmənnasız xidmət*

xalqlarının bəzisində əziz qonağa qulan, at kəsilməsi də dissertantın qənaətini təkzib edir.

Göründüyü kimi, göstərilənlər əsərə xələl gətirə biləcək ciddi nöqsanlar olmayıb, düzəldilməsi asan olan qüsur və çatışmazlıqlardır. Tədqiqatçı əsəri yüksək elmi səviyyədə yazmış, məqsədinə nail olmuşdur.

Avtoreferat, çap olunmuş 11 məqalə dissertasiyanın məzmununu əhatə edir.

Bizə qalırsa, «İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri» adlı tədqiqat işi namizədlik dissertasiyaları sırasında qoyulan tələblərə cavab verir və onun müəllifi Gülxani Vaqif qızı Şükürova folklorşünaslıq (10.01.09) üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

26.02.07

**İSLAM HÜSEYN OĞLU SADIQOVUN  
«AZƏRBAYCAN FOLKLORUNDА  
«KOROĞLU» POETİK ƏNƏNƏSİ»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

RƏY

Qədim mənəvi dəyərlərimizdən danışarkən göz önünə ilk olaraq «Kitabi-Dədə Qorqud», «Koroğlu» dastanı və ulu ozan-aşıq sənəti gəlir. Folklorumuzla bağlı sonralar yaranan nə varsa bu abidələrdən qaynaqlanmış, onların üzərində bərqərar olmuşlar. İslam Sadıqovun indiyə qədər işlənməmiş, orijinal «Azərbaycan folklorunda «Koroğlu» poetik ənənəsi» adlı əsəri, hər şeydən əvvəl, bu baxımdan diqqəti çəkir.

Dissertasiya işi «giriş», 4 fəsil, nəticə və istifadə olunmuş qaynaqların siyahısından ibarətdir. Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, tədqiqatın obyekti və predmeti, mövzunun işlənmə dərəcəsi, elmi yeniliklər, dissertasiyanın nəzəri və praktik əhəmiyyəti kimi məsələlər Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq tədqiqat süzgəcindən keçirilir.

Dissertant Koroğlunun şəxsiyyəti və dövrü kimi məsələlərə aydınlıq gətirir. Tədqiqatçı doğru olaraq göstərir ki, «Koroğlu» poetik ənənəsi demək olar ki, araşdırılmamışdır. Həqiqətən də, «Koroğlu» eposu Azərbaycan dastançılıq tərəfində yeni bir mərhələ olub sonrakı məhəbbət və qəhrəmanlıq dastanlarına zəmin yaratmış, onlara güclü təsir etmişdir.

Tədqiqatın məqsəd və vəzifələri konkret olaraq aşağıdakılardır:

«Koroğlu» eposunun meydana çıxması üçün mənəvi zəmin olan qədim türk dastançılıq ənənəsini, eposun özündən sonrakı Azərbaycan dastanlarına təsirini, aşiq poeziyasında «Koroğlu» motivlərini, folklorumuzun digər janrları ilə «Koroğlu» eposu arasındaki bağlılığı, «Koroğlu» eposunun

yaranmasında və yayılmasında Koroğlunun bir şəxsiyyət kimi rolunu aydınlaşdırmaq.

Göründüyü kimi dissertant folklorşunaslığımızda nəzəri cəhətdən həllini tapmamış məsələləri gündəmə gətirir və maraqlı bir dissertasiyanı ortaya qoyur. Təbii ki, tədqiqatçı mövzunun işlənmə dərəcəsinə münasibətini bildirməli idi. Bununla belə, tədqiqatçı «Koroğlu» eposunun indiyə qədər nəinki Azərbaycanda, hətta başqa ölkələrdə işlənmə dərəcəsini, eposun Avropa dillərinə tərcüməsini və s. geniş tədqiq edir. Eposa dair tədqiqatlara və tədqiqatçılara münasibətini bildirir.

Əsərin elmi yeniliklərindən danışarkən qeyd edilməlidir ki, «Koroğlu» eposunun özündən sonra yaranmış məhəbbət və qəhrəmanlıq dastanlarına təsirinin araşdırılması, eləcə də Koroğlu poeziyasının sonralar aşiq yaradıcılığına güclü təsiri, eposun bayatılarımıza, atalar sözü və məsəllərlə, idiom-larla, frazeoloji ifadələrlə və s. qarşılıqlı əlaqəsi haqqında söylənən fikirlər təzə və qənaətbəxşdir.

Hər fəsli ayrıca namizədlik dissertasiyasının mövzusu ola biləcək dissertasiya işi 4 fəsildən ibarətdir.

«Koroğlu» eposu və Azərbaycan dastanları» adlanan I fəsil üç yarımbölməyə ayrıılır.

«Koroğlu»ya qədərki türk dastançılıq ənənəsi» adlanan 1-ci yarımbölmədə tarixin özü qədər qədim olan «Alp Ər Tonqa», «Törəyiş», «Boz qurd», «Manas», «Şu», «Oğuz Kaqan», «Köç», «Kitabi-Dədə Qorqud» kimi abidələrdən söz açılır. Dissertant türk dastan yaradıcılığını şərti olaraq mərhələlərə bölərək öyrənməyi tövsiyə edir:

«Kitabi-Dədə Qorqud»a qədərki dastan yaradıcılığı, «Kitabi-Dədə Qorqud»dan «Koroğlu»ya qədərki dastan yaradıcılığı, «Koroğlu»dan sonrakı məhəbbət dastanlarının yaranması». Burada «Kitabi-Dədə Qorqud»dan «Koroğlu»ya qədərki ikinci mərhələ diqqəti çekir. Tədqiqatçı bu dövrü V–VI əsrlərdən XV–XVI əsrlərə qədər zaman kəsiyi kimi qiymətləndirir.

İslam Sadıqov «Kitabi-Dədə Qorqud»la «Koroğlu» eposu arasında ciddi oxşarlığın olduğunu Cəmşidovdan gətirdiyi maraqlı sitatla: «Koroğlu» eposu Azərbaycan xalq dastanları içərisində yeganə nümunədir ki, özünün bütün bədii şəkli, ədəbi forması, kompozisiyası, ümumi məzmun və ideyası ilə «Kitabi-Dədə Qorqud»a tam uyğun gəlir» fikrilə və başqa faktlarla təsbit edir.

Dissertasiyanın I fəslinin «Koroğlu» eposunun Azərbaycan qəhrəmanlıq dastanlarına təsiri yarımbölmündə eposun «Qaçaq Kərəm», «Qara Tanrıverdi», «Qandal Nağı», «Qaçaq Nəbi», «Səttərxan» və başqa qəhrəmanlıq dastanlarına təsirini inandırıcı faktlarla, poeziya nümunələri ilə təsbit etmişdir.

«Koroğlu» eposunun Azərbaycan qəhrəmanlıq dastanlarına təsiri folklorşunaslığımızda ilk dəfədir ki, hərtərəfli tədqiqata cəlb olunur.

I fəslin «Məhəbbət dastanlarında «Koroğlu» motivləri» adlanan yarımbölməsi də folklorşunaslığımızda yenilikdir. Burada dissertant maraqlı mülahizə yürüdür: «Koroğlu» eposunun ərişi, arğacı qəhrəmanlıqdırsa, ilmələri, gülləri, naxışları məhəbbətdir». O, göstərir ki, «Koroğlunun İstanbul səfəri», «Məhbub xanımın Çənlibelə gəlməyi», «Koroğlunun Dərbənd səfəri», «Mərcan xanımın Çənlibelə gəlməyi», «Koroğlunun Qars səfəri» məhz məhəbbət motivləri üzərində qurulduğundan onları ayırib ayrıca məhəbbət dastanı adlandırmak olar. Müəllif bu yarımbölmədə «Seydi və Pəri», «Qurbanı», «Əsli və Kərəm», «Əmrəh», «Novruz», «Şah İsmayıł», «Tahir və Zöhrə», «Aşıq Qərib», «Ali xan» və s. kimi dastanlarda «Koroğlu» eposu ilə uyğun gələn motivləri üzə çıxarıır, poeziya nümunələri ilə qənaətini möhkəmlədir.

«Koroğlu» eposu və Azərbaycan aşiq poeziyası» adlanan II fəsil ilhamla işlənmişdir. Şübhəsiz, bu uğurda dissertantın şairliyinin də payı vardır. Bu fəsil də üç yarımbölməyə ayrılmışdır:

«Azərbaycan aşiq şeirində Koroğlu motivləri», «Aşıq Ələsgər poeziyasında Koroğlu motivləri», «Qaracaoglan poeziyasında Koroğlu motivləri».

Bu fəsil də vicdanla tədqiqat süzgəcindən keçirilmişdir. Təkcə bunu yazmaq üçün dissertant ta qədimdən zəmanəmizə qədər bütün aşıqların yaradıcılığını nəzərdən keçirmiş, maraq doğuran nəticələrə gəlmışdır.

Dissertasiyanın III fəsli «Azərbaycan folklorunun digər janrları ilə «Koroğlu» eposu arasında poetik bağlılıq» adlanır. Dərin elmiliyi ilə seçilən bu fəsildə «Koroğlu» eposu ilə bayatılarımız, atalar sözlərimiz, idiomlar və hikmətli sözlər, deyimlər arasındaki poetik bağlılıq gündəmə gətirilir. Başqa fəsillər kimi bu fəsil də maraqla oxunur və düşündürür.

Əsərin IV fəsli «Koroğlu» eposu və Azərbaycan dastan yaradıcılığının problemləri» adlanır. Bu fəsildə «Koroğlu epik obraz və tarixi şəxsiyyət kimi», «Koroğlu sözünün poetik qüdrəti», «Koroğlu» eposunun formallaşması: ənənə və fərdilik» kimi bir-birindən maraqlı yarımbölmələr tədqiqata cəlb olunub və qənaətbəxş nəticələrə gəlinib. Burada dissertant Koroğludan qəhrəman kimi, aşiq kimi, şair kimi söhbət açır və Koroğlunun tarixi şəxsiyyət olduğunu bir daha vurğulayır və doğru hökm verir: «Eposda tarixi şəxsiyyət Koroğlu ilə xalqın yaratdığı Koroğlu elə birləşmişdir ki, onları ayırmak artıq mümkünzsuzlaşmışdır».

Ancaq Koroğlunun tarixi şəxsiyyət kimi yarandığı dövr-dən söhbət açan tədqiqatçı bu xalq qəhrəmanının gah XIV əsr də «Son araşdırımlar göstərir ki, Koroğlu XIV əsr də yaşamışdır» (s.13), gah da sonrakı dövrdə yaşadığı «Dastanın ilk rüseymləri də ən geci XIV–XV əsrlərdə qəhrəmanın özü tərəfindən qoyulmuş, XVI–XVII əsrlərdə artıq bu söz abidəsi eposlaşmışdır» (s.13) göstərməklə oxucunu çəşbaş salır. Burada təəccüb doğuran bir də odur ki, dissertant məxəz kimi öz əsərinə («Koroğlu kim olub», Bakı, «Azərnəşr», 1998, s.13) istinad edir və dissertasiyada tədqiqatçının hansı məxəzlərə arxalanaraq bu nəticəyə gəldiyini bilmək olmur. Ən etibarlı məxəz isə eposun özüdür. Koroğlunun XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşadığını göstərən

bu tutarlı fakt eposun həm Azərbaycan, həm də Azərbaycan folklorunun qüdrətli qolu Kərkük variantında yer alıb.

*Dastan Kərkük folklorunda belə başlayır:*  
*Mən bir kor oğluyam dağlar gəzərəm,*  
*Dağ sultani yeldən qüvvət sezərəm.*  
*Zalimlərin başlarını üzərəm*  
*Əcələ yap, usta, mənim sazımı.*

– deyərək intiqam almağa tələsən qəhrəman, tüfəng icad edildikdən sonra məyus olur, «Mərdliyin pozulduğunu» ürəkağrısı ilə bəyan edir:

*Düşmən gəldi tabır-tabır düzüldü,*  
*Alnimiza qara yazı yazıldı.*  
*Tüfəng icad oldu, mərdlik pozuldu*  
*Əgri qılinc qında paslanmalıdır.*

Kərkük ellərində «Mərdliyin pozulduğundan» şikayətlənən Koroğlu Azərbaycanda «mərdlik əldən getdi» deyə nalə çəkir:

*Axır əcəl gəldi yetdi, hay-haray!*  
*Çəkdiyim qovğalar bitdi, hay-haray!*  
*Tüfəng çıxdı, mərdlik getdi, hay-haray!*  
*Mənmi qocalmışam, ya zəmanəmi? – deyir.*

Məlumdur ki, tüfəng XIV əsrin sonu, XV əsrin əvvəllərində icad olunub.

Çəkinmədən beyə bilərik ki, uzun illərin səmərəli zəhmətinin nəticəsi olan «Azərbaycan folklorunda «Koroğlu» poetik ənənəsi» adlı bu dissertasiya işi elm aləmində maraqla qarşılanacaq. Mövzu üzrə ilk monoqrafiyası 1998-ci ildə çıxan tədqiqatçının dissertasiyası onun bir folklorşunas kimi yetişməsindən xəbər verir.

Bununla belə, bu maraqlı əsər nöqsanlardan da xali deyildir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Diqqətsizlik ucbatından əsərdə xeyli orfoqrafik səhv-lərə yol verilib. Əsərin təkcə sonuncu 158-ci səhifəsində yer alan 14 sətirdə dörd səhv vardır. Olmaz əvəzinə omaz, ağla-batan əvəzinə – ağılabatan gedib. Əsərin adında dırnaq bağ-lanmayıb. 157-ci səhifədə cümlə bitdiyi halda 158-ci səhifə «sında Koroğlu şəxsiyyətinin rolu məsələsi Azərb. Folklor-şünaslığında ilk dəfə tədqiq olunur» başlayır, anlaşılmazlıq yaranır.

2. Dissertasiyada bir çox hallarda ifrata varılır. Məsələn, «Koroğlu dünya eposunun şah əsəridir» (s.7, 155) və ya «Bəlkə də, dünya folklorunda «Koroğlu» kimi sevilən və ge-niş yayılan əsər yoxdur» (s.79).

3. Ümumiyyətlə, əsərin yaxşıca redaktəyə ehtiyacı vardır. Belə olsaydı dissertasiyada İran xalqı (s.42), şumer türkləri (s.11), «Bu aksiomadır ki, folkloru olmayan xalqın nə tarixi var, nə də mədəniyyəti» (s. 135) kimi məntiqə sığmayan cümlələrə, Eyvazın cənazəsi ilə üzbüüz gələn anası Zərqələ-min ah-nalə ilə dediyi ağıları dissertantın bayatı hesab etməsi (s.101), dissertasiyaya ağırlıq gətirən, stilistik cəhət-dən məqbul sayılmayan cümlələr və s. yer almazdı. Fikir verin: «Bir şeyi nəzərə almaq lazımdır ki, bu bölgü tamamilə şərtidir. Bu bölgü dastanların forma və məzmununun fərqləri əsasında aparılmışdır». Əslində, bu iki cümləni birləşdirib: «Nəzərə almaq lazımdır ki, tamamilə şərti olan bu bölgü dastanların forma və məzmun fərqləri əsasında aparılmışdır» yazanda dilimizin qayda-qanunları gözlənilmiş olur. Biz hələ dissertasiyanın bir çox səhifələrində rast gəlinən «Koroğludan süzülüb gələn» (s. 4, 22, 23, 24, 74, 155, 156, 157 və s.) ifadəsinin işlənməsini demirik. Özlüyündə bu ifadə məqbuldur, ürəyə yatandır. Lakin Nizaminin dahiyənə deyilmiş misralarını da unutmamalıyıq:

*Bir inci saflığı varsa da suda,  
Artıq içiləndə dərd verir o da.*

4. Dissertasiyada «Koroğlu» eposu üzərində tədqiqat aparmış alimlərdən geniş söz açılıb və qaynaqlarda onların əsərlərinə yer verilib. Lakin dissertantın eposa doktorluq dissertasiyası həsr etmiş fil.e.d. Xatirə Bəşirova və prof. Cəlil Nağıyevin «Koroğlu» Çin qaynaqlarında» monoqrafiyasından xəbərsiz olması təəssüf doğurur. Əgər dissertasiyada Koroğlunun tarixi şəxsiyyət olması barədə bölmə olmasa idi (bax: s.120–126) bunun üstündən sükutla keçmək də olardı. Məsələ burasındadır ki, prof. Cəlil Nağıyev ortaqtürk abidəmizi və Koroğlunu tarixi şəxsiyyət kimi Çinlə bağlayır. Koroğlunun əyyaşlığından, eyş-işrətlə məşğul olmasından söz açır. Dissertasiyada bu məsələyə münasibət bildirilməli idi.

5. Dissertasiyada mötəbər məxəzə istinad edilmədən «Kitabi-Dədə Qorqud»un V–VI əsrlərdə meydana gəldiyi göstərilir (s.12). Halbuki abidənin elə 1-ci cümləsi əsas tutularaq onun VI–VII əsrlərdə yazılıdığı elm aləmində təsbit edilmişdir.

Bütün bu deyilənlər maraqlı tədqiqat işinin dəyərini azalda biləcək ciddi nöqsanlar olmayıb, düzəldilməsi asan olan xətalardır. Dissertant əsərdə qarşıya qoyduğu problemləri elmi səviyyədə həll edə bilmış və məqsədinə nail olmuşdur.

Avtoreferat, üç monoqrafiya, mötəbər elmi jurnallarda çap olunan çoxsaylı məqalələr dissertasiyanın məzmununu tamamilə əhatə edir.

Bizə qalırsa, «Azərbaycan folklorunda «Koroğlu» poetik ənənəsi» adlı tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə tam cavab verir və onun müəllifi İslam Hüseyn oğlu Sadıqov folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

17.10.2007

**VƏFA MURADXAN QIZI İBRAHİMOVANIN  
«AZƏRBAYCAN FOLKLORUNUN İNGİLİSDİLLİ  
QAYNAQLARDA TƏDQİQİ VƏ TƏRCÜMƏ  
MƏSƏLƏLƏRİ» ADLI NAMİZƏDLİK  
DİSSERTASIYASINA**

**RƏY**

Müdafiəyə təqdim edilən dissertasiya işi həm maraqlı, həm də bütün zamanlar üçün aktual olan ədəbi əlaqələrə həsr olunmuşdur. Burada bizim üçün önəmlı olan odur ki, bu əsərdə söhbət əvvəllərdəki kimi əcnəbi xalqların folklorunun müəyyən janrlarının və ya bədii ədəbiyyatının tərcümə problemlərindən deyil, Azərbaycan şifahi xalq ədəbiyyatının epik və lirik janrlarının ingilisdilli qaynaqlarda tərcümə xüsusiyyətlərindən, mövsüm və mərasim folklorunun necə tanıdılmasından gedir.

Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.

Girişdə mövzunun aktuallığı, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti və s. nəzərdən keçirilmişdir. Dissertasiyada folklorumuzun ingilisdilli qaynaqlarda əksi elmi baxımdan tədqiqat süzgəcindən keçirilmiş, bu sahədə yazılmış əsərlər ilk dəfə olaraq sistemləşdirilmişdir. Dissertant zəmanəmizə qədər görülen işlərə nəzər salmış, XX əsrin 50-ci illərindən bu yana görülmüş elmi-tədqiqat işlərinin ümumi mənzərəsini yarada bilmışdır. Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi məsələlərini elmi cəhətdən hərtərəfli araşdıraraq məqsədinə nail olmuşdur. Tədqiqatda elmi yenilik olaraq üç məsələ ön plana çəkilmişdir: Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsinin nəticələri ümumişdirilmiş, Cənubi Azərbaycan folklorunun ingilisdilli

qaynaqlarda öyrənilməsi işıqlandırılmış, aşiq ədəbiyyatı nümunələrinin ingilis dilinə tərcüməsi ardıcıl və sistemli şəkildə tədqiq edilmişdir.

Dissertasiyanın «Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi tarixi» adlanan I fəsli iki yarımfəslə ayrıılır. I yarımfəsil «Azərbaycan ədəbiyyatının xaricdə öyrənilməsi ilə bağlı ümumi icmal» adlanır. Tədqiqatçı Ruxsara xanım Qayıbovanın «Azərbaycan ədəbiyyatı ingilis alımlarının əsərlərində», eləcə də İsmixan Rəhimov, Ənvər Rza, Səyyarə Məmmədova, N.Axundov, V.Arzumanlı, Z.Ağayev, M.Məmmədov, A.Həsənova, Ş.Nağıyeva, Ş.Balakişiyev, L.Əliyeva, Ş.Xəlilli və başqalarının əsərlərindən məhəbbətlə söz açır və bu sahədə Leyli Əliyeva və Şahin Xəlillinin xidmətlərini xüsusi vurğulayır.

Dissertant apardığı tədqiqatlardan belə nəticəyə gəlir ki, Azərbaycan ədəbiyyatının ingilisdilli qaynaqlarda öyrənilməsi və tərcüməsi ilə bağlı bir sıra işlər görüləsə də, Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsini qənaətbəxş hesab etmək olmaz.

I fəslin «Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi tarixi» adlanan II yarımbölməsində Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi yer alır. Tədqiqatçı burada başlıca olaraq iki istiqamətdən söz açır. Onlardan birincisi ingilisdilli qaynaqlarda Azərbaycan folklor nümunələri və Azərbaycan alımlarının bu yöndə tədqiqatlarıdır. 2-ci istiqamət isə Azərbaycan folklor örnəklərinin ingilis dilinə tərcümə məsələsi və görülən işləri ümumiləşdirməkdir.

Müəllif haqlı olaraq qeyd edir ki, son zamanlara qədər Azərbaycan folklor örnəkləri ingilis dilinə rus dili vasitəsi ilə çevrildiyinə görə nəticə o qədər də ürəkaçan olmamışdır.

Dissertant «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastan-eposlarının ingilisdilli qaynaqlarda yeri və bu sahədə

Azərbaycan alımlarının gördüyü işlərdən də söz açır. Aidə Həsənovanın «Kitabi-Dədə Qorqud» ingilisdilli mənbələr-də» və Şahin Xəlilovun «Kitabi-Dədə Qorqud və «Koroğlu» dastanları ingilis şərqsünaslığında» tədqiqatlarının böyük elmi əhəmiyyətindən bəhs edir. Xüsusən də F.Robertin, C.Lyusin, F.Sumərin, P.Mirablin «Dədə Qorqud»dan ingilis dilinə etdikləri tərcümələri ilə bağlı Şahin Xəlillinin fəaliyyətini yüksək qiymətləndirir. «Koroğlu» dastanının ingilisdilli qaynaqlarda öyrənilməsi də Azərbaycan alımları tərəfindən işıqlandırılmışdır. Şahin Xəlilli və Şahbaz Balakişiyevin bu sahədə gördüyü işlər, həqiqətən də, diqqətəlayiqdir.

Məlumdur ki, A.Xodzkonun tərcüməsində «Koroğlu»nun 1842-ci il London nəşrindən sonra əsər rus, fransız, alman və s. dillərə tərcümə edilmişdir. Burada xeyirxah işlərinə görə A.Xodzko, İ.Şopen, J.Sand, S.Penn, O.Vulf, Ad.Brelye və başqalarının adlarını minnətdarlıqla yad etmək yerinə düşərdi. «Koroğlu» dastanının ingilisdilli qaynaqlarda tədqiqi də, ilk növbədə Ş.Xəlilli və Ş.Balakişiyevin adı ilə bağlıdır – desək səhv etmərik.

Azərbaycan folklorunun ingilis dilinə tərcüməsindən danışarkən göz önünə ilk gələn əsərlərdən biri də 1969-cu ildə Moskvada çıxan böyük həcmli, 622 səhifəni əhatə edən «Azərbaycan poeziya antologiyası»dır. Burada klassik və müasir ədəbiyyat örnəklərimizlə bərabər, folklorumuza da geniş yer verildiyi dissertant tərəfindən xüsusi vurğulanır. Bu kitabda «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Əsli və Kərəm», «Qaçaq Nəbi» dastanlarından parçalar, aşıqlarımızdan Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Ələsgər, Hüseyn Bozalqanlı, Şəmşir və Hüseyn Cavanın şeirlərindən nümunələr verilmiş, ingilisdilli oxuculara töhfə edilmişdir.

Folklorumuzun ingilisdilli oxuculara təqdim edilməsində və təbliğində ABŞ-da çıxan «Azerbaijan International» journalının fəaliyyəti də dissertasiyada qədərincə qiymətləndirilib.

Dissertasiyanın II fəsli «İngilisdilli folklorşünaslıqda Azərbaycan şifahi xalq ədəbiyyatının araşdırılması» adlanır.

Bu fəsildə Novruz bayramı, Azərbaycan atalar sözləri, tapmacalar, röya, buta motivləri, süd dişi ilə bağlı inanclar və mərasimlər, aşiq poeziyası və s. kimi maraqlı məsələlərin ingilisdilli oxoculara necə çatdırılması, öyrənilmə dərəcəsi tədqiqata cəlb olunur.

Dissertant haqlı olaraq Novruz bayramının təbiətlə bağlı olduğunu, İslamdan çox-çox əvvəl də keçirildiyini qeyd edir. Azərbaycan Aşıq yaradıcılığının xaricdə tədqiqindən danışarkən Şarlot Olbraytin xidmətləri ön plana çəkilir. Tədqiqatçının o taylı-bu taylı aşiq sənətinə dair araşdırmasına dissertasiyada geniş yer verilir (s.68–75). Həqiqət naminə deyək ki, Şarlot Olbraytin aşiq sənətinin, aşiq ədəbiyyatının təşəkkülünə dair tədqiqatları qiymətlidir. O, bu məsələləri araşdırmaq üçün Azərbaycan, Cənubi Azərbaycan, Türkiyə, Orta Asiya alımlarının tədqiqatlarını izləyərək ağlabatan fikirlər irəli sürmiş, nəticədə tədqiqatçının «Azərbaycan aşığı və onun dastan ifası» və «Azərbaycan aşığı: musiqiçinin dəyişən cəmiyyətə uyğunlaşması» kimi fundamental əsərləri meydana gəlmüşdir.

Macar alimi Yanoş Şipoşun Azərbaycan bölgələrini gəzərək topladığı və ingiliscə Budapeştə buraxdığı «Azərbaycan el havaları – musiqinin ilkin qaynaqları» əsəri barədə də tədqiqatçının qənaətləri maraq doğurur.

Dissertasiyanın III fəsli «Azərbaycan aşiq şeirinin ingilis dilinə tərcüməsi ilə bağlı məsələlər» adlanır. Bu fəsildə XVI əsr-dən başlamış XX əsrin sonlarına qədər zaman kəsiyində yazıcı-yaradan Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Ələsgər, Hüseyn Bozalqanlı, Hüseyn Cavan, Şəmşir kimi qüdrətli sənətkarların, aşiq sənətinin memarlarının poeziya nümunələrinin ingilis dilinə tərcüməsi ilə bağlı məsələlər araşdırılmışdır. Dorian Rotenberq və İrina Jeleznovanın tərcümələri təhlil süzgəcindən keçirilmişdir.

Təəssüflə qeyd edilməlidir ki, görkəmli aşıqlarımızın ingilis dilində poeziya örnəkləri yalnız Bakıda və Moskvada çap olunmuşdur.

Dissertasiya işi aktual bir mövzuya həsr olunduğundan maraqla oxunur. Tədqiqatçı hər fəsildən sonra öz qənaətlərini yiğcam şəkildə ortaya qoyur. Elmi təfəkkürün məhsulu olan bu dissertasiya müəyyən nöqsanlardan da xali deyildir:

1. Avtoreferatda məxəzlər 30-dan 42-yə qədər səhv düşüb (bax. s.9–13).

2. Dissertasiyada Şarlot Olbraytin Azərbaycan aşiq sənətinə dair tədqiqatlarına geniş yer verilsə də (bax. s.68–75), məqalələrinin adı çəkilsə də, Azərbaycan aşiq sənətinə dissertasiya həsr etdiyi göstərilsə də (avtoreferat, s.18, dis., s.68) dissertasiyanın adına nə avtoreferatda, nə də dissertasiyada təsadüf edilir.

3. Tədqiqatçının bəzi mənbələrdən, hətta dissertasiyalar dan xəbərsiz olması təəssüf doğurur. Məs.: Anna Şinaslanın (turkiyəli Onur Şinaslanın həyat yoldaşı) ABŞ-da müdafiə etdiyi «Azərbaycan qadın aşıqları» mövzusunda maraqlı dissertasiya işi vardır. Onun eləcə də «Folklor və etnoqrafiya» jurnalında da ingiliscə «Dədə Qorqud» və Aşiq Əkbər Cəfərov barədə maraqlı yazıları çıxb.

Dissertasiyada «Azərbaycan International» jurnalında gedən yazılaraya geniş yer verilir (yeri gəlmışkən, həmin jurnal dissertasiyada göstərildiyi kimi Nyu-Yorkda deyil, Los Ancelesdə çıxır. Özü də orada çap olunan «Armenian International» jurnalına qarşı qoyulmuşdur). Təəssüf ki, bizim həmin jurnalda folklorumuza dair nəşr edilən böyük həcmli məqaləmiz (11.1 Spring, 2003, s.22–25) də tədqiqatçının nəzərindən qaçmışdır.

4. Dissertant bəzən tədqiqata dəxli olmayan məsələlərdən söz açır. O yazır: «20-ci yüzilliyin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının Avropada, ingilisdilli qay-

naqlarda öyrənilməsi ilə bağlı görülən işlərin sayı artmışdır. Məsələn, f.e.d. R.İsmayılovun «Dostluq telləri» adlı araşdırması Azərbaycan–Fransa ədəbi əlaqələrinin öyrənilməsinə həsr olunmuşdur (bax. s.10). Qəribədir, 1982-ci ildə Bakıda, «Yazıcı» nəşriyyatının azərbaycanca çap etdiyi əsərin ingilisdilli qaynaqlara nə dəxli var? Bu yeganə hal olsa, bəlkə də, açıb-ağartmağa dəyməzdi. Məsələ burasındadır ki, tədqiqatçı Sabir Mustafanın «İngilisdilli xalqların folklorundan nümunələr», Y.Mürşüdovun «Alman dilində atalar sözləri və məsəllər və onların ingilis, Azərbaycan və rus dillərdə qarşılıqları», O.Həsənovanın «Şekspir yaradıcılığının tarixibədii özünəməxsusluğunu Azərbaycan dilində canlandırılması problemi», Ə.Rzayevin «İngilis poeziyasının Azərbaycan dilinə tərcümə problemləri» və s. kimi əsərlərindən də dissertasiyada söz açılmır.

Deyilənlər maraqlı dissertasiya işinin sanbalına xələl gəti-rəcək nöqsanlar olmayıb, düzəldilməsi asan olan qüsurlardır.

Dissertantın çap olunan xeyli sayda məqaləsi və avtoreferatı əsərin məzmununu əhatə edir.

Bizə qalırsa, «Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri» adlı tədqiqat işi namizədlik dissertasiyaları sırasında qoyulan tələblərə tam cavab verir və onun müəllifi Vəfa Muradxan qızı İbrahimova «Folklorşünaslıq» (10.01.09) və «Ədəbiyyat nəzəriyyəsi» (10.01.08) ixtisası üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
19.11.2007

**SAMİRƏ MUSTAFA QIZI ƏLİYEVANIN  
«AZƏRBAYCAN MƏHƏBBƏT DASTANLARINDA  
MƏNƏVİ-ƏXLAQI TƏKAMÜL İDEYASI» ADLI  
NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Müdafiəyə təqdim olunan «Azərbaycan məhəbbət dastanlarında mənəvi-əxlaqi təkamül ideyası» adlı dissertasiya işi demək olar ki, folklorşunaslığımızda tədqiq olunmamış, orijinal mövzuya həsr olunmuş bir əsərdir. Bu əsər bir daha göstərir ki, folklorumuzda pərakəndəlikdən sistem üzrə mövzuları seçmək və ardıcıl tədqiqatlar aparmaq vaxtı çatmışdır. Milli Elmlər Akademiyasının nəzdində «Folklor İnstitutu»nun yaranması, Koordinasiya Şurasının bir mərkəzdə – bu institut nəzdində fəaliyyət göstərməsi deyilənlərin həyata keçirilməsi üçün münbət şərait yaradır.

Samirə Mustafa qızı Əliyevanın dissertasiya işi, hər şeydən əvvəl, bu baxımdan əhəmiyyət kəsb edir. «Azərbaycan məhəbbət dastanlarında mənəvi-əxlaqi təkamül ideyası» namizədlilik dissertasiyası giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Girişdə tədqiqatçı mövzunun aktuallığını əsaslandırmış, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələrindən, elmi yeniliyindən, nəzəri və praktik əhəmiyyətindən söz açmışdır. Burada tədqiqatçı haqlı olaraq xüsusi vurğulayır ki, Azərbaycan məhəbbət dastanları ideya-məzmun cəhətdən akademik Həmid Arası və başqaları tərəfindən təhlil süzgəcindən keçirilsə də, Azərbaycan folklorunun bütün janrlarında qırmızı xətt kimi keçən mənəvi-əxlaqi təkamül baxımından tədqiqata cəlb olunmayıblar. Beləliklə, mövzunun aktuallığı ön plana çəkilir və tədqiqatçı məqsədinə nail olmaq üçün məhəbbət dastanlarının tədqiqində mənəvi-əxlaqi dəyərlər aspektinin aşdırılma

təcrübəsini və dərəcəsini, mənəvi-əxlaqi dəyərlərin sosial-ictimai, dini-fəlsəfi, etik-estetik, ədəbi-bədii, bir sözlə, mənəvi-əxlaqi dəyərlər sisteminin humanitar aspektlərini, onların folklorda təcəssüm spesifikasını nəzərdən keçirir.

Dissertant, eləcə də məhəbbət dastanlarında qırmızı xətt kimi keçən, onların əsas ideya ağırlığını təşkil edən eşqin əxlaqi aspektlərini etnik mental düşüncə və təsəvvüfi kontekstdə araşdırmaq, məhəbbət dastanlarının aparıcı əxlaqi kateqoriyalarını müəyyənləşdirərək tədqiqata cəlb etmək, mənəvi-əxlaqi təkamül ideyasının dastan süjetində təcəssümünün folklorşunaslıq aspektlərini öyrənmək, dastanın süjet, struktur vahidləri ilə sufi-mənəvi kamilləşmə mərhələləri arasında bənzər cəhətləri üzə çıxararaq tədqiq etmək kimi problemləri araşdırıb. Çəkinmədən deyə bilərik ki, tədqiqat işi Azərbaycan məhəbbət dastanlarında mənəvi-əxlaqi kateqoriyalar sisteminin müəyyənləşdirilməsi və mənəvi-əxlaqi təkamül ideyasının monoqrafik planda öyrənilməsi yolunda ciddi elmi əsər kimi diqqəti çəkir. Bizə qalırsa, bu dissertasiyanın nəzəri-metodoloji yanaşma təcrübəsindən istifadə edərək Azərbaycan folklorunun başqa janrlarını da mənəvi-əxlaqi təkamül baxımından tədqiq etmək olar. Deməli, dissertasiya elmi istiqamətə yönələn bir tədqiqat kimi də xüsusi qiymət kəsb edir.

Dissertasiyanın «Məhəbbət dastanlarının tədqiqində mənəvi-əxlaqi dəyərlərin araşdırılma təcrübəsi» adlanan I fəslində məhəbbət dastanlarının toplanması, nəşri, ideya-məzmun və sənətkarlıq baxımından təhlili ön plana çəkilir. Doğrudur, dissertant məhəbbət dastanlarında mənəvi-əxlaqi dəyərlərdən bəhs edən alimlərimizin gördüyü işlərdən də söz açır. Bu sahədə tədqiqat aparan görkəmli folklorşunas alimlərimiz Məmmədhüseyn Təhmasib, Paşa Əfəndiyev, Azad Nəbiyev, Məhərrəm Cəfərli və başqalarının əməyini xüsusi vurğulayır. Bununla belə, tədqiqatçı doğru olaraq, qeyd edir

ki, məhəbbət dastanlarımız indiyə kimi mənəvi-əxlaqi dəyərlər baxımından monoqrafik tədqiqə cəlb olunmamışdır.

Dissertasiyanın II fəsli «Mənəvi-əxlaqi kateqoriyaların obrazlarda təcəssümü» adlanır. Bu fəsildə mənəvi-əxlaqi dəyərlər humanitar aspektlərdən – sosial-ictimai, dini-fəlsəfi, etik-estetik, ədəbi-bədii aspektdən tədqiqata cəlb edilir, mənəvi-əxlaqi dəyərlərin folklorda təcəssüm spesifikasının müəyyənləşdirilməsindən, dastanlarda aparıcı əxlaqi kateqoriyalar namus, xeyirxahlıq, dostluq, dostluqda təmənnasızlıq, sədaqət və s. söz açılır.

Dissertasiyanın II fəslinin «Əxlaqa zidd keyfiyyətlər» başlıqlı bölməsində mənfi-əxlaqi keyfiyyətlərdən bəhs edilir.

Dissertasiyanın III fəsli «Mənəvi-əxlaqi təkamül və süjet» adlanır. Bizim qəti qənaətimiz belədir ki, «Mənəvi-əxlaqi təkamül ideyasının dastan süjetində təcəssümünən folklorşunaslıq və teoloji-təsəvvüfi aspektləri» və «Dastanın süjet struktur vahidləri sufı mənəvi kamilləşmənin mərhələləri kimi» adlı yarımbaşlıqlara bölünən bu fəsil dissertasiyanın ağırlıq yükünü özündə cəmləşdirir. Burada insanın mənəvi-əxlaqi kamilləşməsini şərtləndirən şəriət, təriqət, mərifət və həqiqət kimi mərhələlər məhəbbətlə işlənmiş, məhəbbət dastanlarında aparıcı qəhrəmanların həyatında onların rolundan söz açılmışdır.

Dissertasiyanın «Nəticə» hissəsində aparılan tədqiqatın yığcam xülasəsi verilmiş, dissertantın elmi qənaətləri nəzərdən keçirilmişdir.

Dissertant Azərbaycan dilinin intəhasız gözəllik və zənginliklərindən məharətlə istifadə edərək maraqla oxunan tədqiqat işini ortaya qoymuşdur. Əsərdə insanı heyran edən neçə-neçə ifadələrə, cümlələrə, əsaslı fikirlərə təsadüf edilir. Bu, dissertantın folklorçu kimi yetişdiyinə dəlalət edir.

Bütün bu deyilənlərlə bərabər, bu dissertasiya işi bəzi xırda nöqsanlardan da xali deyildir. Onları belə ümumiləşdirmək olar:

1. Bütün əsər boyu bir tələsiklik və buradan irəli gələn diqqətsizlik özünü göstərir. Təkcə dissertasiyanın başladığı 3-cü səhifədə üç orfoqrafik, bir üslub xətası vardır. Əsər möhtəşəm bir cümlə ilə başlayır: «XX əsrin astanasında – dünyada qloballaşma prosesinin getdiyi bir dövrdə bütün planet miqyasında mənəvi-əxlaqi dəyərlərə dönüş zamanın diktəsindən doğan zərurətə çevrilmişdir». Göründüyü kimi, söhbət XX əsr deyil XXI əsrəndən gedir. Başqa bir misal.

Əsərin «Nəticə» hissəsində (s.154).

**Tərtibi** əvəzinə **təribi, bəhs etmişdir** əvəzinə **bəhs etmidir**, Məmmədhüseyn Təhmasib əvəzinə Məhəmməd Hüseyn Təhmasib və s. getmişdir. Yeri gəlmışkən, ərəb və fars dillərində Əli Əkbər, Əli Əsgər və s. ayrı yazıldığı halda, bu sözlər Azərbaycan dilində birgə yazılır. Məs: Ələkbər, Ələsgər, Məmmədhüseyn, Məmmədəli və s.

2. Əsərin «Mündəricatı»nda fəsillər üzrə səhifələr heç bir bölmə və fəsildə uyğun gəlmir. Mündəricatda göstərilir ki, əsər 154-cü səhifədə bitir. Əslində, dissertasiya 167-ci səhifədə tamamlanır. Xalq arasında deyirlər: «Çibin murdar deyil, könül bulandırır». Bəzən elə nöqsana rast gəlirsən, təəccüb-lənirsən: «Burada vəfa, sədaqət, təmiz eşq, mənəvi saflıq, dostluq» və s. mövzular əsas yer tutur (**qara bizimdir** – S.Ə. s.23).

3. Tədqiqatda deyilir ki, əsər yazılarkən dünya folklorşunaslığının nəzəri-metodoloji təcrübəsindən istifadə edilmişdir (s.8). İstifadə edilmiş ədəbiyyatın siyahısı göstərir ki, yalnız Azərbaycan, türk və rus mənbələrindən istifadə edilmişdir. Bunu ona görə xüsusi vurğulayıraq ki, namizədlik minimumu verəndə mütləq Qərbi Avropa dillərindən: ingilis, fransız, alman və s. birindən imtahan vermək məcburi dir. Bu ona görə edilir ki, həmin dillərdə olan mənbələrdən istifadə edilsin.

Göründüyü kimi, Samirə Əliyevanın bu maraqlı əsərində ciddi nöqsanlar yoxdur. Qeyd etdiklərimiz asanlıqla düzələ

---

---

*Elmımızə təmənnasız xidmət*

biləcək xırda xətalardır. Dissertantın çap olunan 8 məqaləsi və avtoreferatı əsərin məzmununu əhatə edir.

Tam əminliklə demək olar ki, «Azərbaycan məhəbbət dastanlarında mənəvi-əxlaqi təkamül ideyası» adlı tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə bütövlükdə cavab verir və onun müəllifi Samirə Mustafa qızı Əliyeva folklorşünaslıq (10.01.09) ixtisası üzrə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

08.01.2008

**SAMİR ELMAN OĞLU MUSTAFAYEVİN  
«AZƏRBAYCAN FOLKLORU VƏ  
MİLLİ DÜŞUNCƏ SİSTEMİ»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Samir Mustafayevin «Azərbaycan folkloru və milli düşüncə sistemi» adlı namizədlik dissertasiyası nəzəri və təcrübi biliklərlə zəngin bir araşdırmadır. Milli düşüncə sistemi birbaşa fəlsəfi şürur anlayışı ilə əlaqəli olduğundan və əsər folklorla fəlsəfənin qovşağında yazıldığından belə hesab edirəm ki, tədqiqatçıya fəlsəfə elmləri namizədi alimlik dərəcəsi də vermək olardı. Ayrıca dissertasiya işi ola biləcək I fəslin adı da deyilənlərə dayaq olur: «Folklor və milli düşüncə sistemi probleminin fəlsəfi-analitik və nəzəri-folklorşunaslıq aspektləri». Bu dissertasiyada, hər şeydən əvvəl, diqqətçəkən göstəricilərdən biri araşdırıcının ənənəvi hal almış, mövzu ilə əlaqəli əvvəllər yazılmış əsərlərə geniş yer verməkdən, onları sadalamaqdan qaçmasıdır. O, birbaşa mətləbə keçib və ortaya orijinal bir tədqiqat işi qoyub. «Azərbaycan folkloru və milli düşüncə sistemi» əsəri demək olar ki, folklorun bütün növ və janrlarını əhatə edir və dissertant səbirlə onları ayrı-ayrılıqda tədqiqat süzgəcindən keçirir. Tədqiqatda doğru olaraq milli düşüncə sisteminin qədim ümumtürk-etnik düşüncə sisteminin ayrılmaz tərkib hissəsi olduğu xüsusi vurgulanır.

Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısını içində alır.

Tədqiqatın «Giriş»ində mövzunun aktuallığından, məqsəd və vəzifələrindən, obyekt və predmetindən, elmi yeniliklərindən, nəzəri və praktik əhəmiyyətindən və s. söhbət açılır.

Dissertasiyanın hər üç fəslində və doqquz yarımfəslində hər şey tədqiqatla ciddi şəkildə bağlıdır. Bu, dissertasiyanın yiğcamlığına, məna və məzmun dərinliyinə dəlalət edir və maraqla oxunur.

Əsərin ana xəttini təşkil edən I fəsildə dissertant Azərbaycan milli düşüncə sistemini lap qədim zamanlardan başlamış əsrlər üzrə izləmiş, elmi cəhətdən bizə görə inandırıcı və düşündürücü məsələləri tədqiqata cəlb etmiş və istəyinə nail olmuşdur. Burada milli düşüncə sistemi tarixi-mədəni kateqoriya mövqeyindən araşdırılmış, milli düşüncə sisteminin etnik özəllikləri tədqiqata cəlb edilmiş, bunun əsasında Azərbaycan milli düşüncə sisteminin folklorda gerçəkləşməsi və bu prosesin bədii təkamülü öyrənilmişdir.

Dissertant Azərbaycan milli düşüncə sisteminin ən qədim mərhələsindən bəhs edərkən haqlı olaraq qeyd edir ki, bu mərhələ ümumtürk-etnik düşüncə sistemi daxilində araşdırılmalıdır. Araşdırıcı tədqiqat nəticəsində qədim Azərbaycan milli düşüncəsində və ya ümumtürk-etnik düşüncə sistemində bir-biri ilə qarşılıqlı əlaqədə olan üç düşüncə layını ortaya qoyur:

Düşüncə sisteminin sakral-mifoloji hayatı, mənəvi-əxlaqi hayatı və sosial-mədəni hayatı. Hər üç düşüncə hayatı öz mövcudluğunun tarixi abidələrdə qoruyub saxlamış və dissertantın göstərdiyi kimi, milli düşüncə sistemi bütün yaruslar üzrə bu abidələrdə eks olunmuşdur.

Birinci fəsildə müşahidə olunan bir məsələni qeyd etməmək olmur. Müəllif çox ciddi məsələlərdə öz fikrini irəli sürməkdən çəkinmir. Məsələn, «Alimin (prof. Nizami Cəfərovun) milli xarakterin potensiyası hesab etdiyi milli təfəkkür yalnız yaradıcılıq imkanlarının deyil, millətin milli kimliyinin təzahürü kimi özünü göstərir» (bax: s.14).

Eləcə də «XVI əsrin əvvəllerində I Şah İsmayılin hərbiyyəsi fəaliyyəti nəticəsində mərkəzləşmiş Səfəvi dövlətinin

yaranması Azərbaycan milli düşüncə sisteminin yaranmasının əsasını qoydu» (s.26). Belə misallar dissertasiyada onlarcadır.

Göründüyü kimi, tədqiqatçı öz biliyinə arxayıñ olduğundan sözünü deməkdən çəkinmir. Özünə arxayıñ adama (alimə – Q.P.) isə İ.Hötenin dediyi kimi hamı inanır.

Dissertasiyanın «Epik folklor janrlarında milli düşüncə sistemi» adlanan II fəslində epik folklor janrlarında milli düşüncə sisteminin bədii estetik spesifikasi, dastanlarımızda, xüsusən də qəhrəmanlıq və məhəbbət dastanlarında milli düşüncə sisteminin arxetipləri: süjet, obraz və ideya səviyyələri, nağıllarımızda milli düşüncə modellərinin janr spesifikasi və epik paremilərdə (deyim folkloru) milli-etnik yaddaş arxetipləri əsaslı şəkildə araşdırılmışdır.

Çəkinmədən deyə bilərik ki, milli düşüncə modellərinin ayrı-ayrı folklor janrlarında təzahür spesifikasi ilk dəfə olaraq bu dissertasiya işində öz əksini tapmışdır. Bu fəsildə başqa yeniliklərlə bərabər, ilk dəfə olaraq «epos və milli düşüncə» problemi qoyulmuş, epik sistem əsasında milli düşüncənin poetik (folklor) arxetipləri araşdırılmışdır.

Dissertasiyanın III fəsi «Lirik folklor janrları və milli düşüncə sistemi» adlanır. Bu maraqlı fəsildə Azərbaycan xalq poeziyası və milli-etnik düşüncə, bayati janrı və milli düşüncə arxetipləri, eləcə də ilhamla işlənmiş aşiq poeziyasında milli etnik düşüncə sisteminin intellektual-fəlsəfi, emosional-estetik və natural-coğrafi təzahür səviyyələri kimi problemlər, laylalar, əmək nəgmələri, sayacı nəgmələri, sağın nəgmələri, ipəkçi nəgmələri, hana nəgmələri, alqış və qarğışlar, əfsunlar, mərasim nəgmələri və s. gətirilən örnəklər əsasında tədqiqat süzgəcindən keçirilmiş, qənaətbəxş nəticələrə gəlinmişdir. Təkcə onu demək kifayətdir ki, ilk dəfə olaraq bu dissertasiya işində «milli düşüncə sistemi və xalq poeziyası» problemi araşdırılmış və milliliyin lirik-poetik işaretləri üzə çıxarılmışdır.

O ki qaldı əsərin «Nəticə» hissəsinə, xüsusi qeyd etməyə dəyər ki, hər fəsildən sonra tədqiqatçının qənaətləri, gəldiyi nəticələr işıqlandırılsa da, əsərin altı səhifədən ibarət «Nəticə» hissəsində yenidən nəzərdən keçirilir, müəllifin müdədələrini xüsusi vurgulanır.

Məhəbbət və ilhamla yazılmış bu dissertasiya işini birnəfəsə oxumamaq olmur. Fikir aydınlığı, dilin axıcılığı, müddəaların məntiqə söykənən bitkinliyi deyilənlərə dayaq olur. Cümlə və ifadələrə fikir verin: Müdriklik bu sadəliyin içərisində gizlənmişdir (s.71); Milli düşüncə sisteminin ana axarı (s.15); Real siyasi səbəblər naminə səfərbər etmək (s.16); Aşıq Ələsgər rezonansı həmin potensialın vulkan püşkürməsi idi (s.34) və s.

Bütün bunlarla bərabər, müdafiəyə təqdim edilən dissertasiya işi nöqsanlardan da xali deyildir. Cüzi orfoqrafik, ifadə və stilistik səhvələri, Azərbaycan dilində eyni mənəni ifadə edən əcnəbi sözləri, məsələn, kleşələşmiş (daşlaşmış, sabitləşmiş), ekzistensiya (mövcudluq), antropoloq – diyarşunas, ölkəşunas kimi sözləri çıxmaqla aşağıdakıları qeyd etmək olar:

1. Dissertant milli düşüncə sisteminin folklor təfəkkürünə əsaslanmasına dair dırnaqda maraqlı fikirlər verir. Lakin məxəzləri göstərmir. Çıxış yolu kimi adları mötərizədə verir. Məs.: Charlotte Sophia, Burne, Ralf Steel Boqs (s. 18) Andre Varaslak (s. 19) və başqaları. Bu hələ az imiş kimi tədqiqatçı Andre Varaslakdan sitat gətirir: «Folklor nəzəriyyəsiz kollektiv praktikanı, doktrinasız kollektiv inam sistemini təşkil edir» (s.39) və məxəz kimi Don Ben Amosu, özü də türkcə göstərir. Təəssüf ki, hələ də səddi aşib Qərbi Avropa folklorşunaslığına orijinalda nəzər sala bilmirik. Axı Avropa dillərinin birindən minimum-imtahan (buna namızədlik minimumu da deyirik) ona görə məcburidir ki, həmin dillərdən birini öyrənib elmi ədəbiyyatla orijinalda təmasda ola bilək.

2. Dissertant aşıq sənətindən danışarkən Sovet dönməndə Aşıqlar Birliyinin yaradılmasının (nədənsə tədqiqatçı Aşıqlar birlikləri yazır), Aşıqlar qurultaylarının keçirilməsinin siyasi məqsədlərlə edildiyini, «Dədə Qorqud»a pis münasibət bəslənilədiyini ön plana çəkir. Bizə qalırsa, Sovetlər dövründə folklorla göstərilən ögey münasibət tədqiqatçı tərəfindən xeyli dərəcədə şisirdilib. Məlumdur ki, Sovet dönməndə «Kitabi-Dədə Qorqud» üç dəfə çap olunub, folklorumuzun bütün janrları üzrə, xüsusən də aşıq yaradıcılığı üzrə zəngin material toplanıb, çap olunub, eləcə də tədqiqata cəlb edilib. Folklor üzrə dərsliklər yazılıb. Ali məktəblərdə tədris olunub. Demək olar ki, bütün aşıqlarımız, hətta Sovet İttifaqının mərkəzi şəhəri Moskvada Azərbaycan Mədəniyyəti ongünlüklərində və festivallarda iştirak ediblər. Yaradıcılığı olan bütün aşıqların poeziya kitabları çap olunub.

Bununla belə, görülən işləri folklorumuzun tədqiqinin indiki səviyyəsi ilə müqayisə etmək təbii ki, düz olmazdı. Texnikanın inkişafı, kadrların artması, dissertantın göstərdiyi kimi, Folklor İnstitutunun yaradılması, qısa müddət ərzində institutun gördüyü böyük işlər, tədqiqatların milli zəmin üzərində aparılması və nəticələr göz qabağındadır.

3. Aşıq yaradıcılığını gah şifahi xalq ədəbiyyatından təcrid olunmuş halda təqdim edirsiniz (s.30, 31), gah da bəyan edirsiniz ki, Azərbaycan folklorunda lirik janrin əsas ağırlıq mərkəzini, şübhəsiz, aşıq poeziyası təşkil edir (s.94). Nə cavab verəcəyinizi bilmirəm. Bir onu bilirəm ki, hər iki halda qeyri-dəqiqliyə yol veribsiniz. İkinci müddəanızla bağlı prof. Hüseyn İsmayılovun fikri məsələyə aydınlıq gətirir: «Aşıq yaradıcı şəxsiyyətdir, şairdir və öz intellektual mülkiyyətinin sahibidir. Bu mənada aşıq ədəbiyyatı tam mənada folklor hadisəsi deyildir». Əslində, elə 1-ci müddəanın cavabını da – «aşıq ədəbiyyatı tam mənada folklor hadisəsi deyildir» – hər şeyi yerinə qoyur. Aşığın yazdığı şeirlərdən

başqa yerdə qalan nə varsa folklor hadisəsidir. Belə olmasa idi Qurbaniyə, Miskin Abdala qədər ən qədim ozan sənətimizdən məhrum olardıq.

Bunu dərindən duyan prof. Hüseyin İsmayılov yazır: «Aşıq sənətini yazılı ədəbiyyata yaxınlaşdırın cəhət yeganə olaraq bədii mətn arsenalıdır ki, o da semantik struktur baxımından mifoloji-folklor düşüncə modelləri əsasında, poetik struktur baxımından isə saz musiqi havaları əsasında yaranmışdır və bu cəhətləri etibarilə folklorla sıx şəkildə əlaqələnir».

Dissertant akademik Mirzə İbrahimovun Aşıq Ələsgərə həsr olunmuş sanballı silsilə məqalələri və filologiya elmləri doktoru Elçin Əfəndiyevin «Klassik aşiq yaradıcılığında «Dünya obrazı» əsərləri ilə tanış olsayıdı çox şeyi əxz edərdi və bu dissertasiyanın sanbalını artırardı.

4. Dissertant məxəzlərə münasibətdə diqqətsizliyə yol verir. Laylalardan danışarkən göstərir ki, Mahmud Kaşgarlı laylanı «balu-balu» adlandırmışdır. Mənbə kimi «Divani-Lüğət it-Türk» əsərinin Ankarada olunan çapını göstərir (s.81). Halbuki keçən il Ramiz Əsgər əsərin Azərbaycanca Bakıda 4 cildliyini tam buraxıb. Burada dissertant elmi səhvə yol verməyib. Söhbət vətənpərvərlik hissindən gedir.

5. Dissertantın atalar sözlərini tapmacalar, alqış və qarğışlar kimi kiçik janrlar, (bizə qalırsa arxaik janrlar), sırasında verməsi (s.74), sonra isə andları, alqış və qarğışları lirik janrlara aid etməsi (s.81) məqbul sayıla bilməz.

Biz atalar sözləri barədə fikrimizi bildirməklə kifayətlə-nəcəyik. Atalar sözləri nə məna, nə məzmun, nə yayılma dərəcəsinə, nə də kəmiyyətəinə görə kiçik janrlarla müqayisə edilə bilməz. Qalaq-qalaq kitablara sığmayan atalar sözləri və məsəllər xalqın tarixini, inkişaf mərhələlərini, həyat tərzini, dünyabaxışını, inam və etiqadını, adət-ənənəsini və s. əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Bu xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, adət-ənənələrə, tarixi həqiqətlərə

belə təsadüf edilir. Buna görədir ki, tədqiqatçılar bu mənəvi incilərə istinad edir, onların vasitəsilə müəyyən hadisələrin izlərini və köklərini axtarırlar. Tarixçi onları qədim tarixə, tarixi hadisələrə dair məlumat baxımından, hüquqşunas xalq həyatının yazılmamış qanunları baxımından, etnoqraf atalar sözü və məsəlləri unudulub getmiş adət-ənənələrin hifz olunub saxlandığı mənəvi incilər mənbəyi baxımından qiymətləndirir. Filosof onların vasitəsilə xalqın düşüncə tərzini öyrənməyə, məntiq aləmində yerini dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü və məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin leksik-qrammatik qayda-qanunlarını tədqiq etmək işində əvəzsiz mənbə nöqteyi-nəzərindən yanaşır.

Beləliklə, atalar sözləri və məsəllər heç bir cəhətdən kiçik janrlar çərçivəsinə sığdır. Onlar folklorumuzun çox zəngin və geniş yayılan, hər mənada işlək bir janrıdır. Atalar sözləri və məsəllərin bir qismi epik, bir qismi isə lirik növdə olduğunu görə, bizə qalırsa onları epik-lirik janr hesab etmək doğru olardı.

Əsərdə yer alan iki atalar sözü barədə də fikir demək zəruridir. Onlardan biri «Sarvanla qonaq olanın darvazası gen olar»dır (s. 76). Bizcə, bu «Dəvəçiynən dost olanın darvazası gen gərək» atalar sözünün zəif və anlaşılmaz variantıdır. Söhbət açmaq istədiyimiz, 2-ci atalar sözü «Mal qürbətdə vətəndir, kasıblıq vətəndə qürbətdir» (s. 91) kimi verilən, anlaşılmaz təsir bağışlayan ərəb atalar sözüdür. Əslində, bu «Varlıya qürbət də vətəndir, yoxsula vətən də qürbətdir» atalar sözü olub İmam Əlinin məşhur kəlamından yaranmışdır.

Göstərilən nöqsanlar faktlarla zəngin, dərin elmi səviyyədə yazılın maraqlı tədqiqat işinin dəyərinə xələl gətirə biləcək səhvlər olmayıb asanlıqla düzələ biləsi qüsurlardır.

---

---

*Elmimizə təmənnasız xidmət*

Dissertant mövzu ilə bağlı elmi-nəzəri ədəbiyyatdan məharətlə istifadə edərək nəzəri mülahizələrini vahid sistem daxilində cəmləşdirə bilmışdır.

Avtoreferat və çap olunmuş elmi məqalələr dissertasiyanın əsas müddəalarını eks etdirir.

Bizə qalırsa, «Azərbaycan folkloru və milli düşüncə sistemi» mövzusunda yazılmış elmi-tədqiqat işi Ali Attestasiya Komissiyası tərəfindən namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə cavab verdiyindən onun müəllifi Samir Elman oğlu Mustafayev folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tam layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

15.04.2008

**MAQSUD RAFİQ OĞLU İMРАNİNİN  
FİLOLOGİYA ELMLƏRİ NAMİZƏDİ  
ALİMLİK DƏRƏCƏSİ ALMAQ ÜÇÜN  
TƏQDİM ETDİYİ «SMOMPK MƏCMUƏSİNDE  
PAREMİOLOJİ VAHİDLƏR» ADLI  
DİSSERTASIYA İŞİNƏ**

**RƏY**

Dissertasiya işi tarixi əhəmiyyət kəsb edən, Azərbaycan dilinə «Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu» kimi tərcümə olunan «SMOMPK» məcmuəsində folklorşunaslıq məsələlərinə həsr olunub. Mövzunun aktuallığına gəlincə deməliyik ki, müstəqil tədqiqat mövzusu kimi, xalq deyim folkloru – paremioloji vahidlər ilk dəfə olaraq Maqsud İmraninin dissertasiyasında araşdırılmışdır. Tədqiqat işində «SMOMPK» məcmuəsinin 1881-ci ildən 1929-cu ilə qədər işıq üzü görən 46 sayının hamısı tədqiqat süzgəcindən keçirilmiş, paremioloji vahidlərin bədii-poetik xüsusiyyətləri müəyyənləşdirilmişdir.

Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Tədqiqat işinin girişində mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi yenilikləri və s. əsaslandırılır. O da xüsusi vurğulanır ki, «SMOMPK» məcmuəsi ilə bağlı Azərbaycan folklorşunaslığında indiyə qədər müstəqil tədqiqat işi aparılmamışdır.

Dissertasiyanın I fəsli «SMOMPK məcmuəsinin tədqiqi problemləri» adlanır. Bu fəsildə bir-birindən maraqlı «Məcmuənin təsviri», «Məcmuənin tədqiqi məsələləri» və «Məcmuənin paremioloji fondu» kimi yarımfəsillər yer alır. Burada məcmuənin yaranma tarixindən, səmərəli fəaliyyətindən danışılır. Məcmuədə folklorla yanaşı, tarixə, coğrafiyaya, etnoqrafiyaya, əhalinin peşə və təsərrüfat fəaliyyətinə, dini

etiqadına, təbiət təsvirlərinə, fauna və floraya, təhsil və tərbiyə məsələlərinə də geniş yer verildiyi qeyd edilir. O da xüsusi vurğulanır ki, məcmuədə Qafqaz ərazisində yaşayan xalqların demək olar ki, hamisinin folklor nümunələri təqdim edilir və onların regional və məhəlli mənsubiyəti göstərilir. I fəslin «Məcmuənin paremioloji fondu» adlanan üçüncü yarımfəslində atalar sözleri və məsəllərə, tapmacalara, deyim formasında olan inamlara, yanıltmaclara, alqışlara və s. qədərincə yer verilmiş, məcmuənin folklor nümunələri verilən bütün sayları ardıcılıqla nəzərdən keçirilmişdir.

Tədqiqatçı dissertasiyanın II fəslini «Məcmuədəki paremioloji vahidlərin janr xüsusiyyətləri və mətn tipləri» adlandırmışdır. Bu fəsil dörd yarımfəslə bölünmüş və fəsli tamamilə əhatə etmişdir. «Paremioloji vahidlərin janr səciyyəsi» adlanan birinci yarımfəsildə «SMOMPK» məcmuəsində yer alan müxtəlif xalq deyimlərimiz – paremiyalar Mahmud Kaşqarinin «Divani-Lüğət-it-türk» abidəsindəki örnəklərlə müqayisəli tədqiq olunur.

Tədqiqatın «Paremioloji vahidlərin forma və məzmun xüsusiyyətləri» adlanan ikinci yarımfəslində S.Zelinin İrəvan quberniyasında toplayaraq məcmuədə çap etdirdiyi 150 atalar sözü və məsəl, 33 tapmaca və s. tədqiqata cəlb olunur. Burada eləcə də məcmuədə çap olunan «Şirvan tatarlarının atalar sözü və məsəlləri» araşdırılır. Dissertant haqlı olaraq onları folklorşunaslıq tariximizdə Azərbaycan xalq deyimlərinin ilk tematik təsnifat təcrübəsi kimi araşdırır. Çünkü Şamaxı və Göyçay qəzalarından XIX əsrin sonlarında Göyçay məktəbinin nəzarətçisi N.D.Kalaşev, məktəbin müəllimləri Mirzə Hüseyn Babazadə və Mahmud bəy Mahmudbəyovun köməyi ilə nəinki yazıya almış, eləcə də xalq deyimlərinin ilk təsnifatını vermişdi. «Qohumluq», «Mənəvi və əxlaqi keyfiyyətlər», «Evlənmə, gəlin», «Xoşbəxtlik, bədbəxtlik», «Cavanlıq və qocalıq», «Eşq, aşiq », «Dost,

dostluq, düşmən və düşməncilik» və s. kimi başlıqlar altında cəmləşdirmiştir.

II fəslin üçüncü bölməsi «Paremioloji vahidlərin mətn tip-ləri» adlanır. Dissertantın qənaətinə görə məcmuədəki paremioloji vahidlər forma və məzmun baxımından, eləcə də tip səciyyəsi baxımından seçilir. Tədqiqatçı bu yarımfəsildə dolamalar, monoloq və dialoq şəkilli təmsilciklər, lağlağılar, arxaik janrlar-dan olan alqış və qarğışlar, söyüslər, hərbə-zorbalar, imkan və reallıq həddən artıq şişirdilən laflar, mühakimələr, atmacalar, əhdlər, arzular və s. söz açır. Dissertant bu yarımfəsildə mətnlərin poetik xüsusiyyətlərindən də bəhs edir. Qafiyə, alliterasiya, təkrarlar, heca və s. baxımından Azərbaycan xalq deyimlərinin lirik-poetik struktur texnikasının mükəmməlliyini önə çəkir.

Dissertasiyanı oxuyaraq gəldiyimiz qənaət budur ki, dissertant ortaya orijinal, folklorşunaslığımız üçün əhəmiyyətli bir əsər qoymuşdur.

Tədqiqatçı ilk dəfə olaraq «SMOMP» məcmuəsini folklorşunaslıq baxımından təsvir etmiş, məcmuənin mövcud 46 sayının paremioloji fondunu aşkarlamışdır.

Maraqlıdır ki, paremioloji vahidlərin janr əhatəsi və mətn tipləri də ilk dəfə olaraq dissertant tərəfindən müəy-yənləşdirilmişdir. Eləcə də «SMOMP»da qeydə alınmış paremioloji vahidlər şifahi danışlıqda və digər qaynaqlarda qorunmuş oxşar vahidlərlə ilk dəfə müqayisəli şəkildə tədqiqat süzgəcindən keçirilmişdir.

Bununla belə, düzəldilməsi asan olan, əsərin elmi dəyərinə xələl gətirməyən bəzi məqamları göstərmək istərdik. Qəribədir ki, dissertasiyada hər şey qaydasında olduğu halda xətalar əsasən avtoreferata aiddir:

1. Avtoreferatda xeyli orfoqrafik səhvlərə yol verilib. Məsələn, s. 4, 5, 6, 21, 22 və s.

2. Dissertasiyada cəmi 46 cildi çapdan çıxan «SMOMP» məcmuəsinin doğru olaraq 44 cildinin Tiflisdə (1881–1915),

iki cildinin isə Mahaçqalada (1926–1929) çap olunduğu göstərildiyi halda (s. 10), avtoreferatda gah bütün cildlərin Tiflisdə çap olunduğu (s. 4), gah da dissertasiyada olduğu kimi, son iki cildin Mahaçqalada işıq üzü gördüyü qeyd edilib (s.6, 28).

3. Avtoreferatda (s. 7–14) «SMOMPK» məcmuəsinin Qafqaz xalqlarının folklorundan bəhs edən sayları bir-bir verilir və həmin xalqların folklor materialları üzərində müfəssəl dayanılır. Bizə qalırsa, avtoreferatda buna ehtiyac yox idi. Dissertasiyada getməsi kifayətdir. Onsuz da avtoreferatın həcmi böyükdür.

4. «SMOMPK» məcmuəsində nəşr edilən çoxsaylı atalar sözü və məsəllərin, eləcə də tapmacaların təsnifatından, işlənmə məqamından, müasir durumundan, nəzəri məsələlərdən söz açılsayıdı, dissertasiyanın sanbalı artar, dissertationın elmi səviyyəsi daha qabarıq görünərdi. Sanki əsərdə bir tələsiklik hiss olunur.

Göstərilənlər bu gərəkli əsərin elmi dəyərinə xələl gətirə biləcək nöqsanlar olmayıb, asanlıqla düzələ biləcək xətalar, eləcə də arzu və təkliflərdir.

Tədqiqatçının Azərbaycanda və Rusiyada çap olunan 8 sanballı məqaləsi, eləcə də avtoreferatı dissertasiyanın məzmununu, geniş və maraqlı «Nəticə» hissəsi isə əsərin məğzini əhatə edir.

Bizə qalırsa, «SMOMPK» məcmuəsində paremioloji vahidlər» mövzusunda tədqiqat işi AAK-ın namizədlik dissertasiyaları sırasında qoyduğu tələblərə tam cavab verir və onun müəllifi Maqsud Rafiq oğlu İmrani folklorşunaslıq üzrə (10.01.09) filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

24.11.2008

**ÜLKƏR İMAN QIZI ƏLİYEVANIN  
FİLOLOGİYA EMLƏRİ ÜZRƏ FƏLSƏFƏ  
DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN  
TƏQDİM ETDİYİ «AZƏRBAYCAN YURD BİLGİSİ»  
DƏRGİSİNDE FOLKLORŞÜNASLIQ  
MƏSƏLƏLƏRİ» ADLI DISSERTASIYA İŞİNƏ**

**RƏY**

Sovetlər İttifaqı süquta yetən kimi Azərbaycanla bağlı mühacirətdə yaranmış mətbu orqanları tədqiqata cəlb etmək imkanı yarandı. Və məlum oldu ki, onların arasında prof. Əhməd Cəfəroğlunun təsis etdiyi və baş redaktoru olduğu «Azərbaycan yurd bilgisi» dərgisi sırf elmiliyi ilə fərqlənir. Odur ki, prof. Fuad Köprülü, prof. Əhməd Cəfəroğlu və baş-qalarının dərgidə çap olunan elmi əsərləri ölkəmizdə böyük marağa səbəb oldu. Nikpur Cabbarlı, Elşən Əbülhəsənli, Almaz Həsənqızı, Şəlalə Həsənova, Gülağa Hüseynov, Vilayət Quliyev, Vaqif Sultanlı, Abid Tahirli və başqaları dərgi ilə bağlı monoqrafiyalar, hətta namizədlik dissertasiyaları yazdırılar. Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi tədqiqat süzgəcindən keçirildi. Lakin Azərbaycan mühacir folklorşünaslığının təşəkkülündə müstəsna rol oynadığına baxmayaraq, günümüzə qədər dərgidə yer alan folklorşünaslıq məsələləri sistemli tədqiqat obyektiçi çevriləmişdir. Ülkər İman qızı Əliyeva bu tarixi missiyani yerinə yetirdi. Tədqiqatçı dərginin Azərbaycan folklorunun türk dünyasında yayılmasında, elmi səviyyədə təqdim etməsində xidmətlərini qədərincə qiymətləndirə bildi. Ülkər Əliyevanın «Azərbaycan yurd bilgisi» dərgisində «Folklorşünaslıq məsələri» dissertasiyası «Giriş», iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

Əsərin giriş hissəsində mövzunun aktuallığı, dissertasiyanın obyekti və predmeti, tədqiqatın məqsəd və vəzifələri,

nəzəri-metodoloji əsasları, mövzunun öyrənilmə dərəcəsi, dissertasiyanın elmi yenilikləri, nəzəri və praktik əhəmiyyəti və s. ön plana çəkilir. Tədqiqatçı xüsusi vurgulayır ki, «Azərbaycan yurd bilgisi» dərgisində sərhədlərimizdən kənarda ədəbi-bədii və folklor üzrə aparılan işlər ciddi və sistemli elmi araşdırımaların ortaya çıxmasına gətirib çıxarmışdır. Dərgidə təkcə Azərbaycan folkloru deyil, digər türk xalqlarının da folkloru mütəmadi olaraq yer aldığından tədqiqatın obyekti daha geniş materialı əhatə edir. Dissertasiyanın predmetini isə dərgidə folklor materiallarının nəşri və tədqiqi tarixinin araşdırılması təşkil edir.

Dissertantın göstərdiyi kimi, tədqiqatın qarşısında qoyulan başlıca vəzifə «Azərbaycan yurd bilgisi» dərgisində çap edilən folklor materiallarının tədqiqinin elmi-tarixi dəyərini müəyyənləşdirməkdir. Bu başdan deyək ki, araşdırıcı bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.

Möhkəm strukturu olan dissertasiyanın 1-ci fəsli «Azərbaycan mühacirət folklorşunaslığının təşəkkülündə «Azərbaycan yurd bilgisi» dərgisinin tarixi rolü» adlanır. İki yarımfəsildən ibarət bu fəsildə prof. Ə.Cəfəroğlunun fəaliyyəti və «Azərbaycan yurd bilgisi», eləcə də «Azərbaycan yurd bilgisi» dərgisində folklor məsələləri və tarixi-siyasi şərait tədqiq edilir. Burada Əhməd Cəfəroğlunun həyat və fəaliyyətinə nəzər salınır və onun 1932-ci ildə İstanbulda təsis etdiyi və redaktoru olduğu «Azərbaycan yurd bilgisi» dərgisinin səhifələrində çap olunan elmi əsərlər tədqiqata cəlb edilir. Dissertant haqlı olaraq qeyd edir ki, başqa mətbu orqanlardan fərqli olaraq «Azərbaycan yurd bilgisi» ətrafına Fuad Köprülü, Məmməd Əmin Rəsulzadə, Məhəmməd Ağaoglu, Məhəmməd Əli Rəsulzadə, Mirzə Hacızadə və başqaları kimi görkəmli alimləri toplayaraq sırf elmi araşdırımalarla məşğul olmuşdur. Dərginin ən ümdə vəzifələrindən biri Azərbaycan xalqının tarixi, ədəbiyyatı, folkloru,

üümumiyyətlə, mədəniyyətini dünyaya tanıtmaq olmuşdur. Maraqlıdır ki, «Azərbaycan yurd bilgisi»ndə ədəbiyyatımız üç aspektdən öyrənilirdi: şifahi xalq ədəbiyyatı, klassik ədəbiyyat, çağdaş ədəbiyyat. Ə.Cəfəroğlunun dərgidə 40-a qədər məqaləsi dərc edilmişdir.

Prof. Ə.Cəfəroğlu «Azərbaycan yurd bilgisi»ni nəşr etməklə Vətənimizin hüdudları xaricində azərbaycanşunaslıq elminin əsasını qoyanlardan biri kimi şöhrətlənmişdi. Dərgidə folklorumuzun, demək olar ki, bütün janrları hərtərəfli işıqlandırılır və elmi cəhətdən dəyərləndirilirdi. Ülkər Əliyeva dərgidən çıxış edərək tədqiqata dastanlar, atalar sözləri və zərb-məsəllər, sayaçı sözləri, eləcə də aşiq yaradıcılığını cəlb etmişdir. Sayaçı sözlərlə bağlı dissertant təkcə Ə.Cəfəroğlunun maraqlı fikirləri ilə kifayətlənmir, bu janr ətrafında aparılmış bütün tədqiqatlara nəzər salır, yeri gəldikcə öz fikirlərini deməkdən də çəkinmir.

«Azərbaycan yurd bilgisi»ndə geniş yer verilən atalar sözləri və zərb-məsəlləri dissertantın tədqiqata cəlb etməsi təsadüfi deyildir. Atalar sözləri xalqın tarixini, inkişaf mərhələlərini, həyat tərzini, dünyabaxışını, inanc və etiqadını, adət-ənənəsini və s. əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Məhz bu baxımdan, tədqiqatçının dissertasiyada atalar sözləri və məsəllərə geniş yer ayırması məntiqi cəhətdən doğrudur.

Dissertasiyanın II fəsli «Azərbaycan yurd bilgisi» dərgisində Ozan-aşiq sənətinə və dastan yaradıcılığına dair araşdırımlar» adlanır. Əslində, ayrıca bir dissertasiya mövzusuna bərabər bu fəsildə Aşiq yaradıcılığının ümumnəzəri problemləri, qəhrəmanlıq dastanları haqqında araşdırımlar, Azərbaycan məhəbbət dastanları və türk xalqlarının dastanlar haqqında araşdırımları daxildir. Bütün bunlar Ozan-aşiq sənətinə və dastan yaradıcılığına dair «Azərbaycan yurd bilgisi» dərgisinin və onun redaktoru, prof. Ə.Cə-

fəroğlunun əvəzsiz xidmətləri barədə tam təsəvvür yaradır. Aşıq yaradıcılığından bəhs edən tədqiqatçı doğru qənaətə gəlir: «Aşıq yaradıcılığı nə tam yazılı ədəbiyyat, nə də tam ağız ədəbiyyatıdır» (s.33).

Dissertant araşdırma məqsədində «Azərbaycan yurd bilgisi» dərgisində aşıq sənəti və aşıq yaradıcılığı ilə bağlı tədqiqatların 4 istiqamətdə aparıldığını aşkar etmişdir: Aşıq şeiri və dastan örnəklərinin şifahi repertuar və yazılı qaynaqlardan toplanıb nəşr edilməsi, klassik Azərbaycan aşıqlarının həyat və yaradıcılığını təqdim və təhlil edən elmi məqalələr, Azərbaycan şifahi xalq dastanları («Koroğlu», «Aşıq Qərib», «Qurbani», «Qaçaq Nəbi», «Dəli Alı») ilə bağlı araşdırma məqsədində aşıq yaradıcılığında rus işgalinə qarşı mübarizə motivlərinin inikası.

Müəllif bu fəsli elmi və elmi-publisistik dildə yazdığınından (bunu mövzu tələb edir) maraqla oxunur. Qəhrəmanlıq dastanlarından söz açan tədqiqatçı «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Cavad Xan», «Qaçaq Nəbi», «Dəli Alı» və «Şeyx Şamil» dastanlarını tədqiqata cəlb edir. «Azərbaycan yurd bilgisi»ndə geniş bəhs edilən bu dastanların Azərbaycanda az bilinən maraqlı məqamlarından söz açır.

Türk xalqları dastanlarından «Çingiznamə» və «Manas» gündəmə gətirilir. Dissertant «Azərbaycan yurd bilgisi»ndən çıxış edərək Azərbayan məhəbbət dastanlarına geniş yer vermişdir. «Qurbani», «Abbas və Gülgəz», «Aşıq Qərib, belələrindəndir. Tədqiqatçı «Aşıq Qərib» dastanının «Kitabi-Dədə Qorqud»un «Bamsı Beyrək boyu» ilə üst-üstə düşdürüyü bəyan edən prof. M.Təhmasibə haqq qazandırır və öz maraqlı mülahizələrini də irəli sürməkdən çəkinmir: «Aşıq Qərib» dastanı «Bamsı Beyrək boyu»ndan bilavasitə istifadə yolu ilə yaranmış yenitipli məhəbbət dastanıdır» (s. 91).

Dissertasiyanın «Nəticə» hissəsində tədqiqatçının mülahizələri və gəldiyi qənaətlər öz əksini tapır. Əsər yüksək elmi

səviyyədə yazılmışdır. Bununla belə bu maraqlı əsər bəzi nöqsanlardan da xali deyildir:

1. Əsərdə xeyli sayıda orfoqrafik və üslubi xətalara rast gəlinir: Məs: s.5, 6, 7, 11, 13, 14, 17, 25, 27, 32, 35, 36, 37, 39, 42, 44, 46, 49, 56, 57, 62, 69, 78, 89, 92, 94 və s.

2. Dissertasiyanın 44-cü səhifəsində tədqiqatçı yazır: «Azərbaycan yurd bilgisi dərgisi»ndə «Dədə Qorqud kitabı»nın araşdırılması yolunda H.Nihal Çiftçioğlunun «Dədə Qorqud kitabı haqqında» (93) və Zahir Sıtqının «Dədə Qorqud kitabına dair» (120) adlı məqalələri də diqqətəlayiqdir. (Bu fikir avtoreferatda da yer alır. (s.13) Sonra isə tədqiqatçı məqalələri təhlil edir və 46-cı səhifədə gözlənilmədən bəyan edir: «Təəssüflə qeyd etməliyik ki, «Azərbaycan yurd bilgisi»nin naşiri, professor Ə.Cəfəroğlu «Kitabi-Dədə Qorqud»la bağlı bir sıra elmi fundamental tədqiqat işlərinin (təbii ki, fundamental elmi-tədqiqat işləri olmalıdır – Q.P.) müəllifi olduğu halda, dərgidə bu məqalələrin birini də nəşr etdirməmişdir».

Tədqiqatçı bundan sonra birbaşa yazır: «Ə.Cəfəroğlunun qeyd olunan məqaləsi «Dədə Qorqud»un ehtiva etdiyi elmi informasiyanın dərinliklərinə enmək sahəsində ilk ciddi addımlardan sayıla bilər» (s.46).

Ardıcılığın pozulması bir yana, söhbət tədqiqatçının özünün də qeyd etdiyi kimi, «Dədə Qorqud»la bağlı bir sıra fundamental elmi-tədqiqat işlərinin müəllifi Ə.Cəfəroğlunun hansı məqaləsindən gedir?

3. Dissertasiyanın 77–82-ci səhifələrində Aşıq Qurbanın bəhs edilir. Təəssüf ki, Qurbani irsinin ən yaxşı tədqiqatçısı, prof. Qəzənfər Kazımovun adı belə çəkilmir. Halbuki alimin «Qurbani və poetikası» aşığın həyat və yaradıcılığına həsr edilən ilk və hələlik yeganə sanballı monoqrafiyadır. Alim ilk dəfə olaraq aşığın harada doğulduğu, harada yaşadığı, ömür payı, təxəllüsü, valideynləri, məzarı və s. kimi məsələlərə «Diri kəndi və Qurbani», «Qurbani və Xətai», «Aşıq

---

---

### *Elmımızə təmənnasız xidmət*

Qurbani və məzarı», «Qurbani təxəllüsü» və s. məqalələrində aydınlıq gətirmiştir. Dissertantın bunlardan xəbəri olsaydı tədqiqata geniş meydan açılandı.

4. Dissertant təəssüflə qeyd edir ki, «Azərbaycan yurd bilgisi»nin gördüyü əvəzsiz işlər Azərbaycan folklorşünaslarının nəzər-diqqətindən yayınmışdır (s.101).

Bizə qalırsa, dissertantla razılaşmaq olmaz. Təkcə onu demək kifayətdir ki, Gülağa Hüseynov Əhməd Cəfəroğlunun «Folklorşünaslıq irsi» adlı namizədlik dissertasiyası (Bakı, 2007), A.Həsənqızı «Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri» (2002, 123 s.) monoqrafiyası vardır.

Biz hələ onu demirik ki, Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irlinə həsr olunmuş əsərlərdə də folklorşünaslıq məsələlərinə toxunulub.

Bununla belə, deməliyəm ki, Ülkər Əliyevanın dissertasiyasına qədər dərgidə gedən folklorşünaslıq məsələləri sistemli və lazımi səviyyədə öyrənilməmişdi.

Göstərilən iradlar dissertasiyanın elmi dəyərinə xələl gətirəcək ciddi nöqsanlar olmayıb asanlıqla islah olunacaq məsələlərdir. Tədqiqatçının nəzəri hazırlığı və elmi səviyyəsi bunu deməyə əsas verir.

«Azərbaycan yurd bilgisi» dərgisində folklorşünaslıq məsələləri» dissertasiyası yüksək elmi səviyyədə yazılmışdır. Dissertantın ölkəmizdə və xaricdə dissertasiyanı tam əhatə edən 8 məqaləsi çıxmışdır. Avtoreferat dissertasiyanın məzmununu əhatə edir.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Ülkər İman qızı Əliyeva folklorşünaslıq üzrə (10.01.09) fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
18.01.2010

**SƏBİNƏ MÜZƏFFƏR QIZI İSAYEVANIN  
FİLOLOGİYA EMLİLƏRİ ÜZRƏ FƏLSƏFƏ  
DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN  
TƏQDİM ETDİYİ «AŞIQ ŞƏMSİRİN YARADICILIĞI»  
ADLI DİSSERTASIYA İŞİNƏ RƏSMİ OPPONENT**

**RƏYİ**

Aşıq poeziyası yaranışından xalq arasında asanlıqla yayılma gücünə malik olmuş, ümumxalq məhəbbəti qazanmış, zaman keçdikcə xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında körpüyə çevrilmişdir. Ona görə ki, akademik Mirzə İbrahimovun dediyi kimi, onun kökləri, rişələri folklor dan su içirsə, budaqları, qol-qanadı həmişə yazılı ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır. O da maraqlıdır ki, o şairlərimiz ki, aşiq poeziyasından daha çox bəhrələniblər, onların poeziyası qəlblərə daha asanlıqla yol tapır. Başqa bir tərəfdən də M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, S.Vurğun, O.Sarıvəlli, H.Arif, Z.Yaqub, R.Kərimli kimi şairlərin poeziyası aşiq yaradıcılığının inkişafına təkan vermişdir. Eləcə də Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ali, Aşıq Ələsgər, Molla Cümə, Bozalqanlı Hüseyn, Azaflı Mikayıł kimi görkəmlı saz-söz ustadlarının poeziyası da yazılı ədəbiyyata təsir etmişdir.

Poeziyası yazılı ədəbiyyatla qaynayıb-qarışan, xalq tərəfindən sevilən sənətkarlardan biri də Aşıq Şəmsirdir. Aşıq Şəmsir yaradıcılığı elm aləminə XX əsrin ikinci yarısında, daha doğrusu, 1955-ci ildə sevimli şairimiz Səməd Vurğunla tanışlığa qədər demək olar ki, məlum deyildi. Səməd Vurğun Aşıq Şəmsirin poeziyasını və sənətkarlığını yüksək qiymətləndirmiş, aşağı şeirlər qoşmuşdur. Bundan sonra aşığın yaradıcılığına diqqət artmış, şairin şeirləri toplanaraq nəşr olunmağa, poetik irsinin tədqiqinə başlanılmışdır. O.Sarı-

vəlli, M.Təhmasib, M.İbrahimov, M.Həkimov, S.Paşayev, P.Əfəndiyev və başqaları Şəmsir irsinin tədqiqi və təbliğində böyük rol oynayan dəyərli işlər görmüşlər.

Bu gün aşığın poetik irsinin monoqrafik və əsaslı tədqiqinə həsr olunan maraqlı bir elmi işin qiymətini verməyə toplaşmışışq. Əsər tələm-tələsik yazılın talesiz tədqiqatlar-dan deyil. Dissertant əsər üzərində neçə illərdən bəridir ki, işləyib. Onun hələ 2005-ci ildə iki məqaləsi çıxıb. Onlardan biri «Dədə Qorqud» jurnalında çıxan «Aşıq Şəmsir və Goyçə-Kəlbəcər aşiq mühiti» adlanır. Tədqiqatçının hələ 2005-ci ildə belə çətin bir mövzuya girişməsi onun ümumi hazırlığından və eləcə də ömrünü aşiq yaradıcılığına həsr edən elmi rəhbər f.e.d., professor Hüseyn İsmayılovun ciddi əməyindən xəbər verir.

Təkcə dissertasiyanın məzmununu bütövlükdə əhatə edən və mötəbər mənbələrdə nəşr edilən məqalələrin adına nəzər salmaq, tədqiqat işinin səviyyəsi və əhatə genişliyi barədə tam təsəvvür yaradır:

Aşıq Şəmsir və Goyçə-Kəlbəcər aşiq mühiti;  
Aşıq Şəmsir poeziyası və poetik ənənə;  
Aşıq Şəmsir poeziyasının lirik-poetik xüsusiyyətləri;  
Aşıq Şəmsir yaradıcılığında əxlaqi-didaktik motivlər;  
Aşıq Şəmsir və müasirləri;  
Aşıq Şəmsirin dastan yaradıcılığı;  
Aşıq Şəmsir ədəbi irsinin toplanması, nəşri və tədqiqi ta-  
rixindən;

XX y.y. Azerbaycan aşık şiirinde dini-irfanı motifler (Aşıq Şəmsir'in yaratıcılığı bakımından) və s.

Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

«Giriş»də mövzunun aktuallığı, tədqiqatın məqsəd və və-  
zifələri, problemin öyrənilmə dərəcəsi, tədqiqatın elmi yenilikləri və s. araşdırılır.

Dissertasiyanın I fəsli «Aşıq Şəmşirin həyatı, mühiti və poetik irsinin tədqiqi» adlanır. Bu fəsildə tədqiqat süzgəcindən keçirilən məsələlər «Aşıq Şəmşir və mühiti», «Aşıq Şəmşir və müasirləri», «Aşıq Şəmşir irsinin nəşri və tədqiqi» kimi yarımfəsillərdə öz əksini tapmışdır. Burada Aşıq Şəmşirin qonşu ölkələrdə də yaxşı tanınması, Türkiyədə kitabıının çıxması (2000) xüsusi vurgulanır.

Dissertasiyanın «Aşıq Şəmşirin lirikası» adlanan II fəslində «Sənətkarın lirikası və poetik ənənə», «İctimai lirika», «Məhəbbət lirikası», «Təbiət lirikası», «Əxlaqi-didaktik şeirlər», «Sənətkarın lirikasında dini motivlər» və s. araşdırılır. Tədqiqatçı «Sənətkarın lirikasında dini motivlər» yarımfəsli üzərində dərin tədqiqat apararaq haqlı olaraq göstərir ki, sovet dövründə aşıqlara və el şairlərinə dini mövzuda əsərlər yazmaq qadağan idi. Lakin Aşıq Şəmşir dini mövzuda şeirlər yazırıdı. Nə yaxşı ki, aşığın oğlu Qənbər Qurbanov aşığın dərin mənalı dini şeirlərini məhv olmaqdan qorumuş və 1996-cı ildə F.Quliyevlə birgə tərtib edərək çapına nail olduğu «Öyüdlər» adlı sanballı kitabda vermişdir.

Maraqlı tədqiqat əsərinin «Aşıq Şəmşir yaradıcılığında dastan, janr və sənətkarlıq məsələləri» adlanan III fəsli də yüksək elmi səviyyədə yazılması baxımından diqqəti çəkir.

Araşdırıcı Aşıq Şəmşirin 1960-cı ildə yaratdığı «Şəmşir və Sənubər» və «Şair Həsən Xəyalliynan Ağdabanlı Aşıq Şəmşirin görüşü» dastan-rəvayətdən söz açır. Təəssüf ki, müəllif professor Mürsəl Həkimovun «Haqq aşığı Dədə Şəmşir» kitabında (2004) göstərdiyi «Cəlal və Minayə» və «Misir və Sənəm» dastanları barədə «həmin dastanlar haqqında əlimizdə dəqiq məlumat yoxdur» – deməklə kifayətlənib.

Bununla belə deməliyik ki, III fəsildə Aşıq Şəmşir yaradıcılığında aşık şeir janrları kifayət qədər qənaətbəxş işlənmiş, aşığın poeziya dili sənətkarlıq baxımından gözəl tədqiq edilmişdir.

Əsərin 13 bənddən ibarət nəticə hissəsi tədqiqatçının əsər boyu gəldiyi qənaətlərin təsdiqi baxımından maraq doğurur.

Bununla belə bu maraqlı əsər cüzi olsa da nöqsanlardan xali deyildir:

1. Müəllif yazır: «Keçən dövr ərzində O.Sarıvəlli, M.Təhmasib, M.İbrahimov, Q.Namazov, S.Paşayev, M.Aslan, M.Rahim, H.Arif, P.Əfəndiyev, M.Həkimov, Ə.Eldarov, H.İsmayılov, A.Cəmil, M.Allahmanlı, İ.Tapdıq, Q.Xəlilov, H.Kürdoğlu və başqa tədqiqatçılar aşığın poetik irlisinin bu və ya digər xüsusiyyətləri haqqında elmi və publisistik məqalələr yazmışlar.

Birinci, məlum olmur ki, müəllif adları hansı prinsip əsasında sıralamışdır. İkinci isə prof. Mürsəl Həkimovun sərf elmi əsərini – «Haqq aşığı Dədə Şəmşir» monoqrafiyasını (Bakı, 2004, 160 səh.), prof. Sədnik Paşayevin «Aşıq Şəmşirin poetik aləminə səyahət» (Bakı, 2008, 296 səh.) adlı maraqlı əsərini publisistik və ya elmi məqalə adı altında nə əsasla verib.

2. Tədqiqatçı Aşıq Şəmşiri bayatı-tapmacaları cinaslı tapmacalar kimi təqdim etdiyinə görə suçlayır. Əgər araşdırıcı «Kərkük folklorunun janrları» kitabımızdan «Bayatı-tapmacalar» bölməsini diqqətlə oxusaydı, görərdi ki, Aşıq Şəmşirin burada heç bir günahı yoxdur. Günah folklorşunaslarımızın üzərinə düşür.

3. Aşıq Şəmşir yaradıcılığının bir hissəsini şeirlə məktublaşmalar tutur. Şeirlə məktublaşmalar aşıqlar və el şairləri arasında həmişə dəbdə olub. Buradakı mövzu rəngarəngliyi adamı heyran edir. Bu məktubların hər birinin arxasında müəyyən zaman kəsiyində baş verən hadisələr, insanlara, zamana, tarixə, dövrə münasibət durur. Görün, kəlbəcərli Dastançı Əli (Əli Qurbanov) Azaflı Mikayılı oğlunun toyuna necə dəvət edir:

*Ay Azaflı, xeyir olsun həmişə  
Daha ömriün boyu şərdən uzaq ol.  
Zəhməti qəbul et, istəyəninlə,  
Oğlumun toyuna, buyur, qonaq ol.  
Əlidən çağırıb yada salmaqdi,  
Gəlməsən də sağ ol, gəlsən də sağ ol.*

Aşıq Şəmşirin şeirlə məktublaşmaları bir kitaba sığmaz.  
Azaflı Mikayılı Kəlbəcərə dəvəti bir aləmdir:

*Çəmənə, çiçəyə bəzənir hər yan,  
Sən bizim dağlara yaz olanda gəl.  
Lalə, nərgiz açılında ərməğan,  
Boran bu yerlərdə az olanda gəl,  
Şəmşirin əlində saz olanda gəl.*

Təəssüf ki, dissertant əsərində Aşıq Şəmşirin şairlər və aşıqlarla deyişmələrinə geniş yer versə də, qocaman aşığın yaradıcılığının ən maraqlı – şeirlə məktublaşmalar hissəsinə yer ayırmamışdır.

Deyilənlər çox maraqlı, mənalı, faktlarla zəngin əsərin elmi dəyərinə xələl gətirəcək ciddi xətalar deyil. Tədqiqatçının çapına nail olduğu çoxsaylı məqalələri və avtoreferatı əsərin məzmununu tam əhatə edir.

Bizə qalırsa, araşdırıcının «Aşıq Şəmşirin yaradıcılığı» əsəri Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyindən onun müəllifi Səbinə Müzəffər qızı İsayeva «Folklorşünaslıq» üzrə (10.01.09) fəlsəfə doktoru elmi dərəcəsi almağa layıqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

10.05.2010

**TARİYEL SEYFƏDDİN OĞLU QƏNİNİN  
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU ELMİ  
DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ  
«XIX ƏSRİN SONU – XX ƏSRİN BİRİNCİ YARISI  
ŞIRVAN XALQ POEZİYASININ İNKİŞAF  
TƏMAYÜLLƏRİ» ADLI DİSSERTASIYA  
İŞİNƏ RƏSMİ OPPONENT**

**RƏYİ**

El şairlərinin poeziyası aşiq sənətinə müsbət təsir göstərən, onun inkişafına kömək edən, xalq ruhunda yazılan, xalqın istək və arzularını ifadə edən, sevilən poeziyadır. Şübhəsiz buna görədir ki, aşiq sənəti ilə məşğul olan tədqiqatçılarımız illərdən bəridir ki, el şairlərinin yaradıcılığına xüsusi diqqət yetirirlər. Salman Mümtaz, professorlar Əzizə Cəfərzadə, Azad Nəbiyev, Qara Namazov, Seyfəddin Qənifyev, Məhərrəm Qasımlı, Bəhlul Abdulla, Ağalar Mirzə və başqalarının gördüklləri faydalı işlər göz qabağındadır.

Tariyel Qəninin müdafiəyə təqdim edilən dissertasiya işi də bu baxımdan maraq doğurur. Elə buradaca deyim ki, hələ uşaqlıqdan atası ilə kənd-kənd, oba-oba gəzərək folklor, aşiq poeziyası, el şairlərinin poeziyasının toplanmasında yaxından iştirak edən Tariyeldə el şairlərinin poeziyasına xüsusi maraq oyanmış və bu amil onun gələcək taleyinin səmtinin istiqamətlənməsində aşkar rol oynamışdır.

Dissertasiya işi giriş, hər biri iki yarımfəsildən ibarət iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.

«Giriş»də mövzunun aktuallığı, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri, mövzunun öyrənilmə dərəcəsi, dissertasiyanın elmi yenilikləri, əsərin nəzəri və praktiki əhəmiyyəti ötəri də olsa nəzərdən keçirilir.

Əsərin «XIX əsrin sonu – XX əsrin birinci yarısında Şirvan folklor mühiti və el şairləri» adlanan I fəslində Şirvan folklor mühitinin tarixi-mədəni özünəməxsusluğunu və Şirvan el şairlərinin yaradıcılıq yolu əsaslı şəkildə tədqiqat süzgəcindən keçirilir. Dissertasiyanın «XIX əsrin sonu – XX əsrin birinci yarısı Şirvan el şairlərinin yaradıcılığının ideya-məzmun xüsusiyyətləri» adlanan II fəslində «Bədii-ictimai ideal və onun inkişaf təmayülləri» və «Məhəbbət lirkasının ideya-məzmun təkamülü» tədqiqata cəlb edilir.

Tədqiqatçı kişili-qadınlı 97 el şairinin həyat və yaradıcılığından söz açır. Bu qədər el şairinin irsini toplamaq, it-bat olmaqdan qorumaq özü xalq qarşısında böyük xidmətdir. Bu zəngin irsi tədqiqat süzgəcindən keçirmək isə folklorşunaslıq elmimizə töhfədir. Dissertantın tədqiqata cəlb etdiyi poeziya nümunələrinin əksəriyyəti sanki aşiq poeziyasının ekiz tayıdır. Onlar əsasən bayatı, gəraylı və qoşmalardan ibarətdir. Tədqiqatçı doğru olaraq el şairlərinin poeziyası ilə aşiq yaradıcılığı arasında paralellik olması qənaətinə gəlir və özünəməxsus ifaçılıq üslubu, orijinal yaradıcılığı və təkyəsi ilə seçilən Şirvan aşiq mühitindən, bu mühiti fərqləndirən cəhətlərdən, Şirvan aşıqlarının muğamatı mənimsəmələrindən, çox maraqlı və başqa aşiq mühitlərindən köklü şəkildə fərqlənən ustad-şeyyird münasibətlərindən söz açır.

Dissertasiyada bariz şəkildə özünü göstərən, tədqiqatçını yaxşı cəhətdən fərqləndirən bir məsələdən də danışmaq istərdim. Dissertant mövzu ilə bağlı alimlərin fikirlərinə münsabətini əsl tədqiqatçı mədəniyyəti ilə bildirir. Məlum olduğu kimi professor Əzizə Cəfərzadə el şairlərini səhih olmayaraq aşiq hesab etmiş və yazmışdır: «Üçüncü qrup aşıqlar nə saz çalır, nə toyxana idarə edirlər. Bunlar ifaçı aşıqları öz əvəzsiz şeirləri ilə təmin edənlərdir. Ancaq şeir yazılırlar». Dissertant prof. Feyzulla Qasımkədən sitat gətirərək el şairlərinin aşiq deyil, xalq şeiri üslubunda şeir yazan el şairləri

olduğunu göstermiştir. Tədqiqatçı, eləcə də tanınmış folklorşunas alim, ömrünü Şirvan aşiq mühitinin tədqiqinə həsr edən prof. Seyfəddin Qəniyevin bu haqda doğru qənaətlərini açıqlamaqla bu məsələnin mübahisə mövzusu olmadığını təsdiqləyir: «Onlar aşiq şeiri üslubunda yazıb-yaratmışlar. Lakin onlar «aşıqlıq fenomeni»nin bir çox cəhətlərindən (saz, söz, musiqi, rəqs, ifaçılıq-söyləyicilik vəhdəti) məhrum idilər».

Onu da deyək ki, dissertant mövzu üzərində on ilə yaxın işləmiş, zəngin material toplamış, ilk elmi məqaləsini 2006-ci ildə çap etdirmişdi. Hələ biz onu demirik ki, 2004-cü ildə müəllif «Azərbaycan folklorşunasları» adlı kitabının 1-ci hissəsini çap etdirmişdi. Bütün bunlar tədqiqatçının ümumi hazırlığına və müdafiəyə təqdim edilən dissertasiyanın elmi səviyyəsinə işiq tutan məsələlərdir. Tədqiqatçının qənaətləri inandırıcıdır.

Bununla belə, dissertasiya işi bəzi qüsur və nöqsanlardan da xali deyildir.

1. Əsərdə sitatlar həddən artıq çox, bəzən də həcmcə böyükdür. Məs: 12-ci səhifədəki sitat az qala bütöv səhifəni əhatə edir. Səhifə 29-da beş sitat verilib. Səhifə 30-da təkcə prof. Ə.Cəfərzadədən 4 sitat verilib.

2. Tədqiqatçı ayrı-ayrı el şairlərinin I fəsildə araşdırıldığı poeziya nümunələrini II fəsildə təkrar tədqiqata cəlb edir. Məsələn, İmam Xudaverdi oğlunun «Gəlmışəm» adlı qosması (s.55, 79), Sofi Rəsulun «Var» adlı gəraylısı (s.65, 84), Udalı Musanın «Neylərəm» adlı gəraylısı (s.51, 100), Ucalı Dadaşın «Yarım» adlı gəraylısı (s.65, 129) belələrindəndir.

Həqiqət naminə deməliyəm ki, şeirlər fərqli müstəvidən təhlil ediliblər. Bununla belə, el şairlərinin zəngin irsi olduğunu nəzərə alaraq müxtəlif şeirləri nümunə göstərmək daha münasib olardı.

3. Mərhum folklorşunas alim Azad Kərimlini Azad Ozan Borçalı kimi təqdim edibsiniz. Azad Kərimlinin valideynləri

Tovuz rayonunun Dönük Qırıxlı kəndindəndirlər. «Azərbaycan folklorşünasları» kitabınızda ona düz bir səhifə həsr edibsiniz. «Tovuz aşiq məktəbi» adlı namizədlik dissertasiyası müdafiə edən alim, eləcə də «Tovuz aşiq məktəbinin Göyçə qolları» adlı sanballı əsərin də müəllifidir.

Bütün bu deyilənlər maraqlı və sanballı dissertasiya işinin elmi dəyərinə xələl gətirə biləcək səhvlər olmayıb, asanlıqla düzəldilə biləcək xətalardır desək, daha doğru olar. Müəllif dissertasiya üzərində on ilə yaxın işləmiş, nəticədə onun tədqiqat işini bütövlükdə əhatə edən «Şirvan el şairləri» (Bakı, Nurlan, 2007, 238 səh.), «Şirvan xalq poeziyasının inkişaf təmayülləri» (Bakı, Nurlan, 2010, 183 səh.) monografiyaları və 8 məqaləsi çıxmışdır. Avtoreferat və 12 səhifədən ibarət «Nəticə» də əsəri əhatə edir və onun sanbalından söz açır.

Dissertasiya yüksək elmi səviyyədə yazılmışdır.

Bizə qalırsa, «XIX əsrin sonu – XX əsrin birinci yarısı Şirvan xalq poeziyasının inkişaf təmayülləri» adlı dissertasiya işi Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi Tariyel Seyfəddin oğlu Qəni filologiya üzrə (10.01.09 – folklorşünaslıq) fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
6.09.2010.

**SAMİRƏ ZƏMİRXAN QIZI ƏLİYEVANIN  
«AŞIQ SƏNƏTİNDƏ TEATRALLIQ VƏ ONUN  
TƏZAHÜR FORMALARI» ADLI SƏNƏTŞÜNASLIQ  
ÜZRƏ FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ  
ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ DISSERTASIYA  
İŞİNƏ RƏSMİ OPPONENT**

**RƏYİ**

Müdafiəyə təqdim edilən əsərin ən böyük məziyyəti ondan ibarətdir ki, bu dissertasiya işində ilk dəfə olaraq indi unudulmağa məhkum edilən, keçmişdə aşiq məclislərinin tərkib hissəsi olan məsələlər ortaya qoyulur, onlara elmi cəhətdən yanaşılır, elmi-nəzəri biliklərlə möhkəmləndirilir.

Əsərin uğurlu alınmasına dəlalət edən faktorlardan biri də ondan ibarətdir ki, dissertant aşiq sənətini yaxşı bilən, bu sənətə ömür həsr edən tanınmış aşıqdır. Ümumiyyətlə, son vaxtlar bu sahədə külüng çalan gənclərin, eləcə də yaşlıların elm aləminə üz tutmaları ulu ozan-aşiq sənətinin həm təcrübə, həm də nəzəri cəhətdən inkişaf etməsinə, təkmilləşməsinə təkan verən amillərdəndir. İlqar İmamverdiyev, Əhliman Rəhimov, Fəzail Miskinli, Nemət Qasımov aşiq sənətinin təbliği və elmi cəhətdən tədrisində böyük işlər görülür. İndi isə bu cərgəyə tanınmış aşiq Samirə Əliyeva qoşulur. O, elm aləminə gələn ilk qadın aşıqdır. Bu gərəkli işdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti göz qabağındadır. İlqar İmamverdiyevi çıxmaqla, adı çəkilən başqa aşiq-tədqiqatçıların hamısı bu elm və təhsil məbədinin yetişdirmələridir. Bu universitetdə aşiq sənətinə geniş meydan verildiyinə, aşiq sənətinin tədrisinə yer ayrıldığına, aşiq sənəti üzrə kafedra yaradıldığına görə universitetin rəhbərliyinə təşəkkür etmək azdır. Bu, incəsənətimiz, ümumən

mədəniyyətimiz qarşısında böyük xidmətdir. Siz bu gərəkli işinizlə dahi Üzeyir bəyin arzularını yerinə yetirmiş oldunuz. Üzeyir bəy hələ 1938-ci ildə Aşıqların II qurultayında «Azərbaycan aşiq sənəti» adlı çıxışında bu məsələləri ortaya qoyurdu.

Məlumdur ki, aşiq yaradıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini özündə birləşdirən çoxcəhətli, sinkretik sənətdir. Təsadüfi deyildir ki, Üzeyir bəy aşiq sənətinin həmişəyaşar olmasını bunda görmüş və yazmışdır: «Aşıq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, yazıçının da, bəstəkarın da, xanəndənin də, rəqqasın da istədiyi qədər payı vardır».

Bülbül isə aşığı doğru olaraq aktyor adlandırıb. Samirə Əliyevanın dissertasiya işi bu məsələlər üzərində köklənib.

Dissertasiya işi giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Girişdə mövzunun aktuallığınıñan, işin məqsəd və vəzifələrindən, elmi yeniliyindən, nəzəri və təcrübə əhəmiyyətindən söz açılır.

«Aşıq məclisinin quruluşu» adlanan I fəsil dörd yarım-fəslə bölünür. «Aşıq məclisinə hazırlıq mərhələsinin teatral aspektləri»ndə məclisə hazırlıq mərhələsi, məclis-mərasimin başlanması, məclisin gündüz gedışatı; məclisin axşam gedışatı; məclis-mərasimin qapanışı araşdırılır.

Tədqiqatçı aşiq yaradıcılığının indiyə qədər hərtərəfli öyrənilməmiş bu sahəsini qənaətbəxş işləmişdir. Professorlardan İlham Rəhimli, Məryəm Əlizadə və Aydın Talibzadənin tədqiqatları köməyinə gəlmişdir.

Bu fəsildə diqqətimi ən çox çəkən aşıqların qıflıbənd-bağlama deyişmələrinin baş vermə səbəbinin açıqlanmasıdır. Dissertant aşıqların belə deyişməyə girişməsinin səbəbi ni doğru göstərmişdir. Bu, aşiq öz sənət gücünə və istedadına güvəndikdə, bir aşığın apardığı məclisə, yaxud da nüfuz dairəsində olan əraziyə başqa bir aşığın gəlib özünü iddialı

şəkildə apardığı zaman və bir də kənar qüvvə və təsirlərin nəticəsində iki istedadlı aşığın bir-biri ilə deyişmək məcburiyyəti qarşısında qaldığı zaman baş verir. Təbii ki, belə deyişmələrə aşiq sənətini, dünyanın gedışatını, ilahiyyatı və başqa elm sahələrini dərindən bilən, ən başlıcası isə şairlik istedadına, möhkəm yaddaşa malik olan Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Hüseyn Şəmkirli, Aşıq Ali, Ələsgər, Molla Cümə, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Mikayıł Azaflı kimi aşılıq sənətinin zirvəsində bərqərar olan aşıqlar girişə bilərdi.

Burada onu da deyim ki, tədqiqatçı iki ustad aşığın məclis mərasimində üz-üzə dayanaraq birbaşa, canlı şəkildə deyişməsi ənənəsinin XX əsrin 30-cu illərindən etibarən Sovet İttifaqı ərazisindəki aşiq ocaqlarında tədricən aradan qalxaraq unudulduğunu vurgulayır (s.54). Bu, heç də belə deyildir. XX əsrin 60-cı illərində Mikayıł Azaflı ilə Molla Əhmədin bağlama-qıfılbənd deyişməsi deyilənlərə dayaq olur (Bax: *Qoca Azaflıyam*. Bakı – 2008, s.575-584).

Təəssüf ki, tədqiqatçının bu kitabdan xəbəri olmamışdır. Belə olmasa idi, kitabı məxəz kimi göstərəndə onun 785 səhifə deyil, 761 səhifə olduğunu görərdi. Bundan əlavə, bütün kitabların tərtibçisi göstərildiyi halda, «*Qoca Azaflıyam*» kitabının tərtibçisinin Qəzənfər Paşayev və Maral Azaflı olduğunu görməmişdir.

Dissertasiyanın «Dastan ifaçılığı bir aktyorun teatri kimi» adlanan II fəsli əslində tədqiqatın əsasını təşkil edir. Burada tamamilə yeni olan «Dastan ifaçılığı prosesində dramatik situasiya və teatral təzahürü şərtləndirən əsas atri-butlar; Dastan axşamları özünəməxsus səhnələşdirmə prinsiplərinə malik silsilə tamaşa kimi; Aşıq-aktyorla tamaşaçı-auditoriya arasında ünsiyyət; Aşıq məclisinin rejissor həlli» kimi bir-birindən maraqlı yarımfəsillər yer alır. Bu fəsildə dissertant dastan ifaçılıq ənənəsini xüsusi tip oyun-tamaşa

sistemi kimi araşdırmış, dastan mətnlərinin daxili strukturunda yer alan dramaturji imkanları və teatral elementləri üzə çıxarmış, aşığın roldan-rola girmək qabiliyyətinə xüsusi fikir vermiş, dastan ifaçılığını bir aktyorun kontekstində araşdırmış, aşiq-aktyorla tamaşaçı-auditoriya arasındaki ünsiyyət formalarını müəyyənləşdirmiş, aşiq məclisinin tarihi təcrübəsi və müasir vəziyyəti barədə müqayisəli tədqiqat aparmışdır.

Dissertasiyanın II fəsli, demək olar ki, aradan çıxmış, yalnız dağlıq ərazilərdə, dissertantın yazdığı kimi, «məhdud ölçülərdə olmuş olsa da» davam etdirilən, məhz buna görə də böyük əhəmiyyət kəsb edən, tədqiqinə ehtiyac duyulan, sənətsünaslığımız, eləcə də folklorşünaslığımız üçün yeni olan məsələlərdir. Odur ki, mən əsərdə təsadüf edilən, mənə görə nöqsan olan məsələlərdən söz açmaq istəyirəm. Şübhəm yoxdur ki, bu fəsil barədə rəsmi opponent, prof. Rafiq Sadıqov, sahəsi olduğuna görə daha ətraflı danışacaq.

Bu çox maraqlı, aktual problemə həsr olunmuş dissertasiya işi nöqsanlardan da xali deyildir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Dissertasiyada nöqsan kimi diqqəti cəlb eləyən, hər şeydən əvvəl, orfoqrafik səhvlərdir: s. 3, 5, 9, 10, 13, 29, 38, 40, 51, 74, 77, 79, 86, 88, 92, 116 və s.

Bir-iki misal vermək istəyirəm. Bir hərf ucbatından görün fikir necə pozulur. Aşıq Ələsgərin hazırlıcağına dəlalət edən söz pozulmaqla məna tamamilə itir. Başında qara quzu dərisindən yenə papaq varılmış (s. 38). Söhbət yekə papaqdan gedir. Eləcə də şair yox, Şakir (s. 74), alimin yox, amilin (s. 79), şagird yox, şeyird (s. 37, 44, 56).

Az da olsa stilistik səhvlər, uzlaşmayan fikirlər də özünü göstərir: s. 3, 6, 7, 40 və s.

Əsərdə heca artıqlığı (s. 62, 104), qafiyə pozğunluğu (s. 59) da yer alır. Samirə Əliyeva tanınmış aşiq olduğundan belə

səhvlərə yol verməməli idi. Bircə misalla kifayətlənəcəm: Aşıq Ələsgərin Kor Nəsiblə deyişməsindən dissarrant nümunə verib:

*Ələsgər elləri gəzib dolaşır,  
Hərcayı görəndə xəyalı qalmır.  
Pay yiğmaq da Kor Nəsibə yaraşır,  
Çünki yoxdur gözlərinin giləsi.*

Təbii ki, 2-ci misrada qalmır əvəzinə çəşir olmalıdır.

2. Cox vaxt nəql etmə özünü göstərir, elmiliyi üstələyir (s. 19-21, 75-78, 89-90, 110-114 və s.).

3. Aşıqlar Azərbaycan dilinin saflığı uğrunda əmək sərf etdiklərindən onlara həsr olunmuş dissertasiyalarda da bu ciddi məsələyə ciddi fikir verilməlidir. Odur ki, regionlarda (s.15) əvəzinə bölgələrdə, məclisə start verildi (s. 22) əvəzinə məclis başladı, stabil bir ənənə halını almışdır (s. 24) əvəzinə sabit (möhkəm) bir ənənə halını almışdır yazılısaydı, daha yaxşı olardı.

4. Dissertasiyada aşıqların qıflıbənd-bağlama deyişmələrinin səbəbləri və qarşılaşmalar çok gözəl işlənmişdir. 57-63-cü səhifələrdə Aşıq Ələsgərlə Aşıq Nəsibin arasında baş verən qıflıbənd-bağlamalardan yerli-yataqlı danışıldığı halda, s. 91–93-də Abbas Tufarqanlı ilə Aşıq Hüseyin arasında baş verən bağlama deyişmələrdən söz açılır, yenə də onun səbəb və şərtlərindən danışılır ki, buna heç bir ehtiyac yox idi.

5. Aşıq şeir nümunələri tədqiqata cəlb olunanda bəzən bütöv verilib. Məs.: s. 22-23, 24, 44-45, 49, 51 və s. Dəniz suyunun duzlu olduğunu bilmək üçün bir damcı bəs etdiyi kimi, aşiq poeziyasında da hər hansı bir bəndi götürəndə səviyyə aydın olur.

6. Tədqiqatçı göstərir ki, bağlama-qıflıbənd deyişmələr-də möglub aşığın sazını məclis əhlinin gözü qabağında divara

## *Qəzənfər Paşayev*

---

və ya ağaca çırparaq sindırmaq yaxın keçmişə qədər mövcud olan gerçəklikdir (s. 56). Dissertant heç olmazsa bir fakt göstərə bilsəydi, bu sahədə, həqiqətən də, yenilik olardı.

Dediklərimiz, faktlarla zəngin olan, dəyərli tədqiqat işinin elmi dəyərinə o qədər də xələl gətirmir. Müəllifin dissertasiyanı əhatə edən kifayət qədər məqalələri vardır. Onlar ölkəmizdə və onun hüdudları xaricində çap olunub. Avtoreferat da dissertasiyanı tam əhatə edir.

Bizə qalırsa, Samirə Əliyevanın «Aşıq sənətində teatrallıq və onun təzahür formaları» dissertasiya işi Ali Attestasiya Komissiyasının tələblərinə cavab verir və onun müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.

Rəsmi opponent:

**Qəzənfər Paşayev**

*Nizami adına Ədəbiyyat  
Institutunun baş elmi işçisi,  
filologiya elmləri doktoru, professor*

21.11.2011

**DOKTORLUQ VƏ NAMİZƏDLİK  
DİSSERTASIYALARINA  
AVTOREFERAT ƏSASINDA VERDİYİM  
RƏSMİ RƏYLƏR**

**ELÇİN İLYAS OĞLU ƏFƏNDİYEVİN  
FİLOLOGİYA ELMLƏRİ DOKTORU ALİMLİK  
DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ  
«ƏDƏBİYYATDA TARİX VƏ MÜASİRLİK  
PROBLEMİ» ADLI ELMİ MƏRUZƏSİNƏ**

**RƏY**

Görkəmli yazıçı Elçin Əfəndiyev, eyni zamanda ədəbi tənqidimizin formalaşmasında və inkişafında məxsusi yeri və rolü olan ədəbiyyatşunas alımlarımızdır. O, bu sahədə otuz ildən artıq külüng çalmış, ortaya böyük həcmli «Tənqid və ədəbiyyatımızın problemləri» – 1981, 20 ç.v.; «Klassiklər və müasirlər» – 1987, 22 ç.v.; «Поле притяжения. Критика: проблемы и суждения» – Moskva, 1987, 16 ç.v.; «Bəstəkarın vətəndaş sözü. Üzeyir Hacıbəyovun publisistikasına bir nəzər» – Bakı. 1996, 5 ç.v. və s. kimi bir-birindən sanbalı, sırf elmiliyi ilə çəsilən əsərlər qoymuşdur.

Biz hələ tədqiqatçının mövzuya dair müxtəlif illərdə çap etdirdiyi saysız-hesabsız məqalələrini demirik. Elmi məruzəni birnəfəsə oxudum. Tədqiqatçının büllur bulaq kimi axan, qəlbə yatan elmi və bədii dilinə, gəldiyi qənaətinə, həqiqəti cəsarətlə deməyinə heyran qaldım. Tənqidimizin keçdiyi yolu və müasir vəziyyətini təhlil süzgəcindən keçirən müəllifin bu altmış bir səhifəlik Elmi məruzəsi mənə böyük həcmli disertasiyalardan daha artıq təsir bağışladı. Hər şeydən əvvəl,

ona görə ki, əsər böyük məhəbbət və vətəndaşlıq hissi ilə yazılmışdır. Gün kimi aydın həqiqətdir ki, tədqiqatçı bu əsərləri yazarkən elmi ad barədə düşünməmiş, onu bu əsərləri yazmağa sövq edən onun vətəndaşlıq borcu və vicdanı olmuşdur. Əsərdə «tarix və müasirlik» qırmızı xətt kimi keçsə də, burada millilik və ümumbəşərilik, ədəbiyyat tarixinin problemləri və ədəbi tənqidin vəzifələri, sənət və sənətkar, ədəbiyyatın vətəndaşlıq missiyası, müasir vəziyyəti və s. kimi ədəbiyyatşunaslıq və tənqidin ədəbi problemləri öz layiqli yerini və həllini tapır. Açığını deyək ki, tarixilik və müasirlik probleminin elmi-nəzəri əsasları, tədqiqi və həlli ədəbiyyatşunaslığımızda ardıcıl işlənməmiş, görülən işlər lokal səciyyə daşımışdır.

Tarixi-tipoloji və tarixi müqayisəli metodlara əsaslanan elmi məruzədən görünür ki, uzun illərin elmi araşdırma-rının məntiqi nəticəsi kimi tədqiqatçının fərdi ədəbiyyat konsepsiyası meydana çıxmışdır. Bu baxımdın çəkinmədən deyə bilərik ki, tədqiqatın elmi-nəzəri əhəmiyyəti böyükdür. Ədəbi tənqidimizin bu araşdırmanın nəticələrindən elmi-metodoloji prinsiplərindən istifadə edəcəyi şübhə doğurmur.

Əsərdə «Ədəbiyyatda tarixiliyin bəzi məqamları», «Azərbaycan ədəbiyyatının bütövlüyü», «Tarixdə şəxsiyyət amili», «Tarixə tarixi yanaşmanın bəzi meyilləri», «tarixi tipologiya və vahid dünya ədəbi prosesi», «Ədəbi tənqid və müasirlik problemi», «Müasirlik tələbi və sənət əsəri» və s. başlıqları altında çox ilhamla işlənmiş hissələr orijinallığı, aktuallığı, dərin elmi dəyəri ilə seçilir.

Məlumdur ki, Elçin Əfəndiyev folklorla bağlı bir neçə sanballı məqalənin və aşiq poeziyasına həsr etdiyi «Aşiq yaradıcılığında Dünya obrazı» və «Dədə Qorqud aliliyi» kimi maraqlı monoqrafiyalar müəllifidir. Bu baxımdan təbii ki, bizi bir folklorşunas kimi tədqiqatçının şifahi xalq ədəbiy-

---

---

*Elmımızə təmənnasız xidmət*

yatına, klassik ədəbiyyatla folklorun əlaqəsinə münasibəti maraqlandırmaya bilməzdi.

Sevindirici haldır ki, tədqiqatçı haqlı olaraq Azərbaycan ədəbiyyatının bütövlüyünü yazılı və şifahi ədəbiyyatı vahid kök üzərində bərqərar olmasında, ana xətdən ayrılan iki qolun təcəssümündə görür.

Onu da deyək ki, ədəbiyyatımıza, tənqidimizə, ictimai fikir tariximizə elmi obyektiv münasibət bu əsərdə əsas meyar kimi götürülmüşdür. Bütün bunlarla bərabər, bu qiymətli əsərdə M.S.Ordubadi, Səməd Vurğun kimi XX əsr Azərbaycan ədəbiyyatı korifeylərinin adına rast gəlməmək ən azı təəssüf doğurur.

Bununla belə, tədqiqatçının mövzuya dair çap etdirdiyi monoqrafiyalar, çoxsaylı məqalələr və elmi məruzə bariz şəkildə göstərir ki, Elçin İlyas oğlu Əfəndiyev çoxdan filologiya elmləri doktoru alimlik dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV**

*Fil.e.d., professor*

19.12.1997

**AQSİN ƏLİSƏTTAR OĞLU BABAYEVİN  
MÜDAFİƏYƏ TƏQDİM ETDİYİ  
«CÜMHURİYYƏT DÖVRÜ  
TÜRK DRAMATURGIYASININ YARADICILIQ  
PROBLEMLƏRİ (1923–1988. SOSİAL MOTİVLƏR)»  
ADLI DOKTORLUQ DİSSERTASIYASI BARƏDƏ**

**RƏY**

Müdafiəyə təqdim edilən bu əsər uzun illər davam edən elmi tədqiqatın uğurlu və faydalı nəticəsidir.

Məlumdur ki, əsərin müəllifi bir neçə il Türkiyədə məzuniyyətdə olmuş və elmi-tədqiqat işi ilə bağlı zəngin material toplamış və diqqətəlayiq bir əsər yazmışdır.

Altmışillik dövrü əhatə edən dissertasiya işi, ilk növbədə türk dramaturgiyasının dərin filoloji təhlili və əhatəliliyi baxımından diqqəti cəlb edir. Yeddi fəsildən ibarət olan dissertasiyada türk dramaturgiyasının çox maraqlı bir dövrü tədqiq edilmiş, əsərin müəllifi qarşısına qoyduğu ağır vəzifənin öhdəsindən layiqincə gəlmüşdir.

Müdafiəyə buraxılan bu əsər həm tarixilik, həm də müasirlik baxımından son dərəcə maraqlıdır.

Bir folklorşunas kimi bizim diqqətimizi xalq tamaşaları ilə bağlı məsələlər cəlb etməyə bilməzdi. Həqiqət naminə demək lazımdır ki, Cümhuriyyət dövrü türk dramaturgiyasının qaynaqları və ənənələrinin tədqiqi «Qaragöz», «Ortaoyunu», «Məddah» kimi xalq tamaşaları, onların yaranma tarixi, bu sənət abidələrinin günümüzə qədərki təsiri inandırıcı şəkildə araşdırılmış, dram sənətinin yaranma və inkişaf məziyyətləri, mövzunun əhatə dairəsi nəzərdən keçirilmişdir.

Dissertasiya işində cümhuriyyət dövrü türk dramaturgiyasında həyat həqiqəti və bədii həqiqət problemləri, sosial

---

---

*Elmımızə təmənnasız xidmət*

motivlər, dərin tədqiqat obyektiñə çevrilir, bu motivlər siyasi, ictimai, mənəvi baxımdan araşdırılır. Tədqiqatçı əsər boyu ağlabatan elmi nəticələrə gəlmış və öz hökmlərini məntiqi baxımdan əsaslandırmışdır.

Tədqiqatçı mövzu ilə bağlı elmi-nəzəri və bədii material-lara yaxşı bələd olduğundan inandırıcı ümumiləşdirmələr aparmış, fikir və nəzəri mülahizələrini vahid sistem daxilində cəmləşdirməyə nail olmuşdur.

Çoxillik elmi fəaliyyətin məhsulu olan dissertasiya işi və müəllifin çap olunmuş sanballı əsərləri ilə tanışlıq qəti qə-naətə gəlməyə imkan verir deyək ki, müdafiəyə təqdim olunan hər hansı bir doktorluq dissertasiyasının qarşısına qoyulan tələblərə bütünlüklə cavab verir və onun müəllifi – hamımızın yaxşı ədib, alim və gözəl insan kimi tanıdığımız Aqşin Babayev filologiya elmləri doktoru alimlik dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV**

*Fil.e.d., professor,*

*Ədəbiyyat üzrə Birləşmiş Müdafiə Şurasının üzvü*

*06.02.1996*

**NAMİQ AĞAMƏLİ OĞLU HƏSƏNOVUN  
«CEYMS OLDRİC VƏ ŞƏRQ»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

Əsrimizin 50-ci illərindən başlamış Ceyms Oldricin yaradıcılığı Azərbaycan tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. M.İbrahimov, Z.Ağayev, Ş.Xəlilov, S.Babayeva və başqalarının dönə-dönə bu mövzuya qayıtmaları adice marağın deyil, mövzunun aktuallığının bəhrəsidir.

Xüsusən də Ş.Xəlilovun «Ceyms Oldric yaradıcılığında Azərbaycan mövzusu» adlı namizədlik dissertasiyası, onun silsilə məqalələri, yazıçı ilə yazışmaları nəinki tədqiqatçıların, hətta ictimaiyyətin belə böyük marağına səbəb olmuşdur.

Namiq Həsənovun da bu mövzuya müraciət etməsi, C.Oldric yaradıcılığını başqa bir səmtdən tədqiq etməsi məraq doğurmaya bilməz. Bizə qalırsa, «Ceyms Oldric və Şərq» doktorluq dissertasiyasının mövzusu ola biləcək əhəmiyyətli, aktual və çox geniş mövzudur.

Həqiqət budur ki, Namiq Həsənov aktual bir mövzu seçmiş və əsəri namizədlik dissertasiyaları qarşısında qoyulan tələblər səviyyəsində yazmışdır. Yüz yetmiş yeddi səhi-fəni əhatə edən bu əsər giriş, iki fəsil, nəticə və kitabiyyatdan ibarətdir. Əsərin girişində dissertasiya işinin səciyyəvi xüsusiyyətləri, mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, tədqiqatın elmi yeniliyi, obyekti və s. kimi məsələlər nəzərdən keçirilir.

I fəsil «Diplomat əsərində xalq azadlıq hərəkatı» adlanır. Burada 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş verən xalq azadlıq hərəkatına ingilis yazılışının vicdanlı münası-

---

---

*Elmımızə təmənnasız xidmət*

bət bəsləməsi, bu hərəkata beynəlxalq siyasi qüvvələrin öz xeyirlərinə müdaxilə etmələri və s. izlənilir.

II fəsil bütövlükdə Ceyms Oldricin Ərəb aləmi ilə bağlı əsərlərinə, onların təhlilinə həsr olunmuşdur.

Əsərin altı səhifəni əhatə edən «Nəticə» hissəsində Azərbaycan–ingilis ədəbi və mədəni əlaqələrindən müfəssəl danışılır və bu əlaqələrin möhkəmlənməsində Ceyms Oldric yaradıcılığının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır.

Əsərin kitabıyyat hissəsində tarixilik baxımından sıralanma pozulsa da, dissertant Azərbaycan, rus, ingilis, ərəb dillərində məxəzəldən yerli-yerində istifadə edərək doğru nəticələrə gəlmüşdir. Yuxarıda deyilənləri nəzərə alıb belə qənaətə gəlmək olur ki, Namiq Ağaməli oğlu Həsənovun «Ceyms Oldric və Şərq» adlı əsəri namizədlik dissertasiyaları qarşısına qoyulan tələblərə cavab verir və onun müəllifi filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor,*  
*Ədəbiyyat üzrə Birləşmiş Müdafiə*  
*Şurasının üzvü*  
12.11.1996

**VİLAYƏT CƏFƏROVUN  
«İRAQDA NEOKLASSİK POEZİYA»  
MÖVZUSUNDA DOKTORLUQ  
DİSSERTASIYASINA**

**RƏY**

Dissertasiyanın müəllifi respublikamızda tanınmış şərqşü-naslardandır. Təvazökarlığı və əməksevərliyi ilə seçilən Vilyət Cəfərov əgər belə demək mümkünsə, hansısa təsiredici bir qüvvənin hesabına tramplindən atılan alimlərdən deyildir. O, müzakirəyə təqdim edilən mövzu üzərində 70-ci illərdən işləyir. Buna mövzu üzrə çap olunmuş məqalə və monoqrafiyalar əyani sübutdur. Göründüyü kimi, beş fəsildən ibarət olan dissertasiya işi uzun illərin səmərəli əməyinin, daxili tələbin məhsuludur. Dissertasiyada zəngin tarixə, mədəniyyətə, ədəbiyyata malik, Azərbaycanla ta qədimdən qırılmaz tellərlə bağlı olan İraqın təqribən bir əsrlik poeziyası nəzərdən keçirilmiş, ortaya öz sanbalı və orijinallığı ilə seçilən maraqlı bir əsər qoyulmuşdur.

Əsərdə neoklassik cərəyanın nümayəndələri: Əz-Zəvavi, Ər-Rusafî, Əl-Kazımı, Əl-Bəsir, Əl-Cəvahiri, Əş-Şəbibî, Ən-Nəcəfi və onlarca başqa şairlərin yaradıcılığı tədqiq və təhlil olunmuşdur. Burada nəinki İraq, neoklassik cərəyanın ədəbiyyatşunaslığı götirdiyi məzmun və forma yeniliyi, eyni zamanda ilk dəfə olaraq onların qonşu ölkələrin şairləri və ədəbi mühitlə əlaqəsi, onlara təsiri də tədqiqat süzgəcindən keçirilmişdir.

Dissertant hadisələrə obyektiv qiymət vermiş, bir ədəbi cərəyan kimi onun elmi-nəzəri, milli və ümumbəşəri principlərini hazırlanmış, dövrün ictimai-siyasi hadisələri fonunda təhlil etmiş, ümumərəb poeziyasındakı mövqeyini açıqlamış, problemə ideya və sənətkarlıq baxımından yanaşmışdır.

Buna nail olmaq üçün aşağıdakılar diqqət mərkəzində olmuşdur:

1. İraq neoklassik poeziyasının meydana gəldiyi ədəbi-tarixi, ictimai-siyasi şərait XIX əsrin başlıca hadisələri fonunda araşdırılaraq təhlilə cəlb olunmuşdur.
2. Belə bir zəmində yaranan neoklassik poeziya ölkədə baş verən hadisələrin qələmə alındığı və onların həlli yolları göstərilmişdir.
3. Dissertant faktiki material əsasında bu poeziyanın bir çox nümayəndələrinin məzmunla bərabər, şeirin formasında da inqilab etdiklərini üzə çıxarmışdır.
4. Xüsusi vurğulanmışdır ki, İraq neoklassik cərəyan nümayəndələri Divanlarını tərtib edərkən onları yeni mövzular – başlıqlar altında qruplaşdırmışlar. Məs.: Siyasi şeirlər, Tarixi şeirlər, Qadınla bağlı şeirlər və s.
5. Neoklassiklərin yaradıcılığında yer alan demokratik ideyalar uğrunda mübarizə, maarifçilik ideyaları, vətənpərvərlik, müstəmləkəçiliyə qarşı mübarizə də tədqiqatçının diqqət mərkəzində olmuşdur.
6. Dissertant müxtəlif şairlərin əsərlərini ideya-məzmun və sənətkarlıq cəhətdən müqayisəli şəkildə təhlil etmişdir.

Bütün bunlarla bərabər, əsərdə artıq görünən yerlər, şüarçılıq (s.2), dil, üslub və orfoqrafiya xətaları yer almaqdadır. Bəzən alim Vilayəti, sanki şair Vilayət üstələyir. Bu, əsasən əsərin girişi ilə bağlı iraddır.

Girişin 1-ci hissəsində elmilikdən daha çox təsvirçilik yer alır. Tədqiqatçı doğru olaraq İraq–Azərbaycan ədəbi əlaqələrini xüsusi vurğulayır. İraqla bağlı Azərbaycan şair və mütəfəkkirlərindən söz açır. Lakin Seyid Əzim Şirvani dörd il Nəcəf şəhərində oxuduğu, İraqa qiymətli əsər həsr etdiyi halda, tədqiqatçının diqqətindən yayınıb.

Onu da qeyd edək ki, əsərin ciddi redaktəyə ehtiyacı vardır.

Bunlar təbii ki, Vilayət Cəfərovun böyük həcmli dissertasiya işinin sanbalına xələl gətirə bilməz.

Dissertasiyanın müddəələri öz əksini tədqiqatçının üç monoqrafiya və məqalələrində tapmışdır. Bunu ona görə xüsusi olaraq vurğulayıraq ki, Ali Attestasiya Komissiyası çox haqlı olaraq müəllifi elm aləminə az bəlli olan tələmtələsik yazılan əsas müddəələri müdafiəyə qədər çap olunması zəruri olan monoqrafiyalarda öz əksini tapmayan dissertasiyalara qarşı çıxır və onların müdafiə olunmasını məqbul saymır.

Bu baxımdan çəkinmədən demək olar ki, Vilayət Cəfərovun «İraqda neoklassik poeziya» adlı dissertasiya işi həm doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə, həm də Ali Attestasiya Komissiyasının xüsusi tələbinə tam cavab verir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor,*  
15.02.1997

**ESMİRA BAYRAM QIZI ƏHMƏDOVANIN  
«XARİCİ MƏNBƏLƏRDƏKİ  
(QAFQAZŞÜNASLARIN ƏSƏRLƏRİNĐƏ)  
AZƏRBAYCAN TOPONİMLƏRİNİN LINQVİSTİK  
TƏHLİLİ (XIX–XX YÜZİLLİKLƏR)»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASINA  
(AVTOREFERAT ƏSASINDA)**

**RƏY**

Mövzu dilciliyimizdə indiyə qədər toxunulmamış bir sahəyə həsr olunduğundan tamamilə orijinal, yeni və aktualdır. Dissertasiya işində ilk dəfə olaraq xarici mənbələr əsasında Azərbaycan toponimlərinə məxsus areallıq, paralellik xüsusiyyətləri, eləcə də təhrif olunmuş, adı dəyişdirilmiş və arxaikləşmiş toponimlər müəyyənləşdirilir. Tədqiqatda zəruri sayılan və həlli qarşıya qoyulan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- toponimlərin dil mənsubiyyətinin araşdırılması;
- toponimlərdə baş vermiş fonomorfoloji dəyişmələrin üzə çıxarılması;
- onların mənşə və mənalarının təyin edilməsi;
- toponimlərin semantik-struktur tiplərinin araşdırılması.

Dissertasiya işində zəngin xarici mənbələrdən istifadə edilmiş, Azərbaycan toponimlərinin məna və mənşəyi, tam halda öyrənilmiş, coğrafi adlar qruplaşdırılmış, onların tarixilik və areallıq cəhətləri fikir süzgəcindən keçirilmiş, xalqımızın soykökü, tarixi və dilimizin tarixi ilə bağlı maraqlı mülahizələr irəli sürülmüşdür.

Giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarət olan bu maraqlı dissertasiyanın I fəsli «Mənbələr və tədqiqatlar» adlanır.

Burada maraq doğuran bir cəhəti xüsusi qeyd etmək istərdik. Tədqiqat işində xarici mənbələrdəki Azərbaycan toponimləri əsasən XIX–XX əsrləri əhatə etməli olduğu halda, müəllif haqlı olaraq I fəsildə yeni eranın əvvəllərindən bu yana məxəzlərdə qeydə alınmış Azərbaycan toponimlərini saf-çürük etmiş, beləliklə də, kamil bir əsər meydana gətirmişdir. Dissertant toponimlərin tarix və coğrafiya elmləri ilə yanaşı, dilçilik elmi, onun tarixi, sözyaradıcılığı, tarixi leksikologiyası və s. üçün də qiymətli mənbə olduğunu inandırıcı faktlarla göstərmişdir.

«Xarici qafqazşunasların əsərlərində Azərbaycan toponimləri» adlanan II fəsildə otuza yaxın avropalı qafqazşunasın əsərlərində yer alan Azərbaycan toponim və etnonimlərindən bəhs edilir.

Maraqla oxunan III fəsildə isə xarici mənbələrdə qeydə alınmış 40-a yaxın paleotoponimin etimologiyasından bəhs edilmiş, rusdilli mənbələrdəki Azərbaycan toponimləri, parallel toponimlər, areal toponimlər, təhrif olunmuş, dəyişmiş toponimlər və s. linqvistik təhlilə cəlb edilmişdir.

Əsərin əsas müddəaları tədqiqatın «Nəticə» hissəsində ümumiləşdirilmişdir.

Dissertasiyanın əsas məzmunu mötəbər mənbələrdə çap olunmuş beş sanballı məqalədə öz əksini tapmışdır.

Beləliklə, çəkinmədən demək olar ki, «Xarici mənbələrdəki (Qafqazşunasların əsərlərində) Azərbaycan toponimlərinin linqvistik təhlili» tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə tamamilə cavab verir və onun müəllifi Esmira Bayram qızı Əhmədova filologiya elmləri namizədi alimlik dərəcəsi adına tam layiqdir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor,*  
*14.03.1997*

**ŞƏHLA BƏDİR QIZI NAĞİYEVANIN  
«MÜASİR AZƏRBAYCAN POEZİYASININ  
İNGİLİZ DİLİNƏ TƏRCÜMƏSİNDE  
MİLLİ KOLORİTİN SAXLANMASI» ADLI  
NAMİZƏDLİK DİSSERTASIYASINA**

**RƏY**

İyirminci əsrin ikinci yarısında ingilis ədəbiyyatının, xüsusən də ingilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələlərinə həsr olunmuş sanballı əsərlər, dissertasiyalar yazılmışdır. Bu sahədə İsmixan Rəhimov, Ənvər Rza, Aybəniz Təhmasib, Səyyarə Məmmədova, Sabir Mustafayev, Əsəd Yaqubi, İ.Həsənəli və başqalarının xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Şəhla Nağıyevanın «Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması» əsəri indiyə qədər tədqiqata cəlb olunmamış aktual bir mövzuya həsr olunub. Tədqiqat işi bu sahədə ilk təşəbbüs kimi xüsusi dəyər kəsb edir.

Dissertasiya giriş, iki fəsil, nəticə və kitabıyyatdan ibarətdir.

Girişdə «Klassik Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsi tarixinə qısa ekskurs» adlanan I fəsildə həm klassik, həm də müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcümə tarixinə, qısaca nəzər salınır, doğru olaraq bu sahədə müəyyən ənənənin formalasdığı qənaətinə gəlinir.

«Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsi zamanı milli koloritin saxlanması» adlanan II fəsil bir neçə bölmədən ibarətdir:

«İngilis dilinə tərcümədə poetik formanın saxlanması», «Xüsusi adların tərcümədə saxlanması», «Frazeoloji birləş-

## *Qəzənfər Paşayev*

---

mələrin ingilis dilinə tərcüməsi», «Realiyaların tərcüməsi», «Tərcümədə yazılıçının üslubunun qorunması», «Müasir poeziya nümunələrinin ingilis dilinə tərcüməsində yol verilən məna təhrifləri» kimi bölmələrdə tədqiqatçı yeni söz demiş, ağlabatan elmi nəticələrə gəlmişdir.

Dissertant qaldırılan problemlər ətrafında konkret fikirlər söyləyir, tərcümələrin keyfiyyəti barədə təkliflər irəli sürür.

Dissertasiyanın «Nəticə» hissəsində əsərin əsas müddəələri ümumiləşdirilir. Çap olunmuş yeddi məqalə dissertasiyanın məzmununu əhatə edir.

Yuxarıda deyilənləri nəzərə alaraq belə qənaətə gəlmək olur ki, Şəhla Bədir qızı Nağıyevanın «Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması adlı elmi tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan tələblərə cavab verir və onun müəllifi filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tam layıqdir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor,*  
*14.04.1997*

**ƏSGƏR HÜSEYN OĞLU ƏLİYEVİN  
«XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ  
AZƏRBAYCAN–FRANSA ƏDƏBİ ƏLAQƏLƏRİ  
(MƏHƏMMƏD AĞA ŞAXTAXTİNSKİ  
YARADICILIĞINDA)»  
ADLI NAMİZƏDLİK DİSSERTASIYASININ  
AVTOREFERATINA**

**RƏY**

Dünyada nə zaman, nə məkan, nə sərhəd, nə də rejim bilən yeganə əlaqə növü ədəbi əlaqələrdir. Qalan əlaqə növləri (mədəni, siyasi, iqtisadi, hərbi, texniki və s.) mütləq dövlətlərarası münasibətlərlə şərtləndirilir. Göründüyü kimi, ədəbi əlaqələrin əhəmiyyəti və yeri dövlətlərarası münasibətlər çərçivəsinə sığdırılmışdır və xalqlararası münasibətlər, həm də xoşməramlı münasibətlər səviyyəsinə gəlib çıxır. Sərhəd baxımından daha uzaq olan xalqlar arasında ədəbi əlaqələr isə xüsusi əhəmiyyət kəsb edir. Biz Əsgər Əliyevin dissertasiya işini, hər şeydən əvvəl, bu cəhətdən qiymətləndiririk. Üç fəsil, giriş, nəticə və kitabıyyatdan ibarət olan bu dissertasiya işi illərlə öncə hazır idi. Lakin dissertantın özünə laqeydliyinin nəticəsində əsər indi müdafiəyə buraxılıb. Məsələ burasındadır ki, mən Əsgər Əliyevlə uzun müddət bir elmi-pedaqoji müəssisədə işləmişəm və hələ 70-ci illərdən maraqlı məqalələrini oxumuş və onun bir alim kimi yetişdiyinin şahidi olmuşam. Sanballı elmi məcmuələrdə çap olunan «M.Şaxtaxtinskinin naməlum əsəri», S.M.Kirov adına ADU-nun «Elmi əsərləri», 1974, №6; «Görkəmlı dilçi alim», «Ulduz» jurnalı, 1975 №54; «Fransız şərqşünası azərbaycanlı alim haqqında», S.M.Kirov adına ADU-nun «Elmi əsərləri», 1974, №1; «Fransız şərqşünası Anri Masse Nizami

Gəncəvi haqqında», «Azərbaycan» jurnalı, 1981, №8; «Fransız şərqsünası və M.Şaxtaxtinski» «Azərbaycan–Avropa əlaqələri» toplusu, «Elm» nəşriyyatı, 1985 və s. belələrindən-dir. Biz hələ onun vaxtilə adını çəkməyə cürət etmədiyimiz, yasaq olunmuş görkəmli şəxsiyyətlərimizin gördüyü böyük işlərdən söz açan neçə-neçə qəzet məqalələrini demirik. Məlumdur ki, klassiklərimiz Xaqaninin, Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yaradıcılığı və eləcə də İ.Qutqaşınlı, M.F.Axundov, M.Kazım bəy, M.Şaxtaxtinskinin yaradıcılığı barədə Fransada tədqiqatlar aparılıb, onların əsərləri fransız dilində çap olunub. Aleksandr Duma «Qafqaz səfəri» kitabının yaridan çoxunu Azərbaycana həsr etmiş, 1858-ci ildə Azərbaycanda olarkən öz gözü ilə gördükələrini, Natəvan kimi tarixi şəxsiyyətlərlə görüşlərini və s. qələmə almışdır. Bütün bunlar tarixən Azərbaycan-fransız ədəbi əlaqələrinin möhkəm olduğuna dəlalət edir.

Sevindirici haldır ki, dissertasiyada mövzuya bir başa bağlı olmasa da, bu məsələlərdən də yeri gəldikcə söhbət açılır. Tədqiqatçının elmi məcmuələrdə çap etdirdiyi məqalələri və avtoreferati dissertasiyasını əhatə edir.

Bizə qalırsa, «XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan–Fransa ədəbi əlaqələri (Məhəmməd ağa Şaxtaxtinski yaradıcılığında)» adlı tədqiqat işi namizədlik dissertasiyaları qarşısında qoyulan bütün tələblərə cavab verir və onun müəllifi, çoxdan püxtələşmiş alim kimi tanınan Əsgər Əliyev filologiya elmləri namizədi alımlıq dərəcəsi adına layıqdir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor,*  
12.08.98

**ABBASOV TARİYEL ALLAHVERDİ OĞLUNUN  
FİLOLOGİYA ELMLƏRİ NAMİZƏDİ ALİMLİK  
DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM OLUNMUŞ  
«QURBANİNİN POETİK İRSİ» NAMİZƏDLİK  
DİSSERTASIYASINA**

**RƏY**

Dissertasiya giriş, 3 fəsil və nəticədən ibarət bitkin bir işdir. Müəllif gərgin zəhmət və axtarışlar bahasına elmi bir şəkildə mövzuya yanaşmış və qoyulan məsələləri müvəffəqiyyətlə həll etmişdir. Hiss olunur ki, müəllifin orta əsrlər Azərbaycan və ümumiyyətlə, türk-şərqi mədəniyyətinə bələdçiliyi kifayət qədərdir. Fəsillərdə araşdırılan problemlərə düzgün aspektdən yanaşılmış, bir məsələyə bir neçə və hətta mübahisəli baxışlar ortaya qoyulmuş, kifayət qədər geniş və elmi şəkildə təhlil olunmuşdur.

Müəllifin Cənubi Azərbaycanın (İranın) Əhər, Kəleybər, Qaracadağ bölgələrinə və oranın psixoloji-sosial, eyni zamanda folklor ənənələrinə bələdçiliyi oradakı insanlarla, informasiya qaynaqları ilə şəxsən görüşü bəzi məqamlardakı mübahisəli məsələləri uğurla çözməsinə kömək olmuşdur.

Dissertasiyanın giriş bölümündə ilk baxışdan nəzərə çarpan əski sovet ideologiyasının götirdiyi zərərli ünsürlərə ayıq münasibət diqqətə layiqdir.

Şifahi xalq ədəbiyyatının mühüm qolunu təşkil edən aşiq ədəbiyyatına baxışda müəllif, obyektiv mövqe tutur və ona daha qədim və zəngin qaynaqlardan yanaşır. Aşıqlığın ozan, dədə, varsaq, şaman və sairə mərhələləri əhatəli şəkildə araşdırır və məntiqi nəticələrə gəlib çıxır.

«Qurbani tarix və folklor qaynaqlarında» adlı I fəsildə Aşıq Qurbani barəsindəki yaddaş və salnamələr, eyni zamanda yazılı elmi mənbələr geniş şəkildə araşdırılır və müqayisəli təhlil olunur. Müəllif çox düzgün olaraq Qurbanidən

Aşıq Ələsgərə qədər olan inkişaf dinamikasını qabarıq göstərir, eyni zamanda hər iki ustad sənətkar arasındaki fəlsəfi və poetik bağlılığı izah edir, maraqlı şeir nümunələri gətirməklə fikirlərini əsaslandırır.

Qurbaninin doğulduğu, yaşadığı məkan və yer haqqında düşüncələr, araşdırırmalar və nəhayət, faktlar diqqətəlayiqdir. Qurbaninin həyatı ilə bağlı məqamlar, dastan ədəbiyyatından gələn nümunələrin müqayisəli araşdırılması da geniş təcrübə və zəhmət tələb edən bir işdir. Müəllif bu işin də öhdəsindən layiqincə gəlmışdır.

Şah Xətai və Qurbani arasındaki münasibətlər, təriqət bağlılığı, «pir – mürid» əlaqələri də bu günə kimi kifayət qədər geniş araşdırılmayan bir mövzu olmuşdur. Müəllif bu məsələyə münasibətdə də obyektiv mövqe tutur, özündən əvvəlki alımların tədqiqatlarından vacib sitatlar gətirərək, özü də sonda elmi nəticələrə gəlib çıxır.

Qurbaninin həyatı, məhəbbəti barəsindəki yeganə dastandan misallar gətirməklə bərabər, müəllif bəzi məqamlara haqlı olaraq şübhəli və tənqid yanaşır və öz obyektiv fikirlərini ifadə etməkdən çəkinmir. Qurbaniylə bağlı (onun yazdığı) şeirlərin araşdırılması, müəyyən nəşrlərdəki xətalar da yaxşı təhlil və müqayisə olunur və sonda aydın mənzərə yaratmağa müvəffəq olur.

«Qurbani şeirinin ideya-estetik səciyyəsi» adlı II fəsil sənətkarın yaradıcılığına həsr olunmuş və geniş təhlil olunmuşdur.

Şairin məhəbbət lirikasına həsr olunmuş bölmədə onun yaradıcılığından elə misallar, elə nümunələr gətirilir ki, həqiqətən də, biz Qurbani lirikasının onun bədii-estetik zənginliyinin heyranı oluruq. El aşıqlarından, Ağ Aşıqdan, Dədə Şəmşirdən, Aşıq Əmrəhdan gətirilən misralarda müəllif oxşar mövzulara müraciət etməklə «Bənövşə» şeirini və ona həsr olunmuş başqa şeirləri ustalıqla təhlil edir və qaneedici nəticələrə gəlib çıxır.

Aşığın yaradıcılığında təkcə məhəbbət lirikası deyil həm də ictimai motivlər, fəlsəfi-didaktik fikirlər də geniş təhlil olunur.

II fəsildə «Dini motivlər» bölümü olduqca diqqətəla-yıqdır. Ən azı ona görə ki, bu mövzu ətraflı araşdırılmamış, sovet dövrünün ideoloji təsir dairəsində olmuşdur. Müəllif bu məqamlara cəsarətlə nüfuz edir, çəkinmədən, elmi bir yenilik səviyyəsində məsələləri araşdırır. Xüsusilə onun Şah İsmayılla əlaqələri barəsindəki fikirləri, bu ruhani bağlılığın Qurbani şeirindəki əksi nəzər-diqqəti cəlb edir.

Qurbani yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən bəhs edən III fəsildə də qənaətbəxş məqamlar çoxdur və mövzunu əhatə edir.

«Şeir şəkilləri, rədif və qafiyə strukturu» adlı bölümədə adı çəkilən məsələlər dəqiq araşdırılır. Qurbani şeirləri folklorun bəzi nümunələri, xüsusilə bayatılarla əlaqəli təhlil olunur. Şeir şəkillərində heca, qafiyə, rədif sistemi, müxtəlif müəlliflərdən gətirilən misallar diqqəti cəlb edir və mahiyyət etibarilə düz-gündür. Gəraylıların, qoşmaların, divanilərin müqayisəli təhlili kifayət qədər elmidir və mətləbləri düzgün izah edir.

Aşıq ədəbiyyatında ən çox müraciət olunan təcnislər də Qurbani yaradıcılığı ilə bağlı geniş izah olunur. Cinaslı qafiyələrin ustalıqla təhlili müəllifin ədəbiyyat sahəsindəki dərin biliyinə, eyni zamanda şeir şəkillərinə, onların xüsusiyyətlərinə bələdçili-yindən xəbər verir. Dissertasiyanın nəticə bölümü də qənaətbəxşdir.

Ədəbiyyatdan istifadə də düzgün və yetərlidir. Gətirilən misallar yerində və mətləbə uyğundur.

Ümumiyyətlə, Tariyel Abbasovun dissertasiyası adı çəki-lən mövzunu tam əhatə edir, qarşıya qoyulan məqsəd və vəzifələr yüksək səviyyədə yerinə yetirilir.

Fikrimizcə, dissertasiya işi AAK-ın namizədlik dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verir və onun müəllifi Tariyel Abbasov filologiya elmləri namizədi alimlik dərəcəsi adı almağa layiqdir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*

**ADİL SAVALAN OĞLU CƏMİLOVUN  
(ADİL CƏMİL) «MANAS EPOSU VƏ  
TÜRK DASTANÇILIQ ƏNƏNƏSİ» MÖVZUSUNDА  
YAZDIĞI NAMİZƏDLİK DISSERTASIYASI İŞİNƏ**

**RƏY**

Dünya xalqlarının epik təfəkküründə öz möhtəşəmliyi ilə diqqəti cəlb edən, seçilən abidələrdən biri qırğız türklərinin «Manas» dastanıdır. Yarım milyona yaxın misra düzümündən bağlanmış bu dastan dünyanın müxtəlif ölkələrində yaşayan türkoloqlar, dastan araşdırıcıları tərəfindən təhlilə cəlb olunmuş, eposun ideya-bədii xüsusiyyətlərinə elmi analiz verilmişdir. Bu baxımdan qardaş Türkiyə Cümhuriyyətində yaşayıb-yaradan elm adamlarının, xüsusən folklor araşdırıcılarının «Manas» eposu ilə bağlı monoqrafiyalarına, elmi məqalə və tezislərinə ümumtürk dastan ədəbiyyatı kontekstində ortaç mədəni keçmişimizə qayğılaş soydaş münasibəti ilə yanaşram.

Azərbaycanda bir-iki kiçik həcmli məqaləni nəzərə almasaq demək olar ki, «Manas» eposu bu vaxta kimi araşdırılmamışdı. Belə bir şərəfli, həm də çətin işin öhdəsindən gəlmək missiyası çoxdan tanıdığım şair, publisist Adil Cəmilin üzərinə düşdü. AMEA Ədəbiyyat İnstitutunun dissertantı A.Cəmilin «Manas eposu və türk dastançılıq ənənəsi» mövzusunda yazdığı tədqiqat işi, hər şeydən önce, ümumtürk mədəniyyətinə bir xidmətdir. Kökümüz, soyumuz, soydaş mədəniyyətimizlə bağlı hər hansı araşdırma işi milli önəm daşıyır. Vahid keçmişə, ortaç mədəniyyətə, eyni dilə və dinə mənsub türk xalqlarının 9–10-cu əsrlər ictimai mühitinə güzgü tutan «Manas» eposunu müxtəlif yönlərdən təhlilə cəlb etmək bizim folklorşunaslığımız üçün olduqca faydalı bir işdir. Onu da xatırladıram ki, A.Cəmil bu dastanın yalnız

tədqiqatçısı deyil, həm də tərcüməçisidir. Mən Adilin müxtəlif mətbuat orqanlarında, almanax və antologiyalarda «Manas» eposundan çevirmələrini də oxumuşam. Qətiyyətlə bildirirəm ki, bu çevirmə nümunələri «Manas»ın öz ruhunu saxlamaq baxımından orijinala çox yaxındır. Bu da onunla bağlıdır ki, A.Cəmil dəfələrlə Qırğızistana getmiş, «Manas»ın yarandığı qırğız folklor mühitini dərindən öyrənməyə cəhd göstərmış, Türküstən obalarını qarış-qarış gəzib müəyyən təsəvvür əldə etdikdən sonra bu dastanın tərcüməsinə və tədqiqinə başlamışdır.

Tədqiqat işinin bütöv məzmununu giriş, üç fəsil və nəticədə cəmləşdirən dissertant girişdə ənənəvi olaraq «mövzunun aktuallığı», «tədqiqatın obyekti, məqsəd və vəzifələri», «elmi yeniliyi» və «elmi-praktik əhəmiyyəti» barədə bilgilər verir. Sonrakı fəsillərə «qapı» rolunu oynayan «giriş»də ümumi nəzəri müddəaların praktiki perspektivini, araşdırmanın istiqamətlərini görür, duyur və hiss edirik.

«Ümumtürk ədəbi-tarixi varisliyində «Manas»ın yeri, manasçılar, manasşunaslar» adlanan birinci fəsildə dissertant «Manas» eposunım yarandığı zamandan çağdaş zəmanəmizə qədər adları və xidmətləri elmə bəlli olan 15 manasçı haqqında dəyərli məlumatlar verir, manasçılıq məktəbinin regional istiqamətlərinə aydınlıq gətirir, yeni manasçılar sülaləsinin türk təfəkkürünə məxsus ustad-şeyird münasibətlərinə işıq salır.

Tədqiqat müəllifi türk epik təfəkkürünün çox dəyərli nümunəsi olan «Manas» eposunun əsrdən-əsrə, nəsildən-nəslə ötürülməsində C.İrçi, S.Karalayev, S.Orozbəyov, M.Musulmankulov, C.Mamay kimi görkəmli manasçıların tarixi xidmətlərini konkret faktlara istinadən təqdir və təhlil edir. Belə qənaətə gəlir ki, bu nadir insanlar, qeyri-adi yaddaş sahibləri, sözün həqiqi mənasında, ilahi vəhyin daşıyıcılarıdır. Dissertasiya işində manasçıların yaradıcı qabiliyyət və iste-

dad səviyyəsi baxımından aşağıdakı dörd pilləyə, yaxud mərhələyə ayrıldığı da aydınlaşdırılır:

- Birinci pillə – şeyird manasçı
- İkinci pillə – bala manasçı
- Üçüncü pillə – əsl manasçı
- Dördüncü pillə – böyük manasçı

Bu pillələrin mənsublarını bir-birindən fərqləndirən tədqiqatçı qeyd edir ki, məhz dördüncü pillənin manasçıları olan ustad sənətkarlar öz fitri istedadı, şairlik qabiliyyəti hesabına eposun yeni variantlarını yaratmışlar.

İfaçılıq istedadı və yaradıcılıq qabiliyyəti baxımından manasçıların dörd mərhələyə bölündüyünü vurğulayan dissertant məkan etibarı ilə də onların aşağıdakı dörd istiqamətə ayrıldığını diqqətimizə yetirir:

1. Çuy manasçıları
2. İssık-Göl manasçıları
3. Tyan-Şan manasçıları
4. Cənub qrupuna məxsus manasçılar

Bütün bu incəliklərə həssas yanaşma «Manas» eposunun yaranış mühiti, onun müxtəlif variant və versiyalarının üzə çıxdığı şərait haqqında dolğun təsəvvür yaradır.

Bu fəsildə ümumtürk ədəbi-tarixi varisliyində, eləcə də bəşəriyyətin folklor təfəkküründə «Manas» eposunun tutduğu yeri, manasçılar sülaləsinin tarixi xidmətlərini təhlil müstəvisində dəyərləndirən dissertant dastanı ilk dəfə yazıya alıb nəşr etdirən, ona elmi analiz verən Ç.Valixanov və V.Radlov kimi manassünaslar haqqında da maraqlı bilgilər verir.

«Manas» eposunun süjet sistemi və aparıcı obrazları» adlı ikinci fəsildə 65 variantı olan «Manas» dastanının ən kamil versiyalarından biri – S.Orozbəyov variantının süjet olayları, əsas qəhrəmanları təhlilə cəlb olunur. Manasın doğumundan ölümünə qədərki bir dövrü əhatə edən süjet xətti maraqlı hadisələrlə, yadda qalan orijinal obrazlarla zəngin-

ləşir və bu zənginliyin bədii-estetik yönündən açıımına nail olan tədqiqatçı sağlam elmi nəticəyə gəlir.

Qırğız türklərinin idealı olan Manasın epik bioqrafiyasını ustalıqla açan, eposun aparıcı obrazlarını təhlil süzgəcindən keçirən araşdırmacı bu dastana adı folklor nümunəsi kimi yox, həm də türk qövmünün canlı döyük salnaməsi, tarixi həqiqətlərin bədii inikası kimi baxır. Mən bu mövqeyi obyektiv hesab edirəm.

Türklərə məxsus yurddaşlıq duyğusu, torpaq sevgisi, azadlıq meyili, dönməzlik və cəsarət, iradə və rəşadət, bir sözlə, alp-ərənlik məziyyətləri daha çox Manasın – baş qəhrəmanın şəxsində cəmləndiyi üçün obrazlar arasında daha geniş təhlilə də Manas cəlb olunur. Dədə-baba torpaqlarını işgalçılardan təmizləyib pərən-pərən düşmüş xalqını öz yurduna qaytarmağa nail olan Manas əfsanəvi qəhrəman səviyyəsinə qaldırılır. Lakin dissertant əfsanə qəhrəmanı ilə əfsanəvi qəhrəman anlayışlarını fərqləndirməklə Manasa real şəxsiyyət kimi baxır.

Müxtəlif surətlər sırasında Manasdan sonra daha çox yadda qalan və eposun bütün süjet olaylarında iştirakçı olan Kanıkey cəsur, ağıllı, tədbirli və təmkinli bir türk qadınının inandırıcı boyalarla işlənmiş obrazıdır. Dissertant Manasın ömür-gün yoldaşı və silahdaşı Kanıkeyin də eposda tutduğu aparıcı yeri təkzibəilməz faktlarla dəyərləndirir. Bütün bunlarla bərabər, eposun iştirakçısı olan irili-xirdalı obrazların hər biri haqqında söz demək, onların səciyyəvi cəhətlərinə elmi münasibət bildirmək də tədqiqatçının diqqətindən yayılmır.

«Türk dastançılığının ortaç motivləri və «Manas» adlanan üçüncü fəsildə araşdırmacı soydaş təfəkkür dastanlarının ortaç və oxşar cəhətlərinə, bu epik nümunələr arasındakı paralelizmə tamamilə yeni elmi rakursdan yanaşır. «Bilqamış» – «Manas», «Dədə-Qorqud» – «Manas», «Manas» –

«Koroğlu» paralelləri bu yanaşmanın konkret obyektinə çevrilir. Dissertant türk dastançılığının ortaq motiv problemi araşdırarkən apardığı müqayisələri və yürütdüyü mülahizələri ilə sağlam məntiqə söykənən elmi qənaətə gəlir: «Tarixi hadisələrin bədii inikasını verən eposlarımızda türk xalqlarının müxtəlif boylarına məxsus eyni adət-ənənələri, yaşam tərzini, savaş səhnələrini sözün obrazlı və poetik deyimində görürük. Etnik qohumluq ədəbi-mədəni qohumluğun kökündə dayandığı üçün türk dastanlarından bəzən təbii olaraq eyni motivli süjet xətti keçir».

Tədqiqatçı bu fəsildə ümumtürk epik nümunələrində qadın müstəqilliyi, qadın igidliyi məsələsinə, türklərin at, su, dağ, ağaç, rəng, say kultuna, «ölüb-dirilmə» motivinə və s. toxunmağı da unutmur. Bu məqsədlə «Dədə Qorqud», «Ural-batır», «Maaday Qara», «Manas», «Alpamış», «Koroğlu» kimi ümumtürk dastanları paralelizm müstəvisinə çəkilir, dünyaduyumu eyni olan bir millətin mənəvi-əxlaqi və psixoloji aləmi üzə çıxarıılır.

Dissertasiyanın «nəticə»si türk dünyasının işıqlı gələcəyinə böyük inam duyusu ilə yazılıb. A.Cəmilin bu bölmədə böyük öndər Atatürkə gətirdiyi sitat, məncə, tədqiqat işinin leytmotivini təşkil edir: «Dil bir körpüdür... İnanc bir körpüdür... Tarix bir körpüdür... Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz...»

Beləliklə, Adil Savalan oğlu Cəmilovu (Adil Cəmil) «Manas» eposu və türk dastançılıq ənənəsi» adlı dissertasiya işinə görə filologiya elmləri namizədi alimlik dərəcəsi almağa tam layiq bilib, öna uğurlar diləyirəm.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
27.10.2003

**İLQAR CƏMİL OĞLU İMAMVERDİYEVİN  
«AZƏRBAYCAN VƏ İRAN TÜRKLƏRİNİN  
AŞIQ-İFAÇILIQ SƏNƏTİNİN QARŞILIQLI  
ƏLAQƏLƏRİ» MÖVZUSUNDA DOKTORLUQ  
DİSSERTASIYASININ AVTOREFERATINA**

**RƏY**

Ən ulu ozan-aşıq sənəti xalqımızın mədəni həyatında böyük rol oynamış, indinin özündə də onun təsir gücü azalmamışdır. Məhz buna görədir ki, dahi Üzeyir bəy Hacıbəyov bu sənətə ən yüksək qiymət vermiş, bu sənət aləmində xanəndənin də, bəstəkarın da, yazıçı və şairin də, hətta rəqqasın da istəyincə payı olduğunu göstərmişdir. Aşıq yaradıcılığının məhsulu olan dastanlara operaların yazılması («Koroğlu», «Şah İsmayıł», «Əsli və Kərəm», «Aşıq Qərib»), filmlərin çəkilməsi («Dədə Qorqud», «Koroğlu», «Qaçaq Nəbi») aşıq yaradıcılığına monoqrafiyaların yazılması, neçə-neçə doktorluq və namizədlik dissertasiyalarının yazılması deyilənlərə dayaq olur.

Sənətşünaslıq namizədi İlqar İmamverdiyevin doktorluq dissertasiyası bu vaxta qədər, demək olar ki, çox az toxunulmuş bir mövzuya – Azərbaycan və İran türklərinin aşiq-ifacılıq sənətinə, onların qarşılıqlı əlaqəsinə həsr olunmuşdur. Dissertasiya giriş, dörd fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir.

Girişdə mövzunun aktuallığından, işlənmə dərəcəsindən, məqsəd və vəzifələrindən, elmi-təcrübi əhəmiyyətindən və s. söz açılır.

Dissertasiyanın I fəsli «İranda türk aşıq mühitləri və məktəbləri» adlanır. Bizə qalırsa, dissertant əsəri bu fəsillə başlamaqda haqlıdır. İranda aşıq məktəblərini və mühitlərini

bilmədən Azərbaycan aşıq-ifaçılıq sənəti ilə qarşılıqlı əla-qədən danışmaq olmazdı.

II fəsil «Sazın quruluşu və bədii texniki imkanları» adlanır ki, burada tədqiqatçı simlərdən, pərdə sistemindən və s. təfsilatlı ilə söz açır.

Əsərin III fəsli sazların kök prinsiplərinə həsr olunub.

IV fəsil «Ənənəvi aşıq ifaçılığı sənəti» adlanır. Burada dastan ifaçılığı, aşıq deyişmələri, sazin müxtəlif kök prinsiplərinə görə nizamlanması, nitq ansambl ifa, duet ifa və s. maraqlı məsələlərdən bəhs edilir. Tədqiqatçı müxtəlif ölkələrdə – mötəbər mənbələrdə mövzu üzrə 40 məqalə çap etdirmişdir.

İlqar İmamverdiyev indiyə qədər 16 kitab çap etdirmişdir ki, onların da 8-i onun doktorluq dissertasiyası ilə bağlıdır.

Həm tar, həm də saz üzrə gözəl ifaçı olan, məhz buna görə də aşıq-ifaçılıq sənətini dərindən bilən və tədqiqata cəlb edən İ.İmamverdiyevin «Azərbaycan və İran türklərinin aşıq-ifaçılıq sənətinin qarşılıqlı əlaqələri» adlı elmi işi doktorluq dissertasiyaları qarşısında qoyulan tələblərə tam cavab verir və müəllif «Musiqi sənəti» (17.00.02) üzrə sənətşünaslıq doktoru alimlik dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

21.06.08

**ƏHLİMAN RƏHİM OĞLU RƏHİMOVUN  
SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU  
ELMI DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ  
«XX ƏSRİN II YARISINDA ŞIRVAN AŞIQ  
MÜHİTİNDƏ İFAÇILIQ SƏNƏTKARLIĞI»  
ADLI DİSSERTASIYA İŞİNİN AVTOREFERATINA**

**RƏY**

Sirvan aşiq mühiti barədə çoxsaylı monoqrafiyalar, namizədlik və doktorluq dissertasiyaları mövcuddur. Hətta ayrı-ayrı ustad aşıqların yaradıcılığı belə tədqiqat süzgəcindən keçirilmişdir. Bu sahədə filologiya doktoru Seyfəddin Qənizadə, Ağalar Mirzə və başqalarının tədqiqat işləri ümumən Azərbaycan aşiq sənətinin tədqiqi və təbliği yolunda atılan ən uğurlu addımlardır. Bununla belə, Sirvan aşiq mühitində aşıqların ifaçılıq xüsusiyyətləri ustad aşiq Əhliman Rəhimovun «XX əsrin II yarısında Şirvan aşiq mühitində ifaçılıq sənətkarlığı» adlı dissertasiyası bu boşluğu doldurmaq baxımından əhəmiyyət kəsb edir.

İki fəsildən ibarət olan dissertasiyada yeddi yarımfəsil yer alır ki, aktuallığına görə onların hər birini ayrıca fəsil kimi tədqiq etmək olardı. Təkcə I fəsildəki yarımfəsillər belə qənaətə gəlməyə tam əsas verir: «Şirvan aşiq mühitində varislik və ustad-şagird ənənəsi», «Şirvan aşıqlarının repertuarı və məclis aparma üsullarının digər aşiq mühitlərilə müqayisəli təhlili», «Şirvan aşıqlarının deyişmə məclislərində improvisizə və bədahətçilik», «Şirvan aşiq mühitinə muğam və xanəndəlik sənətinin təsiri», «Şirvan aşiq ansambllarında instrumental ifaçılıq sənətkarlığı».

Göründüyü kimi hər yarımfəsil əhatə tutumuna görə bir fəsilə bərabərdir. Bu isə dissertasiya işinin sanbalından xəbər verir.

## *Qəzənfər Paşayev*

---

Tədqiqatçının ölkəmizdə və onun sərhədləri kənarında çap olunmuş çoxsaylı məqalələri də dissertasiya işinin kamilliyinə və əhəmiyyətinə dəlalət edir. Bizcə, dissertasiya işinin belə uğurlu alınması və elmi cəhətdən yüksək səviyyədə yazılımasını şərtləndirən başlıca amil ondan ibarətdir ki, onun müəllifi aşiq sənətini dərindən bilən, illərdən bəri bu sənəti ali məktəbdə tədris edən ustad aşığıdır.

Bunları nəzərə alaraq tam əminliklə demək olar ki, Əhliman Rəhimov sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV,**  
*Fil.e.d., professor*  
01.06.2010

**SALATIN ALI QIZI ƏHMƏDOVANIN  
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU  
ELMI DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM ETDİYİ  
«HEYDƏR ƏLİYEV VƏ DİL SİYASƏTİ»  
ADLI DİSSERTASIYA İŞİNİN AVTOREFERATINA**

**RƏY**

Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə yazılmış dahi şəxsiyyət Heydər Əliyev onilliklərdir ki, tədqiqatçıların diqqətini cəlb etməkdədir. Salatin Əhmədovanın «Heydər Əliyev və dil siyasəti» misilsiz xidmətlərinə görə xalqın qəlbində əbədi yaşamaq hüququ qazanmış ümummilli liderimizə həsr olunmuş ən yaxşı əsərlərdən biridir. Dissertasiyada müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin dilimizin inkişafına qayğısı və bu sahədəki müdrik siya-sətinin mahiyəti zəngin faktlar əsasında tədqiqat süzgəcindən keçirilir.

Əsərdə görkəmli alımlarımızdən akademik A.Axundov, müxbir üzv N.Cəfərov, professorlardan Y.Seyidov, N.Xudiyev və başqa dilçi alımlarımızın bu sahədə gördükleri işlərdən yaradıcılıqla istifadə edilmiş, ortaya maraqlı və filologiya elmimiz üçün əhəmiyyətli bir əsər qoyulmuşdur. Dissertasiya işi bir-birindən maraqlı üç fəslə bölünmüştür: «Azərbaycanda dövlət dil siyasətinin formalaşması», «Heydər Əliyev müstəqil Azərbaycan dövlət dil siyasətinin əsaslarının yaradıcısı kimi» və «Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi». Dissertasiyanın fəsillərindən də göründüyü kimi, əsərdə Heydər Əliyevin dil siyasəti tamamilə öz əksini tapmışdır.

Tədqiqatçının mövzunun dərinliklərinə nüfuz edərək maraqlı mülahizələr yürütülməsi onun mövzuya tam bələdliyindən xəbər verir.

Yazıcı, publisist Salatın Əhmədova ümummilli liderimizin dil siyasəti ilə bağlı yazdığı monoqrafiyaları və elmi məqalələri ilə təkcə Azərbaycanda deyil, eləcə də Türkiyə və Rusiya Federasiyasında da tanınır.

Sadaladıqlarımızı nəzərə alaraq tam əminliklə deyə bilərik ki, «Heydər Əliyev və dil siyasəti» dissertasiyası Ali Attestasiya Komissiyasının tələblərinə cavab verir və onun müəllifi Salatın Ali qızı Əhmədova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV,**

*Fil.e.d., professor*

07.06.2010

**ASİF HEYDƏR OĞLU RÜSTƏMLİNİN  
«CƏFƏR CABBARLI VƏ ƏDƏBİ-MƏDƏNİ MÜHİT»  
ADLI DOKTORLUQ DISSERTASIYASININ  
AVTOREFERATINA**

**RƏY**

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış ədəbiyyatşünas alim Asif Rüstəmlinin filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının avtoreferatını böyük maraqla oxudum. Təkcə ona görə yox ki, əsər sevimli şair, nasir və dramaturqumuz Cəfər Cabbarlı və ədəbi-mədəni mühitə həsr olunub. Bir də ona görə ki, tədqiqatçı tam orijinal bir əsər ortaya qoymuşdur.

Maraqlıdır ki, Asif Rüstəmli ədəbi-tənqid fəaliyyətə «Cəfər Cabbarlinin məqalələri» adlı elmi-tənqid məqaləsi ilə başlamışdır («Ədəbiyyat və incəsənət» qəzeti, 29.XI.1985).

Sonralar alim namizədlik dissertasiyasını və bir neçə monoqrafiyasını başqa yazıçılara həsr etsə də, heç vaxt Cəfər Cabbarlı yaradıcılığından ayrılmamışdır. «Azərbaycan» dərgisində çap etdirdiyi «Cabbarlinin ilk şeirləri» məqaləsi (1987, №3) ilə davam etdirilən yol 25 ildən sonra sona yetmiş, nəticədə biri Türkiyədə çıxmışla tədqiqatçının 4 sanballı monoqrafiyası, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nüfuzlu mənbələrdə çap olunan 45 məqaləsi işiq üzü görmüş, monoqrafiyalarına tanınmış ədəbiyyatşünas alımlər 12 məqalə həsr etmişlər.

Asif Rüstəmli C.Cabbarlinin indiyədək nəşr olunan kitablarına düşməyən 20 müəllif vərəqi həcmində əsərlərini «Ədirnə fəthi» adı ilə toplayıb tərtib etmiş, ön söz yazmış, şərhlərlə çap etdirmişdir («Elm», 1996). O, eləcə də C.Cabbarlinin «Seçilmiş əsərləri»ni tərtib edərək geniş ön sözlə nəşr etdirmişdir. C.Cabbarlinin möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə çap olunan 4 cildliyinə yazılan böyük-

həcmli ön söz, şərhlər və qeydlər də Asif Rüstəmliyə məxsusdur.

«Cəfər Cabbarlı və ədəbi-mədəni mühit» adlanan bu fundamental əsər giriş, beş fəsil, nəticə və elmi-nəzəri mənbələrin siyahısından ibarətdir. Dissertasiya işinin girişində mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın obyekti və predmetindən, məqsəd və vəzifələrindən, elmi yeniliyindən və s. bəhs edilir. I fəsil «Cəfər Cabbarlı yaradıcılığının tədqiqat tarihindən» adlanır. Tədqiqatçının şərti olaraq üç mərhələ adlandırılacağı yarımfəsillərdə cabbarlışunaslığın meydana gəlməsi, təkamül mərhələləri və s. araşdırılır.

«Cəfər Cabbarlı və mühiti» adlanan II fəsildə ədibin dövrü, həyatı və ilk təhsil illəri, Bakı Dövlət Universitetində təhsil illəri və ictimai mühit, C.Cabbarlinin həyatının son dövrü kimi məsələlər tədqiqata cəlb olunur və bir çox qaranlıq məsələlərə işıq salınır.

«Cəfər Cabbarlı və Azərbaycanda milli istiqlal hərəkatı» adlanan III fəsil arxiv materialları əsasında araşdırılmışdır.

«Cəfər Cabbarlinin ədəbi-bədii irsindən» və «Cəfər Cabbarlinin tərcümə yaradıcılığı» adlanan IV–V fəsillər də yüksək elmi səviyyədə yazılmışdır.

Çəkinmədən demək olar ki, Asif Rüstəmlinin bu əsəri nəinki cabbarlışunaslara, ümumən ədəbiyyatşunaslıq elmimizə dəyərli töhfədir.

Bizə qalırsa, «Cəfər Cabbarlı və ədəbi-mədəni mühit» adlı doktorluq dissertasiyası Ali Attestasiya Komissiyasının doktorluq dissertasiyaları qarşısında qoyduğu tələblərə tam cavab verir və onun müəllifi Asif Heydər oğlu Rüstəmli filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir.

**Qəzənfər PAŞAYEV,**  
*f.e.d., professor*

# MƏQALƏLƏR



## GÖR ÜRƏYİM NƏ DEYİR\*

(Zəlimxan Yaqubu düşünərkən)

Münasib məclislərdə yaradıcılıqlarından bol-bol söhbət açdığını, bəlkə də, dostluğa görə bir az üzgörənlik etdiyim iki gənclik dostum, iki xalq şairi – Sabir Rüstəmxanlı və Zəlimxan Yaqub haqqında indiyə kimi mətbuatda ürək sözümüzü deməmişəm, sonraya qoymuşam. İnciməzlər, bir gün gələr daha tutarlı söz deyərəm – fikrində olmuşam. Gündəlik qayğılar, həyatın keşməkeşləri başımı o qədər qatıb ki, ömür keçir, gün keçir – ağlıma belə gəlməyib. Nə isə...

Mən bu yazımда təfəkkür və fikir sahibi, gözəl şair, yazıçı, publisist və alim Sabir Rüstəmxanlıdan deyil, həyatda çox imtahanlardan üzüağ çıxmış, ilahidən gələn fitri istedadı ilə seçilən, ömrün qürub çağına tərəf üz tutduğu bir zamanda həyatın amansız imtahani qarşısında aciz qalan Zəlimxan Yaqubdan söz açmaq istəyirəm. Gözümün qabağına gənclik illərimiz gəlir. Kaş həm ticarət, həm ziyarət – deyərək Tovuza Zəlimxana «Su daşı» (təəssüf ki, su daşı da gələcəkdə Zəlimxanın böyrəklərinə yardımçı olmadı) gətirməyə və qardaşım oğlu Şahinin toyunda iştirak etməyə getdiyimiz vaxtlar olaydı. Zəlimxanın toydakı möhtəşəm çıxışı təkrarlanayırdı. Kaş Zəlimxanın bədahətən dediyi «Variymış» şeiri məclisi yenidən təlatümə gətirəydi:

*Qonaq oldum Tovuz adlı mahala,  
Hər sinədə min bayatı variymış.  
İndi bildim bu torpaqda ellərin,  
Nə dövranı, nə həyatı variymış.*

---

\* Bax: «525-ci qəzet», 17.12.2011.

Kaş bu yaxınlarda toyunu etdiyimiz Zəlimxanın Şəhriyar oğlunu doğum evindən çıxardığımız, Zəlimxanın «Mədəni-maarif texnikumu»nda «Altı il Dəclə-Fərat sahillərində» kitabımın təqdimatında odlu-alovlu çıxış etdiyi günlər olaydı. Gündəlik məişət qayğıları bizi boğsa da, arzuların qanadlarında göylərlə əlləşirdik. Möhtəşəm arzular Zəlimxanın pərvazlanmasına böyük təkan verdi. Vaxt keçdi, o, bütöv bir xalqın sevimli şairinə çevrildi. Söz və nüfuz sahibi oldu. İndi Zəlimxandan yazmaq asan deyil. Bir yandan onun haqqında çox görkəmli ədəbiyyatşunas, dilçi və filosof alımlərimizdən Kamal Talibzadə, Bəkir Nəbiyev, Pənah Xəlilov, Qulu Xəlilov, Yaşar Qarayev, İsa Həbibbəyli, Nizami Cəfərov, İmamverdi Əbilov, Tofiq Hacıyev, Səlahəddin Xəlilov, Yavuz Axundlu, Cəlal Abdullayev, Nizaməddin Şəmsizadə, Qəzənfər Kazımov, yazıçı və şairlərimizdən Osman Sarıvəlli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza, İsa Hüseynov, Elçin və bir çox başqalarının «Zəlimxan Yaqubdan yazarlar» («Vətən», 2005, 403 səh.) və ikicildlik «Zəlimxan Yaqub ədəbi düşüncələrdə» («Vətən», 2009) kitablarında sanballı məqalələri yer alır. Və şübhəsiz Zəlimxansevərlər bu əsərlərlə tanışdırırlar.

İkinci bir tərəfdən də, xalq arasında şöhrət qazanan, şeirləri xalqın əzbərində olan şairdən nə yazasan ki, xoşa gəlsin, Zəlimxana layiq olsun. Lakin burada bir üstünlük də vardır. Nə gizlədim, elə qələm sahibləri var ki, haqqında danışanda sözləri ehtiyatla seçirsən, ifrata varmaqdan, oxucu qınağına tuş gəlməkdən çəkinirsən. Zəlimxan Yaqubdan danışanda bu çətinliklə üzləşmirsən. Bilirsən ki, nə desən, ana südü kimi ona halaldır.

Zəlimxan Yaqub poeziyamıza şimşek kimi çaxaraq, dağ çayı kimi kükrəyərək, kürə kimi püskürərək, bulaq kimi qaynayaq gələn şairdir. Məlumdur ki, qələm sahiblərinin yaradıcılığında qabarmalar-çəkilmələr olur. Əlamətdar haldır

ki, yaradıcılığını qırx ildən artıq izlədiyim (həm də mühitdən gələn sevgi ilə izlədiyim) Zəlimxanın yaradıcılığında heç vaxt durğunluğa, çəkilmələrə təsadüf etməmişəm. Şairin keyfiyyəti hər vaxt kəmiyyəti üstələyən qırxdan artıq kitabı deyilənlərə dayaq olur. Fitri istedada malik şairlərimizin, o cümlədən də Zəlimxan Yaqubun poeziyası ilə dərindən tanışlıqdan sonra, «Şairlər xalqın görən gözü, döyünən ürəyi, vuran nəbzidir» kəlamının hədəfə necə dəqiqliklə dəydiyinə şübhə yeri qalmır.

Təsadüfi deyildir ki, Nizami Gəncəvi yazırdı:

*Ərənlər, ulu kəslər səf çəkərək düzəlib,  
Qabaqda peyğəmbərlər, sonra sairlər gəlib.*

Zəlimxan Yaqub şair ömrü yaşayıb. Qədim romalıların kəlamıdır: «Şairlər doğulur, natiqlər yetişir». Zəlimxan bu müdrik kəlama naxış vurdu. O, həm ürəklər fəth edən şair, həm də hamının dinləmək arzusunda olduğu natiqdir.

Onun nitqi, danışışı o qədər mənalı, cazibədar, o qədər sirayətedici və ovsunlayıcıdır ki, onu dinləməkdən doymursan, xüsusən də o poeziyadan danışanda. Zəlimxan kimi məclis aparanları barmaqla saymaq olar. Onun məclis aparmağı nümunədir, örnəkdir, zövq, səfa, mənəvi qidadır. Zəlimxanın ilahidən gələn bu məharətini aşağıdakı faktorlarla bağlamaq olar ki, Zəlimxan aktyordur, şairdir, həm də natiqdir. Zəlimxan tribunada, apardığı tədbir və görüşlərdə oda, aloya dönür. Mən bu xüsusiyyəti yaradıcılığını çox sevdiyim (buna görə də Gülzar İbrahimqızı ilə «Tofiq Bayram – 70» adlı kitab buraxmışam) Tofiq Bayramda görmüşəm. Bir fərq var ki, Tofiq Bayram şeir deyəndə oda-alova dönürdü. Zəlimxan isə həm şeir deyəndə, həm də danışanda.

Xəlil Rza Ulutürk bu münasibətlə yazırdı: «Onun apardığı görüşlər bizim üçün örnəkdir. Zəlimxanı dinləyəndə

kiçik salon genişlənir, təlatümə gəlir, ləngər vurur, damarlarda qan coşur, ürək qanadlanır».

Mən bunun dəfələrlə şahidi olmuşam. Onlardan biri haqda danışmaq yerinə düşərdi. Qarabağdan arzuolunmaz xəbərlər gəldiyi, insanlarımızın qəm-qüssəyə qərq olduğu 80-ci illərin sonu, 90-ci illərin əvvəlləri idi. Abşeron rayon rəhbərliyi Hüseyn Arifi qaçqınlarla, köckünlərlə, rayonun poeziya həvəskarları ilə görüşə dəvət etmişdi. Tədbiri Zəlimxanın aparacağını onlar əvvəlcədən bildirdilər. Rayonun Mədəniyyət sarayının böyük zalında bir dənə olsun boş yer yox idi. Səhnədə şairin sol əlində Zəlimxan, sağ əlində mən oturmuşdım. Mən Zəlimxanın Hüseyn Arif poeziyasını əzbər bildiyindən xəbərdar idim. Onun Hüseyn Arif yaradıcılığına belə elmi təhlil verəcəyi mənim üçün (bəlkə də, zalda əyləşənlərin çoxu üçün) gözlənilməz oldu. Mən də bir çoxları kimi heyrət içində idim. Zal, həqiqətən də, təlatümə gəlmış, damarlarda qan coşmuşdu. O an mənə elə gəldi ki, kimsə elan etsəydi, hamı bir nəfər kimi Qarabağa köməyə gedərdi...

Görüş bitəndə zaldakılar ayağa qalxıb aramsız olaraq şairi və Zəlimxanı alqışladılar. Bu, sözün həqiqi mənasında, poeziyanın qüdrətindən xəbər verirdi. Qətiyyətlə deyə bilərəm ki, bu, Azərbaycan poeziyasının təntənəsi idi. Burada yeridir deyim ki, poeziyamızı Zəlimxan Yaqub qədər təbliğ edən, başqa şairlərin yaradıcılığına məhəbbətlə yanaşan, məclislərdə onlardan bol-bol nümunə gətirən az şairə rast gəlmək olar. Məncə, bu, bir yandan onun qeyri-adi hafizəsi, digər tərəfdən ürək genişliyi ilə bağlıdır.

Zəlimxan Yaqubun poeziyasını fərqləndirən iki mühüm cəhəti xüsusi vurğulamaq istərdim. Bəzən hiss etmişəm ki, şairin poeziyasında həyat, bir çox bayatılarda olduğu kimi, həqiqətdə olduğundan daha həyatıdır. Ən önəmlisi isə odur ki, Zəlimxanın poeziyası milli özünüdərkə, milli oyanışa xidmət edir.

Zəlimxan Yaqubun poeziyasının mayasını şifahi xalq ədəbiyyatına bağlılıqda və folklor qaynaqlarında axtaranlar yanılımlar. Şair «Saz», eləcə də Aşıq Ələsgər, Hüseyin Bozalqanlı və Hüseyin Saraclıya həsr etdiyi dastanları ilə mənəvi dəyərlərimizi it-bat olmaqdan qorumuş, gələcək nəsillərə ərməğan etmişdir.

Bu dastanların hər biri özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilir. Məsələn, «Saz» poemasında şair bütün məlum saz havalarından (Bəxtiyar Vahabzadə «Muğam» poemasında bütün mügamlardan bəhs etdiyi kimi) söz açır, onların məqsəd və qayəsinə, yaranma səbəblərinə aydınlıq gətirir. Aşıq Ələsgər və Hüseyin Bozalqanlıya həsr olunan poemalar tədqiqat xarakterli olub, onlarda bu qüdrətli saz-söz ustalarının sənətkarlıq xüsusiyyətləri açıqlanır. Özü də poeziya dili ilə. Bu, ədəbiyyatımızda yenilikdir. Maraqlıdır ki, şairin aşiq havaları üstündə köklənən şeirləri də yenilik gətirir, köhnəliyə səsləmir.

Folklorumuzun dərin qatlarına nüfuz edən, «Dədə-Qorqud aliliyi», «Klassik aşiq poeziyasında «Dünya» obrazı» kimi monoqrafiyaların, «Arazam Kürə bəndəm» publisistik əsərin və «Mahmud və Məryəm» romanının müəllifi, xalq yazıçısı Elçinin haqlı olaraq göstərdiyi kimi, Zəlimxan «Hüseyin Saraclı dastanı» ilə yazılı ədəbiyyatımıza dastan janrını gətirmiştir. Həqiqətən də, Zəlimxan klassik dastançılıq ənənələrini tam gözləyərək yazılı ədəbiyyatımıza yenilik gətirmiştir. Ümumiyyətlə, Zəlimxanın poeziyası sazla sözün vəhdətində yaranıb. Zəlimxan Yaqub saza ilahi varlıq kimi baxır, ona sadəcə musiqi aləti kimi yox, düşünən, düşündürən varlıq kimi baxır.

1973-cü ildə Əbdüllətif Bəndəroğlu Nəsiminin 600 illik yubileyinə gələndə, xalq şairi Osman Sarıvəlli ona saz bağışladı. Bu, ədəbi ictimaiyyətin böyük marağına səbəb oldu. Zəlimxan Yaqubu ilhamlandırdı: «Üç telli durna» adlı

böyük bir şeir yazdı. Kiçik bir parçanı oxucuların nəzərinə çatdırırıram:

*Bu uzaq səfərdə uğurlar sənə,  
Həsrəti dünyadan itir, ay sazım.  
Orda nəğməkarım, şairim yatır.  
Müqəddəs məzarı ziyarət üçün,  
Bir ovuc torpaq da götür, ay sazım.  
Mənim salamımı, mənim sözümü,  
Leylini Məcnuna yetirən kimi,  
Babam Füzuliyə yetir, ay sazım.  
Arazdan deyəndə Xasa çayına,  
Köksünü dərindən ötür, ay sazım... və s.*

Onu da demək lazımdır ki, Zəlimxan sonralar da İraqda yaşayan qardaş-bacılarımı unutmamış, «Bir kövrək havadır, sazımda Kərkük» adlı poema yazmışdır. Poema azərbaycanca və türkçə çap olunmuşdur.

Şairi parça-parça olan, bir-birinə həsrət qalan xalqımızın taleyi həmişə düşündürmüştür:

*Həsrət gördü, boyun əydi,  
Bu Təbrizdi, bu Kərkükdü.  
Bir daşınmaz ağır yükdü,  
Daşan selim – mənim dərdim.*

Zəlimxanın 20-dən artıq poeması vardır. Onlardan ikisi – şairin son illərdə yazdığı «Peyğəmbər» və «Əbədiyyət dastanı» keyfiyyətcə fərqlənir. «Peyğəmbər» Məhəmməd peyğəmbərə, «Əbədiyyət dastanı» isə keçmişin mizan-tərəzisi ilə ölçsək (keçmişdə dövləti ağilla, dərrakə ilə idarə edən hökmдарlar peyğəmbər adlandırılmış. Yoxsa 124 min peyğəmbər ola bilməzdi) uzaqgörənliyi, təfəkkürü, dünyanın

gedişatını öncədən görə bilməyi ilə peyğəmbər timsallı Heydər Əliyevə ithaf olunub. Aydın məsələdir ki, çox məsuliyyət, dərin bilik tələb edən belə mövzuya özündə yaradıcılıq hünəri hiss edən, inkişafın şəriət, təriqət, mərifət, həqiqət kimi mərhələlərindən xəbərdar olan, onlara az-çox vaqif olan şair girişə bilərdi. Bu, Zəlimxan Yaqub idi.

Məlumdur ki, Zəlimxan Yaquba qədər peyğəmbərimizə və öndərimizə neçə-neçə əsərlər həsr olunmuşdur. Zəlimxan «Peyğəmbər» poemasını qələmə alana qədər illərlə şəriətimizə və peyğəmbərimizə dair kitabları tədqiq etmiş, ilahiyəti dərindən bilən din xadimləri və başqa alimlərlə məsləhətləşmiş, nəticədə uğurlu bir əsər yazmışdır. O ki qaldı «Əbədiyyət dastanı»na, bu əsər Ulu öndərimizə dərin məhəbbətin nəticəsidir. Öndərimiz prezident olanda dövlət nümayəndə heyəti tərkibində şairi Çinə, Səudiyyə Ərəbistanına, İran, Türkiyə və başqa ölkələrə aparmış, onunla şəxsi təmasda olmuş, elə ölkə daxilində də Zəlimxana öndərimizlə ara-sıra görüşmək qismət olmuş, istedadlı şair bu görüşlərdən və birgə səyahətlərdən qədərincə bəhrələnmiş, öndərimizə layiq əsər yaza bilmüşdir.

Maraqlıdır ki, Zəlimxanın poeziyasını həm gənclər, həm də yaşlılar sevirlər. Burada bir çox amillər öz işini görür. Hər şeydən əvvəl, bu, Zəlimxanın xalq dilini yazı dilinə qovuşdurmaq məharətində, sinonimlərdən, antonimlərdən, məcazlardan bol-bol istifadə etməsindədir. Məncə, ən əsas məsələ poeziya istedadının məhsuludursa, onun, ümumiyyətlə, bədii ədəbiyyatın hər yaş dövründə bir cür başa düşülməsindədir. Bu isə bədii ədəbiyyatın həmişəyaşar olmasına zəmin yaradır. Bircə misalla fikrimi təsdiqə çalışacağam. Şairin «Füzuli-Sabir» şeiri dediklərimizə örnək olmaq baxımdan seçilir:

*Gözəlliyə, gözələ könlünüü bağlayanda,  
Füzuli «Heyrət!» – dedi.  
Millətinin halına güləndə, ağlayanda,  
Sabirim «Qeyrət!» – dedi.  
Heyrət ilə Qeyrəti yoğurdular, yapdilar,  
Bu ölümlü dünyada bir ölməzlik tapdilar!  
Hər biri bu dünyada həyat qədər qalası,  
Azərbaycan şeirinin  
Biri heyrət qalası!  
Biri qeyrət qalası!*

Zəlimxanın bu şeirini gənc oxucu sevəcək, hətta qürrələ-nəcəkdir ki, Füzuli və Sabir kimi böyük şairlərimiz olub. Lakin o, yaşa dolduqca, Füzuli və Sabirin poeziyası ilə daha yaxından tanış olmaq imkanı qazandıqca, onları dərindən duyduqca, Zəlimxanın qədir-qiyəməti daha da artacaq. Onca sətirlik bu şeirdə, Bəxtiyar Vahabzadənin göstərdiyi kimi, Zəlimxanın iki dahi şairimizin ədəbiyyatımızdakı mövqeyini dəqiq göstərməsi, iki böyük nəhəngimiz haqqında bu klassik tərifi verə bilməsi oxucunun şairə olan hüsn-rəğbətini, mə-həbbətini birə on artıracaq.

Zəlimxan Yaqub olduğu kimi görünən, göründüyü kimi olan təbii şairdir, səmimidir. Sənətdə səmimilik və təbiilik oxucunun inamını qazanmaqdə yardımçı olur. Hoqqabazlıqdan uzaq, səmimi, təbii və həqiqi poeziya şairi ucaldır.

Bizə iki yüzilliyn və iki minilliyn qovuşağında yaşamaq qismət olub. Bu baxımdan bəxtimiz gətirib. Lakin bizim bəxtimizə iki bir-birinə əks ictimai sistemin əvəzlənməsi də düşüb. Bir çox hallarda mənəvi dəyərlərin ucuzlaşlığı, «şəir yazmanın sıqaret çəkməkdən asan olduğu» (Məmməd Araz), «dünyanın nizamının pozulduğu, yağıla şorun qiymətinin tənləşdiyi» (Musa Yaqub) zəmanəmizdə bizə qalırsa, əsl poeziya nümunəsi yaratmaq, həm ədəbi ictimaiyyətin,

həm də geniş oxucu kütləsinin rəğbətini, məhəbbətini qazanmaq qəhrəmanlıqdır. Orduların, müharibələrin sərkərdələri, qəhrəmanları olduğu kimi, dillərin də qəhrəmanları, sərkərdələri olur. Onlar ümummilli liderimiz Heydər Əliyevin nitq mədəniyyətinin, ədəbi dil normalarının qanunvericiləri adlandırdığı yazıçı və şairlərdir. Onlardan biri də poeziyası ilə əbədilik qazanan Zəlimxan Yaqubdur – desək, həqiqət-dən kənar olmaz.

## OZAN – AŞIQ SƏNƏTİNİN MEMARLARINDAN BİRİ\*

Keçən əsrin ortaları, daha doğrusu, 1956-cı il idi. Kəndimiz yenicə plana köçmüş, evlərə işıq çəkilmiş, bütün evlər radiolaşdırılmışdı. Kəndin radio qovşağı səhər-axşam Bakıya qoşulur, radionun sehri insanları ovsunlayırdı. Bir gün xəbər yayıldı ki, axşam radioda Aşıq Şəmşir oxuyacaq. O vaxtlar bizim bölgədə insanların mənəvi qidası yalnız kitablar və saz-söz olduğundan bütün kəndi maraq bürümüşdü. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib kəndimizə qayıdan dayım oğlu Zakir Xasiyev dedi ki, Aşıq Şəmşir Kəlbəcərdəndir. Səməd Vurğunun dostudur. Səməd Vurğunla deyişməsi də var. İnsanların marağı daha da artdı. Əgər Aşıq Şəmşir dünya şöhrətli şairimizlə deyişibsə, deməli, elə-belə aşiq deyil. İntizarla axşamı gözlədik. Həmin axşam Aşıq Şəmşir dörd-beş aşiq mahnısı oxudu. Onun zil, şaqraq səsi indi də qulaqlarında səslənir.

O vaxtdan yarım əsrən artıq vaxt keçib. Cox şey dəyişib. Dəyişməyən Aşıq Şəmşirə olan hörmət, ehtiram və məhəbbətdir. Şəmşir aşiq sənətinin ağırlığını ciyinlərində daşıyan, onu urvatlandıran aşiq-şair kimi zaman keçdikcə xalqın gözündə ucaldı, saz-söz pərəstişkarlarının qəlbində Dədə mərtəbəsinə yüksəldi. Coşqunluqla yazıb-yaradan, aşiq sənətini inkişaf etdirən Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Ali, Ələsgər, Molla Cümə, Hüseyn Bozalqanlı kimi misilsiz sənətkarların sırasında dayandı. Yeri gəlmışkən, onu da bilmək maraqlı olar ki, Aşıq Şəmşirdən sonra aşiq sənətinin memarlarının sırasına yalnız Mikayıł Azaflı qoşula bildi. Sağlığında klassikləşən hər iki aşiq təkcə aşiq sənətini

---

\* Bax: «Ədəbiyyat qəzeti», 16.12.2011.

kamil bilmələri ilə deyil, eləcə də coşqun şairlik təbinə malik olmaları ilə seçiliblər. Təsadüfi deyil ki, hər iki aşiq tədqiqatçılar tərəfindən haqlı olaraq aşiq-şair deyə təqdim olunurlar. O da təsadüfi deyil ki, onların hər ikisi Yaziçilar İttifaqının üzvü olub. Aşiq Şəmşir 1957-ci ildə, Mikayıl Azaflı isə sonralar.

Aşiq Şəmşirə qüdrətli qələm sahibləri: saz-söz sənətini dərindən bilən, ömürlərini bu sənətin, bu sənəti yaradan və yaşıdanların tədqiqinə həsr edən alımlər, şair və yazıçılar sanballı əsərlər həsr etmişlər. Həmin əsərləri və Şəmşirin yaradıcılığını nəzərdən keçirəndə ürəyimə ilk gələn o oldu ki, fitri istedad sahibi – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun kimin haqqında nə deyibsə, düz çıxıb. Onun Aşiq Şəmşirin yaradıcılığını bir aşiq və şair olaraq yüksək qiymətləndirməsi, şair Osman Sarıvəllidən Şəmşir haqqında tədqiqat əsəri yazmasını təvəqqə etməsi də onun uzaqgörənliyindən xəbər verirdi. Aşiq Şəmşirin Dədə Aşıqlar dayanan zirvədə dayanacağını Səməd Vurğun şair fəhmi ilə əvvəlcədən görmüşdü. Maraqlıdır ki, şair zamanının bütün görkəmli aşıqları ilə isti münasibətdə olmuş, onlarla oturub-durmuş, ölməz aşiq sənəti barədə söhbətlər etmişdir. Lakin onlarla deyişməmişdir.

Aşiq Şəmşirlə saz-söz sənəti barədə söhbətlərdən, onun aşiq sənətini dərindən bildiyinin şahidi olandan, aşığın təbli şair olduğunu görəndən sonra, indinin özündə belə aşıqların dillər əzbəri olan beş bənndən ibarət qoşma ilə deyişmişlər. Həmin deyişmənin ilk və son beytlərini oxuculara təqdim edirik. Qoy saz-söz xiridarları bir daha şahid olsunlar ki, hər iki şairin qoşmasında məna dərinliyi, dilin şirinliyi, xalq ruhuna yaxınlıq adamı heyran edir.

## *Qəzənfər Paşayev*

---

Səməd Vurğun:

*Aşıq Şəmşir, Dəlidağdan keçəndə,  
Kəklikli daşlardan xəbər al məni!  
Ceyran bulağından qızlar içəndə,  
Saz tutub, söz qoşub yada sal məni!*

Aşıq Şəmşir:

*Qoşqarla yanaşı duran adın var,  
Bizim el tanıyor uca dağ səni!  
Elimin, günümün böyük şairi,  
Bilirik şeirdə bir mayak səni!*

Səməd Vurğun:

*Bəxt məni bu yerə qonaq gətirdi,  
Gedirəm, yamandı ayrılıq dərdi.  
Demə, Səməd Vurğun gəldi-gedərdi,  
Unutmaz bu oba, bu mahal məni!*

Aşıq Şəmşir:

*Şəmşirlə görüşün qaldı yadigar,  
Unutmaz nə qədər canında can var.  
Səndən dərs almağa diyarbədiyar,  
Gəzərəm əlimdə şam-çıraq səni.*

Xalq şairi Osman Sarıvəlli «Aşıq ürəkli şair, şair ürəkli aşiq Şəmşir» adlı tədqiqat əsərində maraqlı bir məsələdən söz açır: «Aşıq poeziyası ilə məşğul olan alimlərimiz haqlı olaraq deyirlər ki, Səməd Vurğun Kəlbəcərdə Şəmşirlə görüşəndən sonra aşiq çox məşhurlaşmışdır. Bu, həqiqətən, belədir. Bu mənada desək, Aşıq Şəmşir xalq şairi Səməd Vurğunun kəşfidir».

Bu bir həqiqətdir ki, Səməd Vurğunla Aşıq Şəmşirin tanışlığı, dostluğu cəmi doqquz ay (avqust 1955 – aprel 1956) çəksə də, ədəbi hadisəyə çevrildi. Dahi şairin «Demə, Səməd Vurğun gəldi-gedərdi» misrası çox mətləblərdən söz açır. Onun Aşıq Şəmşirlə görüşü, sonrakı münasibətləri bir nümunə məktəbidir. Prof. Mürsəl Həkimov «Haqq aşığı Dədə Şəmşir» əsərində bu məsələyə işıq tutur. Doğrudan da, S. Vurğunun Aşıq Şəmşiri Bakıya dəvət etməsi, 20 çap vərəqi həcmində şeirlər kitabını nəşriyyatda plana saldırmasızı, Məmməd Arif, Həmid Arası, Mirzağa Quluzadə kimi görkəmlili ədəbiyyatşunas alımlərlə tanış etməsi, öz maşınınnda onu şəhərin görməli yerlərinə aparıb göstərməsi, onun Yaziçilar İttifaqına üzv olması məsələsini qoyması Səməd Vurğunun aşiq sənətinə, sənətkara verdiyi qiymətdən xəbər verir. Aşıq Şəmşirin şairin ölümündən sonra ona neçə-neçə şeir qoşması isə aşığın etibarını, düz ilqarını göstərir.

Aşıq Şəmşirlə bağlı bir faktı da göstərmək istərdim.

Mikayıl Azaflının «Qoca Qartal» adlı kitabını (bax: «Nurlan» nəşriyyatı, 2008, 760 səh.) nəşrə hazırlayarkən aşığın arxivində Aşıq Şəmşirin öz əl xətti ilə yazdığı və Azaflı Mikayıla ünvanladığı deyişmələrinə və şeir-məktubuna rast gəldim. Aşıq Şəmşirin poetik dünyasından xəbər verən deyişmələri və şeir-məktubu məni məftun etdi. Xüsusi vurgulamaq lazımdır ki, Aşıq Şəmşirin Azaflı Mikayilla aşiq poeziyasının ən çətin və mürəkkəb janrı olan təcnislə deyişməsi aşiq yaradıcılığında az təsadüf edilən hadisədir.

Aşıq Şəmşir:

*Nə zamandı gəlib həsrəti-didar,  
Bu gün qonaq gəlib bu dağ, bu dağa.  
Elə bil gül açıb, gəlibdi bahar,  
Könül bağçasında budağ-budağa.*

Mikayıl Azaflı:

*Aran da yaxşıdı, dağ da yaxşıdı,  
Dağ dağa arxadı, aran arana.  
Düz, əyri, xeyir-şər vaxtin naxşıdı,  
Salar ayrılığı aran-arana.*

O ki qaldı Şəmşirin şeir-məktublarına, onlar ayrı aləmdir. Hərdən fikirləşirəm, Səməd Vurğunun ustad aşığın yaradıcılığına dərin marağının onu yüksək dəyərləndirməsi belə poeziya nümunələrindən qaynaqlanmındımı?

Baxın, qiymət verin, görün üç bəndlik bu yiğcam qoşmadı Aşıq Şəmşir Azaflı Mikayılı Kəlbəcərə necə dəvət edir. Şeirin axıcılığı, təbiət təsvirləri, məna, məzmun çalarları adamı heyran edir, aşiq-şairin çeşməyə bənzər təbindən, şairlik istedadından xəbər verir:

*Çəmənə, çiçəyə bəzənib hər yan,  
Sən bizim dağlara yaz olanda gəl.  
Lalə, nərgiz açılanda ərməğan  
Boran bu yerlərdə az olanda gəl.*

*Bənövşə kollara sarişan zaman,  
Əliklər meşədə bağışan zaman,  
Çöllərdə çalxanib çağrışan zaman,  
Çayların üstündə qaz olanda gəl.*

*Xəstəlik əlində belə çəşbaşam,  
Axı bacarmıram sellənib daşam.  
Müddətdi yatıram, hələ naxoşam,  
Şəmşirin əlində saz olanda gəl.*

Yuxarıda göstərmişik ki, Aşıq Şəmşir aşiq poeziyasının elə bir janrı yoxdur ki, orada uğurla qələm çalmasın. «Folk-

lorumuzda yerini tutmamış bir janr» adlı məqaləmizdə, sonralar isə «Kərkük folklorunun janrları» kitabımızda Aşıq Şəmşirin «bayatı-tapmaca»lar da yazdığını göstərmışık. Lakin tədqiqatçılarımız onları bayatılar qismində verdiklərindən açması verilməmişdir. Biz bu münasibətlə yazmışıq: «Azərbaycanda folklorşunaslığa dair son vaxtlar çap olunan kitablarda «bayatı-tapmaca»ların açmasını verməmək meyili özünü göstərir. Hətta Aşıq Şəmşir kimi müasirimizin belə «bayatı-tapmaca»larının açmasının verilməməsi təəssüf doğurur. Məsələn:

*Ayağı, əli qandı,  
Dodağı, dili qandı.  
Möcüzə dərya gördüm,  
Suyu duz, gülü qandı.  
İki at var uzaqda,  
Bərqərardı hər vaxtda.  
Qarası adam yıxar,  
Ağı gəzər qucaqda.*

(Bax: Aşıq Şəmşir. *Şeirlər. Bakı*, «Yazıçı», 1980, s.240–241.)

Halbuki «bayatı-tapmaca»ların açmasının verilməsi həm insanı düşünüb-daşınmağa sövq etmək baxımından, həm də ona təbiət və cəmiyyət hadisələri, xalqın həyat tərzisi, fikri-düşüncəsi barədə məlumat vermək baxımından maraq doğurur, tədqiqatçılar üçün əvəzsiz xəzinəyə çevrilir. Digər tərəfdən də vəzn və qafiyəsi yerli-yerində olan bu qiymətli poetik parçaların açması məlum olduqda dillər əzbərinə çevrilir, daha geniş yayılır» (bax: Kərkük folklorunun janrları. Bakı, «Elm» nəşriyyatı, 2003, səh.178-179).

Aşıq Şəmşirin «bayatı-tapmaca»larından da göründüyü kimi, bəzən sadə, bəzən də yüksək poetik dillə yazılan, təsbih və təsvirlərlə, obrazlı ifadələrlə dolu olan bu dördlüklər, ağlı, zəkanı, düşüncə və mühakiməni inkişaf etdirmək baxımından xüsusi qiymət kəsb edir.

Əziz saz-söz sərrafları, dənizin suyunun duzlu olduğunu bilmək üçün bir damcı kifayət etdiyi kimi, şeirin də əsl poeziya nümunəsi olduğunu bilmək üçün bir bənd kifayət edir. Aşıq Şəmşirin hansı bəndini, hansı şeirini götürsək görərik ki, əsl poeziya nümunəsi olmaqla bərabər xalq ruhunda köklənib. Yayda bulaq suyu insanın ürəyinə necə yayılırsa, Şəmşir poeziyası da qətblərə məlhəm kimi eləcə yayılır.

Çəkinmədən deyə bilərik ki, bütün aşiq şeir şəkillərindən məharətlə istifadə edən, təkrarsız poeziya nümunələri ilə XX əsr Azərbaycan aşiq poeziyasının inkişafında xüsusi yeri olan Aşıq Şəmşir o xoşbəxt taleli sənətkarlardandır ki, aşiq sənətinə verdiyi töhfələri sayəsində ozan-aşıq sənətinin memarlarının bərqərar olduğu zirvədə layiqli yerini tutmuşdur.

## QOY ÖLÜM SEVİNMƏSİN

Əbədiyyətə qovuşmuş dəyərli şəxsiyyətlər, xüsusən də yaxşı tanıdığınız, təmasda olduğun insanlar haqqında yazmaq ağırdır. Mən bu hisləri xalq tərəfindən sevilən, xalqın yaddaşına hopan, əbədilik qazanan unudulmazlara həsr etdiyim «Borcumuzdur bu ehtiram» kitabını yazarkən keçirmişdim. İndi qələmi əlimə alıb akademik Fuad Qasimzadə haqqında yazarkən eyni hisləri keçirdim. Fuad müəllim xeyirxah əməlləri, ona ölməzlik gətirən işləri ilə tarixə keçib. Fuad müəllim görkəmli filosof alım olsa da, bir an belə ədəbiyyatdan ayrılmır, ədəbi söhbətlər onun sevimli mövzusuna çevrilirdi. Atası, akademik Feyzulla Qasimzadə, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərdən danışanda söhbətlərindən doymaq olmurdu. Atasının təsiri hər an özünü göstərirdi. Bu təsir onun tədqiqatlarında da qırmızı xətt kimi keçirdi. Dahi Füzuliyə həsr etdiyi «Qəm karvanı, yaxud zülmətdə nur», «Qüdsi haqqında düşüncələr» monoqrafiyaları deyilənlərə dayaq olur. Fuad müəllim hərtərəfli biliyə malik alim idi. O, tarixçinən tarixçi, ədəbiyyatçının ədəbiyyatçı, ilahiyyətçinin ilahiyyətçi, etnoqrafnan etnoqraf, müsiqişünasla musiqişünas, estetiklə estetik, folklorşünasla folklorçu idi. Bütün bu sadaladığım elm sahələrinə dair alimin monoqrafiya və əsərləri vardır. «İki fenomen və islam», «Kitabi Dədə-Qorqudda və Füzulidə islam ənənələri», «Klassiklərimiz və musiqi», «Novruz – bahar bayramı», «Avestadan bu günlər», «Estetik zövqün tərbiyə edilməsi» və s. çox mətləblərdən söz açır.

Alimin «Novruz – bahar bayramı» (Bakı, 1989, 62 səh.) kitabı haqqında xüsusi danışmaq istərdim. Məsələ burasındadır ki, sovet rejiminin Novruz bayramını dini bayram pərədəsi altında yasaq etdiyi bir dövrdə Fuad müəllim heç nədən

çəkinməyərək əcdadlarımızın bizə ərməğan etdiyi, xalqın daşlaşmış yaddasına çevrilən Novruz bayramı haqda kitab yazdı. Mənəvi dəyərlərimiz arasında məxsusi yeri olan bu ümumxalq bayramı barədə həmin əsər ilk monoqrafik tədqiqatlardan idi. Akademik Fuad Qasımkədənin həcməcə çox da böyük olmayan, lakin böyük məna kəsb edən bu əsərin-dən sonra ölkəmizdə Novruza həsr olunmuş xeyli sayda əsərlər meydana gəldi.

Nə gizlədim, Fuad müəllimin yuxarıda adını çəkdiyim kitablarını oxusam da, rast gələndə ehtiramla salamlaşsam da, əvəllər o qədər də yaxın təmasda olmamışdım. Bizə qismət olan iki yüzillik və iki minilliyyin qovuşağı ərəfəsində – 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şura yarananda Fuad müəllim də, mən də həmin şuranın üzvü seçildik. Akademik Vasim Məmmədəliyevin rəhbərlik etdiyi bu şurada, eləcə də akademiklərdən Bəkir Nəbiyev, Teymur Bünyadov, Ziyad Səmədzadə və professor İsrafil İsrafilov da vardı. İndi hamımız şuranın yiğincaqlarında hər dəfə Fuad müəllimi yada salırıq. Onun şirin söhbətlərindən, duzlu-məzəli lətifələrindən söz açırıq. O da yadımdadır ki, rayonlara – Goyçay, Ağdaş, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan) və Cənub bölgəsinə gedəndə Şeyxülislam Fuad müəllimi öz maşınında aparırdı. Bu, ağsaqqala ehtiram əlaməti idi. Mən bütün bu illər ərzində onun bir dəfə də olsun kiminsə arxasınca danışdığını, umu-küsü etdiyini görmədim (əsl filosoflar elə belə də olurlar). İnsanlara xoş münasibət, xeyirxahlıq qəlbinə hakim kəsilmişdi. Şübhəsiz, buna görədir ki, 50 ildən artıq bir zaman kəsiyində Bakı Dövlət Universitetində fəlsəfə kafedrasının müdürü olub. Nüfuzlu alim Respublikada ilk dəfə olaraq fəlsəfə üzrə müdafiə şurası yaradıb. Azərbaycan filosoflarının böyük əksəriyyəti bu şurada dissertasiya müdafiə edərək Beynəlxalq arenaya çıxıblar. Doktorluq işi yazanda 12 alimə Fuad müəllim elmi

məsləhətçi olub. Onun rəhbərliyi ilə 120-dən artıq aspirant və dissertant fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə edib. Bu, Fuad müəllimin elmimizə, kadrların yetişməsinə qayğıından xəbər verir. Bundan da böyük vətənpərvərlik olurmu?!

Fuad müəllim geniş ürək sahibi idi. Bu sətirləri yazanda yaddaşında onun akademik Vasim Məmmədəliyevin 60 illik yubileyinə töhfə etdiyi «Misilsiz təfəkkür sahibi» əsəri gəlir. Görkəmli filosof həmin əsərdə görkəmli şərqşünas və ilahiyyətçi alimə layiq olduğu qiyməti vermişdir.

Fuad müəllim çox mütaliəli adam idi. Söhbətlərimiz zamanı məlum oldu ki, İraqda yaşayan azərbaycanlılarla bağlı əksər kitablarımı oxuyub. Mənim də onun «Qəm karvanı», «Novruz – bahar bayramı», «İki fenomen və islam» kitablarını oxuduğumu biləndə çox məmənun oldu. Aramızda isti münasibət yarandı. Bir gün Mingəçevirdən qayıdarkən Şeyx həzrətləri başda olmaqla yolumuzu İsmayıllının Baskal kəndindən saldıq. Avqust ayı idi. İstdidən yer-göy yanındı. Bağlı-bağatlı Baskalı gec tərk etdik. Bakıya çatanda gecədən keçmişdi. Azneft meydanında adəti üzrə maşınları saxlayıb Şeyx həzrətləri ilə sağollaşdıq. Fuad müəllim Şeyxin maşınınından düşüb xahiş etdi ki, onu Novxaniya – bağına aparım. Əlavə etdi ki, Mələk xanım bağdadır. Bilirəm, çox narahatdır. Yoxsa elə şəhərdə qalardım. Mələk xanımı tədbirlərdə dəfələrlə görmüşdüm. Görənlər bilirlər ki, Mələk xanım mələk kimi gözəl bir qadın idi. Biz bağa çatanda darvazanın arxasında Mələk xanımın səsi eşidildi. Bizi buraxmadılar. Fuad müəllim təkid etdi ki, sürücü çox yorulub, çay içsin bir az da dincəlsin. Mələk xanım xahişlə bizə çox dadlı yarpaq dolması da yedirtdi. Onlar necə də mehriban idilər!

Fuad müəllim dünyasını dəyişəndən sonra Mələk xanım da çox yaşamadı. Yaşlı adamlar belədir, biri dünyasını dəyişəndə, ayrılığa dözmür, xiffət çəkir və əbədiyyətə qovuşurlar.

Fuad müəllim könlü-gözü tox adam idi. Əsl ziyalı, örnək şəxsiyyət idi. Yeri gəlmışkən, deyim ki, bizlər ali təhsil almış adamı, onun mədəniyyətinə, davranışına məhəl qoymadan ziyalı adlandırırıq. Bu qətiyyən düz deyildir. Ziyalı təkcə savadlı olmaq deyildir. Yüksək mənəviyyatlı, ədalətli, ekoizmdən, mənsəbpərəstlikdən kənar, millətin ağrıları ilə yaşayan, yüksək intellektli adamı ziyalı adlandırmaq olar. Fuad müəllim, sözün həqiqi mənasında, gözəl insan, örnək olacaq ziyalı idi. O, dərin mənalı, müdrik kəlamları, şirin söhbətləri, duzlu-məzəli lətifələri ilə bizimlədir. Qoy ölüm sevinməsin. Yaxşı adamlar ölmürlər. Onlar dostların, tanışların, qohumların qəlbində yaşayırlar. Belə ölməzlərdən biri də elm aləmində iz qoyub əbədiyyətə qovuşan akademik Fuad Qasimzadədir.

## ELÇİNİN FOLKLOR DÜNYASINA BİR BAXIŞ

Elçin haqqında düşünəndə göz öünüə ilk olaraq XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları – akademiklər Səməd Vurğun, Mirzə İbrahimov, ilk ensiklopediyamızın yaradıcısı Rəsul Rza, Mir Cəlal, Mehdi Hüseyn gəlir. Bu, səbəbsiz deyildir.

Elçin böyük ədəbiyyata gəldiyi gündən bu günə qədər ədəbi prosesdə fəal iştirak edən, ədəbiyyatşunaslıq elmimizin, xüsusən də ədəbi tənqidin inkişafına töhfələr verən, onun istiqamətləndirilməsində böyük xidmətləri olan, nüfuzlu söz sahibi kimi etiraf edilən, az adama qismət olan görkəmli yazıçı, alim və ictimai xadimdir.

Ədəbi mühitdə Elçin, bir qayda olaraq nasir, ədəbiyyatşunas, publisist, ssenarist, dramaturq və tərcüməçi kimi təqdim edilir. Görkəmli ədəbiyyatşunas alımların Elçin yaradıcılığına həsr olunan məqalələrinin toplandığı kitablarda da, Elçinin yalnız müsahibələri daxil edilən «Seçilmiş əsərləri»nin 10-cu cildində də, Yaşarın keçən ilin noyabrından başlamış və hələ də davam edən «525-ci qəzet»də Elçinlə apardığı «Ədəbiyyat söhbəti»ndə də eyni mənzərənin şahidi oluruq. Yazarının yaradıcılıq diapazonu o qədər geniş, o qədər çoxşaxəli, o qədər zəngindir ki, onun, eyni zamanda folklor sahəsində də nüfuzlu söz sahibi olduğu unudulur. Və bu təkcə folklorla ilgili əsərlər, neçə-neçə nağıllar, məşhur «Mahmud və Məryəm» romanı ilə bitmir. Fərqiñə varanda görürük ki, Elçin folklor sahəsində bir çox gərəkli tədqiqatların müəllifidir.

Elçin şifahi xalq ədəbiyyatını dərindən sevən, folklorumuz və aşiq yaradıcılığı sayəsində bəzi qələm sahiblərinin mübtəla olduğu eqoizm, özünəvurğunluq və s. kimi naqisliklərdən kənar olan yazıçı və araşdırıcıdır.

Hər şeydən əvvəl, qeyd etməliyəm ki, yaziçının «Seçilmiş əsərləri»nin oncildiliyi ilə tanışlıq mənə qəti qənaətə gəlməyə imkan verdi deyəm ki, onun yaradıcılığının gücü-qüdrəti, məhək daşı yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının qovşağında bərqərar olmasındadır. Folklor o məhəbbət, o istək ona gətirib çıxarmışdır ki, yaziçının şifahi xalq ədəbiyyatı və aşiq yaradıcılığı ilə ilgili fəaliyyəti bir neçə istiqamətdə aparılmışdır.

Biz bu yazımızda başlıca olaraq aşağıdakılardan bəhs edəcəyik:

1. Yaziçinin bədii əsərlərindən, daha doğrusu yaziçının nagişləri və «Əsl və Kərəm» dastanının motivləri və süjeti əsasında yazılmış «Mahmud və Məryəm» əsərindən;
2. Yaziçinin «Klassik aşiq poeziyasında «Dünya» obrazı» monoqrafiyasından;
3. Prof. Vilayət Quliyevlə birgə yazdığı, folklorşunaslığa və ədəbiyyatşunaslığa həsr etdiyi «Özümüz və sözümüz» əsərindən;
4. «Kitabi-Dədə Qorqud aliliyi» monoqrafiyasından və Dədə Qorquda həsr etdiyi silsilə məqalələrindən;
5. Yaziçinin folklorumuzun müxtəlif janrlarına və aşıqların yaradıcılığına həsr etdiyi məqalələrindən;
6. Elçinin publisistik yazılarında folklor və aşiq yaradıcılığının yerindən və s.

Məqsədimiz bütün bu istiqamətlərdən ayrı-ayrılıqda danışmaq və bu sahədə Elçinin elmimizə verdiyi töhfələrdən, örnək ola biləcək işlərindən söz açmaqdır.

Elmi publisistik yazı aşağıdakı bölmələri əhatə edir: «Elçinin nağıl dünyası», «Kərəm yanğısı ilə», «İkiyə bölünmüş ürəyin həsrət nəgmələri», «Aşiq poeziyasının açılmamış qatı», «Bilik əmələ çevriləndə çiçək açır», «Əbədi abidəmiz, müdriklik məktəbimiz», «Yazılı və şifahi ədəbiyyatımız haqqında düşüncələr», «Sənətin zirvəsində bərqərar olan filosof aşiq», «Əsl məhəbbət ötərgi olmur».

## ELÇİNİN NAĞIL DÜNYASI

Sevimli şairimiz Səməd Vurğun xalqın bədii təfəkkür çeşməsindən – folkloran yaradıcı şəkildə öyrənməyi tövsiyə edir və deyirdi ki, geniş xalq kütləsinin zövqünü nəzərə almaliyiq, əks təqdirdə ədəbiyyatımız geniş xalq kütləsinin malı ola bilməz. O, sözünə davam edərək xüsusi vurgulayırdı ki, əfsanə və nağıllar xalq dühasının məhsuludur. Yaziçı yalnız əfsanəyə, nağıla müraciət etsə belə, müasir həqiqətləri realistcəsinə əks etdirə bilər.

Dahi Səməd Vurğunun bu sözlərini yada saldıqca göz önünə Elçin və onun fəlsəfi düşüncələr məqamında olan nağılları gəlir. Elçin o yazarlardandır ki, onun üçün kiçik, böyük janr problemi yoxdur. O hansı janrda yazır yazsın, uğur qazanır (istedadlı yazıçılar həmişə belə olublar).

Elçinin 2011-ci ildə «525-ci qəzet»də çap olunan silsilə nağıllarını oxuduqca alman alimləri Qrimm qardaşlarının nağılları, məşhur ingilis riyaziyyatçısı Luis Kerolun «Alisa möcüzələr aləmində» əsəri, italyan Karlo Kallodinin «Pino-kionun macəraları», Danimarka yazıçısı Hans Xristian Andersenin dünya ədəbiyyatında məşhur olan nağılları ətrafında düşünürdüm. Yaziçinin nağıllarında sözü fikrə çevirmək istedadı adamı heyrətləndirir. Elçinin müşahidələri dürüst, dəqiq və sərrastdır. Folklorə sonsuz məhəbbət onu nağıllar aləminə gətirib çıxardı. Elçinə görə folklor ruhlu nağıllar yiğcam olmalıdır. Yaziçinin qənaəti belədir: «Bizim zəmanəmizin nağılı gərək müxtəsər olsun».

Yaziçinin oxuduğum bütün nağıllarında sözü ilə əməlinin üst-üstə düşdüyüün şahidi oldum. «Qoca Palidin nağılı», «Qara qarğanın nağılı», «Söyüd çubuğu ilə gözəl Oleandrın nağılı», «Məhkum qaysı ağacının nağılı», «Tarzənin və köhnə tar ilə təzə tarın nağılı», «Ağlayan böyürtkənin nağılı», «Üzmək istəyən ağ qovağın nağılı», «Bütün dərdlərdən azad qoca Şeyxin nağılı», «Arzunun nağılı», «Muxtar kişi-

nin və göy göyərçinin nağılı», «İki müdrik balıq ailəsinin və axmaq qu quşunun nağılı», «Taleyindən razı zoğal ağacının nağılı» və s. yiğcamlığı və ibrətamizliyi ilə seçilir. Onları həyəcansız oxumaq olmur. İnsan istər-istəməz düşüncələrə qərq olur. Bu nağıllardakı xalq hikməti adamı heyran edir.

Akademik Məhəmməd Arif vaxtilə Elçinin hekayələrin-dən danışarkən göstərirdi ki, yazılı adı məişət əhvalatlarını adilikdən çıxarıb qəribələşdirməyi bacarır. Gözlənilməzliklər fonunda baş verəcək hadisələri görmə, duyma, təhlil və qiymətləndirmə məharəti onları təbii məcraya yönəldir və oxu-cu olayları təbii qəbul edir. Görkəmlü alimimizin bu səmimi və qiymətli sözlərini Elçinin nağıllarına da aid etmək olar.

Elçinin «İki Çal Papağın və bir Qara Kepkanın nağılı» və «Qırmızı ayı balası» ayrılıqda nə hekayədir, nə də nağıl. Mənə belə gəlir ki, Elçin bu tip əsərlərlə yazılı ədəbiyyatımıza yeni bir janr – «nağıl-hekayə» janrını gətirmiştir.

### KƏRƏM YANĞISI İLƏ

Elçinin «Mahmud və Məryəm» romanı vəfa və sədaqət simvolu olan, ideya və məzmununa görə «Yaniq Kərəmi», «Hicran Kərəmi», «Quba Kərəmi», «Kərəm gözəlləməsi» kimi aşiq havaları ilə zəngin olan nakam məhəbbət dastanı «Əsli və Kərəm»in motivləri əsasında yaranmışdır. Xalq arasında geniş yayılan, ən çox sevilən dastanın motivləri əsasında əsər yazmağa girişmək özü böyük cəsarət tələb edirdi. Həm də bu əsər roman kimi Elçinin ilk qələm təcrübəsi idi. Əsər o qədər uğurlu alındı ki, hətta başqa yazıçılar, məsələn, Fərman Eyvazlı «Qaçaq Kərəm» dastanının motivləri əsasında eyniadlı romanını «Mahmud və Məryəm»in təsiri altında yazdı. Kamal Abdullanın «Dədə Qorqud»la bağlı romanı da sonralar işıq üzü gördü.

«Mahmud və Məryəm» romanında folklor qatı lap dərinliklərdən boylanır. Təsadüfi deyildir ki, Elçin yaratıcılığına

doktorluq dissertasiyası həsr edən prof. Nərgiz Paşayeva yazar: «Folklorda dastan hansı məqamdadırsa, hansı yeri tutursa, bədii əsərdə də roman o yeri tutur».

Yazıcıının «Mahmud və Məryəm» əsərini sevdirən, oxunaqlı edən həm də onun dilidir. Elçinin məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya mənəvi zövq aşlayan dili ədəbi dillə xalq danışiq dilinin qovşağında bərqərar olmuşdur. Onun dili büllur bulaq kimi axan, qəlbə yatan, insana rahatlıq gətirən saf, duzlu, şirin, zəngin bədii dildir. «Mahmud və Məryəm»i oxumağa başlayanda ayrıla bilmirsən, az qala birnəfəsə oxuyursan. Yeri gəlmışkən, Elçinin bu əsəri birnəfəsə – 18 günə yazdığını deyənlər haqlıdır. Belə olmasa idi, onun hər səhifəsi adamı belə cəlb etməzdi. Yazıcıının ürək döyüntüləri əsərdə hiss olunmazdı. Əsər Kərəm yanğısı ilə yazıla bilməzdi. Əgər yazıçı mövzu ətrafında illərlə fikirləşməsəydi, təfəkkür süzgəcindən keçirməsəydi, folklor motivlərini müasir dövr problemləri ilə araşdırmaq üzərində düşünüb-daşınmasaydı, yəqin ki, belə bir əsər ərsəyə gəlməzdi. Maraqlıdır ki, bu sanballı əsərə girişməzdən çox-çox əvvəl yazıçı «Əsli və Kərəm» adlı lirik-yumoristik povest yazaraq, çap etdirmişdi. Elçinin yaradıcılığını izləyəndə açıq-aşkar görünür ki, «Mahmud və Məryəm» təsadüf nəticəsində yazılmamışdır. Həqiqətən də, millilik və müasirliklə bərabər, folklor yazıçıının əsərlərinin ana xəttini təşkil edir. Elçin bir çox əsərlərində xalq yaradıcılığından bəhrələnmiş, yeri gəldikcə, bu tükənməz xalq müdrikliyinə həm nəzəri, həm də təcrübi cəhətdən nüfuz etmişdir. Elçinin istedadı imkan verir ki, həyatın hər yazıçıya qismət olmayan qatlarına enə bilsin. «Mahmud və Məryəm»in böyük uğur qazanmasını şərtləndirən amillərdən biri, bəlkə də, birincisi budur.

Mahmud və Məryəmin nakam məhəbbətindən söz açan bu roman da, qara sevda dastanı «Əsli və Kərəm» də oxucular tərəfindən eyni məhəbbətlə qarşılanır və sevilir.

**AŞIQ POEZİYAMIZIN AÇILMAMIŞ QATI**

Uşaqlıqda mənəvi qidam saz-söz olub. O vaxt Azərbaycanın bütün bölgələri kimi Qərb bölgəsində də nə radio, nə də televiziya vardi. Gözümüzü açıb gördüyüümüz aşiq, saz-söz olub. Bütün məclisləri, toy-düyünü yalnız aşıqlar aparırdılar. Dastanları və bir çox aşiq mahnlarını biz gənclər əzbər öyrənmişdik. Bəlkə də, folklorla marağım, taleyimi folklorla bağlamağım oradan başlayıb. Dəqiq deyə bilmərəm. O saat ortaya sual çıxır. Bakıda dünyaya gələn, əksər camaatın rus və başqa dillərdə danışdığı qaynar qazan kimi qaynayan paytaxtda boy-a-başa çatan xalq yazılıcısı Elçində folklorla sonsuz məhəbbət necə formalaşıb? Yəqin irsi məsələdir. Axı yazılıçının atası, xalq yazılıcısı İlyas Əfəndiyev Qarabağın zəngin folklor mühitində yetişib. Elçinin folklorumuza dərin məhəbbətini «Klassik aşiq poeziyasında «Dünya» obrazı», «Kitabi-Dədə Qorqud aliliyi», «Mən sizdən ayrılmazdım», «Əsl və Kərəm» dastanının motivləri əsasında yazılmış, Türkiyədə, Azərbaycanda, İraqda dönə-dönə çap olunan, sevilən «Mahmud və Məryəm» romanını, çox maraqlı silsilə nağıllarını, nağıl-hekayələrini (termin bizimdir), «Qorqud məhəbbətətilə», «Dədə Qorqud bəşəriliyi!», «Karvan yola düzülür», «Təşrif buyur, gedək bağa», «Hüseyn Saraclı dastanı haqqında düşüncələr», prof. V.Quliyevlə birgə yazdığı böyük həcmli «Özümüz və sözümüz» kimi sırf folklorumuza həsr olunmuş monoqrafiya və məqalələrini oxuyaraq duymuşam. Odur ki, tədqiqatçının «Klassik aşiq poeziyasında «Dünya» obrazı» monoqrafiyasını elmi-publisistik, oxunaqlı dildə yazıldığına, aşiq yaradıcılığına dair orijinal və gərəkli əsər olduğuna görə maraq və məhəbbətlə oxudum.

Müəllif mövzuya dair demək olar ki, bütün məxəzlərlə ciddi tanışlıqdan sonra tədqiqata başlayıb. Diqqətəşayan odur ki, Elçin bəzən elə aşıqlardan söz açır ki, bir çox folklorşunaslarımızın belə, onlar haqqında, demək olar ki,

təsəvvürləri yoxdur (məsələn, Aşıq Əmir Əli, Aşıq Əsmər, Qul Allahqulu, Aşıq Sona və başqaları).

Maraqlı odur ki, Qul Allahqulunun «Qaldı» adlı bircə ustadnaməsi qalıb. Aşıq Sonanın isə ikicə qoşması vardır. Ehtimal olunur ki, o, XIX əsrдə yaşayıb. Hümmət Əlizadə onun hər iki qoşmasını 1929-cu ildə çap etdirdiyi «Aşıqlar» kitabına daxil etmişdir. Qul Allahqulunun ustadnaməsinə isə prof. Qara Namazovun «Aşıqlar», I kitab (Bakı, 2004) əsərində rast gəlirik. Maraqlıdır ki, Elçinin monoqrafiyası 1996-cı ildə, Qara müəllimin kitabı isə 2004-cü ildə çıxıb. Elçinin o ustadnaməni haradan əldə etdiyi sırrı xuda olsa da təsdiq edir ki, Elçin monoqrafiyasının üzərində çox ciddi çalışmış, keşməkəşli dünyamızla bağlı aşıqlarımızın yazdıqlarını ciddi şəkildə araşdırmış, onlardan nümunələr vermişdir.

Monoqrafiyada tədqiqatçı «aşıq» sözünün etimologiyasına nəzər salır, bu terminlə bağlı bütün mülahizələri nəzərdən keçirir, səmimiyyətlə deyim ki, deyilənlər onu qane etmir. Çünkü bunlar, Elçinin haqlı olaraq göstərdiyi kimi, fərziyyələr və mülahizələrdir. Mənə belə gəlir ki, hansı zəmin əsasında yarandığını göstərməsə də, Üzeyir Hacıbəyli «aşıq» sözünün «aşıq» sözündən əmələ gəldiyini göstərməkdə haqlıdır. Məlumdur ki, əvvəllər «ozan» termini işlənmiş, lakin Qurbaninin, Tufarqanlı Abbasın zamanında birdən-birə «ozan» deyil, «aşıq» termini işlənməyə başlanılmışdır. Məsələ burasındadır ki, bu görkəmli aşıqlarımızın dövründə məhəbbət dastanları meydana gəldi. Dastanın qəhrəmanlarına buta verildi. Onlar aşiq oldular. Aşıq olduqdan sonra əllərinə saz alıb oxumağa başladılar. Haqq aşığına çevrildilər. «Abbas və Gülgəz» dastanında olduğu kimi. Buradan da aşiq termini yarandı. Bu bizim qənaətimizdir.

Elçin monoqrafiyada aşiq sənətinə, aşıqlara yüksək qiymət verir. Ustad aşıqların şair, bəstəkar, xanəndə, saz çalan ifaçı, rəqqas, bədii qiraətçi, aktyor olduğunu göstərir və

qeyd edir ki, aşiq sənəti sinkretik sənətdir və bu sinkretizm hadisəsini Azərbaycan incəsənətində yalnız aşiq sənəti yaradır. Tədqiqatçı doğru olaraq aşiq sənətinin Şah İsmayıllı Xətai dövründə çiçəkləndiyini göstərir. Elçin klassik aşiq poeziyasının klassik Azərbaycan poeziyasından təcrid olunmuş halda öyrənilməsini məqbul saymır. O, Vidadi, Vaqif, Zakir kimi şairlərimizin yaradıcılığı ilə Abbas Tufarqanlı, Xəstə Qasım, Aşiq Ali, Ələsgər, Molla Cüma və başqa ustاد aşıqların yaradıcılığı arasında üzvi bir doğmalıq, bəzən isə eynilik görür.

Buna bənzər fikrə akademik Mirzə İbrahimovda da təsadüf edilir:

«... Aşiq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən xalq yaradıcılığına bağlıdır, o biri tərəfdən yazılı ədəbiyyata, həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, rişələri folklorдан, xalq yaradıcılığından su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır» (bax: Mirzə İbrahimov. Aşiq poeziyasında realizm. Bakı, 1966, s.17).

Görün poeziyamızın zirvələrindən biri S.Vurğun dahi Füzulinin «Məni candan usandırdı» qəzəlini gəraylı şəklinə salaraq «20 bahar» şeirinin vəzninə necə məharətlə uyğunlaşdırılmışdır:

... Möhnət çəmənindən gül dərə-dərə,  
Ucaldı şairin ahı göylərə:  
«Şəbi hicran yanar canım,  
Tökər qan çeşmi-giryənim,  
Oyadar xalqı əfğanım,  
Qara bəxtim oyanmazmı?»  
Füzuli yurdunun qəm səsidir bu,  
Pərişan bir elin naləsidir bu.

Maraqlıdır ki, xalq şairi Xəlil Rza da «Məni candan usan-dırdı» qəzəlini gəraylı şəklinə salaraq öz cinaslı misralarını da əlavə etməklə xalqımızın əbədi arzusunu bəyan etmişdir:

*Şəbi hicran yanar canım,  
Tökər qan çeşmi-giryanım,  
Oyadar xalqı əfğanım,  
O sahildə, bu sahildə.  
Birləşib bir can olmalı,  
Bütöv Azərbaycan olmalı,  
O sahil də, bu sahil də.*

Elçinin «Klassik aşiq ədəbiyyatı ilə klassik ədəbiyyatımı-zın (göründüyü kimi elə çağdaş ədəbiyyatımızın da) qarşı-qarşıya duran iki qütbün deyil, ana xətdən ayrılan iki doğma qolun təcəssümüdür» – deyə hökm verməsi bir həqiqətdir. Bu, bütün monoqrafiya boyu öz təsdiqini tapır.

Tədqiqatçı qeyd edir ki, klassik aşiq poeziyamızın poetik formaları yaxşı araşdırılmışdır, lakin onun mövzu və məz-mununun, fəlsəfəsinin poetik atributları diqqətdən kənardə qalmışdır.

Bütün toy-büsət məclislərində aşıqlar dünyadan söz sal-dıqları, onun keşməkeşlərini göz önünə gətirdikləri halda (xüsusən də ustادnamə və divanılərdə), aşiq poeziyasının poetikasında və fəlsəfi ideoloji məzmununda böyük əhə-miyyət kəsb edən obrazlardan olan «Dünya» obrazı tədqiq edilməmişdir. Halbuki klassik aşiq poeziyasında bu obraz, Elçinin xüsusi vurğuladığı kimi, özünün ən kütləvi ifadəsini tapmış və onun estetik-fəlsəfi tərkib hissəsinə, məxsusi faktına çevrilmişdir.

Bu, çağdaş ədəbiyyatımızda da belədir. Təəssüf ki, Elçi-nin qaldırdığı «Dünya» – İnsan (Zəmanə) problemlərindən, hətta klassik və çağdaş ədəbiyyatımızdan bəhs edən tədqiqatçılar belə yan keçmişlər.

Səməd Vurğunun «Dünya» şeirindən verdiyimiz misralar deyilənlərə dayaq olur:

*Bir də görürsən ki, açılan solur,  
Düşünən bir beyn, bir torpaq olur.  
Bir yandan boşalır, bir yandan dolur,  
Sırrını verməyir sirdəşa dünya.*

Sevimli şairimiz Məmməd Arazın şeiri də «Dünya»nı dərk etmək, tədqiqata cəlb olunmaq baxımından keçərlidir: «Dünya sənin, dünya mənim, dünya heç kimin».

Dondan dona girən, hərəni bir cür şirnikləndirərək yoldan edən, çox Süleymanlar yola salan dünya, bəndələrinin başını o qədər qatır ki, hətta onlar onun «Gəlimli-gedimli, son ucu ölümlü» olduğunu belə unudaraq çarpışırlar. Onu yalnız müdriklər duyur və yeri gəldikcə, onun iç üzünü tam çıldaqlığı ilə açıb göstərirlər. Belə müdriklərin arasında Elçinin söz açdığı Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Bəsti, Ağ Aşıq, Aşıq Bilal, Şəmkirli Hüseyn, Aşıq Ali, Ələsgər, Molla Cüma, Bozalqanlı Hüseyn, Aşıq Şəmşir, Mikayıll Azaflı və başqaları da vardır. Dünyanı dərindən dərk edən bu müdriklər insan oğlunu ona aldanmamağa «neçə min yol dolub, neçə min yol boşalan dünya»nın vəfa-sına inanmamağa çağırır:

*Məleykə boyludu, şirin ləhcəli,  
Əzəldən tamaşa olan bu dünya.  
Qoca cadugərdi, aldadar səni  
Cavanlıq donunda qalan bu dünya.*

(Aşıq Bəsti)

Tədqiqatçı göstərir ki, «Dünya» obrazı həyatda əhd, vəfa, ilqar, dərd, sevinc, gündəlik güzərandan tutmuş xəyal-lar, arzular aləminəcən mənəvi (bəzən hətta maddi) dəyərlər ilə bağlı bədii suallar doğurur, cavab isə yoxdur. Həmin

bədii sualları doğuran zəmin isə müəllifin göstərdiyi kimi, «Dədə Qorqud»dan üzü bu yana «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya» ovqatından, düşüncəsindən, fəlsəfəsindən ibarətdir.

*Xəstə Qasım qalib naçar,  
Bu sirri bəs kimlər açar?  
Gələn qonar, qonan köçər,  
Hey salarsan talan dünya.*

Aşıqlar «Dünya»nın faniliyindən çox söz salırlar. Eyni zamanda mərdlik, igidlik, etibar, saz, söz «Dünya»da qalır – deyərək təsəllini bunda tapırlar. Aşıqlar Dünyada insanları vara-dövlətə uymamağa, nəfsini saxlamağa, yaxşılıq etməyə, zülmdən, hıylədən, xəyanətdən uzaq olmağa, nikbin olmağa, səsləyir! Bütün bunlar barədə Elçinin əsərində yerli-yataqlı danışılmış, onun müddəaları ustad aşıqlardan verilən nümunələrlə əsaslandırılmışdır.

Yeri gəlmışkən, onu da deyim ki, Elçin klassik aşiq poeziyasının yaratdığı və vəsf etdiyi əsas bədii surətlərdən biri, bəlkə də, birincisi «Dünya» obrazı ilə sıx əlaqədə olan «Gözəl» obrazından da söz açır, lirik qəhrəmanın Gözəldən ötrü dünya varidatından keçməyə hazır olduğunu xüsusi vurğulayır. Yaziçi Qurbani, Tufarqanlı Abbas, Aşıq Ali, Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cüma, Əlimərdanlı Aşıq Nəcəf, Aşıq Şəmşir və bir çox başqa aşıqlardan gətirdiyi nümunələrlə tədqiqatını daha da sanballı, daha da oxunaqlı edir.

### BİLİK ƏMƏLƏ ÇEVRİLƏNDƏ ÇİÇƏK AÇIR

Elçin folklorşunaslıq və ədəbiyyatşunaslıq sahəsindəki gərəkli və qiymətli «Özümüz və sözümüz» əsərini prof. Vilayət Quliyevlə birgə yazmışdır. Hər şeydən əvvəl, onu deyim ki, əsərin adı onun məğzini əks etdirmir. İllər, ağır zəhmət tələb edən, gərgin əməyin bəhrəsi olan sanballı tədqiqat əsərini iki

fəsildə: «Ədəbiyyatşunaslığa dair tədqiqlər» və «Folklorşunaslığa dair tədqiqlər» adı altında vermək və ayrı-ayrılıqda araşdırmaq daha münasib olardı.

Biz bu yazımızda müəlliflərin folklorşunaslığa dair tədqiqlərindən söz açacaqıq. Giriş məqaləsində müəlliflərin göstərdiyi kimi, bu əsərdə mövsüm mərasimi və nəgmələri, yas mərasimi və nəgmələri, uşaq folkloru, arxaik janrlar, epik və lirik növ, onların janrları, lirik növdə bayatılar, xalq mahniləri, beşik nəgmələri, epik növdə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, lətifələr və s. tədqiqata cəlb olunur. Əsərdə aşiq poeziyasına, bu poeziyanın forma və janr xüsusiyyətlərinə, şeir şəkillərinə, sənətkarlıq xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Giriş məqaləsində müəlliflər uzaqgörənliklə yazırlar: «Aşiq poeziyasının forma və janr zənginlikləri, sənətkarlıq xüsusiyyətləri də cild-cild kitabların mövzusu ola bilər. Qoşma, təcnisə və s. haqqında kitablar yazmaq olar və belə kitablar mütləq yazılımalıdır.

Deyə bilərəm ki, müəlliflərin bu təbii arzusu artıq yerinə yetib. Qoşma və təcnisə dair məxsusi dissertasiyalar yazılıb və monoqrafiyalar çıxıb. Folklor terminləri lügəti də işıq üzü görüb. Ayrı-ayrı aşıqların sənətkarlıq xüsusiyyətlərinə dair tədqiqatlar aparılıb, monoqrafiyalar çap olunub. Lakin «Özümüz və sözümüz» əsəri yazılanda bunların heç biri yox idi. Bu əsərin ən böyük qiyməti ondadır ki, folklorumuzun inkişafına kömək etdi, folklorla məşğul olanlara bələdçi rolunu oynadı. Onu da deyim ki, tədqiqatçılar əsəri yazarkən Azərbaycan folkloru nümunələrini istinad nöqtəsi kimi ortaya qoymuş, onlardan və aşiq poeziyasından bol-bol bəhrələnmişlər.

Müəlliflər adı çəkilən növ və janrlara dair elmi izahat və konkret misallar vermişlər. Bu, həqiqətən də, böyük zəhmət tələb edən, «iynəynən gor qazmağa bənzər» tədqiqat işidir. Bu ağır zəhmətə qatlaşmanın bircə anlamı var: Folklorumuza sonsuz məhəbbət!

Əsər lügət formasında yazıldığına görə terminlər əlfba sırası ilə verilib. Əsərin şərti olaraq «Folklorşünaslığa dair tədqiqlər» adlandırdığımız bölməsində tədqiqata cəlb olunan məsələlərin sayı hesabı yoxdur. Həm nəzm, həm də nəsr şəklində olan ağılardan, ağıçılardan təfsilatı ilə danışılır, çoxlu misallar verilir. Arxaik və ya ilkin janrlar: alqış, qarğış, and, inanclar və s. gündəmə gətirilir. Atalar sözlərindən, acıqvermə aşiq sənəti, bağlamalar, balıqçı nəğmələri, bənzəmə, cığa, cığalı təcnis, dastan, dastan məclisi, deyişmə, divani, divani-müxəmməs, dodaqdəyməz, duvaqqapma, əmək nəğmələri, əlf-lam, ərz-hal, əfsanə, əsatir, gəraylı, gözəlləmə, gop, lətifə, layla, qaravəlli, qıfilbənd, qoşma, mahnilar, meyxana, məsəllər (deyimlər), məclis (dastanlarda «boy», «qol» terminlərinin sinonimi). Məsələn, «Koroğlu» eposunun Gürcüstan Əlyazmaları İnstytutunda saxlanılan əlyazması 28 məclisdən ibarətdir), möhürbənd, folklorumuzda geniş yayılmış mükəlimə (məsələn, məşhur «Sandığa girsəm neylərsən?»), müxəmməs (aşıq poeziyasında, həm də yazılı ədəbiyyatda geniş işlənir), nağıllar, nağıl başı, pişrovdur ki, ona nağıl yarasığı, nağıl bəzəyi də deyirlər. Nəğmə – Azərbaycan şifahi xalq poeziyasının şəkillərindən biri, ovsun, ovçu nəğmələri, ozan, oxşamalar, rəvayət (məsələn: «Qız qalası» poeması rəvayət əsasında yaranmışdır), sağın nəğmələri, sayalı sözlər, sınanmalar, sicilləmələr, söyüslər, təcnis, ustadnamə, halay mahniları, hana nəğmələri, haxışta, hərbə-zorba, holavarlar, şəbədə, şivən, vəsf-i-hallar, vücudnamələr, yaniltmaclar və s.

Bütün bu sadaladıqlarımız haqqında əsərdə təfsilatı ilə danışılıb. Coxunun etimologiyası barədə söhbət açılıb, şərh-lər verilib. Bu, Elçinin folklor və aşiq yaradıcılığı, aşiq sənəti barədə gördüyü gərəkli işin az bir hissəsidir.

## ƏBƏDİ ABİDƏMİZ, MÜDRİKLİK MƏKTƏBİMİZ

Xalqımız dövlət müstəqilliyi qazandıqdan sonra mənəvi irsimizin yeni elmi düşüncə və yeni metodoloji meyarlarla öyrənilməsi zərurəti ortaya çıxdı. Bu zərurəti ilk duyan yazıçılarımız: Anar, Elçin və Kamal Abdulla oldu. Bu yazım Elçin haqqındadır. Elçinin «Dədə Qorqud» bəşəriliyi», «Kitabi-Dədə Qorqud» qələbəsi», «Dədə Qorqud» qayıdışı», «Dədə Qorqud» həmişə xalqımızla olmalıdır», «Kitabi-Dədə Qorqud» aliliyi» məqalələri ədəbi-elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Burada Elçinin Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb dillərinə tərcümə edilərək gözəl illüstrasiyalarla çap edilmiş «Kitabi-Dədə Qorqud» aliliyi» (Bakı-1999) kitabından söz açmaq istərdim. «Kitabi-Dədə Qorqud»dan seçmə parçalar da verilmişdir ki, əsəri daha da oxunaqlı edir.

Görkəmli rus alimi M.Baxtinin kəlamı var: «Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözündə özünü tam və dərindən göstərir». O da var ki, «Kitabi-Dədə Qorqud» kimi böyük sənət abidələri özgə mədəniyyətlərlə müqayisədə bütün qatları ilə açılır və dərk olunur. Mənə görə Elçinin bu əsərinin ən böyük qiyməti bu ali amala xidmətindədir. Elçinin bu əsəri sırf tədqiqat işidir. Araşdırıcı ilk önce «Kitabi-Dədə Qorqud»u tədqiq və təhlil etmiş, nəşrə hazırlamış, şərhlərini yazmış, lügətini tərtib etmiş və bir çox dünya dillərinə – alman, rus, ingilis, fransız, türk, ərəb, fars, serb, gürcü, türkmən, qazax, latış və s. tərcümə etdirərək nəşr etmiş, dünya qorqudşunaslarını ehtiramla yada salmış, «Kitabi-Dədə Qorqud»un ilk tərcüməçisi, alman alimi Henrix Fridrix fon Ditsdən xüsusi söz açmışdır. Yaziçı haqlı olaraq «Kitabi-Dədə Qorqud»un tədqiqi tarixini, Fridrix Ditsin 1815-ci ildə Basatın Təpəgözü öldürüdüyü boyu tərcümə edərək nəşr etdirdiyi ildən başladığını qeyd edir. Elçin «Kitabi-

Dədə Qorqud»un üç qədim əlyazma nüsxəsinin – on iki boydan ibarət Drezden nüsxəsinin, altı boydan ibarət Vatikan nüsxəsinin və vaxtilə F.Ditsin İstanbulda əldə etdiyi, yarımcıq Berlin nüsxəsinin olduğunu göstərir.

Qeyd etməliyəm ki, abidənin Berlin əlyazma nüsxəsi Drezden nüsxəsindən köçürmədir. Hətta Drezden nüsxəsindəki səhvlər də eyni ilə təkrar olunur. Əgər belə olmasa idi, bu nüsxə üzərində də tədqiqat aparılardı. (Mən Flora Əlimirzəyevanı «Kitabi-Dədə Qorqud» dastanlarının alman dilinə tərcüməsi və tədqiqi» adlı doktorluq dissertasiyasının müdafiəsi zamanı rəsmi opponent olaraq Berlin nüsxəsinin ayrıca əlyazma olduğunu göstərdiyinə görə tənqid etmişdim.)

F.Ditsin xidmətlərindən biri də elmi faktlarla alimin «Kitabi-Dədə Qorqud»un Homerin «Odisseya» əsərindən əvvəl yarandığını göstərməsidir. Elçin o fikirdədir ki, türk xalqlarının bir sıra qədim abidələri başlanğıcını «Kitabi-Dədə Qorqud»dan almışdır. Və o bu qənaətə çoxsaylı tədqiqatlarla tanışlıqdan sonra gəlmışdır. Bir çox görkəmli alımlər qəti fikir söyləmişlər ki, «Kitabi-Dədə Qorqud» Azərbaycan dilində yazılmışdır. Elçin dilimizin çağdaş vəziyyətini göz önünə gətirərək deyilənləri təsbit edir. Elçin «Kitabi-Dədə Qorqud»un çox əski zamanlarda yarandığını göstərir, hətta onun yubileyini keçirdiyimiz 1300 il rəqəmini şərti hesab edir və bircə misalla fikrinin doğruluğunu təsdiqləyir: «Azərbaycan qorqudşunaslığı hesablamışdır ki, «Kitabi-Dədə Qorqud»da 2721 sözdən istifadə olunmuşdur və bunların yalnız 559-u ərəb-fars mənşəlidir. Bu faktın özü də eposun qədimliyinin göstəricisidir».

Elçin sovet dönməmində «Kitabi-Dədə Qorqud»a olan basqlardan, onun «həbsə» məruz qalmasından ürəkağrısı ilə danışır və alımlərimizin fədakar əməyini gündəmə getirir. Müstəqillik dövründə görülən işlərə nəzər salır.

Yazıcı Adam Olear və Övliya Çələbinin Dədə Qorqudun qəbrindən söz açan səyahətnamələrini yüksək qiymətləndirir, Dədə Qorqudun tarixi şəxsiyyət olub-olmadığından bəhs edən əsərləri tədqiqatına cəlb eləyir. Qəti qənaətə gəlir: «Əsr-lər boyu yaşayan, qopuzunu sinəsinə sıxıb söz söyləyən bədii surət Dədə Qorqud elə Dədə Qorqudun özüdür».

Müdriklik məktəbi olan Dədə Qorqud insanları ayıq olmağa, dünyanın şirinliyinə aludə olmamağa, dondan-dona dirən dünyanın «gəlimli-gedimli, bir ucu ölümlü» olduğunu unutmamağa çağırır, ibrət götürməyi tövsiyə edir.

*Hani dediyin bəy ərənlər,  
Dünya mənimdir deyənlər?  
Əcəl gəldi, yer gizlətdi,  
Fani dünya kimə qaldı?  
Gəlimli-gedimli dünya,  
Son ucu ölümlü dünya!  
Ən nəhayət, uzun yaşın,  
Sonu ölüm, axırı ayrılıq.*

Bütün bunlar barədə Elçinin «Kitabi-Dədə Qorqud aliliyi» əsərində oxuduqca fikrə qərq oldum. Həm məni dərin-dən düşündürməyə vadər etdiyinə, həm də əbədi abidəmiz, müdriklik məktəbimiz «Kitabi-Dədə Qorqud»a layiq əsər yazdığını görə müəllifə ürəyimin dərinliklərindən gələn min-nətdarlığını bildirdim.

### **YAZILI VƏ ŞİFAHİ ƏDƏBİYYATIMIZ HAQQINDA DÜŞÜNCƏLƏR**

Elçinin fəlsəfi düşüncələrini əks etdirən «Karvan yola düzülür» folklorumuzdan, aşiq poeziyası ilə yazılı ədəbiyatımızın vəhdətindən, onların bir-biri ilə sıx əlaqəsindən bəhs edir. «Yaziya pozu yoxdur» epiqrafı ilə başlayan tədqiqat

ishi Elçinin xalqımız, yazılı və şifahi ədəbiyyatımız haqqında düşüncələrini içində alır. Yaziçi göstərir ki, ilk laylamızı nə vaxt eşitmışiksə, ilk nəgməmiz nə vaxt oxunubsa, ilk nağıllarımız nə vaxt söylənibsə, o karvan da, elə o vaxtdan yola düzülüb. Bizim ulu babalarımız o karvanı üzü bəri bizim üçün yola salıblar, biz də o karvanı balalarımıza, nəvələrimizə, nəticələrimizə, kötükcələrimizə, yadcalarımıza (bəzi bölgələrdə «iticə» – Q.P.) layiqincə ötürməliyik ki, onların mənəvi dünyasını işıqlandırsın.

Göründüyü kimi söhbət var-dövlətdən, ləl-cəvahiratdan getmir. O karvan heç vaxt qiymətini itirməyən sərvətdir. Azərbaycan xalqının mənəvi və milli sərvətindən – xalqın istək və arzularının, təsəvvür və təfəkkürünün, mənəvi aləminin güzgüsü, bitib-tükənməyən incilər xəzinəsi olan folkloran, ulu ozan – aşiq sənətinin görkəmli nümayəndələrinin söz xəzinəsindən və nəhayət, ümməna bənzər yazılı ədəbiyyatımızdan gedir.

Yaziçi milli şüurumuzun inkişafı və formalaşmasında müstəsna rolu olan nağıllardan, laylalardan, bayatılardan, andlardan, nazlamalardan, dastanlardan söz açır, fikrini təsdiqləmək üçün müdrik şair və aşıqlardan misallar gətirir, adət-ənənələrimizə geniş yer verir. Dilimizdən söz açır. XIX əsrin birinci yarısında Qafqaza gələn M.Lermontovun Azərbaycan dili barədə bir çox mətləblərdən söz açan məşhur kəlamını iftixarla bəyan edir. «Necə ki, Avropada fransız dili, bu dil də burada və ümumiyyətlə, Asiyada zəruri-dir». Elə buradaca Elçin ciddi bir məsələyə də toxunur. XIV əsrdə – bir çox xalqların hələ özünü yenicə tanımağa başladığı bir dövrdə Azərbaycanda fəlsəfi şeirin əsasını qoyan Nəsimi kimi bir dahinin yetişdiyini önə çəkir. Xalqın mənəvi sərvətini, ilk növbədə, həmin xalqın dili yaratır və yaşıdır – deyir. Yaziçi dilimizi yaşadanlardan: Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli, Vaqif, Vidadı,

M.F.Axundov, Sabir, Hadi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyovdan söz açır.

Aşıqlardan: Qurbani, Abbas Tufarqanlı, Aşıq Bəsti, Aşıq Pəri, Aşıq Ali və Ələsgərin yaradıcılığını yüksək qiymətləndirir və onların xidmətlərinin misilsiz olduğunu xüsusi vurgulayır. Fikrini təsdiq üçün Qurbanidən, Tufarqanlı Abbasdan, Aşıq Bəstidən nümunələr gətirir:

*Şeiri, gözəl, mən söylərəm şanına,  
Olsun varım qurban sənin canına,  
Mən yetiməm, bir al məni yanına  
Gəlsin onda kef, damağa ləblərin!..*

(*Qurbani*)

Mənə belə gəlir ki, Abbas Tufarqanının aşağıdakı misralarını saz-söz sənətinə az-çox maraq göstərən elə bir adam tapılmaz ki, əzbər bilməsin. Yəqin buna görədir ki, Elçin həmin şeiri xüsusi təhlilə çəkir:

*Ay həzərat, bir zamana gəlibdi,  
Ala qarğı şux tərləni bəyənməz.  
Oğullar atanı, qızlar ananı,  
Gəlinlər də qaynananı bəyənməz.*

*Adam var geyməyə tapammas bezi,  
Adam var al geyər, şalı bəyənməz.  
Adam var ki, çörək tapmaz dünyada,  
Adam var yağ yeyər, bali bəyənməz.*

Bu fəlsəfi şeirdə aşiq real həqiqətlərdən söz açır. Aşığın bu qoşması, əslində, təkcə aşığın zamanı üçün deyil, bütün zamanlar üçün keçərlidir. Göründüyü kimi, poeziya həyatın təcəssümüdür, daha doğrusu həyatın özüdür. Əslində, poeziyada həyat həqiqətdə olduğundan daha həyatıdır (V.Q.Belinski).

Elçin bu əsərdə Xurşidbanu Natəvanın bibisi, Qarabağ Xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağadan və ona aid edilən məşhur bayatıdan da söz açır.

*Mən aşiqəm qara bağ  
Qara salxım, qara bağ,  
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ.*

Biz «ona aid edilən» ifadəsini təsadüfi işlətmədik. Bu bayatının başqa bir variantı da vardır.

*Əzizinəm Qarabağ,  
Şəki, Şirvan, Qarabağ,  
Bağdad cənnət də olsa,  
Yaddan çıxmaz Qarabağ.*

Bundan əlavə İraqda yaşayan azərbaycanlıların Qarabağla bağlı gözəl bir bayatısı vardır:

*Əslim Qarabağlıdı,  
Sinəm çarpaz dağlıdı.  
Kəsilib gəlib-gedən,  
Yoxsa yollar bağlıdı.*

Kərkük şəhərində «Qarabağlı» məhəlləsi olub, indi «Bulaq» məhəlləsi adlanır. Orada «Qarabağlı» və ya «Qarabağı» adlı uzun bir hava vardır. Kərküklü folklorşünas Əta Tərzibəsi onun Qarabağdan aparıldığını qeyd edir. Söhbət «Qarabağ şikəstəsi»ndən gedir.

**SƏNƏTİN ZİRVƏSİNDƏ BƏRQƏRAR OLAN  
FİLOSOF AŞIQ**

Bu məqalə Aşıq Ələsgərin sözü və sazi barədə bir manifestdir. Elçinin ulu aşiq sənətinə, aşiq poeziyasına vurğunluğunun, sonsuz məhəbbətinin bariz nümunəsidir. Yaziçi Aşıq Ələsgər yaradıcılığını milli hadisə, milli mədəniyyətin faktı kimi təsbit etməkdə haqlıdır. Dahi Üzeyir bəy vaxtilə deyirdi: «Aşıq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, bəstəkarın da, xanəndənin də, rəqqasın da istədiyi qədər götürə biləcəyi pay vardır». Göründüyü kimi aşiq yaradıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini özündə birləşdirən çoxcəhətli sinkretik sənətdir. Yaziçi bütün bunları elə gözəl təqdim edir ki, bu sənətə vaqif olmayanların belə Elçinin təhlilindən sonra onu anlayacaqlarına şübhə yeri qalmır: «Aşıq – şairdir. Aşıq – yazıçıdır (dastanlar yaradır). Aşıq – dramaturqdur (deyişmələr, dialoglar). Aşıq – bəstəkardır («Dilqəmi»dən tutmuş «Ruhani»yəcən, «Yaniq Kərəmi»dən tutmuş «Keşişoğlu»nacan yüzlərlə havacatı kim yaradıb? Naməlum aşiq!). Aşıq – müğənnidir. Aşıq – bugünkü ifadə ilə desək, bədii qiraət ustasıdır. Aşıq sənəti, əslində, bir fərdin yaratdığı teatrdır».

Tədqiqatçı Aşıq Ələsgərin aşiq sənətinin memarlarından biri olduğunu xüsusi vurğulayır və göstərir ki, Aşıq Ələsgər bu ölməz sənəti yaradıb-yaşadanlardan Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Valeh, Şəmkirli Hüseyn, Molla Cüma, Hüseyn Bozalqanlı kimi aşıqlarla bərabər bu sənətin zirvəsində layiqli yerini tutmuşdur. Çünkü əvəzsiz şairdir, filosofdur, estetikdir, humanistdir, moralistdir, maarifçidir, ilahiyatçıdır, materialistdir, romantikdir, realistdir.

Yaziçi bütün bu deyilənləri aşığın yaradıcılığından gətirdiyi misallarla təsdiq edir.

## İKİYƏ BÖLÜNMÜŞ ÜRƏYİN HƏSRƏT NƏĞMƏLƏRİ

Yadıma keçən əsrin 80-ci illərinin ortaları gəlir. Elçinin ədəbi hadisəyə çəvrilən «Mən sizdən ayrılmazdım» məqaləsini oxuyub Yazıçılar İttifaqına yollandım. İttifaqın katibi Elçin məni artıq yaxşı tanıyırıdı. Folklor'a dair bir neçə kitabım və «Altı il Dəclə-Fərat sahillərində» əsərim çıxmışdı. Həmin məqaləsində Elçin mənim tərtib etdiyim, böyük həcmli «İraq-türkman bayatları» kitabı da xüsusi vurğulamışdı.

Elçinin yanına Güney Azərbaycanın folklorunu içində alan, tanınmış folklorşunas Bəhlul Abdullanın «Arazam, Kürə bəndəm» kitabına yazdığı həsrət, kədər dolu «Mən sizdən ayrılmazdım» məqaləsi barədə fikrimi bölüşməyə getmişdim.

Deməyə söz çox idi. «Arazam, Kürə bəndəm» kitabında bayatılar, atalar sözü və məsəllər, nağıllar, sayaçı sözlər, ləti-fələr, uşaq folkloru nümunələri (laylalar, nazlamalar, düzgülər), oyunlar, vəsf-hallar, qaravəllilər, tapmacalar (bilməcələr), gələcək nəsillərə dəyərli töhfə olan, elə bizim özümüz üçün də böyük qiymət kəsb edən «Tufarqanlı Aşıq Abbas dastanı» toplanmışdır.

Mən «Arazam, Kürə bəndəm» və Kərkük folklorunda yer alan nümunələri müqayisə edəndə aydınca gördüm ki, onlar xalqımızın tarixini, taleyini, psixologiyasını, adət-ənənəsini, istək və arzularını ifadə edən söz inciləridir.

Elçin də bunu dərindən duymuş və «Mən sizdən ayrılmazdım» məqaləsində müqayisələr yolu ilə üzə çıxarmışdı. Elçinin atalar sözləri və bayatılar üzərində apardığı müqayisəli təhlillər göstərir ki, o, folklorumuzun dərin qatlarına enərək ən qiymətli inciləri üzə çıxarmağa qadir, ondan yerli yerində istifadə etməyi bacaran səriştəli folklorçudur.

«Arazam, Kürə bəndəm» kitabını tədqiqat süzgəcindən keçirən müəllif bayatılarla bağlı yazır: «Onların estetik gözəlliyyinə, məna dərinliyinə vardıqca, istər-istəməz, xalq dühasının ucalığına, ülviliyyinə, qadırılıyinə heyrət edirsən».

Bu sətirləri oxuyarkən gözlərim önündə «Arazam, Kürə bəndəm» kitabının tərtibçisi, əməkdar elm xadimi, mərhum Bəhlul Abdulla ilə axarlı-baxarlı, ətrafi meşə, dağ silsiləsi ilə əhatə olunan Topçu meşəsi ilə məşhur Buynuz kəndində Musa Yaqubu ziyarət etdiyimiz və şairin dediyi: «Bəzən şeir yazanda bayatıdan utanıram» sözləri canlandı.

Həqiqətən də, hər birində bir dünya fikir olan, hər misrasına bir dünya ürək döyüntüsü sığmayan, hər biri ayrı-ayrılıqda bitkin bədii əsər olan bu kiçik parçalarda məna ilə bərabər, fəlsəfi fikrin yiğcamlığı, əxlaqi və ictimai anımların dərinliyi diqqəti çəkir. Hələ bu az imiş kimi, xalq yeri gəldikcə, öz ürək sözünü daha dəqiq, daha tutarlı, daha inandırıcı demək üçün bayatılarda atalar sözlərindən də istifadə edir.

Epik növdə, xüsusən də nağıl və dastanlarda xalqın dilək və arzuları müəyyən əfsanəvi ünsürlərlə qarışlığı halda, lirik növdə, ələlxüsus da bayatı və aşiq poeziyasında bu arzu və dilək tamamilə real ünsürlərdən ibarət olur. Buradakı sevgi də, nifrət də, kədər və ələm də həyatiliyi ilə seçilir (Mehdi Hüseyn).

Elçin «Arazam, Kürə bəndəm» kitabındaki folklor nümunələrini təhlil etməklə, tərtibçiye layiq olduğu qiyməti verməklə kifayətlənmir (onda o, Elçin olmazdı), folklorumuzun o vaxtkı vəziyyətinə qiymət verir. Xüsusi vurgulayır ki, biz folklorla bağlı tədqiqatlarımızı, elmi fəaliyyətimizi məhz xalq dühasının ucalığı səviyyəsində aparmalıyıq. Dissertasiya xatırınə folklorla girişənlərə, mətbuat səhifələrində, qondarma «folklor» və folklorla bağlı bəsit «tədqiqat» kitablarının üz qabığında tez-tez rast gəlirik. Halbuki,

folklorla ən istedadlı və yüksək elmi-nəzəri savada malik alimlərimiz məşğul olmalı, təsadüfi adamların meydana giriib at oynatmasının qarşısı alınmalıdır.

Bütün bunlar barədə düşünə-düşünə Elçin müəllimin iş otağının qapısını döydüm. Diqqətimi ilk çəkən yazıçının mehribanlığı və adamı dinləmə qabiliyyəti oldu. İngilis yazıçısı Ceyms Oldricin «İkiyə bölünmüş bir ürək» adlandırdığı Azərbaycanın, şərti olaraq «Cənubi Azərbaycan folkloru» adlandırdığımız folklorunu ehtiva edən «Arazam, Kürə bəndəm» kitabına həsr olunmuş məqalədən, otaylı-butaylı Azərbaycandan danışdıq. Mən müəllimim prof. Arif Məmmədovun musiqi bəstələdiyi mahnından bir bəndi yada saldım:

*Aramızdan axıb gedir,  
Araz bulana, bulana.*

*Seyr edirəm görkəmini,  
Yaram sulana, sulana.*

Elçin qələm götürüb həmin misraları kağıza köçürdü və gözləmədiyim halda dedi:

– Qəzənfər müəllim, Kərkük folkloruna dair hansı kitabları nəşr etdirmisiniz?

Mən xalq şairi Rəsul Rza ilə birgə çap etdirdiyim «Kərkük bayatıları»ndan başlamış «Arzu-Qəmbər» dastanı, «Kərkük mahnıları», «İraq-Kərkük bayatıları», «Kərkük tapmacaları», «Kərkük atalar sözləri» və s. kitabların adını çəkdirim.

– Onların hərəsindən bir nüsxə mənə gətirin. Kərkük folkloruna dair də məqalə yazmaq fikrindəyəm.

Elçin müəllimin bu təklifi məni sevindirsə də səmimiyyətlə, bəlkə də, sadəlövhəklə dedim ki, çox ilhamla yazılmış «Mən sizdən ayrılmazdım» məqalənizdə ürəyinizi boşaldıb-

sınız. Eyni folklordur. (Onda hələ öndərimiz Heydər Əliyev tarixi kəlamını deməmişdi: «Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır».) Apardığım tədqiqatlar bunu deməyə əsas verirdi. Qoy bir az keçsin – dedim.

Elçin təbəssümlə dedi: – Hərgah belədirse, qoy sonraya qalsın. Sizin dediyinizdə bir həqiqət var.

Aradan illər keçdi. Öz günahım ucbatından o əsərin yazılmaması barədə indi ürəkağrısı ilə düşünürəm.

### ƏSL MƏHƏBBƏT ÖTƏRGİ OLMUR

Elçin kimdən və nədən yazar yapsın, dünyanın hansı güşəsində olur olsun, mütləq folklorumuzla, aşiq yaradıcılığı ilə yol yoldaşı olur. Sərrastlığı və dəqiqliyi ilə seçilən, insana hikmət bəxş edən folklordan, müdrik ustاد aşıqların kələmindən məqamında istifadə Elçin yaradıcılığında, xüsusən də onun publisistik yazılarında qırmızı xətt kimi keçir. Yaziçi görkəmli ictimai xadim Heydər Əliyevə həsr etdiyi «Tarixlə üz-üzə dayanmış adam» məqaləsində Aşıq Hüseyin Bozal-qanlıdan o məqamda istifadə edir ki, o məqamda yəqin ki, ayrı bir təsəlliverici söz tapıb işlətmək çətin olardı.

*Bu qoca dünyanın yoxdu vəfasi –  
Gah boşalıb, gah da dolan görmüşəm.*

Yaziçinin ölməz Bülbü'lə həsr etdiyi çox sanballı, insanın vücuduna sirayət edən (yaziçinin bütün esseləri belədir. Onları həyəcansız oxumaq olmur) «Yaxan düymələ, düymələ» esesində gəldiyi qənaət adamı heyran edir:

«Bülbü'lün nəfəsi, vurduğu xallar o qədər doğma və məlhəmdir ki, elə bil, Azərbaycan məhəbbət dastanlarının bütün qəhrəmanları – Qərib də, Şah İsmayıł da, Kərəm də, Abbas da xalqın ruhu ilə yaşayan bir vahid obrazda ümumi-

ləşdirilərək əvvəli və sonu olmayan, həyatı yaradan və yaşadan sevgidən, vurğunluqdan söz açır».

Və ya yaziçinin oxuyanda adamı haldan-hala salan «Bülbülün nağılı» əsərini götürək. Bu əsərin leytmotivini Dədə Qorqudun öyüdləri, nəsihətləri təşkil edir. Coxu az görən, zehni iti olan, bəxti gətirən, yiğdiqca yığan, gözü doymayan, qiymətli daş-qası saxsı küpələrə yiğdiqca hərisliyi artan tacirin saz dinləməyə, «Dədə Qorqud» boylarına qulaq asmağa vaxtı olmamışdı. Var-dövlətə hərislik gözünü tutduğundan, qəlbinə hakim kəsildiyindən dünyanın «gəlimli-gedimli, bir ucu ölümlü» olduğunu fərqiñə belə varmamışdı. Lakin gec idi. Ölüm onu haqlamışdı. Cox mətləblərdən söz açan hekayə ibrətamızdır.

Elçin hekayələrinin təsir gücünü daha da artırmaq üçün onların məzmununa uyğun folklor və aşiq yaradıcılığından epiqraf verməyi də unutmur. Məsələn, «Ayaqqabı» hekayəsinə Xəstə Qasımdan «Dəli könül nə divanə gəzirən», «Bozluq içində iki nəfər» hekayəsinə isə Tufarqanlı Abbasdan epiqraf vermişdir: «Döz, bağırı daş olan könlüm».

Elçin yeri gəldikcə, epiqraflarda zərb-məsəllər və atalar sözlərindən də istifadə edir. Məsələn, «Karvan» yola düzülür» məqaləsi «Yaziya pozu yoxdur» el sözü ilə başlayır.

Yaziçinin «Doğru yoldan gəc olmayaq...» başlıqlı məqaləsi «Şəfqət» qəzeti barədədir. Burada da Abbas Tufarqanlıya müraciət edir:

*Doğru yoldan gəc olanda  
Namus gedər, ar əylənməz.*

Bu, «Şəfqət» qəzetiinin əməkdaşlarına müdrik bir ismaricidir. «Üzü ağ dünyanın adamı» akademik Bəkir Nəbiyevə həsr olunub. İlk dəfə Şuşada tanış olduqlarını yada salan (mən Elçinin 10 cildliyini ikinci dəfə oxuyanda anladım ki, Elçinin həsrəti Şuşanın bu günü ilə bağlıdır. Az yazısı olar ki, Şuşa-

dan söhbət açmasın) yazılıçı Bəkir müəllimi «üzü ağ dünyanın adamı» adlandırır və bu münasibətlə Xəstə Qasımı yad edir:

*Taki mənə mədh eləmə dünyani,  
Ha bu dünya bir bekara dünyadi.  
Hələ Adəm ilə Həvvadan qabaq,  
Bir üzü ağ, biri qara dünyadi.*

Yazıcı necə də dəqiq müşahidə etmişdir. Bəkir müəllim, həqiqətən də, öz xeyirxahlığı, alicənablılığı ilə «Üzü ağ dünyanın adamı»dır. Bu, epitet Elçin müəllimin tapıntısidir.

Elçin qardaşı Timuçinin oğlu Yalçın gənc ikən əbədiyyətə qovuşanda «Yalçınlı və Yalçınsız dünyamız» adlı qəm-qüssə, kədər dolu məqalə yazdı. Dünyanın vəfasızlığından söz açdı. Təsəllini Aşiq Şəmşirin misralarında tapdı:

*Ayrılıq təbilini çalan dünyadi  
Gözəlliyi əldən alan dünyadi.*

Elçin həyatdan tez getmiş Sabir Süleymanovun (1979) «Çinar kəhrizin suyu» kitabına (1985) yazdığı ön sözdə də aşiq yaradıcılığına, Aşiq Ələsgərə müraciət edir:

«Vaxt olacaq, ömür yetəcək sona» misrasını və uşaqlıqda Şuşa dağlarında eşitdiyi bayatını dilə gətirir.

*Çiçəklər hala gəldi,  
Arılar bala gəldi.  
Nə günah eylədim ki,  
Başıma bəla gəldi.*

Yazıcı «Qabrovo görüşləri» adlı çox maraqlı və təsirli səfər qeydlərində əslən Güney Azərbaycandan olan, Parisdə yaşamaq məcburiyyətində qalan, vətən həsrətli Mustafa Ramazani ilə tanışlığından söz açır. Mustafa ondan bayatı deməsini xahiş edir:

*Mən aşiq, keçdi məndən,  
Su gəldi keçdi məndən.  
Mərdlərə körpü oldum,  
Namərdlər keçdi məndən.*

Mustafanın dediyi bayatı da yerinə düşür.

*Mərd çəkər,  
Sənsiz könlüm dərd çəkər.  
Vətənin qeyrətini  
Namərd çəkməz, mərd çəkər.*

Beləcə, uzaq ölkədə ikiyə bölünmüş Azərbaycanın iki övladı qəm-qüssə, kədərin acısını bayatı ilə çıxarır, təsəllini folklorda tapırlar.

«Yaxın, uzaq Türkiyə» səfər qeydlərində də yaziçı aşiq poeziyasına müraciət edir:

*Səyyah oldum, bu aləmi dolandım,  
Bir dost bulamadım, gün axşam oldu.  
Min ürəyə, min könülə boylandım,  
Bir dost bulamadım, gün axşam oldu.  
(Qul Hümmət, XVII əsr türk aşığı)*

Eləcə də Yunus İmrədən nümunə verir:

*Biz dünyadan gedər olduq,  
Qalanlara salam olsun!*

– deyə vaxtilə Azərbaycanda çox böyük marağa səbəb olan yazısına son qoyur.

Yaziçı «Palma ülfəti» adlı Tunisdən yol qeydlərində Aşıq Ələsgərin atası Aşıq Alməmmədi yada salır. Tunisdə nədən-sə xiffət keçirdiyini aşığın misraları ilə izhar edir:

*Dünya, sənin gərdişindən,  
Başa vuran görəmmədim.*

Elçin Qanaya səfəri zamanı qələmə aldığı «Yanan ağacın şəfəqləri» yol qeydlərində həmkarları ilə söhbətlərini yada salır. Dünyamızın keşməkeşləri, ədalətsizlik, kiçik xalqlara zülm onu narahat edir:

«Söhbət əsnasında mən parçalanmış, bölünmüş xalqlar barədə müxtəlif mədəniyyətli ölkələr arasında didərgin millətlər barədə düşünürəm» – deyir və yenə də folklorumuzu köməyə çağırır, yenə də təsəllini bayatılarımızda tapır:

*Aşıq üzüm bağları,  
Düzüm-düzüm bağları.  
Bağa baltaçı girdi,  
Kəsdi bizim bağları.*

Yazıcı «Ölümünə inanmadığım adam» məqaləsində ürək ağrısı ilə gənclik dostu, böyük ziyalımız Araz Dadaşzadəni yada salır. Bu ağır məqamda köməyinə Abbas Tufarqanının misraları gəlir, təsəllini həmin iki misrada tapır:

*Bu dünya karvansaradır,  
Hər gələn qonar, əylənməz.*

Göründüyü kimi, Elçin ağırlı-acılı məqamlarda yazdığı məqalələrində təskinliyi folklorda, aşiq yaradıcılığında axtarır və tapır da. Görkəmli Azərbaycan dilçisi Tofiq Hacıyevin oğlu Leninqrad Universitetinin Ərəb filologiyasında oxuyurdu. Çox istedadlı gənc idi. Yaradan bu 19 yaşlı gəncə tez qıydı. Xəzər dənizində qərq oldu. Nə yaxşı ki, hekayələrini qovluqda səliqə ilə yiğibmiş. Elçin onun «Yadda qalan günlərim» kitabına ön söz yazdı. Ön sözdə İsmayılin faciəli ölümü barədə qəm-qüssəsini oxucu ilə Aşıq Ələsgərin misrası ilə bölüşdü:

*Dərdini bölüşdür, qədirbilənnən...*

Yazıcı «Yaz dumanı bar gətirir» məqaləsində adət-ənə-nələrimizdən, milli bayramımız Novruzdan söz açır. Yenə də aşiq yaradıcılığına müraciət edir. Mövzusu ilə bağlı Abbas Tufarqanlını yada salır. Fikrində yanılmadığının təsdiqini ustاد aşığın misralarında tapır:

*Payız olcaq bağlar tökər xəzəli,  
Bahar olcaq bağçalara bar gəli.  
Bir iyidin olsa baxtı, iqbali,  
Cənnət bağçasından ona nar gəli.*

Telli Pənahqızının «Səsində ay işığı var» kitabına yazdığı «Hislərin poeziyası» adlı ön sözdə də aşiq poeziyasına müra- ciət edir. Telli Pənahqızının «Nə səni, nə məni duydu bu dünya» şeirini təhlil edərkən Xəstə Qasımdan söz açır:

*Gəl bir səndən xəbər alım,  
Süleymandan qalan dünya.  
Əzəli gül kimi açıb,  
Axırında solan dünya – deyir.*

Elçin aşiq yaradıcılığından yeri gəldi-gəlmədi deyil, haqqında yazdığı qələm sahibinin yaradıcılığına münasib məqamda istifadə edir.

Yazıcı «Süleymandan qalan dünyanın layiqli sakini» məqaləsində də Xəstə Qasımı köməyə çağırır:

*Neçə min yol boşalıbsan,  
Neçə min yol dolan dünya.*

Elçin «dünyanın neçə min yol dolması və boşalması» arasındaki fanilik barədə düşünəndə, o düşüncə onu gətirib müdriklərin söz bağçasına çıxarır, təskinliyi və təsəllini onların hikmətində, müdrik kəlamlarında tapır.

Müdriklik zirvəsinə aparan yollarda Elçinin folklorla, aşiq yaradıcılığı ilə bağlı fəaliyyəti barədə yazımı son verərkən

V.Q.Belinskinin bir kəlamı qəlbimə hakim kəsildi: «Xalq ədəbiyyatının qiymətli gövhərlərini... unudulub tələf olmaqdan qoruyan (həm də təbliğ edən – *Q.P.*) təvazökar və qərəzsiz adamların zəhməti hər cür təqdir və təşəkkürə layiqdir». Hərgah (Elçinə məxsus ifadəni işlətdiyimə görə məni bağışlasın) «təvazökar və qərəzsiz adam» ifadəsinə diqqət yetir-sək, bu kəlamdan bir qənaətin də hasil olduğunun fərqiñə vararıq. Bu da ondan ibarətdir ki, Elçinin gördüyü bu boyda işi başqa birisi görmüş olsaydı, görkəmlili filoloq alimi-niz Nizami Cəfərovun təbirincə desək, ədası yerə-göyə sığ-mazdı.

14.01.2012

# MÜƏLLİF HAQQINDA



*Pasayev Qəzənfər Məhəmməd oğlu* – ədəbiyyatşunas, publisist, dilçi, folklorşunas və tərcüməçi, filologiya elmləri doktoru (1993), professor (1995) 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olmuşdur. Orta təhsili Düzqırıxlı kəndində alıb (1946–1956). Azərbaycan Dillər İnstytutunun İngilis–Azərbaycan dilləri fakültəsini bitirmişdir (1962). İxtisası ingilis və Azərbaycan dilləri müəllimidir. 1989-cu ildən Yazıcılar Birliyinin üzvüdür. Fəaliyyətə Əli Bayramlı rayonunun Vladimirovka kəndində ingilis dili müəllimi kimi başlamış (sentyabr-noyabr, 1962-ci il), sonra isə İraqda ingilis və rus dilləri üzrə tərcüməçi işləmişdir.

1964–1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstytutunda (1973-cü ildən M.F.Axundov adına API) fəaliyyət göstərmiş, institutun ingilis dili fakültəsində dosent, dekan müavini (1970–1971), xarici dillər kafedrasının müdürü (1972–1989) olmuşdur. 1989–1999-cu illərdə ADU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində «Beynəlxalq əlaqələr» şöbəsinin müdürü olmuş (2001–2005), eyni zamanda 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstytutunda baş elmi işçidir.

Rəsmi nümayəndə heyəti tərkibində Füzulinin anadan olmasının 500 illik yubileyi münasibətilə İraqda (sentyabr, 1994) və Türkiyədə (noyabr, 1994), Azərbaycan mədəniyyəti günlərində Səudiyyə Ərəbistanında (noyabr, 2007) və İ.Nəsimi ilə bağlı Beynəlxalq konfransda Suriyada (noyabr, 2008) olub.

İctimai işlərdə fəal iştirak etmişdir: Ali Təhsil Nazirliyinin nəzdində Qərbi Avropa dilləri üzrə Elmi-Metodik Şurานın Elmi katibi (1976–1982), Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini olmuş (1990–2003), 1995-ci ildən

Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Müdafıə Şurasının üzvüdür. 1997–2006-ci illər arası və 2011-ci ildən yenidən həmin şuranın həmsədridir. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın yarandığı 1997-ci ildən bu günə kimi onun üzvüdür. 2004-cü ildən Yaziçılar Birliyinin Təftiş Komisiyasının sədridir.

Bir çox xarici ölkələrdə: ABŞ (iyun-avqust, 1983) və İngiltərədə (iyun-iyul, 1988) ixtisasartırma kurslarında olub. İraq Respublikasında tərcüməçi işləyib (1962–1966, 1972–1975). Türkiyə, Səudiyyə Ərəbistanı, Suriya və keçmiş Sovetlər Birliyi ölkələrindən Rusiya Federasiyasında, Özbəkistan və Qazaxistanda elmi konfranslarda məruzə edib. Turist kimi Yunanistan, İordaniya, Çexoslovakiya, Avstriya, Almaniya, Misir, Ərəb əmirlikləri və İranda olub.

İraq Respublikasının «Əməkdə fərqlənməyə görə» medalı ilə təltif edilib (1976).

SSRİ Nazirlər Sovetinin, SSRİ Ali Təhsil Nazirliyinin, Azərbaycan Ali Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub. Eləcə də Kərkük Vəqfinin (1999) və İraq–Türkman Cəbhəsinin (2003) yüksək diplom və ödüllərinə layiq görülüb.

Bir çox doktorluq və namizədlik dissertasiyaları üzrə opponent, eləcə də kitabların redaktoru olub. Aspirantlara rəhbərlik edib. ABŞ, Türkiyə və İraqda ingilis, türk və ərəb dillərində, məqalələri dərc edilib. «Ədəbiyyat» və «Kredo» qəzetlərinin, «Folklor və etnoqrafiya», «Yada düşdü», «Folklorşunaslıq məsələləri», «Filologiya məsələləri» və «Kəlam» dərgilərinin redaksiya heyətinin üzvüdür.

Yaradıcılığına xaricdə və Azərbaycanda bir çox görkəmli alimlər, yazıçı, şair və publisistlər məqalələr həsr ediblər. Müəllifin özü görkəmli Azərbaycan, türk, İraq, fransız, ingilis və amerikan yazıçı və şairlərinə, elm adamlarına coxsayılı

---

---

## *Müəllif haqqında*

məqalələr həsr etmişdir. Maraq doğuran cəhət bir də ondan ibarətdir ki, bu məqalələr Azərbaycan, türk, ingilis, ərəb, rus dillərində Azərbaycan, Türkiyə, İraq və ABŞ-da çap olunmuşdur.

### **Müəllifin çap olunmuş əsərləri**

1. Rusca-ərəbcə danışıq kitabı. Bağdad, 1974, 98 səh., 3.000 nüsxə.
2. İngiltərə haqqında (ingiliscə ölkəşünaslıq fənni üzrə dərs vəsaiti). Bakı, API nəşr, 1982, 128 səh., 1.500 nüsxə.
3. Altı il Dəclə–Fərat sahillərində. Bakı, «Yazıcı» nəşr., 1985, 224 səh., 10.000 nüsxə, təkrar nəşr 1987, 230 səh., 120.000 nüsxə. Altı il Dəclə–Fərat sahillərində (ərəbcə), Bağdad, 1996, 128 səh.
4. İraq–Türkman folkloru (monoqrafiya). Bakı, «Yazıcı», 1992, 216 səh., 5000 nüsxə. İraq–Türkman folkloru. Bağdad, 1995, 160 səh.
5. Kərkük dialektinin fonetikası (monoqrafiya). Bakı, «Elm», 2003, 212 səh., 500 nüsxə.
6. İraq–Türkman folklorunun janrlar sistemi (rusca monoqrafiya). «Bakınəşr», 2003, 128 səh., 500 nüsxə.
7. Kərkük folklorunun janrları (monoqrafiya). Bakı, «Elm», 2003, 318 səh., 500 nüsxə. İraq–Türkman folkloru. İstanbul, 1998, 320 səh., 3000 nüsxə. İraq–Türkman folklorunun janrları. Tehran, «ALP» yayın, 2008, 313 səh., 3000 nüsxə.
8. İraq–Türkman ləhcəsi. Monoqrafiya (ortaqlı), Bakı, «Elm», 2004, 422 səh., 500 nüsxə.
9. Nostradamusun möcüzəli aləmi. Bakı, «Təhsil», 2007, 760 səh., 3000 nüsxə, təkrar nəşr, 2011, 3.000 nüsxə.

10. Nəsimi haqqında araşdırma (monoqrafiya). Bakı, «Qarabağ» nəşr, 2010, 168 səh., 400 nüsxə. Nəsimi haqqında araşdırma. Tehran, «Hərimi-elm», 2011, 168 səh., 300 nüsxə.
11. Ədəbiyyatşünaslıq elmimizin patriarxi. Bakı, «Ozan», 2010, 104 səh., 250 nüsxə.
12. Borcumuzdur bu ehtiram. Bakı, «Ozan», 2010, 200 səh., 300 nüsxə, təkmilləşdirilmiş 2-ci nəşri, 2010, 240 səh. 300 nüsxə.
13. Dilimiz – varlığımız. Bakı, «Ozan», 2011, 208 səh., 250 nüsxə.

### **Müəllifin tərtib etdiyi kitabların göstəricisi**

1. Kərkük bayatları. Bakı, «Azərnəşr», 1968, (Rəsul Rza ilə birgə), 184 s., 18.000 nüsxə.
2. Arzu–Qəmbər dastanı. Bakı, «Gənclik», 1971, 32 s., 5.000 nüsxə.
3. Kərkük mahnıları. Bakı, «Gənclik», 1973, 48 s., 10.000 nüsxə.
4. İraq–Kərkük atalar sözləri. Bakı, «Azərnəşr», 1978, 76 s., 25.000 nüsxə.
5. İraq–Kərkük bayatları. Bakı, «Yazıcı», 1984, 352 s., 30.000 nüsxə.
6. Kərkük tapmacaları. Bakı, «Gənclik», 1984, 38 s., 5.000 nüsxə.
7. Nəsiminin İraq Divanı. Bakı, «Yazıcı», 1987, 337 s., 15.000 nüsxə.
8. Kərkük folkloru antologiyası. Bakı, «Azərnəşr», 368 s., 40.000 nüsxə, təkrar nəşr, 1990, 368 s., 40.000 nüsxə.

9. Göylər unutmuşdu yağacağını (Ə.Bəndəroğlunun şeirləri və poemaları). Bakı, «Yaziçi», 1991, 126 s., 5.000 nüsxə.
10. Azərbaycan folkloru antologiyası. İraq–türkman cildi (Ə.Bəndəroğlu ilə birgə). Bakı, «Ağrıdağ», 1999, 468 s., 1.000 nüsxə, təkrar nəşr «Nurlan», 2009, 436 s., 500 nüsxə.
11. Çağdaş İraq şeirindən seçmələr (Ə.Bəndəroğlu ilə birgə). Bakı, «Elm», 2001, 108 səh., 500 nüsxə.
12. Yolun sonunadək (Ə.Bəndəroğlunun şeirlər toplusu). Bakı, «Elm», 2001, 62 s., 300 nüsxə.
13. Hüseyn Arif –80. Portret kitab. «Bakınəşr», 2004, 64 s., 400 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
14. İsi Məlikzadə–70. Portret kitab. «Bakınəşr», 2004, 32 s., 150 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
15. Tofiq Bayram–70. Portret kitab. «Bakınəşr», 2005, 72 s., 150 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
16. Əlibala Hacızadə–70. Portret kitab. «Bakınəşr», 2005, 72 s., 400 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
17. Fikrət Qoca–70. Portret kitab. «Bakınəşr», 2005, 82 s., 300 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
18. Bəkir Nəbiyev–75. Portret kitab. «Bakınəşr», 2005, 68 s., 400 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
19. Ağlayan çox, gülən hani? (Rəsul Rzanın şeirlər toplusu), Kərkük, «Arabka» basım evi, 2007, 182 s., 500 nüsxə.
20. «Mahmud və Məryəm». «Elçinin sənət dünyası» adlı giriş məqaləmlə. Kərkük, «Yurd» yayımlarından, 2007, 215 s., 500 nüsxə (Ə.Bəndəroğlu ilə birgə).
21. Qoca Azaflıyam (Azaflı Mikayılin şeirlər toplusu). Bakı, «Nurlan», 2008, 760 s., 1000 nüsxə (Maral Azaflı ilə birgə), təkrar nəşr, 2011, 500 nüsxə.

### Tərcümələri

1. Aleksandr Duma. Qafqaz səfəri (ingilis və fransız dil-lərindən tərcümə. Bakı, «Yazıçı», 1985, 140 s., 40.000 nüsxə (Həmid Abbasovla birgə).
2. Sula Benet. Necə yaşayasan yüzü haqlayasan. Bakı, «Yazıçı», 1989, 212 s., 25.000 nüsxə (ingilis dilindən tərcümə).
3. Aqata Kristi. Mavi qatarın sırrı. Bakı, «Sabah» nəşriyyatı, 1995, 248 s., 2.500 nüsxə (ingilis dilindən tərcümə).
4. Prof. İrəc Parsinecad. M.F.Axundzadənin ədəbi-tən-qidi (ingilis dilindən tərcümə). «Ədəbiyyat qəzeti», 23.12.1994, 6.01.1995, 13.01.1995.



### Müəllif haqqında əsərlər

Q.Paşayevin həyat və fəaliyyətindən bəhs edən «Bu sevda ölüncədi» (Bakı, «Oskar», 2001, 1000 nüsxə), «İraq bizə iraq deyil» («Bakınəşr», 2002, 64 s., 1000 nüsxə) kitabları, Hüseyn Kürdoğlunun «Tovuzum mənim, oğuzum mənim» (Bakı, «Elm», 1998, 108 s., 1000 nüsxə) poeması çap olunmuşdur.



---




---



# PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN ÇAP ETDİRDİYİ ƏSƏRLƏRİN ÜZ QABIĞI TARİXİ ARDICILLIQLA TƏQDİM OLUNUR













































---

---

## MÜNDƏRİCAT

### DEYİLƏN SÖZ YADIGARDIR

Deyilən söz yadigardır.....	7
Könüldən-könüllə yollar görünür .....	10
Azərbaycan radiosunun «Qitədən-qitəyə» adlı verilişində çıxışım .....	20
20 Mart 1983-cü ildə televiziya ilə «Ozan» verilişindəki çıxışımın mətni .....	25
Televiziya ilə 1983-cü il sentyabrın 24-də olan çıxışım.....	30
El sənətkarı—Mikayıł Azaflı haqqında çıxışım .....	34
Oksford, 16 iyul 1988-ci il saat 15 <sup>00</sup> .....	46
Xoş məramla, saf niyyətlə.....	48
Manaf Süleymanov—90 .....	51
Prokuror Arif Babayevin xatirəsinə həsr olunmuş verilişdə çıxışım.....	53
Əli İldırımoglu .....	56
«ANS» telekanalında çıxışım .....	59
Sarabski adına Mədəniyyət Sarayında «Vətən həsrəti» kitabınnın təqdimat mərasimində çıxışım .....	62
Muğam Teatrında Xeyrəddin Qocanın yubileyində çıxışım .....	64
Pedaqoji Universitetdə prof. Xeyrulla Məmmədovun «XIX əsr Azərbaycan ədəbiyyatı» monoqrafiyasının təqdimat mərasimində çıxışım .....	66
Yazıcılar Birliyində Ramiz Əsgərin tərcüməsində Mahmud Kaşqarlinin «Divanü-Lügət-it-Türk» əsərinin təqdimat mərasimində çıxışım .....	68
«Space»in 10 illiyi münasibətilə çıxışım .....	70

---

---

Akademik Bəkir Nəbiyevin dövlət televiziyasında «Səhər»də çıxışı zamanı telefon zəngim .....	71
«Lider» TV-də gənc aşıqların ilk müsabiqəsində çıxışım .....	73
Azərbaycan mədəniyyət günlərində Səudiyyə Ərəbistanında, Kral Feysəl adına xeyriyyə fondunda yazıçı və şairlərin, ictimai xadimlərin qarşısında çıxışım ....	76
«Az.TV»də çıxışım. Görücülük və görücülər barədə .....	79
Akademik Budaq Budaqov «Şənbə qonağı» olarkən .....	82
Az.TV-də «Şənbə qonağı» olduğum vaxt çıxışım .....	84
Milli Elmlər Akademiyasında Yaşar Qarayev haqqında çıxışım .....	89
Az.TV-də «Şənbə qonağı» olan Nəriman Həsənzadə barədə telefon bağlantısında dediklərim: .....	92
Atatürk mərkəzi prof. Elman Quliyevin «Türk xalqları ədəbiyyatı» kitabının təqdimatında çıxışım .....	94
«İTV»nin radiosunda çıxışım .....	96
Yazıcılar Birliyində M.Seyidzadənin «Bulud ağlamaz» kitabının təqdimatında çıxışım .....	100
Aşıq Hüseyn Bozalqanının kitabının təqdimatında aparıcı kimi sazlı-sözlü gecədə çıxışım.	
Musiqili Komediya Teatrı .....	102
«Lider» TV «İncilər» verilişi, telefon bağlantısı.....	105
Yazıcılar Birliyində Nahid Hacızadənin «Yada düşdü» əsərinin təqdimat mərasimində tədbirin aparıcısı kimi çıxışım .....	107
Prof. Camal Mustafayevin haqqında Musiqili Komediya Teatrında keçirilən gecədə «Dədə Camal» kitabının təqdimat mərasimində çıxışım .....	109

---

---

«Space»də «Mədəniyyət saatı» programının 100-cü verilişi ilə əlaqədar çıxışım .....	112
«İTV»nin radiosunda Ulu Öndərimizə həsr olunan bir saatlıq verilişdə söylədiklərim .....	114
Nizami adına Ədəbiyyat İnstитutunda Mehdi Hüseynin 100 illiyinə həsr olunmuş yığıncaqda çıxışım .....	117
«İTV»də canlı yayında – «Avaz»da çıxışım .....	119
Üzeyir Hacıbəylinin ev muzeyində .....	121
İlyas Tapdıq – 75 «Space»də çıxışım.....	124
Tovuz rayonunda, Heydər Əliyev Muzeyində polkovnik Eldar Qasımovun anadan olmasının 70 illiyi münasibətilə keçirilən yığıncaqda çıxışım .....	126
Cəfər Cabbarlının ev muzeyində Asif Rüstəmlinin «Cəfər Cabbarlı: həyatı və mühiti» kitabının təqdimat mərasimində çıxışım .....	129
Rəşid Behbudov adına Mahnı Teatrında Səməndər Rzayevin 65 illik yubileyində çıxışım .....	131
Aşıq Nəcəf Əlimərdanlıının 110 illik yubileyində çıxışım.	
Gənc Tamaşaçılar Teatrı.....	133
«Musiqi sərvətimiz» verilişində çıxışım .....	135
«Ovqat» verilişində çıxışım.....	138
«Az.TV»də professor Abbas Zamanova həsr olunmuş verilişdə çıxışım.....	143
Novruz bayramı münasibətilə .....	146
Yazıcılar Birliyində Musa Urudun kitablarının təqdimatında çıxışım .....	149
Az.TV-də «İntellekt» verilişində çıxışım .....	151
«Musiqi irsimiz» verilişinin Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi buraxılışında çıxışım .....	153

---

---

«Ozan» verilişinin Zəlimxan Yaquba həsr olunmuş sayında çıxışım .....	155
Bakı Dövlət Universitetində AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yığıncaqda çıxışım .....	159

## MƏKTUBLAR. TARİXƏ ÇEVRİLƏN YADDAŞ

Dümanın Bakıdan məktubu.....	163
«Ədəbiyyat qəzeti» redaksiyasına məktub.....	167
Əzizim Sədник müəllim! .....	169
Azerbaycan'dan gelen dost sesi.....	172
Hörmətli Elçin müəllim! .....	174
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Ə.Qarayevə .....	176
Ustada məktub .....	179
«Kredo» qəzetinin baş redaktoru Əli Rza Xələfliyə .....	183
Müşfiq, salam! .....	186
Hörmətli Səkinə xanım! .....	187
Gecikmiş məktub .....	188
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüislam Hacı Allahşükür Paşazadəyə .....	190
«Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasimzadəyə .....	191
«Ədəbiyyat qəzeti» .....	192
Yazıcı Salatın Əhmədliyə .....	193
Akademik İsa Həbibbəyliyə.....	195
«Muğamlı dünyam»ın müəllifi İnqilab Nadirliyə məktub....	198
Professor Ağaverdi Paşayevə məktub .....	201

---

---

Hörmətli Bəkir müəllim!	203
Əziz qardaşım Sübhi!	204
Əzizim Sabir müəllim!	208
Professor Vilayət Quliyevə açıq məktub	209
Hörmətli Mirış müəllim!	212

## HƏQİQƏTİN ÖZÜ (*Müsahibələr*)

Azərbaycandakı kərkük	215
Ürəyinin qanı ilə	220
Azadlığımızın təməli qoyulan gün	232
Dili bütün xalq qorunmalıdır	236
«Mənim iki vətənim yox, ikinci vətənim var»	240
Mənə çox yüksək vəzifələr təklif olunub	246
Bu sevda bitən deyil	259
İraqdakı 2,5 milyon azəri türkü	264
Bir bütövün parçaları	267
Füzulinin qəbri köçürülməyəcək	274
«Türkmənbaşı Füzulinin nəşini kimdən istəyəcək?»	278
Nəsimi kafir deyildi	286
«İnsan bir gün işləməsə qocalar...»	291
Tarix xalqın qəhrəmanlarını və yaradıcı adamlarını əbədi yaşadır	297
Hər bir xalqın azadlığı hər halda ona verilməlidir	301
Azərbaycanın güneyi, quzeyi və İraq türkmanları bir bütövün parçalarıdır	306
«Nostradamusun Qarabağ münaqişəsi ilə bağlı iki katreni var»	311
70 il Dəclə-Fərat sahillərində	317
Tanınmış alimlə səmimi söhbət	324

---

---

## **ELMİMİZƏ TƏMƏNNASIZ XİDMƏT**

### **DOKTORLUQ VƏ NAMİZƏDLİK DİSSERTASIYALARINA RƏSMİ OPPONENT RƏYLƏRİM**

Ədəbiyyatşünaslıq və folklorşünaslıq elmimizin inkişafı yolunda gördüğüm işlər .....	333
Ülkər Azad qızı Nəbiyevanın «Kitabi-Dədə Qorqud və folklor ənənələri» adlı namizədlik dissertasiyasına rəy .....	334
Müşfiq Tofiq oğlu Babayevin «Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə» adlı namizədlik dissertasiyasına rəy .....	336
Səkinə Allahverdi qızı Qaybalıyevanın filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Əbdüllətif Bəndəroğlunun ədəbi-elmi fəaliyyəti» (10.01.01; 10.01.02) adlı dissertasiya işinə rəy .....	338

### ***Doktorluq dissertasiyalarına verdiyim rəsmi opponent rəyləri***

Füzuli Xeyrulla oğlu Gözəlovun «Oğuz dastanı: tarixi mifoloji kökləri, təşəkkülü, spesifikasi» adlı doktorluq dissertasiyasına rəy .....	340
Hüseyn Ələsgər oğlu İsmayılovun «Göycə aşiq mühiti: təşəkkülü və inkişaf yolları» adlı doktorluq dissertasiyasına rəy .....	346
Jalə Fazıl qızı Əliyevanın filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi «Çağdaş türk şeirinin poetikası» adlı tədqiqat işinə rəy .....	354

---

---

Nəsir Abbas oğlu Əhmədlinin «Azərbaycan beynəlxalq radiosunun Yaxın və Orta Şərqi ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə» adlı doktorluq dissertasiyasına rəy .....	366
Muxtar Kazım oğlu İmanovun «Azərbaycan folklorunda gülüşün genezisi və poetikası» adlı doktorluq dissertasiyasına rəy .....	374
Yusif Səfər oğlu Səfərovun «Azərbaycan folklorunda tarixilik və etnik poetik yaddaş» (Folklor qaynaqları və Naxçıvan regionundan toplanmış nümunələr əsasında) adlı doktorluq dissertasiyasına rəy .....	379
Flora David qızı Əlimirzəyevanın «Kitabi-Dədə Qorqud» dastanlarının alman dilinə tərcüməsi və tədqiqi» adlı doktorluq dissertasiyasına rəy .....	387
Filologiya elmləri namizədi, dosent Mahmud Qara oğlu Allahmanovun «Aşıq yaradıcılığının inkişaf mərhələləri» adlı doktorluq dissertasiyasına rəy .....	395
Aybəniz İbrahim qızı Əliyeva – Kəngərlinin filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi «Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri» adlı dissertasiya işinə rəy.....	402
Solmaz Səttar qızı Məhərrəmovanın XIX–XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərqi rayonlarının tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıł və Cavanşir qəzalarının materialları əsasında)» mövzusunda doktorluq dissertasiyası işinə rəsmi opponent rəyi .....	408

---

---

*Namizədlik dissertasiyalarına verdiyim  
rəsmi opponent rəyləri*

Musayeva Sevinc Qüdrət qızının «Azərbaycan–Türkmən folklor əlaqələri» (Uşaq folkloru materialı əsasında) mövzusuna həsr olunmuş namizədlik dissertasiyasına rəy ...	413
Kəmalə Faiq qızı İslamzadənin «Azərbaycan folklorunda cəngavər qadın obrazı» mövzusunda namizədlik dissertasiyasına rəy .....	420
Nəzakət Hüseyn qızı Hüseynovanın «Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası («Ural Batır» əsasında)» adlı namizədlik dissertasiyasına rəy.....	427
Əli Lazım oğlu Allahverdiyevin «Kitabi-Dədə Qorqud» Fransada» adlı namizədlik dissertasiyasına rəy .....	433
Fəzail Cəfər oğlu Orucovun «Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları» adlı namizədlik dissertasiyasına rəy .....	439
Afaq Xürrəm qızı Ramazanovanın «Azərbaycan folklorunda qadın (ana) yaradıcılığı və onun poetikası» adlı namizədlik dissertasiyasına rəy .....	446
Gülxani Vaqif qızı Şükürovanın «İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri» adlı namizədlik dissertasiyasına rəy .....	452
İslam Hüseyn oğlu Sadıqovun «Azərbaycan folklorunda «Koroğlu» poetik ənənəsi» adlı namizədlik dissertasiyasına rəy .....	458
Vəfa Muradxan qızı İbrahimovanın «Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri» adlı namizədlik dissertasiyasına rəy .....	465
Samirə Mustafa qızı Əliyevanın «Azərbaycan məhəbbət dastanlarında mənəvi-əxlaqi təkamül ideyası» adlı namizədlik dissertasiyasına rəy .....	471

---

---

Samir Elman oğlu Mustafayevin «Azərbaycan folkloru və milli düşüncə sistemi» adlı namizədlik dissertasiyasına rəy.....	476
Maqsud Rafiq oğlu İmraninin filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi «Smompk məcmuəsində paremioloji vahidlər» adlı dissertasiya işinə rəy.....	484
Ülkər İman qızı Əliyevanın filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Azərbaycan yurd bilgisi» dərgisində folklorşunaslıq məsələləri» adlı dissertasiya işinə rəy .....	488
Səbinə Müzəffər qızı İsayevanın filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Aşıq Şəmşirin yaradıcılığı» adlı dissertasiya işinə rəsmi opponent rəyi .....	494
Tariyel Seyfəddin oğlu Qəninin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «XIX əsrin sonu – XX əsrin birinci yarısı Şirvan xalq poeziyasının inkişaf təmayülləri» adlı dissertasiya işinə rəsmi opponent rəyi .....	499
Samirə Zəmirxan qızı Əliyevanın «Aşıq sənətində teatrallıq və onun təzahür formaları» adlı sənətşunaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinə rəsmi opponent rəyi .....	503

*Doktorluq və namizədlik dissertasiyalarına avtoreferat  
əsasında verdiyim rəsmi rəylər*

Elçin İlyas oğlu Əfəndiyevin filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi «Ədəbiyyatda tarix və müasirlik problemi» adlı elmi məruzəsinə rəy.....509

Aqşin Əlisəttar oğlu Babayevin müdafiəyə təqdim etdiyi «Cümhuriyyət dövrü türk dramaturgiyasının yaradıcılıq problemləri (1923–1988. sosial motivlər)» adlı doktorluq dissertasiyası barədə rəy .....	512
Namiq Ağaməli oğlu Həsənovun «Ceyms Oldric və Şərq» adlı namizədlik dissertasiyasına rəy .....	514
Vilayət Cəfərovun «İraqda neoklassik poeziya» mövzusunda doktorluq dissertasiyasına rəy .....	516
Esmira Bayram qızı Əhmədovanın «Xarici mənbələrdəki (Qafqazşunasların əsərlərində) Azərbaycan toponimlərinin linqvistik təhlili (XIX–XX yüzilliklər)» adlı namizədlik dissertasiyasına (avtoreferat əsasında) rəy .....	519
Şəhla Bədir qızı Nağıyevanın «Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması» adlı namizədlik dissertasiyasına rəy .....	521
Əsgər Hüseyn oğlu Əliyevin «XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan–Fransa ədəbi əlaqələri (Məhəmməd ağa Şaxtaxtinski yaradıcılığında)» adlı namizədlik dissertasiyasının avtoreferatına rəy .....	523
Abbasov Tariyel Allahverdi oğlunun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş «Qurbaninin poetik irsi» namizədlik dissertasiyasına rəy .....	525
Adil Savalan oğlu Cəmilovun (Adil Cəmil) «Manas eposu və türk dastançılıq ənənəsi» mövzusunda yazdığı namizədlik dissertasiyası işinə rəy .....	528
İlqar Cəmil oğlu İmamverdiyevin «Azərbaycan və İran türklərinin aşiq-ifacılıq sənətinin qarşılıqlı əlaqələri» mövzusunda doktorluq dissertasiyasının avtoreferatına rəy .....	533

---

---

## *Müəllif haqqında*

Əhliman Rəhim oğlu Rəhimovun sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «XX əsrin II yarısında Şirvan aşiq mühitində ifaçılıq sənətkarlığı» adlı dissertasiya işinin avtoreferatına rəy .....	535
Salatın Alı qızı Əhmədovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Heydər Əliyev və dil siyasəti» adlı dissertasiya işinin avtoreferatına rəy .....	537
Asif Heydər oğlu Rüstəmlinin «Cəfər Cabbarlı və ədəbi-mədəni mühit» adlı doktorluq dissertasiyasının avtoreferatına rəy .....	539

## **MƏQALƏLƏR**

Gör ürəyim nə deyir ( <i>Zəlimxan Yaqubu düşünərkən</i> ) .....	543
Ozan – aşiq sənətinin memarlarından biri .....	552
Qoy ölüm sevinməsin .....	559
Elçinin folklor dünyasına bir baxış.....	563

## **MÜƏLLİF HAQQINDA**

Müəllif haqqında .....	593
Müəllifin çap olunmuş əsərləri .....	597
Müəllifin tərtib etdiyi kitabların göstəricisi .....	598
Tərcümələri .....	600
Müəllif haqqında əsərlər .....	600
Professor Qəzənfər Paşayevin çap etdirdiyi əsərlərin üz qabığı tarixi ardıcılıqla təqdim olunur.....	601

**Qəzənfər Paşayev**  
**SEÇİLMİŞ ƏSƏRLƏRİ**  
**V CİLD**

Bakı, «Təhsil», 2012.

---

Bədii və texniki redaktoru: *Abdulla Ələkbərov*  
Kompyuter tərtibatçıları: *Səbinə Məmmədova, Aqil Əmrəhov*  
Korrektorları: *Ülkər Şahmuradova, Natəvan Məmmədova*

Çapa imzalanmışdır 14.02.2012. Kağız formatı 60x90<sup>1</sup>/<sub>16</sub>.  
Ofset çapı. Fiziki çap vərəqi 39,0.  
Sifariş 120. Tiraj 300.

«Təhsil Nəşriyyat-Poliqrafiya» müəssisəsinin  
mətbəəsində çap olunmuşdur.

Bakı, AZ 1052, Fətəli xan Xoyski küç., 121<sup>A</sup>  
Tel.: (+994 12) 567-81-28/29;  
Faks: (+994 12) 567-82-68  
E-mail: [info@tahsilnp.com](mailto:info@tahsilnp.com)